

**MAO ZEDONG  
TALLANMA ƏSƏRLIRI**

**4-tom**



# 毛泽东选集

第四卷

一九七一年·北京

**PÜTÜN DUNYA PUROLETARLIRI,  
BIRLIXINGLAR!**

**MAO ZEDONG  
TALLANMA ƏSƏRLIRI**

**4-tom**

# MUNDƏRIJƏ

## ÜQINQI IQKI INKİLAWİY URUX DƏWRI

YAPON BASQUNQILIRIOIA ƏRƏBLİ- BƏ ҚАЗANOİANDIN KEYINKI WƏZİYƏT WƏ BIZNING FANGZHENİMİZ (1945- yil 8-ayning 13- kün).....	1923—1949
JIANG JIESHI IQKI URUX KÖZOİMAKTA (1945- yil 8-ayning 13- kün).....	1950—1958
18- JITUƏNJJÜN ZONGSILINGINING JIANG JIE- SHIOIA ƏWƏTKƏN IKKI DİƏNBAOSI (1945- yil 8-ay) .....	1959—1971
JIANG JIESHI BAYANATQISINING SƏHBITIGƏ BAHA (1945- yil 8-ayning 16- kün).....	1972—1979
ZHONGGONG ZHONGYANGNING GUOMINDANG BILƏN TEQLIK TƏNPƏNI ƏTKÜZÜX TOORI- SIDIKI UKTURUXI (1945- yil 8-ayning 26- kün).....	1980—1987
CHONGQING TƏNPƏNI TOORISIDA (1945- yil 10-ayning 17- kün) .....	1988—2007
GUOMINDANG HUJUMINING HƏKİKİ SIRI (1945- yil 11-ayning 5- kün) .....	2008—2016
IJARƏ KEMƏYTIX WƏ IXLƏPQIKIRIX — AZAT RAYONLARNI KÖOIDAXTIKI IKKI QONG IX (1945- yil 11-ayning 7- kün) .....	2017—2020
AZAT RAYONLAR HIZMITINING 1946- YILLIK	

- FANGZHENI  
*(1945- yil 12- ayning 15- künü)* ..... 2021—2029
- DONGBEYDA MUSTƏHKƏM GENJÜDİLƏR KU-  
 RUX TOORISIDA  
*(1945- yil 12- ayning 28- künü)* ..... 2030—2038
- HAZIRKİ HƏLKARA WƏZİYƏT TOORISIDA BIR-  
 ƏNQƏ MƏLQƏR *(1946- yil 4- ay)* ..... 2039—2041
- JIANG JIESHINING HUJUMINI ҚOOIDINIX URUXI  
 BILƏN TARMAR KILAYLI  
*(1946- yil 7- ayning 20- künü)* ..... 2042—2052
- AMERİKA MUHBIRI ANNA LUIZA STRONG BI-  
 LƏN SƏHΒƏT *(1946- yil 8- ay)* ..... 2053—2062
- ÜSTÜN ƏSKIRİY KÜQNI TOPLAP, DÜXMƏNNİ  
 BIR-BIRLƏP YOKITIX TOORISIDA  
*(1946- yil 9- ayning 16- künü)* ..... 2063—2071
- AMERİKA "KELİXTÜRÜXI"NING HƏKİKİ SIRI  
 WƏ ZHONGGUO İQKİ URUXINING İSTİKBALI  
*(1946- yil 9- ayning 29- künü)* ..... 2072—2076
- ÜQ AYLIK HULASƏ  
*(1946- yil 10- ayning 1- künü)* ..... 2077—2087
- ZHONGGUO İNKILAWINING YENGI DOLKUNINI  
 KÜTÜWALAYLI  
*(1947- yil 2- ayning 1- künü)* ..... 2088—2103
- ZHONGGONG ZHONGYANGNING YƏN'ƏNNİ WAK-  
 TINQƏ TAXLAP QIKIX WƏ SHƏNXİ-GƏNSU-  
 NINGXIA QEGRƏ RAYONINI ҚOOIDAX TOOI-  
 RISIDIKI IKKI HƏJJİTİ  
*(1946- yil 11- ay, 1947- yil 4- ay)* ..... 2104—2109
- XIBEY JƏNG MƏYDANIDA URUX KILIX FANG-  
 ZHENI TOORISIDA  
*(1947- yil 4- ayning 15- künü)* ..... 2110—2112

- 
- JIANG JIESHI HƏKÜMITİ OMUMHƏLK MUHASİ-  
RISIDƏ ҚALDI  
(1947- yil 5- ayning 30- künü)..... 2113—2120
- AZATLIK URUXNING IKKINQI YILIDIKI ZHƏN-  
LÜELIK FANGZHEN  
(1947- yil 9- ayning 1- künü)..... 2121—2132
- ZHONGGUO HƏLK JIEFANGJŪNING HITAPNA-  
MISI (1947- yil 10- ay)..... 2133—2143
- ZHONGGUO HƏLK JIEFANGJŪNI ZONGBUSI-  
NING 3 QONG INTIZAM, 8 DIKKƏTNING YE-  
NGIWAXTIN ELAN KILINQIANLIOII TOORISI-  
DIKI KÖRSƏTMISI  
(1947- yil 10- ayning 10- künü) ..... 2144—2146
- HAZIRKİ WƏZİYƏT WƏ BIZNING WƏZIPIMIZ  
(1947- yil 12- ayning 25- künü) ..... 2147—2183
- DOKLAT BERIX TÜZÜMINI ORNITIX TOORISIDA  
(1948- yil 1- ayning 7- künü)..... 2184—2188
- PARTIYINING HAZIRKİ SIYASITIDIKI BIRQAN-  
QƏ MOHİM MƏSİLƏ TOORISIDA  
(1948 -yil 1- ayning 18- künü) ..... 2189—2202
- ARMIYƏ IQIDIKI DEMOKRATİK HƏRKƏT  
(1948- yil 1- ayning 30- künü) ..... 2203—2205
- HƏR HIL RAYONLarda YƏR ҚANUNINI ƏMƏL-  
GƏ ҚOYUXNING HƏR HIL CELÜESİ  
(1948- yil 2- ayning 3- künü)..... 2206—2209
- YƏR ISLAHQATI TƏXWIQATIDIKI "SOL"QILLIK  
HATALIOINI TÜZITIX TOORISIDA  
(1948- yil 2- ayning 11- künü) ..... 2210—2213
- YENGI AZAT RAYONLARDIKI YƏR ISLAHQATI-  
NING MOHİM NUKTILIRI  
(1948- yil 2- ayning 15- künü)..... 2214—2217

- SODA-SANAƏT SIYASITI TOORISIDA  
 (1948- yil 2-ayning 27-küni)..... 2218—2221
- MILLI BURZUAZIYƏ WƏ KÖYMING SHENSHI-LAR MƏSILISI TOORISIDA  
 (1948- yil 3-ayning 1-küni)..... 2222—2228
- XIBEYDA ERIXILGƏN ZOR OİƏLIBIGƏ BAHA WƏ JIEFANGJÜNNING ARMIYINI YENGİQƏ TƏRTİPKƏ SELIX HƏRKİTİ TOORISIDA  
 (1948- yil 3-ayning 7-küni)..... 2229—2240
- ƏHŞWAL TOORISIDA TONGBAO  
 (1948- yil 3-ayning 20-küni)..... 2241—2254
- SƏNXİ-SUYYÜƏN KADIRLIRI YİÖİNIDA SÖZ-LƏN'GƏN NUTUK  
 (1948- yil 4-ayning 1-küni)..... 2255—2278
- «JIN-SUY RIBAO» GEZITINING TƏHİRİRLIRI BLƏN SƏHBƏT  
 (1948- yil 4-ayning 2-küni)..... 2279—2286
- LUOYANG KAYTA ELINOİANDIN KEYİN, LUO-YANG ALDINKİ SƏP ZHIHUYBUSİÖA ƏWƏ-TILGƏN DIƏNBAO  
 (1948- yil 4-ayning 8-küni) ..... 2287—2290
- YENGI AZAT RAYONLARDIKI YEZA HIZMITİ-NING CELÜESİ MƏSILISI  
 (1948- yil 5-ayning 24-küni)..... 2291—2292
- 1948-YILI ELİP BERİLİDİÖIAN YƏR ISLAHATI HIZMITİ WƏ PARTİYINI TƏRTİPKƏ SELIX HIZMITİ (1948- yil 5-ayning 25-küni)..... 2293—2303
- LIAOSHEN ZHƏNYISINING URUX KİLİX FANG-ZHENI TOORISIDA  
 (1948- yil 9- wə 10- ay) ..... 2304—2314

---

DANGWEY TÜZÜMINI MUKƏMMƏLLƏXTÜRÜX TOOİRISIDA	
(1948- yil 9- ayning 20- künü) .....	2315—2317
ZHONGGONG ZHONGYANGNING SINTƏBIR YİÖL- NI TOOİRISIDIKI UKTURUXI	
(1948- yil 10- ayning 10- künü) .....	2318—2333
HUƏYHƏY ZHƏNYISINING URUX KILIX FANG- ZHENI TOOİRISIDA	
(1948- yil 10- ayning 11- künü) .....	2334—2339
PÜTÜN DUNYA INKILAWIY KÜQLIRI ITTIPAK- LIXIP, JAHAN'GIRLIKNING TAJAWUZIÖA KARXI TURAYLI (1948- yil 11- ay).....	2340—2346
ZHONGGUONING HƏRBİ WƏZİYITIDIKI ZOR ƏZ- GIRIX (1948- yil 11- ayning 14- künü) .....	2347—2350
PINGJIN ZHƏNYISINING URUX KILIX FANG- ZHENI TOOİRISIDA	
(1948- yil 12- ayning 11- künü) .....	2351—2359
DU YÜMING ҚATARLIKLARNI TƏSLIM BOLUX- KA ÜNDƏX	
(1948- yil 12- ayning 17- künü) .....	2360—2364
INKILAPNI AHİROIIQƏ ELİP BARAYLI	
(1948- yil 12- ayning 30- künü) .....	2365—2381
URUX JINAYƏTQISINING SÜLHI TƏLƏP KILIXI- ÖA BAHA (1949- yil 1- ayning 5- künü).....	2382—2390
ZHONGGONG ZHONGYANG ZHUXISI MAO ZEDONG- NING WƏZİYƏT TOOİRISIDIKI BAYANATI	
(1949- yil 1- ayning 14- künü) .....	2391—2398
ZHONGGUO GONGCHƏNDANGI BAYANATQISI- NING NƏNJING XINGZHENGYÜƏNİNİNG KARARIOIA BAHASI	
(1949- yil 1- ayning 21- künü).....	2399—2402

ZHONGGUO GONGCHENDANGI BAYANATQISI-NING GUOMINDANG ƏKSIYƏTQI HƏKÜMITINI ZHONGGUOIA TAJAWUZ KİLOIAN YAPONIYƏ ARMIYISINING SABIQ ZONGSILINGI GANG-CUN NINGCINI KAYTIDIN KOLQIA ELIXKA WƏ GUOMINDANGNING IQKI URUX JINAYƏTQILIRINI KOLQIA ELIXKA BUYRUX TOORISIDIKI SƏHBİTİ

(1949- yil 1-ayning 28- künü)..... 2403—2415

TEQLIK XƏRTLIRI YAPONIYƏ URUX JINAYƏTQILIRINI WƏ GUOMINDANG URUX JINAYƏTQILIRINI JAZALAXNI ƏZ IQIGƏ ELIXI LAZIMLIQI TOORISIDA ZHONGGUO GONGCHENDANGI BAYANATQISINING BAYANATI

(1949- yil 2-ayning 5- künü) ..... 2416—2423

ARMIYINI HIZMƏT DÜYİGƏ AYLANDURAYLI

(1949- yil 2-ayning 8- künü)..... 2424—2428

PARƏ-PARƏ BOLUWATQAN ƏKSIYƏTQILƏR NIMƏ ÜQÜN YƏNƏ “OMUMYÜZLÜK TEQLIK” DƏP KURUK JAR SALIDU?

(1949- yil 2-ayning 15- künü)..... 2429—2437

GUOMINDANG ƏKSIYƏTQILIRI “TEQLIKQA QAKIRIX”TIN URUXKA QAKIRIXKA ƏZGƏRDI

(1949- yil 2-ayning 16- künü)..... 2438—2442

GUOMINDANGNING URUX JAWAPKARLIOII MƏSİ-LISIGƏ BƏRGƏN BIRKANQƏ HIL JAWAWIOIA BAHA (1949- yil 2-ayning 18- künü)..... 2443—2457

ZHONGGUO GONGCHENDANGI 7-NƏWƏTLİK ZHONGYANG WEYYÜƏNHUYINING 2-OMUMYIOINIDA KİLİNOIAN DOKLAT

(1949- yil 3- ayning 5- künü).....	2458—2485
DANGWEYHUYNING HIZMƏT USULI	
(1949- yil 3- ayning 13- künü).....	2486—2494
NƏNJING HÖKÜMITİ NƏGƏ BARIDU?	
(1949- yil 4- ayning 4- künü).....	2495—2500
PÜTÜN MƏMLİKƏTKƏ YÜRÜX KILIX TOORISIDA	
BUYRUK (1949- yil 4- ayning 21- künü).....	2501—2516
ZHONGGUO HƏLK JIEFANGJÜNING ELANI	
(1949- yil 4- ayning 25- künü).....	2517—2522
ZHONGGUO HƏLK JIEFANGJÜNI ZONGBUSI BA-	
YANATQISINING ƏN'GLIYƏ JÜNJIƏNLİRİNİNG	
ZORAWANLIÖII TOORISIDA ELAN KİLOIAN	
BAYANATI (1949- yil 4- ayning 30-küni).....	2523—2527
YENGI SIYASI MƏSLİHƏT KENGIXIGƏ TƏYYAR-	
LIK KƏRÜX WEYYÜƏNHUYINING YİÖİNİDA	
SƏZLƏN'GƏN NUTUK	
(1949- yil 6- ayning 15- künü).....	2528—2535
HƏLK DEMOKRATIYISI DIKTATURISI HƏKKİDƏ	
(1949- yil 6- ayning 30- künü).....	2536—2561
HAM HIYALLARNI TAXLAP, KÜRƏXKƏ TƏYYAR-	
LININGLAR	
(1949- yil 8- ayning 14- künü) .....	2562—2575
HƏYR ƏMISƏ, STUART LEYTON	
(1949- yil 8- ayning 18- künü).....	2576—2589
AKİ TAXLİK KITAP NIMƏ ÜQÜN MUHAKIMƏ Kİ-	
LINIDU (1949- yil 8- ayning 28- künü) .....	2590—2599
"DOSTLUK"MU, YAKI TAJAWUZQILIQMУ?	
(1949- yil 8- ayning 30- künü).....	2600—2606
WEYXINZHUYILIĞ TARIHIY ҚARAXNING BƏR-	
BAT BOLUXI	
(1949- yil 9- ayning 16- künü).....	2607—2621

# **ÜQINQI IQKI INKILAWIY URUX DƏWRI**

# YAPON BASKUNQILIRIOJA ҚАРХИ URUX ӨМЕЛИБӘ ҚАЗАНОЛАНДИН KEYINKI WƏZİYƏT WƏ BIZ- NING FANGZHENIMIZ\*

(1945- yil 8-ayning 13- künü)

Yekinki birnəqqə kün yirak xərk wəziyitidə intayın qong əzgirixlər bolqan bir wakit boldi. Yapon jahan'girligining təslim bolidiqanlıqı muəyyənlilikdə qaldı. Yaponiyining təslim boluxida həl kiloq qamış Sovet ittipakining uruxka ətənaxxanlıqı boldı. Milyon kixilik kızıl armiyə Zhongguo-ning Dongbeyiqə kirdi, bu küq-təng kəlgili bolmaydiqan küq. Yapon jahan'girligi əmdi uruxni dawamlaxtalımaydiqan bolup qaldı<sup>①</sup>. Zhongguo

\* Bu—yoldax Mao Zedong Yen'an kadirlar yığınında sezligən nutuk. Bu nutukta, Marksizm-Leninizminqə sinipiyy təhlil usulüqə asasən, Yapon baskunqılırioja қарxi urux өməlibə қazançandın keyinki Zhongguo siyasisininq asasiy wəziyiti qongkur təhlil kilinəqan həmdə puroletariyatning inkiləwiy celüesi otturiqə koyulqan. Huddi yoldax Mac Zedong 1945- yil 4- ayda Zhongguo gongchəndangining məmlikətlik 7- kürultiyini eqix nutkida kərsətkəndək, Yapon jahan'girligi məqələləp kiliñandın keyinmu, Zhongguoning aldida

hәлкіning Yapon baskunqilirioqa karxi japa-muxək-kətlik uruxi qəlibə kazandi. Yapon baskunqilirioqa karxi urux, bir tarihiy baskuq hesawida eytkanda, өmdi etüp ketti.

Bundak wəziyettə, Zhongguoning iqki sinipiymunasiwətliri, guomindang bilən gongchəndangning munasiwiti hazır қandak boluwatidu, kəlgüsidiə қandak bolidu? Partiyimizning fangzheni қandak bolidu? Bular—pütün məmlikət həlkı taza kengül bəlüwatkan, pütün partiyidiki yoldaxlar taza kengül bəlüwatkan məsililər.

Guomindang қandak? Uning etmüxigə karap, hazırlını bilgili bolidu; uning etmüxigə wə hazırlıraqa karap, kəlgüsini bilgili bolidu. Bu partiyə ilgiri top-toqra 10 yil əksil'inkilawiy iqki urux elip bardı. Yapon baskunqilirioqa karxi urux dawamida 1940-yili, 1941-yili wə 1943-yili 3 ketim kəng kələmlik gongchəndangoqa karxi dolğun қozqidi<sup>②</sup>, hər ketim-

---

yengi Zhongguoqa aylinix yaki kona Zhongguo petiqə kəliwerixtin ibarət ikki takdir, ikki istikbal yənilə turat-ti. Jiang Jieshi wəkillik kılıqan Zhongguo qong pomixxik, qong burzuaziyisi həlkning kolidin Yapon baskunqilirioqa karxi uruxning qalibiyət miwilirini tartiwalmakqi, Zhongguoni ilgirikidəkla qong pomixxik-qong burzuaziyə diktarılıqidiki yerim mustəmlikə, yerim feodallik dəlet petiqə kəlduriwərməkqi boldi. Puroletariyatning wə həlk ammisining mənpəətigə wəkillik kılıqan Zhongguo gongchəndangi, bir tərəptin, küküning beriqə teqlikni kolqa kəltürüxi, iqki uruxka karxi turuxi, yənə bir tərəptin, Jiang

kisini kengəytip, pütün məmlikət dairilik iqliki urux-ka aylandurmakçı boldı, pəkət partiyimizning toqra siyasiti bolğanlıqı wə pütün məmlikət həlkining karxi turoğanlıqı nətijisidila əməlgə axuralmidi. Zhongguo qong pomixxik, qong burzuaziyisining siyasi wəkili Jiang Jieshi, həmmigə məlum, uqioqa qıkkən yawuz wə uqioqa qıkkən hətərlik əbləh. Uning siyasiti kol koxturup qəttə karap turux, qəlibini kütüp turux, əmiliy küqini saklap kelix, iqliki urux təyyarlaxtin ibarət idi. Dərwəkə, u kütkən qəlibimu kəldi, bu “weyyüənzhang” əmdi “taqdin qüxməkqi”<sup>③</sup> boluwatidu. 8 yıldın buyan biz Jiang Jieshi bilən orun yənggüləxtuk: ilgiri, biz taqdın idük, u su boyida idi<sup>④</sup>; Yapon baskunqılırioqa karxi urux dəwridə, biz düxmən arka sepidə bolduk, u takka qikiwaldı. Əmdi, u taqdin qüxməkqi boluwatidu, taqdin qüxüp, Yapon baskunqılırioqa karxi uruxning əjalibiyət miwilirigə qang salmakçı

---

Jieshining pütün məmlikət kələmlək iqliki urux közəqx yolidiki əksil'inkilawiy pilaniqa karita toluk təyyarlık kerüxi, toqra fangzhen kollinixi lazım idi, yəni jahangirlarоja wə əksiyətqilərgə karita ham hiyalda bolmay, təhlikidin korkmay, həlkning kürəx miwilirini kət'i kəq-dixi, tirixqanlıq bilən, puroletariyat rəhbərlik kildiçoqan, həlk ammisioqa mənsup bolğan, yengi demokratik yengi Zhongguo kuruxi lazım idi. Zhongguoning ikki təkdiridin, ikki istikbalidin kaysisining əqlibə kazinixi, kaysisining məqlülp boluxini bəlgiləydiqan kürəx Yapon baskunqılırioqa karxi urux ayakläxkandin tartip taki Zhonghua həlk

boluwatidu.

Azat rayonlardiki həlkimiz wə armiyimiz 8 yildin buyan, heqkandak taxki yardəm bolmıqan əhwalda, pütünləy əz tirixqanlıqıqa tayinip, wətinimizning kəng ziminini azat kıldı, Zhongguoqa tajawuz kılıp kirgən Yaponiyə armiyisining kəp kismıqıa zərbə bərdi, korqak koxunlarning həmmisigə digüdək zərbə bərdi. Yapon baskunqılıriqa karxi kət'i urux kılqanlıqımız wə kəhrimanlık bilən kürəx kılqanlıqımız arkışidila, kəng arka səp<sup>⑤</sup>tiki 200 milyon həlk Yapon tajawuzqılırinin ayak astı kiliçlıqıa uqrımıdi, muxu 200 milyon həlk yaxawatkan jaylar Yapon tajawuzqılırinin kolıqıa qüxüp kətmidi. Jiang Jieshi Emeysən teqiqiqa məküwaldi, aldinkı təripidə uni koqdioquqilar bar idi, bular azat rayonlar, azat rayonlardiki həlk wə armiyə idi. Biz kəng arka səptiki 200 milyon həlkni koqdiduk, xuning bilən bir wakitta, bu "weyyüənzhang"nimu

---

jumhuriyiti kurulğıqə bolğan bu tarihiy dəwrning məzmuni boldı, bu tarihiy dəwr Zhongguo həlk azatlıq uruxi dəwri, yaki üqinqi iqliki inkilawiy urux dəwri. Yapon baskunqılıriqa karxi urux ayaklaşkandin keyin, Jiang Jieshi həlk küqlirini yokitix qərizidə, Amerika jahangirliginin yardımı bilən, teqlik keliximlirini arka-arkidin yırtıp taxlap, misli kerülmigən eksil'inkilawiy qong iqliki urux қozqıldı. Zhongguo gongchəndangining toqra rəhbərliyi arkısında, Zhongguo həlti pəkət 4 yil kürəx kılıp, pütün məmlikət mikyasında Jiang Jieshini yengip, yengi Zhongguo kuruxtək uluk qəlibini kolıqıa kəltürdi.

koöfdiduk, uningoja kol qoxturup qəttə karap turuxka, qəlibini kütüp olturuxka wakit wə jay bərdük. Wakit—8 yil 1 ay, jay—200 milyon həlk yaxawatkan jay, bu xaraitni uningoja biz bərdük. Biz bolmioqan bolsak, u qəttə karap turalmaytti. Hox, “weyyüen-zhang” bizgə rəhmət eyttimu? Yak! Bu adəm—əzəldin yahxilik kılqanni bilməydiqan adəm. Jiang Jieshi təhtkə əndək qikiwalqan idi? Beyfa uruxioqa, birinqi ketimlik guomindang-gongchəndang həmkarlıqioqa, xu qaçda həlkning tehi uning tegi-təktini bilməy, uni himayə kılqanlıqioqa tayinip qikiwalqan idi. U təhtkə qikiwalqandan keyin, həlkə rəhmət eytix u yakta tursun, həlkni bir koyup yikitiwətti, həlkni 10 yillik iqki uruxning kanlık dengizioqa ittiriwətti. Bu bir baskuqluk tarih yoldaxlarning həmmisigə məlum. Bu ketimki Yapon baskunqılırioqa karxi uruxta Zhongguo həlkı Jiang Jieshini yənə koöfdidi. Hazır, Yapon baskunqılırioqa karxi urux qəlibə kazandi, Yaponiyə təslim bolidiqan boldi, Jiang Jieshi həlkə zadi rəhmət eytməydu, əksiqə, u 1927-yildiki kona hesab dəptirini waraklap, yənə xundak kilmakqi boluwatidu. Jiang Jieshi, Zhongguoda ilgiri “iqki urux” bolmioqan, “basmiqılarni yokitix”la bolqan, dəydu; məyli nimə disə dəwərsün, kiskisi, u həlkə karxi iqki urux kozqımakqi, həlkni kirmakqi.

Pütün məmlikət kələmlik iqki urux tehi partlimioqan qaçda, həlk iqidə wə partiyimizdiki nuroqun

yoldaxlar arisida bu məsilə tehi həmmigə taza qüxinilik bolup kətməydu. Kəng kələmlik iqliki urux tehi bolmioqaqka, iqliki urux tehi omumüzlük, axkara, kəpləp bolmioqaqka, nuroqun kixilər iqliki urux "bolmas!" dəp hesaplaydu. Yənə nuroqun kixilər iqliki uruxning boluxidin korkidu. Korkuxning səwiwi bar, qunki ilgiri 10 yil urux boldi, keyin yənə Yapon baskunqılırioqa karxi 8 yil urux boldi, yənə urux bolidiqan bolsa, kandak bolup ketər. Korkux kəyipiyatining pəyda boluxi təbii. Jiang Jieshining iqliki urux kozqax sükəstigə nisbətən partiyimizning kollanoqan fangzheni enik wə izqıl, u bolsimu iqliki uruxka kət'i karxi turux, iqliki uruxni yaklımaslik, iqliki uruxni tosux. Biz buningdin keyinmu, nahayiti zor tirixqanlık wə səwriqanlık bilən, həlkə rəhbərlik kılıp, iqliki uruxni tosimiz. Lekin, xuni səgəklik bilən kərük lazimki, iqliki urux həwpı intayın eçir, qunki Jiang Jieshining fangzheni bəlgilinip bołqan. Jiang Jieshining fangzheni iqliki urux kılıx. Bizning fangzhenimiz, həlkning fangzheni bolsa iqliki urux kılmaslik. Iqliki urux kilmaymiz dəydiqanlar pəkət Zhongguo gongchəndangi wə Zhongguo həlkı, əpsuski, bu Jiang Jieshi bilən guomindangni əz iqigə almaydu. Biri, urux kilmaymiz, dəydu, biri, urux kılımiz, dəydu. Əgər hər ikki tərəp urux kilmayıqan bolsa, urux bolmaydu. Hazır pəkət birlə tərəp, urux kilmaymiz, dəwatidu, uning üstigə bu tərəpning küqi tehi u

tərəpni tosup koyalaydiqan dərijidə əməs, xuning üqün iqki urux həwpis intayin eçir.

Jiang Jieshi hakim mutləklik wə iqki urux kılıx-tin ibarət əksiyətqil fangzhenda qing turidu, partiyimiz bu nuktini əz waktida enik kərsətkən idi. Partiyimizning 7-kurultiyidin ilgiri, 7-kurultiyi et-küzülüwatkan qoçda wə 7-kurultiyidin keyin, biz heli toluk hizmet ixləp, iqki urux həwpigə karita həlkning dikkət-etiwarini kozəqap, pütün məmlikət həlkini, partiyimizning əzalirini wə armiyimizni rohiy təyyarlikka igə kilip koyduk. Bu nukta na-hayiti möhim, bu nuktining boluxi bilən bolmaslıqı otturisida qong pərk bar. 1927-yilliri, partiyimiz tehi gədək partiyə idi, Jiang Jieshining əksil'inki-lawiy uxtumtut hujumiqa nisbətən kılqə rohiy təyyarlıqı yok idi, nətijidə həlk koloja kəltürgən əqalibiyət miwiliridin dərhal ayrılip kaldi, həlk uzak wakit balayı-apətkə girihtar boldi, nurluk Zhong-guo zulmətlik Zhongguoqa aylinip kaldi. Bu ketim undak əməs, partiyimiz üq ketimlik inkilapning mol təjribisigə igə bolup kaldi, partiyimizning siyasi jəhəttin pixip yetilix dərijisi nahayiti kep əsti. Dangzhongyang iqki urux həwpini kayta-kayta qüxəndürüp, pütün məmlikət həlkini, pütün partiyidiki yoldaxlarnı wə partiyə rəhbərligidiki armiyini təyyar turoqan halətkə kəltürdü.

Jiang Jieshining həlkə nisbətən fangzheni kılqə höküknimə tartiwelix, kılqə mənpəətnimə eliwelix.

Bizningqu? Bizning Jiang Jieshiqa nisbətən fang-zhenimiz dəlmu-dəl mukabil turux, bir sung yərnimu talixix. Biz Jiang Jieshining usuli boyiqə ix kərimiz. Jiang Jieshi uruxni haman həlkə tangidu, u sol-koliqə kiliq aloqan, ong koliqimu kiliq aloqan. Bizmu uning usuli boyiqə kəlimizə qılıq alduk. Bu—təkxürük-tətkik kiliç arkilik təpiqan usul. Bundak təkxürük-tətkik kiliç nahayiti möhim. Bi-rawning koliqə birər nərsə aloqanlıqını kərgəndə, uni təkxürüp kerüximiz kerək. Uning aloqını nimə? Kiliq. Kiliq nimigə ixlitilidu? Adəm əltürüvkə. U, kiliq bilən kimni əltüridu? Həlkni. Bu ixlarnı təkxürüp kərgəndin keyin, yənə təkxürüp kerüx kerək: Zhongguo həlkidimu kol bar, ularmu kiliq tutalaydu, kiliq bolmisa, kiliq sokuwalalaydu. Zhongguo həlki uzak muddətlik təkxürük-tətkik kiliç arkilik bu həkikətni təpiwaldi. Jünfalar, pomixxiklar, tu-hao-lieshenlar, jahan'gırlar koliqə kiliq aloqan, adəm əltüridu. Həlk buni qüxəndi-də, ularqa ohxax ix kərdi. Bizning bəzi kixilirimiz bundak təkxürük-tətkik kiliçka kepinqə əhmiyət bərməydi. Məsilən, Chen Duxiuni alaylı, u kiliq bilən adəm əltürüvkə bolidiqanlıqını bilmidi. Bəzilər, bu həmmigə məlum bolqan addi həkikət tursa, gongchəndangning rəhbiri bolqan kixi bilməsmu? dəydu. Bu natayin. Chen Duxiu təkxürük-tətkik kiliç elip barmiqaqka, bu ixni bilmidi, xuning üçün biz uningoqa jihuyzhuyiqi dəp at koyduk. Təkxürmigən-tətkik kilmioqanning

pikir bayan kılıx höküğü yok, xunga biz uni pikir bayan kılıx hökükidin məhrum kıldıq. Biz Chen Duxiuningkidin baxkıqə usul қollinip, eziliwatkan, kırılıwatkan həlkə kılıq tutkuzduk, kimki bizni yənə kirmakçı bolsa, bizmu xuningoja ohxax ix kərimiz. Yekında guomindang bizning Guənzhong fenqüyimizgə hujum kılıx üçün 6 shi yətkəp kəldi, uning iqidə 3 shi hujum kılıp kirip, kəngligi 100 li, uzunluqi 20 li kelidiqan yərni besiwalqan idi. Bizmu, uning usuli boyiqə, kəngligi 100 li, uzunluqi 20 li kelidiqan muxu yerdiki guomindang қoxunini pak-pakız, təltəküs wə toluk yokattuk<sup>⑥</sup>. Biz dəlmu-dəl mukabil turimiz, bir sung yərnimə taliximiz, guomindangning asanla yərlirimizni besi-weliqiqa, adəmlirimizni kirixiqa mutlək yol koy-maymiz. Əlwəttə, bir sung yərnimə taliximiz, digini-miz, etkənki “sol”qıl luxiən’gə ohxax, “genjüdilərning bir sung yerinimu taxlap qıqmaslık” digənlik əməs. Bu newət biz kəngligi 100 li, uzunluqi 20 li kelidi-qan yərni taxlap qiktuk. 7-ayning ahirida taxlap qikip, 8-ayning bexida kayturuwalduk. Jənubiy Ənhuy wəkəsidin keyin bir künü guomindangning alakə baqlax cənmousi bizning hərkət yənülüximiz-ning kandaklıqını sorıqan idi. Mən uningoja: Sən hər künü Yən'əndə turukluk, tehi bilmidingmu? “He Yingqin hujum kilsa, bizmu hujum kılımiz, He Yingqin tohtisa, bizmu tohtaymiz”<sup>⑦</sup> didim. U qaqlıda, Jiang Jieshining etini atimay, He Yingqin-

ningla etini atıqan iduk. Əmdi bolsa: "Jiang Jieshi hujum kilsa, bizmu hujum kılımız, Jiang Jieshi tohtisa, bizmu tohtaymız" dəymiz. Uning usuli boyiqə ix kərimiz. Həzir Jiang Jieshi kiliqini biləwati, xunga, bizmu kiliqimizni bileyimiz.

Həlkning koloqa kəltürgən hokuklarını asanla koldin berip koyuxka hərgiz yol koyulmaydu, jəng bilən koqdax kerək. Bizgə iqliki urux kerək əməs. Əgər Jiang Jieshi Zhongguo həlkinqə iqliki uruxni qoqum zorlap tangidiqan bolsa, əzimizni koqdax üqün, azat rayonlar həlkining hayatını, mal-mülkini, hokukını wə bəht-saaditini koqdax üqün, əlimizdə qəa koral elip, uning bilən urux kilixtin baxka ilajımız yok. Bu iqliki uruxni kiliixka bizni u məjbur kiloqan bolidu. Əgər biz uruxta utup qikalmışak, buni asmandınmu, yərdinmu kerməymiz, pəkət ezi-mizdinla kərimiz. Lekin kimki həlkning koloqa kəltürgən hokuklarını asanla tartıwalımən, yaki aldap eliwalımən dəydikən, bu ixka axmaydu. Bultur bir Amerika muhbiri məndin: "Silərgə ix kiliixka kim hokuk bərgən?" dəp sorıqan idi, mən: "Həlk bərgən" didim. Həlk bərməy kim berətti? Hakimiyət bexida turoqan guomindang bərgini yok. Guomindang bizni etirap kilmaydu. Bizning guomin cənzhenghuyə qatnixiximiz cənzhenghuy tiaolisining bəlgilimisi boyiqə "mədiniyət təxkilati" digən layakət<sup>®</sup> bilən boldi. Biz eytimizki, biz "mədiniyət təxkilati" əməs, bizdə armiyə bar, biz—"korallıq təxkilat". Bu yil

3-ayning 1-küni Jiang Jieshi: gongchəndang өз armiyisini tapxurup bərsə, andin қanuniy orunoqa igə bolidu, didi. Jiang Jieshining bu səzi hazırlıkuqkə igə bolup turuptu. Biz armiyini tapxurup bərmiduk, xuning üqün қanuniy ornimiz yok, biz “қанunsız-yolsız”. Bizning məs'uliyitimiz həlk aldida jawapkar bolux. Hər bir eñiz səzimiz, hər bir hərkitimiz, hər bir siyasitimiz həlk mənpəətigə uyğun boluxi kerək, əgər hatalık bolup қalsa, qoqum tüzitiximiz lazim, həlk aldida jawapkar bolux digən ənə xu. Yoldaxlar, həlkə azatlıq kerək, xunga ular höküknı ezigə wəkil bolalaydiqan, ezi üqün sadakətlik bilən ix kılıp berələydiqan adəmlərgə tapxurdi, bundak adəmlər biz kommunistlərmiz. Biz həlkning wəkili bolqan ikənmiz, obdan wəkillik əlibimiz, Chen Duxiuqə ohxax bolup қalmaslıqımız kerək. Chen Duxiu əksil'inkilapqılarning həlkə kılqan hujumiqa nisbətən dəlmə-dəl mukabil turux, bir sung yərnimu talixix fangzhenini kollanmidi, nətijidə həlkning əloqası kəltürgən höküklirinинг həmmisini 1927-yili birnəqqə ay iqidila pak-pakız yokitip koydu. Buda dikkət əlibimiz kerək. Bizning fangzhenimiz Chen Duxiuningkigə mutlək ohximaydu, adəm aldaydiqan nərsilərning hərkəndiqi bizni aldiyalmaydu. Bizdə səgək mengə wə toqra fangzhen boluxi kerək, hatalaxmaslıqımız lazim.

Yapon baskunqılıriqa қарxi uruxning əqalibiyət miwiliri kimə mənsup boluxi kerək? Bu nahayıti

qüxinixlik. Misal üçün bir tüp xaptul bolsun, uningda bolqan xaptulni qalibiyət miwisi dəp alaylı. Xaptulni kim üzüxi kerək? Bu yerdə xaptulni kim ning tikkənligigə, kimning su toxup suquroqanlıqıqa karax kerək. Jiang Jieshi taq bexida zongziyip olturuwelip, bir yolmu su toxumidi, əmdi bolsa kolini uzun sozup, xaptulni üzməkqi boluwatidu. U, bu xaptulning igidarlıq hokuki mən Jiang Jieshiqə mənsup, mən pomixxik, silər nongnu, mən silərgə üzdürməymən, dəwatidu. Biz gezittə uningoja rəddiyə bərdük<sup>⑨</sup>. Biz, sən su toxumiqan, xuning üçün xaptulni üzüvkə həkkinq yok; biz azat rayonlar həlki hər künü suqurup turduk, uni üzüvkə biz əng həklik boluximiz kerək, diduk. Yoldaxlar, Yapon baskunqilirioqa karxi uruxning qəlibisini həlk kanlırını teküp, kurbanlar berip kolqa kəltür-gən, Yapon baskunqilirioqa karxi uruxning qəlibisi həlkning qəlibisi boluxi kerək, Yapon baskunqili-riqə karxi uruxning miwiliri həlkə mənsup boluxi kerək. Jiang Jieshiqu, u Yapon baskunqilirioqa passip karxi turdi, gongchəndangoja aktip karxi turdi, həlkning Yapon baskunqilirioqa karxi uruxida putlikaxang tax boldi. Əmdi bu putlikaxang tax otturiqə qikip, qalibiyət miwilirini longduən kili-walmakqi, Yapon baskunqilirioqa karxi urux qəlibə kazanqandan keyinki Zhongguoni yənə bu uruxtin ilgiriki kona haliqə kayturmakqi boluwatidu, kılqə əzgirix boluxkimu yol koymaywatidu. Xundak kilip,

kürəx pəyda boldi. Yoldaxlar, bu—nahayiti jiddi bir kürəx.

Yapon baskunqılıriqa karxi uruxning əqalibiyət miwiliri həlkə mənsup boluxi kerək, bu—bir məsilə; lekin, əqalibiyət miwiliri zadi kimning kolioqa tegidu, həlkə tegəmdü, təqməndü, bu—baxka bir məsilə. Əqalibiyət miwilirining həmmisi jəzmən həlkəning kolioqa tegidu, dəp hesaplımaslik kerək. Bir-munqə qong xaptulni, eytayli, Shanghəy, Nənjing, Hangzhouqa ohxax qong xəhərlərni Jiang Jieshi tartıwalidu. Jiang Jieshi Amerika jahan'gırlığı bilən til biriktürüwaldi, u yərlərdə, ularning küqi üstünlükkə igə, inkilawiy həlk tehi asasən yezilarnila igiliyələydu. Baxka birmunqə xaptulni bolsa ikki tərəp talixidu. Datong-Puzhou təmüryolining Təyyüəndin ximaloqa kətkən kismi, Beyping-Suyyüən təmüryolining ottura kismi, Beyping-Liaoning təmüryoli, Beyping-Hənkou təmüryolining Zhengzhoudin ximaloqa kətkən kismi, Zhengding-Təyyüən, Bəyguy-Jincheng<sup>⑩</sup>, Dezhou-Shijiazhuang, Tiənjin-Pukou, Qingdao-Jinən təmüryolliri wə Long-Həy təmüryolining Zhengzhoudin xərkəkə kətkən kismi—manə muxu jaylardiki ottura, kiqik xəhərlərni qokum talixidu, bu ottura, kiqik xaptullarni azat rayonlar həlkə kan wə tər akkuzup suquroqan. Bu jaylar zadi həlkəning kolioqa tegəmdü, təqməndü, buningqə hazırlaq birnimə diyəlməymiz. Hazır pəkət munu səznila diyələyimiz: qing turup talixix kerək.

Jəzmən həlkəning қolioqa tegidioqanlıri barmu? Bar, bular Hebey, Chahar, Rehe<sup>①</sup>din, Sənxining kəp kismidin, Shəndongdin, Jiangsuning ximaliy kismidin— mana muxu jaylardiki kəng yezilar wə kəpligən xəhərlərdin ibarət, bu jaylarda yezilar yezilar bilən tutixip kətkən, 100 qə xəhər bir parqə, 70-80 qə xəhər bir parqə, 40-50 qə xəhər bir parqə bolup tutaxkən, bular qong-kiqik bolup 3, 4, 5, 6 parqə bolidu. Qandak xəhərlər? Ottura xəhərlər wə kiqik xəhərlər. Bular jəzmən həlkəning қolioqa tegidu, bu qalibiyət miwilirini kolqa kəltürüxkə bizning küqimiz yetidu. Bundak miwilərgə igə bolux Zhongguo inkilawining tarihida tehi biringi ketim bolidu. Tarihta, pəkət 1931-yilning ikkinqi yerimida düxmənning üqinqi ketimlik “korxap yokitixi”ni tarmar kəltürginimizdin keyin, Jiangxi mərkəziy rayonida həmmisi bolup 21 nahiyyə xəhəri<sup>②</sup> bolqan idi, lekin ottura xəhər tehi yok idi. 21 kiqik xəhərni қoxkannda, uning ahalisi əng kəp bolqan qaqda 2 milyon 500 mingqa yətkən idi. Muxularqa tayinip, Zhongguo həlkə xunqə uzak wakit kürəx kılalıqan, xunqə qong qəlibigə igə bolalıqan, xunqə qong “korxap yokitix”larnı tarmar kılalıqan idi. Keyin biz uruxta utturup koyduk, buni Jiang Jieshidin kərgili bolmaydu, əzimizning yahxi urux kılalmıqanlıqımızdin kərəximiz kerək. Əgər bu ketim qong-kiqik xəhərlərdin birkənqə oni bir parqə kilip tutaxturlusa, bundak parqidin 3, 4, 5, 6 si bolsa, Zhongguo

həlkı Jiangxi mərkiziy rayonidin qong bolqan 3, 4, 5, 6 inkilawiy genjüdigə igə bolidu, Zhongguo inkilawining wəziyiti heli obdan bolup қalidu.

Pütün wəziyəttin қariqanda, Yapon baskunqılıri-  
oqa karxi urux baskuqi etüp kətti, yengi əhwal wə  
yengi wəzipə məmlikət iqidiki kürəxtin ibarət bolup  
қaldi. Jiang Jieshi "dələt kurux" kerək, dəwatidu,  
buningdin keyinki kürəx kandak dələt kurux kürixi  
bolidu. Puroletariyat rəhbərlik kılıdiqan, həlk am-  
misiyoqa mənsup bolqan, yengi demokratik dələt ku-  
ruxmu, yaki qong pomixxik, qong burzuaziyə dikta-  
turilik kılıdiqan, yerim mustəmlikə, yerim feodallik  
dələt kuruxmu? Bu nahayiti murəkkəp bir kürəx  
bolidu. Həzir bu kürəx Yapon baskunqılırioqa karxi  
uruxning əjalibiyət miwilirini Jiang Jieshining tar-  
tiwalmakçı boluwatkanlıqı bilən bizning uning  
tartiwelixoja karxi turuwatkanlıqımız otturisidiki  
kürəx bolup ipadılənməktə. Bu məzgildə jihuyzhui  
qikip қalsa, u qing turup talixix bolmastın, həlkə  
tegixlik miwini ihtiyariy yosunda Jiang Jieshiqa  
sunglap berix bolidu.

Axkara, omumyuzluk iqliki urux partlarmu? Bu  
iqliki amillarоqa wə həlkara amillarоqa baqlıq. Iqliki  
amillar, asasən, bizning küqimiz wə oyqinix dəriji-  
miz. Həlkara wə iqliki wəziyətning təkəzzası, kixilər  
kənglining mayilliqliki arkısida wə bizning kürəxli-  
rimiz nətijisidə iqliki uruxni kismən dairidə qəkləp  
koyux yaki omumyuzluk iqliki uruxning partlax

waktini arkıqə sürüx mümkün mü? Bundak mümkünqılık bar.

Jiang Jieshi bimalal iqliki urux közəpiməkqi bolqını bilən, uning nuroqun kiyinqılığı bar. Birinqidin, azat rayonlarda 100 milyon həlk, 1 milyon kixilik armiyə, 2 milyondan oxuk minbing bar. İkkinqidin, guomindang hökümranlıq kılıp turoqan rayonlardıki oyqanlıq həlk iqliki uruxka karxi turidu, bu—Jiang Jieshiqə nisbətən bir tizgin. Üqinqidin, guomin-dangning iqidimu bir kisim kixilər iqliki uruxni yaklimaydu. Həzirki wəziyət 1927-yildiki wəziyəttin kəp pərk kildi. Bolupmu partiyimizning həzirki əhwali 1927-yildiki əhwalidin kəp pərk kildi. U qəoqda, partiyimiz gədək partiyə idi, partiyimizning mengisi səgək əməs idi, korallik kürəx təjribisi yok idi, dəlmu-dəl mukabil turux fangzheni yok idi. Həzir partiyimizning oyqinix dərijisi nahayiti kəp əsti.

Bizning oyqiniximiz, purolətariyat xiənfengdüği-ning oyqinixi məsilisidin baxka, həlk ammisining oyqinixi məsilisimu bar. Həlk tehi oyqanmışqan qəoqda, inkilap miwilirining baxkilaroq berip koyuluxi tamamən mümkün. Bundak ix tarihta bolup etkən. Bugün Zhongguo həlkining oyqinix dərijisimu nahayiti kəp əsti. Partiyimizning həlk iqidiki inawiti heqkaqan həzirkidək yukuri bolğan əməs. Lekin, həlk arisida, asasən Yapon baskunqılıri besiwalqan rayonlar wə guomindang hökümranlıq kılıp turoqan

rayonlardiki həlk arisida, helimu heli kəp kixilər Jiang Jieshiqa ixinidu, guomindang wə Amerikiqa ərəbi ham hiyalda boluwatidu, bundak ham hiyalni Jiang Jieshimu tirixip tarkitiwatidu. Zhongguo həlkə iqidə ənə xundak bir kisim kixilərning tehi oyqan-miğanlıqı bizning təxwiqat hizmitimizning wə təxkiliy hizmitimizning tehi nahayiti yetərsiz boluwat-kanlıqını kərsitip beridu. Həlkəning oyqinixi ongay əməs, həlkəning mengisidiki hata idiyilərni tügitix üçün nuroqun əmiliy hizmetlərni ixliximizgə toqra kelidu. Zhongguo həlkəning mengisidiki əlakən nər-silərni huddi süpürgə bilən eyni süpürgən'gə ohxax süpürüp qikiriwetiximiz kerək. Süpürgə təgməy turup, eż əzidin qikip ketidiqan əhlət əzəldin bolup bakmıqan. Biz həlkə ammisi arisida təxwik-tərbiyə ixlirini kəng kələmdə elip berip, həlkə Zhongguo-nıg həkiki əhwalini wə hərkət yenülüxini tonutuximiz, ularda eż küqigə ixənq hasil kilduruximiz lazim.

Həlkəni biz təxkilləymiz. Zhongguo əksiyətqilirini biz həlkəni təxkilləx bilən yokitimiz. Hərkəndək əksiyətqil nərsə, yokatmisang, yokalmayıdu. Bumu yər süpürgən'gə ohxax, süpürgə təgmigiqə, əhlət haman ezi qikip kətməydu. Shənxi-Gənsu-Ningxia qəgra rayonining jənup təripidə Jiezihe digən bir dərya bar. Jiezihening jənubida Luochuən, ximali-da Fuxiən nahiyiliri bar. Dəryanıng jənubi bilən dəryanıng ximali ikkisi ikki dunya. Dəryanıng jə-

nubi guomindangning kolida, biz u yergə barmıqqaqka, həlk təxkillənmidi, paskina nərsilər nahayiti jik. Bizning bəzi yoldaxlirimiz siyasi təsirgila ixinip ketidu-də, məsilini təsir bilənla həl kılqılı bolidu, dəp karaydu. Bu—hurapilik. 1936-yili biz Baoən<sup>⑬</sup>də turattuk. Baoəndin 40-50 li kelidioğan jayda bir pomixxik tuhao-lieshenning korqını bar idi. U qoşda, dangzhongyang jaylaxkan orun Baoəndə idi, siyasi təsirni zor diyixkə bolatti, birak heliki korqandiki əksil'inkilapqılar zadi təslim bolmidi. Biz jənuptin süpürsəkmü, ximaldin süpürsəkmü bolmidi, keyin süpürgini uning iqigə elip kirip süpürüwiduk, andin: "Wayjan, pəndiyat!" didi<sup>⑭</sup>. Dunyadiki ixlarning həmmisi ənə xundak bolidu. Kongoirak, qalmisang, jaranglimaydu. Joza, yətkimisəng, əzələlməydi. Sovet kızıl armiyisi Dongbeyqa kirmigən bolsa, Yaponiyə təslim bolımoğan bolatti. Bizning armiyımız hujum kılkımoğan bolsa, düxmənlər wə korqaklar korallırını tapxurkımoğan bolatti. Süpürgə yetip kəlgəndə, siyasi təsir andin toluk ünüm berələydi. Bizning süpürgimiz gongchəndang, 8-armiyə wə yengi 4-armiyə. Kolqa süpürgə aloqandin keyin, süpürüx qarılırını tətkik kiliş kerək, orunda yetiwelip, əhlətlərni əndəkən kandaktu bir boran kelip əzələlməydi. Biz Marksizimqılar inkilawiy xiənshizhuyiqılarımız, hərgiz kuruk hiyal kilmaymız. Zhongguoning kədimki bir səzidə mundak diyilidu: "Səhər tur, su sepip,

hoyla-aramingni süpür.”<sup>⑯</sup> Səhər digini tang əmdi yoruwatkan wakit. Kədimkilar bizgə tang yorux bilənla orundin turup, hoyla-aramni süpürük lazimli-qini ügitidu. Bu yerdə bizgə bir wəzipə kersitilgən. Pəkət muxundak oylioqan, muxundak ixligəndila paydilik bolidu, ixləxkə hizmətmi qikidu. Zhongguo-ning yeri nahayiti kəng, uni bir sung-bir sungdin süpürüximizgə toqra kelidu.

Bizning fangzhenimiz kandak asasiy nukta üstigə koyuluxi kerək? Əz küqimizdin ibarət asasiy nukta üstigə koyuluxi kerək, bu əz küqigə tayinip ix kerüx diyilidu. Biz yalquz əməs, jahən'girlikkə karxi pütün dunyadiki barlik məmlikətlər wə həlkələr bizning dəstimidir. Lekin biz əz küqimizgə tayinip ix kerüxnı təkitləymiz, biz əzimiz təxkilligən küqkə tayinip, barlik Zhongguo wə qət'əl eksiyətqilirini məqəlup kılalaymiz. Jiang Jieshi bizning eksimizqə, u pütünləy Amerika jahən'girligining yardımigə yəlinidu, Amerika jahən'girligini əzige yələnqük kili-du. Həkim mutləklik, iqliki urux həm wətən setix—bu üq jəhət bir gəwdə bolup, izqil yosunda Jiang Jieshi fangzhenining asasiy nuktisi bolup kəldi. Amerika jahən'girligi Jiang Jieshining iqliki urux kili-xiqa yardımə berip, Zhongguoni Amerikining bekindisiqa aylandurmakçı, uning bu fangzhenimu allikaqan bəlgilinip bolqan. Lekin, Amerika jahən'girligining kərünüxi kaltis, əslı halsiz. Bizdə səgək mengə boluxi kerək, bu, jahən'gırlarning “yahxi gəp-

liri"ge ixənməslik wə jahan'gırlarning həywisidin korkmaslıq kerək, digənlik. Bir Amerikilik manga: "Silər Herlining gepigə kulak selinglar, guomindang həkümətidə əməldar boluxka birnəqqə adəm əwətinglar"<sup>⑯</sup> digən idi. Mən: "Put-koli qırməp koyulqan əməldar bolux təs, biz bolmayımız. Bolidioqan bolsak, put-koli box, ərkin-azadə halda bolımız, dimək, demokratiyə asasida birləxmə həkümət kuruluxi kerək" didim. U: "Bolmisanglar, yahxi bolmayıdu" didi. Mən: "Nimə üçün yahxi bolmayıdu?" dəp sordim. U: "Birinqidin, Amerikiliklər silərni tillaydu; ikkinqidin, Amerikiliklər Jiang Jieshini yələydu" didi. Mən: "Silər bolkiqə toyuwelip, uykuqə keni-welip, kixilərni tillisanglar, Jiang Jieshini yəlisəng-lar, bu—silər Amerikiliklarning ixi, mən arilaxmay-mən. Hazır bizdə beri sək bilən miltik, silərdə beri bolka bilən zəmbirək. Jiang Jieshini yəligünglar kəlsə yələweringlar, қaqañiqə yələxni halisang-lar, xu qakkiqə yələnglar. Birak, bir nərsə esing-larda tursun, Zhongguo kimning Zhongguosi? Zhongguo hərgiz Jiang Jieshining əməs, Zhongguo Zhongguo həlkining Zhongguosi. Silər ahir bir kün yəliyəlməy kalisilər!" didim. Yoldaxlar, bu Ameriki-likning səzi həywə. Jahan'gırlar pəkət həywə kili-xnilə bilidu, mustəmlikilərdiki nuroqun kixilərmə, dərhəkikət, həywidiñ korkidu. Jahan'gırlar, mustəm-likilərdiki həmmila kixi həywidiñ korkidu, dəp oylayıdu, lekin Zhongguoda undak həywidiñ kork-

maydiqan muxundak bir türküm kixining barlıqını bilməydu. Biz ilgiri Amerikining Jiang Jieshini yeləx-gongchəndangoqa karxi turux siyasitini oquk tənkit kiloqan wə pax kiloqan idük, bundak kılıx zərür idi, buningdin keyinmu dawamlik eqip taxlawerimiz.

Sovet ittipaki əskər qıqardı, kızıl armiyə kelip, Zhongguo həlkining tajawuzqılarnı koqlap qikiri-xıqıa yardım bərdi, bu—Zhongguo tarihida zadi bolup bakmioqan ix. Bu ixning bərgən təsirini məl-qərləp bolmayıdu. Amerika wə Jiang Jieshining təx-wikat organları kızıl armiyining siyasi təsirini ikki tal atom bombisi bilən süpürüp taxlimakqi boluwa-tidu<sup>⑩</sup>. Lekin süpürüp taxliyalmayıdu, bundak ongay ix yok. Atom bombisi uruxni həl kılalamdu? Yak, atom bombisi Yaponiyini təslim kılduralmıdi. Atom bombisila bolup, həlkning kürixi bolmisa, atom bombisi kerəkkə kəlməydu. Atom bombisi uruxni həl kılalaydiqan bolsa, yənə nimə üçün Sovet itti-paki əskər qikirixka təklip kılındı? Nimə üçün Ya-poniya ikki tal atom bombisi taxlinixi bilən təslim bolmay, Sovet ittipakining əskər qikirixi bilənla təslim boldı? Bizning bəzi yoldaxlirimizmu, atom bombisi qaltıs nimə, dəp ixinidu, bu nahayiti hata. Bu yoldaxlar məsiligə karaxta Ən'gliyilik bir aksəngəkqılıkmu bolalmıdi. Ən'gliyidə Mauntbettin isimlik bir xünjüe bar. U, atom bombisi uruxni həl kila-laydu, dəp hesaplax əng qong hatalık bolidu<sup>⑪</sup>, dəydu. Bizning bu yoldaxlirimiz Mauntbettindinmu keyin

kalqan. Bu yoldaxlirimizning atom bombisini ajayip sirlik nərsə dəp karixi nimining təsiridin bolqan? Burzuaziyining təsiridin bolqan. Bundak təsir nədin kəlgən? Burzuaziyining məktəp tərbiyisidin kəlgən, burzuaziyining gezitliri wə tongxünsheliridin kəlgən. Ikki hil dunyakarax wə fangfalun bar: puroletariyat dunyakarixi wə fangfaluni, burzuaziyə dunyakarixi wə fangfaluni. Bu yoldaxlar burzuaziyə dunyakarixi wə fangfalunini həmixə ketirip yüridu; puroletariyat dunyakarixini wə fangfalunini bolsa həmixə esidin qikirip koyidu. Koxunimizdiki "koral həmmini həl kildi" dəydiqan karax, nokul hərbi kəzkarax, guənliaozhuyilik wə ammidin ayrılix istili, xəhsiyət-qılık idiyisi wə baxkilarning həmmisi—burzuaziyining təsiri. Koxunimizdiki bundak burzuaziyigə has nərsilərnimu əhlətlərni süpürgən'gə ohxax hər daim süpürüp turuximiz kerək.

Sovet ittipakining uruxka katnixixi Yaponiyining təslim boluxini bəlgilidi, Zhongguoning wəziyiti tərəkki kılıp bir yengi dəwrgə kirdi. Yengi dəwr bilən Yapon baskunqılıriqa karxi urux dəwri arilioqida bir etkünqi baskuq bolidu. Ətkünqi baskuqtiki kü-rəx—Yapon baskunqılıriqa karxi uruxning qalibiyət miwilirini Jiang Jieshining tartiwelixioqa karxi kü-rəx. Jiang Jieshi pütün məmlikət kələmlik iqliki urux kozqımakqi boluwatidu, uning fangzheni bəlgilinip bolqan, bizdə buningoqa təyyarlık boluxi lazim. Pütün məmlikət haraktırılık iqliki urux məyli kaysi künü

partlisun, biz uningoşa təyyar bolup turuximiz lazim. Burunrak bolsun, məyli ətə ətigəndila bolsun, biz uningojimu təyyar bolup turuximiz lazim. Bu birinqisi. Hazırkı həlkəra wə iqliki wəziyət iqliki uruxni waktingə kismən dairidə qəkləp turuxi mümkün, iqliki urux, ehtimal, waktingə birkənqə məhəlliwi haraktirlik urux bolar. Bu ikkinqisi. Birinqisi üçün biz təyyar bolup turuximiz kerək, ikkinqisi uzundin beri xundak boluwatidu. Kiskisi, bizdə təyyarlık boluxi kerək. Təyyarlık bolqanda, hər hil murəkkəp wəziyətkə layiqida jawap berələymiz.

### Izahlar

① 1945-yil 8-ayning 8-küni Sovet ittipakı həkuməti Yaponiyigə urux elan kıldı. 8-ayning 10-küni Mongoqliya həkuməti Yaponiyigə urux elan kıldı. Sovet kızıl armiyisi dengiz wə kurukluktur bolup ikki tərəptin Zhongguoning Dongbeyiqə wə Chaoxiən'gə kirip, Yaponiyining Guəndong armiyisini tezdir tar-mar kıldı. Sovet-Mongoqliya birləşmə armiyisi Iqliki Mongoqlıqlıklıridin etüp, Rehe wə Chaharqa kirdi. Yaponiyə həkuməti təslim bolidiqanlıqi həkkidə nailaj 8-ayning 10-küni zhaohuy tapxurdi wə 14-küni xərtsiz təslim bolqanlıqını rəsmi elan kıldı. Guəndong armiyisi Yaponiyə kurukluk armiyisinin əng hillanqan asasiy küqi, Yaponiyining zhənlüelik zongyübüyədüyi idi. Yapon jahan'girligi muxu armiyisiga tayinip, əplik zhənlüelik orun bolqan Zhongguoning Dongbeyi bilən Chaoxiəndin paydilinip turup, uzak muddətlik urux kilix hiyalida bolqan idi. Sovet ittipakining uruxka katnixi Yapon jahan'girligining bu pilanını təltəküs bitqit kiliwətti, Yaponiyə həkuməti andın məqələp bolqanlıqını etirap kilixka, təslim bolqanlıqını elan kiliçka

məjbur boldı.

② Guomindang əksiyətqılıri kozojiqan üç ketimlik gongchəndangqa karxi dolkunning etmüxi toqrisida muxu tallanma əsərlərning 3-tomidiki «Guomindang zhongyangining 11-omumyiqiniqa wə 3-newətlik guomin cənzhenghuyning 2-yiqliqiniqa baha» digən əsərgə karalsun.

③ Bu yerdə eytiləqan "taq" Emeysən teqisi bolup, əmiliyət-tə, omumən Zhongguoning qərbiy jənup wə qərbiy ximal kismidiki taqlıq rayonlarnı kərsitidü. Yaponiyə armiyisi 1938-yili Wuhənni besiwalqalandın keyin, Jiang Jieshi əzi wə uning komandanlıqidiki asasiy budüylər muxu taqlıq rayonlarqa məküwelip, azat rayonlardıki armiyə wə həlkning düxmən arkə sepidə Yapon tajawuzqılıriqa karxi kiloqan muxəkkətlik kürəxəlirigə qəttə karap olturdu.

④ Yapon baskunqılıriqa karxi uruxtin ilgiri Zhongguo gongchəndangi rəhbərligidiki inkilawiy genjüdilərning zor kəpqılıgi taqlıq rayonlarda kuruqlıq idi. U qaçda Jiang Jieshining hökümranlık mərkəzləri dərya wə dengiz boyliridiki qong xəhərlərdə idi. Xuning üçün yoldax Mao Zedong, biri "taqda", biri "su boyida" dəydu.

⑤ Yapon baskunqılıriqa karxi urux dəwridə, Huabey, Huadong, Huazhong, Huanənlər Yapon baskunqılıriqa karxi uruxning aldinkı sepi idi, Zhongguoning guomindang hökümranlık kılıp turqan, Yapon tajawuzqi armiyisi besiwalalmıqan qərbiy jənup, qərbiy ximal kisimlirini kixilər adəttə "kəng arka səp" dəp ataytti.

⑥ 1945-yil 7-ayning 21-küni guomindang birinqi urux rayonuning silingzhangguəni Hu Zongnenning karimiqidiki wəkitlik təxkil kılınlıqan 59-shi wə 2-atlıq əskərlər shisi Shənxi-Gənsu-Ningxia qegra rayonimizning Guənzhong fenqüsige karaxlık Chunhua nahiyisining Yetəyshən rayoniqa uxtumtut hujum kıldı. 23-küni yənə 3-yübeyshimu hujumqa etti. Armiyimiz 7-ayning 27-küni Yetəyshəndin wə uning qərbidiki 41 kənttin zhudongluk bilən qekinip qıktı. Guomindang armiyisi Xünyi, Yaoxian nahiyilirigə wə baxka jaylarqa dawamlıq hujum kıldı. Besip kirgən

guomindang armiyisiga 8-ayning 8-küni armiyimiz kayturma zərbə berip, Yetəyshən rayonini kayturuwaldı.

⑦ Guomindangning alakə baqlax cənmousi Yapon baskunqılıriqa karxi urux dəwridə guomindang höküməti alakə ixlirini kılıx üçün Yən'ən'gə əwətkən hadim. Jiang Jieshi 1940-yıl 10-ayning 19-küni wə 12-ayning 8-küni guomindang armiyisining cənmouzongzhangi He Yingqin wə fucənmouzongzhangi Bəy chongxi namida ilgir-ahir ikki ketim diənbao əwətip, düxmən arkə sepidə Yapon baskunqılıriqa karxi qing turup urux kiliwatkan 8-armiya wə yengi 4-armiyigə hə dəp təhmət kıldı wə Huanghe-ning jənubidiki Yapon baskunqılıriqa karxi həlk қorallıq küqlirigə buyruk berip, ularnı qəklən'gən muddət iqidə Huanghening ximalioqa qekinixkə zorlidi. Uningdin keyin, guomindang əksiyət-qılıri yengi 4-armiyining ximaloqa mangən budüylirigə tuyuksız hujum kılıp, "jənubiy Ənhuy wəkəsi"ni tuqdurdu. Zhongguo gongchəndangi xu wakitta He Yingqinni gongchəndangqa karxi dolğun kətərgən guomindang əksiyətqılırinin wəkili dəp kərsətkən idi, əmiliyəttə, Jiang Jieshini kəzdə tuttə.

⑧ "Guomin cənzhenghuy"—Yapon baskunqılıriqa karxi urux baxlanqandin keyin guomindang höküməti kuroqan məslihət berix haraktiridiki organ. Cənzhengyünlərning həmmisini guomindang höküməti "tallyatti", ularning iqidə guomindang əzaliri zor kep-qılıkni təxkil kılətti, pəkət nəhayiti azqılıqı Zhongguo gongchəndangining wə baxka partiyə-guruqların wəkilləri idi. Lekin, guomindang höküməti Yapon baskunqılıriqa karxi partiyə-guruqların təng hokukluk, kanuniy ornını etirap kılkıçan idi, ularning wəkillirining "guomin cənzhenghuy"qa partiyə-guruqların wəkili süpitidə katnixixiqimu yol koymıqan idi. Guomindang höküməti elan kılqan «Guomin cənzhenghuyuning təxkiliy tiaolisi» digən nimidə: "hərkəysi möhim mədiniyət təxkilatlarında yaki igilik təxkilatlarında 3 yıldın oxuk ixləp, yukarı abroy kazanqan yaki dələt ixlirida tirixqanlıq kərsitip, uzaktin buyan abroy kazinip kəlgən kixilər" guomin cənzhenghuyuning cənzhengyüəni bolalaydu, digən bir bəlgilimə bar idi. Xu qəqda guomindang ənə xu bəlgilimə boyiqə Zhongguo gongchəndangının cənzhengyüən-

lərni "tallıqan" idi.

⑨ Bu yoldax Mao Zedong Xinhuashe üçün yezip bərgən «Jiang Jieshi iqliki urux қozqıimakta» digən pinglunni kərsitudu. Muxu tomning 1950-betigə қaralsun.

⑩ "Bəyguy-Jincheng təmüryoli" xu qəqda Sənxi əlkisining xərkiy jənup kismida bolqan—Qixiən nahiyisining Bəyguy digən jayidin Jincheng xəhrigiqə bolqan pütmigən təmüryolni kərsitudu.

⑪ Chahar əslidə bir əlkə idi, 1952-yili əməldin qalduruldu. Rehemu əslidə bir əlkə idi, 1955-yili əməldin qalduruldu. Bu ikki əlkigə karaxlıq jaylar ayrim-ayrim haldə Hebey, Sənxi, Liaoning əlkilirigə wə Iqki Mongoqlı aptonom rayoniqa koxuwtıldı.

⑫ Bu yerdə eytilqan 21 nahiyə xəhri Jiangxi əlkisidiki Ruyjin, Huychang, Xünwu, Ənyüən, Xinfeng, Yüdu, Xingguo, Ningdu, Guangchang, Shicheng, Lichuənlərni wə Fujiən əlkisidiki Jiənning, Təyning, Ninghua, Qingliu, Guyhua, Longyən, Changting, Liəncheng, Shanghang wə Yongdinglarnı kərsitudu.

⑬ Baoən—Shənxi əlkisining qərbəyi ximal kismidiki bir nahiyə, yəni həzirki Zhidən nahiyisi. Zhonggong zhongyang 1936-yıl 7-ayning bexidin 1937-yil 1-ayqıqə Baoəndə turdi. Keyin Yən'ən'gə keqüp bardı.

⑭ Bu yerdə eytilqan körən Baoən nahiyisining qərbəyi jənubidiki Dənbazhəy kəntini kərsitudu. Bu kənt 200 din oxuk ailə jaylaxşan, yər xaraiti jəhəttin nahayiti möhim jay idi. Xu jaydiki pomixxik tuhao-lieshen wə mintuənninq tuənzongi Cao Jünzhang 100 din oxuk adimi bar əksiyətqi korallıq küqkə baxqılık kilip, uzak wakitkiqə bu kəntni besip yatti. Kızıl armiya birnəqqə ketim körəp hujum kılıpmu alalmidi. 1936-yıl 8-ayda kızıl armiya, bir tərəptin, kəntni yərlik korallıq küqlər bilən muhasirigə elip, yənə bir tərəptin, kənt iqidiki asasiy ammini koloqa kəltürüp, kənttiki düxmən əskərlərini parqılap taxlıdi. Xu yil 12-ayda, basmıqi Cao Jünzhang az sandiki kixilirini baxlap keqip kətti, Dənbazhəy kənti azat boldı.

⑮ Ming sulalisining ahirida etkən Zhu Bolu yazoqan «Ailə baxqurux toqrisida həkmətlik sözlər»gə қaralşun.

⑯ Bu yerdə eytiloqan "Amerikilik" Amerika armiyisining Yən'əndə turuxluk küzitix guruppisining zuzhangi Barret shang-xiaoni kərsitudu. Bu küzitix guruppisi xu qaqda Yaponiyigə karxi uruxka katnaxkan Amerika koxunliri təripidin 1944-yili Zhongguo gongchəndangning raziliqini elip, Yən'ən'gə əwətilgən. Herli Amerika jumhuriyətqilər partiyisining əksiyətqi siyasətwazlıridin biri, u 1944-yil 9-ayda Amerika zongtongining xəhsisi wəkili süpitidə Zhongguoqa kəlgən, xu yilning ahirida Ameriki-ning Zhongguoda turuxluk bax əlqisi bolovan idi. Muxu tallanma əsərlərning 3-tomidiki «Yügongning taqni yətkixi»ning ② izahiqası karalsun.

⑰ Amerika 1945-yil 8-ayning 6-küni Yaponiyining Guangdao xəhrigə, 9-küni Changqi xəhrigə birdin atom bombisi taxlidi. Amerika wə guomindangning təxvikət organları bu həktə hə dəp təxvikət yürgüzüp, Yaponiya hökümətinin təslim boluxi Amerikaning atom bombisidin korkxanlıqidin boldi, diyixti. Ular mu-xundak təxvikət bilən Sovet ittipakının uruxka katnixixinin Yaponiyini təslim boluxka məjbur kılıx jəhəttə oyniąnan həl kiloquq rolini təwənlətməkqi boldi.

⑱ Mauntbettin xu qaqda xərkəy jənubiy Asiyadiki ittipakçı armiyisining ali zihuyguəni idi. U 1945-yil 8-ayning 9-küni sehbət elan kilip, Sovet ittipakının Yaponiyigə karxi uruxka katnaxxanlıqını alkixliqan wə: "Atom bombisi yirak xərk uruxini tohtitudu, dəp hesaplax əng qong hatalık bolidu" digən idi.

## JIANG JIESHI IQKI URUX KOZOTIMAKTA\*

(1945- yil 8- ayning 13- küni)

Guomindang zhongyangi təxwiqat busining bayanatqisi səhbət elan kilip, 18-jituənjin zongsilingi Zhu Dening düxmənlər wə korqaklarni qəklən'gən muddət iqidə təslim boluxka buyrup, 8-ayning 10-küni Yən'ən zongbudin qikarəjan buyruqı<sup>①</sup>ni bir hil "dewənglik wə kanunsız hərkət" didi. Bundak pinglun—uqioja qikkən bimənə pinglun. Bu pikir boyiqə bolqanda, logika jəhəttin mundak qüxəndürük mümkinki, Zhu De zongsiling Potsdam gong-gaosi<sup>②</sup>oja wə düxmənning təslim bolux hahixioja asasən, eż karimiqidiki budüylərgə düxmənlər wə korqaklarni təslim kildurux toqrisida buyruk qüxürüp hata kiliptu, düxmənlər wə korqaklarni təslim boluxtın bax tartixka dəwət kilqan bolsa, toqra kilqan bolidikən, ənənəlik bolidikən. Zhongguodiki faxistlar baxlioji—zalim, milli munapik Jiang Jieshining düxmən tehi təslim boluxni həkiki kobul

---

\* Bu—yoldax Mao Zedong Xinhuaşhe üqün yezip bərgən pinglun.

kilmastinla, azat rayonlarning Yapon baskunqilirioja karxi koxunlirioja “ez ornunglarda mudapiəde turup buyruk kütünglar” dəp “buyruk” berixkə jürət kiloqanlioqi yəni kol koxturup düxmənning zərbə berixigə yol koyunqlar, diyixi əjəplinərlik əməs. Ənə xu faxistlar baxlıqining yənə yər astı koxun diyilgən koxunlar (əmiliyəttə “wətənni əgri yollar bilən kütkuzux”<sup>③</sup>ni əməlgə axuridiojan korqak koxunlar həm düxmənlər wə korqaklar bilən koxulup kətkən Dəy Li xitongidiki ixpiyon<sup>④</sup>lar) bilən korqak koxunlarqa “Xu jayning amanlioqini sak-laxka məs’ul bolunglar” dəp buyruk qüxürükə jürət kiloqanlioqi, azat rayonlarning Yapon baskunqilirioja karxi koxunlirining bolsa düxmənlər wə korqaklarqa karxi “əz məyliqə hərkət kilixi”qə yol koymiqanlioqi əjəplinərlik əməs. Əz bilən düxmənni ənə xundak almaxturup koyuxi Jiang Jieshining nək ez kilmixini ezi ikrar kiloqanlioqi bolup, əzinin izqıl türdə düxmənlər wə korqaklar bilən til biriktürüp kəlgən, əzигə yat bolqanlarni yokatmakqi bolqan pütün rohiy halitini janlik sürətləp beridu. Birak Zhongguo azat rayonliri həlkining Yapon baskunqilirioja karxi koxunliri bu zəhərlik kiltakka hərgiz qüxməydu. Ular Zhu De zongsisilingning buyruk qikarəqanlioqi dəl Potsdam gong-gaosining 2-maddisidiki “Yaponiyigə karxi uruxni taki ular ez karxilioqini tohtatkanqa kədər elip berix xərt” digən bəlgilimini kət'i ijra kiloqanlik

bolidioqanlıqını, Jiang Jieshining “buyruk” digən nimisi bolsa dəl Jiang Jieshi əzi imza koyqan Potsdam gonggaosıqası hilap ikənligini bilidu. Muxular selixturup kərülsila, kimning “ittipakdax dələtlər birlikdə kelixkən bəlgilimilərgə riayə” kilmaywat-kanlıqını bilgili bolidu.

Guomindang zhongyangi təxvikat busi bayanat-qisining pingluni wə Jiang Jieshining “buyruqı”—baxtin-ahir iqliki urux iöwagərqılıgi, ularning məksidi, məmlikitimizdiki wə qət'əllərdiki kixilərning dikkət nəziri Yaponiyining xərtsiz təslim boluxıqası mərkəzləxkən pəyttə, Yapon baskunqılırioqası karxi urux ayaklavxandın keyinla iqliki uruxka kəqüx üqün birər bana tepixtin ibarət. Əmiliyəttə, guomindang əksiyətqılıri etüp kətkən kalwalar. Ular Zhu De zongsilingning düxmənlər wə қorqaklarnı təslim bolux wə koral tapxuruxka buyruqanlıqını bana kiliwelixkən. Xunimu akilanə bana dəp hesaplıqılı bolamdu? Yak, banini bundak yollar bilən tepix pəkət guomindang əksiyətqılırinin düxmənlər wə korqaklarnı əz kərindaxlidinmu yekinrak kəridioqanlıqını, əz kərindaxlirini bolsa düxmənlər wə қorqaklardınmu əq kəridioqanlıqını toluk ispatlap beridu, halas. Chunhua wəkəsi<sup>⑤</sup>ning Hu Zongnən koxunu Shənxi-Gənsu-Ningxia qegə rayonıqası hujum kılıp kirip tuqduroqan iqliki urux iöwagərqılıgi ikənligi enik tursimu, guomindang əksiyətqılıri bəni Zhongguo gongchəndangining “pitnə-

pasat hujumi" diyixti. Guomindang əksiyətqiliri Chunhua wəkəsi digən bu banini ming təsliktə tepiwalqan idi, lekin Zhongguo wə qət'əl jamaət-qiliği buni dərhal ekip taxliwidi, əmdi ular, 8-armiyə bilən yengi 4-armiyə düxmənlərgə wə korqaklar oqa koral tapxuruxni buyrumaslıqı kerək idi, diyixiwaitidu. 8 yillik Yapon baskunqılırioqa karxi uruxta, Jiang Jieshi bilən Yaponlarning ariqə elip zərbə berixi wə korxap hujum kılıxi arkisida 8-armiyə wə yengi 4-armiyining tartmioğan azap-oku-bitı kalmidi, əmdi Yapon baskunqılırioqa karxi urux ayaklixay dəp қaloqanda, Jiang Jieshi yənə Yaponlar (jümlidin ezigə kədirdən bolqan korqak қoxunlar)oqa, silər koralni 8-armiyə wə yengi 4-armiyigə tapxurmay, pəkət mən Jiang Jieshi oqa tapxuruxnalar kerək, dəp ixarət kilmakta. Jiang Jieshi eytmioğan bir eqizla söz qaldı, u bolsimu: muxu korallar bilən gongchəndangni kırsam, Zhongguo-nıg wə dunyaning teqliojini buzsam, digəndin ibarət. Xundak əməsəmu-yə? Yaponlar oqa koralını Jiang Jieshi oqa tapxurux buyrulsa, korqak қoxunlar "xu jayning amanliojini saklaxka məs'ul" kilinsa, buningdin қandak nətijə qikidu? Pəkət birlə nətijə qikidu, yəni "Zhongguo-Yaponiyə həmdəəmliyi" wə Yaponiyə bilən korqaklar həmkarlıqı orniqə Nənjing-Chongqing қoxuluxi® wə Jiang Jieshi bilən korqaklar həmkarlıqı dəssəydu; Yaponlar bilən Wang Jingweyning gongchəndangoqa karxi turuxi wə

dələt kuruxi orniqə Jiang Jieshining gongchəndangoja karxi turuxi wə dələt kuruxi dəssəydu. Bu Potsdam gonggaosiqə hilap əməsmu? Yapon baskunqilirioja karxi urux ayaklavşan haman, iqliki urux həwpı dərhal pütün məmlikət həlkioğə jiddi təhlikə salidu, buningda yənə guman barmu? Biz hazır pütün məmlikəttiki kerindaxlirimizni wə dunyadiki ittipakdax dələtlərni birlikkə kelip, Zhongguoning dunya teqlioqə həwp yətküzüwatkan bu iqliki uruxini azat rayonlar həlki bilən birlikdə kət'i tosuxka qakirimiz.

Yapon baskunqilirining wə korqaklarning təslimi mini köbul kilişkə zadi kim höküklük? Zhongguo azat rayonlirining Yapon baskunqilirioja karxi қoxunliri guomindang hökümiti heqkandak maddi yardəm bərmigən uning üstigə etirap kilmioqan xaraitta, pütünləy eż tirixqanlioqə wə həlkning himayisigə tayinip, eż aldiqə wətənning kəng ziminini, 100 milyondin artuk həlknı azat kıldı, Zhongguoqa tajawuz kılıp kirgən düxmən armiyisining 56 pirsəntigə wə korqak қoxunlarning 95 pirsəntigə zərbə berip kıldı. Əgər muxu қoxunlar bolmiqən bolsa, Zhongguoda bugünkidek wəziyət hərgiz bolmiqən bolatti! Rastini eytkanda, Zhongguo ziminida pəkət azat rayonlarning Yapon baskunqilirioja karxi қoxunlirlə düxmən armiyisi wə korqak қoxunlarning təslimini köbul kilişkə höküklük. Jiang Jieshiqə kəlsək, uning siyasiti kol

köxturup qattə karap turux, oqelibini kütüp olturux boldi, uning düxmənlər wə korqaklarning təslimini kobul kilişkə, həkikətən, kılqılık hökuki yok.

Biz pütün məmlikəttdiki əkerindaxlırimızqa wə pütün dunya həlkioğə xuni jakalaymız: Chongqing tongshuəybusi Zhongguo həlkioğə wə Zhongguoning Yapon baskunqılırioğə həkiki karxi turoqan koxunliriqə wəkillik kılalmayıdu; Zhongguo həlkı xuni tələp kiliðuki, Zhongguo azat rayonlirining Yapon baskunqılırioğə karxi koxunlırıda, Zhu De zongsilingning kərsətmisi boyiqə, eż wəkillirini biwastə əwətip, 4 qong ittipakdax dələtning Yaponiyining təslimini kobul kiliç wə Yaponiyə üstdidin hərbi nazarət ornitix ixliriqə katnaxturux hökuki həmdə kəlgüsidi eqiliðiojan sülhi möjlisigə katnixix hökuki bolsun. Bundak kiliñmaydikən, Zhongguo həlkı buni bəkmü namuwapik dəp hesaplaydu.

### Izaħlar

① 1945-yil 8-ayning 10-küni Yen'ən zongbudin Zhu De zongsiling Yapon karakqılırinin təslim boluxi munasiwiti bilən azat rayonlardiki barlıq korallıq budüylərgə buyruk qıçırdı, buyruqning toluk tekisti təwəndikiqə: "Yaponiyə xərtsiz təslim bolidiqanlıqını jakalidi, ittipakdax dəletlər təslimni kobul kiliç qarılırini Potsdam hitapnamisi asasida məslihətli xidü. Xuning üqün, azat rayonlardiki barlıq korallıq budüylərgə alayitən təwəndikiqə buyruk berimən: 1) Azat rayonlardiki Yapon baskunqılırioğə karxi hərkəndək korallıq buduy Potsdam hitapnamisining bəlgilimisigə asasən, ezigə yekin jaylardiki xəhər, zhenlar wə

mohim katnax yolliriqa jaylaxkan düxmən қoxunliriqa wə ular-ning komandanlıq organliriqa pütün korallirini bizning urux kılı-watkan budüylirimizgə məlum muddət iqidə tapxurux toqrisida tongdie əwətixi kerək, ular қoral tapxurqandan keyin, armiyimiz əsirlərgə yahxi muamilə kiliç toqrisidiki tiaoli boyiqə ularning hayatining həwpisligini koqdixi kerək. 2) Azat rayonlarning Yapon baskunqiliriqa қarxi hərkəndək korallik budüyi əzige yekin jaylardiki barlıq қorqak қoxun wə қorqak əhəmiyyətlərgə, düxmən қarakqilar təslimnamigə imza koyqıqə, əz қoxunlirini baxlap həkikətkə kaytip, əzgərtip təxkil kiliç wə tarkitiwetixni kütüp turuxi, muddəttin etüp kətsə, pütünley қoral tapxuruxi xərt ikənligi toqrisida tongdie əwətixi kerək. 3) Azat rayonlarning barlıq Yapon baskunqiliriqa қarxi korallik budüyliri, əger düxmənlər wə қorqaklarning korallik budüyliri təslim bolux wə қoral tapxuruxtın bax tartsa, ularnı kət'i yokitixi kerək. 4) Armiyimiz düxmənlər wə қorqaklar besiwalqan xəhər, zhenlar wə mohim katnax yollirining hərkəndiqini əsker əwətip tapxuruwelixinə, ixqal kiliçka, hərkəndiqida hərbi nazarət ornitixka, tərtip saklaxka wə məhsus hadimlarnı təyinləp, məzkr rayonlarning barlıq məmuri ixlini məs'ul bolup bax-kuruxka pütünley həkukluk, hərkəndək buzqunqılık kiliç yaki қarxılık kərsitix wəkəliri tuqulidikən, undak wəkələrni tuqdur-qıqlıqlar wətən hainliri qatarida jazaqə tartılıxi kerək." Uningdin keyin, 8-ayning 11-küni Yən'ən zongbu yənə arkə-arkidin 6 buyruk qıkırıp, Sənxi-Suyyüən azat rayonidiki yoldax He Long rəhbərlik қılqan korallik budüylərni, Sənxi-Chahar-Hebey azat rayonidiki yoldax Nie Rongzhen rəhbərlik қılqan korallik budüylərni, Hebey-Rehe-Liaoning azat rayonidiki korallik budüylərni Iqki Mongolulə wə Dongbeyqə yürüx kiliçka buyrudi; Sənxi azat rayonidiki korallik budüylərni Datong-Puzhou temüryولي boyidiki wə Fenhe wadisidiki Yaponiya armiyisini wə қorqak қoxunlarnı yokitixka buyrudi; azat rayonlardiki korallik budüylərni düxmən besiwalqan həmmə mohim katnax yolliriqa paal hujum kiliç, Yaponiya armiyisini wə қorqak қoxunlarnı təslim boluxka məjbur kiliçka buyrudi. Azat rayonlardiki jiefangjun bu

buyruklarnı kət'i ijra қıldı həmdə zor qəlibigə erixti.

② Bu 1945-yil 7-ayning 26-küni Zhongguo, Ən'gliya, Amerika dələtləri Potsdam yığınida otturiqə koyqan, Yaponiyini təslim boluxka buyruqan gonggaoni kərsitudu. Uning asasiy məzmunu: Yaponiyining jün'guozhuyisi əbidi yok kilinixi xərt; Yaponiya armiyisi tamamən koralsızlanduruluxi xərt; Yaponiyining hərbi sanaiti buzup taxlinixi xərt; Yaponiyining urux jinayətqiliri sorakqa tartılıxi xərt; Əhəmən hitapnamisi əməlgə axuruluxi yəni Yaponiya ilgiri bulangqılık bilən besiwalqan jaylardın, məsilən, Chaoxiəndin, Zhongguoning Manjuriyisi, Təywəni wə Penghu takım arallırıqə ohxax jayliridin wazkeqixi, Yaponiyining zimini Benzhou, Beyhəyda, Jiuzhou. Siguo wə baxka kiqik arallar bilən qəklinixi xərt; ittipakdax dələtlərinən armiyiləri Yaponiyini taki Yaponiyidə demokratik hökumət kürüləqiqə ixqal kilip turidu, digəndin ibarət. 8-ayning 8-küni Sovet ittipakımı Yaponiyiga urux elan kılqandin keyin, bu genggaoqə imza koydi.

③ "Wətənni əgri yollar bilən kutkuzux"—Yapon baskunqılırıqə karxi urux dəwriddə guomindang əksiyətqiliri Yaponiyigə təslim bolux-gongchəndangoqə karxi turuxta kollanqan bir hil iplas wastə. Guomindang əksiyətqiliri əzinin bir kisim koxunu wə əməldarlarını Yapon karakqılırioqə təslim bolup, körqak koxun wə körqak əməldarqa eżgirip, Yaponiya armiyisi bilən billə azat rayonlarqa hujum kılıxka buyrudi wə nəyrəngwazlıq kılıp, buni "wətənni əgri yollar bilən kutkuzux" dəp ataxtı.

④ Dəy Li xitongidiki ixpiyonlar guomindang hərbi weyyüən-hui təkxürük-tizimlax idarisining jüzhangi Dəy Li baxqılıqidiki ixpiyonluk xitongi, bu guomindangning kəlimi zor ixpiyonluk təxkilatliridin biri idi.

⑤ Chunhua wəkəsi 1945-yil 7-ayda guomindang koxunlınını Shənxi-Gənsu-Ningxia qegra rayonining Guənzhong fenqüsigə karaxlıq Chunhua, Xünyi, Yaoxiən nahiyilirigə wə baxka jaylarqa besip kırğənligidin ibarət wəkə. Muxu tomdiki «Yapon baskunqılırioqə karxi urux qəlibə kazanqandan keyinki wəziyət wə bizning fangzhenimiz»ning ⑥ izahıqə karalsun.

⑥ “Nənjing” xu wakitta Nənjingda turoqan wətən haini Wang Jingwey guruhining körqak hakimiyitini, “Chongqing” xu wakitta Chongqingda turoqan Jiang Jieshi hakimiyitini kərsitudu. “Nənjing-Chongqing koxuluxi” xu wakitta Yapon jahan'girliyi bilən guomindang iqidiki Yaponpərəslər pilanlıqan siyasi sükəst.

# 18-JITUƏNJÜN ZONGSILINGINING JIANG JIESHIOIA ƏWƏTKƏN IKKI DIƏNBAOSI\*

(1945- yil 8- ay)

## 1. 8- Ayning 13- Künidiki Diənbao

Biz Chongqing radiyo istansisidin Zhongyangshe tarkatkan ikki hewerni angliduk, biri sizning bizgə bərgən buyruqıngiz, yənə biri sizning urux rayonliridiki jün'guənlər wə əskərlərgə bərgən buyruqıngiz. Bizgə bərgən buyruqıngizda: "Bu jituənjün karimiqidiki həmmə budüylər əz ornida mudapiədə turup buyruk kütsun" diyilgən. Buningdin baxka, düxmənning koral-yaraklirini tapxuruwelixka ruhsət kilinmaydu, digən'gə ohxax səzlərmə bar. Siz-

---

\* Bu ikki diənbaoni yoldax Mao Zedong 18-jituənjün zongsilingi üçün yezip bərgən. U qəqda, Jiang Jieshi həküməti Yapon tajawuzqlılıri təslim bolidiqanlıqını elan kılğan lekin tehi əməldə təslim bolmığan pəyttə, Amerika jahangırliğinin koralilik yardımı arkısında, Yaponiyining təslimini köbul kiliç hökükini longduən kiliwalğan həmdə təslimni köbul əkilixnı bana kılıp kəpləp əskər yətkəp, azat rayonlarqa kistap kelip, əksil'in kilawiy iqliki urux

ning urux rayonliridiki jün'guənlər wə əskərlərgə bərgən buyruq əngizni Zhongyangshe 11-küni Chongqingdin tarkatkan həwiridə mundak dəp anglatti: "Ali tongshuəybu bugün urux rayonliridiki jün'guənlər wə əskərlərgə, urux kiliç tırixqanlıqı jid-diləxtürülsün, həmmə ix bəlgilən'gən hərbi pilan wə buyruk boyiqə paal aloqa sürülsün, kilqə boxaxturup koyulmisun, dəp diənbao arkilik buyruk bərdi." Bizqə, bu ikki buyruk bir birigə zit. Aldinki buyruk boyiqə bolqanda, "mudapiədə turup buyruk kütük", hujum kılmaslik, urux kılmaslik kerək. Hazır Yapon tajawuzqılıri tehi əməldə təslim bol-mıqan tursa, uning üstigə hər saat, hər minut Zhongguoluklarnı kiriwatkan tursa, Zhongguo armisi bilən urux kiliwatkan tursa, Sovet ittipaki, Amerika wə Ən'gliyə armiyiliri bilən urux kiliwatkan tursa, Sovet ittipaki, Amerika wə Ən'gliyə armiyilirim hər saat, hər minut Yapon tajawuzqılıri bilən urux kiliwatkan tursa, siz nimə üçün

---

kiliçka paal təyyarlanğan idi. Yoldax Mao Zedongning birinqi diənbəoni yezixtin məksidi Jiang Jieshining eksil-inkilawiy əpti-bəxirisini ekip taxlap, pütün məmlikət həlkəqə Jiang Jieshining iqki urux sükəstidin huxyar bolux toqrisida tərbiyə berix idi. Ikkinci diənbəoda, Jiang Jieshi guruhining iqki urux təyyar lax sükəstini tehimu toluk ekip taxlidi wə Zhongguo gongchəndangining iqki uruxni tosux toqrisidiki 6 təxəbbusini otturiqə koydi. Huddi xu məksətə, yoldax Mao Zedong yənə Xinhuaşhe üçün muxu tomdiki «Jiang Jieshi iqki urux կօզիմակ্ত»

bizgə, urux kilmanglar, dəysiz? Bizqə, keyinkı buyruk boyiqə bolqanda, nahayiti yahxi bolatti. "Urux kilix jiddiləxtürüsün, paal aloşa sürülsün, kilqə boxaxturup koyulmisun", mana bu—bolidiçan gəp. Əpsuski, siz bu buyrukni bizgə əməs, əz guru-hingizdiki koxunlarqıla bərdingiz, bizgə bərgininingiz bolsa baxkiqə birnimə. Zhu De 8-ayning 10-küni Zhongguo azat rayonliridiki barlik Yapon baskun-qılırioqa karxi koxunlarqa buyruk qüxürdi<sup>①</sup>, bu buyruk nək ənə xu "Urux kilix jiddiləxtürüsün" digən mənidə idi. Uningda "urux kilixni jiddiləxtürüx" bilən bir wakitta, Yapon tajawuzqılırını təslim boluxka buyrunqlar, düxmən armiyisi wə körqak koxunlarning koral-yarak wə baxka nərsilirini tapxuruwelinglar, digən yənə bir nuktimu bar idi. Xundak kilix yahxi əməsmu? Xübhisizki, nahayiti yahxi, xübhisizki, Zhonghua millitining mənpəətigə uyğun. Birak "Mudapiədə turup buyruk kütsün" digən gəp, həkikətən, milli mənpəətkə uyğun əməs.

---

wə «Jiang Jieshi bayanatqisinining sehbütigə baha» digən ikki pinglunni yezip bərdi. Zhongguo gongchəndangi Jiang Jieshining əksiyətqıl həywısidin hərgiz körkməydiçan ənə xundak kət'i wə kəskin məydanda turqanlıktın, azat rayon wə jiefangjün tezdir kengəydi, xuningdək Jiang Jieshi Zhongguoning iqliki uruxıqə karxi iqliki-taxki կudratlik siyasi besim astida, celüesini əzgərtip, teqlikpərvərkiyapətkə kiriwelip, yoldax Mao Zedongni Chongqingə kelip teqlik tənpəni ətküzükə təklip kilixka məjbur boldi.

Bizqə, siz bu buyruğni hata qüxürdingiz, bəlkı bəkmə hata qüxürdingiz, xunga biz sizgə bu buyruğni kət'i rət əlidioqanlıqımızni bildürməy tural-maymiz. Qünki sizning bizgə bərgən bu buyruqınız gongdao bolux u yakta tursun, bəlkı Zhonghua millitining milli mənpəətigə hilap, pəkət Yapon tajawuzqılıri həm wətən'gə asılık kiloqan wətən hainliri üqünla paydilik.

## 2. 8- Ayning 16-Künidiki Diənbao

Bizning ortak düxminimiz—Yaponiyə həkümiti Potsdam gonggaosunu kobul kılıp, təslim bolidiqanlıqını elan kiloqan lekin tehi əməldə təslim bolmoqan pəyttə, mən Zhongguo azat rayonlirining həm Zhongguoning koldin kətkən rayonlirining barlik Yapon baskunqılırioqa karxi korallik küqlirigə wə 260 milyon həlkioqə wakalitən sizgə alayıten təwəndiki bayanatni elan kilişən wə təwəndiki tələplərni köymən.

Yapon baskunqılırioqa karxi urux qəlibilik ayaklıxı aldida turqan wakitta, Zhongguoning hazırlığı məydanlıridiki munu pakitlar oqa dikkət kili-xingizni təwsiyə kilişən: Düxmənlər wə korqaklar besiwaloqan yəni siz taxlap qikip kətkən kəng kələmlik koldin kətkən rayonlarda, biz sizning iradıngizgə hilaplik kılıp, 8 yıl muxəkkətlik urux kiliç arkısında, 1 milyon pingfang kilometiroqa yekin

yerni kayturuwalduk, 100 milyondin artuk həlkni azat kıldıuk, 1 milyondin artuk adimi bar muntizim budüy wə 2 milyon 200 mingdin artuk minbing uyuxturduk, Liaoning, Rehe, Chahar, Suyyüən, Hebey, Sənxi, Shənxi, Gənsu, Ningxia, Henən, Shəndong, Jiangsu, Ənhuy, Hubey, Hunən, Jiangxi, Zhejiang, Fujıən, Guangdongdin ibarət 19 əlkidə 19 qong azat rayon<sup>②</sup> kurduk, az sandiki jaylarnı hesapka almıqanda, 1937-yil 7-iyul wəkəsidin buyan düxmənlər wə korqaklar besiwalqan Zhongguoning xəhər, zhenliri, möhim ətnax yolliri wə dengiz boylirining kəp kismini korxiwalduk. Buningdin baxka yənə, Zhongguoning koldin kətkən rayonlırıda (Bu yərlərdə 160 milyon ahalə bar) kəng kələmlik yər astı қoxun uyuxturup, düxmənlər wə korqaklarqa zərbə bərdük. Biz urux dawamida, Zhongguoqa tajawuz kilip kirgən Yaponiyə armiyisining (Dongbeydikisi buning sirtida) 69 pirsəntigə wə korqak қoxunlarning 95 pirsəntigə həziroqa kədər zərbə berip keliwatımız wə ularni korxap keliwatımız. Sizning həkümitingiz wə armiyingiz bolsa əzəldin tartip kol koxturup qəttə karap turux, qəlibini kütüp olturux, əmiliy küqni saklap kelix, iqliki urux təyyar lax fangzhenini kollinip, bizning azat rayonlirimizni wə bu rayonlarning қoxunlirini etirap kilməqan wə ularqa maddi yardım bərmigənning üstigə, 940 ming kixilik qong қoxun bilən ularni korxiwaldi wə ularqa hujum

kilip kəldi. Düxmənlər wə қorqaklar bilən sizning armiyingizning ikki tərəptin ariqə elip zərbə berixi arkısida Zhongguo azat rayonliridiki barlik armiyə wə həlkning tartmioğan azap-okubiti қalmioğan bol-simu, lekin ularning Yapon baskunqilirioqa қarxi urux kilixta, ittipaklıkta wə demokratiyidə qing turux iradisi kilqimu ajizlaxmidi. Zhongguo azat rayonliri həlkı wə Zhongguo gongchəndangi iqliki jidəl-majralarnı tohititix, pütün Zhongguo həlkining Yapon baskunqilirioqa қarxi küqlirini səpərwər kiliç wə birlikkə kəltürüx, Yapon baskunqilirioqa қarxi uruxka rəhbərlik kilip, qəlibini қoloja kəltürüx həm uruxtin keyinkı teqlikni kapalətləndürük üqün, sizgə wə sizning həkümitingizgə partiyə-guruşalar yiqinini qakirip, demokratik wə məmlikət bəyiqə birlikkə kəlgən birləxmə həkümət kurux toqrisida nuroqun ketim təklip bərdi, lekin bu təkliplərning həmmisi siz tərəptin wə sizning həkümitingiz təripidin rət kılınip kəldi. Muxularning həmmisigə biz intayın narazı.

Düxmən dələt hazır təslimnamigə imza koyux aldida turidu, lekin bizning pikrimizgə siz helimu etiwarsız karawatisiz, sizning həkümitingizmu xundak kiliwatidu, uning üstigə, manga 8-ayning 11-küni intayın yolsız buyruk qüxürdingiz, yənə қoxunliringizoqa düxmənning koral-yaraklırını tap-xuruwelixin ni bana kılıp turup, azat rayonlarqa kəng kələmdə kistap kelix toqrisida buyruk bər-

dingiz, xuning bilən iqliki urux həwpisi mislisiz eqir-laxti. Muxularning həmmisi bizni sizgə wə sizning həkümitingizgə təwəndiki tələplərni koyuxka məjbur қildi:

1. Siz wə sizning həkümitingiz həm uning tong-shuəybusi Yaponiyining wə korqaklarning təslimini kobul kilixta, təslimni kobul kiloqandin keyinki barqə kelixim wə xərtnamilerni tüzüxtə, sizning awal biz bilən məslihətlixip pikirdə birlikkə keli-xingizni tələp kiliçon. Qunki sizdin wə sizning həkümitingizdin həlk narazi, silər Zhongguoning azat rayonliridiki wə Zhongguoning қoldin kətkən rayonliridiki kəng həlkə wə barlik Yapon baskunqılıriqa karxi həlk korallik küqlirigə wəkillik қılalmaysilər. Əgər kelixim wə xərtnamilerdə Zhongguo azat rayonlirining wə Zhongguoning қoldin kətkən rayonlirining barlik Yapon baskunqılıriqa karxi həlk korallik küqlirigə munasiwətlik jayliri bolup kelip, bu toqrida aldi bilən bizning raziliqimiz elinmaydiqan bolsa, u qəođda biz əzimiz-nin pikir bayan kiliç hokukimizni saklap қalımız.

2. Zhongguo azat rayonlirining wə Zhongguoning қoldin kətkən rayonlirining barlik Yapon baskunqılıriqa karxi həlk korallik küqliri Potsdam gong-gaosioqa wə ittipakdax dələtlər təripidin bəlgilən'gən təslimni kobul kiliç qariliri<sup>③</sup>gə asasən, biz tərəp-tin korxap turulqan Yaponiyə armiyisining wə korqak koxunlarning təslimini kobul kiliçka, ular-

ning koral-yaraklirini wə mal-mülüklerini tapxuru-welixka həmdə ittipakdax dələtlernening təslimni kobul kiloqandin keyinki barlik bəlgilimilirini məs-ulluk bilən əməlgə axuruxka həklik. Mən 8-ayning 10-küni Zhongguo azat rayonlirining koxunliriqa buyruk qüsürüp, ularoqa tirixqanlıq bilən ilgirilep, düxmən armiyisigə zərbə berixni həmdə düxmənning təslimini kobul kilix üçün təyyarlinixni tapxurdum. 8-ayning 15-küni düxmən armiyisining tongshuəyi Gangcun Ningciqa əz koxunlirini baxlap təslim boluxka buyruk bərdim<sup>④</sup>, lekin bu buyruklar azat rayon koxunliri urux kiloqan dairə bilənla qəklinidu, baxka rayonlaroqa mudahilə kilmaydu. Mən bu buyruklimni nahayiti muwapiq, Zhongguoning wə ittipakdax dələtlernening ortak mənpəətigə nahayiti uyğun dəp hesaplaymən.

3. Zhongguoning azat rayonliridiki wə Zhongguoning koldin kətkən rayonliridiki kəng həlkə wə barlik Yapon baskunqılıriqa karxi korallik küqlərdə ittipakdax dələtlernening düxmənning təslimini kobul kilixiqa wə düxmən dəlet təslim bolqandin keyinki hismətlərni bir yaklık kiliqiqa əz wəkillirini katnaxturux hökuki boluxi kerək.

4. Zhongguo azat rayonlrida wə barlik Yapon baskunqılıriqa karxi korallik küqlərdə ezlirinening wəkillər əmigini saylap, kəlgüsidiə Yaponiyini bir yaklık kiliqka dair sülhi yiqiniqa wə Birləxkən dələtlər təxkilati yiqiniqa katnaxturux hökuki bo-

luxi kerək.

5. İqki uruxni tohtiting. Buning qarisi xuki, azat rayon koxunliri təripidin қorxap turulqan düxmən armiyisi wə korqak koxunlarning təslimini azat rayon koxunliri kobul kilsun, sizning koxunliringiz əzliri қorxap turqan düxmən armiyisining wə korqak koxunlarning təslimini kobul kilsun. Bu—barlik uruxlarning omumi kaidisi, bolupmu iqki uruxtin saklinix üçün xundak kilix zərür. Əgər bundak kilmisingiz, yaman akiwətlərgə səwəpqi bolisiz. Bu toqrıda hazır sizgə kattik agahlandurux berimənki, buni səl qaqlımang.

6. Bir partiyə diktaturisini dərhal əməldin kaldurup, partiyə-guruqlar yığını qakirip, demokratik birləxmə həkumət kurung, hiyanətqi əməldarlarnı wə barlik əksiyətqilərni hiszməttin elip taxlang, wətən hainlirini jazaqa tarting, ixpiyonluk organlirini əməldin қaldurung, partiyə-guruqlarning kənuniy ornini etirap kiling (Zhongguo gongchəndangi wə barlik demokratik partiyə-guruqlar bugün'gə kədər siz tərəptin wə sizning həkümitingiz təripidin ənunsız dəp karılıp kəldi), həlkning ərkinligini boqıldıqan barlik əksiyətqil əmir-pərmanlarnı əməldin қaldurung, Zhongguo azat rayonlirining həlk saylıqan həkumətlərini wə Yapon baskunqılırıqa əkarxi koxunlirini etirap kiling, azat rayonlarnı қorxap turqan koxunlarnı kayturup keting, siyasi məhbuslarnı azat kiling, iktisadiy islahat wə

baxka demokratik islahatlarni yürgüzüng.

Buningdin baxka, mən sizning 8-ayning 11-küni manga bərgən buyruqingizə qawap kayturup, 8-ayning 13-küni diənbao əwətkən idim, tapxurup aloqansız. Mən bu yerdə yənə təkrar ukturup koyayki, sizning u buyruqingiz tamamən hata. Siz 8-ayning 11-küni menin koxunlirimə “Əz ornung-larda mudapiədə turup buyruk kütünglər” dəp, düxmən’gə hujum kılmaslıknı buyrudingiz. Lekin 8-ayning 11-künidila əməs, hətta bugünmu (8-ayning 16-küni) Yaponiyə həkümətinin təslim bolqanlıqını elan kilixi pəkət eçizdila boluwatidu, əmiliyəttə təslim bolqını yok, təslim keliximigə tehi imza koymidi, təslim bolqanlıqı tehi əmiliyəttə kərülgini yok. Mening bu pikrim Ən'gliyə, Amerika wə Sovet ittipakidin ibarət ittipakdax deletlərning pikri bilən tamamən bir. Siz manga buyruk qüxürgən künning əzidila (8-ayning 11-küni) Birma aldinkı sepidiki Ən'gliyə armiyisi dairiliri: “Yaponiyigə karxi urux helimu boluwatidu” dəp jakalidi. Amerika armiyisining tongshuəyi Nimits<sup>⑤</sup>: “Urux haliti məwjut, bəlki hərkəndək wəyrəngiliklarnı kəltüridiqan uruxni dawamlik elip berix zərür” dəp jakalidi. Yirək xərktiki Sovet kizil armiyisi: “Düxmənni tarmar kiliş lazim, rəhim kılmaslık kerək” dəp jakalidi. 8-ayning 15-küni kizil armiyining zongcənmouzhangi Antonov shangjiang yənə təwəndiki bayanatni elan kıldı: “8-ayning

14-küni Yaponiyə padixası Yaponiyining təslim bolqanlıqı toqrisida elan kilqan bayanat pəkət xərtsiz təslim bolux toqrisidiki adəttiki hitapnamidinla ibarət, düxmənlik hərkətlərni tohtitix toqrisida korallik budüylirigə tehi buyruk qüxürmidi, bəlki Yaponiyə armiyisi helimu karxılıq kərsitiwati. Xuning üçün, Yaponiyining əməldiki təslimi tehi kərəlmidi. Biz, Yaponiyə padixası əz armiyisigə düxmənlik hərkətlərni tohtitix wə korallırını taxlax toqrisida buyruk bərgən həmdə bu buyruk əmiliyəttə ijcra kılınqan qaqdila, Yaponiyə armiyisining təslim bolqanlıqını etirap kiliyoruz. Yukuridiliklərni nəzərdə tutup, yirak xərkətki Sovet armiyisi Yaponiyə armiyisigə kiliwatkan hujum uruxini dawamlaxturiweridu." Bulardin karioqanda, həmmə ittipakdax dələtlərning tongshuəyliri iqidə birlə siz mutlək hata buyruk qüxürdingiz. Meningqə, sizning bu hatalioqingiz sizning xəhsini qərizingizdin kelip qikkəqka, intayın eqir haraktır alqan, dimək, sizning buyruoqingiz düxmən'gə paydılık. Xuning üçün, mən sizning bu buyruoqingizə taki hatalioqingizni axkara ikrar kilqininqiziqə wə bu hata buyruoqingizni axkara kayturuwalqıningiziqə, Zhongguo wə ittipakdax dələtlərning ortak mənpəəti məydanında turup, kət'i wə üzülkesil karxi turimən. Mən əz tongshuəyligidiki əxunlarqa düxmən əzining düxmənlik hərkətlərini əmiliyəttə tohtatkan, korallırını tapxuroqan, wətinini-

mizning pütün zimini tamamən kayturuwelinoqanqa kədər, Sovet ittipaki, Amerika wə Ən'gliyə armi-yilirigə maslixip, düxmən'gə kət'i hujum əlibəydi. Sizgə xuni ukturimənki, mən—wətən-pərwər hərbi, bundak kilmay turalmaymən.

Yukuridikilərgə tezrək jawap kayturuxingizni soraymən.

### Izahlar

① Muxu tomdiki «Jiang Jieshi iqliki urux kozqıimakta»ning ① izahıqası əmələ gələnən.

② 19 azat rayon Shanxi-Gənsu-Ningxia, Sənxi-Suyyüən, Sənxi-Chahar-Hebey, Hebey-Rehe-Liaoning, Sənxi-Hebey-Henən, Hebey-Shəndong-Henən, Shəndong, ximaliy Jiangsu, ottura Jiangsu, jənubiy Jiangsu, Huayhening ximali, Huayhening jənubi, ottura Ənhuy, Zhejiang, Guangdong, Həynəndao, Hunən-Hubey-Jiangxi, Hubey-Henən-Ənhuy wə Henənlərdin ibarət.

③ 1945- yil 8-ayning 10- künü Yaponiyə həküməti Sovet ittipaki, Zhongguo, Amerika wə Ən'gliyə dələtlirigə təslim bolidi-qanlıqını bildürdi. 11- künü 4 dəlet həküməti uningə qəbul etdi: "Yaponiyining həmmə əməkdaşlıqlıq armiyisi, dengiz armiyisi, həwa armiyisi dairiliri wə ularning ilkidiki barlıq budüylər (Məyli əməkdaşlıqlıq armiyası) "jiddi hərkətlərini tohitip, korallırını tapxuruxi" lazımlı, dəp kərsətti.

④ Gangcun Ningci Yaponiyining Zhongguo qəbul etdiyi tələbatı təqdim etdi. Zhu De zongsilingning Gangcun Ningci qəbul etdiyi tələbatı təqdim etdi: "1) Yaponiyə həküməti Potsdam hitapnamisining maddilirini rəsmi qəbul etdi, təslim bolqanlıqını jakalidi. 2) Siz əz komandanlıq əməkdaşlığındakı barlıq budüylərinə həmmə hərbi hərkətlərni tohitip, Zhongguo azat rayonlari idiki 8- armiyə, yengi 4- armiyə wə Huanən Yapon baskunqılıriqə karxi zongdöyüning buyrusunu qəbul etdi, biz

tərəpkə təslim boluxka buyruk bering, guomindang həkumitining armiyisi қorxiwalqanlıri buning sirtida. 3) Təslim bolux ixi mundak bolsun: Huabeydiki Yaponiya қoxunliri Nie Rongzhen jiangjünning buyruqını kobul kilsun, bu həktə Xia Cunding jiangjün'gə, 8-armiyə turqan Fuping rayoniqa wəkil əwət, dəp buyruk bering; Huadongdiki Yaponiya қoxunliri Chen Yi jiangjünning buyruqını kobul kilsun, bu həktə yengi 4-armiyining jünbusi turqan Tiənchang rayoniqa əzingiz biwastə wəkil əwəting; Hubey, Henən əlkiliridiki Yaponiya қoxunliri Li Xiənniən jiangjünning buyruqını kobul kilsun, bu həktə Wuhəndiki wəkilingizgə, yengi 4-armiyining 5-shisi turqan Dabieshən rayoniqa bar, dəp buyruk bering; Guangdongdiki Yaponiya қoxunliri Zeng Sheng jiangjünning buyruqını kobul kilsun, bu həktə Guangzhou-diki wəkilingizgə, Huanən Yapon baskunqılıriqa karxi zongdүyi turqan Dongguən rayoniqa bar, dəp buyruk bering. 4) Huabey, Huadong, Huazhong wə Huanəndiki barlık Yaponiya қoxunliri (Guomindang қoxunliri қorxap turqan Yaponiya қoxunliri buning sirtida) həmmə koral-yaraklırini, mal-mülüklerini waktinqə saklap tursun wə armiyimizning təslimni kobul kilişini jim kütüp tursun, 8-armiyə, yengi 4-armiyə wə Huanən Yapon baskunqılıriqa karxi zongdүyidin baxkılarning buyruqını kobul kilmisun. 5) Huabey, Huadongdiki barlık ayrupilan, parahot wə kemilər əz ornida tohtap tursun; lekin Huanghəy, Bohəygə ohxax Zhongguo dengizliri boyidiki parahot wə kemilər Liənyün'gang, Qingdao, Weyhəywəy, Tiənjinlərgə toplansun. 6) Heqkandak maddi əxyə wə əswap-üskünə buzuwetilmişsun. 7) Yukurida eytilqan buyruk-nıng ijra kiliñixiqa siz wə sizning komandanlıqıngızda bolqan Huabey, Huadong, Huazhong, Huanəndiki Yaponiya қoxunlirining zhihuyguənliri mutlək jawapkar."

⑤ Nimits Amerikining Teq okyan jiəndüyining wə Teq okyan urux rayonining xu qaqdiki zongsilingi.

## JIANG JIESHI BAYANATQISINING SƏHBITİGƏ BAHA\*

(1945- yil 8- ayning 16- künü)

Jiang Jieshining bayanatqisi 15-küni qüxtin keyin Chongqingda etküzülgən muhbirlarnı kütüwelix yioqinida, gongchəndang Jiang Jieshi weyyüənzhangning Zhu De zongsilingoqa qüxürgən buyruqıqə hilaplik kildi, digən nimə üstidə tohtaloqanda: "Weyyüənzhangning buyruqıqə boysunux xərt", "Hilaplik kılıqular həlkning omumi dükmini bolidu" didi. Xinhuaşhe muhbiri: bu, Jiang Jieshining oquktin-oquk bərgən omumyözlük iqliki urux signali, didi. 11-küni Jiang Jieshi millətkə asılık əlidioqan buyruk qikirip, Yapon karakqılırını üzülkesil yokitix pəytidə 8-armiyə, yengi 4-armiyə wə barlik həlk koxunlirining Yaponiyə armiyisigə wə körqak koxunlaroqa karxi urux kilixini mən'i kildi. Bu buyrukni, əlwəttə, hərgiz kobul kılıqlı bolmaydu wə hərgiz kobul kılmaslıq kerək. Xuningdin keyin Jiang Jieshi eż bayanatqisi arkilik

---

\* Bu—yoldax Mao Zedong Xinhuaşhe üçün yezip bərgən pinglun.

Zhongguo həlkining koxunlirini "həlkning omumi düxmini" dəp jakalidi. Bu Jiang Jieshining Zhongguo həlkioqə iqki urux elan kilqanlıqını kərsitudu. Jiang Jieshining iqki urux süükəsti, əlwəttə, uning 11-künidiki buyruqı bilən baxlanqan əməs, bu—uning 8 yillik Yapon baskunqılırioqa karxi urux dawamidiki izqil pilani. Muxu 8 yil dawamida Jiang Jieshi 1940-yili, 1941-yili wə 1943-yili 3 ketim kəng kələmlik gongchəndangoqa karxi dolğun kozqidi<sup>①</sup>, hər ketimkisini kengəytip, pütün məmlikət dairilik iqki uruxka aylandurmakçı boldi, pəkət Zhongguo həlkining wə ittipakdax dələtlər ərbaplirining karxi turuxi nətijisidila əməlgə axuralmidi, bu Jiang Jieshiqa ələm boldi. Xuning üçün, Jiang Jieshi məmlikət boyiqə iqki urux kozqax waktini Yapon baskunqılırioqa karxi urux ayaklaxkandin keyinkı wakitka əzgərtixkə məjbur boldi, xundak kilip, muxu ayning 11-künidiki buyruk wə 15-künidiki səhbət kelip qicti. Jiang Jieshi iqki urux kozqax üçün hilmu-hil səzlərni, məsilən, "yat partiyə", "hain partiyə", "hain armiyə", "isyançı armiyə", "hainlar rayoni", "basmişilar rayoni", "Hərbi buyruk wə məmuri buyrukka boysunmidi", "Feodallik gejü kiliwaldi", "Yapon baskunqılırioqa karxi uruxni buzdi", "Dələtkə həwp yətküzdi" digən birnimilərni xuningdək, Zhongguoda ilgiri "gongchəndangni yokitix"la bolqan, "iqki urux" bolmioqan, xunga "iqki urux" boluximu

mümkin əməs, digən'gə ohxax birnimilərni kəxp kılqan idi. Bu ketim alahidirək bolqını xuki, uningoşa "həlkning omumi düxmini" digən yengi bir səzni koxtı. Lekin kixilər buning ahmikənə kəxpiyat ikənligini seziwalalaydu. Qünki Zhongguoda "həlkning omumi düxmini" diyilsila, uning kimgə қaritiloqanlıqını həmmə bilidu. Zhongguoda xundak bir adəm barkı, u Sun Zhongshənning sənminzhuyisiqa wə 1927-yildiki uluk inkilapka asilik kıldı. U Zhongguo həlkini 10 yillik iqki uruxning ənlik dengiziqə ittiriwətti, xuning bilən Yapon jahan'girligining tajawuzini baxlap kəldi. Andin u jenini қoyqılı yər tapalmay, bir top adimini baxlap, Heylongjiangdin bədər қaqqınıqə Guyzhou əlkisigə berip tohtidi. U kol қoxturup qəttə karap turdi, əqlibini kütüp olturdu. Dərwəkə, əqlibimu yetip kəldi, u alqanglap Nənjingiqə kaytip keliwellix üqün, həlk қoxunliriqa "mudapiədə turup buyruk kütük"ni, düxmənlər həm wətən hainliriqa bolsa "amanlıknı saklax"ni buyrudi. Pəkət muxularla tiləqə elinsa, Zhongguo həlkı uning Jiang Jieshi ikənligini bilidu. Müxü ixlarning həmmisini Jiang Jieshi kıldı, əmdi uning həlkning omumi düxmini ikənligi yaki əməsligi məsilisidə yənə talax-tartix barmu, yokmu? Talax-tartix bar. Həlk: omumi düxmən, dəydu. Həlkning omumi düxmini: əməs, dəydu. Talax-tartix ənə xuningdinla ibarət. Həlk ammisi arisida bolsa bundak talax-tartixlar bar-

qansiri aziyiwatidu. Ҳazır məsilə bolup turqini xuki, həlkning bu omumi düxmini iqliki urux köz-qimakqi boluwatidu. Həlk qandak kilmakqi? Xinhuashe muhbiri mundak didi: Zhongguo gongchəndangining Jiang Jieshining iqliki urux közqixioja nisbətən kollanıqan fangzheni enik wə izqil, u bol-simu iqliki uruxka karxi turuxtın ibarət. Zhongguo gongchəndangi Yapon jahan'gırligi Zhongguoqa tajawuz kılıp kirixkə baxlıqan wakitning əzidila, iqliki uruxni tohtitip, birlikdə taxkı düxmən'gə karxi turuxni tələp kiləqan idi. Xuningdək, 1936-yıldın 1937-yılqıqə ajayıp tirixqanlık kərsitip, əz təxəb-busini Jiang Jieshiqa kobul kiləquzıqan idi, nətijidə Yapon baskunqılırija karxi urux əməlgə axtı. Yapon baskunqılırija karxi urux elip beriləqan 8 yil dawamida Zhongguo gongchəndangi iqliki urux həwpini tosux yolidə həlkni oyqıtıp berixni birdəmmu boxaxturqını yok. Bolupmu bulturdin buyan gongchəndang Jiang Jieshining Yapon baskunqılırija karxi urux ayak laxkanda məmlikət boyiqə iqliki urux közqax üçün təyyarlap koyqan qong süikəsti arkilik kixilərning dikkət-etiwarini kaytakayta kozqap kəldi. Gongchəndang, huddi Zhongguo həlkinqə ohxaxla wə Zhongguoning teqliqiija kəngül bəlüwatkan pütün dunya ərbaplirija ohxax-la, yengi iqliki urux balayı-apət bolidu, dəp karaydu. Lekin gongchəndang, iqliki uruxni helimu tosux mümkün həm zərür, dəp karaydu. Gongchəndangning

birləxmə həkümət kuruxni təxəbbus kili xi iqki uruxni tosux üçün idi. Hazir Jiang Jieshi bu təxəbbusni rət əldi, nətijidə iqki urux təcip kətsila partlap ketidiqan haloja kelip kaldi. Xundaktimu Jiang Jieshining bu süikəstini tosuxka pütünləy amal bar. Həlkning demokratik küqlirini kət'i, tez wə tirixip ulqaytix kerək, düxmənər wə korqaklarnı həlk koralsızlanduruxi kerək, əgər zalim, milli munapiklər həlkə hujum kili xka jür'ət kət'i kayturma zərbə berix, xuning bilən iqki urux kozqıiquqılarnı əz nəyrənglirini əməlgə axuralmayıqan kilip koyux kerək. Amal ənə xu, bəlki birdinbir amal ənə xu. Xinhuaşhe muhbiri pütün Zhongguoni wə pütün dunyani mundak əng sahta wə əng nomussız səpsətilərgə karxi turuxka qakiridu. Bu səpsətilər: Jiang Jieshi Zhongguo həlkining düxmən besiwalqan qong xəhərlərni azat kili xini, düxmənər wə korqaklarnı koralsızlanduruxini həm demokratik siyasini ornitixini mən'i kili, uning orniqə əzi bu qong xəhərlərgə berip, düxmənər wə korqaklarning həkümranlıqıqa "warislik" kilsə (uni buzmisa), andin Zhongguoda iqki uruxtin saklinip kalqılı bolidu, digəndin ibarət. Xinhuaşhe muhbiri mundak didi: bu-səpsətə, bundak səpsətə Zhongguo həlkining milli mənpəətigə wə demokratik mənpəətigila oquktin-oquk hilap bolup kal-

mastin, bəlki Zhongguoning yekinki zaman tarihidiki barlik pakitlarojimu toqridin-toqra hilap. Xuni mənggü əstə tutux lazimki, Jiang Jieshi 1927-yildin 1937-yilqiqə elip baroqan 10 yillik iqki urux qong xəhərlərning Jiang Jieshi kolida bolmay, gongchəndangning kolida bolqanlıqidin yüzbərgən əməs, dəl uning əksiqə, 1927-yildin ta hazırlıqiqə, qong xəhərlər gongchəndangning kolida əməs, bəlki Jiang Jieshining kolida yaki Jiang Jieshining ətünüp berixi bilən Yaponiyining həm wətən hainlirinining kolida bolup kəldi, dəl xundak bolqanliktin, iqki urux pütün məmlikət dairisidə 10 yil dawam kıldı wə kismən halda hazırlıqiqə dawam kilip kəlməktə. Xuni mənggü əstə tutux lazimki, 10 yillik iqki uruxning tohtitilixi, Yapon baskunqılırioqa karxi urux dawamida 3 kətimlik gongchəndangoqa karxi dolkunning wə baxka sansız urux iqwagərqiliklirining (taki yekinda Jiang Jieshi Shənxi-Gənsu-Ningxia qegra rayonining jənubiy kismiqa besip kirgən wəkəgə kədər<sup>(2)</sup>) tosuluxi Jiang Jieshining küqining zor bolqanlıqidin əməs, dəl uning əksiqə, Jiang Jieshining küqining nisbi halda anqə zor bolmioqanlıqidin, gongchəndang wə həlk küqining nisbi halda zor bolqanlıqidin boldi. 10 yillik iqki urux pütün məmlikətiki teqlikni arzu kılıdiqan wə uruxtin korkidioqan barlik kixilərning murajiiti (məsilən, ilgiriki “iqki uruxni tügitix ittipaki”<sup>(3)</sup>qa ohxaxlarning murajiiti) bilən tohtitilmidi, bəlki

Zhongguo gongchəndangining korallik təliwi bilən, Zhang Xüeliang, Yang Huchenglar rəhbərligidiki Dongbey armiyisi wə Xibey armiyisining korallik təliwi bilən tohtitildi. 3 ətimlik gongchəndangoşa əxarı dolğun wə baxka sansız urux iöwagərqi-likliri gongchəndangning qəksiz yol əoyuxi wə boy sunuxi bilən qekindürülmidi, bəlkı gongchəndangning “Baxkilar bizgə qekilmisa, biz ularoqa qekilmaymiz; baxkilar bizgə qekilsa, biz qokum ularoqa qekilimiz”<sup>④</sup> digən jiddi koqdinix pozitsiyisidə qing turoqanlıqı bilən qekindürüldi. Əgər gongchəndangda küq-kuwwət wə egilməs roh kılqimu bolmioqan bolsa, gongchəndang millət wə həlk mənpəəti üqün ahir-qıqə kürəx kilmioqan bolsa, 10 yillik iqliki uruxni ayaklaxturoqili bolattimu? Yapon baskunqılırioşa əxarı uruxni baxlioqili bolattimu? Baxlioqandimu, uni bugünkü qəlibigə kədər kət'i dawamlaxturoqili bolattimu? Jiang Jieshi wə uningoşa ohxaxlar ta muxu kün'giqə teq-aman hayat kəqürüp, aldinkı səptin xunqə yirək bolovan taq baqrıda turup, allikandak buyruk wə səhbətlərni elan kilalayttimu? Zhongguo gongchəndangi iqliki uruxka kət'i əxarı turidu. “İqliki teq halətni bərpa kılıx”, “wakitlik həkümət kurup, uningoşa həlk ammisi iqidiki barlıq demokratlarning wəkillirini kəng türdə katnaxturux həm ərkin saylam etküzük arkilik həlk iradisigə məs'ul bolidioqan həkümətni mümkün kədər tez kurup qikixka həkiki kapalət berix”—mana

bular Sovet ittipakı, Amerika, Ən'gliyə dələtliri wəkillirining Kırımda eytkan səzi<sup>①</sup>. Zhongguo gong-chəndangi dəl muxu təxəbbusta yəni "birləxmə həkümət" kurux təxəbbusida qing turup kəldi. Muxu təxəbbusni əməlgə axuroqanda, iqliki uruxni toskılı bolidu. Uning xərti: küq boluxi kerək. Pütün həlk ittipaklixip əz küqini ulqaytsa, iqliki uruxni toskılı bolidu.

## Izahalar

① Jiang Jieshi əzərçəqan 3 kətimlik kəng kələmlək gong-chəndangqa karxi dolkunning etmüxi həkkidə muxu tallanma əsərlərinən 3-tomidiki «Guomindang zhongyangining 11-omumiyiqiniqa wə 3-nəvətlik guomin cənzhenghuynıng 2-yılqiniqa baha» digən əsərgə karalsun.

② Bu 1945-yil 7-ayda guomindang armiyisining Shənxi-Gənsu-Ningxia qegra rayonuning Guənzhong fenqüsigə karaxlıq Chunhua, Xünyi wə Yaoxiən ətarlıq jaylarqa tuyuksız hujum kilqanlıq idin ibarət wəkəni kərsitudu. Muxu tomidiki «Yapon baskunqılıriqa karxi urux qəlibə kazanqandan keyinki wəziyət wə bizning fangzhenimiz»ning ③ izahıqa karalsun.

③ «Iqliki uruxni tügitix ittipakı» 1932-yil 8-ayda Shanghəy-də kuruqlan bolup, asasən bir kisi burzuazlardın tərkip tap-kan. Ular "iqliki uruxni tügitip, taxki tajawuzoqa birlikdə karxi turux"ni təxəbbus kılıdiqan hitapnamə elan kilqan idi.

④ Muxu tallanma əsərlərinən 2-tomidiki «Zhongyangshening wə «Saodangbao», «Xinminbao» gezitlirinən üq muhbiri bilən səhbət» digən əsərgə karalsun.

⑤ Bu səzlər 1945-yil 2-ayning 11-künidiki Sovet ittipakı, Amerika, Ən'gliyə dələtlirinin Kırım (Yalta) yığını ahbaratidin elinə qan.

# ZHONGGONG ZHONGYANGNING GUOMINDANG BILƏN TEQLIK TƏNPƏNI ƏTKÜZÜX TOOIRI- SIDIKI UKTURUXI\*

(1945- yil 8- ayning 26- künü)

Yapon karakqilirining tez təslim boluxi pütün wəziyətni əzgərtiwəti. Jiang Jieshi təslimni köbul kılıx hökükini longduən kiliwaldı, qong xəhərlər, mohim katnax yolliri waktinqə (bir məzgil) bizgə təwə bolmaydu. Lekin Huabey tərəptə qing turup talixiximiz, talixip elixka bolidiqanlirining həmmisi-sini pütün küq bilən talixip eliximiz kerək. 2 həp-

---

\* Bu — yoldax Mao Zedong Jiang Jieshi bilən teqlik tənpəni ətküzüx üqün Chongqingqa berixtin 2 kün burun təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan ukturuxi. Zhongguo gongchəndangi wə kəng Zhongguo həlkı Jiang Jieshining iqki urux süikəstigə kət'i karxi turqanlıqı üqün xuningdək yənə Amerika jahan'gırlığı xu qaçda dunya demokratik jamaət pikrining Jiang Jieshining iqki urux siyasitigə wə hakim mutləklik siyasi-tigə bolğan birdək əqrəblilik idin təxwix kılqanlıqı üqün, Jiang Jieshi 1945- yil 8- ayning 14- künü, 20- künü wə 23- künü 3 kətim diənbao əwətip, yoldax Mao Zedongni

tidin buyan armiyimiz qong-kiqik 59 xəhərni wə kəng yezilarni kayturuwelip, xəhərni, ilgirikiliri bilən koxup hesaplıqanda, 175 kə yətküzüp, uluk əqlibilərgə erixti. Armiyimizning Huabey tərəptə Weyhəywey, Yəntəy, Longkou, Yidu, Zichuən, Yangliuqing, Bikeqi, Boəy, Zhangjiakou, Jining, Fengzhenəqə ohxax jaylarnı kayturuwelip, Huabeyni zilzilikə kəltürgənligi xuningdək Sovet armiyisi wə Mongoliyə armiyisining Changcheng sepilioqə yettip kəlgənligining həywətlik təsiri partiyimizgə paydilik orun yaritip bərdi. Buningdin keyinki bir məzgil iqidə yənə dawamlik hujum kılıp, imkaniyətning beriqə Beyping-Suyyüən təmüryolını, Datong-Puzhou təmüryolining ximaliy kismini wə Zhengding-Təyyüən, Dezhou-Shijiazhuang, Bəyguy-Jincheng, Daokou-Qinghua təmüryollarını tartiweliximiz, Beyping-Liaoning, Beyping-Hənkou, Tiənjin-Pukou, Qingdao-Jinən, Long-Həy, Shanhəy-Nənjing

---

Chongqingə kelip teqlik tənpəni ətküzükə təklip kıldı, Amerikining xu qədə Zhongguoda turuxluk bax əlqisi Herlimu 8-ayning 27-küni muxu ix toqrısida Yən'ən'gə kıldı. Zhongguo gongchəndangi barlıq imkaniyətlər bilən teqlikni kolqa kəltürəx üçün xuningdək teqlikni kolqa kəltürəx jəryanında Amerika jahən'girligi wə Jiang Jieshining həkiki kiyapitini ekip taxlap, kəng həlkni ittipak-laxturux wə tərbiyiləx üçün, Mao Zedong, Zhou Enləy, Wang Ruofey yoldaxlarnı Chongqingə əwətip, guomin-dang bilən teqlik tənpəni ətküzüxnı karar kıldı. Yoldax Mao Zedong təyyarlıqan bu ukturuxta, Yaponiya təslim

təmüryollarını kesip taxliximiz, əz ilkımızgə elixka bolidiqanlırinin həmmisini əz ilkımızgə eliximiz kerək, waktingə bolsimu məyli. Xuning bilən bir wakitta, zərüroloqan küqlər bilən yezilarnı wə wilayət, nahiyə xəhərliri, kiqik bazar-zhenlarnı imkaniyətning beriqə kəng türdə igəlləx kerək. Məsilən, yengi 4-armiyə Nənjing, Təyhu kəli. Tiənmushən teoqi arilioqidiki wə Changjiang bilən Huøyhe arilioqidiki nuroqun nahiyə xəhərlirini aldı, Shəndongdiki қoxunimiz pütkül Jiaodong yerim arilini aldı, Sənxi-Suyyüəndiki қoxunimiz Beyping-Suyyüən təmüryolining jənubi wə ximalidiki nuroqun xəhərlərni aldı, xuning bilən intayın yahxi wəziyyət yaritildi. Yənə bir məzgillik hujumdin keyin partiymiz Changjiangning təwənki ekimining ximal təripining wə Huøyhe dəryasining ximal təripining, Shəndong, Hebey, Sənxi, Suyyüənlərning mutlək

---

bolidiqanlıqını elan ələn qılqandin keyinkı 2 həptə iqidiki Zhongguo wəziyyitining tərəkkkiyatı təhlil kiliqan, Zhonggong zhongyangning teqlik tənpəni toqrisidiki fangzheni, tənpən jəryanında biz tərəptin bolidiqan bəzi yol köyuxlar wə tənpən nətijisidə yüzberix ehtimalioloqan 2 hil əhwalqa nisbatən kollinilidiqan tədbirlər qüxəndürülgən, Huabey, Huadong azat rayonları wə Huazhong, Huanən azat rayonlridiki kürəxlər toqrisida ayrim-ayrim haldə pirinsiplik yolyoruk berilgən, pütün partiyigə, tənpən boluwatidu, dəp, Jiang Jieshiqa nisbatən huxyarlıqnı wə kürəxnı boxaxturup köyuxka hərgiz bolmaydiqanlıqı ukturulıqan. Yoldax Mao Zedong wə baxka yoldaxlar 8-ayning 28-kü-

kəp kismini, Rehe, Chahar əlkilirining həmmisini wə Liaoning əlkisining bir kismini əz ilkigə elixi mümkün.

Hzazir Sovet ittipakı, Amerika wə Ən'gliyə dələt-liri Zhongguoda iqliki urux boluxini yaklimaydu<sup>①</sup>, uning üstigə partiyimiz teqlilik, demokratiyə, ittipaklıktın ibarət 3 qong xoarnı otturiqə köydi<sup>②</sup> həmdə ittipaklıxix-dələt kuruxning zor tədbirliri üstidə Jiang Jieshi bilən məslihətlixix üçün Mao Zedong, Zhou Enləy, Wang Ruofey yoldaxlarnı Chongqingə əwətməkqi boldi, buning nəticisidə Zhongguo əksiyətqilirining iqliki urux süikəsti məq'lup boluxi mümkün. Guomindang Shanghəy, Nənjing qatarlık jaylarqə igə bolqan, dengiz-okyan yollurini eqiwal-qan, düxmənning koral-yaraklırını tapxuruwalqan wə қorqak қoxunlarnı ətküzüwelip əzgərtip təxkil kiləqandin keyin, əz ornini burunkioqa karioqanda

---

ni Chongqingə berip, guomindang bilən 43 kün tənpən ətküzdidi. Bu ketimki tənpən nəticisidə, gərqə birlə «Guomindang bilən gongchəndang ikki tərəp wəkillirining sehbət hatırısı» (yəni «10-əktəbir keliximi») elan kılınoqan bolsimu, lekin siyasi jəhəttə, Zhongguo gongchəndangi intayın zor zhudonglukka igə boldi, guomindang bolsa beydonglukka qüxüp қaldı, xunga tənpən muwəppəkiyəlik boldi. 10-ayning 11-küni yoldax Mao Zedong Yən-ən'gə kaytip қaldı. Zhou Enləy, Wang Ruofey yoldaxlar Chongqingda kəlip, tənpənni dawamlaxturdi. Bu ketimki tənpənning nəticisi həkkidə muxu tomdiki «Chongqing tənpəni toqrısida» digən əsərgə karalsun.

küqəytiwaldi, lekin həlimu uning yarisi həddi-hesapsız, iqliki ziddiyətliri nahayiti kəp, kiyinqılıkları nahayiti zor. Guomindang iqliki-taxki besim astida, tənpəndin keyin partiyimizning ornini xərtlik halda etirap kilixi, partiyimizmu guomindangning ornini xərtlik halda etirap kilixi, xuning bilən ikki partiyə həmkarlıqining (demokratiyə ittipakı<sup>③</sup> wə baxkilar koxulup) wə teq tərəkkiyatning yengi baskuqi wujutka kelixi mümkün. Nawada bundak wəziyyət wujutka kəlsə, partiyimiz kanuniy kürəxning həmmə usullirini tirixip üginiwelip, guomindang rayonlarında xəhər, yeza wə armiyə hizmitidin ibarət 3 qong hizmətni (Bularning həmmisi bizning ajiz nuktili-rimiz) küqəytixi kerək. Tənpən dawamida, guomindang biz tərəptin azat rayonlarning yərlirini zor dərijidə taraytixni wə jiefangjünning sanini zor dərijidə azaytixni tələp kilixi həmdə kəqəz pul tarkitixka ruhsət kilməydiqanlıqını otturiqa koyuxi jəzmən, biz tərəpmu həlkning tüp mənpəətigə ziyan yətküzəməydiqan zərür yol koyuxlarda bolmakçı. Bundak yol koyux bolmılqanda, guomindangning iqliki urux süükəstini tarmar kiləjili bolmayıdu, siyasi jəhəttiki zhudongluknı koloqa kəltürgili bolmayıdu, həlkara jamaət pikrining wə məmlikət iqidiki arılık-tikilərning həyrihahlıqını koloqa kəltürgili bolmayıdu, partiyimizning kanuniy ornini wə teq wəziyyətni koloqa kəltürgili bolmayıdu. Lekin yol koyuxning qəki bolidu, həlkning tüp mənpəətigə ziyan yətküz-

məslik pirinsip kilinidü.

Partiyimiz Yukurida bayan kılınoğan tədbirlərni kollanoğandin keyin, əgər guomindang yənə iqliki urux kozqaydiqan bolsa, u pütün məmlikət, pütün dunya aldida daolida utturup koyidü, partiyimiz uning hujumini koqdinix uruxi bilən tarmar kilixta asaska igə bolidü. Xuning bilən billə, partiyimizning küqi zor, kimki bizgə qekilidikən, urux kilixta əplik bolsila, partiyimiz qokum koqdinix məydanıda turup, uni kət'i, təlteküs, pak-pakiz wə toluk yokitidü (Asanlıqqa urux kılmaslıq lazımlı, urux kılıqandin keyin, qokum qəlibə kazinix kerək), əksiyətqilərning həywisdidin hərgizmu korkup kətməslik kerək. Lakin kaqanla bolsun, həm ittipaklixix, həm kürəx kili, kürəx wastisi arkılıq ittipaklixix məksidigə yetix; yolluk, paydilik, qəkklik bolux; ziddiyətlərdin paydilinix, kəpqılıkni koloğa kəltürük, azqılıkka karxi turux, bir-birləp tarmar kilixta ohxax pirinsiplər<sup>④</sup>da qing turux lazımlı, bularnı əstin qıkırıp koyuxkə bolmaydu.

Partiyimizning küq jəhəttin Guangdong, Hunən, Hubey, Henən əlkiliridə tutqan orni Huabeyda wə Changjiang bilən Huayhe arilioqidiki jaylarda tutqan orniqə əpsizrək, zhongyang bu jaylardikini yoldaxlarqa intayın kəyünidü. Lakin guomindangning yoqukları nahayiti kəp, yər dairisi nahayiti kəng, yoldaxlar pəkət hərbi siyasəttə (hərkəttə həm uruxta) wə həlk bilən ittipaklixix siyasitidə qong

hatalık etküzmisə, kəmtər wə ehtiyatqan bolsa, məqrurlanmisa wə aldiraksanlıq kilmisa, kiyinqiliklarnı yengixkə pütünləy amal tapalaydu. Zhongyang zərür yolyoruklarnı beridu, buning sırtida, bu jaylardiki yoldaxlar mustəkil haldə xaraitni təhlil kilip, məsililərni həl kilip, kiyinqiliklarnı bəsüp etüp, yaxax wə rawajlinixni kolqa kəltürüxi lazim. Guomindang silərgə heq ilaj kılalmıqanda, ikki partiyə tənpənidə silərning küqünglarnı etirap kilişkə məjbur bolup, hər ikki tərəpkə paydılık tədbirlərning kərülüxigə yol қoyuxi mümkün. Lekin silər hərgiz tənpən'gə tayiniwalmanglar, guomin-dangdin hərgiz yahxilik kütmənglar, uningdin hərgiz yahxilik kəlməydu. Əz kolunglardiki küqkə, hərkətkə bolqan yetəkqılıkning toqra boluxıqə, partiyə iqidiki ərindaxlarqə ittipaklıkkə wə həlk bilən bolqan yahxi munasiwtəkə tayininglar. Həlk-kə kət'i tayinix—bu, silərning nijat yolunlar.

Kıskisi, partiyimiz aldida kiyinqilik nahayiti kəp, buningə etiwarsız ərəvənlik bolmaydu, pütün partiyidiki yoldaxlar rohiy jəhəttin toluk təyyarlık kilişkə kerək. Lekin pütün həlkərə wə iqliki wəziyət partiyimiz wə həlkimiz üçün paydılık, pəkət pütün partiyə birdək ittipaklıxalaydioqanla bolsa, türlik kiyinqiliklarnı kədəmmə-kədəm yengip kətkili bolıdu.

## Izahlar

① Yaponiyə təslim boluxtin burunkı wə təslim bolqandin keyinki bir məzgildə Sovet ittipakı, Amerika, Ən'gliyə dələtlili Zhongguoda iqliki urux boluxini yaklimaydiqanlıqını bildürgən idi. Lekin az wakittin keyinki pakitlar Amerikining, Zhongguoda iqliki urux boluxini yaklimaymız, digən bayanatining pəkət uning guomindang əksiyətqi həkümítining əksil'inkilawiy iqliki urux təyyarlixiqa paal yardım berixini pərdiləx üqün ixlatkən niqawidinla ibarət ikenligini ispatladı.

② Teqlik, demokratiyə, ittipakliktin ibarət 3 qong xoar 1945- yil 8-ayning 25-küni Zhongguo gongchəndangi zhongyang weyyüənhuyining «Həzirki wəziyat toqrисidiki hitapnamə»sida otturiqə koyulmuşdur. Hitapnamidə: Yapon jahəngirliyi təslim bolqandin keyin, "Pütün millitimirning aldida turşan möhim wəzipə: iqliki ittipaklıknı mustəhkəmləx, iqliki teqlikni kapalətləndürüş, demokratiyini əməlgə axurux, həlk turmuxunu yahxilax, xuning bilən teqlik, demokratiyə, ittipaklık asasida pütün məmlikətning birligini əməlgə axurux, mustəkil, ərkin wə baykuqluk yengi Zhongguo kuruxtin ibarət" dəp kərsitilgən.

③ Demokratiyə ittipakı 1941- yili kurulmuş, uning xu qəqdiki nami Zhongguo demokratik siyasi guruhlar ittipakı idi, 1944- yili Zhongguo demokratiyə ittipakı bolup eżgərtip təxkil kılındı.

④ Muxu tallanma əsərlərning 2-tomidiki «Həzirki Yapon baskunqılıriqa karxi biriksəptiki celüe məsilisi», «Siyasitimiz toqrısida» digən 2 əsərgə karalsun.

## CHONGQING TƏNPƏNI TOORISIDA\*

(1945- yil 10- ayning 17- künü)

Hažirki wəziyət məsilisi üstidə səzliməkqimən. Bu—yoldaxlar kəngül bəlüwatkan məsilə. Bu ketim guomindang bilən gongchəndangning Chongqingda etküzgən tənpəni 43 kün dawam kıldı. Tənpənning nətijisi gezittə elan kılindi<sup>①</sup>. Hažir ikki partiyining wəkilləri tənpənni dawamlaxturuwatidu. Bu ketimki tənpəndə ünüm bar. Guomindang teqlik, ittipaklıq fangzhenini wə həlkning bəzi demokratik höküklerini etirap kıldı, iqliki uruxtin saklinixni, ikki partiyining teq həmkarlixip yengi Zhongguo қuruxini etirap kıldı. Bular kelixim hasil kilinoqanları. Tehi kelixim hasil kilinmioqanlırimu bar. Azat rayonlar məsilisi həl kilinmidi, armiyə məsilisimu, əmiliyəttə, həl kilinmidi. Hasil kilinoqan kelixim tehi կəqəz yüzdikila nərsə. Կəqəz yüzdikiki nərsini əmiliy nərsə digili bolmaydu. Pakitlar ispatlidiki, uni əmiliy nərsə sigə aylandurux üçün yənə nahayiti zor tirixqanlık

---

\* Bu—yoldax Mao Zedong Chongqingdin Yən'ən'gə kaytip kəlgəndin keyin Yən'ən kadirlar yığınında kiloqan doklat.

kərsitixkə toqra kelidu.

Guomindang, bir tərəptin, biz bilən tənpən etküzüwatkan bolsa, yənə bir tərəptin, azat rayonlarqa paal hujum kiliwatidu. Guomindangning Shənxi-Gənsu-Ningxia qegra rayonini korxiwalıqan қoxunlirini hesapka almıqanda, azat rayonlarqa biwastə hujum kiliwatkan қoxunliri 800 ming kixigə yətti. Həzir azat rayon bar jaylarning həmmisidə urux boluwatidu, yaki uruxka təyyarlık kərülüwatidu. «10-əktəbir keliximi»ning birinqi maddisi “teq yol bilən dələt kurux” idi, kəqəzgə yeziloqan bu söz əmiliyətkə zit əməsmu? Həə, zit. Xuning üçün, kəqəz yüzidiki nərsini əmiliyətkə aylandurux yənə bizning tirixqanlıqimizə baqlıq, dəymiz. Nımə üçün guomindang xunqiwala nuroqun қoxunini səpərvər kılıp bizgə hujum kildi? Qünki uning qərizi allikaqan bəlgilinip bolojan, u bolsimu həlk küqlirini yokitix, bizni yokitix. Əng yahxisi qapsan yokitix; qapsan yokitalmıqan təkdirdimu, wəziyətni biz üçün tehimu əpsiz kılıp koyux, ezi üçün tehimu əplikrək kiliwelix. Teqlik toqrisidiki madda keliximə yeziloqan, lekin əmiliyəttə ixka axurulqını yok. Həzir bəzi jaylarda, məsilən, Sənxining Shangdang rayonida heli zor urux boluwatidu. Təyhangshən, Təyyüeshən, Zhongtiaoshən taqlırı otturisida bir dax bar, u—Shangdang rayoni. Bu daxta belik bar, gəx bar, Yən Xishən ularqa qang selixkə 13 shi əwətti. Bizning fangzhenimizmu allikaqan bəlgilinip bolqan,

u bolsimu dəlmu-dəl mukabil turux, bir sung yər-nimu talixix. Bu nəwət biz "mukabil turduk", "talaxtuk", bəlki nahayiti obdan "mukabil turduk", nahayiti obdan "talaxtuk". Dimək, ularning 13 shisini tamamən yokattuk. Ularning hujum kılqan əskiri jəmi 38 ming idi, biz 31 ming adəm qıqarduk. ularning 38 ming adimidin 35 mingi yokitildi, 2 mingi keqip kətti, 1 mingi pitirap kətti<sup>②</sup>. Bundak uruxni yənə kılımız. Azat rayonlirimizning yərlirini ular jenining beriqə talixidu. Bu goya qüxəndürüp bol-maydiqan məsilidək kərünidu. Ular nimə üqün bundak talixidu? Bizning əolimizda tursa, həlkning əolida tursa, nahayiti yahxi əməsmu? Bu—bizning oyımız, həlkning oyi. Ularmu muxundak oylisa idi, u halda, birlik bolatti, həmməylən "yoldax" bolatti. Birak, ular bundak oylimaydu, bizgə kət'i karxi turidu. Bizgə karxi turmaslıqni ular əkligə siqduralmaydu. Ularning hujum kılıxi nahayiti təbii. Azat rayonlirimizning yərlirini ularqa tartkuzup koyuxni bizmu əklimizgə siqduralmaymır. Bizning əyturma zərbə beriximizmu nahayiti təbii. İkki hil əkligə siqduralmaslik bir yerdə bolsa, urux bolidu. İkki hil əkilgə siqduralmaslik bar turukluk, yənə nimə üqün tənpən etküzüldi wə «10-əktəbir keliximi» tüzüldi? Dunyadiki ixlar murəkkəp bolidu, hər tərəptiki amillarqa baqlıq bolidu. Məsiligə hər tərəptin karax kerək, pəkət bir tərəptinla karaxka bolmaydu. Chongqingda bəzi kixilər, Jiang Jieshiqa

ixən'gili bolmaydu, u aldamqi, uning bilən tənpən etküzüp, birər nətijə hasil kılıx mümkün əməs, dəp ətaraydikən. Mən uqratkan nuroqun kixilər manga xundak didi, bularning iqidə guomindang əzalirimu bar. Mən ularoqa, silərning diginenglarning yoli bar, asasi bar, 18 yillik təjribimiz<sup>③</sup>də ixning muxundak ikənligini qongkur qüxənduk, didim. Guomindang bilən gongchəndang tənpənni qokum bir baxka elip qıkalmayıdu, ularning arisida qokum urux bolidu, ularning arisi qokum buzulidu, lekin bu pəkət ixning bir təripi. Ixning baxka bir təripimu bar, yənə nuroqun amillar barki, bular Jiang Jieshini nuroqun təxwixkə salmay koymayıdu. Bu yerdə, asasən, 3 amil bar: azat rayonlarning ədətliyəlik bolqanlıqı, kəng arkə səptiki həlkning iqki uruxka ətaray bolqanlıqı wə həlkara wəziyat. Bizning azat rayonlirimizda 100 milyon həlk, 1 milyon kixilik armiyə, 2 milyon minbing bar, bu küqlərni hərkəndək adəm səl qaoł laxka jür'ət kılalmayıdu. Partiyimizning məmlikət iqidiki siyasi hayatta tutkan orni əmdi 1927-yıldıkidək əməs, 1937-yıldıkidəkmu əməs. Guomindang gongchəndangning təng həkukluk ornini etirap kılıxka unimay kəlgən idi, əmdilikdə etirap kılıxka məjbur boldi. Azat rayonlirimizning hizmətliri pütün Zhongguoqa, pütün dunya oqa təsir kərsətti. Kəng arkə səptiki həlk teqliknii arzu kılıdu, demokratiyigə muhtaj. Mən bu kətim Chongqingda kəng həlkning bizni kizəqin

kollap kuuwətləydiqanlıqını, guomindang həkumiyyətin narazi ikənligini, ümidini biz tərəpkə baqlıqanlıqını qongkur hes kildim. Mən yənə nuroqun qət'əlliklərni uqrattım, ularning iqidə Amerikiliklərə bar, ular bizgə nahayiti həyrihah ikən. Kəng qət'əl həlkələri Zhongguoning əksiyətqi küqliridin narazi, Zhongguoning həlk küqlirigə həyrihah. Ular-mu Jiang Jieshining siyasitini yaklimaydu. Pütün məmlikitimizdə, pütün dunyada bizning nuroqun dostlirimiz bar, biz yalçuz əməsmiz. Zhongguoning iqliki uruxioqa karxi turidiqanlar, teqlikni, demokratiyini kuuwətləydiqanlar azat rayonlirimizdiki həlkələ əməs, bulardin baxka yənə kəng arka səptiki kəng həlk wə pütün dunyadiki kəng həlkəmu bar. Jiang Jieshining zhuguən arzusi hakim mutləklikdə qing turux wə gongchəndangni yokitix, lekin uning əz arzusunu əməlgə axuruxta keguən jəhəttə nahayiti kəp kiyinqilikləri bar. Bu hal uni xiənshizhuyioqa anqə-munqə əməl kildurməy koymidi. U xiənshizhuyioqa əməl kiloqandin keyin, bizmu xiənshizhuyioqa əməl kildük. U xiənshizhuyioqa əməl kılıp, bizni təkliplə kıldı, biz xiənshizhuyioqa əməl kılıp, tənpən'gə barduk. Biz Chongqingoqa 8-ayning 28-küni yetip barduk, 29-küni kəqtılın mən guomindang wəkillirigə mundak didim: 18-sintəbir wəkəsidin keyinla teqlik, ittipaklıkning zəruriyiti tuqulqan idi. Biz buni tələp kildük, lekin əməlgə axmidi. Xi'ən wəkəsidin keyin, "7-iyul" Yapon baskunqılırioqa karxi urux alındıla

əməlgə axtı. Yapon baskunqılıriqa karxi 8 yillik uruxta həmmimiz birdək Yapon baskunqılıriqa karxi urux kildük. Lekin iqliki urux üzülmidi, qong-kiqik sürkilixlər üzlüksiz bolup turdi. Iqliki urux bolmidi, diyix—aldamqılık, əmiliyətkə uyğun əməs. 8 yıldın buyan biz tənpən etküzüxnı halaydiqanlıqımızni kayta-kayta bildürüp keldük. Partiyimizning 7-kurultiyidimu mundak bayanat elan kiloqan iduk: guomindang dairiliri pəkət “əzining hazırlığı hata siyasitidin wazkeqixni halap, demokratik islahat yürgüzüxkə koxulidioqanla bolsa, biz ular bilən boloqan tənpənni əsligə kəltürüxnı halaymız”<sup>④</sup>. Tənpən dawamida biz, birinqidin, Zhongguoqa teqlik kerək, ikkinqidin, Zhongguoqa demokratiyə kerək, dəp otturiqa koyduk, Jiang Jieshi buningə karxi turuxka səwəp tapalmay, koxuluxka məjbur boldi. «Səhbət hatırısı»də elan kiliqan teqlik fangzheni wə demokratiyə toqrısidiki keliximlər, bir tərəptin, kəqəz yüzigə yeziloqan, tehi əməlgə axmioqan nərsilər; yənə bir tərəptin, hər jəhəttiki küqlər təripidin bəlgilən'gən nərsilər. Wəziyətning təkəzzası—azat rayonlar həlkining küqi, kəng arka səp həlkining küqi wə həlkara wəziyət guomindangni bu nərsilərni etirap kilişkə məjbur kıldı.

“Dəlmu-dəl mukabil turux”ta wəziyətkə karax kerək. Bəzidə tənpən’gə barmaslıq dəlmu-dəl mukabil turoqanlıq bolidu; bəzidə tənpən’gə berixmu dəlmu-dəl mukabil turoqanlıq bolidu. Burun barmiqan-

liqimiz toqra bolqan idi, bu ketim barqanlioqimizmu toqra boldi, mana bularning hemmisi dəlmu-dəl mukabil turojanlik. Bu ketim bizning barqanlioqimiz yahxi boldi, guomindangning, gongchəndangoqa teqlik kerək əməs, ittipaklik kerək əməs, digən pitne-iqwalirini bitqit kilip taxliduk. Ular uda 3 ketim diənbao əwətip bizni təklip kıldı, biz barduk, birak ular kilqimu təyyarlik kilmaptu, barlik təkliplərni bizning koyuximizə toqra kəldi. Tənpən nətijisidə guomindang teqlik, ittipaklik fangzhenini etirap kıldı. Bu nahayiti yahxi boldi. Guomindang yənə iqki urux қozqaydioqan bolsa, ular pütün məmlikət wə pütün dunya aldida daolida utturup koyidu, biz ularning hujumini koqdinix uruxi bilən tarmar kilixta tehimu kəp asaska igə bolimiz. «10-əktəbir keliximi» tüzülgəndin keyin, bizning wəzipimiz bu keliximdə qing turux, guomindangni bu keliximgə əməl kildurux, teqlik üqün dawamlik tirixix. Əgər ular urux kılıdikən, ularni təltəküs yokitimiz. Ix mana mundak; ular hujum kiloqanda, biz ularni yokatsak, ular aram tapidu. Azrak yokatsak, azrak aram tapidu; kəp yokatsak, kəp aram tapidu; təltəküs yokatsak, təltəküs aram tapidu. Zhongguoning məsililiri murəkkəp, bizning mengimizmu murəkkəp-rək boluxi kerək. Ular uruxkili kəlsə uruximiz, uruxuximiz teqlikni қoloqa kəltürüx üqün. Azat rayonlar oqa hujum kilixta petinoqan əksiyətqilərgə қattik zərbə bərmigəndə, teqlik ezi kəlməydu.

Bəzi yoldaxlar, nimə üçün 8 azat rayon<sup>⑤</sup>ni beriwetimiz? dəp soraydu. Bu 8 parqə yərni beriwetix intayın əpsuslinarlık, lekin beriwətkən yahxi. Nimə üçün əpsuslinarlık? Qunki bular—həlk əan-tər bilən yaratkan, japa-muxəkkətlər bilən gülləndürgən azat rayonlar. Xuning üçün, beriwetilgən jaylarda yərlik həlkə enik qüxənqə berix wə ularnı obdan orunlaxturux kerək. Nimə üçün beriwetimiz? Guomindang hatırjəm bolmioqaqka. U Nənjingoqa kaytmakqi, jənuptiki bəzi azat rayonlar uning karwitingen yenoqa yaki uning dalinoqa jaylaxkan, biz u yərlərdə tursak, u zadila hatırjəm uhliyalmayıdu, xuning üçün, kandakla bolsun talixidu. Biz bu nuktida yol koysak, guomindangning iqki urux süükəstini tarmar kilip, məmlikitimizning iqi wə sirtidiki kəng arılıktikilərning həyrihəliqini kolqa kəltürüximizgə paydilik bolidu. Həzir məmlikət boyiqə Xinhuashedin baxka təxwikat organlirining həmmisi guomindangning kolida. Ularning həmmisi—pitnə-iqwa zawutliri. Bu ketimki tənpəndə ular: gongchəndang yər-zimin dəydu, yol koyuxka unimaydu, dəp pitnə-iqwa tarkatti. Bizning fangzhenimiz həlkning asasiy mənpəətini koqdax. Həlkning asasiy mənpəətigə ziyan yətküzməslik pirinsipi astida bəzi yol koyuxlarqa ruhsət əkilidu, bu yol koyuxlar bədiligə pütün məmlikət həlki muhtaj bolğan teqlik wə demokratiyə kolqa kəltürülidu. Biz ətmüxtə Jiang Jieshi bilən kilojan alakılırimiz-

dimu yol koyqan, bəlki hazırlıdinmu qongrak yol koyqan iduk. Məmlikət boyiqə Yapon baskunqılıriqa karxi uruxni əməlgə axurux üçün, biz 1937-yili əzlügimizdin ixqi-dihan inkilawiy həkumiti digən namni elip taxliduk, kızıl armiyining naminimu həlk inkilawiy armiyisi dəp əzgərttuk, yənə pomixxiklarning yərlirini musadırə kilişni ijarə wə əsümni keməytixkə əzgərttuk. Bu kətim biz jənupta birkənqə rayonni beriwetip, pütün məmlikət həlkəi wə pütün dunya həlkəi aldida guomindangning pitnə-iqwalirini pütünləy bitqit kıldı. Armiyə məsilisi-dimu xundak boldi. Guomindang təxvik tarkitip, gongchəndang miltikla talixidu, didi. Biz, yol koymaqımız, diduk. Biz awal armiyimizni hazırlı sandın 48 shioqa kiskartixni otturiqa koyduk. Guomindang armiyisi 263 shi, bizningki uning altidin birigə təng. Keyin biz yənə 43 shioqa kiskartip, yəttidin birigə təng kilişnimu otturiqa koyduk. Guomindang əz armiyisini 120 shioqa kiskartidıqanlıqını eytti. Biz, nisbət boyiqə azaytip, armiyimizni 24 shioqa hətta 20 shioqa kiskartiximiz mümkün, bu yənə yəttidin birigə təng kelidu, diduk. Guomindang armiyisidə jün'guən kəp, əskər az, bir shi 6 ming kixigə yətməydu. Ularningkidək tüzsək, bizning 1 milyon 200 ming kixilik armiyimizni 200 shi kilip tüzgili bolidu. Lekin biz undak kilmaymız. Biz ənə xundak diwiduk, ular gəp tapalmay qaldı, ularning həmmə pitnə-iqwaliri bitqit boldi. Əmisə, miltikli-

rimizni ularoqa tapxurup berəmdük? Undakmu kilmaymiz. Ularoqa tapxurup bərsək, ularda kəp bolup kətməmdü! Həlkning қoralini, bir tal miltiqi, bir tal okinimu saklap kelix kerək, tapxurup berixkə bolmaydu.

Mening yoldaxlaroqa wəziyət məsilisi toqrisida səzliməkqi bolğanlırim ənə xular. Həzirki wəziyət tərəkkiyatida nuroqunlıqan ziddiyətlik hadisilər bar. Guomindang bilən gongchəndangning tənpənidə, nimə üçün bəzi məsililərdə kelixim hasil kılqılı boldı, bəzi məsililərdə kelixim hasil kılqılı bolmıldı? «Şehbət hatırısı»də teqlik, ittipaklık diyilgən turukluk, yənə nimə üçün əmiliyəttə urux boluwatıdu? Bundak ziddiyətlik hadisilərni bəzi yoldaxlar əkligə siqduralmaydu. Mening sezüm ənə xu məsililərgə jawap beridu. Jiang Jieshi əzəldinla gongchəndangoqa wə həlkə karxi turup kəlgən tursa, biz nimə üçün yənə uning bilən tənpən ətküzüxnı halayımız? Bəzi yoldaxlar buni qüxinəlməydu. Partiyimizning 7-kurultiyi, guomindangning siyasitidə əzgirix bollıdiqanla bolsa, biz ular bilən tənpən ətküzüxnı halayımız, dəp karar kılqan, bu toqrimu, toqra əməsmu? Bu pütünləy toqra. Zhongguo inkilawi uzak muddətlik inkilap, oqəlibining koloqa kelixi kədəmmu-kədəm bolidu. Zhongguoning istikbalining kandak boluxi həmmimizning tirixqanlıqining kandak boluxioqa baqlıq. Yerim yılqə wakit iqidə wəziyət yənə dawalıqup turidu. Biz həssiləp tiri-

xip, wəziyət tərəkkiyatining pütün məmlikət həlki üqün paydilik boluxini koloğa kəltürükimiz lazım.

Əmdi hizmətlirimiz üstidə bir az tohtilip etəy. Bu yerdə olturoqan yoldaxlarning bəziliri aldinki səpkə baridu. Nuroqun yoldaxlar hizmətkə berixkə tolup taxkan kizəqinlik bilən intilməktə, bundak aktiplik wə kizəqinlik nahayiti kimmətlik. Lekin hata oyda boluwatkan ayrim yoldaxlarmu bar, ular u yərlərdə həl kilix zərür bolqan nuroqun kiyinqiliklarning barlıqını oylimastın, u yərlərdə həmmə ix nahayiti onguxluk, Yən'ən'gə kariqanda hozur kılqılı bolidu, dəp karaydu. Muxundak oyławatkanlar barmu? Meningqə, bar. Mən bu yoldaxlarni bundak oylirini tüzitiwelixkə ündəymən. Berix hizmət üqün. Hizmet digən nimə? Hizmet kürəx diməktür. U yərlərdə kiyinqiliklər wə məsililər bar, bizning berip həl kiliximizə toqra kelidu. Biz kiyinqiliklarnı həl kilix üqün, berip hizmət kılımımız, kürəx kılımımız. Kiyinqiliqi ənqiki kəp jaylarqa berixkə xunqə intilidiqanlarla yahxi yoldaxlar bolidu. U yərlərning hizmiti nahayiti müxkül. Müxkül hizmət huddi yüksək aldimizda turmakta, gəp bizning uni kətirixkə jür'ət kilixkilmaslıqımızda. Yükning yenigi bolidu, eçiri bolidu. Bəzilər yenigini tallap, eçiridin əqəmidü, yükning eçirini baxkilaroqa ittirip, yenigini əzi kətiridu. Bu yahxi pozitsiyə əməs. Bəzi yoldaxlar bundak kilmaydu, halawətni baxkilaroqa etünüp beridu, yük-

ning eçirini tallap kətiridu, japa tartixta baxkilar-  
ning aldida turidu, halawət kərüxtə baxkilarning  
kəynidə turidu. Bundak yoldaxlar—yahxi yoldaxlar.  
Ənə xundak kommunizimqılarning rohini həmmimiz  
üginiximiz kerək.

Nuroqun yerlik kadirlar hazır yurt-makanidin  
ayrilip, aldinki səpkə berix aldida turidu. Jənupta  
tuqulup əskən nuroqun kadirlar ilgiri jənuptin  
Yən'ən'gə kəlgən idi, əmdi ularmu aldinki səpkə  
berix aldida turidu. Aldinki səpkə baridiqan yoldaxlarning həmmisi rohiy jəhəttin yahxi təyyar-  
linixi, u yərgə berip yiltiz tartip, qeqəkləp, miwə  
berixkə təyyarlinixi kerək. Biz kommunistlar goya  
uruk, həlk—goya yər. Biz birər yərgə barsak, xu  
yərdiki həlk bilən birlixip, həlk arisida yiltiz  
tartiximiz, qeqəkliximiz lazim. Bizning yoldaxlırimiz  
qandakla yərgə barsun, amma bilən bolqan munasi-  
wətni yahxi yoloqa koyuxi, ammiqə qəmhorluk  
kilixi, ularning kiyinqiliklirini həl kilixiqə yardım  
berixi kerək. Kəng həlk bilən ittipaklıxixi kerək,  
qanqliki kəng ittipaklaxsa, xunqə yahxi. Ammini  
dadil hərkətləndürüp, həlk küqlirini ulqayıtip, par-  
tiyimizning rəhbərligidə tajawuzqılarnı məqəlup  
kilip, yengi Zhongguo kuruximiz kerək. Bu—par-  
tiyə 7-kurultiyining fangzheni®, biz bu fangzhen  
üqün kürəx kiliximiz kerək. Zhongguoning ixlirini  
gongchəndang həl kildi, həlk həl kildi. Bizdə  
teqlilikni əməlgə axuridioqan, demokratiyini əməlgə

axuridioqan kət'i iradə bar, qarə bar. Biz pütün həlk bilən tehimu yahxi ittipaklıxidiqanla bolsak, Zhongguoning ixlirini həl kilix asan bolidu.

Ikkinqi dunya uruxidin keyinki dunyaning istikbali parlak. Bu—omumi ekim. 5 dələt taxki ixlar buzhanglirining London yığını muwəppəkiyətsiz bolup qikti<sup>⑦</sup>, xuning bilən üqinqi dunya uruxi bolarmu? Bolmaydu. Oylap bakayli, ikkinqi dunya uruxi əmdila ayak laxkan tursa, kandakmu üqinqi dunya uruxi bolsun? Kapitalistik dələtlər bilən sotsiyalistik dələtlər nuroqun həlkara ixlarda helimu murəssəgə kelidu, qünkü murəssəgə kelixning paydisi bar<sup>⑧</sup>. Sovet ittipakiqə karxi wə kommunizmə qarxi uruxka pütün dunya puroletariyati wə həlkə kət'i karxi turidu. Yekinki 30 yil iqidə ikki ketim dunya uruxi bolup etti. Birinci dunya uruxi bilən ikkinqi dunya uruxi arilioqida 20 nəqqə yil etti. 500 ming yillik insaniyət tarihining pəkət muxu 30 yili iqidila dunya uruxi boldi. Birinci dunya uruxidin keyin dunya nahayiti zor dərijidə ilgirilidi. Bu ketimki dunya uruxidin keyin dunya qokum tehimu qapsan ilgirileydi. Birinci dunya uruxidin keyin, Sovet ittipaki barlikka kəldi, pütün dunyada nəqqə on gongchəndang barlikka kəldi, bu etmüxtə bolup bakmioqan. Ikkinqi dunya uruxidin keyin, Sovet ittipaki tehimu küqəydi, Yawropaning kiyapiti əzgərdi, pütün dunya puroletariyati wə həlkining siyasi engi tehimu esti,

pütün dunyaning tərəkkipərvər küqliri tehimu ittipaklaxti. Bizning Zhongguomu kəskin əzgirix iqidə turmakta. Zhongguo tərəkkiyatining omumi ekimimu jəzmən yahxi bolidu, yaman bolup kətməydu. Dunya ilgiriləwatidu, istikbal parlak, tarihning bu omumi ekimini hərkəndək adəm əzgərtəlməydi. Dunyaning ilgiriləx əhwalini wə parlak istikbalni həlkə həmixə təxvik kilip, həlkni qəlibə kazinix ixənqigə igə kiliximiz lazımlı. Xuning bilən billə, həlkə, yoldaxlarqa xunimu eytiximiz kerəkki, yol əgri-tokay. Inkilap yolidə yənə nuroqun tosalıqlar bar, yənə nuroqun kiyinqiliklər bar. Partiyimizning 7-kurultiyi nuroqun kiyinqiliklarnı təsəwwur kılqan idi, bizning kiyinqiliklarnı tehimu kəprək kəz aldimizoqa kəltürginimiz tüzük. Bəzi yoldaxlar kiyinqiliklarnı kəprək kəz aldiqə kəltürüxnı halimaydu. Lekin kiyinqiliklər məwjud, u ənənə bolsa, xunqını etirap kılıx kerək, "etirap kılmaslık yolu"ni tutuxka bolmaydu. Biz kiyinqiliklarnı etirap kılıxımız, kiyinqiliklarnı təhlil kılıxımız, kiyinqiliklarqa karxi kürəx kılıxımız kerək. Dunyada tüz yol yok, əgri-tokay yolda mengixka təyyar turuxımız, asinioqa yügürməsligimiz kerək. Kaysibir künü ətigəndə barlıq əksiyətqilərning həmmisi ezi kelip tiz pükidi, dəp təsəwwur kılqılı bolmaydu. Kiskisi, istikbal parlak, yol əgri-tokay. Aldımızda kiyinqiliklər tehi kəp, buningə qa etiwersiz karaxka bolmaydu. Biz pütün həlk bilən ittipaklixip birlikdə tirixsak,

qokum hər hil kiyinqılıqlarnı yengip, qəlibə kazinix məksidimizgə yetələymiz.

## Izahlar

① Bu yerdə 1945-yil 10-ayning 10-küni guomindang wə gongchəndang wəkilliri imzalıqan «Səhbət hatırısı» yəni «10-ek-təbir keliximi» kezdə tutulidu. Bu hatırıdə, Jiang Jieshi kərünüxtə Zhongguo gongchəndangi otturiqa koyğan “teq yol bilən dəlet kuruxning asasiy fangzheni”qə qoxuluxka, “teqlilik, demokratiyə, ittipaklık, birlikni asas kılıx, .....uzak muddət həmkarlıxix, iqliki uruxtin kət'i saklinix, mustəkil, ərkin, bay-küqlük yengi Zhongguo kurux”ni etirap kılıxka, “siyasını demokratilixtürük, armiyini dəlet ihtiyariqa etküzüx wə partiyə-guruhları təng həkukluk, ənənəvi kılıx teq yol bilən dəlet kuruxka erixixning zərür yoli” ikənligini etirap kılıxka məjbur boldı; xuningdək guomindangning xünzhengiqa tezdirin hatimə berix, siyasi məslihət kengixi yiqini qakırıx, “həlkning həmmə demokratik əllər həlkə adəttə bəhrimən boluxka tegixlik tən, etikət, sez, mətbuat, yioqın etküzüx, təxkilatlarqa uyuxux ərkinlikliridin bəhrimən boluxiqa kapalət berix, həzirki əmir-pərmanlarnı muxu pirinsip boyiqə ayrim-ayrim haldə bikar kılıx yaki ularqa tüzitix kirgüzüx”, ixpiyonluq organlarını əməldin կaldurux, “ədliyə wə sakqi organlıridin baxka organlarda həlkni қoloja elix, sorak kılıx wə jazalax həkuki boluxni қattık mən'i kılıx”, “siyasi məhbuslarnı azat kılıx”, “jaylarning əzini ezi idarə kılıxını paal yolqa koyux, təwəndin yukuriqa bolidiqan omumi saylamını yürgüzüx”kə wə baxkilaroqa qoxuluxkumu məjbur boldı. Xuning bilən billə, Jiang Jieshi həküməti həlk armiyisining wə azat rayonlar demokratik həkimiyitining ənənəvi ornını etirap kılıxitin jahillik bilən bax tarttı həmdə “hərbi buyrukni birlikkə kəltürük” wə “məmuri buyrukni birlikkə kəltürük” banisi bilən Zhongguo gongchəndangi rəhbərliğidiki həlk armiyisini wə azat rayonları tüptin əməldin կaldurux ham hiyalida boldı, xuning nətiji-

sidə bu məsilidə kelixim hasil kılıxka bolmay қaldı. Tewəndikilər «Səhbat hatırısı»də yezilqan azat rayonlar armiyisi wə hakimiyiti məsilisi üstidə bolqan tənpənning etmüxi, buningdiki “hökümət tərəp” digən söz Jiang Jieshi guomindangi hökümətinı kersitidu.

“Armiyini dələt ixtiyarıqə etküzük məsilisi toqrisida, Zhongguo gongchəndangi tərəp: hökümət pütün məmlikətiki armiyini adıl, əkilgə muwapik halda eżgərtip təxkil kılıxi, uni muddətkə belüp ixka axurux pilanını bəlgiləp qıkixi həmdə jünqülərni yengiwaxtin ayrip qıkixi, əskərlilikə qakirix wə əskərlərni toluk lax tütümlərini bəlgilixi, xuning bilən hərbi buyruqni birlikkə kəltürüxi lazımlı, dəp otturiqə koydi. Bu pilan boyiqə, Zhongguo gongchəndangi eż rəhbərligidiki Yapon baskunqılıriqə karxi қoxunlarnı hazırlı sandın kışkərtip, 24 shiqa hətta 20 shiqa epkelixkə razi ikənlərini həmdə eżining rəhbərliqidə bolup, Guangdong, Zhejiang, jənubiy Jiangsu, jənubiy Ənhuy, ottura Ənhuy, Hunən, Hubey, Henən (ximaliy Henən buning sırtida) din ibarət 8 rayonqa tarkalqan Yapon baskunqılıriqə karxi қoxunlarda hərbi səptin boxitix ixini tez elip baridiqanlıqını wə eżgərtip təxkil kılıxka tegixlik, budüylərini yüksəridə ettiləqan rayonlardın pəydin-pəy qekindürüp, Long-Həy temüryolining ximaliqa wə ximaliy Jiangsu, ximaliy Ənhuy azat rayonlariqə top-laydiqanlıqını bildürdi. Hökümət tərəp: məmlikət boyiqə eżgərtip təxkil kılıx pilani əməlgə koyuluwatkanlıqını, bu kətim otturiqə koyup məslihətlixilər məsililər omumyüzlük həl kılinsa, Zhongguo gongchəndangi rəhbərligidiki Yapon baskunqılıriqə karxi қoxunlarnı 20 shiqa kışkərtixni oylixip kərükə bolidiqanlıqını, ularning jaylixdıqan orunları məsilisi toqrisida Zhongguo gongchəndangi tərəp fang'ən koysa, muzakirə bilən bəlgiləxkə bolidiqanlıqını bildürdi. Zhongguo gongchəndangi tərəp: Zhongguo gongchəndanginin wə uning yərlik қoxunlirinən wəkilləri hərbi weyyüənhuyqa wə uning bulirinən hizmitigə қatnixixi, hökümət kadirlar ixliri tütümini kapalətkə igə kılıp, əslidiki budüylərning hadimlirini eżgərtip təxkil kılınlıqandın keyinkı budüylərning hər dərijilik əməldarlırı kılıp təyinləxi, axşan əməldarlarnı rayonlar boyiqə tərbiyilixi, adıl, əkilgə muwapik təminat tütümlərini

ornitixi həmdə siyasi təlim-tərbiyə pilanini bəlgiləp qıqxı lazımlı, dəp otturiqə koydi. Həkumət tərəp: otturiqə əməsligini həmdə buning təpsili qarılırlı üstdə məslihətlixixni halaydiqanlıqını bildürdi. Zhongguo gongchəndangi tərəp: azat rayonlardıki minbinglarning həmmisini yərlik ziweydilə kılıp tüzüp qıqxı lazımlı, dəp otturiqə koydi. Həkumət tərəp: jaylarning əhwalıda zəruriyyət wə imkaniyət təqəbulqan qəqdila, əhwalqa əlavə tüzük mümkinligini bildürdi. Bu maddida eytiloqan məsililərni konkirit pilanlap qıqxı üçün, ikki tərəp 3 kixilik guruppa təxkil kılıp (jünlıngbu, jünzhengbu wə 18-jitunənjin birdin adəm ətnaxturup) ix elip berixka makul boldı."

"Azat rayonlarning yərlik həkumətləri məsilisi toqrisida, Zhongguo gongchəndangi tərəp: həkumət azat rayonlarning həlkə saylıqan hər dərijilik həkumətlirinin ənənəni etirap kılıxi kerək, dəp otturiqə koydi. Həkumət tərəp: azat rayon digən nam Yaponiyə təslim bolqandan keyin etmük bolup kəlix, məmlikət boyiqə məmuri buyruk birlikkə kəltürülüxi kerəkligini bildürdi. Zhongguo gongchəndangi tərəp dəsləp otturiqə koyqan fang'ən: hazırkı 18 azat rayonning əhwalıqə asasən, elkə wə məmuri rayonları kaytidin ayrip qıqxı həmdə əslidə həlkə təripidin hər dərijilik yərlik həkumətlərgə saylanqanlarning isimligini zhongyangning təyinlixigə məlum kılıx bilən məmuri buyruqni birlikkə kəltürüxtin ibarət boldı. Həkumət tərəp: Jiang zhuxining Mao Zedong əpəndigə bildürgən ipadisigə binaən, məmlikət boyiqə hərbi buyruk wə məmuri buyruqlar birlikkə kəltürülgəndin keyin, Zhongguo gongchəndangining məmuri hizmətkə kərsətkən namzatlırını zhongyangning oylap kerüxi mümkinligini, kayturuwelinən rayonlardıki Yapon baskunqılırioqə karxi uruxning məmuri hizmətləridə bolqan hadımlarnı həkumət ularning hizmet əməkliyiti wə kərsətkən nətijilirigə asasən, əhwalqa əlavə təxkil, dəvamlıq yosunda xu jaylarda hizmet kildüruxi mümkinligini, partiya-guruş munasiwitə səwiwi bilən pərklik bolmaydiqanlıqını bildürdi. Xuning bilən, Zhongguo gongchəndangi tərəp ikkinçi hil həl kılıx fang'ənini otturiqə koyup, zhongyangning Shənxi-

Gənsu-Ningxia qegra rayoniqa wə Rehe, Chahar, Hebey, Shəndong, Sənxdin ibarət 5 əlkiga Zhongguo gongchəndangi kərsətkən hadımlarnı əlkilik həkümətning zhuxisi wə weyyüəni kilip təyinlixini, Suyyüən, Henən, Jiangsu, Ənhuy, Hubey, Guangdongdin ibarət 6 əlkiga Zhongguo gongchəndangi kərsətkən hadımlarnı əlkilik həkümətning fuzhuxisi wə weyyüəni kilip təyinlixini (Qünki yuqurki 11 əlkidə kəng azat rayonlar yaki kismən azat rayonlar bar), Beyping, Tiənjin, Qingdao. Shanghəydin ibarət 4 alahidə xəhərgə Zhongguo gongchəndangi kərsətkən hadımlarnı fushizhang kilip təyinlixini, Dongbeydiki əlkilərdə Zhongguo gongchəndangi kərsətkən hadımlarning məmuri ixlara qatnixixini makul kərtüxini təklip kıldı. Bu ix nurluqun ketim muzakirə qılınlıqda keyin, Zhongguo gongchəndangi tərəp yuquridiki təkliwigə bəzi tütixitlərni kirgüzdi, yəni əlkilik həkümətning zhuxi wə weyyüənlirini təyinləxni təklip kılqan əlkilərni Shənxi-Gənsu-Ningxia qegra rayoniqa wə Rehe, Chahar, Hebey, Shəndongdin ibarət 4 əlkiga əzgərtti, əlkilik həkümətning fuzhuxisi wə weyyüənlirini təyinləxni təklip kılqan əlkilərni Sənxi, Suyyüəndin ibarət 2 əlkiga əzgərtti, fushizhang təyinləxni təklip kılqan xəhərlərni Beyping, Tiənjin, Qingdaodin ibarət 3 alahidə xəhərgə əzgərtti. Həkumət tərəp bu həktə: Zhongguo gongchəndangi əzining Yapon baskunqılıriqa karxi uruxta alahidə hizmət kərsətkən wə siyasi jəhəttə iqtidarlıq bolqan yoldaxılırını həkümətning hizmətkə təyinlixini təklip kili xi mümkünligini, əgər Zhongguo gongchəndangi məlum əlkilərning zhuxi wə weyyüənlirini, məlum əlkilərning fuzhuxilirini kərsitidiqan bolsa, u halda hərbi buyruk wə məmuri buyruqlarnı həkikî yosunda birlikkə kəltürgənlik bolmayıqanlığını bildürdi. Xuning bilən, Zhongguo gongchəndangi tərəp əzinin 2-hil təxəbbusidin keqixi mümkünligini bildürüp, 3-hil həl kili x fang'ənini otturiqa koydi: azat rayonlardiki həlk saylıqan hər dərijilik həkümətlərgə yengidin omumi həlk saylimi etküzüx, siyasi məslihət kengixi yığını əwətkən hadımlarning nazariti astida, partiya-guruşular wə hər sahədiki kixilərning əz yurtlrıqaya kaytip, saylaməqə qatnixixini karxi elix; rayon, yezilirinin təngdin tolisida həlk saylimi etküzülgən nahiyilərdə nahiyilik

həlk sayımı etküzüx; nahiyilirining təngdin tolisida həlk sayımı etküzülgən əlkə yaki məmuri rayonlarda əlkilik yaki məmuri rayonluq həlk sayımı etküzüx; saylap qikilən əlkilik, məmuri rayonluq, nahiyilik həkumətlərni zhongyangqa məlum kılıp təyinlitix bilən məmuri buyruqni birlikkə kəltürüx. Həkumət tərəp: əlkilik, məmuri rayonluq həkumətlərni bundak usul bilən təyinləxning məmuri buyruqni birlikkə kəltürgənlik bolmaydiqanlıqını, pəkət nahiyilik həlk sayiminila oylap kəruxkə bolidiqanlıqını, əlkilik həlk sayimini asasiy қanun elan kılınip, əlkining orni bəlgilən'gəndin keyin yürgüzükə bolidiqanlıqını; hazır pəkət zhongyang təyinləşdirmən əlkilik həkumətlərning jaylarqa berip, məmuri ixlarnı tapxuruwelip, normal halətni əsligə kəltürüxi mümkünligini bildürdi. Bu yərgə kəlgəndə, Zhongguo gongchəndangi tərəp 4-hil həl kili x fang'ənini otturiqə koydi: azat rayonlarning hazırlığı halitini waktinqə əzgərtməstin saklap kəlip, əlkilik həkumətlərni həlk saylax asasiy қanunda bəlgilinip əməlgə koyulqandin keyin, andin həl kili x, hazırlaq wakitlik qarə bəlgiləp, teqlik tətiplirining əsligə kəltürülükünü təmin etix. Xuning bilən billə, Zhongguo gongchəndangi tərəp: bu məsilə siyasi məslihat kengixi yığınining həl kili x iqəyə koyulsala bolidu, dəp karidi. Həkumət tərəp bolsa: məmuri buyruqni birlikkə kəltürüxnı aldin əməlgə axurux xərt, bu məsilə həl kiliñmay esilip kəliwərsə, teq kuruluxkə tosalqu bolup kalarmikin, buni konkirit həl kili x fang'əni üstidə yənə məslihatlıxip bir yərgə kəlsək, dəp karidi. Zhongguo gongchəndangi tərəpmu dawamlıq məslihatlıxixkə koxuldi."

② Shangdang Sənxi əlkisinining xərkiiy jənup kismidiki Changzhini mərkəz kılqan jaylarnı kərsitudu, bu jaylar kədimki wakitlarda Shangdang wilayitigə təwə idi. Bu ətraplıktı taqılık rayonlar Yapon baskunqılıriqə əkarxi urux dəwrində 8-armiyə 129-shisining genjüdisi bolup, Sənxi-Hebey-Shəndong-Henən azat rayoniqə əkarayıttı. 1945-yil 9-ayda guomindang jünfası Yen Xishən 13 shi əskiriy kükini toplap, Yaponiya armiyisi wə körqək koxunlarning maslixixi bilən, ilgir-ahir bolup Linfen, Fushən, Yichenglar wə Təyyüən, Yüçilərdin qikip, xərkiiy jənubiy Sənxi

azat rayonining Xiangyüən, Tunliu, Lucheng digən jaylıriqa besip kirdi. 10-ayda azat rayondiki armiyə wə həlk kayturma hujumqa etüp, besip kirgən köxunlardın 35 ming kixini yokattı, jünzhang, shizhang qatarlık birmunqə yukuri dərijilik jün'guenlərni əsil aldi.

③ "18 yillik təjribə" 1927-yili guomindang inkilapka asılık kılqandan baxlap 1945-yılqa kədər Zhongguo gongchəndanginin uningoqa ərəxi kılqan kürəxlrininq təjribilirini kərsitidu.

④ Muxu tallanma əsərlərning 3-tomidiki «Birləxme həkumət həkkidə»ning 4-kismidiki «Bizning konkirit ganglingimiz»ning 2-bəlümüdin elinəqan.

⑤ Bu Guangdong, Zhejiang, jənubiy Jiangsu, jənubiy Ənhuy, ottura Ənhuy, Hunən, Hubey, Henən (ximaliy Henən buning sirtida) din ibarət 8 əlkə, rayonqa tarkalqan həlk köxunlirining genjüdilirini kərsitidu.

⑥ Muxu tallanma əsərlərning 3-tomidiki «Zhongguoning ikki təkdir», «Yügongning taqni yətkixi» digən 2 əsərgə ərəlsun.

⑦ 1945-yil 9-ayning 11-künidin 10-ayning 2-küniqıqə Sovet ittipakı, Zhongguo, Amerika, Ən'gliyə, Fransiyilərning taxkı ixlar buzhanglıri Londonda sehbat etküzüp, faxistlar Germaniyisining tajawuzqılık uruxıqa katnaxkan Italiyə, Ruminiyə, Bulqarıyə, Wen'griyə, Finlandiya bilən sülhi xərtnamisi imzalax wə Italiyininq mustəmlilikirini bir yaklıq kılıx məsəlilirini muhakimə kıldı. Amerika, Ən'gliyə, Fransiyə delətliri jahən'girlik tajawuzqılık siyasi idə qing turup, Ruminiyə, Wen'griyə, Bulqarıyılardə faxizmə qarxi urux qəlibə kazanqandan keyin kurulqan həlk hakimiyyitini aqdurup taxlax kəstidə bolup, Sovet ittipakı otturıqə koyqan əkilgə muwapik təxəbbuslarnı rət kılqanlıqtın, bu ketimki yığında kelixim hasil kılınmıldı.

⑧ Muxu tomidiki «Hazırkı həlkəara wəziyət toərisida bir-kanqə məlqər» digən əsərgə ərəlsun

# GUOMINDANG HUJUMINING HƏKİKİ SIRI\*

(1945- yil 11- ayning 5- künü)

Hezhongshe 3-küni Chongqingdin guomindang zhongyangi təxwikat busining buzhangi Wu Guozhenning "Həkümət bu ketimki uruxta pütünley mudapiədə turdi" dəp jakalioqanlıqını xuningdək katnaxni əsligə kəltürük qarisi<sup>①</sup> digən nimini otturıqa koyqanlıqını həwər kıldı. Xinhuashe muhbiri bu toqrılık Zhongguo gongchəndangining bayanatqisidin soal soridi.

Zhongguo gongchəndangining bayanatqisi muhibiroqa mundak didi: Wu Guozhenning "mudapiədə turdi" wahakaza digənlirinin həmmisi yaloğan. Guomindang koxunliri armiyimiz qekinip qıkkən xərkiy Zhejiang, jənubiy Jiangsu, ottura Ənhuy, jənubiy Ənhuy wə Hunənlərdiki 5 azat rayonni besiwaldi, həlkni halioqanqə dəpsəndə kıldı, buning-

\* Bu-yoldax Mao Zedong Zhongguo gongchəndangining bayanatqisi namida elan kılqan səhbət. U wakitta Jiang Jieshi 10-əktəbir keliximişni yırtıp taxlıqan, azat rayonlarqa hujum kilidiqan iqliki uruxning kəlimi kündin-kün'gə kengiyiwatkan idi.

din baxka, kalqan azat rayonlarning zor kəpqili-gidə, məsilən, Guangdong, Hubey, Henən, ximaliy Jiangsu, ximaliy Ənhuy, Shəndong, Hebeylarda guomindangning muntizim armiyisidin 70 tin artuk shi azat rayonlirimizqa wə bu rayonlarning yekin ətrapidiki jaylarqa kirip, həlkni əzdi, armiyimizgə hujum kildi, yaki hujum kilmakqi boluwatidu. Buning sırtida, azat rayonlirimizqa karap ilgiriləwat-kanlıri birkanqə on shıqa yetidi. Bu mudapiədə turqanlıq bolamdu? Buning iqidə Zhangdedin ximalıqası yürüx kilqan bir yənülüx koxundin Həndən rayoniqa hujum kilip barqan 8 shining 2 si iqliki uruxka karxi qikip, teqlikni қuwawatlidi, kalqan 6 si (Buning iqidə Amerika koralliri bilən korallanojan 3 shi bar) azat rayonlirimizdiki armiyə wə həlk koqdinix yolidə kayturma zərbə bərgəndin keyin ilajsız koralini taxlidi. Guomindangning bu yənülüx koxunining nuroqun jün'guənləri jümlidin fuzhangguən, jünzhang, fujünzhangliridin birkanqisi hazır azat rayonlar<sup>②</sup>da, ular ezlirining nədin kəlgənligining wə buyruk boyiqə կandak hujum kilqanlıqining pütün həkiki əhwalini ispatlap berələydi. Bumu mudapiədə turqanlıq bolamdu? Henən, Hubey əlkiliridiki azat rayonlirimizning koxunlirini hazır guomindangning 1-, 5-, 6-urux rayonliridiki koxunliridin 20 nəqqə shi tət tərəptin korxiwaldi, Liu Zhi bu rayonlarda “gongchəndangni yokitix” zongzhihuyi bolup turuptu. Oλərbiy Henən, ottura

Henən, jənubiy Hubey, xərkıy Hubey, ottura Hubeylardiki azat rayonlirimizning həmmisini guomin-dang koxunliri besiwelip, halıqınıqə ot koydi, kırqın-qapkun kıldı, nətijidə, Li Xiənniən, Wang Shushenglar komandanlıqıdiki koxunimiz, jaylixixka orun bolmioğanlıktın, əzini saklap kelix üçün Henən-Hubey qegrисидин bir jay tepip orunlixixka məjbur boldı, xundaktimu guomindang koxunliri ularqa arkısidin koqlap yürüp zərbə bərdi<sup>③</sup>. Bumu mudapiədə turoqanlıq bolamdu? Sənxi, Suyyüən wə Chahar əlkiliridimu xundak boldı. 10-ayning 1-on künü iqidə Yən Xishən 13 shıqıa komandanlıq kılıp, Shangdang azat rayonimizning Xiangyüən, Tunliu digən jayliriqa hujum kılıp kirgəndə, xu jaylardiki armiye wə həlk koqdinix jəngliridə ularni pütünləy koralsızlandurdi, əsirlər arısida jünzhang, shizhang-lardinmu heli bar. Ular hazır Təyhang azat rayonimizda, həmmisi tirik, ular əzlirining nədin kəlgənligining wə buyruk boyiqə qandak hujum kıl-qanlıqining pütün həkiki əhwaliqa ispat bolalaydu. Yekinda Yən Xishən Chongqingda həwər tarkitip, əzining allikandak hujumlarqa uqriqanlıqı wə əzining pəkət “mudapiədə turoqan”lıqı toqrisida türlük yaloqan-yawdak sözlərni kıldı. Yən Xishən, ehtimal, esidin qikirip koyoqan bolsa kerək, uning 19-jünining jünzhangi Shi Zebo, wakitlik 46-shisining shizhangi Guo Rong, wakitlik 49-shisining shizhangi Zhang Hong, 66-shisining shizhangi Li

Peyying, 68-shisining shizhangi Guo Tiənxing, wakitlik 37-shisining shizhangi Yang Wencəy katarlik jiangjünliri<sup>④</sup> hazır bizning azat rayonlirimizda turuwatidu, bu hal Wu Guozhen, Yən Xishənlərning wə iqliki urux iqtisadiyini kiliwatkan həmmə əksiyətqilərning hərkəndak yaloqan-yawdak səzli-rigə rəddiyə bolalaydu. Fu Zuoyi jiangjünning buyruk boyiqə bizning Suyyüən, Chahar, Rehe əlkiliridiki azat rayonlirimizə hujum kılqınıqə ikki aydın axtı, u Zhangjiakouning bosuqisioqıqə hujum kilip kəlgən, Suyyüəndiki pütkül azat rayonimizni wə Chaharning qərbiy kismini besiwaloqan idi. Bumu mudapiədə turoqanlıq wə "birinqi ok"ni atmiqanlıq bolamdu? Chahar, Suyyüən əlkiliridiki armiye wə həlkimizmu əzini koqdaxka atlinip, kayturma hujum jəngliridə nuroqun jün'guənlər wə əskərlərni əsir aldi, bu əsirlər əzlirining nədin kəlgənligigə, kəndak hujum kılqanlıqıqə wə baxkilaroq ispat bolalaydu<sup>⑤</sup>. Hər ketimki koqdinix jəngliridə biz tərəp "basmiqilarni yokitix"ka dair wə gongchəndangoqə karxi nuroqun həjjətlərni kolqa qüxürdi, bu həjjətlərning iqidə guomindangning ali dairiliri təripidin tarkitiloqan əmma Wu Guozhen "səpsətə" din baxka nərsə əməs, dəp atıqan «Basmiqilarni yokitix dəsturi», "basmiqilarni yokitix" buyruqı<sup>⑥</sup> wə gongchəndangoqə karxi baxka həjjətlərmə bar, bu həjjətlər hazır Yən'ən'gə kəltürülü-watidu. Gongchəndangoqə karxi bu həjjətlərning

həmmisi—guomindang armiyisining azat rayonlar oqa hujum kılqanlıqining polattək dəlili.

Muhbir Zhongguo gongchəndangi bayanatqisidin yənə: Wu Guozhen otturiqa koyovan katnaxni əsligə keltürük qarisi toqrisida sizning pikringiz kandak? dəp soridi. Bayanatqi mundak jawap bərdi: Bu, wəziyətni waktingə pəsəytip, əzini ongxiwelix hilisidinla ibarət, halas. Guomindang dairiliri kepləp əskər yətkəp, bizning pütkül azat rayonlirimizni huddi kiyandək besip kətməkqi boluwatidu. Ular 9-, 10-aylardiki birkənqə hujumida məqlup bolqandin keyin, yengi, tehimu kəng keləmlik hujumni orunlaxturuwatidu. Həlbuki, bundak hujumni tosuxning yəni iqki uruxni ünümlük halda tosuxning wastiliridin biri ularning təmuryollarda əskər toxuxıqa yol koymasılık. Bizmu baxkilar oqa ohxaxla katnax yollirining qapsan əsligə keltürülüxini kuvwətləymiz, lekin təslimni kobul kılıx, қorqak koxunlarnı bir yaklık kılıx wə azat rayonlar aptonomiysi-sini əməlgə koyuxtın ibarət 3 məsilə həl kılınıxi xərt, xuningdin keyinla katnaxni əsligə kəltürgili bolidu. Aldı bilən katnax məsilisini həl kılıp, andin 3 məsilini həl kılıx kerəkmə, yaki aldi bilən 3 məsilini həl kılıp, andin katnax məsilisini həl kılıx kerəkmə? Azat rayon koxunliri Yapon baskunqılıriqa karxi 8 yil japalıq urux kılqan tursa, nimə üçün ularda təslimni kobul kılıx layakiti bolmay, təslimni kobul kılıxka xunqə yirak jaylardın baxka

armiyə awarə kilip yetkəp kelinidu? Körqak köxunlar həlk təripidin jazalinixka tegixlik tursa, nimə üqün ularning həmmisi “dələt armiyisi” kilip təxkil kelinidu wə nimə üqün ularning azat rayonlarqa hujum kilixiqə komanda berildi? Yerlik aptonomiyə toqrisida «10-əktəbir keliximi»də enik bəlgilimə tursa, shengzhanglarnı həlk saylaxni Sun Zhongshən əpəndi allikəqan təxəbbus kılqan tursa, yənə nimə üqün əməldarlar həkümət təripidin əwətilidu? Katnax məsilisini tez həl kiliş kerək, yururidiki 3 qong məsilini bolsa tehimu tez həl kiliş kerək. 3 qong məsilini həl kilmay turup, katnaxni əsligə kəltürüxtin səz eqix pəkət iqliki uruxni kengəytip wə uzakka sozup, iqliki urux қozəqioquqılarning azat rayonlarnı qərk kiliwetix məksidini əməlgə axuruxtınla ibarət. Pütün məmlikətkə kengəygən, həlkə, demokratiyigə karxi iqliki uruxni tezlikdə tosux üqün biz munularni təxəbbus kilişimiz: 1) həkümətning Huabey, ximaliy Jiangsu, ximaliy Ənhuy, Hua-zhonglardiki azat rayonlarqa wə ularning yekin ətrapidiki jaylarqa kirgən təslimni kobul kılquqi köxunliri wə hujum kılqan köxunliri dərhal burunki orniqə qekinsun, azat rayon köxunliri düxmənning təslimini kobul kilsun wə xəhərlərgə həm katnax yollırıqə orunlaxsun, besiwininqan azat rayonlar əsligə kəltürülsun; 2) barlık körqak köxunlar dərhal koralsızlandurulup tarkitiwetilsun, ularning Huabey, ximaliy Jiangsu wə ximaliy Ənhuydikiliri azat

rayonlarning məs'ulluqida koralsızlandurulup tar-kitiwetilsun; 3) barlıq azat rayonlarning həlk demokratik aptonomiyisi etirap kılinsun, mərkiziy həkumət təripidin əməldar əwətilmisun, «10-əktəbir keliximi»ning bəlgilimiliri əməlgə axurulsun. Bayanatqi yənə mundak didi: xundak bolqandila, iqli uruxni toskılı bolidu; undak bolmioqanda, iqli uruxni tosux pütünləy kapalətsiz kalidu. Suyyüən, Shang-dang, Həndənlərdə bolqan 3 ketimlik koqdinix jengidə kolqa qüxürülgən həjjətlər xuningdək guomindang dairilirining kepləp əskər yətkəwatkan wə kəng kələmdə hujum kiliwatkan əmiliy hərkiti ular-ning, katnaxni əsligə kəltürük iqli urux üçün əməs, həlk üçün, digən nimisigə kılqılık ixən'gili bolmay-dıqanlıqını toluk ispatlap bərdi. Zhongguo həlkə kəp aldanqan, əmdi hərgiz aldanmaydu. Həzirki mərkiziy məsilə pütün məmlikət həlkə səpərvərlikkə kelip, barlıq qarılər bilən iqli uruxni tosuxtın ibarət.

### Izahlar

① Yapon baskunqılıriqa karxi urux ayaklaxkan wakitta, Zhongguoning təmuryollarının kəp kismi azat rayonlardıki armi-yə wə həlkning ilkidə yaki muhasırısdə idi. Guomindang eksiyətqılıri “katnaxni əsligə kəltürük” digən bana bilən muxu katnax yollırıdin paydilinip, azat rayonları belüp taxlaxka xuningdək əzining birnəqqə milyon kixilik қoxunını Dongbey, Huabey, Huadong wə Huazhonglarqa toxup kelip, azat rayonlarqa hujum kilişkə, qong xəhərlərgə qang selixkə urundi.

② 1945-yil 9-ayda, guomindang қoxunliri Zhengzhou, Xinxiang tərəptin Beyping-Hənkou temüryolını boylap, Sənxi-Hebey-Shəndong-Henən azat rayoniqa hujum kıldı. 10-ayning 3-on künü iqidə uning aldin mangoran 3 jüni Cixiən, Həndən rayonliriqa besip kirdi. Azat rayonlardiki armiyə wə həlkəning kəhrimanlarqə ezini koqdap, bir həptə xiddətlik jəng kilixi arkısida, guomindang 11-urux rayonining fusilingzhangguəni wə yengi 8-jünning jünzhangi Gao Shuxün jiangjün eż karimiqidiki yengi 8-jün bilən 1 zongdüy tərkiwidiki 10 mingdin artuk adəmni baxlap, Həndən rayonida koçqılang ketirip biz tərəpkə etti, kalqan 2 jün tar-mar bolup qekiniwatlaşdı, armiyimizning muhasırısidə kəlip koral taxlıdi. Xu wakitta möjburi koral taxlıqan yukuri dəri-jilik jün'guənlər iqidə guomindang 11-urux rayonining fusilingzhangguəni wə 40-jünning jünzhangi Ma Fawu, 40-jünning fujünzhangi Liu Shirong, jünning cənmouzhangi Li Xüdong, fushizhang Liu Shusen katarlıq birkañqə kixi bar idi.

③ Yaponiyə təslim bolqandan keyin, guomindang 3 urux rayonidiki 20 nəqqə shi əskiriy küqini yetkəp, Henən, Hubey əlkiliridiki azat rayonlarqa kəng kələmdə besip kirdi. Guomindang 1-urux rayonining silingzhangguəni Hu Zongnən bir kisim əskiriy küqi bilən qərbiy ximal tərəptin Long-Hey temüryolining ikki yakısını boylap xərkəs karap mengip, qərbiy Henən azat rayoniqa besip kirdi; 5-urux rayonining silingzhangguəni Liu Zhining kisimliri Beyping-Hənkou temüryolining ikki yakısını boylap ximaldin jənupka karap yürüp, ottura Henən, ottura Hubey, xərkəy Hubey azat rayonliriqa besip kirdi; 6-urux rayonining budüyləri jənubiy Hubeydin ximalqa karap yürüp ularqa maslaxtı. Yukurida eytiloqan guomindang қoxunlirininq kəpi Liu Zhining komandanlılıqında idi. Henən, Hubeydiki azat rayonlarning həlk қoxunliri guomindangning besip kirgən қoxunliriqa karxi kəti kürəx kılıp, əmiliy küqini saklap kaldi, 1945-yil 10-ayning 3-on künü iqidə Henən, Hubey qegrəsidiki Dahongshən, Tongbəyshən, Zaoyang rayonliriqa yetkəldi, keyin guomindang dawamlik koqlap kistap kəlgənliktin, yənə Beyping-Hənkou temüryolining xərkədiki Xüənhuadiən rayoniqa yetkəldi.

④ Shangdang zhənyisi toqrisida muxu tomdiki «Chongqing tənpəni toqrisida»ning ② izahıqa karalsın. Bu yerdə misalqa elinən jün'guənlər Shangdang zhənyisidə jiefangjün təripidin əsir elinən Yən Xishən koxunlirining yukarı dərijilik jiang-lingliri.

⑤ Suyyüən əslidə bir elkə idi, uning elkə tütümü 1954-yıl 3-ayning 6-küni əməldin kaldurulup, uningqa təwə jaylar Iqki Mongol aptonom rayoniqa koxuwetilgən. Fu Zuoyi jiangjün u qəqda guomindangning 12-urux rayonining silingzhanguəni idi. Uning budüyliri Yapon baskunqılıriqa karxi urux dəwriddə Suyyüənning qərbəyi kismidiki Wuyüən, Linhe tərəptə turatti. Yaponiyə təslim bolqandin keyin, u buyruk boyiqə Suyyüən, Rehe, Chahar əlkiliridiki azat rayonlarqa hujum kıldı. 1945-yıl 8-ayda Guysuy, Jining, Fengzhen xəhərlirini besiwaldi. 9-ayning baxlırida, Xinghe, Shangyi, Wuchuən, Taolin, Xintang, Liangcheng xəhərlirini besiwellip, Chahardiki azat rayonqa kəng türdə hujum kılıp, Zhangjiakouqa kistap kəldi. Armiyımız əzini köqdaxka atlinip, uni zərbə bilən qekindürdi wə uning nuroqun jün'guən, əskərlirini əsir aldı.

⑥ «Basmiqiları yokitix dəsturi» 1933-yili Jiang Jieshi təripidin tüzülgən, Zhongguo həlk koxunliriqa wə inkilawiy genjüdilərgə hujum kılıx usulları məhsus bayan kılınoğan əksil'inkilawiy kitapqə. 1945-yili Yapon baskunqılıriqa karxi urux ayaklaxkandın keyin, Jiang Jieshi bu kitapqısını kayta besip, guomindang jün'guənlirigə tarkətti wə mundak dəp məhpi buyruk qüxürdi: "Bu kətimki basmiqiları yokitix həlkning bəht-saaditigə munasiwlilik, Yapon baskunqılıriqa karxi urux waktidiki rohinglar boyiqə, mən tüzgən «Basmiqiları yokitix dəsturi»qa binaən, əz karimi-qinglardikilərni riqbətləndürüp, tirixip jaza yürüxi kılıp, wəzi-pənglarnı tez orunlangalar. Bu ixta delətkə hizmat kərsətküqilərgə qokum shang berildi, bu ixni keqiktürüp, uningqa dəhlili yətküz-güqilər qokum kanun boyiqə jazalinidu. Kol astinglardiki basmiqiları yokitix budüylirining jün'guən, əskərlirini buningdin həwərdar kılıp, birlikdə əməl kiliçinglarnı təwsiyə kilişən."

# IJARƏ KEMƏYTIX WƏ IXLƏPQIKİ- RIX—AZAT RAYONLARNI KOOI- DAXTIKI IKKI QONG IX\*

(1945 - yil 11 - ayning 7 - künü)

1. Guomindang Amerikining yardimi bilən barlik küqini səpərwər kilip, azat rayonlirimizə qədüm kiliwatidu. Pütün məmlikət kələmlik iqtisadi urux məwjuṭut. Partiyimizning nəvəttiki wəzipisi barlik küqni səpərwər kilip, əsaslılıq məydanında turup, guomindangning hujumını tarmar kilix, azat rayonlarnı əsaslılıqda wə teq wəziyətning wujutka qikixini kolqa kəltürüxtin ibarət. Bu məksətkə yetix üçün, azat rayonlardıki dihanlarnı ijarə keməytix bilən omum-yüzlük mənpəətkə igə kilix, ixqilar wə baxka əməkçi həkkərni ix həkkini layiqida axurux wə təminatni yahxilax bilən mənpəətkə igə kilix; xuning bilən bir wakitta, pomixxiklarqımu tirikqılık kilix imkaniyiti berix, soda-sanaət kapitalistliriqimu payda elix imkaniyiti berix; xuningdək kelər yil kəng kələmlik ixləpqikirix hərkitini əşraf etdirir, yadurup,

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang-nıning partiyə iqigə karatkan yolyoruqı.

axlik wə kündilik turmux buyumliri ixləpqikirixini axurup, həlkning turmuxini yahxilax, aqarqılıkka uqriojan wə kiyinqilikta kalqanlarqa kutkuzux berix, koxunlarning ehtiyajini təminləx lazımlı, bular intayın jiddi wəzipə bolup қaldı. Pəkət ijarə keməytix wə ixləpqikirixtin ibarət muxu ikki qong ixni yahxi ixligəndila, kiyinqılıklarnı yənggili, uruxka yardəm bərgili, qəlibə kazanqılı bolidu.

2. Hazır uruxning kəlimi nahayiti kəng, nuroqun rəhbiri yoldaxlar aldinkı səptə komandanlıq ədəbi bilən bolup ketip, ijarə keməytixkə wə ixləpqikirixka kəngül bələlməywati. Xuning üqün, ix təksimati boluxi kerək. Arka səptə kalqan rəhbiri yoldaxlar aldinkı səpkə biwastə yardımı tegidiojan nuroqun hizmətlərni ixləxtin taxkiri, hərgiz pəytni koldin bərməy, ijarə keməytix wə ixləpqikirixtin ibarət bu ikki qong ixni orunlaxturuxi kerək. Həmmə azat rayonlarda bolupmu kəng yengi azat rayonlarda, yekinki birnəqqə ay iqidə (kix wə ətiyaz pəsilliridə), bir ketim kəng kələmlik ijarə keməytix hərkitini қozqap, ijarə keməytixni omumyüzlük elip berip, xuning bilən zor kəpçilik dihanlar ammisining inkilawiy kizəqinliqini kozqiwetix kerək. Xuning bilən bir wakitta, 1946-yili barlıq azat rayonlarning yeza igilik wə sanaət ixləpqikirixini yengi tərəkkiyatka erixtürüx kerək. Yengi, kəng kələmlik uruxni dəp, ijarə keməytixkə wə ixləpqikirixka səl қarimaslik kerək; dəl uning əksiqə,

guomindangning hujumini yengix üçün, ijarə keməytixni wə ixləpqikirixni jiddi elip berix kerək.

3. Ijarining keməytilixi həkümətning iltipati bolmay, bəlki ammiwi kürəxning nətijisi boluxi lazim. Bu—ijarə keməytixning muwəppəkiyətlik yaki muwəppəkiyətsiz boluxining aqkuqi. Ijarə keməytix kürixidə həddidin axuruwetix hadisilirining yüzberixidin saklinix təs, pəkət bu kürəx, həkikətən, kəng ammining anglık kürixi bolsila, bundak həddidin axuruwetix hadisilirini tuqulqandan keyin tüzitiwalsa bolidu. Xu qaqdila, ammiqa qüxənqə berip, ularqa pomixxiklarnı hayat kəqürük imkaniyyitigə igə kilix yoli bilən guomindangoqa yardım bərməydiqan kılıxning dihanlarqa wə pütün həlkə paydilik ikənlərini bildürgili bolidu. Partiyimizning həzirki fangzheni yərni musadırə kılıx əməs, burunkidəkla ijarini keməytix. Ijarə keməytix dawamida wə ijarə keməytilgəndin keyin, zor kəpqilik dihanlarning dihanlar jəmiyyitigə uyuxuxiqa yardım berix lazim.

4. Zor kəpqilik ixləpqikarquqılarnı ixləpqikirixta həmkarlixix təxkilatlıriqa uyuxturux ixləpqikirix hərkitidə əqəlibə kazinixning aqkuqi. Həkümətning dihanlarqa wə kol sanaətqilərgə kərz pul tarkitixi bəkmə zərür tədbir. Dihanqılık waktini koldın bərməslək wə ixka dəhli yətküzüxnı azaytixmu intayın möhim. Hazır, bir tərəptin, həlk küqini uruxka səpərəwər kılıx üçün, yənə bir tərəptin, imkaniyət-

ning beriqə dihanqılık waktini қoldın berip koymaslıq üçün, təngxəx qarisini muhakimə kiliş kerək. Uruxka, hizmetkə wə üginixkə dəhli yətküzməslik xərti astida budüylər, idarilər wə məktəplər ixləpqikirixka muwapik ətnixiwerixi lazımlı, xundak kilqandila, turmuxni yahxiliqili wə həlk üstdidiki selikni yənggillətkili bolidu.

5. Biz birkənqə qong xəhərgə wə nurqun ottura xəhərgə igə bolduk. Bu xəhərlərning ığilik ixlirini baxkurus, sanaət, soda wə pul muamilə ixlirini rawajlandurux partiyimizning möhim wəzipisi bolup kaldi. Bu məksət üçün, jəmiyəttiki ixlitixkə bolidi-qan barlıq təyyar iqtisaslık kixilərdin paydilinix, partiyə əzalırını ular bilən həmkarlıxixka, ulardin tehnika wə baxkurus usullirini üginixkə kayıl kiliç nahayiti zərür.

6. Partiyə əzalırıqə eytix kerəkki, ular həlk bilən kət'i billə boluxi, həlkning iqtisadiy kiyinqılıklarıqə kəngül belüxi kerək, buningda ijarə ke-məytix wə ixləpqikirixni rawajlanduruxtın ibarət ikki qong ixni həlkning kiyinqılıklarını həl kiliwellixiqa yardım berixning möhim aqquqi kiliç lazımlı, xundak kilqandila, həlkning həkiki himayisigə igə bolup, hərkəndək əksiyətqilərning hujumini yengələymiz. Həmmidə burunkidəkla uzakka bərdaxlık berixni nəzərdə tutux, adəm küqi wə maddi küqlərni ayax, həmmə ixta uzakni kəzdə tutux lazımlı, xundak kilqandila, jəzmən qəlibə kazinalaymız.

# AZAT RAYONLAR HIZMITINING 1946-YILLIK FANGZHENI\*

(1945-yil 12-ayning 15-kuni)

Ötkən birkañqə ay iqidə, partiyimiz həlkə rəhbərlik kılıp, düxmənlər wə қorqaklarnı yokitix həm guomindangning azat rayonlarqa kiloqan hujumini tarmar kılıx yolda elip baroqan xiddətlik kürəxlərdə uluk qəlibilərgə erixti. Pütün partiyidiki yoldaxlar bir niyəttə küq qikirip, həmmə sahədikı hizmətlərdə kəzgə kerünərlik utuklarqa erixti. 1945-yil ayaklıxix aldida turidu, 1946-yili azat rayonlarning hizmitidə təwəndiki nuktilarqa dikkət kılıx lazim:

1. Yengi hujumni tarmar kılıx. Guomindangning Suyyüən, Sənxi wə jənubiy Hebeycin ibarət 3 yerdə azat rayonlirimizqə kiloqan kəng kələmlik hujumi armiyimiz təripidin tarmar kilinoqandan keynin, u yənə tehimu kəp əskiri yküqini yetkəp, yengi hujum təyyarlawatidu. Mubada guomindangni iqli uruxni tezdin tohtitixka məjbur kılıdioqan birər

---

Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqı.

yengi əhwal kərülmisə, 1946- yili ətiyazda bolidiqan jəng jiddi bolidu. Xunga, koqdinix məydanida turup, barlik tirixqanlıqlar bilən guomindangning hujumini tarmar kılıx helimu azat rayonlarning mərkiziy wəzipisi.

2. Gao Shuxünqə hərkətni kanat yaydurux<sup>①</sup>. Guomindangning hujumini tarmar kılıx üçün partiyimiz guomindangning hujum kilmakqi bolıqan wə hujum kiliwatkan barlik қoxunlırida bəlünük pəyda kılıx hizmitini elip berixi lazim. Bir tərəptin, armiyimiz guomindang қoxunlıriqa axkara, kəng kələmlik siyasi təxvikət wə siyasi hujum yürgüzüxi, xuning bilən guomindangning iqliki uruxka katnixi-watkan қoxunlirining kürəx iradisini ajizlaxturuxi lazim. Yənə bir tərəptin, guomindang қoxunliri iqidə қozojılang təyyarlap wə uyuxturup, Gao Shuxünqə hərkətni kanat yaydurup, kəpligən guomindang қoxunlirini uruxning jiddi pəytliridə Gao Shuxündin ülgə elip həlk tərəpkə etüp, iqliki uruxka karxi turidiqan, teqlikni қuwwətləydiqan kılıx lazim. Bu hizmətni puhta elip berix wə uningdin tez ünüm hasil kılıx üçün, jaylar zhongyangning yolyoruqıqa binaən, məhsus orun kurup, kəpləp kadir əwətip, bu hizmətkə pütün ihlasi bilən kirixixi lazim. Jaylardiki rəhbiriyy organlar bolsa bu hizmətkə yekindin yetəkqılık kılıxi kerək.

3. Hərbi təlim. Azat rayonlarda yezhənjünlər əmumən təxkil kılınip boldi, yərlik қoxunlarmu

az əməs. Hazırkı wakitta, əskər kəpəytixni omumən tohtitix kerək, jəng arilioqidiki box wakitlardin paydilinip, hərbi təlim elip berixkə alahidə əhmiyət berix kerək. Məyli yezhənjin, yərlik əoxun wə minbinglarda bolsun, həmmisidə xundak kiliş kerək. Hərbi təlimning türü jəhəttə, yənilə қarioqa etix, nəyziwazlıq wə shouliudən taxlax katarlıklar boyiqə tehnika dərijisini əstürüxni asas. zhənshu dərijisini əstürüxni əoxumqə kiliş, keqilik uruxni məxk kilişkə alahidə əhmiyət berix lazim. Hərbi təlim usuli jəhəttə, jün'guənlər əskərlərgə ügitix, əskərlər jün'guənlərgə ügitix, əskərlər əskərlərgə ügitixtin ibarət ammiwi hərbi təlim hərkitini kanat yaydurux kerək. 1946-yilda əoxunlarning siyasi hizmitini yahxilax wəzipisini yənimə obdan orunlap, əoxunlarda sakliniwatkan jiaotiaozhuyılık wə xəkilwazlıq istillirini tügitip, jün'guənlər bilən əskərlərni ittipaklaxturux, armiyə bilən həlkni ittipaklaxturux, dost əoxunlar bilən ittipak bolux, düxmən əoxunlarnı parqilax üçün xuningdək hərbi təlim, təminləx wə urux kiliş wəzipilirining orunlinixini kapalətləndürük üçün kürək kiliş lazim. Jaylardiki minbinglarnı hazırlı xaraitkə karap yengiwaxtin təxkil kiliş lazim. Əoxunlarning arkə səp təminat ixlirini yengiwaxtin tərtipkə selix lazim. Barlik imkaniyətlər bilən jaylarda topqi kisiim həm gongbing kisiimlarnı kurup qikix wə kengəytix kerək. Hərbi məktəplərni dawamlik ekip, tehnik

hadimlarni tərbiyiləxkə əhmiyyət berix kerək.

4. Ijarə keməytix. Zhongyangning 1945-yil 11-ayning 7-künidiki yolyoruqı<sup>②</sup> boyiqə jaylar 1946-yili barlik yengi azat rayonlarda kəng kələmlik, ammiwi haraktırılıq əmma rəhbərliyi bolğan ijarə wə əsümnə keməytix hərkitini kozqixi xərt. Ixqilar-ning ix həkkini layiqida əstürük kerək. Kəng amma bu hərkət arkılık kəd kətirip wə uyuxup, azat rayonlarning anglik igilirigə aylansun. Yengi azat rayonlarda, əgər muxundak kət'i tədbirlər kərül-misə, amma guomindang bilən gongchəndangning kəysisi yahxi, kəysisi yaman ikənlığını ayriwalal-may, ikki partiyə otturisida təwrinip kalidu-də, partiyimizgə kət'i yardəm berip ketəlməydu. Kona azat rayonlarda bolsa ijarə wə əsümnə keməytix hizmitini қayta təkxürüp, kona azat rayonlarni tehimu mustəhkəmləx kerək.

5. Ixləpqikirix. 11-ayning 7-künidiki yolyoruk boyiqə jaylar dərhal həmmini təl kılıp, 1946-yili barlik azat rayonlirimizda omumning wə hususilar-ning ixləpqikirixini kələm wə muwəppəkiyət jəhəttə etkən hərkəndək yıldıklın axuruwetixi lazımlı. Həlkə arısida yüzbərgən qarqax kəypiyatlırını pəkət ijarə keməytix wə ixləpqikirixtin ibarət ikki wəzipə əstayıdıl orunlanıqan wə kezgə kərünərlik muwəppəkiyət қaziniləqandin keyinla təgətkili bolidu. Azat rayonlarning siyasi wə hərbi kürəxlərdə yengixi yaki yengilixi, ahirki hesapta, ijarə keməytix wə

ixləpqikirixtin ibarət ikki qong wəzipining orunlinixi yaki orunlanmaslıqıqa baqlıq, jaylar buningqıa əsla səl karimaslıqı lazim.

6. Maliyə. Yekinki məzgildiki jiddi hizmətlər munasiwiti bilən eçirlaxkan maliyə seliqini 1946-yilda pilanlık wə baskuqluk halda normal halətkə kəltürüx lazim. Həlk iqidə seliqi bək eçir bolup kətkənlərning seliqini layiqida yeniklitix lazim. Uzakka bərdaxlıq berix üçün jaylar ixləpqikirixtin ayrıloqan hadımlarnı əzining maliyə küqi yar bərgən qəktin axuruwətməsligi lazim. Əskərlərning kəp əməs, hil boluxi buningdin keyinmu armiyə kurux pirinsiplirining biri bolup keliweridu. Ixləpqikirixni rawajlandurux, təminləxni kapalətləndürük, mərkəzləxtürüp rəhbərlik kiliş, tarkak baxkurux, armiyigimu, həlkəkimu etiwar berix, omumojimu, hususilarojumu etiwar berix<sup>③</sup> wə ixləpqikirix bilən iktisat kilişkə birdək əhmiyat berix pirinsipliri—həlimu maliyə-iqtisadiy məsililərni həl kilişning muwapik fangzheni.

7. Həkümətni himayə kiliş-həlkni səyüx wə armiyini himayə kiliş-Yapon baskunqılırioqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix<sup>④</sup>. 1946-yili bu ikki hizmətni etkən birkanqə yıldıklidinmu yahxırak ixləx lazim. Bu guomindangning hujumını tarmar kiliş wə azat rayonlarnı mustəhkəmləxtə zor əhmiyətkə igə. Koxunlarda məsilini hər bir zhuhuyyüən wə jəngqining idiyisidə

həl kilip, ularoqa həkümətni himayə kilix-həlkni səyüxning möhimliqini tətəküs tonutux kerək. Armiyə tərəp bu ixni yahxi ixlisila, jaylarning armiyə bilən bolqan munasiwiti xuningoja əgixip qoşum yahxilinidu.

8. Kutkuzux. Azat rayonlarda nuroqun apətkə uqriqanlar, kiyinqilikta kalqanlar, ixsizlar wə yerim ixsizlar bar, ular kutkuzuxka bəkmə muhtaj. Bu məsilining həl kililixirin yahxi yaki yaman boluxi hərkəysi sahəgə nahayiti zor təsir kərsitudu. Kutkuzux usuli, həkümət təripidin kərulgən türük qarılordin baxxa, asasən, ammining əzara yardəmlixixigə tayinip həl kilixitin ibarət boluxi kerək. Əzara yardəmlixix bilən bolidiqan bundak kutkuzux ixi partiyə wə həkümət təripidin ammini riqbətləndürүx yoli bilən uyuxturuluxi kerək.

9. Yerlik kadirlarnı asrax. Həzir azat rayonlarning həmmisidə qəttin kelip hər dərijilik rəhbərlik hizmitini ixləwatkan nuroqun kadir bar. Dongbeydiki elkilərdə bu əhwal bolupmu nahayiti oquk kəründü. Jaylardiki rəhbiriyy organlar qəttin kəlgən bu kadirlarоqa daim tapılap turuxi kerəkki, ular yerlik kadirlarnı tolup taxqan kızqınlık wə yahxi niyət bilən asrisun; yerlik kadirlarnı qüixinix, yetixtürүx wə əstürüxnı əzlirining möhim wəzipisi dəp bilsun. Xundak kılqandila, partiyimiz azat rayonlarda yiltiz tartalaydu. Qəttin kəlgənlərning yerliklərni kezgə ilmaslıq istili tənkit kiliñixi kerək.

10. Həmmidə uzakka bərdaxlıq berixni kəzdə tutux. Wəziyət tərəkkiyatining қandak boluxidin kət'i nəzər, partiyimiz həmmidə uzakka bərdaxlıq berixni kəzdə tutuxi lazımlı, xundak kilqandıla, yengilməs orunda turalaydu. Partiyimiz hazırkı wakitta, bir tərəptin, azat rayonlarning əzini əzi idarə kiliş wə əzini əzi koqdax məydanında qing turup, guomindangning hujumiqa kət'i karxi turup, azat rayonlar həlkining koloqa kəltürgən miwilirini mustəhkəmləwatıdu; yənə bir tərəptin, guomindang rayonlırıda əwj eliwatkan demokratik hərkətlərgə (Kunming okuquqılırinining okux taxlixi<sup>⑤</sup>—buning alamiti) yardım kiliş bilən əksiyətqilərni yitim kəldurup, partiyimizni kəng ittipakqilarqa igə kiliş, partiyimiz təsiridiki milli demokratik birlik-səpni kengəytiwatıdu. Xuning bilən bir wakitta, məmlikət boyiqə teqlik wə demokratiyə ornitix üçün kürəx kiliş məksididə, partiyimizning wəkillər emigi partiyə-guruqlar wə partiyə-guruhsız kixilərning siyasi məslihət kengixi yiojinoqa қatnixix həmdə guomindang bilən yengiwaxtin tənpən etküzük aldida turidu. Lekin bu ixta yənə əgri-tokaylıq boluxi mümkün. Bizning aldimizdə yənə nuroqun kiyinqilik bar, məsilən, yengi rayonlarning, yengi budüylərning tehi mustəhkəmlinip ketəlmigənligi, maliyə kiyinqiliqi wə baxkilar. Biz bu kiyinqilik-larqa jiddi munasiwəttə bolup, ularni yengiximiz həmdə hərkəndək hizmətni orunlaxturuxta, uzakka

bərdaxlıq berixni kəzdə tutup, adəm küqi wə maddi küqlərni tejəp ixlitixkə toluk əhmiyət beriximiz, muwəppəkiyət kazinixni tələygə baqlap koyux rohiy halitidin kattik sakliniximiz kerək.

Yükuridiki 10 ix – 1946-yillik bolupmu birinqi yerim yillik hizmətlərdə alahidə əhmiyət berixkə tegixlik nukta. Jaylardiki yoldaxlarning yükuridiki fangzhenni əz jaylirining əhwaliqa asasən janlıq ixka axuruxi tələp kılınıdu. Jaylarda hakimiyyət kəruluxi hizmiti, birliksəp hizmiti, partiyining iqı wə sirtida ekim məsililiri tərbiyisini kengəytix hizmiti, azat rayonlarqa yekin xəhərlərdə elip berildidəqan hizmet wə xuningəja ohxax hizmətlərning həmmisi möhim, bu həktə bu yerdə kəp səzlənmidi.

### Izahlar

① 1945-yil 10-ayning 30-küni, guomindang 11-urux rayonining fusilingzhangguəni Gao Shuxün 1 jün wə 1 zongdüyni baxlap, Həndən iqki urux aldinkı sepidə kozqıllang kətirip biz tərəpkə ətkən idi, buning məmlikət boyiqə təsiri nahayiti qong boldi. Guomindang қoxunlırıda belənük pəyda kılıx, guomindang қoxunlırını parqı lax wə ularning kozqıllang kətirip biz tərəpkə ətüxini kolqa kəltürəx hizmitini yönümü küqəytix üqün, Zhonggong zhongyang guomindang armiyisigə karita təxwikat hərkitini kanat yaydurux arkilik guomindang armiyisining jün'guənliri wə əskərlərini Gao Shuxün budüyidin ülgə elip, azat rayonlarqa hüjum kılıxni rət kılıxka, iqki urux məydanlırida susluk kılıxka, həlk jiefangjüni bilən birləxmə kəngül eqixlarnı etküzüp turuxka wə kozqıllang kətirip həlk tərəpkə ətüxkə qakirixni karar kıldı. Bu hərkət "Gao Shuxünqə hərkət" dəp ataldı.

② Bu muxu tomdiki «Ijarə keməytix wə ixləpqikirix—azat rayonlarnı kəqdaxtılık ikki qong ix» digən əsərni kərsitidü.

③ Bu yərdə eytilqan “omumqımı, hususilarqımı etiwar berix” digən səzdiki “omum bilən hususi” dəlet karhaniliri bilən hususilar karhaniliridin ibarət ikki tərəpni əməs, dəlet bilən xəslərdin ibarət ikki tərəpni kərsitidü.

④ “Həkümətni himaya kılıx-həlkni seyüb” həlk jiefangjünining xoari. “Armiyini himaya kılıx-Yapon baskunqılıriqa karxi turuwatkan hərbilərning ailə təwəlirigə etiwar berix” azat rayonlardıki partiyə, həkümət organlıri, ammiwi təxkilatlar wə həlk ammisining xoari. Bu xoar keyin “armiyini himaya kılıx-ailə təwəlirigə etiwar berix” yəni həlk jiefangjünini himaya kılıx-inkliliyi hərbilərning ailə təwəlirigə etiwar berix dəp ezbərtildi.

⑤ 1945-yil 11-ayning 25-küni kəqtə Yünnənən əlkisining mərkəzi Kunming xəridiki ali wə ottura məktəplərning 6 mingdin artuk okuquqisi Xinən birləxmə daxüesidə iqliki uruxka karxi turux yüzəsindən ekim məsililili boyiqə kəqki yığın etküzüwat-kanda, guomindang əksiyətqiliri əskər əwətip, yığın məydanını körxiwelip, kiqik top, jiguənqiang wə miltiklardin ok qıkardı həmdə məktəp ətrapida hərbi halət yürgütüp, okutkuqi wə okuquqılarning əylirigə kaytixini təkip kıldı. Xuning bilən həmmə məktəplərning okuquqiliri birlixip okux taxladı. Guomindang əksiyətqiliri 12-ayning 1-küni Xinən birləxmə daxüesinin binasıqa, shifən xüeyüən'gə nuroqun əskər wə ixiyonlarnı əwətti, ular bu ikki jayqa shouliudən taxlap, 4 adəmni əltürdi wə 10 nəqqə adəmni yaridar kıldı. Bu ənənəlik wəkə, adəttə, “1- dikabir pajiesi” dəp atılıdu.

## DONGBEYDA MUSTƏHKƏM GENJÜDİLƏR KURUX TOOIRISIDA\*

(1945- yil 12- ayning 28- künü)

1. Partiyimizning hazırkı wakitta Dongbeydiki wəzipisi genjüdi kurux, xərkiy Manjuriyə, ximaliy Manjuriyə wə qərbiy Manjuriyidə mustəhkəm hərbi-siyasi genjüdilər kurux<sup>①</sup>. Bundak genjüdilərni kurux asan ix əməs, buning üçün muxəkkətlik kürəxlərni baxtin kəqürükxə toqra kelidu. Bundak genjüdilərni kuruxka 3-4 yil wakit kerək. Lekin 1946-yili bir yil iqidə, genjüdi bərpa kılıxning dəsləpki wə asaslıq hizmətlirini orunlap bolux lazımlı.

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning Zhonggong zhongyang Dongbeyüsigə bərgən yolyoruqı. Sovet ittipaki Yaponiyigə ərəxi urux elan kılıp, Sovet kızıl armiyisi Dongbeyqa kirgəndin keyin, Zhonggong zhongyang wə Zhongguo həlk jiefangjüni Dongbeyqa dərhal kəpligən kadir wə budüylərni əwətip. Dongbey həlkinqə rəhbərlik kılıp, Yapon ərəkələrinin qorqak Manjuriyə hakimiyyitining qaldıqlarını yokitix, wətən hainlirini süpürüp taxlax, basmıqlarını tügitix wə hər dərijilik yərlik demokratik hökumətlərni kurux ixlirini elip bardı. Lekin bu qəqda, pütün Dongbeyni yalquz

Undak kilmisak, ayak besip turalmay keliximiz mümkün.

2. Hazır bəlgiləp koyux kerəkki, bundak genjüdi kurulidioqan jaylar guomindang besiwaloqan yaki besiwalidioqan qong xəhərlər wə oqol katnax yolliri bolmaslıqı lazim, hazırkı xaraitta undak kilqili bolmaydu. Xuningdək guomindang besiwaloqan qong xəhər wə oqol katnax yolliri ətrapidiki jaylarmu bolmaslıqı lazim. Qünki guomindang qong xəhər wə oqol katnax yollirini igəlliwaloqan ikən, u əzигə nahayiti yekin jaylarda mustəhkəm genjüdi kuruximizqə yol koymaydu. Bundak jaylarda partiyimiz puhta ix elip berip, hərbi jəhəttə birinqi mudapiə səplirini kuruxi lazim, ularni hərgiz asanlıqqa taxlap koyuxka bolmaydu. Lekin, bundak jaylar bizning mustəhkəm genjüdiyimiz bolmastın, bəlkı ikki partiyə otturisidiki partizan rayoni bolidu. Xuning üçün, mustəhkəm genjüdi kurulidioqan jaylar guomindang-

---

igiliwelix niyitidə qing turqan guomindang əksiyətqılıri Amerika jahan'gırligining yardımı astida, dengiz, kurukluk wə hawa yolliri arkılık Dongbeyda kəpləp əskər toxudi həm həlk jiefangjüni azat kilqan Shənhəyguən, Jinzhouqa ohxax möhim jaylarnı besiwaldi. Dongbeyda jiddi kürəxning bolidiqanlıqı mukərrərlixinip kalqan idi, roxənki, bu kürəx pütün məmlikət wəziyyitidə alahidə zor əhəmiyyətkə iğə idi. Yoldax Mao Zedong Zhonggong zhongyang üçün təyyarlıqan bu yolyorukta, Dongbeyda bolidioqan kürəxning jəpalıklığını aldin kərdi həmdə ammini əstayıdıl səpərwər kılıx, mustəhkəm genjüdi kū-

ning ixqaliyət mərkizidin yirakrak xəhər wə kəng yezilar boluxi kerək. Küqni orunlaxturup, pütün partiyini xu nixanqa karap ilgiriləxkə baxlax üçün hazır bundak jaylarnı bəlgiləp koyux kerək.

3. Mustəhkəm genjüdi kurulidiqan jaylarnı bəlgiləp wə küqni orunlaxturup bolqandin keyin, xundakla armiyimiz san jəhəttin zor dərijidə kəpəy-gəndin keyin, partiyimizning Dongbeydiki hizmitinin eqirlik mərkizi ammiwi hizmət bolidu. Həmmə kadirlarqa qüxəndürük lazimki, guomindang Dongbeyda birər məzgil partiyimizdin küqlük bolup turidu, əgər biz ammini kürəxkə közəqax, ammining məsililirini həl kilip berix wə həmmidə ammiqa tayinixni nəzərdə tutmisak, xuningdək barlıq küqni səpərwər kilip, inqikə ammiwi hizmət bilən xuçullinip, bir yil iqidə, hususən yekinki birnəqqə aylık jiddi pəytə dəsləpki wə ixənqlik asas kuruwalmışak, u halda, biz Dongbeyda yitim halqa qüxüp kəlimiz, mustəhkəm genjüdilərni kuralmaymız, guo-

---

rux, pəydin-pəy küq toplax, kəlgüsidə kayturma hujumqa etüx üçün Dongbeyda hizmətning eqirlik mərkizini guomindangning ixqaliyət mərkizidin yirakrak xəhər wə kəng yezilar tərəpkə koyuxni waktida otturiqa kəydi, bu "qong yolni kəldurup, ikki əsnakni ixqal kiliş" digənlik bolidu. Dangzhongyang wə yoldax Mao Zedongning bu toqra fangzhenini yoldax Lin Biao baxqılıqidiki Dongbeyjü ünümlük əməlgə axurdi, xuning bilən, aridin 3 yil ətüp, 1948-yıl 11-ayda pütün Dongbeyni azat kilixtək uluk əqəlibə kolqa kəltürəldi.

mindangning hujumini yengəlməymiz, bəlki nahayiti qong kiyinqiliklərə qədəm hətta məqlubiyətkə uqriximiz mümkün; əksiqə, əgər ammiqə qing tayansak, barlik kiyinqilikni yengip, kədəmmu-kədəm əz məksidi-mizgə yetələyimiz. Ammiwi hizmətning məzmuni həlkni səpərvər kılıp, wətən hainliridin hesap elix kürixinə, ijarə keməytix wə ix həkkini axurux hərkitini, ixləpqikirix hərkitini elip berixtin ibarət. Bu kürəxlərdə hər hil ammiwi təxkilatlarnı uyuxturux, partiyə hexinlirini kurux, ammining korallik küqlirini wujutka kəltürüx wə həlk hakimiyitini kurux, ammining kürixinə tezlik bilən iqtisadiy kürəxtin siyasi kürəxkə ketirix, ammini genjüdilərning kurulux ixliriqə katnaxturux kerək. Yekinda Rehe shengwey qikarqan ammini kürəxkə közqax toqrısidiki yolyoruk<sup>②</sup>ni Dongbeyda kollinixkə bolıdu. Partiyimiz Dongbey həlkioğə kəzgə qelikkudək maddi mənpəət yətküzüxi lazımlı, xundak kiloqandila, amma bizni himayə kılıp, guomindangning hujumiqə karxi turidu. Undak kilmioqanda, amma guomindang bilən gongchəndangning kaysisi yahxi, kaysisi yaman ikənligini enik ayriwalalmay, birər məzgil guomindangning aldamqılık təxvikatını köbul kılıp kəlixə hətta partiyimizgə karxi turuxi, buning bilən biz üçün Dongbeyda intayın biəp wəziyət pəyda bolup kəlixə mümkin.

4. Partiyimizning hazırlıq Dongbeyda zhuguən jə-hətə bir kiyinqilioqı bar. U xuningdin ibarətki,

kəpligən kadir wə koxunlar Dongbeyqa yengidin bardi, yər xaraiti wə həlk əhwali bilən tonux əməs. Kadirlar qong xəhərlərning elinmiqanlıqıqə narazi bolmakta, ammini közəp genjüdi kuruxtin ibarət bu japalik hizməttə bitakət bolmakta. Bu əhwallar-ning həmmisi nəwəttiki wəziyətkə wə partiyining wəzipilirigə zit kelidu. Sirttin kəlgən barlik kadirlarqa təkxürük-tətkik kilişkə əhmiyyət berix, yər xaraiti wə həlk əhwali bilən obdan tonuxux toqrisida həm Dongbey həiki bilən iqliqun-taxkoyun bolup ketixkə bəl baqlax, həlk ammisi iqidin kəpləp aktiplar wə kadirlarnı yetixtürük toqrisida kayta- kayta tərbiyə berix lazımlı. Kadirlarqa qüxəndürük kerəkki, qong xəhərlər wə katnax yolliri guomin- dangning kolida bolğan təkdirdim, Dongbey wəzi- yiti yənilə biz üqün paydılık. Biz pəkət ammini közəqax, genjüdi kurux idiyisini barlik kadirlar wə jəngqilərgiqə omumlaxturalaydiqan, barlik küqni səpərwər kilip, genjüdi kurux yolidiki uluk kürəx- lərgə tez kirixələydiqanla bolsak, Dongbeyda wə Reheda ayak besip turalaymız həmdə muəyyənləx- kən qəlibigə erixələyəmiz. Kadirlarqa xuni eytix kerəkki, guomindangning küqini hərgiz təwən qaqlaxka bolmaydu, xuningdək guomindangni xərkiy Manjuriyə wə ximaliy Manjuriyigə hujum kildi dəp, japalik hizmətlərni ketikinip ixliməydiqan kəypiyatları tuqdurup köyuxkimu bolmaydu. Bun- dak qüxənqilərni berixtə, əlwəttə, kadirlarnı, guo-

mindangning küqi kaltis qong ikən, guomindangning hujumini tarmar kilqili bolmaydikən, dəydiqan hessiyatka kəltürüp koymaslik kerək. Xuni kərsitip etüx kerəkki, guomindang Dongbeyda qongkur, təxkillik asaska igə əməs, uning hujumini tarmar kilqili bolidu, bu partiyimizgə genjüdi kurux imkanıytini beridu. Lekin, guomindang koxunliri hazır Rehe-Liaoning qegrisiqə hujum kiliwatidu, əgər ular zərbigə uqrımısa, uzak etməy xərkiy Manjuriyə wə ximaliy Manjuriygə hujum kiliđu. Xuning üqün, partiyimizdiki həmməylən bəlni məhkəm baqlap, əng jopalıq hizmetlərni ixləp, ammini tez kozojap, genjüdilər ķurup, qərbiy Manjuriyə wə Rehelarda guomindangning hujumini kət'i, pilanlıq türdə tarmar kilixi kerək. Xərkiy Manjuriyə wə ximaliy Manjuriyidə bolsa guomindangning hujumini tarmar kiliixning xərt-xaraitlirini tezdir həzirlax lazı̄m. Kadirlar arisidiki əzi japa-muxəkkətkə qidap kürəx kilmay wə kan-tər akkuzmay turup, kütülmigən onguxluklukka yəlinix, qəlibə kazinixni tələygə baqlap կoyux rohiy halitini pak-pakiz süpürüp taxlax kerək.

5. Tez arida qərbiy Manjuriyə, xərkiy Manjuriyə wə ximaliy Manjuriyidə jünqü wə jünfen-qülərni ayrix, armiyini yezhənjün wə yərlik koxunlarqa ayrix. Jaylarni mustəhkəmləp, yezhənjün'gə maslixip guomindangning hujumini tarmar kiliç üqün, muntizim armiyining heli kəp kismini jünfen-

qülərgə bəlüp, ularni ammini қозоқax, basmıqılarnı yokitix, həkimiyət kurux, partizanlar düyi, minbing wə ziweyjünlərni uyuxturux ixliri bilən xuqullan-durux lazim. Barlik koxunlarning mukim jayı həm wəzipisi boluxi kerək, xundak bolqandila, həlk bilən tez birlixinip, mustəhkəm genjüdilər kuroqili bolidu.

6. Bu ketim armiyimizdin Dongbey wə Reheqa kirgənlər 100 ming kixidin axidu, uning üstigə, yengidin koxuloqanlar 200 ming kixidin axidu, ular yənə dawamlık kəpəygüsü. Buningçə partiye wə hekümət hadimlirini koxkanda, bir yıl iqidə 400 mingdin exixi mümkün. Ixləpqikirixtin ayrıloqan xunqə kəp adəmni pəkət Dongbey həlkinqila tayinip təminləxni hərgiz uzakka dawam kilduroqili bolmaydu, bundak əlibahli naħayiti hətərlik. Xuning üçün, toplixip hərkət kılıdiqan wə zor urux wəzipilirini üstigə alqan yezhən bingtənlərdin baxka barlik budüylər wə organlar jəng wə hizmətning box wakitlirida ixləpqikirix bilən xuqullinixi lazim. 1946-yilni hərgiz box ətküzüwətməslik lazim, bu ixni Dongbey boyiqə dərhal pilanlax kerək.

7. Dongbeyda ixqilar wə ziyalilarning hərkət yənülüxining genjüdilər kuruximizə, kəlgüsü qəlibilərni koloja kəltürüximizgə bolqan munasiwit intayın zor. Xuning üçün, partiyimiz qong xəhərlər wə oqol ətnax yollırında elip berilidiqan hizmətlər-gə hususən ixqilar wə ziyalilarnı koloja kəltürüxkə

toluk əhmiyət berixi lazımlı. Yapon baskunqılırioqa karxi uruxning dəsləpki məzgilidə partiyimizning ixqilar wə ziyalilarning genjüdilərgə kelixini koloqa kəltürükə əhmiyət berixinin yetərsiz bolqanlıqını kezdə tutup, bu ketim Dongbeydiki partiyə təxkilatliri guomindang ixqal kilip turoqan rayonlardiki yər astı hizmətlərgə əhmiyət bərgəndin taxkırı, ixqilar wə ziyalilarnı koxunlaroqa wə genjüdilərning türlük ənənələrə ixlirioqa katnixixka imkaniyətning beriqə jəlp kiliyi kerək.

### Izahlar

① Xərkiy Manjuriyə genjüdisi Zhongguo Changchun temür-yolining Shenyangdin Changchunqıqə bolqan kismining xərkidiki Jilin, Xi'ən, Əntu, Yənji, Dunhua katarlıq jaylarnı kərsitidu. Ximaliy Manjuriyə genjüdisi Harbin, Mudənjiang, Bey'ən, Jiamus katarlıq jaylarnı kərsitidu. Oerbibi Manjuriyə genjüdisi Zhongguo Changchun temüryolining Shenyangdin Changchunqıqə bolqan kismining qərbidiki Qiqihar, Taoən, Kəylu, Fuxin, Zhengjiatun, Fuyu katarlıq jaylarnı kərsitidu. Buningdin baxka, partiyimiz yənə jənubiy Manjuriyidimən genjüdi kurdi. Jənubiy Manjuriyə Zhongguo Changchun temüryolining Shenyangdin Daliən'gıqə bolqan kismining xərkidiki Əndong, Zhuanghe, Tonghua, Linjiang, Qingyūənlərni wə Shenyangning qərbibiy jənubidiki Liaozhong katarlıq jaylarnı kərsitidu. Jənubiy Manjuriyidə düxmən'gə karxi kürəxning kət'i dawamlaxturuluximu Dongbey genjüdilirinən ənənələrə mohim rol oynidi.

② Bu 1945- yil 12- ayda Zhongguo gongchəndangi Rehe əlkilik weyyüənhuyi qıkarəqan «Ammini əzələk toqrisidiki yolyoruk» ni kərsitidu. Bu yolyorukta mundak kərsitilən: Ammini wətən hainliri, ixpiyonlar üstidin xikayət kiliş wə ulardin intikam

elixka kozqaxtin ibarət hesap elix hərkiti-hazırkı wakitta ammini kozqaxning mərkiziy əhalisi, muxu hərkət arkilik ammining aktipliqini jarı kildurux, ammining ijtimali, siyasi və iqtisadiy jəhətlərdiki ornini yüksəri kətirix, ixqilar uyuxmisi, dihanlar jəmiyyiti və baxka ammiwi təxkilatlarnı uyuxturux xuningdək bu hərkət ayaklaşkanda, ijarini və əsümnin keməytixtin ibarət ammiwi hərkətkə etüxkə hazırlıq kərəx lazımlı. Xəhərlərdə ammini kozqıqanda, əng awal ixqılarnı kozqap, wətən hainliridin və ixpiyonlardın hesap elix hərkətidə ularnı xiənfenglik və rəhbərlik rol oynaydiqan kılıx lazımlı. Bu yolyorukta xəhərlərni baxkurusunun bir yürüx qarılırını üginiwelik, həlkə küqini asrax və həmmidə uzaknı kəzde tutuxning lazımlıqımı kərsitilgən.

# HAZIRKİ HƏLKARA WƏZİYƏT TOOİRİSİDA BIRQANQƏ MƏLQƏR\*

(1946- yil 4- ay)

1. Dunyadiki əksiyətqi küqlər, həkikətən, üqinqi dunya uruxiqa təyyarlik kiliwatidu, urux həwpı məwjut. Lekin, dunya həlkining demokratik küqləri dunyadiki əksiyətqi küqlərdin exip kətti həmdə alqa karap tərəkki kiliwatidu, ular urux həwpini yengixi lazim wə jəzmən yengələydu. Xuning üçün, Amerika, Ən'gliyə, Fransiyilərning Sovet ittipakı bilən bolqan munasiwiti məsilisi ya murəssəgə kelix, ya buzulux məsilisi əməs, bəlki ya baldurrak murəs-

---

\* Bu həjjət xu wakittiki həlkara wəziyətkə bolqan bir hil ümitsiz melqərgə karitip yezilqan. 1946- yil ətiyazda, Amerika baxqılıqidiki jahəngirlar wə hərkəysi əllər əksiyətqiliri Sovet ittipakıqa, kommunizimqə, həlkə karxi hərkitini künsanap jiddiləxtürüp, "Amerika bilən Sovet ittipakı otturisida jəzən urux bolidu", "Üqinqi dunya uruxi qokum partlaydu" dəp dawrang saldi. Bundak əhwalda, xu wakitta, bəzi yoldaxlar jahəngirlarning küqini tolimu yüksəri, həlkning küqini tolimu təwən melqərligəqkə, Amerika jahəngirligidin wə yengi dunya uruxi- ning partlixidin qorķaqça, Amerika wə Jiang Jieshi

səgə kelix, ya keyinrək murəssəgə kelix məsilisi. Murəssəgə kelix digəndə, teq yol bilən kengixix arkilik keliximə kelix kəzdə tutulidu. Baldurrak ya keyinrək digəndə, birnəqqə yil yaki on nəqqə yil yaki uningdinmu uzak wakit kəzdə tutulidu.

2. Yukurida eytiloqan bundak murəssə, həmmə həlkəra məsililərdə bolidu, digənlik əməs. Buning Amerika, Ən'gliyə, Fransiyilərdə əksiyətqilər davamlıq həkümranlıq қiliwatkan xaraitta boluxi mümkün əməs. Bundak murəssə birkanqə məsilidə jümlidin bəzi möhim məsililərdə bolidu, digənliktür. Lakin, bundak murəssə kez aldimizdiki kiska məzgil iqidə anqə kəp bolmayıdu. Amerika, Ən'gliyə, Fransiyilərning Sovet ittipakı bilən bolqan soda munasiwiti bolsa kengiyix imkaniyitigə igə.

3. Amerika, Ən'gliyə, Fransiyilər bilən Sovet ittipakı otturisidiki bundak murəssə pəkət pütün dunyadiki barlık demokratik küqlərning Amerika,

---

əksiyətqilirining korallik hujumi aldida ajizlik kılıp, əksil'inkilawiy uruxka inkilawiy urux bilən kat'i karxi turuxka jür'ət kılalmidi. Yoldax Mao Zedong bu həjjətə bundak hata idiyilərgə karxi turdi. Yoldax Mao Zedong, dunyadiki həlk küqləri dunyadiki əksiyətqi küqlərgə karxi kat'i wə ünümlük kürəx elip barsila, yengi dunya uruxi həwpini yənggili bolidu, dəp kərsətti; xuning bilən billə, jahan'gir dələtlər bilən sotsiyalistik dələtlər bəzibir murəssələrgə kelixi mümkün, lekin bundak murəssə "kapitalizim dunyasidiki hərkəysi əllər həlkərinin xu munasiwət bilən ez məmlikətləri iqidə murəssəlixixini tələp

Ən'gliyə, Fransiyə əksiyətqi küqlirigə karxi elip baroqan kət'i wə ünümlük kürəxlirining nətijisila boluxi mümkün. Bundak murəssə kapitalizim dunyasidiki hərkaysi əllər həlkilirining xu munasiwət bilən əz məmlikətləri iqidə murəssəlixixini tələp kilmaydu. Hərkaysi əllər həlkili ohxax bolmiqan əhwaləqa karap, ohxax bolmiqan kürəxlərni elip beriweridu. Əksiyətqi küqlərning həlkning demokratik küqlirigə karatkən pirinsipi yokitalaydiqanlarını qokum yoxitix, hazırqə yokitalmaydiqanlarını kəlgüsidi yoxitix. Bundak əhwalni kəzdə tutup, həlkning demokratik küqlirimə əksiyətqi küqlərgə karita ənə xundak pirinsipni kollinixi kerək.

---

“Hərkaysi əllər həlkili ohxax bolmiqan əhwaləqa karap, ohxax bolmiqan kürəxlərni elip beriweridu” dəpmu kərsətti. Bu həjjət u wakitta elan kılınmış, uni pəkət dangzhongyangdiki bir kisim rəhbiriyy yoldaxlar koldin-kolqa etküzüp oğup qıkkən idi. Bu həjjət Zhonggong zhongyangning 1947-yil 12-aydiki yiçinində besip tarkitildi. Yiçinqa katnaxkan yoldaxlar bu həjjətning məzmuniqa birdək қoxulqanlıktın, keyin uning toluk tekisti Zhonggong zhongyang 1948-yil 1-ayda tarkatkan «Zhongyangning 1947-yil dikabir yiçinida karar kılınoğan ixlar toqrisidiki ukturux»ka kırğızıldı.

# JIANG JIESHINING HUJUMINI KOOLDINIX URUXI BILƏN TARMAR KILAYLI\*

(1946- yil 7- ayning 20- küni)

1. Jiang Jieshi urux tohtitix keliximi<sup>①</sup>ni buzup, siyasi məslihət kengixi yiqinining kararliri<sup>②</sup>ni buzup, Dongbeyda bizning Siping, Changchun qatarlik jaylirimizni besiwaloqandin keyin, hazır

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqi. Jiang Jieshi 1945- yili kixta 10- ekətbir keliximi<sup>③</sup>ni yırtıp taxlıqan bolsimu, lekin xu wakitta, omumyzluk iqliki urux kılıxka tehi təyyarlık kılıp bolıqan, asasən, nuroqunlıqan guomindang armiyisini iqliki uruxning alındıki səplirigə tehi toxup bolıqan idi. Xunga, 1946- yil 1- ayda guomindang həkumiti pütün məmlikət həlkining teqlik wə demokratiyigə bolqan təliwining besimi astida Zhongguo gongchəndangi wə baxka demokratik partiyə-guruqlar katnaxkan siyasi məslihət kengixi yiqinini qakirixka məjbur boldi, bu yiqında teqlik wə demokratiyigə paydilik bir qatar kararlar makullandi həmdə 1- ayning 10- künü urux tohtitix buyruqi elan kılındı. Jiang Jieshi siyasi məslihət kengixi yiqinining kararliriqa wə urux tohtitix buyruqıqa əməl kılıxni halimidi. 1946- yilning birinqi yerimida, guomindang armiyisi birmunqə jaylarda azat rayonlarqa dawamlık hujum kıldı, ularning Dongbeydiki hujumining kəlimi

Huadong, Huabeydimu bizgə keng türdə hujum kiliwatidu, kəlgüsidi Dongbeyqa yənə hujum kili-ximu mümkün. Koqdinix uruxida Jiang Jieshining hujumi üzül-kesil tarmar қılınoqandin keyinla, Zhongguo həlki teqlikni əsligə keltürələydi.

2. Partiyimiz wə armiyimiz Jiang Jieshining hujumini tarmar kilip, teqlikni қoloja keltürəx üqün həmmə təyyarliklarnı kərməktə. Jiang Jieshi Amerikining yardımigə igə boluwatkan bolsimu, lekin kixilərning kengli uningoqa mayil əməs, əskərlirining rohi təwən, iqtisadiy əhwali kiyin. Biz qət'əlning yardımigə igə bolmisakmu, lekin kixilərning kengli bizgə mayil, jəngqilirimizning rohi

---

tehimu keng boldi, xuning bilən guenneyda kiqik urux қılıx, guenwəydə qong urux қılıx wəziyiti xəkilləndi. Xuning bilən bir wakitta, Amerika intayın zor küq bilən guomindang armiyisini toxudi wə қorallandurdi. 1946- yil 6-ayning ahiriqa kəlgəndə, Jiang Jieshi wə uning hojayini Amerika, təyyarlik toluk boldi, 3 aydin 6 ayçıqə bolğan wakit iqidə pütün həlk jiefangjünini yokatkılı bolidu, dəp hesaplap, 6-ayning 26-küni Zhongyüən azat rayoniqa keng türdə қorxap hujum kildi, xuningdin baxlap azat rayonlarqa omumyüzlük hujum қozğıdı. 7-aydin 9-ayqa kədər guomindang armiyisi ilgir-ahir bolup Jiangsu-Önhuy azat rayoni, Shəndong azat rayoni, Sənxi-Hebey-Shəndong-Henən azat rayoni, Sənxi-Chahar-Hebey azat rayoni wə Sənxi-Suyyüən azat rayoniqa keng türdə hujum kildi. 10-ayda Dongbey azat rayoniqa yənə bir ketim keng keləmlik hujum қozğıdı. Xuning bilən bir wakitta qong koxun bilən Shənxi-Gənsu-Ningxia azat rayonini dawamlık қorxap turdi. Pütün məmlikət keləmlik

üstün, iktisadiy jehəttə amalımız bar. Xunga, Jiang Jieshini yengələyəmiz. Buningələ pütün partiyidə toluk ixənq boluxi kerək.

3. Jiang Jieshini yengixtiki urux usulimiz, omumən, yündongzhən. Xuning üçün, birkanqə jay wə birkanqə xəhərni waktingə taxlap qikix mukərrər bolupla kalmastın, bəlkı zərür. Birkanqə jay wə birkanqə xəhərni waktingə taxlap qikix əng ahirki əqəlibini əloqa kəltürüx üçün bolidu, bundak kilmiqanda, əng ahirki əqəlibini əloqa kəltürgili bolmaydu. Bu nuktini pütün partiyigə wə barlıq azat rayonlardıki həlkə qüxəndürüp, həmməni rohiy təyyarlılıqka igə kilix kerək.

iqliki urux partliqan qaçda, guomindangning azat rayonlarələ hujum əlişkən ixlətkən əskiriy küqi jəmi 193 lü (shi) muntizim armiya bolup, təhminən 1 milyon 600 ming kixigə yetətti, bu uning omumi əskiriy küqi bolğan 248 lü (shi) yəni 2 milyon kixilik muntizim armiyisining 80 pirsəntini təxkil əldədi. Azat rayonlardıki armiya wə həlkə dangzhongyangning wə zhongyangjü, fenjülərning rəhbərligidə Jiang Jieshi armiyisining hujumiqa kəhri-manlik bilən zərbə bərdi. Xu qaçda azat rayonlarda jəmi 6 qong urux rayoni bar idi. Bu 6 urux rayoni wə bu rayonlarda urux kılıqan həlkə jiefangjünleri: Sənxi-Hebey-Shəndong-Henən azat rayoni, bu yerdə urux kılıqanlar Liu Bocheng, Deng Xiaoping ətarlıq yoldaxlar rəhbərligidiki həlkə jiefangjünü; Huadong azat rayoni (Shəndong azat rayoni wə Jiangsu-Önhuy azat rayonini ez iqigə alıdu), bu yerdə urux kılıqanlar Chen Yi, Su Yü, Tən Zhenlin ətarlıq yoldaxlar rəhbərligidiki həlkə jiefangjünü; Dongbey azat rayoni, bu yerdə urux kılıqanlar Lin Biao,

4. Jiang Jieshining hujumini tarmar kılıx üçün həlk ammisi bilən ziq həmkarlixix wə kolqa kəltürükə bolidioqan həmmə kixini kolqa kəltürük kerək. Yezilarda, bir tərəptin, yər məsilisini kət'i həl kılıx, yallanma dihan, kəmbəqəl dihanlar oja qing tayinix, ottura dihanlar bilən ittipaklıxix; yənə bir tərəptin, yər məsilisini həl kılıxka kirixkəndə adəttiki bay dihanlarnı wə ottura, kiçik pomixxiklarnı wətən hainliri, tuhao-lieshenlar wə zomigərlərdin pərk etix lazim. Wətən hainliri, tuhao-lieshenlar wə zomigərlərgə kattıkraq bolux, bay dihanlar wə ottura, kiçik pomixxiklər oja

Luo Ronghuən қatarlık yoldaxlar rəhbərligidikı həlk jiefangjüni; Sənxi-Chahar-Hebey azat rayoni, bu yerdə urux қılqanlar Nie Rongzhen қatarlık yoldaxlar rəhbərligidikı həlk jiefangjüni; Sənxi-Suyyüən azat rayoni, bu yerdə urux қılqanlar He Long қatarlık yoldaxlar rəhbərligidikı həlk jiefangjüni; Zhongyüən azat rayoni, bu yerdə urux қılqanlar Li Xiənniən, Zheng Weyən қatarlık yoldaxlar rəhbərligidikı həlk jiefangjüni idi. Xu qaqda, həlk jiefangjüninin omumi əskiriy küqi təhminən 1 milyon 200 ming kixi bolup, düxmənning əskiriy küqigə karıqanda san johəttin təwən orunda turatti. Həlk jiefangjüni yoldax Mao Zedong tüzüp qıkkən urux kılıx fangzhenini toqra ijra kılıp, besip kirgən düxmən'gə üzlüksiz haldə küqlük zərbə bərdi. 8 ayqə wakit iqidə, düxmənning muntizim armiyisidin 66 ləni, buningça qəyri muntizim armiyisini koxkanda, jəmi 710 mingdin artuk adimini yokatlaşdırın keyin, düxmənning omumyzluk hujumini tohtatti. Arkidinla həlk jiefangjüni zhənlüelik kayturma hujumni pəydin-pəy baxlıwətti.

kəngrək bolux kerək. Yer məsilisi həl bolqan barlik jaylarda az sandiki əksiyətqilərdin baxka pütün pomixxiklar sinipoja karita əmdi yumxak pozitsiyə tutux kerək. Düxmən unsurlarni azaytip, azat rayonlarni mustəhkəmləx üqün, turmuxta kiynilip ələqan barlik pomixxiklarqa yardım berix, əqip kətkən pomixxiklarni kaytip kelixkə ündəp, ularoja turmux kəqürük imkaniyiti berix kerək. Xəhərlərdə, ixqilar sinipi, uxxak burzuaziyə wə barlik tərəkkipərvərlər bilən ittipak laxkəndin taxkiri, barlik arılıktikilər bilənmə ittipaklixixka əhmiyət berip, əksiyətqilərni yitim kəldurux kerək. Guomindang armiyisi iqidə, iqliki uruxka karxi turux ehtimali bolqan həmmə kixini ələqə kəltürüp, uruxhumar unsurlarni yitim kəldurux kerək.

5. Jiang Jieshining hujumini tarmar kılıx üqün uzakka bərdaxlıq berixni kəzdə tutux lazim. Adəm küqi wə maddi bayıklardin nahayiti tejəxlik bilən paydilinip, israpqılıktın kattik sakliniximiz lazim. Jaylarda yüzbərgən hiyanətqilik hadisilirini təkxürük wə tüzitix lazim. Tirixip ixləpqikirip, barlik kündilik turmux buyumlari bilən, əng awal axlık wə rəht bilən pütünləy əzimizni əzimiz təminləydi-qan boluximiz lazim. Omumyüzlük kiwəz terixni, həmmə aililərdə yip igirixni wə həmmə kəntlərdə rəht tokuxni təxəbbus kılıx lazim. Buni hətta Dongbeydimu təxəbbus kılıxka kirixix lazim. Maliyə-təminat jəhəttə, əsaslıqda maddi ehtiya-

jini kanduruximiz, xuning bilən bir wakitta, həlk üstdikə selikni burunkidin yeniklitip, azat rayon-lirimizdiki həlk gərqə urux xaraitida yaxawatkan bolsimu, ularning turmuxini yahxilinix imkaniyi-tigə igə kiliximiz lazim. Kiskisi, Jiang Jieshining həmmidə qət'əllərgə tayinixining pütünləy əksiqə, biz həmmidə əz küqimizgə tayinip ix körüp, ye-ngilməs orunda turimiz. Jiang Jieshi həkümranlik kilip turoqan rayonlardiki yuqurida hiyanətqılık, qırıqlıq əwj aloqan, təwəndə bolsa həlk kün kəqü-rəlməydiqan bolup əhalinin pütünləy əksiqə, biz japaqqa qidap kürəx kılımımız wə armi-yigimu, həlkimiz etiwar berimiz. Bundak əhwalda biz qokum qəlibə kaznimiz.

6. Bizning aldimizda kiyinqılıklar məwju, lekin bu kiyinqılıklarnı yengələymiz wə yengiximiz lazim. Pütün partiyidiki yoldaxlar wə barlıq azat rayon-lardiki armiye bilən həlk birdək ittipaklıxip, Jiang Jieshining hujumını üzül-kesil tarmar kilip, müttəkil, teq wə demokratik yengi Zhongguo ərəbimiz lazim.

### Izahlar

① «Urux tohtitix keliximi» 1946-yl 1-ayning 10-küni Zhongguo gongchondangi wəkilliri bilən Jiang Jieshi guomindang həkümətinin wəkilliri otturisida birlikdə tüzülgən hərbi tokunuxlarnı tohtitix toqrisidiki kelixim. Bu keliximdə, ikki tərəp əxunluları 1-ayning 13-küni yerim keqidin baxlap əz orunlarda

hərbi hərkətni tohtitix lazımlı, dəp bəlgilən'gən idi. Lekin Jiang Jieshi, əmiliyəttə, bu urux tohtitix keliximidin qong uruxni orun-laxturuxning pərdisi süpitidə paydilinip, urux tohtitix buyruqını qüxürük bilən billə, guomindang armiyisiga "zhənlüelik məhim orunlarnı besiwellix"ni buyrudi, arkidinla yənə armiyisini üzlüsüz yətkəp, azat rayonlarqa hujum kıldı. 7-ayqa kəlgəndə, Jiang Jieshi urux tohtitix keliximini oquktın-oquq yırtıp taxlap, azat rayonlarqa omumyüzlük hujum əzəzdi.

② "Siyasi məslihət kengixi yiqini" guomindang, gongchəndang wə baxka partiyə-guruqların həmdə partiyə-guruhsız kixilərning wekilliri 1946-yıl 1-ayning 10-künidin 31-künigiqə Chongqingda etküzgən yiqin. Bu yiqində 5 karar makullanıqan idi. 1) Həkumətnin təxkiliy məsilisi toqrisidiki kelixim. Bu keliximdə munular bəlgilən'gən: "Guominzhengfuning təxkiliy ənənəvi tütütitix kirgüzülüp, guominzhengfu weyyüənhuyi toluklinidu". Guominzhengfu weyyüənlirinin guominzhengfu zhuxisi Zhongguo guomindangining iqı wə sirtidiki kixilərdin təyinləydi", "Guominzhengfu zhuxisi partiyə-guruqların kixiliridin guominzhengfu weyyüənlirini təyinləxni təklip kılqanda, partiyə-guruqlar isimlik kərsitudu, lekin zhuxi kobul kərməgəndə, partiyə-guruqlar baxka kixi kərsitudu"; "Guominzhengfu zhuxisi partiyə-guruhsız kixilərni guominzhengfu weyyüənligigə təyinləxni təklip kılqanda, əgər saylanqanlarning üqtin bir kismi kərsitilən kixilərgə karxilik kərsətsə, zhuxi kəyata oylinip kərəp, baxķısını təyinləydi". "Guominzhengfu weyyüənliri sanining yerimi guomindang hadimliridin bolidu, ələqən yerimi baxka partiyə-guruqlar wə jəmiyat meti-wərliridin bolidu". Guominzhengfu weyyüənhuyi "həkumətnin ali delət ixliri orgini" bolidu, dəp chouxiang əhalə bəlgilən'gən, uning höküki ənənəvi qikirix pirinsipleri, məmuri ixlarnı yolqa koyux fangzhenliri, hərbi-məmuri ixlarning zor tədbirliri, maliyə pilanları, yüsuənlərni həm guominzhengfu zhuxisi tapxurğan ixlarnı muzakirə kılıx wə karar kiliştin ibarət bolidu, dəp bəlgilən'gən; xuning bilən billə, guominzhengfu zhuxisi qə bolsa nəhayiti zor höküklər yəni təyinləx höküki, kararlarnı nisbi

halda rət kılıx wə jiddi tədbir körük hökuki berilgən. Yənə guominzhengfu “xingzhengyüənining hazır bar bulırı wə weyyüən-huylirining həmdə kurmakqi bolğan buguənbusining zhengwu weyyüənliri omumi sanining 7 yaki 8 igə guomindangning sirtidiki kixilər təklip kılınıdu” dəp bəlgilən’gən. 2) Teq yol bilən dəlet kúrux ganglingi. Bu gangling «Omumi pirinsip», «Həlk hökuki», «Siyasi», «Hərbi ixlar», «Taxçı ixlar», «İktisat wə maliyə», «Maarip wə mədiniyət», «Urux jarahətlirini sakaytix wə uruxtin keyinkı kutkuzux ixliri», «Muhajirlar ixliri»din ibarət 9 bapni əz iqigə alidu. «Omumi pirinsip» babida: pütün məmlikəttiki partiyə-guruqlar “birdək ittipaklixip, birlikkə kəlgən, ərkin wə demokratik yengi Zhongguo küridu”; “Siyasını demokratiyiləxtürük, armiyini dəlet ixtiyariqa etküzük wə partiyə-guruqlarnı təng höküklik, ənənəvi kılıx” yolqa koyulidu; “Siyasi majralar siyasi usul bilən həl kılınıp, məmlikətning teq tərəkkki kılıxi təmin etildi” dəp bəlgilən’gən. «Həlk hökuki» babida: “Həlkning tən, idiyə, din, etikat, səz, mətbuat, yiojin etküzük, təxkilatlarqa uyuxux, makan tutux, keçük wə həwərlixix ərkinligiə həkiki kapalət berilidu”, “Ədliyə wə sakqı organlıridin baxka hərkəndək organ yaki xəhsning həlkni ələş, sorak kılıx wə jazalax hərkətləri qattık mən'i kılınıdu, buningə qədər hərəkət qılınıdu” dəp bəlgilən’gən. «Siyasi» babida: “Hər dərijilik məmuri aparatlar tərtipkə selinidu, hökük wə məs'uliyət birlikkə kəltürəlidu həm enik ajritilidu, barlıq kerəksiz organlar əməldin kaldurulidu, məmuri rəsmiyətlər addilaxturulidu, qatamlar boyiqə məs'ul bolux əməlgə koyulidu”; “Hizmətning həddisidin qıkalaydiqan hadimlar kapa-lətkə igə kılınıdu, adəm ixlitixtə guruhlıriqa karımay, əmək-qılıcılıti wə salahiyiti əlqəm kılınıdu, üstiləp hizmət etək wə əz adəmlirini hizmətkə tartıx mən'i kılınıdu”; “Təptix tütümi ijra kılıx, hıyanətqılər qattık jazalinidu, həlkning ərkin ərz-xikayət kılıxiqa asanlıq təqdim olundu”; “Jaylarning əzini əzi idarə kılıxi paal yolqa koyulidu, təwəndin yüksəkliyi bolidiğən omumi saylam yüksəkliyi”; “Mərkəz bilən jaylarning hökük dairisi jəhəttə jünqüənzhuyi kollinilidu, jaylar xu yərning xaraitiqa

uyqun tədbirlərni köllinalaydu, lekin əlkə wə nahiyilər elan kılqan ənənələr mərkəzning əmir-pərmanlırı bilən tokonux kəlməsligi xərt" dəp bəlgilən'gən. «Hərbi ixləri» babida: "Armiyə tütümi dəlet mudapiə ehtiyajıqə uyqunlaxturulidu, armiyə tütümi demokratik siyasi tütümgə wə dəlet əhvaliqa əşrap əslah kəlinidu, armiyə bilən partiyə ajritilidu, armiyə bilən həlkə ayrim-ayrim idarə kəlinidu, hərbi təlim-tərbiyə yahxilinidu, qoral-yaraklar toluklinidu, kadirlar ixləri wə maliyə tütümləri mukəmməlləxtürülidu, xuning bilən zamanıwi dəlet armiyisi kurulidu"; "Pütün məmlikətiki koxunlar armiyini tərtipkə selix pilani boyiqə həkiki sürətə ihqamlaxturulidu" dəp bəlgilən'gən. «İktisat wə maliyə» babida: "Guənliao kapitalning tərəkkiyati tosulidu, əməldarlar-ning əz əhəkəsi wə ornidin paydilinip, hayankəxlik kılıx, longduənlik kılıx, bajdin keqix, ətkəsəilik kılıx, əhəkümət pulini ixlitiwelik wə ətnax əkorallırıdin ənənəsiz paydilinix ixləri əttik mən'i kəlinidu"; "İjarə wə əsüm keməytildi, ijarigə alqu-qılarning dawamlıq terix əhəkəsi muhəapizət kəlinidu, ijarə teləx kapalətləndürülidu, yəza igilik kərzə puli kəpəytildi, jazanıhorluq bilən xiliwelik əttik mən'i kəlinidu, xuning bilən dihanlar turmuxi yahxilinidu; yəzə ənənə ijrə kəlinip, 'Yəzə teriçəqininq yeri bolsun' dəğən məksət ixaqə axurulidu"; "Əmgək ənənə əməlgə əyvelup, əmgək xaraiti yahxilinidu"; "Maliyə ixləri əxkara tutulidu. Yüsuən, jüesuən tütümi yolqa əyvelup, qıkim əşkarlılıdu, kirim-qıkim təngpunglaxturulidu, mərkəz bilən jaylarning maliyisi ajritilidu, kəqəz pul azaytilidu, pul tütümi mukimlaxturulidu həm iqli-taxki kərzlərning elinix wə ixlitilix ənənə elan kəlinidu, uningoqə həlkə iradisigə wəkillik kılıdiqan organlar nəzarət kili-  
du"; "Baj tütümi əslah kəlinip, eçir seliklər wə ənənəsiz alwangler tüptin tütügitildi" dəp bəlgilən'gən. «Maarip wə mədiniyyət» babida: «Ilmiy ixlər ərkinligi təmin etilidu, məktəp məmuriyyitigə diniy etikət wə siyasi idiyə bilən arılıxixqə bolmayıdu"; "Dəlet yüsuənidə maarip wə mədiniyyət ixləri hirajitining nisbiti kəpəytildi"; "Urx waktida yolqa əyvelup ahbarat, mətbuat, kino, tiyatır wə poqta-tilgirap ixlərini təkxürük qarisi əməldin əkalduru-  
lidu" dəp bəlgilən'gən. 3) Guomindahuy məsilisi toqrisidiki keli-

xim. Bu keliximdə, guomindahuy wəkilliri iqidə “partiyə-guruhaning wə jəmiyat metiwrəlirining wəkillirigə 700 kixi koxulidu”, “1- nəwətlik guomindahuyning hizmət hokuki asasiy қanun tütüxtin ibarət bolidu” dəp bəlgilən’gən. 4) Asasiy қanun layihisi məsilisi toqrisidiki kelixim. Bu keliximdə, asasiy қanun layihisini təkxürük weyyüənhuyi uyuxturulup, guomindangning asasiy қanun layihisigə tütütit kirgüzülidu, dəp bəlgilən’gən; xuningdək asasiy қanun layihisigə tütütit kirgüzük pirinsipleri bəlgilən’gən. Guomindahuy wə həkumət aparatlırinining hizmət hokuki toqrisida pirinsiplik bəlgilimilər bəlgilən’gəndin taxkırı, “yərlik məmuri tütüm” wə “həlkəning hokuki həm məjburiyiti” toqrisidiki bəlgilimilər alahidə bəlgilən’gən. “Yərlik məmuri tütüm” toqrisida “Əlkə yərlik aptonomiyining ali birligi bolidu”; “Əlkə bilən mərkəzning hokuk dairisining bələnəxi jünqüənhuyi boyiqə bəlgilinidu”; “Shengzhangni həlkə saylaydu”; “Əlkidə əlkə asasiy қanuni tütülidu, lekin u dəlet asasiy қanuni bilən tokunux-maslıqı xərt” dəp bəlgilən’gən. “Həlkəning hokuki həm məjburiyiti” toqrisida, “Demokratik əllər həlkələri bəhrimən boluxka tegixlik ərkinlik wə hokuklar asasiy қanun bilən təmin etilixi, қanunsız əldən dəhlili-təruz kılınmaslıqı kerək”; “Həlkə ərkinligini қanun bilən bəlgiləxkə toqra kəlgəndə, qəkləxni məksət kilməsttin, ərkinlikni əldən kəlmək rəhəni kezdə tutux lazım”; “Əmgək məjburiyiti asasiy қanunda bəlgilənməstin, aptonomiya қanunida bəlgilinixi kerək”; “Bəlgilik jayda toplixip olturak laxşan az sanlıq millətlərning aptonomiya hokuki təmin etilixi lazım” dəp bəlgilən’gən. 5) Hərbi ixlər məsilisi toqrisidiki kelixim. Bu keliximdə, “Armiyə tütümi delitimizning demokratik siyasi tütümigə wə dəlet əhwaliqə karap isləh kılınidu”; “Əskərlikkə qakirix tütümi yahxilinidu”; “Koxunlarning təlim-tərbiyisi armiya qurux pirinsipi boyiqə elip berilidu, u əbidi partiyə-guruqlar xitongi wə xəhsilərning sirtida turidu”; “Armiyə bilən partiyə ajritilidu”; “Hərəkəndək partiyə-guruh wə xəhsininq koxunlardan siyasi kürəxning korali süpitidə paydilinixiqa bolmaydu”; “Armiyə bilən həlkə ayrim-ayrim idarə kılınidu”, “Armiyidə hizmət kiliwatlıq hərbilərning məmuri əməlni koxumqə stixigə bolmaydu” dəp bəl-

gilən'gən. Guomindang armiyisini wə azat rayonlar armiyisini ezbərtip təxkil kılıx toqrisida, "3 kixilik hərbi ixlar guruppisi Zhongguo gongchəndangi armiyisini ezbərtip təxkil kılıx qarısını əslilə pilan boyiqə tezdir məslihət bilən bəlgiləp qıkip, ezbərtip təxkil kılıxni tamamlaydu"; guomindang armiyisi "jünzhengbu tüzgən pilan boyiqə əzinin 90 shisini ezbərtip təxkil kılıxni mümkün kədər tezrək, 6 ay iqidə orunlap bolidu"; "Yukuridiki ikki türlük ezbərtip təxkil kılıx tamamlanğandan keyin, pütün məmlikətiki barlıq қoxunlar bir tutax əhalda ezbərtip təxkil kiliñip, 50 yaki 60 shıqa kəltürülidü" dəp bəlgilən'gən. Siyasi məslihət kengixi yığınının bu keliximləri ohxax bolmılqan dərijidə həlk üçün paydılık, Jiang Jieshining əksiyətqil hökümranlıqı üçün paydisız idi. Jiang Jieshi, bir tərəptin, bu keliximlərdin paydılınilip teqlik aldamqılıqı elip berix qərizidə bu keliximlərni etirap kılqanlıqını bildürdi; yənə bir tərəptin, urux kılıxka jiddi təyyarlık kılıp, pütün məmlikət kələmlək iqliki urux կozqımkəq boldı. Siyasi məslihət kengixi yığınının bu keliximləri uzak etməyla Jiang Jieshi təripidin bir-birləp yırtıp taxlandı.

# AMERIKA MUHBIRI ANNA LUIZA STRONG BILƏN SƏHΒƏT\*

(1946- yil 8- ay)

Strongning soali: Sizqə, Zhongguo məsilisining yekin keləqəktə siyasi yol bilən, teq yol bilən həl boluxidin ümit barmu?

Mao Zedongning jawawi: Bu Amerika həkümitinin pozitsiyisigə baqlıq. Əgər Amerika həlki Jiang Jieshining iqliki urux kılıxioqa yardım beriwatkan Amerika əksiyətqilirining kolini tutuwalsa, teqliktin ümit bar.

---

\* Bu—yoldax Mao Zedong ikkinqi dunya uruxi ayaklixip uzak etməy, həlkəara wəziyət wə iqliki wəziyət toqrisida bayan kılqan nahayiti möhim bir sehbət. Yoldax Mao Zedong bu sehbəttə "Barlik əksiyətqilərning həmmisi kəqəz yolwas" digən məxhur mulahizini otturiqa kəydi. Bu mulahizə həlkimizni idiyə jəhəttin korallandurdi, həlkimizning əqəlibigə bolqan ixənqini küqəytti, həlk azatlıq uruxida intayın uluk rol oynidi. Leninning jahan-girlikni "lay putluk diwə", "kuruq jaza" dəp қarıqınıqa ohxax, yoldax Mao Zedong jahan'girlik wə barlik, əksiyətqilərni kəqəz yolwas dəp қaridi, bularning həmmisi ularning mahiyitigə karap eytilqan. Bu—inkilawiy həlk-ning tüp zhənlüelik idiyisi. Ikkinqi iqliki inkilawiy urux dəwridin buyan, yoldax Mao Zedong inkilapçıların zhənlüe jəhəttə wə omumılıkta düxmənni mənsitməsligi,

**Soal:** Əgər Amerika berip bolqan yardım idin baxka yənə yardım bərmisə<sup>①</sup>, u halda Jiang Jieshi yənə қanqə wakit uruxalar?

**Jawap:** Bir yıldın artukrak.

**Soal:** Jiang Jieshining iktisadiy jəhəttin xunqə wakit qıdaxlıq berəlixli mümkinmu?

**Jawap:** Mümkün.

**Soal:** Əgər Amerika buningdin keyin Jiang Jieshioqa yənə heqkandak yardım bərməydiqanlıqını eytsiqu?

**Jawap:** Hazır tehi Amerika həkuməti bilən Jiang Jieshida uruxni kiska muddət iqidə tohtitixni kəzligən birər arzuning barlıqını kərsitidiqan heqkan-

ular bilən kürəx kılıxka jür'ət kılıxi, əqəlibini kolqa kəltürüxkə jür'ət kılıxi kerəkligini; xuning bilən billə, zhənshu jəhəttə, celüe jəhəttə, hər bir kismənlikdə, hər bir konkirit kürəx məsilisidə, düxmən'gə jiddi karap, ehtiyatqan pozitsiyidə boluxi, kürəx sən'itigə əhmiyyət berixi, ohxax bolmıqan zaman, makan wə xərt-xaraitka karap, muwapık kürəx xəkillirini қollinxi, xuning bilən düxmənni կədəmmu-կədəm yitim қalduruxi wə yokitixi kerəkligini kəp ketim kərsətkən idi. 1958- yil 12-ayning 1-küni yoldax Mao Zedong Zhonggong zhongyang zhengzhijüsining Wuchang yığınında mundak kərsətti: "Dunyadiki xəy'ilərning həmmisidə ikki yaklımılık (yəni ərimu-karxılık birlik ənanı) bolqınıqə ohxax, jahan'gırlıq wə barlıq əksiyətqilərdimu ikki yaklımılık bar, ular jing yolwas həm əqəz yolwas. Tarihta қuldarlar sinipi, feodal pomixxiklər sinipi wə burzuaziyə həkumranlıq hökükiqə igə boluxtın ilgiri wə həkumranlıq hökükiqə igə bolqandin keyinki bir məzgil iqidə, kətirənggə

dak alamət kərülgini yok.

Soal: Gongchəndang ənqə wakit qidaxlik berələr?

Jawap: Bizning əz arzuyimiz boyiqə eytkanda, bir künmu uruxkumız yok. Əmma wəziyət bizni uruxuxka məjbur kılıdikən, biz ahiroqıqə uruxa-laymiz.

Soal: Əgər Amerika həlkə, gongchəndang nimə üçün urux kılıdikən, dəp sorap kalsa, nimə dəp jawap berixim kerək?

Jawap: Qunki Jiang Jieshi Zhongguo həlkini kırmakçı, həlk yaxax üçün əzini қoqdixi lazımlı. Buni Amerika həlkə qüxinələydi.

---

rohluq idi, inkilapçı idi, ilqar idi, jing yolwas idi. Uningdin keyinki bir məzgil iqidə, bu siniplarning karimu-karxi təripi bolqan kollar sinipi, dihanlar sinipi wə puroletariyat pəydin-pəy zorayqanlıktın həmdə ularqa karxi kürəx kilqanlıktın wə bu kürəxni barəqansıri kü-qəytənliliktin, ular pəydin-pəy ezlirining əks təripigə ezbər, əksiyətqilərgə, kalak kixilərgə, kəqəz yolwaska aylinip, ahir həlk təripidin aqduruldu, yaki aqduruldu. Əksiyətqi, kalak, qırıq siniplarda həlkning həl kılqıq kürəxlirigə duqkəlgəndimə yənə xundak ikki yaklımlıq bolidu. Bir tərəptin, ular jing yolwas, adəm yəydu, milyonlap, on milyonlap adəm yəydu. Həlkning kürəx ixliri japa-muxəkkəttə kalqan dəwrə nuroqun əgri-toğay yol pəyda bolidu. Zhongguo həlkə jahan'girlik, feodalizim wə guənliao kapitalizimning Zhongguodiki həkümranlıqını yokitix üçün, 100 yıldın keprək wakit sərp kılıp, təhmi-nən nəqqə on milyonqə kixini kurban berip, andin 1949-yildiki əqəlibini kolşa kəltürdü. Ərəngalar, bu nimilər

**Soal:** Amerikining Sovet ittipakioja karxi urux kiliği mümkün, siz buningə qandaq karaysız?

**Jawap:** Sovet ittipakioja karxi urux toqrisidiki təxvikat ikki tərəpni ez iqigə alıdu. Bir tərəptin, Amerika jahan'gırlığı, həkikətən, Sovet ittipakioja karxi urux təyyarlawatidu, hazır Sovet ittipakioja karxi urux toqrisida boluwatkan təxvikat wə Sovet ittipakioja karxi baxka təxvikatlar Sovet ittipakioja karxi uruxning siyasi təyyarlıqı. Yənə bir tərəptin, bundak təxvikatlar Amerika əksiyətqiliri hazır Amerika jahan'gırlığı biwastə duqkeliwatkan nuroqun əmiliy ziddiyətlərni yepix üçün pəyda kılğan tütək pərdə. Bu ziddiyətlər Amerika əksiyət-

---

tirik yolwas, temür yolwas, jing yolwas əməsmikən? Lakin ular ahir kəqəz yolwas, olük yolwas, doufu yolwaska aylinip kaldi. Bu-tarihiy pakit. Kixilər bularnı kərmigən wə anglimiqliqanmıdı? Minglap, təmənləp tursa! Minglap, təmənləp tursa! Xunga, tüp mahiyəttin қarioqanda, uzak muddəttin қarioqanda, zhənlüe jəhəttin қarioqanda, jahan'gırlık wə barlık əksiyətqilərning həmmisini əyni boyiqə kəqəz yolwas dəp karax kerək. Bizning zhənlüelik idiyimiz muxu nukta asasında tiklinidu. Yənə bir tərəptin, ular yənə tirik, temür, jing yolwas, ular adəm yəydu. Bizning celüelik idiyimiz wə zhənshuluk idiyimiz muxu nukta asasında tiklinidu." Zhənlüe jəhəttə düxmənni mənsitməslik, zhənshu jəhəttə düxmən'gə jiddi karaxning zərürlüyü məsilisi toqrisida muxu tallanma əsərlərning 1-tomidiki «Zhongguo inkilawiy uruxining zhənlüe məsili»ning 5-bap 6-bəlümigə wə muxu tomdiki «Partiyining hazırlığı siyasetidiki birqanqə möhim məsila toqrisida»ning 1-kismıqa қaralsun.

qılıri bilən Amerika həlki otturisidiki ziddiyət, xuningdək Amerika jahan'gırlığı bilən baxka kapitalistik əllər həm mustəmlikə wə yerim mustəmlikə əllər otturisidiki ziddiyətlər. Amerikining Sovet ittipakıqə karxi urux xoarining hazırlığı əmiliy əhmiyyiti Amerika həlkini ezix wə kapitalizim dunyasiqə əzining tajawuzqılık təsirini kengəytixtin ibarət. Sizgə məlum, Hitler wə uning həmrəsi Yapon jümfaliri, uzak bir məzgil, Sovet ittipakıqə karxi turux xoarını əz elidiki həlkni kul kılıx wə baxka məmlikətlərgə tajawuz kılıxning banisi kılıp kəlgən idi. Hazır Amerika əksiyətqılırinin kiliwat-kinimu huddi xundak boluwatidu.

Amerika əksiyətqılıri urux kozəqax üçün aldı bilən Amerika həlkinqə hujum kılıxi kerək. Ular Amerika həlkinqə hujum kılıxka kirixti, Amerika ixqılıri wə demokratlırını siyasi, iqtisadiy jəhətlər-din eziwatidu, Amerikida faxizimni yoloqə koymakqi boluwatidu. Amerika həlki kozəqılıp, Amerika əksi-yətqılırinin hujumiqə karxi turuxi kerək. Mən ularning xundak kılıdiqanlıqıqə ixinimən.

Amerika bilən Sovet ittipakını nahayiti kəng yərlər ajritip turidu, bu yərlərdə Yawropa, Asiya, Afrika kit'əlidiki nuroqun kapitalistik əllər wə mustəmlikə, yerim mustəmlikə əllər bar. Amerika əksiyətqılıri muxu əllərni boysunduruwalmay turup, Sovet ittipakıqə hujum kılıxtın eqiz aqalmaydu. Hazır Amerika Teq okyanda Ən'gliyining ətmüxtiki

barlik təsir dairiliridinmu kəp yərlərni əz qanggilioqa eliwaldi, u Yaponiyini, Zhongguoning guomindang həkümranlıq idiki kismini, Chaoxiənning yerimini wə Teq okyanning jənubini əz qanggilida tutup turmakta; u ottura wə jənubiy Amerika kit'əsini allıqaqan əz qanggilioqa eliwaloqan; u yənə pütün Britaniyə diguosini wə qərbiy Yawropanı əz qanggilioqa eliwelix koyida boluwatidu. Amerika hər hil banilar bilən nuroqun əllərdə kəng kələmlik hərbi orunlaxturuxlarnı elip beriwatidu, hərbi jidilərni kuruwatidu. Amerika əksiyətqılıri əzlirining dunyaning hərkəysi jaylirida kuroqan wə kurmakçı bolqan barlik hərbi jidilirini Sovet ittipakıqa karxi turuxka karitiloqan diyixməktə. Durus, bu hərbi jidilər Sovet ittipakıqa karitiloqan. Əmma, hazır Amerikining tajawuzıqa həmmidin awal uqravat-kanlar Sovet ittipaki əməs, bəlki hərbi jidilər kuruqları əxu əllər. Ixinimənki, uzak etməy, bu əllər əzlirini həkikətən eziwatkan kim, Sovet ittipakimu, yaki Amerikimu, buni tonuwalidu. Amerika əksiyətqılıri əzlirining pütün dunya həlkining karxiliqi iqidə kalıqanlıqını ahir bir kün bilip əkalidu.

Əlwəttə, mən, Amerika əksiyətqılıri Sovet ittipakıqa hujum kılıx niyitidə əməs, diməkçi əməsmən. Sovet ittipaki—dunya teqlioqining koqdioquqisi, Amerika əksiyətqılırinin dunyawi zorawanlık ornitixiqa toşkun bolidioqan kudrətlik amil, Sovet ittipakı barikən, Amerika wə dunya əksiyətqılırinin kara

niyətliri hərgiz əməlgə axmaydu. Xuning üçün, Amerika əksiyətqiliri Sovet ittipakını adəttin taxkiri əq kəridü, bu sotsiyalistik dələtni yokitixni rastla hiyal əlidü. Əmma hazır, ikkinqi dunya uruxi ayaklıxip uzak etmigən wakitta, Amerika əksiyətqilirining Amerika-Sovet uruxini munqiwala ķattık dawrang bilən təkitləp, ala-topilang kətirixi kixilərni ularning həkiki məksidini bilixkə məjbür ķildi. Baya ularning məksidi Sovet ittipakiqa karxi turux xoari astida Amerika ixqılıri wə demokratliroqa əjaljirlarqə hujum kılıx wə Amerika əz təsirini qətkə kengəytixtə düyxiang kiloqan əllərning həmmisini Amerikining bekindisiqa aylandurux ikən. Meningqə, Amerika həlki wə Amerika tajawuzining təhdidigə uqriqan barlık əller həlkiliri ittipaklıxip, Amerika əksiyətqilirining wə ularning xu əllərdiki əjalqılırinin hujumlariqa karxi turuxi kerək. Pəkət muxu kürəx qəlibə kazansa, üqinqi dunya uruxidin saklanqılı bolidu, bolmisa, saklanqılı bolmayıdu.

Soal: Bu nahayiti yahxi qüxəndürüx boldı. Əmma Amerika atom bombisi ixlətsiqu? Əgər Amerika Islandiyidiki, Chongsheng arılıdiki wə Zhongguodiki jidiliridin Sovet ittipakını bombardiman kilsiqu?

Jawap: Atom bombisi Amerika əksiyətqiliri kixilərni korkutidioqan կəqəzə yolwas, u қarimakka korkunqluk bolsimu, əmiliyəttə, heqbir korkunqluk əməs. Əlwəttə, atom bombisi kəng kələmdə kirqin ķılıdioqan bir hil կoral, əmma uruxning əqalibiyiti

yaki məqlubiyitini bir-ikki yengi xəkildiki koral əməs, bəlki həlk bəlgiləydu.

Barlik əksiyətqilərning həmmisi kəqəz yolwas. Karimakka, əksiyətqilərning əlpazi қorkunqluk, əmma, əmiliyəttə, ularning unqiwala küqi yok. Məsilihə yirakni kezdə tutux nuktiinəziridin қariqanda, həkiki կudrətlik küq əksiyətqilərdə əməs, bəlki həlkətə. 1917-yildiki Rosiyə fewral inkilawiqiçə Rosiyidə zadi қaysi tərəp həkiki küq-kuwwətkə igə idi? Kərünüxidin қariqanda, xu qaqdiki qar padixa küq-kuwwətkə igə idi; əmma fewral inkilawining borini qar padixani uqurup kətti. Ahirki hesapta Rosiyining küq-kuwwiti ixqi-dihan-əskərlər soveti təripidə boldi. Qar padixa kəqəz yolwas bolup qiki, halas. Gitlerni kixilər nahayiti küqlük dəp қariqan əməsmidi? Əmma tarih uning kəqəz yolwas ikənligini ispatladı. Mussulinimu xundak boldi, Yapon jahan'gırligimu xundak boldi. Əksiqə, Sovet ittipakining wə hərkəysi əllərdiki demokratiyini wə ərkinlikni seyidiqan həlkning küq-kuwwiti bolsa kixilərning məlqərlegininidin kəp կudrətlik bolup qiki.

Jiang Jieshi wə uni қollioqı Amerika əksiyət-qilirimu kəqəz yolwas. Amerika jahan'gırlığı tiləja elinsa, kixilər uni ajayıp կudrətliktək hes kilixidu, Zhongguo əksiyətqiliri Zhongguo həlkini Amerikanın "կudrətlik"ligi bilən korkutmakta. Lekin Amerika əksiyətqilirinin mu tarıhta ətkən həmmə əksi-

yətqilərgə ohxax həqkənqə küq-kuwwətkə igə əməsligi ispatlinidu. Amerikida yənə bir türlük kixilər, həkikətən, küq-kuwwətkə igə, ular Amerika həlkı.

Zhongguoning əhwalidin eytkanda, bizning tayiniqidəniz pəkət sək bilən miltik, lekin tarih əng ahir muxu sək bilən miltikning Jiang Jieshining ayrupilan bilən tankisidinmu küqlükərk ikənligini ispatlaydu. Gərqə Zhongguo həlkı aldida yənə nur-qun kiyinqiliklar tursimu, Zhongguo həlkı Amerika jahan'girligi bilən Zhongguo əksiyətqilirining birlixip kiliwatkan hujumi astida uzak muddət jama-muxəkkətkə uqrayıdıcıan bolsimu, əmma bu əksiyətqilər ahir bir kün məqlup bolidu, biz ahir bir kün qəlibə kaznimiz. Buning səwiwi baxka əməs, pəkət əksiyətqilərning əksiyətqilikkə wəkillik kılıdiqanlıqı, bizning tərəkkipərwərlikkə wəkillik kılıdiqanlıqımız.

### Izah

① Amerika jahan'girligi Jiang Jieshining həlkə karxi iqliki urux կօզօխիղա mədət berix üçün Jiang Jieshi həkümítigə qayət zor yardımərnə bərdi. 1946-yıl 6-ayçıqə, Amerika guomindang armiyisidin jəmi 45 shini korallandurdi; guomindangoşa kurukluk armiyisi, dengiz armiyisi wə hawa armiyisi hadimliri, ixpiyonlar, katnax sakqılıri, cənmouclar, hərbi dohturlar, hərbi lawazimatqilar wə baxkilar bolup 150 ming hərbi hadim tərbiyiləp bərdi; əzining jünjən wə ayrupilanları bilən guomindang armiyisidin jəmi 41 shidin tərkip tapkan 14 jün, buningdin baxka 8

katnax sakqi zongdysi bolup jemi 540 mingdin artuk ademni azat rayonlarqa hujum kildiqan aldinki sepke toxup bardi; Amerika hekumiti 90 ming kixilik dengiz armiyisi luzhenduyini Zhongguo kurukluqioqa qikirip, Shanghey, Qingdao, Tiänjin, Beyping, Qinhuangdaoqa ohxax mohim xəhərlerni besip yatti, xuningdek Huabeyda guomindang üqün katnax yollirini muhapizət kilip bardi. 1949-yil 8-ayning 5-küni Amerika guowuyüəni elan kılqan «Amerika bilən Zhongguoning munasiwiti» digən ak taxlik kitapta axkarilanqan matiriyallarqa kariqanda, Yapon baskunqiliqioqa karxi uruxtin tartip 1948-yilqiqə Amerikining Jiang Jieshi hekumitigə bərgən hər hil yardəmliri jemi 4 milyart 500 milyon Amerika dolliridin axkan (Amerikining Yapon baskunqiliqioqa karxi urux dawamida guomindang hekumitigə bərgən yardımırıning mutlək kəp kisminimu guomindang keyin həlkə karxi iqliki uruxka ixlitix üqün elip կalqan idi). Lekin, əmiliyyəttə, Amerikining Jiang Jieshiqa bərgən yardımı bu sandin jik kəp. Amerikining ak taxlik kitawida, Amerikining Jiang Jieshi hekumitigə bərgən yardımı Jiang Jieshi hekumitining “pul qikiminin 50 pirsəntidin artukraqioqa barawər bolup, muxu hekumətning yüssüenigə selixturqanda, nisbat jahəttə Amerikining uruxtin keyin hərkəndak qərbəyi Yawropa dəlitigə bərgən yardımının sandin exip kətkən”ligi ikrar kılınlıqan.

# ÜSTÜN ƏSKIRIY KÜQNI TOPLAP, DÜXMƏNNİ BIR-BIRLƏP YOKITIX TOORISIDA\*

*(1946-yil 9-ayning 16-küni)*

1. Üstün əskiriy küqni toplap, düxmənni bir-birləp yokitix<sup>①</sup>tin ibarət urux kılıx usulini zhənyilərni orunlaxturux jəhəttılə kollinix zərür bolup kalmas-tın, bəlkı zhənshularni orunlaxturux jəhəttimu kolli-nix zərür.

2. Zhənyilərni orunlaxturux jəhəttə, düxmən nuroqun lü<sup>②</sup>(yaki tuən) bilən birqanqə yenülükə bəlünüp, armiyimizgə karap ilgiriligən wakitta, armiyimiz mutlək üstün əskiriy küqni toplap, yəni düxmənningkidək 6 həssə yaki 5 həssə yaki 4 həssə, əng az bolqandimu 3 həssə kelidiqan əski-riy küqni toplap, əplik pəyt kəlgəndə, awal düxmən armiyisining 1 lüsü (yaki tuəni)ni muhasirigə elip yokitixi lazım. Bu lü (yaki tuən) düxmən armiyisi-ning lüliri iqidə ajizrak bolqan yaki yardəm elix imkaniyiti azrak bolqan yaki bolmisa orunlaxkan

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining partiyə iqigə karatkan yolyoruqı.

jayining yər xaraiti wə həlk əhwali düxmən üçün əpsiz, biz üçün əng əplik bolqan lü boluxi kerək. Armiyimizning əxu lü (yaki tuən)ni aldi bilən yokitixiqa paydilik bolsun üçün, armiyimiz düxmən armiyisining қalojan lü (yaki tuən)lirini azəqina əskiriy küq bilən tizginləp turup, ularnı armiyimizning muhasirisidə kəlip zərbə yəwatkan əxu lü (yaki tuən)gə tezdirin yardım berəlməydiqan kılıp koyuxi lazım. Buningda qəlibə kazanqandan keyin, əhwalqa қarap, yaki düxmən armiyisining yənə 1 lüsini hətta birnəqqə lüsini yokitix (məsilən, Su Yü, Tən Zhenlin komandanlıq idiki қoxunimizning Rugao ətrapida 8-ayning 22-küni düxmənning katnax sakqi budüyliridin 5 ming kixini, 8-ayning 26-küni düxmənning yənə 1 lüsini, 8-ayning 27-küni düxmənning yənə 1 yerim lüsini yokatkini<sup>③</sup>qa; yənə Liu Bocheng, Deng Xiaoping komandanlıq idiki қoxunimizning Dingtao ətrapida 9-ayning 3-künidin 9-ayning 6-künigiqə düxmənning 1 lüsini, 9-ayning 6-küni qüxtin keyin düxmənning yənə 1 lüsini, 9-ayning 7-künidin 9-ayning 8-künigiqə düxmənning yənə 2 lüsini yokatkini<sup>④</sup>qa ohxax) yaki bolmisa əskərlərni dəm aldurup-tərtipkə selip, yənə bir jənggə təyyarlık kərük kerək. Zhənyilərni orunlaxturuxta, düxmən'gə səl karayıdioğan, xuning bilən, birkənqə yənülüxtiki düxmən'gə taşabil turimiz dəp, əskiriy küqni təkxi bəlüwetidioğan, nətijidə bir yənülüxtiki düxmənnimə yokitalmaydioğan, əzimizni

beydong orunoqa qüxürüp koyidioqan hata urux kilix usulioqa karxi turux lazim.

3. Zhənshularni orunlaxturux jəhəttə, armiyimiz mutlək üstün əskiriy küqni toplap, düxmən armiyisining birkənqə yenülüxidin bir yenülüxini (1 lüsü yaki 1 tuənini) muhasirigə aloqan wakitta, armiyimizning hujum kilixni üstigə aloqan bingtuənləri (yaki budüyləri) biz tərəptin muhasirigə elinoqan düxmənni birdinla, bir wakit iqidə, pütünləy yokitimiz dəp, əskiriy küqni təkxi bəlüwetip, həmmə jayda hujum kılıp, həmmə jayda ajiz kelip, wakitni uzakka sozup, ünüm hasil kılalmay ələkintin saklinixi lazim. Armiyimiz mutlək üstün əskiriy küqni toplap, yəni düxmənningkidək 6 həssə, 5 həssə, 4 həssə, az bolqandimu 3 həssə kelidiqan əskiriy küqni toplap wə topqi kisimlarning həmmisini yaki kəp kismini toplap, düxmən koxunining zhendiliridin ajizrak birini (ikkisini əməs) tallap, uni xiddətlik hujum bilən qokum elixi kerək. Aloqandin keyin, urux muwəppəkiyətlərini tezlikdə kengəytip, bu düxmənlərni bir-birləp yokitixi lazim.

4. Bundak urux kilix usulining ünumi xundak boliduki, birinqidin, pütünləy yokatkılı; ikkinqidin, tez həl kılqılı bolidu. Pütünləy yokatkında, düxmən armiyisigə əng ünümlük zərbə bərgili bolidu, buning bilən, düxmən armiyisining 1 tuəni yokitilsa, 1 tuəni aziyidu, 1 lüsü yokitilsa, 1 lüsü aziyidu. İkkinqi səp əskiriy küqi yetərsiz bolqan düxmən'gə karita

muxundak urux kilix usulini қollinix əng muwapik. Pütünləy yokatkanda, əzimizni əng yetərlik dərijidə tolukliwalqili bolidu. Bu hazırkı wakitta, armiyimizning қoral-yarak wə ok-doriliriningla asasiy mənbəsi bolup қalmastın, bəlkı əskərliriningmu möhim mənbəsi. Pütünləy yokatkanda, düxmən əskərlirining rohi qüxicidu, kengli sunidu; bizning əskərlirimizning bolsa rohi əsidu, kengli kətirilidu. Tez həl kilix bolsa armiyimizni düxmən armiyisining yardəmgə kəlgən қoxunlirini bir-birləp yokitix imkaniytigə xuningdək düxmən armiyisining yardəmgə kəlgən қoxunliridin əzini qətkə elix imkaniytigə igə kildi. Zhənshu wə zhənyi jəhətlərdə tez həl kilix zhənlüe jəhəttə uzakqa bərdaxlık berixning zərür xərti.

5. Hazır armiyimizdiki kadirlar iqidə yənə nur-qun kixilər, adəttiki waktlarda, əskiriylər künqi top-lap, düxmənni bir-birləp yokitix pirinsipini makul kəridi; lekin uruxka kəlgəndə, kəpinqə bu pirinsipni kollinalmaydu. Bu—düxmən'gə səl kariqanlığının nətijsisi, xundakla təlim-tərbiyini küqəytmigənlikning wə tətkik kilişka alahidə əhmiyyət bərmigənlikning nətijsisi. Xuning üçün uruxtin kepləp misal kəltürüp, bundak urux kilix usulining yahxilioqını kayta-kayta qüxəndürük, buning Jiang Jieshining hujumini yenigixtiki asasiy usul ikənlığını kərsitip berix lazim. Bu usulni қollanoqanda, qəlibə kaznimiz. Bu usuloqa hilaplilik kılqanda, məqlulup bolımız.

6. Əskiriy küqni toplap, düxmənni bir-birləp yokitix pirinsipi əmdila otturioqa қoyuluwatkini yok, u—armiyimizning қuruluxka baxlıqinidin tartip on nəqqə yildin buyan dawam қildurup keliwatkan obdan ən'ənisi. Lekin Yapon baskunqilirioqa karxi urux dəwridə, armiyimiz əskiriy küqni bəlüp, partizan uruxi kiliçni asas, əskiriy küqni toplap, yündongzhən kiliçni қoxumqə kiloqan idi. Həzirki iqki urux dəwridə əhwal əzgərdi, urux kiliç usulinimu əzgərtix kerək, armiyimiz əskiriy küqni toplap, yündongzhən kiliçni asas, əskiriy küqni bəlüp, partizan uruxi kiliçni қoxumqə kiliçi kerək. Jiang Jieshi armiyisining koralliri küqəytılğən xaraitta bolsa, armiyimizdə üstün əskiriy küqni toplap, düxmənni bir-birləp yokitixtin ibarət urux kiliç usuli alahidə təkitlinixi lazımlı.

7. Düxmən hujum kiliç ornida, biz mudapiəlinix ornida turqan qaqda, bu usulni қollinix zərür. Düxmən mudapiəlinix ornida, biz hujum kiliç ornida turqan qaqda bolsa, ikki hil əhwal boyiqə ohxax bolmioqan usul қollinix kerək. Əgər armiyimizning əskiriy küqi kəp, xu jaydiki düxmən armiyisi ajizrak bolqan yaki armiyimiz düxmən'gə kütmigən yərdin tuyuksız hujum kiliçka toqra kəlgən wakitta, düxmən armiyisining birkənqə kismiqa birlə wakitta hujum kiliçka bolidu. Məsilən, 6-ayning 5-künidin 6-ayning 10-künigiqə Shəndongdiki қoxunlirimizning Qingdao-Jinən wə Tiənjin-Pukou

təmüryolliri boyidiki on nəqqə xəhər wə zhenni birla wakitta hujum bilən ixqal kilqini<sup>⑤</sup> qqa, məsilən yənə, 8-ayning 10-künidin 8-ayning 21-künigiqə Liu Bocheng, Deng Xiaoping komandanlıqidiki қoxunimizning Long-Həy təmüryolining Kəyfeng-Xüzhou қismi boyidiki on nəqqə xəhər wə zhenni hujum bilən ixqal kilqiniqə ohxax<sup>⑥</sup>. Əgər armiyimizning əskiriy küqi yetərlik bolmisa, birnəqqə xəhər wə zhendiki düxmən'gə birla wakitta hujum kilmay, düxmən armiyisi ixqalıytidiki birkənqə xəhərni bir-birləp tartiwelix kerək. Məsilən, Sən-xidiki қoxunimiz Datong-Puzhou təmüryoli boyidiki xəhərlər<sup>⑦</sup>ni tartiwelixta ənə xundak kıldı.

8. Armiyimizning asasiy küqliri toplinip, düxmənni yokitix waktida yərlik bingtuənlər, yərlik partizan düyliri wə minbinglarning aktip paaliyətləri bilən əzara maslixixi lazim. Yərlik bingtuənlər (yaki budüylər) düxmənning 1 tuən, 1 ying yaki 1 liənigə hujum kilqan qaqdimu, əskiriy küqni toplap, düxmənni bir-birləp yokitix pirinsipini kollinixi lazim.

9. Əskiriy küqni toplap, düxmənni bir-birləp yokitix pirinsipi jaylarni saklap kelix yaki tartiwelixni asasiy nixan kilmay, bəlki düxmən armiyisining janlıq küqlirini yokitixni asasiy nixan kılıdu. Bəzi pəytlərdə, əskiriy küqni toplap, düxmən armiyisini yokitix məksididə yaki armiyimizning asasiy küqini düxmən armiyisining eoqır zərbisidin

saklap kelip, dəm aldurup-tərtipkə selip, yənə urux kiliçka ongaylik tuqdurux məksididə məlum jaylarnı taxlap qikixka yol köyulidu. Pəkət armiyimiz düxmən armiyisining janlıq küqlirini kəpləp yokitalıqandila, koldin kətkən jaylarnı kayturulelixka wə yengi jaylarnı tartiwelixinə imkaniyət tuqulidu. Xuning üçün, düxmən armiyisining janlıq küqlirini yokatkanları mukapatlax kerək. Düxmən armiyisining muntizim budüylirini yokatkanlarla mukapatlinip կalmastın, düxmən armiyisining baoəndüy wə huənxiangdühləri<sup>①</sup> gə ohxax əksiyyətqi yərlik korallik küqlirini yokatkanlarla mukapatlinixi kerək. Lakin, düxmən bilən əzimizning küq selixturmisi jəhəttin կarioqanda, saklap kelix yaki tartiwelixinə mümkün bolğan jaylarnı wə zhənyi, zhənshu jəhətlərdin əhmiyiti bolğan jaylarnı bolsa saklap kelix yaki tartiwelixinə lazımlı, undak kilmioqanda, hatalık sadır bolidu. Xuning üçün, əxundak jaylarnı saklap կalalioqan yaki tartiwalalioqanlarla mukapatlinixi kerək.

## Izaħlar

① Muxu tomdiki əsərlərdə eytiləqan “düxmənni yokitix” digən sez düxmənni eltürük, yaridar kiliç wə əsir elixni ez iqigə alidu.

② Guomindang muntizim armiyisining tüzülüxi boyiqə, əslidə 1 jün’gə 3 shi yaki 2 shi, 1 shiqa 3 tuən қaraytti. 1946-yıl 5-aydin baxlap, guomindang xu wakitta Huanghening jənubidiki

rayonlarda turqan muntizim armiyisini muddətkə bəlüp əzgərtip təxkil kılıp, awalkı jünni əzgərtip təxkil kılınqan shıqa, shini lügə əzgərtti, lügə 3 tuən yaki 2 tuən karaydiqan boldı. Huanghening ximalidiki rayonlarda turqan bir kısım қoxunliri əzgərtip təxkil kılınmay, awalkı tüzülüxi boyiqə keliwərdi. Əzgərtip təxkil kılınqan bəzi shilar ning jün tüzülüxi keyin yənə əsligə kəltüründi.

③ 1946-yıl 7-ayda guomindang armiyisi Jiangsu-Önhuy azat rayoniqa kəng türdə besip kirgəndə, armiyımız kəhrimanlık bilən əzini koqdidi. Ottura Jiangsu azat rayoniqa hujum kılqan düxmən қoxuni Tang Enbo komandanlıqidiki 15 lü bolup, təhminən 120 ming adəm idi. Huadong həlk jiefangjünining Su Yü, Tən Zhenlin katarlıq yoldaxlar komandanlıqidiki 18 tuəni 7-ayning 13-künidin 8-ayning 27-künigiqə, ottura Jiangsuning Təyxing, Rugao, Həy'ən, Shaobo tərəpliridə üstün əskiriy küqni tolap, uda 7 ketim urux kılıp, düxmən armiyisidin jəmi 6 lüni, katnax sakqi kisimidin 5 dadüyni yokattı. Bu əsərdə kərsitilgini-xuning iqidiki ikki ketimlik uruxning muwəppəkisiyləri.

④ 1946-yıl 8-ayda, guomindang armiyisi Xüzhou, Zhengzhou tərəplərdin ikki yönülüxkə belənüp, Sənxi-Hebey-Shəndong-Henən azat rayoniqa besip kirdi. Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjüni Liu Bocheng, Deng Xiaoping katarlıq yoldaxlarning komandanlıqida üstün əskiriy küqni tolap, Zhengzhoudin yolqa qıkkən bir yönülüx düxmən қoxuniqa aldını tosup zərbə bərdi, 9-ayning 3-künidin 9-ayning 8-künigiqə ilgir-keyin bolup Shəndongning Heze, Dingtao, Caoxiən tərəpliridə düxmən armiyisidin 4 lüni yokattı.

⑤ 1946-yıl 6-ayning 1-on künü iqidə, Shəndong həlk jiefangjüni Qingdao-Jinən wə Tiānjin-Pukou təmüryolları boyida қorqak қoxunlarqa karxi jaza yürüx uruxi kılıp, ilgir-keyin bolup Jiaoxiən, Zhangdiən, Zhoucun, Dezhou, Təy'ən, Zaozhuang katarlıq 10 din artuk xəhər wə zhenni azat kıldı.

⑥ Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjüni Zhongyüən wə Huadong həlk jiefangjünirinin jəng kilixiqa maslixix üçün, 1946-yıl 8-ayning 10-künidin 21-künigiqə, birkənqə yönülüxkə

bəlünüp, Long-Hay təmüryolining Kəyfengdin Xüzhouqıqə boloğan kismida turuxluk düxmən köxuniqa hujum kilip, ilgir-keyin bolup Dangshən, Lənfeng, Huangkou, Lizhuang, Yangji qatarlıq 10 din artuk xəhər wə zhenni aldı.

⑦ 1946-yıl 7-ayda, guomindang armiyisining Hu Zongnən wə Yən Xishən kisimliri birlixip, jənubiy Sənxi azat rayonıqa besip kirdi. Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjünining Təyyüe budüyi bilən Sənxi-Suyyüən həlk jiefangjünining bir kismi kayturma hujumqa etüp, jənubiy Sənxitiki düxmən köxunining hujumini zərbə bilən qekindürdi; yənə 8-ayda, Datong-Puzhou təmüryolining Linfendin Lingshiqıqə boloğan kismida turuxluk düxmən köxuniqa hujum kilip, ilgir-keyin bolup Hongdong, Zhaocheng, Huoxiən, Fenxi xəhərlirini azat kıldı.

⑧ Həlk azatlıq uruxi dəwridə bəzi azat rayonlardiki pomix-xik wə zomigərlər guomindang hökümranlıqidiki rayonlarqa keletal beriwaldi. Guomindang ulardin “huənxiangdüy”, “huənxiangtuən” gə ohxax əksiyətqi korallık küq təxkillidi, ular guomindang armiyisi bilən billə azat rayonlarqa hujum kıldı. Bu pomixxiklarning əksiyətqi korallık küqliri barqanla jayda bulang-talang, kırqın-qapқun yürgüzdi, ularning қilmioqan əskiligi қalmidi.

# AMERIKA “KELIXTÜRÜXI”NING HQEKIKI SIRI WƏ ZHONGGUO IQKI URUXINING ISTIKBALI

— Amerika Muhbiri Stil Bilən Səhbət

(1946- yil 9- ayning 29- kuni)

Stilning soali: Janabingiz, Amerikining Zhongguoning iqki uruxini kelixtürük üçün kiloqan hərkətləri məqlup boldı, dəp hesaplamsız? Əgər Amerika siyasiti hazırkı petiqə yürgüzüliwərsə, uning akiwiti kandak bolidu?

Mao Zedongning jawawi: Mən Amerika həkumitinin siyasitini kelixtürük<sup>①</sup> diyixin bək gumanlinimən. Amerikining Jiang Jieshioqa kepləp yardım berip, uning misli kərülmigən kəng kələmlik iqki urux elip berixioqa imkaniyət beriwatkanlıq idin ibarət pakittin karioqanda, Amerika həkumitining siyasiti “kelixtürük” digən nimini pərdə kilip, Jiang Jieshini hər tərəptin küqəytix wə Jiang Jieshining kiroqinqilik siyasiti arkilik Zhongguoning demokratik küqlirini boqup, Zhongguoni, əmiliyyəttə, Amerikining mustəmlilikisigə aylanduruxtın ibarət. Bu siyaset yürgüzüliweridiqan bolsa, uning pütün Zhongguodiki

barlik wətənpərwər həlkni hərkətkə kelip kət'i karxi qikixka kozqixi mukərrər.

Soal: Zhongguoning iqki uruxi қaqañoqıqə sozulidu? Uning nətijsisi կandak bolidu?

Jawap: Əgər Amerika həkumiti hazır yürgüzüwatkan Jiang Jieshioqa yardım berix siyasetidin wazkəqsə, Zhongguoda turuxluk Amerika қoxunlirini elip qikip kətsə, Moskvada ətküzülgən Sovet ittipakı, Amerika, Ən'gliyə taxki ixlar buzhangliri yioqinining keliximi<sup>②</sup>gə əməl kilsa, Zhongguoning iqki uruxi jəzmən burunrak ayaqlıxitdu. Əgər undak kilmisa, uzak muddətlik uruxka aylinip ketixi mümkün. Əuning nətijsisidə, bir tərəptin, əlwəttə, Zhongguo həlkə azap-okubət qekidu; lekin, yənə bir tərəptin, Zhongguo həlkə qokum ittipaklıxip, ez hayatını koğdaydu, əz təkdirini bəlgiləydu. Məyli կandakla japa-muxəkkətlər yüzbərsün, Zhongguo həlkining mustəkillik, teqlik wə demokratiyə yolidiki wəzipisi qokum əməlgə axidu. Məmlikitimizdiki wə qət'əllərdiki hərkəndak əzgüqi küqlər bu wəzipining əməlgə exixini tosup կalalmaydu.

Soal: Janabingiz Jiang Jieshini Zhongguo həlkining "mukərrər dahisi" dəp hesaplamsız? Gongchəndang Jiang Jieshining 5 türlük təliwi<sup>③</sup>ni hərkəndak əhwaldimu kobul kilmamdu? Əgər guomin-dang gongchəndang katnaxmiqan guomindahuy<sup>④</sup> qakirixka urunsa, gongchəndang կandak hərkət kollinidu?

Jawap: Dunyada “mukərrər dahi” digən nimə yok. Jiang Jieshi əgər Zhongguoning siyasi, hərbi, iqtisadiy məsililirini bu yil 1-aydiki urux tohtitix keliximi<sup>⑤</sup>gə wə siyasi məslihət kengixi yiqinining ortak kararlari<sup>⑥</sup>qə hilap bolqan “5 türlük” yaxı 10 türlük digən bir tərəplimə təliwi boyiqə əməs, bəlki yuğurda eytiloqan kelixim wə kararlar boyiqə həl kilsə, u halda biz yənilə uning bilən billə ixləxni halaymiz. Guomindahuy pəkət siyasi məslihət kengixi yiqinining kararlari boyiqə partiyə-guruqlarning birlikdə məs'ul boluxi bilən qakirilixi lazim, undak kılınmisa, biz kət'i karxi turux pozitsiyisini tutımız.

### Izahlar

① 1945-yil 12-ayda, Amerika hökümiti Marxalni zongtongning pəwəkul'addə əlqisi süpitidə Zhongguoqa əwətip, “guomindang bilən gongchəndang otturisidiki hərbi tokunuxni kelixtürük” digən nimini nikap kılıp turup, Amerikining tajawuzqılık küqini wə guomindang əksiyətqilirining hökümrənlilik ornını hər tərəptin küqəytməkqi boldi. Jiang Jieshimu wakitni koloq kəltürüp, iqliki uruxni orunlaxturuwelix üçün, Amerika jahan'gırligining tapxurraqı boyiqə, Zhongguo gongchəndangi wə Zhongguo hölkining iqliki uruxni tohtitix toqrisidiki təliwini kərənuxtə kəbul kılqandək boldi. 1946-yil 1-ayda, guomindang hökümitining wəkili bilən Zhongguo gongchəndangining wəkili urux tohtitix keliximini imzalidi, urux tohtitix buyruqını jakalidi həmdə Amerika wəkili katnaxkan “3 kixilik guruppa” wə “Beyping hərbi ixlarnı kelixtürük ijraiye busi” kuruldu. “Kelixtürük” digən nimini ijra kılıx məzgilidə, Marxal hilmu-hil hılıə-mikirlərni ixlitip, awal Dong-

beyda, keyin yənə Huabey. Huadong. Huazhonglarda guomindang armiyisining azat rayonlarqa besip kirixigə yardım bərdi, xuningdək guomindang armiyisini paal tərbiyilidi wə қorallandurdi, Jiang Jieshini kepligən қoral-yarak wə uruxka kerəklik baxka maddi əxyalar bilən təminlidi. 1946-yıl 6-ayqıqə, Jiang Jieshi guomindang muntizim armiyisining omumi əskiriy küqi (təhminən 2 milyon kixi)ning 80 pirsəntini azat rayonlarqa hujum əldidinqan aldinkı səpkə yetkəp boldi, bularning 540 mingdin artukraqını Amerikining қorallıq budüyliri jünjion wə ayruvilanlar bilən biwastə toxup bərdi. Jiang Jieshi orunlaxturux ixlirini tamamlıqandin keyin, 7-ayda pütün məmlikət kələmlik əksil'inkilawiy urux қozəqidı. Uning arkisidinla, Marxal 8-ayning 10-küni Amerikining Zhongguoda turuxluk bax əlgisi Stuart Leyton bilən birəxmə bayanat elan kilip, "kelixtürük" məqlup boldi, dəp jakalap, Jiang Jieshining iqki uruxni bimalal elip berixiqa yol ekip bərdi.

② Bu 1945-yıl 12-ayda etküzülgən Sovet ittipakı, Amerika, Ən'gliyə taxki ixlar buzhangliri Moskva yığınining Zhongguo məsilisi toqrisidiki keliximini kərsitudu. Moskva yığınining ahbaratida, 3 deşət taxki ixlar buzhangliri "Zhongguoning iqki ixlirioqa arilaxmaslıq siyasitidə qing turidiqanlıqını təkitlidi"; Sovet ittipakı, Amerika taxki ixlar buzhangliri Sovet ittipakı wə Amerika armiyilirini Zhongguodin imkaniyətning bəriqə burunrak elip qikip ketixkə birdək koxului. Sovet ittipakı bu keliximni sadakətlik bilən ijra kıldı. Pəkət guomindang həkumiti kayta-kayta iltimas kilqanlıqı üçünla, Sovet armiyisi qekinip qikix waktini keqiktürdi. 1946-yıl 5-ayning 3-küni Sovet armiyisi Zhongguoning Dongbey ziminidin pütünləy qikip kətti. Lekin Amerika həkumiti wədisigə pütünləy hilaplıq kilip, əz armiyisini elip qikip ketixni rət kıldı, uning üstigə Zhongguoning iqki ixlirioqa tehimu həddidin axkan halda arilaxti.

③ 1946-yıl 6-wə 8-aylarda Jiang Jieshi Zhongguo gongchəndangi ilgir-keyin ikki ketim 5 türlik tələp digən nimini koyup, pəkət Zhongguo gongchəndangi tərəp bu tələplərni etirap kilqandila, iqki uruxni tohtitixni oylap kərüxkə bolidu, didi. Bu 5 türlik tələp Zhongguo həlk jiefangjünini təwəndiki jay-

lardın: 1) Long-Hey təmüryolining jənubidiki barlıq jaylardın; 2) Qingdao-Jinən təmüryolining pütün kismidin; 3) Chengdedin wə Chendening jənubidiki jaylardın; 4) Dongbeyning kəp kismidin; 5) 1946-yil 6-ayning 7-kündin keyin azat rayonlardıki həlkə korallıq, küqləri Shəndong, Sənxi əlkiliridiki qorqaq қoxunlar əolidin azat kılqan barlıq jaylardın qıkip kətsun, digəndin ibarət idi. Zhongguo gongchəndangi bu əksil'inkilawiy tələplərni kət'i rət kildi.

④ 1946-yil 1-ayda ətküzülgən siyasi məslihət kengixi yi-qininin kararı boyiqə, guomindahuy hərkəysi partiya-guruqlar katnaxlaşan demokratik, ittipaklık dahuy boluxı wə siyasi məslihət kengixi yi-qininin keliximliri əməlgə կoyulqandan keyin, əyata təxkil kılınqan həkümətning rəhbərligidə qəkirilixi lazımdı. 1946-yil 10-ayning 11-küni guomindang қoxunları Zhangjiakouni besiwaldi, Jiang Jieshi guruhi muxu "qəlibə" din esənkirəp, xu künü qüxtin keyin, siyasi məslihət kengixi yi-qini kararining bəlgilimisigə oquktın-oquq hilaplıq kılıp, guomindang əz qang-gilioqa eliwalıqan, belünük pəyda kılıdiqan, hakim mutlaklıq yürügüzidiqan "guomindahuy"ni qakirix toqrisida buyruk qüxürdü. Bu "guomindahuy" xu yil 11-ayning 15-küni Nənjingda rəsmi eqıldı, lekin Zhongguo gongchəndangının, demokratik partiya-guruqların wə pütün məmlikət həlkining kət'i karxi turuxioqa wə rət kılıxiqa uqrıdı.

⑤ Muxu tomdiki «Jiang Jieshining hujumini koğdinix uruxi bilən tərmər kılıyılı»ning ① izahioqa karalsun.

⑥ Muxu tomdiki «Jiang Jieshining hujumini koğdinix uruxi bilən tərmər kılıyılı»ning ② izahioqa karalsun.

## ÜQ AYLIK HULASƏ\*

*(1946-yil 10-ayning 1-küni)*

1. 7-ayning 20-küni Zhongyangning wəziyət toqrisida bərgən yolyoruqı<sup>①</sup>da: "Jiang Jieshini yengələymiz. Buningoja pütün partiyidə toluk ixənq boluxi kerək" diyilgən idi. Üq aylık—7-, 8-, 9-aylık urux bu həkümning toqrılıqını ispatlap bərdi.

2. Siyasi jəhəttiki, iqtisadiy jəhəttiki negizlik ziddiyətlərni Jiang Jieshi yengəlməydu, bu—bizning qokum oqelibə kaziniximizning, Jiang Jieshining

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqı. Bu yolyorukta, 1946-yil 7-ayda pütün məmlikət keləmlik iqki urux partliqandin buyankı üq aylık uruxning bir katar təjribiliri təpsili yəkünlen'gən, həlk jiefangjünining buningdin keyinki urux kılıx fangzheni wə urux kılıx wəzipisi otturiqa koyulqan, bir məzgillik kiyinqılıkni yənggəndin keyin həlk azatlıq uruxining mukərrər oqelibə kazinidiqanlıqı kərsitilgən. Həlk azatlıq uruxıqa mədət berix wə maslixix üqün həl kılıx zərür bolğan azat rayonlar iqidiki yər isləhatı məsilisi, azat rayonlarning ixləpqikirixini rawajlandurux məsilisi, guomindang həkümranlıq kılıp turğan rayonlardıki ammiwi kürəxkə bolğan rəhbərlikni küqəytix məsilisi wə baxka munasiwətlik məsilələr üstidimu bu hejjəttə pirinsiqlik qüxəndürük berilgən.

qokum məqlup boluxining asasiy səwiwi, buning-din baxka, hərbi jəhəttə Jiang Jieshi armiyisining urux sepining bək kəng boluxi bilən əskiriy küqining yetixməsligi otturisidimu kəskin ziddiyət tuquldi. Bu ziddiyət, mukərrərki, bizning qəlibə kaziniximizning, Jiang Jieshining məqlup boluxi-ning biwastə səwiwi bolup kalidu.

3. Korqak koxun, baoəndüy, ətnax sakqi budüyliri wə xuningqə ohxaxlarnı hesapka almi-qanda, Jiang Jieshining azat rayonlarqa hujum kılqan pütün muntizim armiyisi jəmi 190 nəqqə lü. Bu sandın baxka, ximaloqa yardım berix üçün, kəp digəndə, jənuptin bir kisim əskiriy küqini yətkixi mümkün, uningdin keyin yənə yətkixi kiyin. Əlbuki, bu 190 nəqqə lüdün ətkən üq ay iqidə armiyimiz 25 lüni yokattı. Bu yil 2-aydın 6-ayçıqə armiyimiz təripidin Dongbeyda yokitılıqları tehi bu sanqa kirgüzülmidi.

4. Jiang Jieshi armiyisining 190 nəqqə lüsining yerimi digüdək mudapiə wəzipisini etəxkə toqra kelidu, dala uruxini əz üstigə alalaydioqlanlıri aran yerimidin kəprək. Əlbuki, dala uruxini üstigə aloqan muxu əskiriy küqləri məlum bir rayonqa kirgəndə, ularningmu bir kismi hətta kəp kismi mukərrər halda mudapiə wəzipisini etəydu. Düxmən-nıng yezhənjünləri, bir jəhəttin, biz tərəptin üzlük-siz yokitılıdu; yənə bir jəhəttin, kepləp mudapiə wəzipisini etəydu; xuning üçün, uruxkansıri qokum

aziyip baridu.

5. Üq ay iqidə, düxmənning biz tərəptin yokitiloğan 25 lüsü iqidə Tang Enbo kisimi (əslİ Li Moən kisimi) din 7 lü, Xüe Yue kisimidin 2 lü, Gu Zhutong kisimi (əslİ Liu Zhi kisimi) din 7 lü, Hu Zongnən kisimidin 2 lü, Yən Xishən kisimidin 4 lü, Wang Yaowu kisimidin 2 lü wə Du Yüming kisimidin 1 lü bar. Düxmənning Li Zongren, Fu Zuoyi, Ma Hongkuy, Cheng Qiən kisimliridin ibarət 4 kisimning tehi armiyimizning əjəllik zərbisigə uqrımoğanlıqını hesapka almıqanda, əaloğan 7 kisimi armiyimizning heli kattık zərbisigə uqrıdi, yaki dəsləpki zərbisigə uqrıdi. Bizning kattık zərbimizgə uqrıoqanlar Du Yüming (Bu yil 2-aydin 6-ayqıqə Dongbeyda bolqan uruxni əz iqigə alidu), Tang Enbo, Gu Zhutong, Yən Xishənlər. Bizning dəsləpki zərbimizgə uqrıoqanlar—Xüe Yue, Hu Zongnən, Wang Yaowular. Bularning həmmisi armiyimizning Jiang Jieshini yengələydiqanlıqını ispatlap beridu.

6. Buningdin keyinkı bir məzgillik wəzipə—düxmən armiyisidin yənə təhminən 25 lüni yokitix. Bu wəzipə orunlansa, Jiang Jieshi armiyisining hujumini tohtitix həmdə əoldin kətkən jaylarnı kismən kayturuwelix mümkün. Xuni məlqərləx mümkinki, düxmən armiyisidin ikkinqi ketim yənə 25 lüni yokitixin ibarət bu wəzipə orunlinip bolqanda, armiyimiz jəzmən zhənlüe jəhəttiki zhudongluknı əloqa elip, mudapiədin hujumoja ətələydu. U wakitta wəzipimiz

düxmən armiyisidin üqinqi ketim yənə 25 lüni yokitixtin ibarət bolidu. Xundak əlalısak, əldin kətkən jaylarning kəp kismini hətta həmmisini kayturuwalalaymız həmdə azat rayonlarnı kengəytələyimiz. U wakitta guomindang bilən gongchəndangning hərbi küq selixturmışida qokum zor əzgirix bolidu. Bu məksətkə yetix üqün, buningdin keyinkı üq ay əpqərisidə, ətkən üq ayda düxmənning 25 lüsini yokatkan uluk muwəppəkiyətni dawamlaxturup, düxmən armiyisidin yənə 25 qə lüni yokitix kerək. Bu—düxmən bilən bizning otturımızdiki wəziyətni əzgərtixning aqkuqi<sup>②</sup>.

7. Ətkən üq ay iqidə biz Huəyyin, Heze, Chengde, Jiningoğa ohxax birnəqqə on ottura, kiqik xəhərni əldin kətküzüp կoyduk. Bularning kəpqılığını taxlap qıkmay bolmayıttı wə zhudongluk bilən wakitlik taxlap qıkix kerək idi; bir kismini uruxni yahxi kilalmıqanlıqımız üqün taxlap qıkixka məjbur bolduk. Қandak bolsa bolsun, buningdin keyin uruxni yahxi kilidiqanla bolsak, əldin kətkən jaylarnı kayturuwalalaymız. Buningdin keyinmə yənə bir kisim jaylarnı amalsız kalqan waktimizda düxmən besiwellisi mümkün, əmma kəlgüsidiə həmmisini kayturuwalalaymız. Jaylar ətkənki urux kiliç təjribilirini yəkünləp, uningdin sawak elixi, hatalıkları təkrarlap կoyuxtın saklinixi kerək.

8. Ətkən üq ay iqidə, Zhongyüən jiefangjünimiz qəksiz əqeyrət bilən japa-muxəkkətlərni yəngdi,

uning bir kismi kona azat rayonqa yøtkelgəndin baxka, asasiy küqi jenubiy Shənxi, qərbiy Hubey rayonlirida ikki partizan genjüdisi<sup>®</sup> bərpa kıldı. Buningdin taxkiri, xərkiy Hubeydimu, ottura Hubeydimu budüylirimiz partizan uruxini kət'i dawamlaxturuwatidu. Mana bular kona azat rayonlarning jeng kılıxiqa nahayiti qong yardım bərdi wə dawamlik yardım beriwatidu həmdə buningdin keyinki uzak muddətlik uruxlarda tehimu zor rol oynaydu.

9. Ətkən üq aylık urux Jiang Jieshining əslidə Dongbeyə qa yətkiməkqi bolğan birnəqqə küqlük budüyini guənneyda tutup turdi, bu hal bizni Dongbeydiki koxunlirimizni dəm aldurux-tərtipkə selix, ammini hərkətləndürüx pursitigə igə kıldı, bu kəlgüsidi ki kürəxlirimiz üqünmu zor əhmiyətkə igə.

10. Üstün əskiriy küqni toplap, düxmənni bir-birləp yokitix ətkən üq ay iqidə düxmənning 25 lüsini yokitixta kolliniləqan birdin-bir toqra urux kılıx usuli boldi. Bizning toplıqan əskiriy küqimiz düxmənningkidək 6 həssə, 5 həssə, 4 həssə, az digəndə 3 həssə kelidiqan boluxi lazim, xundak bolqandila, düxmənni ünümlük halda yokatkili bolidu. Məyli zhənyi jəhəttə yaki zhənshu jəhəttə bolsun, xundak boluxi lazim. Məyli yukuri dərijilik zhihuyyüənlər yaki ottura wə təwən dərijilik kadir-lar bolsun, həmmisi muxundak urux kılıx usulini üginivelixi lazim.

11. Ötkən üq ay iqidə, armiyimiz düxmənning muntizim armiyisidin 25 lünilə yokitip կalmastın, yənə қorqak қoxun, baoəndüy, қatnax sakqi budüylirigə ohxax əksiyətqi қoxunlardinmu bir-munqisini yokatti, bumu zor utuk. Bundak қoxunlarni buningdin keyinmu kəpləp yokitiwerix kerək.

12. Ötkən üq aylık təjribilər munularni ispatlıdı: Düxmən қoxunining 10 ming adimini yokitix bədiligə əzimizdin 2 mingdin 3 mingoçıqə adəm yaridar wə қurban boluxka toqra kelidu. Buningdin hali bol-qılılı bolmayıdu. Uzak muddətlik uruxka jawap berix üqün (Hərkəysi jaylar həmmə jəhəttə uzak muddətlik uruxni nəzərdə tutuxi kerək), buningdin keyin əskiriyy küqni pilanlıq halda kengəytip, asasiy қoxunlar tərkiwining hər daim toluk boluxıqa kapalət berix wə hərbi kadirlarni kəpləp tərbiyilex lazim. Pilanlıq halda, ixləpqikirixni rawajlandurux wə maliyini tərtipkə selix lazim, buningda igilikni rawajlandurux, təminləxni kapalətləndürük, bir tutax rəhbərlik kiliç, tarkək baxķurux, armiyigimu, həlkərimu etiwar berix, omumojimu, hususilarojimu etiwar berix<sup>④</sup> қatarlıq pirinsiplaroqa əməl kiliç wə ularnı kət'i ixķa axurux kerək.

13. Üq aylık təjribilər munularni ispatlıdı: 1-aydin 6-ayçıqə, urux tohtioğan məzgildə, zhong-yangning yolyoruqı boyiqə, hərbi təlimni jiddi elip baroqanlıki қoxunlarning (Zhongyang jaylaroqa hərbi təlim, ixləpqikirix wə yər islahatidin ibarət 3 türlük

hizmətni mərkiziy wəzipə kiliç tooprısida kaytakayta yolyoruk bərgən idi) jəng ünumi üstünrək boldi, undak kilmioqanlarning bolsa tolimu təwən boldi. Buningdin keyin, hərkəysi rayonlar jəng arilioqidiki box wakittin paydilinip, hərbi təlimni küqəytixi lazim. Barlıq koxunlar siyasi hizmətni küqəytixi lazim.

14. Üq aylık təjribilər munularni ispatlidi: Zhongyangning «4-may yolyoruqı»<sup>⑤</sup>ni kət'i wə tez ijra kılıp, yər məsilisini qongkur wə üzül-kesil həl kılqanlıki jaylarda dihanlar partiyimiz wə armiyimiz bilən bille turup, Jiang Jieshi armiyisining hujumiqa karxi turdi. «4-may yolyoruqı»ni ijra kılıxta kət'i bolmioqan yaki orunlaxturuxni bək keqiktürüwətkən yaki elük halda birnəqqə baskuqka bəlüwətkən yaki bolmisa uruxning aldiraxlioqını bana kılıp, yər islahatiqa etiwarsız kariqanlıki jaylarda dihanlar karap bekix məwkəsidi turdi. Jaylar buningdin keyinki birnəqqə ay iqidə, urux hərkanqə aldirax bolsimu, dihanlar ammisioqa kət'i rəhbərlik kılıp, yər məsilisini həl kılıxi wə yər islahati asasida kelər yillik kəng kələmlik ixləpqikirixni orunlaxturuxi lazim.

15. Üq aylık təjribilər munularni ispatlidi: Minbing, partizan düyi, korallik hizmət düyigə ohxax yərlik korallik küqlər yahxi uyuxturluqanlıki jaylarda, nuroqun xəhər wə katnax yollırını düxmən wakitlik besiwaloqan bolsimu, biz kəng yezilarnı

awalkidəkla tutup turaliduk. Yerlik қorallik küqlər ajiz bolqan wə ularoja yahxi rəhbərlik қilinmiş qanlıki jaylarda bolsa düxmən'gə nahayiti zor ongaylıklar tuqdurup қoyuldi. Buningdin keyin, partiyə rəhbərligini küqəytip, düxmən waktinqə besiwalqan jaylarda yerlik қorallik küqnı rawajlandurup, partizan uruxini kət'i dawamlaxturup, ammining mənpəetini koqdax wə əksiyətqılerning hərkətlirigə zərbə berix lazim.

16. Üq aylık urux guomindangni əzinin zapas küqini pat yekinda tügitip қoyux halıqə qüxürüp қoydi, guomindang həkümranlıq kılıp turqan rayonlardiki hərbi küqlərni zor dərijidə ajizlaxturdi. Xuning bilən bir wakitta, guomindangning əskər elix wə nərsə elix<sup>⑥</sup>ni əsligə kəltürüxi həlkning narazılıqını kozqidi, bu hal ammiwi kürəxning əwj elixiqa paydilik boldi. Pütün partiyə guomindang həkümranlıq kılıp turqan rayonlardiki ammiwi kürəxkə bolqan rəhbərlikni küqəytixi, guomindang armiyisini parqı lax hizmitini küqəytixi lazim.

17. Guomindang əksiyətqılıri Amerikining kərsətmisi astida, bu yil 1-aydiki urux tohtitix keliximini wə siyasi məslihət kengixi yiqininining kararlırini buzdi, iqliki urux kozqaxka bəl baqlidi, həlk demokratik küqlərini yokıtixka urundi. Ularning barlik qiraylik səzləri aldamqılıktınla ibarət, Amerika wə Jiang Jieshining barlik süikəstlərini ekip taxliximiz lazim.

18. Üq aydin buyan, guomindang rayonliridiki əng kəng təbikidiki həlkning jümlidin milli burzuzaziyining guomindang bilən Amerika həkümətinin əzara til biriktürüp, iqliki urux қozqixi wə həlkni ezixidin ibarət bu əhwalqa bolqan tonuxi nahayiti tez əsti. Marxal kelixtürüxi aldamqılık, guomindang iqliki uruxning bax jinayətqisi, digən bu həkikətni qüxən'gūqilər kündin-kün'gə kəpiyiwatidu. Kəng amma Amerika wə guomindangdin pütünləy ümit üzüp, ez ümidini partiyimizning qəlibə kilixiqa baoqlidi. Bu – intayın paydilik iqliki siyasi wəziyət. Amerika jahan'girligining eksiyətqıl siyasiti hərkəysi əllərdiki kəng həlkning narazilioqını barqan-siri қozqımakta. Hərkəysi əller həlkining oyqinix dərijisi kündin-kün'gə əsüwatidu. Barlik kapitalistik əllərdiki həlk demokratik kürəxliri kündin-kün'gə əwj eliwaytidu, hərkəysi əller gongchəndanglirining küqi nahayiti zor dərijidə ulqayıwatidu, eksiyətqilər ularni əzığə boysundurimən digən bilən, boysunduruxi mümkün əməs. Sovet ittipakining küqi wə uning hərkəysi əller həlkə arisidiki inawiti kündin-kün'gə əsüwatidu. Amerika eksiyətqiləri wə ular yələp keliwatkan hərkəysi əller eksiyətqiləri jəzmən kündin-kün'gə yitim kalidu. Bular intayın paydilik həlkara siyasi wəziyət. Bundak iqliki wə həlkara wəziyət birinqi dunya uruxidin keyinkı dəwrədiki wəziyəttin kəp pərk kılıdu. İkkinqi dunya uruxidin keyin inkilawiy küqlər intayın zor dərijidə ulqayıdi.

Zhongguo wə qət'əl əksiyətqiliri məyli kanqə qaljirlaxsun (Bundak qaljirlixix tarixiy mukərrərlik bolup, kilqə əjəplən'güqiliyi yok), biz ularni yengələymiz. Jaylardiki rəhbiri yoldaxlar partiyə iqidiki bir kisim yoldaxlarqa yəni iqki wə həlkara paydilik wəziyətni tonuxi yeterlik bolmıqan, xuning bilən kürəxning istikbalıqa nisbətən ümitsiz kəy-piyatta boluwatkan kixilərgə toluk qüxənqə berixi kerək. Xuni bilix lazimki, düxmənning tehi küqi bar, bizdimu tehi ajizliklar bar, kürəx haraktır jəhəttin yənilə uzak muddətlik wə dəhəxətlik bolidu. Əmma biz qokum qəlibə kazinalaymiz. Bundak qüxənqə wə ixənqni pütün partiyidə mustəhkəm ornitix lazim.

19. Buningdin keyinki birnəqqə ay möhim wə muxəkkətlik məzgil bolidu, pütün partiyini jiddi səpərvərlikkə kəltürüp wə puhta pilan bilən jəng kilip, hərbi wəziyətni tüptin əzgərtix lazim. Jaylar yukarıda eytiləqan fangzhenlar boyiqə kət'i ixka kirixip, hərbi wəziyətni tüptin əzgərtix üçün tirixixi lazim.

### Izahlar

① Bu muxu tomdiki «Jiang Jieshining hujumini koqdinix uruxi bilən tarmar kılıyılı» digən əsərni kərsitudu.

② Keyinki əhwallar duxmən bilən bizning otturımızdiki wəziyətning 1947- yil 7-ayda, Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjüni Huanghedin bəsüp etüp, Dabieshən teqiqə yürüx kıl-

qan wakitta eżgirixkə baxlıqanlıqını ispatladı. Bu qaqda, həlk jiefangjünining urux kılqınıqa 12 ay bolqan bolup, u ottura hesap bilən hər ayda düxmən armiyisidin 8 lünü, jəmi 100 qə lünü yokatkan idi, bu san bu yerdə məlqərlən'gən sandin kəprək. Bu Jiang Jieshining Amerika jahan'gırligining əlləri arkısında ixli-tixkə bolidiqan barlıq küqlirini ixka selip hujum kılqanlıqının boldı.

③ 1946-yil 6-ayning ahirida Li Xiənniən, Zheng Weysən katarlıq yoldaxlar rəhbərlik kılqan Zhongyüən jiefangjüni, guomindangning 300 ming kixilik koxunu muhasirigə elip hujum kiliwatkan əhwaldə, zhudongluk bilən zhənlüelik yətkiliş kılıp, düxmənning muhasirisini qəlibilik halda buzup qıktı. Yoldax Mao Zedong bu yerdə eytən kona azat rayonlarqa yətkəlgən kisim muhasirini buzup qıkip, Shənxi-Gənsu-Ningxia qəgra rayoniqa kirgən Wang Zhen katarlıq yoldaxlar rəhbərlik kılqan budünyi kərsitudu. Janubiy Shənxi partizan genjüdisi Zhongyüən jiefangjünining bir kisim asasiy küqi təripidin Henənning qərbəyi kismidiki Lushi, Xichuan wə Shənxining janubiy kismidiki Luonən, Shənyang rayonlarında kurulqan partizan genjüdisinə kərsitudu. Olərbiy Hubey partizan genjüdisi Zhongyüən jiefangjünining yənə bir kismi təripidin Hubeyning qərbəyi ximalida Wudangshən teqini mərkəz kılıp kurulqan partizan genjüdisini kərsitudu.

④ Muxu tomdiki «Azat rayonlar hizmitining 1946-yillik fangzheni»ning ③ izahiqası şəhərənək.

⑤ Bu 1946-yil 5-ayning 4-künidiki Zhonggong zhongyangning «Yər məsilisi toqrısidiki yolyoruqı»nı kərsitudu. Yaponiya təslim bolqandan keyin, dihanlar yər təksim kılıp berixni jiddi tələp kıldı, Zhonggong zhongyang partiyining Yapon başqunqılıriqa karxi urux dəwridiki yər siyasetini eżgərtixni yəni ijarə wə esümni keməytixni pomixxiklarning yərlirini musadırə kılıp dihanlarqa təksim kılıp berixkə eżgərtixni karar kıldı. «4-may yolyoruqı»da muxu eżgirix kərsitilən.

⑥ Nərsə elix qəlle-parak üqün nərsə (axlık) elixni kərsitudu.

# ZHONGGUO INKILAWINING YENGI DOLKUNINI KÜTÜWALAYLI\*

(1947- yil 2- ayning 1- kуни)

1. Hazir hər jəhəttiki əhwallar Zhongguo wəziyeting tərəkkii kilip, yengi bir baskuqka kirix aldida turoqanlıqini kərsətməktə. Bu yengi baskuq jahan'girlikkə wə feodalizimoqa қarxi pütün məmlikət dairilik kürəx tərəkkii kilip, yengi, uluk həlk inkilawioqa kədəm koyojan baskuq. Hazir uning harpisida turuwatimiz. Partiyimizning wəzipisi muxu dolkunning yetip kelixini wə uning qəlibisini koloqa kəltürüx üçün kürəx kilix.

2. Hazırkı hərbi wəziyət həlkə paydılık tərəpkə karap tərəkkii kilmakta. Bultur 7-aydin bu yil 1-ayqıqə bolоjan 7 aylık jəngdə Jiang Jieshining azat rayonlarоja besip kirgən muntizim armiyisidin 56 lü, ottura hesap bilən eyiоja 8 lü yokitildi; yokitilojan nuroqun korqak koxunlar wə baoən budüylər, tarmar kiliqan muntizim armiyə bu sanоja kirgüzülmidi. Jiang Jieshining hujumi jənubiy Shəndong, qərbiy Shəndong, Shənxi-Gənsu-Ningxia

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqı.

qegra rayoni, Beyping-Henkou təmüryolining ximaliy kismi wə jənubiy Manjuriyilərdə tehiqə dawam kiliwatkan bolsimu, lekin bultur küzdikigə қarioqanda kəp ajizlixip kətti. Jiang Jieshi armiyisining əskiriy küqi təksim kilixka yətməydiqan, aloqan əskərliri bəlgilən'gən sanqa toxmaydiqan bolup kəldi, bular bilən uning urux sepining kəngligi wə əskər qikiminin keplüğü otturisida jiddi ziddiyət tuquldi. Jiang Jieshi əskərlirining rohi kündin-künğə qüxməktə. Yekinda ximaliy Jiangsu, jənubiy Shəndong, qərbəyi Shəndong, qərbəyi Sənxilərdə bolqan birnəqqə ketimlik jəngdə Jiang Jieshi armiyisining nuroqun budüyliridə əskərlərning rohiy qüxkünlüğü nahayiti eçir dərijigə yətti. Armiyimiz birnəqqə jəng məydanida zhudonglukni kolqa kəltürükə baxlidi, Jiang Jieshi armiyisi bolsa zhudongluktin ayrılip kelixka baxlidi. Məlqərliximizqə, buningdin keyinki birnəqqə ay iqidə, Jiang Jieshi armiyisidin, burunkılıri koxulup, jəmi 100 lüni yokitix məksidigə yetix mümkün. Jiang Jieshining muntizim armiyisidə piyadə əskər wə atlıq əskərlərin 93 shi (jün) yəni 248 lü (shi), jəmi 1 milyon 916 ming adəm bar, körqak koxunlar, sakqilar, yərlik baoən budüylər, katnax sakqi budüyliri, arkə səp təminat budüyliri wə tehnik əskiriy kisimlar bu sanqa kirgüzülmidi. Azat rayonlarqa hujum kılqanları 78 shi (jün) yəni 218 lü (shi), jəmi 1 milyon 713 ming adəm bolup, bular Jiang Jieshi armiyisining muntizim

ķisimliridiki əskiriy kūqning təhminən 90 pirsəntini təxkil ķılıdu. Jiang Jieshining kol astida turqan rayonlardiki arka səptə kalqanlıri pəkət 15 shi yəni 30 lü, jəmi 203 ming adəm bolup, bular təhminən 10 pirsəntni təxkil ķılıdu. Xunga, Jiang Jieshining azat rayonlarqa hujum ķilix üçün əz arka sepidin jənggiwarlıkka igə nuroqun koxunlarnı yətkəp kelixi əmdi mümkün əməs. Azat rayonlarqa hujum kılqan 218 lüdin bizning yokatkinimiz təttin biridin exip kətti. Gərqə ularning budüyliridin bəziliri yokitiloqandin keyin yənə burunki fənhao boyiqə toluklinip əsligə kəltürülgən bolsimu, lekin ularning jənggiwarlıçı nahayiti ajiz. Bəziliri toluklanqandin keyin yənə yokitildi, bəziliri bolsa zadi toluklanmidi. Armiyimiz buningdin keyinki birnəqqə ay iqidə, ularning yənə 40-50 lüsini yoktitip, yokitiloqanlarını burunkılıri bilən қoxup hesaplıqanda jəmi 100 qə lügə yətküzəlisə, u halda, hərbi wəziyyəttə qokum zor əzgirix bolidu.

3. Xuning bilən bir wakitta, Jiang Jieshi rayonlrida uluk həlk hərkiti rawajlinip kətti. Bultur 11-ayning 30-küni guomindangning yaymıqılarnı ezixi səwiwidin қozqalqan Shanghəy xəhər ahalisinin topilingi<sup>①</sup> wə bultur 12-ayning 30-küni Amerika əskərlirining Zhongguoluk kız okuquqıqla baskunqılık ķilixi səwiwidin қozqalqan Beyping okuquqlar hərkiti<sup>②</sup>—Jiang Jieshining kol astidiki rayonlarda həlk kürixinin yengi dolqunoqə kə-

tirilgənligining alamiti. Beypingdin baxlanoqan okuquqilar hərkiti pütün məmlikətning hərkaysi qong xəhərlirigiqə kengəydi, buningə qatnaxkuqilararning sani birnəqqə yüz mingoja yetip, "9-dikabir" Yapon baskunqilirioqa karxi okuquqilar hərkiti<sup>③</sup>ning kəlimidinmu exip kətti.

4. Azat rayon həlk jiefangjünining qəlibiliri wə Jiang Jieshining kol astidiki rayonlarda қozqalqan həlk hərkitining tərəkkiyati Zhongguoda jahan'girlikkə, feodalizimə qarxi kürəx kilix yolidiki yengi, uluk həlk inkilawining xübhisiz yetip kelidiqanlıqidin wə qəlibə kazinalaydioqanlıqidin derək bərməktə.

5. Bu wəziyət Amerika jahan'girligi wə uning əjalqisi Jiang Jieshi Yapon jahan'girligining wə uning əjalqisi Wang Jingweyning ornini besip, Zhongguoni Amerikining mustəmlikisigə aylandurux siyasitini, iqliki urux қozqax siyasitini wə faxistik, hakim mutlək həkümranlıqini küqəytix siyasitini kollanoqan xaraitta wujutka kəldi. Amerika jahan'girligi wə Jiang Jieshining muxu əksiyətqil siyasətliri astida pütün məmlikət həlkinqə kürəx kilixtin baxka yol kalmidi. Mustəkillik üçün, teqlik üçün, demokratiyə üçün kürəx kilix helimu Zhongguo hərkining hazırlığı məzgildiki asasiy təliwi bolup turmakta. Aldinki yilning 4-eyidila, partiyimizning məmlikətlik 7-kurultiyi Amerika jahan'girligi wə Jiang Jieshining muxundak əksiyətqil siyasətlərni yürgüzüx ehtimalini aldin bilgən həmdə bundak

əksiyətqil siyasətlər üstdin qəlibə kazinix üçün mukəmməl wə tamamən toqra siyasi luxiən tüzüp qıkkən idi.

6. Amerika jahəngirligi wə Jiang Jieshining yükurida eytiloqan əksiyətqil siyasətləri Zhongguoning hər təbikə həlkini ittipaklixip ezini կutkuzux məwkəsidə turuxka məjbur kıldı. Bular ixqilarnı, dihanlarnı, xəhər uxxak burzuaziyisini, milli burzuaziyini, kəyming shenshilarnı, baxká wətənpərvərlərni, az sanlık millətlərni wə qət'ellərdiki Zhongguo muhajirlirini ez iqigə alıdu. Bu—pütün millətning intayın kəng birliksepi. Yapon baskunqılırioqa karxi urux dəwridiki birliksəp bilən selixturqanda, u kələm jəhəttin ənə xundak kəng bolupla қalmastın, bəlki tehimu qongkur asaska igə. Pütün partiyidiki yoldaxlar bu birliksəpning mustəhkəmlinixi wə rawajlinixi üçün kürəx kili xi kerək. Azat rayonlarda, yer teriqeqininq yeri bolsun, digən tüzümni kılqə ikkilənməstin, kət'i əməlgə axurux xərti astida “üq üqtin bir tüzüm” siyasiti<sup>④</sup> helimu əzgərtilməydu. Həkimiyət organlarında wə ijtimal ixlarda, kommunistlardın baxka, partiyə sırtidiki kəng tərəkkipərvərlərni, arılıktikilər (kəyming shenshi katarlıklar)ni hizmətkə dawamlik katnaxturux lazim. Azat rayonlarda, wətən hainliridin wə həlk mənpəetigə karxi turup, həlk nəpritigə uqrioqan əksiyətqilərdin baxka, barlıq gongminlarda, sinipoqa, ər-ayallioqoqa wə etikadioqa karimay,

saylax wə saylinix hokuki bolidu. Yer teriqeqining yeri bolsun, digən tüzüm təltəküs əməlgə axurul-qandin keyinmu, azat rayonlar həlkining hususi mülük hokuki kapalətkə igə bolup keliweridu.

7. Jiang Jieshi həkumiti uzaktın buyan əksiyət-qıl maliyə-iqtisadiy siyasətni yürgüzüp kəlgənlik-tin, Jiang Jieshining guənliao-məybən kapitali atak-lik wətən satkuq xərtnamə—Zhongguo-Amerika soda xərtnamisi<sup>⑤</sup> arkilik Amerikining jahan'girlik kapitali bilən birikip kətkənliktin, kəqəz pulning dəhxətlik türdə pahallixixi tez əwj aldi, Zhongguo-nıng milli soda-sanaiti kündin-kün'gə wəyran boldi, əmgəkqi amma, həkumət hadimliri wə maaripqilar-ning turmuxi kündin-kün'gə yamanlaxti, san jəhəttin kəp bolqan ottura siniptikilər kündin-kün'gə əz-lirining tapkan-tərgənliridin ayrılip, kılqə mülki bolmioğan kixilergə aylandı, ix taxlax, okux taxlax-ka ohxax kürəxlər xu munasiwət bilən üzlüksiz yüzberip turdi. Zhongguoda misli kerülmigən eçir iqtisadiy weyji hər təbikə həlkinqə təhlikə salmakta. Jiang Jieshi iqki uruxni dawamlaxturux üçün Yapon baskunqılıriqa karxi urux dəwridə kollan-ğan əskər elix, aqliq yioqixtək intayin kəbih tüzümlirini əsligə kəltürdi, bu kəng yeza həlkini, aldi bilən namrat dihanlarni kün kəqürəlməydiğən halqa qüxürüp koydi, xu səwəptin həlk közqilingi hərkətlili kətirildi, bəlki dawamlik əwj alidu. Xundak kilip, Jiang Jieshi əksiyətqi həkümran

guruhi kəng həlk aldida əz inawitini kündin-kün'gə yokitidu, eoir siyasi wə hərbi weyjilarqa uqraydu. Bu wəziyət, bir tərəptin, Jiang Jieshining kol astidiki rayonlarda jahan'girlikkə, feodalizimoqa karxi həlk hərkitining kündin-kün'gə yüksilikini aloqa süridu, yənə bir tərəptin, Jiang Jieshi armiyisigə təsir berip, əskərlirinining rohini tehimu qüxüridu, həlk jiefangjünining oqelibə kazinix imkaniyitini axuridu.

8. Jiang Jieshining partiyimizni wə baxka demokratik küqlərni yitim қalduruxni nixan kılıp qakiroqan қanunsız wə bəlünük pəyda kiloqan guomindahuyining wə bu dahuy yasap qıkkən sahta asasiy қanunning həlk aldida heqkandak inawiti yok. Bular partiyimizni wə baxka demokratik küqlərni yitim қalduralmidi, əksiqə, Jiang Jieshi əksiyətqi həkümrən guruhi qingniəndang<sup>⑥</sup>, minshedang<sup>⑦</sup> din ibarət əzəldin jəmiyəttə kılqə abroyi bolmioqan ikki kiqik partiyini wə bəzi "jəmiyət metiwrəliri"<sup>⑧</sup> dəp ataloqanlarnı əz təripigə tartti, bəlki, melqərliximizqə, buningdin keyin arılıktikilər qataridin yənə bir kisim kixilərning əksiyətqilər tərəpkə etüp ketiximu ehtimal, buning səwiwi xuki, Zhongguoda demokratik küqlər kündin-kün'gə ulqiyiwatidu,

əksiyətqi küqlər kündin-kün'gə yitim keliwatidu, xunga düxmən sepi bilən əz sepimiz muxundak enik ayrılmay kalmaydu. Demokratik səpkə yoxurunu-welip, həlkni aldap kəlgən barlıq unsurlar ahir əzininə əslı kiyapitini axkarilap koyidu-də, həlk təripidin iroqitip taxlinidu, həlkning jahan'girlikkə, feodalizimoqa karxi қoxuni bolsa yoxurunuwalqan əksiyətqi unsurlardin əz qebrisini enik ayriwal-qanlioqi üçün tehimu uloqiyidu.

9. Həlkara wəziyətning tərəkkiyati Zhongguo həlkining kürəxliri üçün intayın paydilik. Sovet ittipaki küq-kuwwitining əsüb berixi wə uning diplomatik siyasitining qəlibisi, dunyadiki hərkəysi əllər həlkərinin kündin-kün'gə soloqa mayıl boluxi wə ularning əz elidiki həm qət'əllərdiki əksiyətqi küqlərgə karxi kürəxlirining kündin-kün'gə rawajlinixi—muxu ikki qong amil Amerika jahan'girligini wə uning hərkəysi əllərdiki ojalqılırını kündin-kün'gə yitim kaldurdi, bəlki dawamlik yitim kalduridu. Əgər buningə qədəmlik Amerikidiki kutuloqsız iqtisadiy weyji amili koxulsa, bu Amerika jahan'girligi wə uning hərkəysi əllərdiki ojalqılırını mukərrər yosunda tehimu kiyin orunqa qüxürüp koyidu. Amerika jahan'girligi wə uning qalqısı Jiang Jieshining küqlüklügi pəkət wakitlik, ularning hujumini tarmar kiləqli bolidu. Əksiyətqilərning hujumini tarmar kiləqli bolmaydu, dəydiqan əpsanilərning kataramızda orni bolmaslioqi kerək. Buni zhongyang

nurqun kətim kərsitip etkən idi, həlkara wə iqliki wəziyətning tərəkkiyati bu hökümning toqriliqini kündin-kün'gə ispatlimakta.

10. Jiang Jieshi dəm elix waktini koloqa kəltürüp, koxunlirini toluklap, yengiwaxtin hujum kiliç üzün, Amerikidin yengidin kərz pul wə koral-yarak elix üzün həm həlkəning qəziwini pəsəytix üzün, yənə yengi nəyrəngwazlıqlarnı kılıp, partiyimiz bilən teqlik tənpəni etküzüx digən nimini əsligə kəltürüxnı tələp kilmakta®. Partiyimizning fang-zheni tənpəndin bax tartmaslik, xu arkilik Jiang Jieshining aldamqilioqını pax kiliç.

11. Jiang Jieshi armiyisining hujumini üzül-kesil tarmar kiliç üzün, buningdin keyinki birnəqqə ay iqidə uning yənə 40-50 lüsini yokitix lazımlı, bu-həmməni həl kılıdiqan aqkuq. Bu məksətkə yetix üzün, zhongyangning bultur 10-ayning 1-küni qikarqan «Üq aylık hulasə»diki yolyoruqını wə hərbi weyyüənhuyning bultur 9-ayning 16-küni qikarqan əskiri yküqni toplap, düxmənni bir-birləp yokitix toqrısidiki yolyoruqını toluk ijra kiliç xərt. Jaylardıki yoldaxlarning diqqət-etiwarını kozqax üzün təwəndiki nuktılarnı yənə alahidə kərsitip etimiz:

A. Hərbi ixlər məsili. Armiyimiz etkən 7 ay iqidə, muxəkkətkə qidap kəhrimanlarqə elip baroqan jənglərdə Jiang Jieshining hujumını tarmar kılıp, əng ahırkı qəlibini koloqa kəltürüxkə əzidə toluk ixənqning barlıqını ispatladı. Armiyimiz koral-yarak

jəhəttimu, zhənshu jəhəttimu ilgirilidi. Buningdin keyin hərbi kurulux jəhəttiki mərkiziy wəzipə—topqi kisimlar wə gongbing kisimlar kuruluxlirini barlik tirixqanlıq bilən küqəytix. Qong-kiqik jün-qülər wə yezhən bingtuənlər topqi kisimlarni wə gongbing kisimlarni küqəytixtə yüzbərgən məsililərni, asasən, kadir tərbiyiləx wə ok-dora yasax məsililirini konkirit həl kılıxi kerək.

B. Yər məsilisi. Hərkəysi rayonlarning təhminən üqtin ikki kismini təxkil kılqan jaylarda zhongyangning 1946-yildiki «4-may yolyoruqı»<sup>⑩</sup> ijra kılınip, yər məsilisi həl kılındı, yər terioquqining yeri bolsun, digən tüzüm əməlgə axurului. Bu—uluk qəlibə. Lekin xu rayonlarning yənə təhminən üqtin bir kismini təxkil kılqan jaylarda, buningdin keyin dawamlik tirixip, ammini dadil hərkətləndürüp, yər terioquqining yeri bolsun, digən tüzümni əməlgə axurux lazı. Yər terioquqining yeri bolsun, digən tüzüm əməlgə axurulqan jaylardımı həl kılıx təltəküs bolmaslik—asasən, amma dadil hərkətləndürülmigənliktin, yərlərni musadırə kılıx wə təksim kılıx təltəküs bolmaslik kəmqilikliri məwjut, bu ammining narazilioqını kozojap koydi. Bundak jaylarda, əstayidil təkxürük elip berip, təngxəp toluk-lax<sup>⑪</sup> bilən, yeri yok wə yeri az dihanlarning həmmisini yərgə igə kılıx lazı, tuhao-lieshen wə zomi-gərlərni bolsa jazaqa tartıx lazı. Yər terioquqining yeri bolsun, digən tüzümni əməlgə axuruxning

pütün jəryanida, ottura dihanlar bilən kət'i birlixix xərt, ottura dihanlar (jümlidin hallik ottura dihanlar)ning mənpəətigə tegixkə zadi yol қoyulmaydu, əgər ottura dihanlarning mənpəətigə tegix əhwalliri kərulgən bolsa, ularning ziyyinini tələp berix wə ularoqa namakul bolux lazim. Buningdin baxka, adəttiki bay dihanlar wə ottura, kiqik pomixxiklaroqa, yər isləhati dawamida wə yər isləhatidin keyin, ammining raziliqi boyiqə muwapik etiwar berix, uni «4-may yolyoruqı»qa asasən bir yaklıq kılıx kerək. Kiskisi, yezilarda, yər isləhati hərkəti dawamida, yər isləhatini yakławdıqan 90 pirsənttin artuk amma bilən ittipaklıxip, yər isləhatıqə karxi az sandiki feodal əksiyətqilərni yitim kəldurup, yər terioquqining yeri bolsun, digən tüzümni əməlgə axurux wəzipisini tezdir orunlax kerək.

C. Ixləpqikirix məsilisi. Jaylar uzakni kəzdə tutup, tirixip ixləpqikirixi, iktisat kılıxni qattik yoloqa қoyuxi həmdə ixləpqikirix wə iktisat kılıx asasida maliyə məsilisini toqra həl kılıxi lazim. Bu yərdiki birinqi pirinsip—ixləpqikirixni rawajlandurux, təminləxni kapalətləndürүx. Xuning üçün, bir tərəplimə halda maliyə wə sədiqila əhmiyət berip, yeza igilik ixləpqikirixi wə sənaət ixləpqikirixiqa etiwarlıksız karaydioqan hata nuktiinəzərgə karxi turux lazim. İkkinqi pirinsip—armiyigimu, həlkəkimu etiwar berix, omumqimu, hususilarqimu etiwar berix. Xuning üçün, pəkət bir tərəpkila etiwar berip,

yənə bir tərəpkə etiwarsız қaraydiqan hata nuktiinəzərgə karxi turux kerək. Uqinqi pirinsip—bir tutax rəhbərlik kiliş, tarkak baxkurus. Xuning üqün, əhwalqa karap mərkəzləxtürüp baxkurusxka tegixlik bolqanlarni hesapka almiqanda, əhwalqa karimay həmmi mərkəzləxtürüwalidioqan, tarkak baxkurusxka dadillik kılalmaydiqan hata nuktiinəzərgə karxi turux lazim.

12. Partiyimiz wə Zhongguo həlkı əng ahirki qəlibini қoloja kəltürüxtə toluk ixənqkə igə, buningda xək-xübhə yok. Lekin bu, aldımızda əmdi kiyinqilik yok, digənlik əməs. Zhongguoning jahan-girlikkə, feodalizimə karxi kürixi uzak muddətlik bolidu, Zhongguo wə qət'əl əksiyətqiliri Zhongguo həlkioqə pütün küqi bilən dawamlik karxi turidu, Jiang Jieshining kol astidiki rayonlarda faxistik həkümranlıq tehimu küqiyidu, azat rayonlarning bəzi kismi waktinqə koldin kətkən rayon yaki partizan rayonlariqə aylinidu, kismən inkilawiy küqlər waktinqə ziyanqa uqrixı mümkün, uzak muddətlik uruxta adəm küqi wə maddi küqlər horaydu. Pütün partiyidiki yoldaxlar bularning həmmisini toluk hesapka elixi həmdə barlık kiyinqiliklarnı egilməs-sunmas qəyrət bilən pilanlık halda yengixkə təyyar turuxi lazim. Kiyinqilik əksiyətqi küqlər aldimidim, bizning aldımızdim bar. Lekin əksiyətqi küqlərning kiyinqiliqi yənggili bolmaydiqan kiyinqilik, qunki ular halakətkə

yekinlaxkan, istikbali yok küq. Bizning kiyinqiliqimiz yenggili bolidioqan kiyinqilik, qünki biz yengidin өсүваткан, parlak istikbaloga igə küqmiz.

### Izahlar

① 1946-yil 8-aydin baxlap Shanghəy guomindang dairiliri Huangpu, Laozha rayonliridiki yaymiqilarning tijaret kılıxini mən'i kıldı, 11-ayning 3-on künü iqidə, ez tijaritini dawamlaxturqan yaymiqilardin mingqa yekin kixini kolqa aldi. Yaymiqilardin 3 ming kixi 11-ayning 30-künü, tələp koyux namayixi etküzdi wə Huangpu rayonluk sakqi idarisini korxiwaldi. Guomindang dairiliri yaymiqilarni kırıxka buyruk qüxürdi, yaymiqilardin 7 kixi əldi, yaridar kılınoqan wə kolqa elinoqanları nahayiti kəp boldi. 12-ayning 1-künü yaymiqilar ez kürrixini yənə dawamlaxturdi, xu künü ulardin yənə 10 kixi əltürülgən, 100 din artuk kixi yaridar kılınoqan bolsimu, lekin kürəxqilar koxunu kepiyip, 5 ming kixidin exip kətti. Shanghəydiki pütün shangdianlər sodisini tohitip, ularqa hesdaxlıq kıldı. Xuning bilən xəhər boyiqə Jiang Jieshiqa karxi ammiwi hərkət xəkilləndi.

② 1946-yil 12-ayning 24-küni Beypingda Amerika əskərləri Beyjing daxüening kiz okuquqisiga baskunqilik kılqan wəkə yüzbərdi. 1946-yil 12-ayning 30-künidin 1947-yil 1-ayqıqə, Jiang Jieshining kol astidiki rayonlarda birnəqqə on qong, ottura xəhərning okuquqları xu munasiyat bilən arkə-arkidin okux taxlap, Amerikiqa, Jiang Jieshiqa karxi namayix etküzüp, Amerika koxunlirinинг Zhongguodin qikip ketixini tələp kıldı. Bu hərkətkə 500 mingdin artuk okuquqi katnaxtı.

③ Bu 1935-yil 12-ayning 9-küni Beypingda partliqan okuquqilararning wətənpərvərlik hərkitini kərsitudu. Muxu tallanma əsərlərning 1-tomidiki «Yapon jahan'gırligigə karxi turuxning celüesi toqrisida»ning ④ izahiqa karalsun.

④ “Üq üqtin bir tütüm” siyasiti—Zhongguo gongchəndangi-

ning Yapon baskunqılıriqa karxi urux dəwridə yoloq koyoqan birliksəplik hakimiyət siyaseti. Bu siyasotkə asasən, Yapon baskunqılıriqa karxi demokratik hakimiyət tərkiwidiki hadımlar iqidə gongchəndang əzəliri təhminən üqtin birni, solqıl tərəkkipər-wərlər təhminən üqtin birni, arılıktikilər wə baxkilar təhminən üqtin birni təxkil kiləti.

⑤ "Zhongguo-Amerika soda xərtnamisi"—«Zhongguo-Amerika dostluk, soda wə dengiz katnixi xərtnamisi», uni 1946- yil 11- aying 4- künü Jiang Jieshi həküməti bilən Amerika həküməti Nən-jingda imzalıqan. Zhongguoning igilik hökuki kepləp setiloqan bu xərtnamida jəmi 30 madda bolup, uning asasiy məzmuni təwəndikiqə: Birinqi, Amerikiliklər Zhongguoning "pütün zimini dai-risi iqidə" turux, sayahət kiliç həm soda ixliri, məhsulat ixləx, jiagong kiliç, ilim-pən, maarip, din wə həyriyat ixliri bilən xuqullinix, kan bayliklirini qar lax wə eqix, yər ijarigə elix wə yər tutux həmdə hər hil kəsplər bilən xuqullinix hökükioqa igə. Amerikiliklər Zhongguoda iqtisadiy hokuk jəhəttə Zhongguoluk-larqa ohxax muamilidin bəhərimən bolidu. İkkinqi, Amerika shang-pinliri Zhongguoda baj elinix, setilix, təksim kiliñix yaki ixlilik jəhətliridə kiliñidiqan muamilidin bəhərimən boluxta hərkəndak Üqinqi bir əlning wə Zhongguoning shangpinliridin təwən orunda turmaydu. Amerikining Zhongguoqa hərkəndak əsümlük, məhsulat yaki ixlən'gən buyumlarnı kırğızxını həmdə Zhongguodin Amerikiqə hərkəndak nərsini toxup ketixini Zhongguo "hərgiz mən'i kilmaydu, yaki qəkliməydu". Üqinqi, Amerika kemiliri Zhongguoning hərkəndak oquq gangkou, jay yaki su təwəsidiə ərkin katnaydu, ularning hadımları wə nərsiliri Zhongguo ziminidin "əng udul yollar" bilən etüx ərkinligigə igə. Amerika kemiliri jümlidin jünjiənləri "birər həwp-hətər" gə yolukkanlıq banisi bilən Zhongguoning "qət'əl sodisiqə yaki dengiz katnax ixliriqə oquq bolmiqan hərkəndak gangkou, jay yaki su təwəsi" gə kirələydi. Xu wakitta Jiang Jieshi həkümətinin Amerikida turuxluk bax əlqisi Gu Weyjün uyalmastın oquktin-oquq: bu xərtnamə "pütün Zhongguo ziminini Amerika sodigərlirigə ekip bərdi" digən idi.

⑥ Muxu tallanma əsərlərning 1-tomidiki «Zhongguo jəmiyyiti-

diki siniplar toqrisida təhlilşuning ① izahıqa қaralsun.

⑦ Minshedang "minzhu shehuydang"ning kışkartılıqan nami, u 1946- yil 8- ayda "minzhu xiənzhengdang" bilən "guojia shehuydang"ning қoxuluxidin təxkil kilinən. Bu partiyining asaslıq əzalıri Beyyang jünfa dəwridiki əksiyətqi siyasətwazlar wə feodal gezəndiliridin idi.

⑧ "Bəzi jəmiyat mətiwərliri dəp atalqanlar" partiyə-guruhsızlar kiyapiti bilən məydanqa qikip, Jiang Jieshining "guomin-dahuyi"ni bezəp kərsətkən xərməndilərni, məsilən, Wang Yünwu, Fu Siniən, Hu Zhengzhilarnı kərsitudu.

⑨ Guomindang hökümiti əzinin hərbi hujumi dawamlik məqlup boluwatkanlıktın wə hərbi wəziyyəti kündin-kün'gə yaman-lixiwatkanlıktin, demini eliwelixka wakit qikirip, kaytidin hujum kiliçka təyyarlinix məksididə 1947- yil 1- ayning 16- künü Amerikaning Zhongguoda turuxluk bax əlqisi Stuart Leyton arkilik Zhongguo gongchəndangidin "teqlik tənpəni" etküzük üçün Yən-ən'gə wəkil əwətixkə ruhsət kiliixni tələp қildi. Amerika wə Jiang Jieshining bu yengi aldamqılıqını Zhongguo gongchəndangi dərhal təltəküs eqip taxlidi. Zhongguo gongchəndangi tənpənni əsligə kəltürük üçün əng təwən iki xərtni orunlax lazımlığını yəni 1) guomindangning siyasi məslihət kengixi yiqinining keli-ximlirigə hilap haldə tütüp qikkan sahta asasıy kanuni bikar kiliñixi, 2) guomindang қoxunliri 1946- yil 1- ayning 13- künü urux tohititix keliçimi kükke igə bolqandin keyin besiwalqan azat rayonlarning barlık yərliridin qikip ketixi lazımlığını; undak kilmiqanda, buningdin keyinkı tənpənlərdə erixilgən keliçimlərni guomindangning қayta yırtıp taxlimaslıqını kapalatlaşdırılgı bolmaydiqanlıqını kərsətti. Guomindang hökümiti əzinin "teqlik" nəyringini əməlgə axuralmayıqanlıqıqa kezi yətkəndin keyin, 2- ayning 27-, 28- künləri, Zhongguo gongchəndangining Nənjing, Shanghəy, Chongqinglarda turup tənpən wə alakə ixlirini elip bari-diqan wəkillirining pütünləy қaytip ketixini ukturdu, guomindang bilən gongchəndang tənpəni pütünləy buzuldu, dəp elan қildi.

⑩ Bu Zhonggong zhongyangning 1946- yil 5- ayning 4- künidiki «Yer məsilisi toqrisidiki yolyoruqıını kərsitudu. Muxu

tomdiki «Üq aylık hulasə»ning ⑤ izahioqa karalsun.

⑩ Tengxəp toluklax yər isləhatı bir kədər təltəküs elip berilən kona rayonlarda, bəzi kəmbəqəl dihan və yallanma dihanlarning yər və baxka ixləpqikirix wastiliri yetixməsligi məsilisini həmdə yər isləhatı waktida ķelip қalən baxka məsililərni həl kılıx üçün, kiçikrək dairidə, yahxiliridin elip, naqarlırını toluklax, kepliridin elip, azlırını toluklax yoli bilən yər və baxka ixləpqikirix wastilirini muwapik təngxəxnı kərsitudu.

# ZHONGGONG ZHONGYANGNING YƏN'ƏNNI WAQTINQƏ TAXLAP QIKIX WƏ SHƏNXI-GƏNSU-NING- XIA QEGRƏ RAYONINI ҚOOIDAX TOORISIDIKI IKKI HƏJJITİ\*

(1946- yil 11- ay, 1947- yil 4- ay)

## 1. 1946- Yil 11- Ayning 18- Künidiki Yolyoruk

Jiang Jieshining künü tүгөр, mangidiqan yoli қalmidi, u “guomindahuy” qakirix, Yən'ən'gə hujum kilixtin ibarət ikki türlük qarə bilən partiyimizgə zərbə berip, əzini küqəytməkqi boluwatidu. Əmiliyyəttə, u əksiqə nətijigə igə bolidu. Zhongguo həlkى Jiang Jieshi eż qanggiliqa eliwalqan, bəlünük pəyda

\* Yoldax Mao Zedong təyyarlıqan bu ikki həjjətning biri 1946- yili kıxta guomindang armiyisi Yən'ən'gə hujum kilməkqi boluwatkan qədə Yən'əndə yezilqan, yənə biri guomindang armiyisi 1947- yil 3- ayning 19- künü Yən'ənni besiwelip 20 kündin keyin ximaliy Shənxining Hengshən nahiyyisining Qingyangcha digən yeridə yezilqan. Jiang Jieshi, azat rayonlarqa omumyüzlük hujum kılıx pilani

kilidioqan "guomindahuy" oqa kət'i karxi turidu, bu "guomindahuy"ning eqiloqan künü Jiang Jieshi guruhining əzini ezi halak kilixka baxlioqan künü bolidu. Jiang Jieshi armiyisi, biz tərəptin 35 lüsü yokitiləqandin keyin<sup>①</sup>, əzining hujum kiliç küqi tüğəx aldida turqan bir wakitta, uxtumtut hujum kiliç usulini kollinip Yən'ənni besiwaloqan təkdirdimu, həlk azatlik uruxining qəlibə kazinidioqanlıqidin ibarət omumi wəziyətkə ziyan yətküzəlməydu, Jiang Jieshini halakətlik istikbaldin kutkuzup kəlalmaydu. Kiskisi, Jiang Jieshi ezi halakət yolioq mengip, "guomindahuy" qakirix, Yən'ən'gə hujum kilixtin ibarət ikki ixni kilsila, uning barlık aldam-

bərbət bolqandin keyin, əzining gumran boluwatkan hekümranlıqını kutkuzup kelix üçün, korqak guomindahuy qakirix, Zhongguo gongchəndangi wəkillirini kəşfət qılırix, Zhonggong zhongyang orun laxkan jay-Yən'ən'gə hujum kiliçka ohxax qaljiranə tədbirlərni kollandı. Jiang Jieshi bu tədbirlərni kollinix nətijisidə, huddi muxu əsərdə eytilqinidək, siyasi jəhəttə tamamən əzini ezi halak kıldı. Hərbi jəhəttə, əzining əskiriy küqini azat rayonlar-nıñ xərk wə qərpə kanitiqa yəni Shəndong azat rayoni bilən Shənxi-Gənsu-Ningxia azat rayoniqa toplap, nuktilik hujum digən nimisini yüksəltüxkə urundi, nətijidə buning-dimu pütünləy məqlup boldı. Shənxi-Gənsu-Ningxia qegra rayoniqa hujum kılqan guomindang armiyisining əskiriy küqi 230 mingdin kəp idi, Xibey həlk jiefangjüninə Shənxi-Gənsu-Ningxia qegra rayonidiki budüyliridə bolsa aran 20 mingdin keprək adəm bar idi, xunga düxmən armiyisi bizning armiyimiz zhudongluk bilən taxlap qık-kan Yən'ənni wə Shənxi-Gənsu-Ningxia qegra rayonining

qılıqlıri tamamən pax bolup қalidu, bu həlk azatlıq uruxining tərəkkiyatiqa paydılık. Jaylar Jiang Jieshining "guomindahuy" qakirixi wə Yən'ən'gə hujum қılıxidin ibarət ikki ixni partiyə iqi wə partiyə sirtidikilərgə toluk qüxəndürüp, pütün partiyə, pütün armiyə wə omumhəlkni ittipaklaxturup, Jiang Jieshining hujumini tarmar kılıx, demokratik Zhongguo kurux üçün kürəx қılıxi lazim.

## 2. 1947-Yil 4-Ayning 9-Künidiki Ukturux

### Guomindang əzining gumran boluwatkan həküm-

barlıq nahiya xəhərlirini ilgir-ahir besiwaldi. Lekin düxmən Zhonggong zhongyangning bax orginini wə Xibey həlk jiefangjünini yokitix yaki ularni Huanghening xərk təripigə koqlıwetix məksidiqə yetix bu yakta tursun, bəlki armiyimizning nuroqun ketimlik kahxatkuq zərbisigə uqrap, təhminən 100 ming kixilik əskiriy küqidin ayrıldı, ahirda qegra rayondın teri-perəng bolup keletal qıkıxka məjbur boldi, armiyimiz bolsa kəng Xibeyni azat kılıx hujumiqa əqəlibilik etti. Xuning bilən billə, Xibey jəng məydanidiki armiyimiz düxmən armiyisining kəpligən asasiy budüylirini nahayiti az əskiriy küq bilən tutup turup wə yokitip, baxka jəng məydanlıridiki, əng awal Sənxi-Hebey-Shəndong-Henən jəng məydanidiki armiyimizningmu urux қılıxiqa küqlük mədət bərdi wə tezrək hujumqa etüxigə yardəm kıldı. Yoldax Mao Zedong bilən Zhonggong zhongyang wə həlk jiefangjüni zongbusi, 1947-yil 3-ayda armiyimiz Yən'əndin qekinip qıkkəndin tartıp bir yıldın keyin Xibey jəng məydanında hujumqa

ranlıqını kutkuzup kelix üçün, korqak guomindahuy qakirix, sahta asasiy kanun tüzüx, partiyimizning Nənjing, Shanghəy, Chongqingtarda turuxluk wakaləthanilirini koqlap qikirix, guomindang bilen gongchəndang otturisidiki munasiwət buzuldi, dəp elan kiliç<sup>②</sup>ka ohxax tədbirlərni kollanıqandan taxkıri, dangzhongyangımız wə həlk jiefangjüni zongbusi orunlaxkan jay—Yən'ən'gə wə Shənxi-Gənsu-Ningxia qegra rayonıqa hujum kiliç tədbirinimu kollandi.

Guomindangning bu tədbirlərni kollanıqlıqi hərgiz guomindang həkümranlıqining küqlüklüğini kərsətməydu, bəlki guomindang həkümranlıqi weyjisining adəttin taxkıri qongkurlixip kətkənligini

---

etkən'gə kədər, Shənxi-Gənsu-Ningxia qebra rayonida turiwərdi, bu pakit zor siyasi əhmiyətkə igə. U Shənxi-Gənsu-Ningxia qebra rayonidiki wə pütün məmlikətning azat rayonliridiki armiya bilən həlkning kürəx iradisini wə qəlibigə bolqan ixənqini nahayiti zor dərijidə əstürdi wə küqəytti. Yoldax Mao Zedong Shənxi-Gənsu-Ningxia qebra rayonida turoqan məzgildə, pütün məmlikətning hərkəysi səpliridiki həlk azatlık uruxıqa dawamlik yetək-qılık kilipla қalmay, bəlki Xibey jəng məydanidiki həlk azatlık uruxıqa biwasta komandanlık kiliç, muxu əsərdə otturıqə koyulqan “Shənxi-Gənsu-Ningxia qebra rayonini wə Xibey azat rayonini kət'i jənggiwar roh bilən koqdax wə kengəytix” digən məksətni qəlibilik əməlgə axurdi. Xibey jəng məydanida elip berilqan uruxlar toqrisida muxu tomdiki «Xibey jəng məydanida urux kiliç fangzheni toqrisida» wə «Xibeyda erixilgən zor qəlibigə baha wə jiefangjünninq armiyini yengiqə tər-tipkə selix hərkəti toqrisida» digən ikki əsərgə karalsun.

kərsitidu. U Yən'ən'gə wə Shənxi-Gənsu-Ningxia qegra rayonıqa hujum kilixta, aldi bilən Xibey məsilisini həl kilip, partiyimizning ong kolini kesip taxlax həmdə dangzhongyangımızni wə həlk jiefang-jüni zongbusini Xibeydin koqlap qikirix, uningdin keyin əskiriy küqini yətkəp Huabeyə qara hujum kili, xuning bilən əzining bir-birləp tarmar kiliç məksidigə yetixinimə ham hiyal kılıdu.

Yukurki əhwallarəqə asasən, zhongyang mundak karar kıldı:

1. Shənxi-Gənsu-Ningxia qegra rayonini wə Xibey azat rayonini kət'i jənggiwar roh bilən koqdax wə kengəytix lazim, bu məksətni pütünləy əməlgə axuroqili bolidu.

2. Dangzhongyangımız wə həlk jiefangjüni zongbusi Shənxi-Gənsu-Ningxia qebra rayonida turiwerixi lazim. Bu rayonning yər xaraiti əplik, ammiwi xərt-xaraiti yahxi, aylinip hərkət kilişkə bolidiqan jayliri kəng, bihətərlik pütünləy kapalətkə igə.

3. Xuning bilən billə, hizmətkə ongay bolsun üqün zhongyang hizmət weyyüənhuyi təxkil kilinidu, u Sənxi əlkisining qərbəyi ximalıqə yaki baxka muwapiq jayqa berip, zhongyang tapxuroqan hizmətlərni ixləydu.

Yukuridiki 3 türlük ix etkən ayda karar kilinip, ayrim-ayrim yoloqə koyuldu. Buni alahidə ukturimiz.

## Izahlar

① Bu—1946-yil 7-ayning bexidin 11-ayning 13-künigiqə elinəqan tongji.

② 1947-yil 2-ayning 27-, 28-künliri guomindang həkumiti Zhongguo gongchəndangining Nənjing, Shanghai, Chongqinglarda turup tənpən wə alakə ixlirini elip baridiqan barlik wəkilliri wə hadimlirini qəklən'gən muddət iqidə kaytip ketixkə məjbur kildi. 1947-yil 3-ayning 15-küni guomindang zhongyangi 3-omumyiqliqını qakirdı, bu yığında Jiang Jieshi guomindang bilən gongchəndang otturisidiki munasiwətning buzuləqanlıqını, uruxni ahirətiqə elip berixkə bəl baqlıqanlıqını jakalidi.

# XIBEY JƏNG MƏYDANIDA URUX KILIX FANGZHENI TOOIRISIDA\*

(1947- yil 4-ayning 15- künü)

1. Düxmən hazır helila halsiridi, əmma rasa halsirap kətmidi; düxmən axlik tərəptin helila kiynaldi, əmma taza kiynılıp kətmidi. Armiyimiz düxmənning 31-lüsü<sup>①</sup>ni yokatqandan keyin, gərqə düxmənni kepləp yokatmioğan bolsimu, lekin 20 kün iqidə düxmənni heli halsiritix wə axlik jəhəttin heli kisix məksidigə yətti, xuning bilən, buningdin keyin düxmənni rasa halsiritix, axlıktın üzüp köyux wə əng ahirda yokitix üçün paydilik xarait yaritiwaldı.

2. Hazır düxmənning fangzheni, halsirioğunuşa, axlıktın kisiloğunuşa karimastın, armiyimizning assasiy küqini Huanghening xərk təripigə koqlıwetix, uningdin keyin Suyde, Mizhi nahiyilirini əmal kılıp, əskiriy küqini bəlüp, koxunlirimizni "toluk yokitix". Düxmən 3-ayning 31-künü Qingjiən'gə

---

\* Bu—yoldax Mao Zedong Xibey yezhənjünigə əwətkən diənbao. U wakıttiki Xibey yezhənjünü Peng Dehuay, He Long, Xi Zhongxün qatarlıq yoldaxlar rəhbərlik kılqan Shənxī-Gənsu-Ningxia azat rayoni wə Sənxi-Suyyūən azat rayonidiki həlk jiefangjünidin tərkip tapkan idi.

yetip baroqandanın keyin, dərhal ximaloqa yürüx kilmidi, buningdin məksidi bizning mengiximizə qədər yox idi; düxmənning qərpkə yürüx kilip Wayaobao xəhrigə kirməkqi boluxi bizni Suyde, Mizhi nahiyilirigə koqlax üçün idi. Hazır armiyimizning barlıqını bilip қaloqanlıktın, ular yənə Wayaobao xəhrining jənubi wə qərbigə kayrılıp, andin Wayaobao xəhrigə karap yürüp, bizni ximaloqa koqlıwətməkqi boldi.

3. Bizning fangzhenimiz ilgiriki qarını dawamlaxturup, düxmənni hazırkı rayonlarda yənə bir məzgil (bir ayqə) aylandurup turux, buning bilən düxmənni rasa halsirax wə axlıktın taza kisilik dərijisigə qüxürüp, andin pəyt tepip yokitix məksidigə yetix. Armiyimizning asasiy küqi ximaloqa berip Yulin nahiyisigə hujum kilixka aldirimaslıqı xuningdək jənupka berip düxmənning arka yollırıqa hujum kilixkimu aldirimaslıqı kerək. Zhihuyyüənlərgə, jəngqilərgə wə həlk ammisioqa armiyimizning bu qarisining düxmənni təltəküs yengixning mukərrər yoli ikənligini qüxəndürük lazımlı. Düxmənni rasa halsiratmay wə pütünləy aq қaldurmay turup, əng ahırkı qəlibini kolqa kəltürük mümkün əməs. Bu qarə “kiynax” zhənshusi dəp atılıdu, bu düxmənni kiynap maqdursızlandurup, andin yokitix digən söz.

4. Hazır silər Wayaobao xəhrining xərkə wə ximalidiki jaylarda turuwatisilər, düxmənni Wayaobao xəhrining ximalioqa tartıx əng paydılık; andin

düxmənning Liao Ang<sup>②</sup> komandanlıq idiki ajiz kisi-mioqa hujum kilip, düxmənni xərkəkə tartınglar; uningdin keyin Ənsəy tərəpkə kayrilip, düxmənni yənə qərpkə tartınglar.

5. Lekin silər birnəqqə kün iqidila 359-lüğə (pütün kismioqa) jənupka uxtumtut hujum kılıx təy-yarlıqını tamamlax toqrisida buyruk beringlar, u bir həptidin keyin jənupka berip, Yənchang-Yən'ən sepining jənubidiki, Yichuən-Luochuən sepining ximalidiki jaylarqa uxtumtut hujum kilip, düxmənning axlik toxux yolunu kesip taxlax wəzipisini əz üstigə alsun.

6. Yukuridiki pikirlərning muwəapiq bolqan-bolmioqanlıqı toqrisida jawap kütimən.

### Izahlar

① Xibey həlk jiefangjüni Yən'əndin zhudongluk bilən qekinip qıqlıqdan keyin, azqına əskiriy küq bilən düxmənning asasiy küqini Ənsəygə (Yən'ənning qərbiy ximalida) aldad elip kirdi, asasiy küqimiz Yən'ənning xərkiy ximalidiki Qinghuabiən rayoniqa məküp, düxmənni yokitix üqün pursət kütüp turdi. 1947-yil 3-ayning 25-küni, guomindang armiyisi Hu Zongnən kisimininə eżgərtip təxkil kılınoğan 27-shi 31-lüsining lübusi 1 tuən əski-rini baxlap, armiyimiz məküp turoğan dairə iqigə kirdi, armiyimiz 1 saəttin keprək jəng kılıp, düxmənni pütünləy yokattı.

② Liao Ang guomindang armiyisi Hu Zongnən kisimininə eżgərtip təxkil kılınoğan 76-shisining shizhangi idi, keyin, 1947-yil 10-ayning 11-küni Qingjiən jengidə armiyimiz təripidin tirik tutuwelinən.

# JIANG JIESHI HƏKÜMITİ OMUM-HƏLK MUHASIRISIDƏ ҚALDI\*

(1947- yil 5- ayning 30- künü)

Omumhəlk bilən düxmənləxkən Jiang Jieshi həkümiti hazır əzining omumhəlk muhasirisidə қalqanlıqını tuydi. Məyli hərbi səptə bolsun, yaxşı siyasi səptə bolsun, Jiang Jieshi həkümiti məqlup boldı, u əzi düxmən dəp elan kiloqan küqlər təripidin muhasirigə elindi həmdə buningdin kutulup qikixning amalini tapalmay қaldi.

Jiang Jieshi wətən satkuq guruhi wə uning həjayini Amerika jahan'gırları wəziyətni hata məlqərlidi. Ular əz küqini tolimu yukuri, həlk küqini tolimu təwən məlqərlidi. Ular ikkinqi dunya uruxidin keyinki Zhongguo wə dunyanı burunkiąqə ohxax

\* Bu—yoldax Mao Zedong Xinhuaşə üçün yezip bərgən ping-lun. Bu pinglunda, Zhongguodiki wəkələr tərəkkiyatining kixilər pərizidikidin tezrək boluwatkanlıqı kərsitilgən, həlk Zhongguo inkilawining məmlikət boyiqə qəlibə kazinnixi üçün həmmə zərür xərtlərni tez təyyar laxka qakırılıqan. Aldinala kılınoqan bu həküm uzak etməyla ispatlandı. Yoldax Mao Zedong bu pinglunni wə «Xibey jəng məydanında urux kılıx sangzheni toqrisida»ni ximaliy Shənxining Jingbiən nahiyisidiki Wangjiawən kəntidə yazoqan idi.

dəp karap, heqkandak xəy'ini əzgərtixkə yol koy-midi, əzlirining iradisigə heqkimning hilaplik kili-xi-qə yol koymidi. Yaponiyə təslim bolqandanın keyin, ular Zhongguoda burunki kona tərtipni əsligə kəltürüx əkararioqa kəldi. Jiang Jieshi wətən satkuq həküməti siyasi jəhəttə kengixix, hərbi jəhəttə kelixtürüxkə ohxax aldamqılık yolları bilən wakitni kolqa kəltürüwalqandanın keyin, 2 milyon kixilik koxununu səpərwər kılıp, omumyüzlük hujum kozıldı.

Zhongguo ziminida ikki səp barlikka kəldi. Jiang Jieshi baskunqi armiyisi bilən həlk jiefang-jüni otturisidiki urux – bu, birinqi səp. Hazır yənə ikkinqi səp barlikka kəldi, u bolsimu uluk, həkkani okuquqlar hərkəti bilən Jiang Jieshi əksiyətqi həküməti otturisidiki kəskin kürəx<sup>①</sup>. Okuquqlar hərkətinin xoari tamak, teqlik, ərkinlik tələp kiliş, yəni aqarqılıkka, iqliki uruxka wə ziyankəxlilikə əkarxi turux. Jiang Jieshi «Jəmiyat tərtiwini saklax-nıng wakitlik qarisi»<sup>②</sup>ni elan kıldı. Jiang Jieshining hərbi, sakqi, xiənbinq wə ixpiyonliri bilən okuquqlar ammisi otturisida həmmila jayda tokunux bolu-watidu. Jiang Jieshi kuruk kol okuquqlar oja koloja elix, kamax, urux, kirix-qepixka ohxax zorluklar bilən əkarxi turdi, buning bilən okuquqlar hərkəti kündin-kün'gə kengiyip kətti. Jamaət hesdaxlioqı pütünləy okuquqlar tərəptə boldi, Jiang Jieshi wə uning əjalqılıri tamamən yitim kəldi, Jiang Jieshining yirtkuq əpti-bəxirisini pütünləy axkara boldi.

Okuquqlar hərkiti—pütün həlk hərkitining bir kismi. Okuquqlar hərkitining əwj elixi pütün həlk hərkitining əwj elixini mukərrər halda aloqa süridi. Buni burunkı 4-may hərkiti dəwridiki wə 9-dikabir hərkiti dəwridiki tarhiy təjribilər ispatlıqan.

Amerika jahan'gırlığı wə uning ojalqisi Jiang Jieshi Yapon jahan'gırligining wə uning ojalqisi Wang Jingweyning ornini besip, Zhongguoni Amerikining mustəmlikisigə aylandurux siyasitini, iqlik urux kozəqx siyasitini wə faxistik-hakim mutlək həkümranlıqını küqəytix siyasitini kollinip, əzlirinin pütün məmlikət həlkining düxmini ikənligini elan kilip koydi, pütün məmlikəttiki hər təbikə həlkini aqarqılık wə əlüm girwigigə apirip koydi, buning bilən pütün məmlikəttiki hər təbikə həlkini ittipaklıxip Jiang Jieshi əksiyətqi həkümítigə ərəxi hayat-mamat kürixi elip berixka məjbur boldi wə bu kürəxni tez rawajlandurdi. Pütün məmlikət həlkini üqün buningdin baxka yol կalmidi. Jiang Jieshi həkümítining türlük əksiyətqil siyasətləri astida eziliwatkan, ittipaklıxip əzini ezi kutkuзux məwkəsidi turuwatkan hər təbikə Zhongguo həlkini ixqilar, dihanlar, xəhər uxxak burzuaziyisi, milli burzuaziyə, kəyming shenshilar, baxka wətənpərvərlər, az sanlık milletlər wə qət'ellərdiki Zhongguo muhajirlirini ez iqigə aldi. Bu—pütün milləting intayin kəng birliksepi.

Jiang Jieshi həkümítining uzaktın buyan yürügü-

züp kəlgən intayin əksiyətqil maliyə-iqtisadiy siyaseti hazır misli kərülmigən wətən satkuq xərtnamə yəni Zhongguo-Amerika soda xərtnamisi təripidin küqəytildi. Zhongguo-Amerika soda xərtnamisi asasında Amerikining longduən kapitali bilən Jiang Jieshining guənliao-məybən kapitalı qəmbərqəs birlixip, pütün məmlikətning iqtisadiy həyatını qanggilida tutup turmakta. Buning nətijisidə, kəqəz pulning pahallixixi qekigə yətti, mal bahası misli kərülmigən dərijidə ərlidi, milli soda-sanaət kündin-kün'gə wəyran boldi, əmgəkqi amma, həkumət hadimliri wə maaripqılarning turmuxi kündin-kün'gə yamanlaxtı. Bu hal hər təbikə həlkini ittipaklıxip halakəttin kutulux üqün kürəx elip barmisa bolmaydiqan kılıp koydı.

Hərbi basturux wə siyasi aldamqılık Jiang Jieshining əzininə əksiyətqil həkümranlıqını saklap kelixtili ikki asasiy korali, kixilər bu korallarning tez paqakliniwatkanlıqını kərməktə.

Jiang Jieshi armiyisi məyli kəysi jəng məydanda bolsun məqlup boldi. Bultur 7-aydin həziroğan kədər bolqan 11 ay iqidə uning muntizim armiyisidinla təhminən 90 lü yokitildi. Həzir ularning bultur Changchunni, Chengdeni, Zhangjiakouni, Hezeni, Huəyyinni, Əndongni besiwalqan wakitlirdiki həywiti əlmidila əməs, hətta bu yil Linyini, Yən'ənni besiwalqan wakitliridiki həywitu əlmidi. Jiang Jieshi, Chen Chenglar həlk jiefangjüni-

ning küqini wə həlk jiefangjünining urux kılıx usullirini hata məlqərləp, ularning qekinixini kor-kunqaklik, birkənqə xəhərni taxlap qikixini məqlup bolqanlıq dəp karap, 3 ay yaki 6 ay iqidə guənney məsilisini həl kılıx, andin keyin Dongbey məsilisini həl kılıx hiyalida bolqan idi. Lekin 10 aydin keyin, Jiang Jieshining barlıq baskunqi köxonliri halakət girdawioqa berip yətti, azat rayonlar həlkining wə həlk jiefangjünining katmu-kat muhasiri-sigə qüxüp kaldı, buningdin kutuluxi nahayiti təs.

Jiang Jieshi armiyisining aldinkı səptə məqlup bolqanlıqı toqrisidiki həwərlər arka səpkə kündin-kün'gə kəpləp tarkalmakta, Jiang Jieshi əksiyətqi həkümítining zulmi astida nəpəs alalmay kalqan kəng həlk ammisi əzini ruslap, kəddini kətirixtin ümit barlıqını kündin-kün'gə hes kilmakta. Dəl muxu wakitta Jiang Jieshining həmmə siyasi aladamqlikları uning tez-tez otturiqə qikirixi bilən tez-tez wəyran bolup turdi. Birər ixmu əksiyətqilərning kütkən yeridin qikmidi. Ularning guomindahuy qakirip asasiy ənanın tütük, bir partiyilik həkümətni kəp partiyilik həkümətkə əzgərtix digən nimilərni koyuxtin məksidi Zhongguo gongchəndangini wə baxka demokratik küqlərni yitim əldurux idi; nətijə buning əksiqə bolup qikti, yitim kalqan Zhongguo gongchəndangi əməs, heqkandak demokratik küqlərə əməs, bəlki əksiyətqilərning əzi boldi. Xuningdin keyin Zhongguo həlkə əz təjribiliri-

din Jiang Jieshining guomindahuyining nimə ikənligini, Jiang Jieshi asasiy kanunining nimə ikənligini, Jiang Jieshining kəp partiyilik həkümətinin nimə ikənligini bildi. Buningdin burun Zhongguo həlkə arisida nuroqun kixilər, asasən ottura təbikidikilər Jiang Jieshining bu nəyrənglirigə nisbətən azdur-kəptur ham hiyalda bolup kəlgən idi. Jiang Jieshining teqlik tənpəni digən nimisigimu xundak ham hiyalda bolup kəlgən idi. Jiang Jieshi urux tohtitix toqrırisidiki birkənqə ketimlik səltənətlik keliximlərning heqnimisini koymay yırtıp taxlıqandan keyin wə teqlikni tələp kılqan, iqli uruxka karxi turoqan okuquqilar ammisiqə nəyzə bilən hərpəygəndin keyin, aldamqılıq qərizidə bolqan yaki siyasi jəhəttə kılqə təjribisi bolmioqan kixilərdin baxka heqkandak kixi Jiang Jieshining teqlik tənpəni digən nimisigə ixənməydiqan bolup kaldi.

Barlik wəkələr bizning məlqirimizning toqrılıqını ispatladı. Biz kixilərgə, Jiang Jieshi həküməti baxka nərsə əməs, pəkət wətən satkuqi, iqli urux kozəlioquqi, hakim mutlək həkümət, dəp üzlüksiz kərsitip kəldük. Bu həkümət iqli urux wastisi bilən Zhongguo gongchəndangini wə barlik demokratik küqlərni ujukturuwetip, Zhongguoni Amerikining mustəmləkisigə aylandurux wə əzining hakim mutlək həküməranlıqını saklap kelix məksidigə yətməkqi boldi. Bu həkümət xundak əksiyətqil siyasətlərni kollanoqanlıktın, uning siyasi jəhəttə heqkandak

inawiti wə heqkandak küqi kalmidi. Jiang Jieshi həkümitining küqlüklügi pəkət wakitlik wə yüzəki hadisə, u—əmiliyyəttə bolsa kərünüxi kaltis, əslı halsiz həkumət. Uning hujumini məyli əndək jayda wə əndəkla səptə bolsun yənggili bolidu. Uning istikbali mukərrər yosunda həmməni əzidinizar kılıx wə pütünləy gum boluxtin ibarət bolidu. Həmmə wəkələr bu məlqərlərning toqrilioqını ispatlıdi wə dawamlik ispatlaydu.

Zhongguodiki wəkələrning tərəkkiyati kixilərning pərizidikidin tezrək boluwatidu. Bir tərəptin, həlk jiefangjünining əqəlibə kazinixi, yənə bir tərəptin, Jiang Jieshining kol astidiki rayonlarda həlk kürixinin ilgirilixi sür'ət jəhəttin nəhayiti tez bolmakta. Teq, demokratik, mustəkil yengi Zhongguo kurux üçün Zhongguo həlkə həmmə zərür xərtlərni tez təyyarlıxi kerək.

### Izahlar

① 1946-yıl 12-aydin baxlap, həlk azatlık uruxining rawajlinixi arkısında, guomindang həkümrənlük kılıp turqan rayonlardıki kəng okuquqıllarning aqarqılıkkə, iqliki uruxka wə ziyankəxlikkə karxi demokratik-wətənpərvərlik hərkətidə yengi yüksəlixlər boldı, bu hərkət pəydin-pəy Jiang Jieshining əksiyətqil həkümrəlioqıja karxi kürəxning 2-sepi bolup xəkilləndi. 1946-yıl 12-ayning ahiridin 1947-yıl 1-ayning baxlırioqıqə Beyping, Tiənjin, Shanghəy, Nənjing qatarlıq birkanqə on qong wə ottura xəhərdə 500 mingdin artuk okuquqi arkimu-arka okux taxlap wə namayix etküzüp, Amerika əskərlirinin Beyjing daxüening kız okuquqısiqa baskunqılık kılıqan yawuzluqıqə etiraz bildürdi wə Amerika

köxonlirining Zhongguodin qıkip ketixini tələp kıldı. Bu kürəx tezdin ixqilar, okutkuqilar wə baxka həlk ammisining kollixiqa igə boldi. 1947-yil 5-ayning 4-küni Shanghəydiki məktəplərning okuquqiliri namayix etküzüp, iqli uruxka karxi turdi. Xuning bilən bir wakitta, Shanghəydə ixqilar wə okuquqilardin 8 ming kixi guomindangning sakqi idarisini körxiyalıqan wəkə yüzbərdi. Bu wətənpərvərlik hərkət dərhal Nənjing, Beyping, Hangzhou, Shenyang, Qingdao wə Kəyfengdə oxhax nuroqun xəhərgə kengəydi. Guomindang əksiyətqiliri okuquqilarning wətənpərvərlik-demokratik hərkitigə nisbətən intayın wəhxiyanə basturux qarılırinı kəlləndi. 5-ayning 20-küni birlə wakitta Nənjing wə Tiənjin xəhərliridə 100 din artuk okuquqini urup zəhmiləndürüp wə kolqa elip, məxhur "20-may ənlik wəkəsi"ni tuqdurdı. Lekin okuquqilarning wətənpərvərlik hərkitini kəng həlk kollıqanlıktın basturup ketəlmidi. Okuquqilarning "aşarqılıkka, iqli uruxka wə ziyanəxlikke karxi turux"ni xoar kılqan okux taxlax, namayix etküzüx hərkətləri wə ixqilarning ix taxlixi, okutkuqilarning dərs taxlixiqa oxhax hər sahə həlkining Amerika jahan'girligə wə Jiang Jieshiqa karxi kürəxliri xu qaçda 60 tin artuk qong wə ottura xəhərgə kengəydi. 1948-yil 5-ayda Shanghəy okuquqiliri yənə mədiniyat, ahbarat sahəsidikilər wə baxka sahədikilər bilən birlikdə Amerikining Yapon tajawuzqi küqlirini yələp tirildürüxicə karxi wətənpərvərlik hərkətni əwj aldurdı, bu hərkətmü baxka nuroqun xəhərlərgə tezdin kengəydi. Okuquqilarning wətənpərvərlik kürəxliri taki inkilap məmlikət boyiqə qəlibə kazanqanqa kədər tohitmay, guomindangoja kəttik zərbə berip kəldi.

② Jiang Jieshi höküməti 1947-yil 5-ayning 18-küni (Jəmiyat tərtiwinə saklaxning wakitlik qarisi) digən nimini elan kılip, həlkətin 10 din artuk kixinin birlixip tələp koyuxini wə hərkan-dak ix taxlax, okux taxlax, namayix etküzüxnı kəttik mən'i kıldı, xuningdək jaylardiki guomindang hökümətlirigə həlkning wətənpərvərlik-demokratik hərkətlərini ənlik türdə basturidiqan "zərfür tədbir" wə "jiddi qarə" digən nimilərni əllininixkə həkük bərdi.

# AZATLIK URUXNING IKKINQI YILIDIKI ZHƏNLÜELIK FANGZHEN\*

(1947-yil 9-ayning 1-küni)

1. Uruxning birinqi yilida (bultur 7-aydin bu yil 6-ayqiqə) düxmənning muntizim armiyisidin 97 yerim lü—780 ming adəm, körqak қoxun, baoəndüygə ohxax hər hil қoxunlardın 340 ming adəm, jəmi 1 milyon 120 ming adəm yokitildi. Bu—uluk qəlibə. Bu qəlibə düxmən'gə eçir zərbə bolup, pütkül düxmən lagirida intayın qongkur məqlubiyət kəypiyatini pəyda kıldı, pütün məmlikət

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqiga karatkan yolyoruqi, u qədə yoldax Mao Zedong bilən Zhonggong zhongyang ximaliy Shənxidiki Jiaxiən nahiyisining Zhuguənzhəy kəntidə turatti. Bu yolyorukta, azatlik uruxning ikkinqi yilidiki tüp wəzipə asasıy küq bilən guomindang rayonliriqa etüp urux kılıx, iqliki səptə urux kılıxtin taxki səptə urux kılıxka etüx yəni zhənlüelik mudapiə baskuqidin zhənlüelik hujum baskuqıqa etüxtin ibarət, dəp bəlgilən'gən. Həlk jiefang-jüni yoldax Mao Zedong bəlgililən zhənlüelik pilan boyiqə 1947-yil 7-aydin 9-ayqiqə pütün məmlikət kələmlik hujumqa etti. Sənxi-Hebey-Shəndong-Henən yezhənjünü

həlkini hoxallandurdi, armiyimizning barlıq düxmən armiyisini yokitixi, əng ahirki qəlibini koloşa kəltürüxi üçün asas selip bərdi.

2. Uruxning birinqi yılıda düxmən əzinin 248 muntizim lüsidin 1 milyon 600 mingdin artuk kixisi bar 218 lüsü wə alahidə kisimliri (dengiz armiyisi, hawa armiyisi, topqi kisimliri, gongbing kisimliri, zhuangjiabing kisimliri), korqak koxunlar, katnax sakqi budüyliri, baoən budüyliri bolup 1 milyonqa yekin kixisi bar koxun bilən azat rayonlirimizə kəng türdə hujum kılqan idi. Armiyimiz, zhənlüe jəhəttə, iqliki səptə urux kiliç fangzhenini toqra kollinip, 300 mingdin oxuk adəmning kurban boluxi wə yaridar boluxıqa, kəng kələmlik yərlərning düxmən teripidin besiwellinixiqa karimay, hər wakit wə hər jayda zhudong orunda turup kəldi, xuning nətijisidə, düxmənnin 1 milyon 120

---

6-ayning 30-küni Shəndongning qərbiy jənup rayonida Huanghedin bəsüp etti, 8-ayning 1-on küni iqidə, Long-Hey təmüryolidin etüp, Dabieshən teqiqə karap ilgirilidi. Sənxi-Hebey-Shəndong-Henən yezhənjünining Təyyüe bingtənəni 8-ayning 3-on küni iqidə, jənubiy Sənxitə Huanghedin bəsüp etüp, qərbiy Henən rayoniqa karap ilgirilidi. Huadong yezhənjünü düxmənnin nuktilik hujumini tarmar kılqandin keyin, 9-ayning bexida Shəndongning qərbiy jənup rayoniqa karap ilgirilidi. Huadong yezhənjünining Shəndong bingtənəni 9-aydin baxlap Jiaodong rayonidiki düxmən'gə karxi hujum uruxini baxladı. Xibey yezhənjünü 8-ayning 3-on küni iqidə қayturma hujumıqa etti. Sənxi-Chaher-Hebey yezhənjünü 9-ayning

ming adimini yokitixka muwəppək boldi, düxmən armiyisini parqılap taxlidi, əzini qenikturdi wə zoraytti həmdə Dongbey, Rehe, xərkəy Hebey, jənubiy Sənxi, ximaliy Henənlərdə zhənlüelik katurma hujumqa etüp, kəng kələmlik yərlerni katuruwaldi wə yengidin azat kıldı<sup>①</sup>.

3. Armiyimizning uruxning ikkinqi yilidiki tüp wəzipisi: pütün məmlikət mikyasıda katurma hujum kozqaxtin yəni asasiy küq bilən taxki səpkə etüp urux kılıx, uruxni guomindang rayonlarioja sürüxtin, taxki səptə düxmənni kepləp yokitip, guomindangning uruxni azat rayonlarqa dawamlıq sürüx, azat rayonlarning adəm küqi wə maddi küqini tehimu kəp buzoqunqılıkka wə qikimoja uqrıtix, bizni uzakka bərdaxlıq berəlməydiqan kilip koyux qərizidiki eksil'inkilawiy zhənlüelik fangzhenini üzül-kesil buzup taxlaxtin ibarət. Armiyimizning

---

bexida Beyping-Hənkou təmürölining ximaliy kismidiki düxmən'gə karxi hujum uruxini baxladı. Dongbey yezhənjüni Dongbey boyiqə yazlık hujumqa ulapla, 9-aydin baxlap Changchun, Jilin, Siping rayonlirida wə Beyping-Liaoning təmüröli boyioja jaylaxkan Jinxi nahiyisidin Yixiən nahiyisigiqə bolqan arılıktiki rayonlarda kəng kələmlik küzlük hujumqa etti. Bu jəng məydanlıridiki hujumlarning həmmisi həlk jiefangjünining omumyzluk hujumqa etüixinin ibarət omumi wəziyətni xəkilləndürdi. Həlk jiefangjünining kəng türdə hujumqa etüxi azatlıq uruxni burulux nuktisiqa elip kəldi wə urux wəziyitining tüptin eżgərgənligini kərsətti. Muxu tomdiki «Hazırkı wəziyət wə bizning wəzipimiz» digən əsərgə karalsın.

uruxning ikkinqi yilidiki kismen wəzipisi: bir kisim asasiy küqni wə kepligən yərlik budüylərni ajritip, iqliki səptə dawamlik urux kılıp, iqliki səptiki düxmənni yoktitip, koldin kətkən jaylarnı kayturuveliqtin ibarət.

4. Armiyimiz taxki səptə urux kılıx, uruxni guomindang rayonliriqa sürüx fangzhenini ijra kılıxta, əlwəttə, nuroqun kiyinqilikka uqrayıdu. Qunki guomindang rayonliriqa berip yengi genjüdilərni bərpa kılıx üçün wakit kerək, nuroqun ketim kayta-kayta yətkilip yürüp kılınidiqan hərkətqan uruxlarda düxmənni kəpləp yokitix, ammini əkozqax, yər təksim kılıx, hakimiyyət əkurux wə həlk korallik küqlirini wujutka kəltürüxkə toqra kelidu, xundak kılıqandila, mustəhkəm genjüdilərni bərpa kılıqili bolidu. Xuningətiqə kiyinqiliklər az bolmayıdu. Lakin, bundak kiyinqiliklərni yənggili bolidu wə yengix lazim. Qunki düxmən tehimu parqilinixkə məjbur bolidu-də, kəng rayonlar armiyimizning hərkətqan urux elip baridiqan jəng məydanlırı bolup əlidu, buning bilən u jaylarda yündongzhən kılıqili bolidu; u jaylardiki kəng həlk ammisi guomindangdin kattik nəprətlinidu, armiyimizni himayə əlidu; gərqə bir kisim düxmən koxunu bir kədər küqlük jənggiwarlıkkə igə bolsimu, lekin, omumən, düxmən armiyisining rohi bir yıldın ilgirikigə kariqanda kəp qüxüp kətti, uning jənggiwarlıqimu bir yıldın ilgirikigə kariqanda kəp ajizlap kətti.

5. Guomindang rayonlirioja berip urux kılıp qəlibə kazinixning aqkuqi: birinqidin, urux pəytini tutuxka mahir bolux, kəhrimanlik, kət'iyyətlik kərsitix, qəlibilik jəngni kəprək kilix; ikkinqidin, ammini kolqa kəltürük siyasetini kət'i ijra kılıp, kəng ammini mənpəətkə igə kılıp, ularni armiyimiz tərəptə turidiqan kilix. Muxu ikki ixni orunlaydiqanla bolsak, qəlibə kazinimiz.

6. Düxmən armiyisining jaylixixi bu yil 8-ayning ahiriqiqə mundak: yokitilojanlıri bilən əjəllik zərbigə uqrıqanlarını koxup hesaplıqanda, jənubiy səptə 157 lü, ximaliy səptə 70 lü, guomindang arkə sepidə 21 lü bolup, məmlikət boyiqə yənilə jəmi 248 lü, əmiliyəttiki adəm sani təhminən 1 milyon 500 ming kixi; alahidə budüylər, korqak koxunlar, katnax sakqılıri, baoən budüylər təhminən 1 milyon 200 ming kixi; düxmənning arkə səp hərbi organlidikini jənggə katnaxmaydiqan hadimlər təhminən 1 milyon kixi; dimək, düxmənning pütün armiyisi təhminən 3 milyon 700 ming kixi. Düxmənning jənubiy səptiki koxunlidikini Gu Zhutong xitongidikisi 117 lü, Cheng Qiən xitongidikisi wə baxkiliri bolup 7 lü, Hu Zongnən xitongidikisi 33 lü. Gu Zhutong koxuning 117 lüsidiñ biz tərəptin yokitilojan wə əjəllik zərbigə uqrıqanlıri 63 lü. Uning bir kismini tehi toluklıwalalmidi; bir kismini gərqə toluklıwalıqan bolsimu, lekin adəm sani nahayiti az, jənggiwarlıqı nahayiti ajiz; yənə

bir kismi gərqə heli kəp adəm wə koral bilən toluklanoğan, jənggiwarliojimu məlum dərijidə əsligə kəltürulgən bolsimu, lekin yənilə awalkı halitidin heli yirakta turmakta. Tehi yokitilmışan wə əjəllik zərbigə uqrımıqanlırları pəkət 54 lü. Gu Zhutongning barlıq koxunidin mudapiəgə wə pəkət yərlik dairidə yətkəp ixlitixkə yaraydiqanlırları 82-85 lüni təxkil ətildi, zhənlüelik yətkəp ixlitixkə yaraydiqanlırları pəkət 32-35 lü. Cheng Qiən xitongi wə baxkılarning bolup 7 lü, omumən, mudapiə wəzipisini etəxkila yaraydu, ulardin 1 lü əjəllik zərbigə uqriqan. Hu Zongnən xitongidiki (Bu Lənzhouning xərkidikisini, Ningxia bilən Yülinning jənubidikisini, Linfen bilən Luoyangning qərbidikisini ez iqigə alıdu) 33 lüdün yokitiloğan wə əjəllik zərbigə uqrıqanlırları 12 lü, zhənlüelik yətkəp ixlitixkə yaraydiqanlırları pəkət 7 lü, kaloğanlırları mudapiə wəzipisinila etəydu. Ximaliy səptiki düxmən koxuni jəmi 70 lü. Uning iqidə Dongbey xitongidikisi 26 lü bolup, uningdin 16 lü yokitildi wə əjəllik zərbigə uqridi; Sun Liənzhong xitongidikisi 19 lü bolup, uningdin 8 lü yokitildi wə əjəllik zərbigə uqridi; Fu Zuoyining 10 lüsü bolup, uningdin 2 lü əjəllik zərbigə uqridi; Yən Xishənning 15 lüsü bolup, uningdin 9 lü yokitildi wə əjəllik zərbigə uqridi. Düxmənning bu koxunları hazırlı, omumən, mudapiə halitigə qüxüp qaldı, yetkililər yürüp urux əkiləydiqan əskiriy küqi pəkət

az bir kisminila təxkil қılıdu. Guomindangning arka səptə mudapiə wəzipisini etəp turqan əskiriy küqi aran 21 lü. Buningdin 8 lüsü Xinjiang wə qərbiy Gənsuda, 7 lüsü Sichuən wə Xikangda, 2 lüsü Yunnəndə, 2 lüsü (yəni yokitilqan 69-shi) Guangdongda, 2 lüsü Təywəndə; Hunən, Guangxi, Guyzhou, Fujıən, Zhejiang, Jiangxi əlkilirining həqkaysisida muntizim armiyisi yok. Guomindang Amerikining yardımı astida bu yil 1 milyon əskər elip, aldinki səpni toluklimakqi həm birkənqə yengi lü wə birkənqə toluklanqan tuənni yetixturməkqi. Lekin, armiyımız, uruxning birinqi yilida hər ayda ottura hesap bilən düxmənning 8 lüsini yokatkinidək, ikkinqi yildimu yənə düxmənning 96-100 lüsini yokitalisa (7-, 8-aylarda düxmənning 16 yerim lüsini yokattı), düxmən armiyisi tehimu kəp ajizlaydu, uning zhənlüelik yətkilip yürüp urux kılıdiqan əskiriy küqi aziyip, əng təwən dərijigə qüxidu-də, pütün məmlilikətning həmmə yeridə jəzmən mudapiə orniqə qüxükə məjbür bolidu, həmmə jayda armiyimizning hujumiqə uqrayıdu. Guomindang 1 milyon əskər elixni, yengi lü wə toluklanqan tuənlərni yetixtürüxnı pilanlawatkan bolsimu, u heqnimigə dal bolalmaydu. Guomindang əskər elixta tutuwelix wə setiwelix usulinila kollinidu, xunga uni 1 milyonqa yətküzüxi kiyin, uning üstigə, keqip ketidi-qanlırimu heli kəp bolidu. Armiyımız taxki səptə urux kılıx fangzhenini ijra kilqanda, düxmənning

adəm küqi mənbəsi wə maddi mənbəsinimu taraytixi mümkün.

7. Armiyimizning urux kilix fangzheni yənilə etkəndə bəlgilən'gənlərdin ibarət bolidu: aldi bilən tarkak wə tayanqsız düxmən'gə zərbə berix (Bir ketimda birnəqqə lügə zərbə beridioqan, məsilən, bu yıl 2-aydiki Ləywu zhənyisi<sup>②</sup>gə, 7-aydiki qərbiy jənubiy Shəndong zhənyisi<sup>③</sup>gə ohxax kəng kələmlik yokitix haraktırıda bolqan zhənyilərni ez iqigə alidi), andin keyin, toplanoqan wə küqlük düxmən'gə zərbə berix. Aldi bilən ottura, kiqik xəhərlərni wə kəng yezilarni elix, andin keyin qong xəhərlərni elix. Jaylarni saklap kelix wə tartiwelixni asasiy nixan kilmastın, düxmənning janlıq küqlirini yokitixni asasiy nixan kilix; jaylarni saklap kelix yaki tartiwelix düxmənning janlıq küqlirini yokitixning nətijisi, jaylarni ahirki ketim saklap kelix yaki tartiwelix bolsa, kəpinqə, nuroqun ketim koldin-koloqa etüx bilənla əməlgə axidu. Hər ketimlik jəngdə mutlək üstün əskiriy küqni toplap, düxmənni tət tərəptin korxap, pütünləy yokitixka tirixix, tordin qüxürüp koymaslık. Pəwkul'adde əhwalda bolsa düxmən'gə əjəllik zərbə berix usulini kollinip, yəni barlıq küqni toplap, düxmən'gə udul-din həmdə bir kaniti yaki ikki kanitidin hujum kilip, uning bir kismini yokitix, yənə bir kismini tarmar kilix məksidigə yetix, xundak kilip, armiyimizning əskiriy küqni tez yətkəp, düxmən armiyisining

baxka kisimlirioja ejellik zerbə berixi üçün imkani-yət tuqdurux. Bir tərəptin, təyyarlıqı bolmıqan jəngni kılmaslikka, ixənqlik bolmıqan jəngni kılmaslikka dikkət kılıx, hər bir jəngni təyyarlik bilən kılıxka tirixix, düxmən bilən əzimizning xərtliri selixturmisida qəlibə kazinix ixənqi boluxka tirixix; yənə bir tərəptin, baturluk bilən jəng kılıdiqan, əzini kurban kılıxtın ayanmaydiqan, herix-qarqaxtin korkmaydiqan wə üzməy urux kılıdiqan (yəni kışka muddət iqidə uda birnəqqə ketim urux kılıdiqan) yahxi istilni jari kildurux lazim. Düxmənni ornidin əkozqap, yündongzhən kılıxka tirixix lazim, əmma, xuning bilən billə, düxmənning jüdiən wə xəhərlirini kəpləp tartiwelix üçün, zhəndiqə hujum kılıx zhənshusini üginixkə, topqi kisimlar, gongbing kisimlar kuruluxini küqəytixkə intayın kəp etiwar berix lazim. Mudapiəsi ajiz bolqan barlık jüdiən wə xəhərlərni kət'i tartiwelix, mudapiəsi ottura hal bolqan həm mohitmu yar bərgən barlık jüdiən wə xəhərlərni pəytkə karap tartiwelix, mudapiəsi mustəhkəm bolqan barlık jüdiən wə xəhərlərni bolsa waktingə koyup turux. Düxməndin əqənimət elinojan barlık korallar bilən wə əsir elinojanlar-nıning kəp kismi (80-90 pirsəntni təxkil kılıdiqan əskərlər wə az sanlık tewən dərijilik jün'guənlər) bilən əzimizni toluklax. Asasən, düxmən armiyisidin wə guomindang rayonliridin toluklax, pəkət bir kisminila kona azat rayonlardın toluklax kerək,

bolupmu jənubiy səptiki қoxunlirimiz xundak kilixi kerək. Barlıq yengi wə kona azat rayonlarda yər islahatini kət'i yürgütüx (Bu uzak muddətlik urux-ka bərdaxlıq berip, məmlikət boyiqə qəlibə kazinix-ning əng tüp xərti), ixləpqikirixni rawajlandurux, iqtisat kiliixni қattık yoloqa қoyux, hərbi sanaət kuruluxini küqəytix, həmmmini aldinkı səpning qəlibi-sigə karitix lazim. Xundak kiloqandila, uzak mud-dətlik urux-ka bərdaxlıq berip, məmlikət boyiqə qəlibə kazanqılı bolidu. Muxundak kılıdiqanla bol-sak, jəzmən uzak muddətlik urux-ka bərdaxlıq berip, məmlikət boyiqə qəlibə kazinimiz.

8. Yukurkilar bir yillik uruxning yəküni wə buningdin keyinki uruxning fangzheni. Kəpqilikning əz wəzipisini qüxinip, uni kılqə təwrənməstin kət'i ijra kilixi üqün jaylardiki rəhbiriyy yoldaxlarning buni armiyide tuəndin yukuri, jaylarda diwey wə wilayəttin yukuri hər dərijilik kadirlarqa yət-küzüxi ümit klinidu.

### Izahlar

① Bu əsərdə eytiləqan armiyimizning Dongbey, Rehe, xərkiiy Hebeylardiki zhənlülik қayturma hujumi Dongbey həlk jiefang-jünining 1947-yildiki yazılık hujumini kərsitudu. 5-ayning 13-künidin baxlap armiyimiz Dongbeydiki wə Rehe, xərkiiy Hebeydiki jəng məydanlırida birlə wakitta hujumqa etüp, 7-ayning 1-küni-giqə düxmənning 80 mingdin artuk adimini yokitip, 40 tin artuk nahiya xəhrini kayturuwelip, düxmən armiyisining Dongbeydiki azat rayonlirimizni bələwetix pilanini pütünləy tarmar kəltürdi,

düxmən armiyisini Zhongguo Changchun təmüryoli bilən Beyping-Liaoning təmüryoli arılıqidiki uzunqak tar jayqa kistilip, "nuktilik mudapiəlinix" digən birnimigə keqüxkə məjbur қildi, xuning bilən Dongbeyning pütün wəziyitini əzgərtiwətti. Bu əsərdə eytil-qan armiyimizning jənubiy Sənxi, ximaliy Henənlərdiki zhənlüelik kayturma hujumi Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjüni-ning 1947- yil 3-, 4-, 5- aylarda ximaliy Henən wə jənubiy Sənxi-diki Datong-Puzhou təmüryolining ikki yakısida kəzəqiojan hujumi-ni kərsitudu. Ximaliy Henəndiki armiyimiz 3- ayning 23- künidin baxlap hujumqa etüp, Yənjin, Yangwu, Puyang, Fengqıularnı arkə-arkidin aloqandin keyin, urux qəlibisini ximaloja kengəytip, 5- ayning 28- künigiqə yənə Qixiən, Jünxiən, Huaxiən wə Tangyin қatarlık xəhərlərni elip, düxmənning 45 mingdin artuk adimini yokattı. Jənubiy Sənxitidiki armiyimiz 4- ayning 4- künü hujumqa etüp, 5- ayning 4- künigiqə, Qüwo, Xinjiang, Yongji қatarlik 22 nahiyyə xəhrini wə Huanghe keqiqigə jaylaxkan Yümenkou. Feng-lingdulardin ibarət möhim orunlarnı arkə-arkidin elip, düxmənning 18 mingdin artuk adimini yokattı.

② Ləywu zhənyisi Huadong həlk jiefangjüni Shəndongning Ləywu (Jinənniñ xərkəy jənubiqa jaylaxkan) rayonida elip bar-qan yündongzhənni kərsitudu. 1947- yil 1- ayning ahirliri, guomin-dang armiyisi jənup wə ximaldin ibarət ikki səpkə belünüp, Shəndong azat rayonimizə hujum қildi. Jənubiy səptiki guomin-dang armiyisi əzgərtip təxkil kılınqan 8 shisi bilən 3 yenülükə belünüp, Yihe, Shuhe dəryalırını boylap, ximalidiki Linyigə hujum қildi, ximaliy səptiki guomindang armiyisining Li Xiənzhou guruhidin 3 jün Mingshuy, Zichuən, Boshənlərdin jənupka berip, Ləywu, Xintəylərdə ularqa maslaxti, xundak kılıp, Huadong həlk jiefangjünining asasiy küqi bilən Yishən-Mengshən rayonida həl kılqıq jəng kilişkə urundi. Armiyimizning bir kismi jənubiy səptiki düxmən'gə tosup zərbə bərdi, asasiy küqi bolsa ximalda Ləywua berip, Li Xiənzhou guruhiqa əjəllik zərbə bərdi. Jəng 2- ayning 20- künü baxlinip, 23- künü qüxtin keyin ayakläxti, bu jəngdə, düxmənning 60 mingdin artuk adimi pütünley yokitildi, guomindangning Xüzhoudiki tinqlandurux məhkəmisi 2- tinqlandu-

rux rayonining fusilingguəni Li Xiənzhou tirik kolqa qüxürüldi, 13 xəhər қayturuwelindi.

③ Ołərbiy jənubiy Shəndong zhənyisi Sənxi-Hebey-Shəndong-Henən həlk jiefangjüni 1947- yil 7- ayda Shəndong əlkisining qərbiy jənup kismidiki Heze, Yüncheng, Jüye, Dingtao, Jinxiang, Caoxiən rayonlirida elip barqan zhənyini kərsitudu. Bu zhənyidə ilgir-ahir bolup guomindang armiyisining 4 shibusi wə 9 yerim lüsü, jəmi 56 mingdin artuk adimi yokitildi.

# ZHONGGUO HƏLK JIEFANGJÜNI-NING HITAPNAMISI\*

(1947- yil 10- ay)

Zhongguo həlk jiefangjüni Jiang Jieshining huju-mini tarmar kiloqandin keyin, hazır kəng türdə kayturma hujumqa etti. Armiyimiz jənubiy səptə Changjiang wadiliriqa, ximaliy səptə Zhongguo Changchun təmüryoli wə Beyping-Liaoning təmür-yoliqa karap ilgirilewatidu. Armiyimiz baroqanla jayda, düxmənlər teri-perəng bolup қaqmakta, həlk-ning hoxallık awazliri yangrimakta. Duxmən bilən bizning otturımızdiki pütün wəziyəttə bir yıldın burunkıqa karioqanda tüp əzgirix boldi.

Armiyimizning urux kilixtiki məksidi, Zhongguo

---

\* Bu—yoldax Mao Zedong Zhongguo həlk jiefangjüni zongbusi üqün təyyarlıqan siyasi hitapnamə. Bu hitapnamidə, xu qaqdiki iqliki siyasi wəziyət təhlil kiliqan, "Jiang Jieshini yokitip, pütün Zhongguoni azat kilih" xoari otturiqa koyul-qan, Zhongguo həlk jiefangjünining xundakla Zhongguo gongchəndangining 8 asası siyaseti jakalanqan. Bu hitapnamə 1947- yil 10- ayning 10- künü elan kiliqanlıktın, «10- əkətəbir hitapnamisi» dəp ataloqan. Bu hitapnamə ximaliy Shənxidiki Jiaxiən nahiyisining Shenqüənbao kəntidə təyyarlanqan.

wə qət'əllərgə kayta-kayta jakalanqınıdək, Zhongguo həlkı wə Zhonghua millitini azat kilixtin ibarət. Bugünki kündə bolsa pütün məmlikət həlkining jiddi təliwini əməlgə axurup, iqliki uruxning bax jinayətqisi Jiang Jieshini yokitip, demokratik birləxmə həkümət təxkil kiliş, xuning bilən həlkni wə millətni azat kilixtək omumi nixanoqa yetixtin ibarət.

Zhongguo həlkı əzining azatlıqı wə milli mustəkilliqliqi üçün Yapon jahan'gırligigə karxi 8 yil kəhrimanlık bilən jəng kıldı. Yaponiyə təslim bolqandan keyin, həlk teqlikkə təxna bolup turattı, Jiang Jieshi bolsa həlkning teqliknə koloqa kəltürüx yolidiki barlik tirixqanlıqıqa buzqunqılık selip, misli kərülmigən iqliki urux bayati-apitini həlkning bexiqə tangdi. Buning bilən, pütün məmlikəttiki hər təbikə həlkı üçün ittipaklixip Jiang Jieshini yokitixtin baxka yol қalmidi.

Jiang Jieshining hazırkı iqliki urux siyasitini yürügüzüxi tasadipi əməs, bu—Jiang Jieshi wə uning əksiyətqi guruhining izqıl yürgüzüp kəlgən həlkə karxi siyasetlirining mukərrər nətijisi. Min'guoning 16-yili (1927-yili)dila Jiang Jieshi guomindang bilən gongchəndangning inkilawiy ittipakıqı, Sun Zhongshenning inkilawiy sənminzhuyisıqı wə 3 qong siyasitigə wapasızlıq bilən asılık kıldı, xuningdin baxlap, hakim mutlək həkümranlıqını tiklidi, jahan-girlarğı təslim boldi, 10 yil iqliki urux kilip, Yapon karakqılırinining tajawuzini pəyda kıldı. Min'guoning

25-yili (1936-yili)diki Xi'ən wəkəsi<sup>①</sup> məzgilidə, Zhongguo gongchəndangi yamanlıkka yahxilik kilip, Zhang Xueliang, Yang Hucheng jiangjünlər bilən kelixip, Jiang Jieshini koyup bərgüzdi, Jiang Jieshidin gunayiqə towa kilip, Yapon baskunqılırioqa birlikdə karxi turuxni ümit kıldı. Lekin Jiang Jieshi yənə bir ketim wapasızlıq kilip, Yapon karak-qılırioqa passip karxi turdi, həlkni aktip basturdi, gongchəndangni bolsa intayın eç kerdi. Ozaki yili (1945-yili) Yaponiyə təslim bolqanda, Zhongguo həlki Jiang Jieshiqə yənə bir ketim kəngqılık kilip, uningdin ezi kozoqıqan iqliki uruxni tohtitixni, demokratik siyasını yüргүзүxnı, partiyə-guruqlar bilən ittipaklıxip, teq yol bilən dələt kuruxni tələp kıldı. Lekin zadi eż səzidə turmaydioqan Jiang Jieshi urux tohtitix keliximigə imza koyqan, siyasi məslihət kengixi yioqinining қararlarioqa makul bolqan, 4 türlük wədə<sup>②</sup> elan kiloqandan keyin, dərhal ularning həmmisidin yaltiyiwaldi. Həlk tərəp omumi wəziyətni kezdə tutup, səwri-takət bilən kayta-kayta yol koyqan bolsimu, lekin Jiang Jieshi Amerika jahan'girligining yardımı arkısida, zadila dələt wə millətning hayat-mamatiqə karimay, həlkə misli kərülmigən, omumyüzlük hujum kozqidi. Bultur (1946-yili) 1-ayda urux tohtitix keliximi elan kilin-qandan tartip hazırlıqqa, Jiang Jieshi 220 din artuk muntizim lüsini wə 1 milyonqa yekin kixisi bar hər hil-hər rəngdiki budüylirini ilgir-ahir səpərwər

kilip, Zhongguo həlki Yapon jahan'girligining kolidin қanlik jənglər bilən tartiwalıqan azat rayonlarqa kəng türdə hujum kozəp, Shenyang, Fushun, Benxi, Siping, Changchun, Yongji, Chengde, Jining, Zhangjiakou, Huayin, Heze, Linyi, Yen'en, Yentəy қatarlıq xəhərlərni wə kəng yezilarni ilgir-ahir besiwaldi. Jiang Jieshi armyisi baroqanla jayda, pütünləy Yapon karakqılırinin kiliqiqa ohxax, қiroqin-qapkun kiliwatidu, ot қoyuwatidu, hotunkızıllarning nomusiqiqa tegiwatidu, bulangqılık kiliwatidu, 3 tügitix siyasitini yürgüzüwatidu. Bultur 11-ayda, Jiang Jieshi korqak guomindahuy qakirip, sahta asasiy қanun elan kıldı. Bu yil 3-ayda Jiang Jieshi gongchəndang wəkillirini koqlap qikardi. Bu yil 7-ayda Jiang Jieshi həlkə karxi omumi səpər-wərlik buyruqı<sup>③</sup>ni qüxürdi. Məmlikət boyiqə hərkəysi jaylarda iqliki uruxka, aqarqılıkka, Amerika jahan'girligining tajawuziqa karxi kətirilgən həkkani həlk hərkitigə, ixqilar, dihanlar, okuquqilar, xəhər ahalisi, həkümət hadimliri wə maaripqılarning yaxax yolidiki kürəxlirigə Jiang Jieshining kollan-ojan fangzheni basturux, koloja elix wə kirix-qepix boluwatidu. Məmlikət iqidiki az sanlık millətlərgə Jiang Jieshining kollan-ojan fangzheni qong Hənzuqilikni yürgüzüx, dəpsəndə kilix, basturux wə həmmə əskiliklərni kilixtin ibarət boluwatidu. Jiang Jieshi həkümranlıqidiki barlik rayonlarda, hiyanətqılık əwj eliwatidu, ixpiyonlar əjaljırlixiatidu, baj-selik-

lar eçirlixiwatidu, mal bahasi ərləwatidu, iktisat wəyran boluwatidu, türlük hüner-kəsplər akmay keliwatidu, əskər wə axlik eliniwatidu, həmmə yər dat-pəryatka toluwatidu, bu hal pütün məmlikəttiki mutlək kəpqilik həlkni eçir azap-okubəttə kaldurdi. Jiang Jieshi baxqilioqidiki pul muamilə guatouliri, hiyanətqi əməldarlar, tuhao-lieshenlar bolsa oğayət zor baylik topliwaldi. Bu bayliklarning həmmisini Jiang Jieshi katarlıqlar hakim mutləklik hokukidin paydilinip, zorluk bilən türlük alwang-yasak elix, həkümət namidin paydilinip, əz hususioqa payda elix arkılık topliwaloqan. Jiang Jieshi hakim mutləklikni saklap kelix wə iqliki urux elip berix üqün, dəlet hokukını qət'əl jahan'gırlırıqə setixtin yanmidi, Amerika қoxunliri bilən til biriktürüp, ularni Qingdao wə baxka jaylarda turquzdi, Amerikidin guwenlarni aldurup, iqliki uruxning komandanlioqoqa wə əskər tərbiyiləxkə katnaxturdi, əz kerindaxlirini rəhimsizlik bilən kirdi. Iqliki uruxka kerəklik ayrupilan, tanka, miltik-zəmbirək wə ok-dorilarni Amerikidin kepləp toxup keliwatidu. Iqliki urux hirajətlirini Amerikidin kepləp kərz eliwatidu. Jiang Jieshi hərbi jidi setix, hawa wə dengiz katnax hokuklirini setix, kulluk haraktiridiki soda xərtnamisi<sup>④</sup>ni imzalaxka ohxax Yüən Shikəyning wətən satkunluqidinmu nəqqə həssə exip qüxidiqan xərtlərni Amerika jahan'gırligigə soqa süpitidə təkdim kıldı. Yiqip eytkanda, Jiang

Jieshining 20 yillik həkümranlıqı wətən satkuq, hakim mutlək wə həlkə karxi həkümranlık boldi. Bügünkü kün'gə kəlgəndə, pütün məmlikəttiki mutlək kəpqılık həlk, yurtining kəyərligidin wə yexi-ning qong-kiqikligidin kət'i nəzər, Jiang Jieshining qekidin axkan jinayitini tonup yətti, armiyimizning tezdin kayturma hujumqa etüp, Jiang Jieshini yokitip, pütün Zhongguoni azat kilixioqa təkəzza bolmakta.

Armiyimiz Zhongguo həlkining armiyisi, həmmidə Zhongguo həlkining iradisini eż iradisi kildi. Armiyimizning siyasiti Zhongguo həlkining jiddi tələplirigə wəkillik kildi, u asasən təwəndikilərdin ibarət:

1. Ixqilar, dihanlar, əskərlər, ziyalilar, soda-sanaətqilərdin ibarət ezilgüqi siniplar, həlk təxkilatlıri, demokratik partiye-guruşlar, az sanlık millətlər, hərkəysi jaylardiki Zhongguo muhajirliri wə baxka wətənpərvərlərni birləxtürüp, milli birliksəp təxkil kilip, Jiang Jieshining hakim mutlək həkümətini aqdurup taxlap, demokratik birləxmə həkümət kurux.

2. Jiang Jieshi baxqilioqidiki iqliki urux jinayət-qilirini koloqa elix, sorakka tartix wə jazalax.

3. Jiang Jieshi həkümranlıqining hakim mutləklik tüzümini bikar kilip, həlk demokratiyisi tüzümini yolqa koyux, həlkning söz, mətbuat, yioqın etküzüx, təxkilatlarqa uyuxux katarlık ərkinliklirini

kapalətləndürük.

4. Jiang Jieshi həkümranlıqining qirik tüzümini bikar kılıx, hiyanətqi əməldarlarnı tazilap qikirix, pak siyasi ornitix.

5. Jiang Jieshi, Song Ziwen, Kong Xiangxi wə aka-uka Chen Guofu, Chen Lifulardin ibarət 4 qong ailining həm baxka bax urux jinayətqilirining mal-mülüklirini musadırə kılıx, guənliao kapitalni musadırə kılıx, milli soda-sanaətni rawajlandurux, ixqi-hizmətqilərning turmuxini yahxilax, apətkə uqriqanlar wə kəmbəqəllərgə kutkuzux berix.

6. Feodallık ekispilatatsiyə tüzümini bikar kılıp, yər teriqoqining yeri bolsun, digən tüzümni əməlgə axurux.

7. Zhongguo ziminidiki az sanlıq millətlərning barawərlik, aptonomiyilik hökükini etirap kılıx.

8. Jiang Jieshi həkim mutlək həkümítining barlıq wətən satkuq diplomatiyisini etirap kılmaslik, barlıq wətən satkuq xərtnamilarını bikar kılıx, Jiang Jieshining iqliki urux məzgilidə qəttin aloğan barlıq kərzlirini etirap kılmaslik. Amerika həkümítidin Zhongguoning mustəkilliqiqa təhlikə selip turqan Zhongguoda turuxluk koxunlarını elip qikip ketixni tələp kılıx, hərkandak qət'əlning Jiang Jieshining iqliki urux kilixiqa yardım berixigə wə Yapon taja-wuzqi küqlirini tirildürüxicə karxi turux. Qət'əller bilən təng höküklük wə əzara mənpəətdarlıq asasıdiki soda, dostluk xərtnamilarını tüzüx. Dunyada

bizni ezi bilən barawər kəridioqan barlıq millətlər bilən birlixinip, birlikdə kürəx kilix.

Yukurida eytiloqanlar armiyimizning asasiy siyasətləri. Armiyimiz baroqanla jayda bu siyasətlərni dərhal yoloq aqşayırı. Bu siyasətlər pütün məmlikətimizdiki 90 pirsənttin kəprək həlkəning təliwigə uyğun.

Armiyimiz Jiang Jieshi tərəpning hadimlirini kara-koyuk qətkə kakmaydu, bəlki ularqa pərklik muamilə kilix fangzhenini kollinidu. Bu fangzhen bax jinayətqilərni jəzmən jazalax, məjburən əgəx-küqilərni sürüxtürməslik, hizmət kərsətkənlərni mukapatlaxtin ibarət. Jinayiti qekidin axkan iqliki uruxning bax jinayətqisi Jiang Jieshini wə Jiang Jieshioqa kət'i yardəmləxip yamanlık kılıqan, həlkəne ziyankəxlik kılıqan, xuning bilən kəng həlk etirap kılıqan urux jinayətqilərining həmmisini armiyimiz jəzmən asmanoqa qiksa tapinidin, yərgə kirşə kokulisidin tutup kelip, kanun boyiqə jazalaydu. Armiyimiz Jiang Jieshi armiyisining barlıq jün'guən wə əskərlərini, Jiang Jieshi həkümətinin barlıq əməldarlarını, Jiang Jieshi partiyisining barlıq əzalırını agahlanduriduki, tehi biguna həlkəning sap keni bilən boyalmışlırlıqlar hərgiz əxu jinayətqilərə əgixip əskilik kilməngələr. Yaman ix kılıqanlar jinayəttin dərhal kol üzüp, gunayıqə towa kilip, Jiang Jieshidin alakisini üzsə, ularning hizmət kərsitip jinayitini yuyuxıqə yol koyulidu.

Armiyimiz Jiang Jieshi armiyisining koral taxlıqan jün'guən wə əskərlirini əltürməydu, harlimaydu, əelixni halıqanlırını elip kalıdu, ketixni halıqanlırını yoloqa selip koyıdu. Kozqıllang kətirip armiyimizgə köxuloğan Jiang Jieshi armiyisi budüylirini wə armiyimiz üçün axkara yaki məhpi hizmət kılıqan kixilərni bolsa mukapatlaydu.

Baldurrak Jiang Jieshini yokitip, demokratik birləxmə həkümət kurux üçün, pütün məmlikitimizning hərkəysi sahəliridiki ərindaxlırimizni, armiyimiz baroğan jaylarda, biz bilən paal həmkarlixip, əksiyətqi küqlərni yokitip, demokratik tərtip ornitixka; armiyimiz barmıqan jaylarda bolsa, əzlügidin əliqə korallıq elip, əskər tutux wə axlik elixka karxi turuxka, yər təkşim kiliç, kərzələrni bikar kiliçka wə düxmənning yoquklırıdin paydilinip, partizan uruxini rawajlanduruxka qakirimiz.

Baldurrak Jiang Jieshini yokitip, demokratik birləxmə həkümət kurux üçün, azat rayonlar həlkini yər islahatini toluk əməlgə axuruxka, demokratiyə asasını mustəhkəmləxkə, ixləpqikirixni rawajlanduruxka, iqtisat kiliçni kattık yoloqa əkoyuxka, həlk korallıq küqlərini küqəytixkə, düxmənning əldindən qaldıq jüdiənlirini yokitixka wə aldinkı səptiki uruxka yardım berixkə qakirimiz.

Armiyimizdiki barlik zhihuyyüən, jəngqi yoldaxlar! Biz hazır elimizning inkilap tarihida əng möhim, əng xərəplik wəzipini üstimizgə alduk, biz əz

wəzipimizni paal tirixip orunliximiz lazim. Uluk wətinimizning kaysi künü zulməttin yoruklukka qikalixi, kədirdan kərindaxlirimizning kaysi künü insani turmux kəqürələydiqan boluxi wə ez arzusi boyiqə ez həkumitini tallap alalixi bizning tirixqanlıqimizə baqlik. Pütün armiyimizdiki jün'guənlər wə jəngqilər hərbi ixlar sən'itini əstürüp, qokum qəlibə kilixka tegixlik uruxlarda jəsurluk bilən aloqa besip, barlik düxmənni kət'i, təltəküs, pak-pakiz wə toluk yokitixi lazim. Anglikliqini əstürüp, həmməylən düxmənni yokitix wə həlk ammisini oyqittixin ibarət ikki hil maharətni üginiwelixi, amma bilən ziq ittipaklixip, yengi rayonlarnı tezdir müstəhkəm rayonlar kılıp kurup qikixi lazim. Intizam-qanlıknı əstürüxi, kət'i türdə buyrukni ijra kılıxi, siyasetni ijra kılıxi, 3 qong intizam, 8 dikkətni ijra kılıxi lazim, armiyə bilən həlk birligi. armiyə bilən həkümət birligi. jün'guənlər bilən əskərlər birligi wə pütün armiyə birligini təmin etixi lazim, intizamni buzdioqan hərkəndək hadisining məwjuṭ bolup turuxioqa yol koymaslıqı lazim. Pütün armiyimizdiki jün'guənlər wə jəngqilər hər daim əstə qing tutuxi kerəkki, biz uluk həlk jiefangjuni, biz-uluk Zhongguo gongchəndangi rəhbərligidiki koxun. Biz partiyining yolyorukliriqa hər daim əməl kılıdioqanla bolsak, qokum qəlibə kaznimiz.

Jiang Jieshini yokitayli!

Yaxisun yengi Zhongguo!

## Izahlar

① Muxu tallanma əsərlərning 1-tomidiki «Jiang Jieshining bayanatı toqrisida bayanat»ning ① izahıqa karalsun.

② “4 türlik wədə” Jiang Jieshi 1946-yili siyasi məslihət kengixi yiçini eqiloqanda elan kılqan munu ixlarnı kərsitudu: həlkning ərkinligini kapalətləndürүx, partiyə-guruhlarning ənunyu ornını kapalətləndürүx, omumi saylam yürgüzüx wə siyasi məhbuslarnı azat kılıx.

③ 1947-yil 7-ayning 4-küni guomindang əksiyətqi həküməti Jiang Jieshining “məmlikət boyiqə omumi səpərvərlik təkliwi” ni makullap, uning arkisidinla «Gongchəndang basmiqilirinинг topilingini basturux toqrisida omumi səpərvərlik buyruqı» digən nimini qüxtürdi. Əmiliyəttə, Jiang Jieshining əksil’inkila-wiy iqki urux toqrisidiki omumi səpərvərligi allığaşan yürgüzülgən idi. Bu qəqda, Zhongguo həlk jiefangjüni pütün məmlikət mikyasında hujumqa ətükxə baxlıqan, Jiang Jieshimu əz həküm-ranlıqining “jiddi weyji”qa qüxüp kələqanlıqını ikrar kılqan idi. Bu “omumi səpərvərlik buyruqı” Jiang Jieshining olum alındığı jan talixixinila kərsitətti.

④ “Kulluk haraktiridiki soda xərtnamisi” 1946-yil 11-ayning 4-küni Jiang Jieshi həküməti bilən Amerika həküməti otturisida imzalanğan, Zhongguoning igitlik höküki setilqan «Zhongguo-Amerika dostluk, soda wə dengiz katnixi xərtnamisi»ni kərsitudu. Muxu tomidiki «Zhongguo inkilawining yengi dolğununu kütüwalay-li»ning ⑤ izahıqa karalsun.

# ZHONGGUO HƏLK JIEFANGJÜNI ZONGBUSINING 3 QONG INTIZAM, 8 DIKKƏTNİNG YENGIWAXTIN ELAN KILINOIANLIOII TOOL- RISIDIKI KƏRSƏTMİSİ

(1947- yil 10- ayning 10- kuni)

1. Armiyimizning 3 qong intizam, 8 dikkətni yürgüzüp keliwatkinioja nuroqun yil boldı<sup>①</sup>, uning məzmuni hərkəysi jaylardiki қoxunlarda bir az pərklik bolup kəldi. Hazır birlikkə kəltürüp, yengiwaxtin elan kıldı. Muxuni əlqəm kilip, qongkur tərbiyə elip beringlar wə kattik ijra kiling-lar. Buningdin bələk dikkət kilişka tegixlik ixlər bolsa, hərkəysi jaylardiki қoxunlarning əng yukuri baxlıkları konkirit əhwaloja karap birkañqə madda bəlgiləp, buyruk bilən yoloja koysa bolidu.

2. 3 qong intizam təwəndikiqə:

1) barlık hərkəttə komandioja boysunux; 2) ammining yip-yingnisinimu almaslıq; 3) barlık əqənimətni omumning ihtiyarioja tapxurux.

3. 8 dikkət təwəndikiqə:

1) səzdə mulayim bolux; 2) aldi-sattida adil

bolux; 3) etnə aloqan nərsilərni kayturux; 4) buzup koyojan nərsilərni tələp berix; 5) adəm urmaslik wə tillimaslik; 6) ziraətlərgə ziyan yətküzməslik; 7) ayallaroqa qekilməslik; 8) əsirlərni harlimaslik.

## Izah

① 3 qong intizam, 8 dikkət – yoldax Mao Zedong təripidin ikkinqi iqliki inkilawiy urux jəryanında Zhongguo ixqi-dihan kızıl armiyisi üçün tüzülgən intizam. Bu intizamlar kızıl armiyə siyasi hizmitining möhim məzmunı boldı, həlk armiyisining kuruluxida, armiyining iqliki munasibitini toqra həl kilixta, həlk ammisi bilən ittipaklıxıxta wə həlk armiyisining əsirlərgə muamilə kilixtiki toqra siyasətlirini bəlgiləxtə əqayət zor rol oynidi. Kızıl armiyə dəsləp kurulğan məzgildə, yoldax Mao Zedong budüylərdin amma bilən muamilə kilixta səzdə mulayim boluxni, aldi-sattida adil boluxni, səysigə adəm tutmasliknı, adəm urmaslik wə tillimasliknı tələp կıldı. 1928-yili ətiyazda, ixqi-dihan kızıl armiyisi Jinggangshəndiki qəqəda yoldax Mao Zedong təwəndikti 3 intizamnı bəlgilidi: birinci, hərkəttə komandıqa boysunux; ikkinqi, ixqilar wə dihanlarning kılqə nərsisini almaslik; üçüncü, tuhaolaroqa karxi kürəxtə elinəqan nərsilərni omumning ihtiyariqa tapxurux. 1928-yili yazda 6 dikkətni otturiqa koydi: 1) astıqa koyup yatkan ixiklərni ornitip koyux, 2) astıqa selip yatkan ot-qəplərni yiqixturup koyux, 3) səzdə mulayim bolux, 4) aldi-sattida adil bolux, 5) etnə aloqan nərsilərni kayturux, 6) buzup koyojan nərsilərni tələp berix. 1929-yıldın keyin, yoldax Mao Zedong yənə 3 qong intizam iqidiki “ixqilar wə dihanlarning kılqə nərsisini almaslik”ni “ammining yip-yingnisinimu almaslik” dəp; “tuhaolaroqa karxi kürəxtə elinəqan nərsilərni omumning ihtiyariqa tapxurux”ni “toplanəqan pullarnı omumning ihtiyariqa

tapxurux" dəp, keyin uni yənə "barlıq əqənimətni omumning ihti-yariqa tapxurux" dəp ezbərətti. 6 dikkətkə bolsa "ayallar bar yerdə suqa qüxməslik" və "əsirlərning yenini ahturmasılık" digən ikki məzmunni қoxtı, xuning bilən 3 qong intizam, 8 dikkət wujutka kəldi.

# HAZIRKİ WƏZİYƏT WƏ BIZNING WƏZIPİMİZ\*

(1947- yil 12- ayning 25- künü)

## 1

Zhongguo həlkining inkilawiy uruxi hazır bir burulux nuktisiqa yətti. Yəni Zhongguo həlk jiefang-jüni Amerikining əqlqisi Jiang Jieshining birkanqə milyon kixilik əksiyətqi armiyisining hujumini qekindürdi wə ezi hujumoqa ətti. Bu ketimki uruxning

\* Bu—yoldax Mao Zedong Zhonggong zhongyangning 1947-yil 12- ayning 25- künidin 28- künigiqə ximaliy Shəxnidiki Mizhi nahiyisining Yangjiagou kəntidə qəkirilən yiqinida əqliqən doklat. Bu yiqinə xu wakitta kelələydiqən zhongyang weyyüənlər wə houbu zhongyang weyyüənlər katnaxkandin baxka, Shəxsi-Gənsu-Ningxia qegra rayoni wə Sənxi-Suyyüən qebra rayonidiki məs'ul yoldaxlarımı katnaxti. Bu ketimki yiqin yoldax Mao Zedongning muxu dokladını wə u yazoqan «Hazırkı həlkara wəziyət toqrisida birkanqə məlqər» (Muxu tomming 2039- betigə қaralsun)ni muzakirə əldi wə makullidi. Yoldax Mao Zedongning dokladı toqrisida yiqinning əslarında mundak kərsitilgən: “Bu doklat Jiang Jieshi əksiyətqi həkümran guruhını aqdurup taxlap, yengi demokratik Zhongguo kuruxtin ibarət pütün dəwrə siyasi, hərbi, iqtisadiy sahələr bo-

1946-yil 7-aydin 1947-yil 6-ayqiqə bolğan birinci yıldila, həlk jiefangjüni birkənqə jəng məydanında Jiang Jieshining hujumlarını qekindürüp, uni muda-piə orniqa qüxürdi. Uruxning ikkinçi yilining birinci pəslidin yəni 1947-yil 7-aydin 9-ayqiqə bolğan wakittin tartipla, həlk jiefangjüni pütün məmlikət kələmlik hujumqa etüp, Jiang Jieshining uruxni azat rayonlarqa dawamlık sürüxni kəzligən, azat rayonlarnı təltəküs wəyran kılıxka urunoqan əksil'inkilawiy pilanini buzuwətti. Həzir urux, asasən, azat rayonlarda əməs, guomindang hökümranlıq idiki rayonlarda boluwatidu, həlk jiefangjüninin asasiy küqi urux kılıp guomindang hökümranlıq idiki rayonlarqa yetip bardı<sup>①</sup>. Zhongguo həlk jie-

yiqə gangling haraktırılık hejjət. Pütün partiya wə pütün armiya bu hejjətni 1947- yil 10-əktəbir bayrimi hejjətlirigə birləxtürüp (Bu yerdə 1947- yil 10-ayning 10-küni elan kılınqan «Zhongguo həlk jiefangjünining hitapnamisi», «Zhongguo həlk jiefangjünining xoarları», «3 qong intizam, 8 dikkətning yengiwaxtin elan kılınqanlıqı toqrisidiki kərsətmə», «Zhongguo yər ənənə dagangi» wə «Zhonggong zhongyangning Zhongguo yər ənənə dagangını elan kılıx toqrisidiki kararı» kəzədə tutulidu), qongkur tərbiyə elip berixi wə əmiliyət dawamida əttik riayə kılıp ijra kılıxi lazıim. Jaylar ijra kiliwatkan siyasetlərning doklatta kərsitilən pirinsipkə uyğun kəlməydiqan yərliri bolsa, dərhal tüzitixi lazıim." Bu kətimki yığının baxxa möhim kararlılı munular: 1) Zhongguo həlk inkilawiy uruxını üzlüksiz rawajlandurup toluk qəlibigə erixtirüx üçün tirixix, düxmənning wəziyətni waktingə pəsəytip əzini

fangjüni Zhongguoda Amerika jahan'girligi wə uning qalqisi Jiang Jieshi basmiqilirining əksil'inkilap qakini burap, halakət yolioqa mangoquzdi, əzining inkilap qakini aloqa sürüp, qalibiyət yolioqa mangoquzdi. Bu—tarhiy burulux nuktisi. Bu—Jiang Jieshining 20 yillik əksil'inkilawiy həkümranlıqi rawajlinixtin yokılıxka yüztutkan burulux nuktisi. Bu—jahan'girlikning Zhongguodiki yüz nəqqə yıldın buyankı həkümranlıqi rawajlinixtin yokılıxka yüztutkan burulux nuktisi. Bu—uluk bir wəkə. Bu wəkə xuning üqün ulukki, u 475 milyon ahaligə igə məmlikəttə yuzbərdi, bu wəkə yuzbərgən ikən, u mukərrər halda məmlikət boyiqə qəlibigə karap rawajlinidu. Bu wəkə yənə xuning üqün ulukki, u dunyaning

---

ongxiwelix hilisi (teqlik tənpəni) arkilik қoxunlirini dəm aldurux-tərtipkə selix pursitigə igə boluwelip, andin həlkə yənə hujum kiliçığa yol koymaslık kerək. 2) Inkilawiy mərkəziy həkümətni təxkil kiliç paytı hazır tehi pixip yetilmidi, bu məsilini armiyımız yənimə zor qəlibə kazanğandın keyin muhakimə kiliç kerək, asasiy kanun elan kiliç tehimu keyinki məsilə. Yidin yənə xu wakitta partiyə iqidiki həqixlar məsilisini xuningdək yər isləhatı wə ammiwi hərkəttiki birkanqə konkirit siyaset məsilisini təpsili muzakirə kıldı. Muzakirə nətijisini keyin yoldax Mao Zedong «Partiyining hazırlı siyasetidiki birkanqə möhim məsilə toqrisida» digən əsərgə kirgüzən (Muxu tomming 2189-betigə karalsun). Muxu əsərdin tartip 1948- yil 3-ayning 20- künidiki «Əhwal toqrisida tongbao»qıqə bolqan əsərlərning həmmisi ximaliy Shənxidiki Mizhi nahiyisining Yangjiagou kəntidə yezilqan.

xərkidə yüzberdi, bu yerdə jəmi 1 milyarttin artuk ahalə (Insanlarning yerimini təxkil kılıdu) jahan-girlikning zulmioqa uqrımağta. Zhongguo həlkining azatlik uruxining mudapiədin hujumoqa etüxi bu ezilgüqi millətlərni hoxal kilmay, rohlandurmay kalmayıdu. Xuning bilən billə, u kürəx kiliwatkan Yawropa wə Amerika kit'əliridiki əllərning ezilgüqi həlkilri üqünmu bir hil yardım.

## 2

Jiang Jieshi əksil'inkilawiy urux közöqişan kündin tartipla biz, Jiang Jieshini məəqlup kilişimiz zərürla əməs, bəlki məəqlup kılalayımız, dəp kəlgən idük. Jiang Jieshini məəqlup kilişimiz xuning üçün zərürki, Jiang Jieshi közöqişan urux—Amerika jahan'girligi komandanlık kiloşan, Zhongguoning milli mustəkilliqiqa wə Zhongguo həlkining azatlıqiqa karxi boloşan əksil'inkilawiy urux. Zhongguo həlkining wəzipisi, ikkinçi dunya uruxi ayaklaxkan, Yapon jahan'girligi yokitiloşandan keyin, siyasi, iqtisadiy wə mədiniyət jəhətlərdə yengi demokratik islahatlarnı orunlap, dəletning birligi wə mustəkilliğini əməlgə axurup, məmlikitimizni yeza igiligi məmlikitudin sanaət məmlikitigə aylandurux idi. Əmma dəl xu qaoqda, faxizimə karxi ikkinçi dunya uruxi qəlibilik ayaklaxşandan keyin, Amerika jahan'girligi wə uning hərkəysi

əllərdiki qalqılırı Germaniyə bilən Yapon jahان girligining wə ularning qalqılırining ornini besip, əksiyətqi lagir uyuxturup, Sovet ittipakıqa karxi turdi, Yawropadiki həlk demokratiyisi əllirigə karxi turdi, kapitalistik əllərdiki ixqilar hərkətigə karxi turdi, mustəmlikə wə yerim mustəmliliklərdiki milli hərkətlərgə karxi turdi, Zhongguo həlkining azatlıqıqa karxi turdi. Muxundak wakitta, Jiang Jieshi baxqılıqidiki Zhongguo əksiyətqılırı, huddi Yapon jahان'girligigə qalqa bolğan Wang Jing- weyoja ohxax Amerika jahان'girligigə qalqa bolup, Zhongguoni Amerikijoja satti, urux közəqidi, Zhongguo həlkinqə karxi turdi, Zhongguo həlk azatlik ixlirining aloqa besixioqa toskunluk kıldı. Muxundak wakitta əgər biz ajizlik kılqan, yol koymaq, əksil- inkilawiy uruxka inkilawiy urux bilən kət'i karxi turuxka jür'ət kılalmıqan bolsak, Zhongguo zulmət- lik dunyaqa aylanoğan, millitimizning istikbali yoka- loğan bolatti. Zhongguo gongchəndangi Zhongguo həlk jiefangjünigə rəhbərlik kılıp, kət'i yosunda wətənpərvərlik, adaletlik, inkilawiy urux elip berip, Jiang Jieshining hujumıqa karxi turdi. Zhongguo gongchəndangi Marksizim-Leninizim ilmiqə asasən, həlkara wə iqki wəziyətni səgəklik bilən melqərləp, barlik iqki-taxki əksiyətqılerning hujumlarını məql- lup kilixning zərürlüginila əməs, bəlki məqlup kilixning mümkünliginimu bildi. Asmando kara bulut pəyda bolğan qəqda, biz: bu-pəkət wakitlik hadisə,

karangoquluk pat arida etüp ketidu, tang nuri dərhal yetip kelidu, dəp kərsətkən iduk. 1946-yil 7-ayda, Jiang Jieshi basmiqiliri pütün məmlikət kələmlik əksil'inkilawiy urux қozqıqan qeoqida, pəkət 3 aydin 6 ayqıqə wakit iqidila həlk jiefangjünini məqəlup kilişkə bolidu, dəp қarioqan idi. Ular: 2 milyon kixilik muntizim armiyimiz, 1 milyondin oxuk kixilik oqeyri muntizim armiyimiz, arkə səp hərbi organ wə budüylirimizdə 1 milyondin artuk kiximiz, jəmi 4 milyon kixidin artuk hərbi küqimiz bar; wakittin paydilinip, hujumqa etüx təyyarlıqını pütküzüwalduk; qong xəhərlərni yengiwaxtin kolimizoqa eliwalduk; 300 milyondin artuk ahaligə igə bolduk; Yaponiyining Zhongguoqa tajawuz kilip kirgən 1 milyon kixilik armiyisining barlık қoral-yaraklirini tapxuruwalduk; Amerika həkümitining hərbi wə maliyə jəhəttə qayət zor yardımigə igə bolduk, dəp қarioqan idi. Ular yənə: Zhongguo həlk jiefangjüni 8 yillik Yapon baskunqilirioqa karxi urux dawamida nahayiti qarqidi, uning üstigə san jəhəttə wə koral-yarak jəhəttə guomindang armiyisidin kəp arkida; Zhongguo azat rayonlırıda pəkət 100 milyondin səlla artuk ahalə bar, bu rayonların kəp kismida əksiyətqi feodal küqlər tehi yokitilip bolmidi, yər islahati tehi omumyüzlük wə təltəküs bolmidi, dimək, həlk jiefangjünining arkə sepi tehi mustəhkəm əməs, dəp қarioqan idi. Jiang Jieshi basmiqiliri ənə xu məlqərliri boyiqə, Zhong-

guo həlkining teqlik arzusioqa karimay, 1946-yil 1-ayda imzalanqan guomindang bilən gongchəndang otturisidiki urux tohtitix keliximini wə partiyə-guruqlar siyasi məslihət kengixi yioqinining kararlırını üzül-kesil yırtıp taxlap, təwəkkülgilik uruxini kozqıdi. Xu qaqda biz mundak digən iduk: Jiang Jieshining hərbi küq jəhəttiki üstünlüyü pəkət wakitlik hadisə, pəkət wakitlik rol oynaydiqan amil; Amerika jahan'gırligining yardımımı pəkət wakitlik rol oynaydiqan amil; Jiang Jieshi uruxining həlkə karxi haraktiri, kixilər kənglining mayıl əməsligi bolsa daimlik rol oynaydiqan amil; halbuki, bu jəhəttə həlk jiefangjüni üstünlükkə igə. Həlk jiefangjüni uruxining wətənpərvərlik, adalətlik, inkilawiyilik haraktiri mukərrər yosunda pütün məmlikət həlkining himayisigə erixidu. Jiang Jieshini yengiximizning siyasi asası ənə xu. 18 aylık urux təjribiliri bizning həkmimizni toluk ispatlidi.

### 3

17 aylık (1946-yil 7-aydin 1947-yil 11-ayçıqə, 12-ayning buningqa kirgüzülmidi) uruxta Jiang Jieshining muntizim armiyisi wə qəyri muntizim armiyisidin eltürülgən, yaridar kilinqan wə əsir elinoqanlırı jəmi 1 milyon 690 ming kixi, buning iqidə eltürülgən wə yaridar kilinqini 640 ming kixi, əsir elinoqını 1 milyon 50 ming kixi. Xundak

kilip, armiyimiz Jiang Jieshining hujumini qekindürüp, azat rayonlarning asasiy ziminini saklap қaldi wə ezi hujumqa etti. Bizning bundak қılaliximiz, hərbi jəhəttin eytkanda, toqra zhənlüelik fangzhenni ijra kılqanlıqımızdin boldı. Bizning hərbi pirinsiplirimiz: 1) Aldı bilən tarkak wə tayanqsız düxmən'gə zərbə berix, andin keyin, toplanqan wə küqlük düxmən'gə zərbə berix. 2) Aldı bilən kiqik xəhərlərni, ottura xəhərlərni wə kəng yezilarnı elix, andin keyin qong xəhərlərni elix. 3) Xəhərlər wə jaylarnı saklap қelix yaki tartiwelixni asasiy nixan kilmastın, düxmənning janlik küqlirini yokitixni asasiy nixan kilih. Xəhərlər wə jaylarnı saklap қelix yaki tartiwelix düxmənning janlik küqlirini yokitixning nətijisi, ularnı ahirki ketim saklap қelix yaki tartiwelix bolsa, kəpinqə, nuroqun ketim koldin-kolöqa etüx bilənla əməlgə axidu. 4) Hər ketimlik jəngdə mutlək üstün əskiriy küqni toplap (düxmənningkidək 2 həssə, 3 həssə, 4 həssə, bəzi wakitta hətta 5 həssə yaki 6 həssə kelidiqan əskiriy küqni toplap), düxmənni tət tərəptin korxap, pütünləy yokitixka tirixix, tordin qüxürüp koymaslik. Pəwkul'addə əhwalda bolsa düxmən'gə ejəllik zərbə berix usulini қollinip, yəni barlik küqni toplap, düxmən'gə uduldin həmdə bir kaniti yaki ikki kanitidin hujum kilip, uning bir kismini yokitix, yənə bir kismini tarmar kilih məksidigə yetix, xundak kilip, armiyimizning əskiriy küqni

tez yətkəp, düxmən armiyisining baxka kisimlirioqa əjəllik zərbə berixi üçün imkaniyət tuqdurux. Paydisi ziyanını kapliyalmaydiqan yaki paydisi bilən ziyanı təng bolidiqliq horitix uruxini kiliqtin saklinixka tirixix. Xundak kiloqanda, biz omumilikta təwən tursakmu (san jəhəttin eytkanda), əmma hər bir kismənliktə wə hər bir konkirit zhənyidə mutlək üstün turimiz, bu, zhənyining qəlibisigə kapalət beridu. Wakitning ətüxi bilən biz omumilikta üstünlükkə ətimiz-də, ahir berip həmmə düxmənni yokitimiz. 5) Təyyarlıqi bolmioqan jəngni kılmaslik, ixənqlik bolmioqan jəngni kılmaslik, hər bir jəngni təyyarlik bilən kiliqka tirixix, düxmən bilən əzimizning xərtliri selixturmisida qəlibə kazinix ixənqi boluxka tirixix. 6) Baturluk bilən jəng kılıdiqliqan, kurban boluxtın korkmaydiqan, herix-qarqaxtin korkmaydiqliqan wə üzməy urux kılıdiqliqan (yəni kışka muddət iqidə dəm almastın uda birnəqqə ketim urux kılıdiqliqan) istilni jarı kildurux. 7) Düxmənni yündongzhən dawamida yokitixka tirixix. Xuning bilən billə, zhəndiqə hujum kiliq zhənshusioqa əhmiyət berip, düxmənning jüdiən wə xəhərlirini tartiwelix. 8) Xəhərlərgə hujum kiliq məsilisidə, düxmənning mudapiəsi ajiz bolqan barlik jüdiən wə xəhərlərni kət'i tartiwelix. Düxmənning mudapiəsi ottura hal bolqan həm tartiweliximizə möhitmu yar bərgən barlik jüdiən wə xəhərlərni pəytkə karap tartiwelix.

Düxmənning mudapiəsi mustəhkəm bolqan barlik jüdiən wə xəhərlərni bolsa xərt-xarait pixip yetilgəndə andin tartiwelix. 9) Düxməndin qənimət elinqan barlik korallar bilən wə əsir elinqanlar-ning kəp kismi bilən əzimizni toluklax. Armiyimizning adəm küqi wə maddi küqining mənbəsi asasən aldinki səptə. 10) Ikki zhənyi arilioqidiki box wakittin mahirlik bilən paydilinip, budüylərni dəm aldurux wə tərtipkə selix-tərbiyiləx. Dəm aldurux wə tərtipkə selix-tərbiyiləx waktini, omumən, bəkmə uzak kiliwətməslik, düxmənning aram eliwellixiqa mümkün kədər wakit bərməslik. Yukurkilar həlk jiefangjünining Jiang Jieshini məqlup kilixtiki asasiy usulliri. Bu usullar həlk jiefangjünining iqki-taxkı düxmənlər bilən uzak muddət urux kılıp qenikixi dawamida məydanqa kəlgən, hazırlıq əhwalimizə imamət etmək tamamən uyğun kəldi. Jiang Jieshi bas-miqiliri wə Amerika jahan'girligining Zhongguodiki hərbi hadimləri bizning bu hərbi usullirimizni obdan bilidu. Jiang Jieshi əzining jiangguən wə xiaoguənlirini nuroqun ketim yiçip təlim bərdi, bizning hərbi kitaplirimizni wə urux dawamida kolıqa qüxürüwalıqan həjjətlirimizni ularning tətkik kilixi üqün tarkitip bərdi, xuning bilən takabil turux usullirini tepixka urundi. Amerikining hərbi hadimləri Jiang Jieshiqa həlk jiefangjünini yokitixning undak yaki bundak zhənlüe, zhənshuliri toqrisida təklip bərdi, xuningdək Jiang Jieshiqa əskər tə-

biyiləp bərdi wə hərbi koral-yarak yardəm kildi. Lekin bu tixxanlıqlar ning həmmisi Jiang Jieshi basmiqilirini məqlubiyəttin kutuldurup қalalmaydu. Buning səwiwi xuki, bizning zhənlüe, zhənshulirimiz həlk uruxi asasiqa kuruloqan, həlkə karxi hərkədak қoxun bizning zhənlüe, zhənshulirimizdin paydilinalmaydu. Həlk uruxi asasida, armiyə bilən həlk birdək ittipak bolux, zhihuyyünlər bilən jəngqilər birdək ittipak bolux wə düxmən armiyisini parqilax pirinsipliri asasida həlk jiefangjüni əzining կudrətlik, inkilawiy siyasi hizmitini bərpa kildi, bu-düxmənni yengiximizning möhim amili. Biz üstünlükkə igə düxmənning xiddətlik zərbisidin əzimizi qətkə aloqan həmdə düxmənni yündongzhən dawamida yokitixni kezləp, hərbi küqimizni yətkəp nuroqun xəhərlərni zhudongluk bilən taxlap qikkan waktimizda, düxmənlirimizning gülkəkəliri eqilib kətkən idi. Ular buni əzi üçün oqelibə, biz üçün məqlubiyət dəp karidi. Ular muxu bir dəmlik atalmış oqelibidin esənkirəp kətti. Zhangjiakou besiwellinqan küni qüxtin keyin, Jiang Jieshi əzining əksiyətqil həkümranlıqını xuningdin tartip, Təyshən teqidək təwrənməydiqan boldi, dəp hesaplap, əzinin əksiyətqil guomindahuyini qakirix toqrisida dərhal buyruk qüxürdi. Amerika jahan'gir unsurlimu əzlirining Zhongguoni Amerikining mustəmlilikisigə aylanduruxtin ibarət ahmikanə pilanini, əmdi heqbir tosaləqusuz əməlgə axidiqan boldi,

dəp hesaplap, hoxallioğidin naynaklap kətti. Əmma, wakitning etüxi bilən Jiang Jieshining wə uning hojayini Amerikining mukamidimu əzgirix pəyda boldi. Həzirki wakit—barlık iqliki-taxki düxmənlərning həmmisidə ümitsizlik kəypiyati həküm sürüwatkan wakit. Ular ah urup həsrət qəkməktə, weyjidin zar kahximakta, ularda hoxal-horamliktin kilqimu əsər kalmidi. 18 ay iqidə, Jiang Jieshining aldinkı səptiki yukuri dərijilik zhihuyguənlirinинг kəp kismi uruxta yengilgənligi üçün hizmitidin elip taxlandı wə almamaxturuldi. Bularning iqidə Zhengzhoudiki Liu Zhi, Xüzhoudiki Xüe Yue, ximaliy Jiangsudiki Wu Qiwey, jənubiy Shəndongdiki Tang Enbo, ximaliy Henəndiki Wang Zhongliən, Shenyangdiki Du Yüming, Xiong Shihuy, Beypingdiki Sun Liənzhong қatarlıklar bar. Jiang Jieshining pütün uruxka komandanlıq kılıx məs'uliyitini üstigə aloqan cənmouzongzhangi Chen Chengmu əxu komandanlıq wəzipisidin elip taxlinip, birlə Dongbey jəng məydanining zhihuyguənligigə qüxürüldi<sup>②</sup>. Əlbuki, Jiang Jieshi əzi Chen Chengning ornida omumi komandanlıknı üstigə aloqan məzgildə, Jiang Jieshi armiyisi hujumdin mudapiəgə, həlk jiefangjüni mudapiədin hujumqa etkən muxundak bir wəziyət barlıkkə kəldi. Jiang Jieshi əksiyətqi guruhı wə uning hojayini Amerika əmdi əzlirining hatalioğunu seziwelixi lazımlı. Ular Zhongguo gongchəndangining, Yaponiyə təslim bolqandin keyinkı

uzak bir muddət iqidə, Zhongguo həlkining arzuçıqa wəkillik kilip, teqlikni kolqa kəltürük wə iqki uruxka ərəxi turux yolidə kərsətkən barlik tirixqanlıklarını ərkənqəqlikning wə küqsizlikning ipadisi dəp karidi. Ular eż kükini tolimu yüksəri, inkilap kükini tolimu təwən məlqərləp, təwəkkül-qılık bilən urux kəzəqidi, nətijidə ezi kolıqan orioğa ezi qüxti. Düşmənlirimizning zhənlüelik pilani təl-təküs tarmar boldı.

## 4

Hazir 18 aydin awalkıçığa karioğanda həlk jie-fangjünining arkə sepimu kəp mustəhkəmləndi. Bu partiyimizning dihanlar tərəptə kət'i turup, yər islahati yürgüzgənlığının nətijisi. Yapon baskunqılırioğa ərəxi urux dəwridə, Yapon baskunqılırioğa ərəxi turux yolidə guomindang bilən birliksəp kuruxni wə xu wakitta Yapon jahən'girligigə ərəxi turalaydiqan kixilər bilən ittipaklıxixni kəzdə tutup, partiyimiz Yapon baskunqılırioğa ərəxi uruxtin ilgiri yürgüzüp kəlgən pomixxiklarning yərlirini musadırə kilip dihanlar oja təkşim kilip berix siyasetini ijarə wə əsümni keməytix siyasitigə zhudong-luk bilən əzgərtkən idi, bundak kiliç tamamən zərür idi. Yaponiye təslim bolqandin keyin, dihanlar jiddi rəwixtə yər tələp kıldı, biz eż waktida karar qikirip, yər siyasetini əzgərttuk, ijarə wə

əsümni keməytixni pomixxiklar sinipining yərlirini musadırə kilip dihanlarqa təksim kilip berixkə əzgərttuk. Dangzhongyangimizning 1946-yil 5-ayning 4-küni qıkaroqan yolyoruqı<sup>③</sup> ənə xu əzgirixni ipadılıdi. 1947-yil 9-ayda partiyimiz məmlikətlik yər yioqını qakirip, Zhongguo yər kanuni dagangini ixləp qikti<sup>④</sup> wə uni həmmə jayda dərhal omumyüzlük əməlgə koydi. Bu tədbirdə, bulturki «4-may yolyoruqı»diki fangzhenla kararlaxturulup əlməydi, bəlkı uningdiki bəzi təltəküs bolmiqan yərlərmə enik tüzitildi. Zhongguo yər kanuni dagangida feodallik wə yerim feodallik ekispilatatsiyə asasidiki yər tütümini yokitix, yər teriqoqining yeri bolsun, digən yər tütümini əməlgə koyux pirinsipi astida yərni jan sanişa karap təng təksim kili<sup>⑤</sup> bəlgiləndi. Bu—feodallik tütümni taza təltəküs yokitixning bir hil usuli, bu Zhongguodiki kəng dihanlar ammisining təliwigə tamamən uyğun. Yər islahatini kət'i wə təltəküs elip berix üqün, yezilarda yallanma dihan, kəmbəqəl dihan wə ottura dihanlarnı ez iqigə aloqan əng kəng ammiwi haraktirlik dihanlar jəmiyyitini wə u saylap qikidiqan weyyüən-huynı təxkil kiliplə əlməydi, bəlkı aldi bilən kəmbəqəl dihan wə yallanma dihanlar ammisini ez iqigə aloqan kəmbəqəl dihanlar əmigini wə u saylap qikidiqan weyyüən-huynı təxkil kiliplə, yər islahati yürgütünxning kanuniy orgini kiliş kerək, kəmbəqəl dihanlar əmigi bolsa yezillardiki barlıq kürəxlərning

rəhbiri yayanqı boluxi lazim. Bizning fangzhenimiz kəmbəqəl dihanlarqa tayinix, ottura dihanlar bilən mustəhkəm birlixix, pomixxiklar sinipining wə koniqə bay dihanlarning feodallik wə yerim feodallik ekispilatatsiyə tütümini yokitix. Pomixxiklar wə bay dihanlarqa tegidioğan yər wə mal-mülük dihanlar ammisiningkidin exip kətməsligi lazim. Lekin, 1931-yildin 1934-yiloqə bolqan arilikta əməlgə koyulqan "pomixxiklarqa yər təksim kilip bərməslik, bay dihanlarqa naqar yərlərni təksim kilip berix" digən tolimu sol hata siyasetmu təkrarlanmaslıqı lazim. Pomixxiklar bilən bay dihanlarning yeza ahalisi iqidə tutkan nisbiti, gərqə bəzi jaylarda kəp, bəzi jaylarda az bolsimu, lekin omumi əhwal boyiqə eytkanda, təhminən 8 pirsəntnilə təxkil kılıdu (ailini birləşdirip hesaplıqanda), ularning igəlligən yərliri bolsa, omumi əhwal boyiqə alqanda, omumi yərning 70-80 pirsəntigə yetidi. Xuning üqün, yər islahatımızning karxi turidioğan düyxiangi adəm sani jəhəttin nahayiti az, yezılarda yər islahati birləşdirip qatnixalayıdioğan wə qatnixixa tegixlik adəm sani (ailə sani) bolsa xunqə kəpki, ular təhminən 90 pirsənttin axidu. Bu yerdə ikki tür pirinsipkə dikkət kiliş lazim: birinqi, kəmbəqəl dihan wə yallanma dihanlarning təliwini kəndurux lazim, bu—yər islahatining əng tür wəzipisi; ikkinqi, ottura dihanlar bilən kət'i ittipaklıxix lazim, ularning mənpəətigə ziyan yətküzməslik

kerək. Muxu ikki tüp pirinsipni igəlliwalıqinimizdila, bizning yər islahati wəzipimiz jəzmən qəlibilik orunlinidu. Təng təksim kiliç pirinsipi boyiqə, koniqə bay dihanlarning yərliridin oxukqə bolğan kismini wə ularning bir kisim mal-mülkini xuning üqün elip qikip təksim kiliç kerəkki, Zhongguo bay dihanlıri, omumən, nahayiti eqir feodallik wə yerim feodallik ekispilatatsiyə haraktiriqa igə, bay dihanlarning kəpqılıgi yərlirini ijarigimu beridu, jazanihorlukmu kılıdu, ularning əmgək küqi yallax xərtimu yerim feodallik haraktırda<sup>⑥</sup>. Uning üstigə ularning igəlligən yərliri san jəhəttə koprək, süpet jəhəttə yahxirak<sup>⑦</sup>, əgər təng təksim kiliñmisa, kəmbəqəl dihan wə yallanma dihanlarning təliwini kanduroqili bolmayıdu. Əmma yər ənənə dagangining bəlgilimisi boyiqə, bay dihanlarqa kiliñdiqan müamile pomixxiklarqa kiliñdiqan muamilidin, omumən, pərklik boluxi kerək. Yər islahatida ottura dihanlar təng təksim kiliçni yaklaydu, buning səwiwi xuki, təng təksim kiliç ularning mənpəətigə ziyan yətküzməydu. Təng təksim kiloqan qaçda, ottura dihanlardın bir kismining yeri əzgərməydu, bir kismining yeri kəpiyidu, pəkət həllik ottura dihanlarningla azoqına oxukqə yərliri bar, ularmu bu yərlirini elip qikip təng təksim kiliçka razi bolidu, buning səwiwi xuki, təng təksim kiloqandan keyin, ularning yər beji selioqimu yenikləydu. Gərqə xundak bolsimu, jaylar yərlərni təng

təksim kiloqan qaqda, ottura dihanlarning pikrigə yənilə dikkət kilixi lazim, əgər ottura dihanlar makul kərmisə, ularqa yol қoyux kerək. Feodal sinipning yər wə mal-mülüklerini musadırə kılıp təksim kiloqan qaqda, bəzi ottura dihanlarning ehtiyajıqə dikkət kiliç lazim. Sinipi ayriqan qaqda xuningqə dikkət kiliç kerəkki, əslidə ottura dihan tərkiwidiki kixilər hata halda bay dihanlar dairisigə kirgüzüp koyulmisun. Dihanlar jəmiyiti weyyüənhuyiqa wə həkümət organlıriqə ottura dihan aktiplirini kobul kılıp hizmetkə katnaxturux kerək. Yər beji wə uruxka yardəm berix seliklirida adil wə muwapik bolux pirinsipini kollinix lazim. Mana bular partiyimizning ottura dihanlar bilən mustəhkəm birlixixin ibarət bu zhənlüelik wəzipini ijra kiloqan qaqda kollinixi zərür bolqan konkirit siyaset. Pütün partiyə qüxinixi lazimki, yər tütümini təltəküs əzgərtix Zhongguo inkilawining hazırkı baskuqtiki bir asasiy wəzipisi. Əgər biz yər məsilisini omumyüzlük wə təltəküs həl kılalısak, barlıq düxmənlərni yengixtiki əng asasiy xərtkə igə bolqan bolımız.

## 5

Yər islahatini kət'i wə təltəküs yürgüzüp, həlk jiefangjünining arka sepini mustəhkəmləx üqün partiyə қoxunini tərtipkə selix lazim. Yapon

baskunqılırioqa karxi urux dəwridə partiyimiz iqidə elip berilqan istil tüzitix hərkitidin, omumən, ünüm hasil kılindi. Bu ünüm asasən xuningdin ibarətki, rəhbiriyy organlarımız həm kəng kadirlirimiz wə partiyə əzalirimiz Marksizim-Leninizimning omumi həkikiti bilən Zhongguo inkilawining konkirit əmiliyitini birləxtürüxtin ibarət bu asasiy yenülüxni tehimu qongkur igəlliwaldı. Bu nuktida Yapon baskunqılırioqa karxi uruxtin awalkı birkanqə tarhiy dəwrdikigə қarioqanda partiyimiz zor bir kədəm ilgirilidi. Lekin, partiyining yerlik təxkilatlırida bolupmu partiyining yezillardiki asasiy katlam təxkilatlırıda məwjuṭ bolup turoqan tərkip sap bolmaslik wə hizmət istili sap bolmaslik məsilisi bolsa həl kılınmadi. 1937-yildın 1947-yılqıqə bolqan 11 yil wakit iqidə partiyimizning təxkili kengiyip, partiyə əzaliri birkanqə on mingdin 2 milyon 700 mingqa yətti, bu—qayət zor səkrəx. Bu partiyimizi Zhongguo tarihida misli kərülmigən kudrətlik partiyigə aylandurdi. Bu bizni Yapon jahan'gırlığını məq'lup kılıx wə Jiang Jieshining hujumini qekindürüx, 100 milyondın artuk ahaligə igə azat rayonlar-oqa wə 2 milyon kixilik həlk jiefangjünigə rəhbərlik kılıx imkaniytigə igə kıldı. Əmma kəmqliklərmə billə kəldi. Yəni nuroqun pomixxik unsurlar, bay dihan unsurlar wə lükqək unsurlar pursəttin paydilinip, partiyimizgə sukulup kiriwaldı. Ular yezilarda, partiyining, həkumətning wə həlk təxki-

latlirining nuroqun təxkillirini qanggilioqa eliwelip, zorawanlik kılıp dəwr sürdi, həlkni əzdi, partiyining siyasetlirini burmilidi, xundak kılıp, bu təxkilatlarnı ammidin ayrip taxlidi, yər islahatini təltəküs elip barəqli bolmaydiqan kılıp koydi. Bundak eçir əhwallar bizning aldimizə partiyə koxunini tərtipkə selix wəzipisini koydi. Bu wəzipini həl kilmaydiqan bolsak, yezilarda aloqa basalmaymız. Partiyining məmlikətlik yər yiqini bu məsilini toluk muhakimə kıldı həmdə muwapik tədbir wə usullarnı bəlgildi. Bu tədbir wə usullar hazır yərni təng təksim kılıx kararı bilən billə jaylarda kət'i əməlgə koyulmakta. Bulardin əng möhimi partiyə iqidə tənkit wə əz əzini tənkitni kanat yaydurup, jaylardiki təxkilatlar iqidə partiyining luxiənidin qətligən hata idiyə wə eçir əhwallarnı təltəküs pax kilixtin ibarət. Pütün partiyimizdiki yoldaxlar qüxinixi kerəkki, partiyə iqidiki bundak sap bolmaslik məsilisini həl kılıp, partiyə koxunini tərtipkə selip, partiyimizni əng kəng əmgəkqilər ammisi bilən tamamən bir yenülüxtə bolux wə ularning aloqa besixiqa rəhbərlik kılıx imkaniyitigə igə kılıx yər məsilisini həl kilixtning wə uzak muddətlik uruxka yardəm berixning həl kılqıq halkısı.

## 6

Feodal sinipning yərlirini musadırə kılıp dihan-

lar igidarqilioqıqa өtküzüx, Jiang Jieshi, Song Ziwen, Kong Xiangxi, Chen Lifular baxqilioqidiki longduən kapitalni musadire kilip yengi demokratik dəlet igidarqilioqıqa өtküzüx, milli soda-sanaətni muhəpizət kiliç—bular yengi demokratik inkilapning 3 qong iktisadiy ganglingi. Jiang Jieshi, Song Ziwen, Kong Xiangxi, Chen Lifulardin ibarət 4 qong ailə hakimiyət bexida turqan 20 yil dawamida, kimmitti 10 milyarttin 20 milyartkiqə Amerika dollirıqə yetidioqan qayət zor baylikni toplap, pütün məmlikətning iktisadiy jan tomurini longduən kiliwaldı. Bu longduən kapital dəlet hakimiyiti bilən birlixip, dəlet longduən kapitalizimiqə aylanıdı. Bu longduən kapitalizim qət'əl jahan'gırlığı, elimizdiki pomixxik-lar sinipi wə koniqə bay dihanlar bilən ziq birlixip, məybən, feodal dəlet longduən kapitalizimiqə aylanıdı. Bu—Jiang Jieshi əksiyətqi hakimiyitining iktisadiy asası. Bu dəlet longduən kapitalizimi ixqilar wə dihanlarni ezipla kalmastın, bəlki xəhər ux-xak burzuaziyisini əzdi, ottura burzuaziyigə ziyan yətküzdi. Bu dəlet longduən kapitalizimi Yapon baskunqilirıqə karxi urux dəwridə wə Yaponiyyə təslim bolqandan keyin əng yukuri pəlligə yətti, u yengi demokratik inkilapka toluk maddi xərt-xarait hazırlanıb bərdi. Bu kapital Zhongguoda ammibap til bilən guənliao kapital dəp atılıdu. Bu burzuaziyyə guənliao burzuaziyyə dəp atılıdu, bu—Zhongguoning qong burzuaziyisi. Yengi demokratik inkilapning

wəzipisi jahan'girlikning Zhongguodiki imtiyazlirini bikar kilixtin taxkiri, məmlikət iqidə pomixxiklar sinipi bilən guənliao burzuaziyə (qong burzuaziyə) ning ekispilatatsiyisini wə zulmini yokitix, məybənlilik, feodallik ixləpqikirix munasiwətlirini əzgərtix, boqulup kalqan ixləpqikirix küqlirini azat kilih. Bu siniplar wə ularning dəlet hakimiyiti təripidin ezelgən həm ziyan-zəhmətkə uqrioğan yüksəri katlam uxxak burzuaziyə wə ottura burzuaziyə, gərqə burzuaziyə bolsimu, lekin yengi demokratik inkilapka katnixixi yaki bitərəp turuxi mümkün. ULARNING jahan'girlik bilən alakisi yok, yaki alakisi azrak, ular həkiki milli burzuaziyə. Yengi demokratik dəlet hakimiyiti yetip barqan jaylarda bu siniplarnı heqbir ikkilənməstin, kət'i muhəapidət kilih lazim. Jiang Jieshi həkümranlıq kılıp turoğan rayonlardıki yüksəri katlam uxxak burzuaziyə iqidiki wə ottura burzuaziyə iqidiki sani kəp bolmioğan bir kisim kixilərdə yəni bu siniplarning ong kanat unsurlırında əksiyətqil siyasi hahixlar məwjut, ular Amerika jahan'girligi wə Jiang Jieshi əksiyətqi guruhı üçün ham hiyallar tarkitidu, həlk demokratik inkilawioqa karxi turidu. ULARNING əksiyətqil hahixliri ammiqə tehi təsir kərsitiwatkan wakitta, biz ularning təsirigə uqrioğan amma iqidə pax kilih hizmitini elip berip, ularning amma iqidiki siyasi təsirigə zərbə berip, ammini ularning təsiridin azat kilişimiz lazim. Lekin, siyasi jəhəttə zərbə

berix bilən iktisadiy jəhəttə yokitix—bu, ikki ix, əgər bu ikki ixni arilaxturuwetidiqan bolsak hataliximiz. Yengi demokratik inkilap pəkət feodalizim wə longduən kapitalizimni, pəkət pomixxiklar sinipi wə guənliao burzuaziyə (qong burzuaziyə)ni yokitidu, kapitalizimni omumən yokatmaydu, yukarı katlam uxxak burzuaziyə wə ottura burzuaziyini yokatmaydu. Zhongguoning iktisadi қalak bolqanlıktın, inkilap məmlikət boyiqə qəlibə kazanqandan keyin-mu uzak bir muddətkiqliqə, kəng yukarı katlam uxxak burzuaziyə wə ottura burzuaziyə wəkillik kilqan kapitalistik igilikning məwjut bolup turuxioqa yənə yol koyux kerək; xuningdək həlk igiliginin ix təksimati boyiqə, ularning həlk igiligidə paydılık bolqan barlık kisimlirini məlum dərijidə rawajlan-duruxka toqra kelidu; ular helimu pütün həlk igiliginin kəm bolsa bolmaydiqan bir kismi. Bu yerdə eytiloqan yukarı katlam uxxak burzuaziyə ixqi yaki dukan hizmətqisi yallaydiqan, kiçik kələmdə okət kılıdiqan soda-sanaətqilərni kərsitudu. Buning-din baxka, ixqi yaki dukan hizmətqisi yallimaydi-qan kəng, mustəkil uxxak soda-sanaətqilərmə bar, bu uxxak soda-sanaətqilərni kət'i muhapizət kiliş kerəkligi toqrisida sezləp oltruxning hajiti yok. Inkilap məmlikət boyiqə qəlibə kazanqandan keyin, guənliao burzuaziyidin tapxuruwelinoqan, pütün məmlikətning iktisadiy jan tomurini igəlləp turidiqan qayət zor dələt karhanılıri yengi demokratik dələt-

ning kolida boloqaqka, uning üstigə feodallik tüzüm-din azat kılınoğan, gərqə heli uzak wakitkiqə asası yəhəttin awalkidəkla tarkak, yəkkə tursimu, lekin keləqəktə kədəmmu-kədəm kopiratsiyilixix yenülüxigə karap rawajlinidən yenza igiliyi məwjud bolup turoqaqka, muxu xərt-xaraitlar astida bundak uxxak wə ottura kapitalizim tərkiplirining məwjud bolup turuxi wə tərəkki kiliçining heqkandak həwp-hətiri yok. Yər islahatidin keyin yezılarda mukərrər pəyda bolidiğən yengi bay dihan igiligimi xundak. Yukuri қatlam uxxak burzuaziyə wə ottura burzuaziyə igilik tərkiplirigə nisbətən, huddi partiyimizning 1931-yildın 1934-yilə qədəm bolğan arılıcta қollan-qınıdək, tolimu sol hata siyasetni təkrar қollinxıka (əmgək xərtini tolimu yukuri bəlgiləx, tapawət bejini tolimu yukuri kılıx, yər islahati dawamida soda-sanaətqılərning mənpəətigə tegixkə, ixləpqiki-rıxni rawajlanduruxni, igilikni gülləndürünxni, omum-qımı. hususilarqımı etiwar berixni wə əmgəkkimu. kapitalqımı mənpəət yətküzünxni nixan kilmay, kəz aliddikinila kəridiğən, bir tərəplimə əmgəkqılər parawanlıqı digənni nixan kılıxka) mutlək yol koyulmayıdu. Bu hatalıklar təkrarlınidikən, əmgəkqılər ammisining mənpəətigə wə yengi demokratik dələtning mənpəətigə qoqum ziyan yetidi. Zhongguo yər қanuni dagangida: "Soda-sanaətqılərning mal-mülki wə ularning қanuniy tijariti muhapızət kiliñidu, dəhli-təruz kiliñmaydu" digən bəlgilimə bar. Bu

yərdə eytiloqan soda-sanaətqilər barlıq mustəkil uxak soda-sanaətqilərni həm barlıq uxak wə ottura kapitalistik təriplərni kərsitudu. Yiqip eytkanda, yengi Zhongguo igiliginin tüzülüxi mundak bolidu: 1) dələt igiliyi, bu — rəhbərlik kılqılıq tərkip; 2) yəkkiliktin kədəmmə-kədəm kolliktiplix yənülüxigə karap rawajlinidiqan yeza igiliyi; 3) mustəkil uxak soda-sanaətqilər igiliyi wə uxak, ottura hususi kapital igiliyi. Bular pütün yengi demokratik həlk igiliyi. Yengi demokratik həlk igiliginin yetəkqi fangzheni ixləpqikirixni rawajlandurux, igilikni gülləndürük, omumqimu, hususilarojimu etiwar berix, əmgəkkimu, kapitalojimu mənpəət yətküzüxtin ibarət bu bax nixanqa yekindin əgixip berixi xərt. Bu bax nixandin ayrıloqan barlıq fangzhen, siyaset, qarilərning həmmisi hata.

## 7

1947-yil 10-ayda həlk jiefangjüni hitapnamə elan kıldı, uningda mundak diyilgən: “ixqilar, dihanlar, əskərlər, ziyalilar, soda-sanaətqilərdin ibarət ezilgüqi siniplar, həlk təxkilatları, demokratik partiya-guruqlar, az sanlıq millətlər, hərkəysi jaylardıki Zhongguo muhajirliri wə baxka wətənpərəwərlərni birləxtürüp, milli birliksəp təxkil kilip, Jiang Jieshining hakim mutlək həkumitini aqdurup taxlap, demokratik birləxmə həkumət kurux.” Bu —

həlk jiefangjünining xundakla Zhongguo gongchəndangining əng tüp siyasi ganglingi. Kərimakka, hazırkı dəwrde bizning inkilawiy milli birliksepimiz Yapon baskunqılırioqa karxi urux dəwridikidin goya tariyip kətkəndək keründü. Lekin əmiliyəttə bolsa pəkət hazırkı dəwrdila, pəkət Jiang Jieshi milli mən-pəətni Amerika jahan'gırligigə setip, həlkə karxi pütün məmlikət kələmlik iqki urux közəqiqəndin keyinla, pəkət Amerika jahan'gırligining wə Jiang Jieshi əksiyətqi həkümran guruhining jinayətliri Zhongguo həlkı aldida pütünləy axkarilanqandin keyinla, bizning milli birliksepimiz həkiki türdə kengəydi. Yapon baskunqılırioqa karxi urux dəwridə, Jiang Jieshi bilən guomindangning Zhongguo həlkı arisida inawiti tehi tamamən yokalmıqan idi, ularning yənə nuroqun aldamqılık roli bar idi. Hazır əhwal baxğıqə, ularning barlik aldamqılıkları eż kilmixi bilən eqip taxlandı, ular əmdi heqkandak ammiqə igə əməs, ular tamamən yitim kaldi. Guomindangning əksiqə, Zhongguo gongchəndangi azat rayonlardila əng kəng həlk ammisining ixənqigə igə bolup əlmastın, guomindang həkümranlıqıdiki rayonlardimu, guomindang ilkidiki qong xəhərlərdimu kəng həlk ammisining himayisigə igə boldı. Əgər, 1946-yilda Jiang Jieshi həkümranlıqıdiki yüksəri katlam uxxak burzuaziyə wə ottura burzuaziyə ziyaliliri iqidə yənə bir kisim kixilər tehi üqinqi yol® digən nimə üstidə hiyal sürgən, diyilsə, əmdi undak hiyallarning

əbjiqi qikip kətti. Partiyimiz təltəküs yər siyasetini kollanqanlıqı üçün, Yapon baskunqılırioqa karxi urux dəwridikigə karioqanda tehimu kəng dihanlar ammisining səmimi himayisigə erixti. Amerika jahan'gırligining tajawuz kılıxi, Jiang Jieshi ning ezixi wə partiyimizning ammining mənpəətini kət'i koqdaydiqan toqra fangzhenni kollinixi arkisida partiyimiz Jiang Jieshi həkümranlık kılıp turoqan rayonlardiki ixqilar sinipi, dihanlar sinipi, xəhər uxxak burzuaziyisi wə ottura burzuaziyə kəng ammisining hesdaxlioqıja igə boldi. Bu amma aq əlqanlıktın, siyasi jəhəttə ezilgənliktin, Jiang Jieshi ning həlkə karxi iqki uruxi həlkni həmmə hayat yolidin məhrum kılqanlıktın, Amerika jahan'girligigə wə Jiang Jieshining əksiyətqi həkümitigə karxi üzlüksiz kürəx kozəidi, ularning tüp xoari aqarqılıkka, ziyankəxlikkə, iqki uruxka karxi turux wə Amerikining Zhongguoning iqki ixliriqə arilixxiqə karxi turuxtin ibarət boldi. Həlbuki, ularning oyqinixi Yapon baskunqılırioqa karxi uruxtin ilgiri, Yapon baskunqılırioqa karxi urux dəwridə hətta Yaponiyə təslim bolqandan keyinkı bir məzgildimu bundak dərijigə yətmigən idi. Xuning üçün biz, yengi demokratik inqilawiy birliksepimiz hazır etkən hərkəndək dəwrdikidin kəng, xuningdək etkən hərkəndək dəwrdikidin mustəhkəm, dəymiz. Bu ix bizning yər siyasitimiz wə xəhər siyasitimiz bilənla munasivətlik bolup əalmastın, bəlki həlk

jiefangjünining qəlibə kazanqanlıqı, Jiang Jieshi-ning hujumdin mudapiəgə etkənligi, həlk jiefangjünining mudapiədin hujumqa etkənligi, Zhongguo inkilawining yengi dolğun kətirilgən məzgilgə kirgənligidin ibarət bu omumi siyasi wəziyət bilənmüziq munasılwətlik. Hazır Jiang Jieshi həkümranlıqının halakiti mukərrər bolup kalqanlıqıqa kixilərning kəzi yətti, xunga ular eż ümidini Zhongguo gongchəndangi bilən həlk jiefangjünigə baqlıdi, bu-nahayiti təbii daoli. Zhongguo yengi demokratik inkilawining qəlibə kazinixi üçün pütün milletning mutlək kəpqılık ahalisini eż iqigə aloğan əng kəng biriksəp bolmay mümkün əməs. Xundak bolux bilənlə kalmay, bu biriksəp yənə Zhongguo gongchəndangining küqlük rəhbərligidə boluxi xərt. Zhongguo gongchəndangining küqlük rəhbərligi bolmay turup, hərkəndək inkilawiy biriksəpning qəlibə kazinixi mümkün əməs. 1927-yili beyfa uruxi yukuri dolğunqa yətkən məzgildə, partiyimizning rəhbiri orgnidiki təslimqi unsurlar dihanlar ammisioqa, xəhər uxxak burzuaziyisi wə ottura burzuaziyigə bolğan rəhbərlik hokukidin bolupmu korallıq küqlərgə bolğan rəhbərlik hokukidin eż ihtiyari bilən wazkeqip, xu ketimki inkilapni məqəlubiyətkə uqrattı. Yapon baskunqılırioqa karxi urux dəwridə partiyimiz ənə xundak təslimqilik idiyisigə ohxap ketidiqan idiyilərgə yəni guomin-dangning həlkə karxi siyasitigə yol koyux,

guomindangoja həlk ammisioja ixən'gəndinmu artuk ixinix, ammiwi kürəxni dadil kozəqaxka jür'ət kılalmaslik, Yapon baskunqılıri besiwalojan rayonlarda azat rayonlarnı wə həlk əxunlirini kengəytixkə jür'ət kılalmaslik, Yapon baskunqılırioja karxi uruxka rəhbərlik kiliç hökükini guomindangoja sungli kiliç berix idiyilirigə karxi turdi. Partiyimiz bundak ajiz, iktidarsız, qırıq, Marksizim-Leninizim pirinsipleriçə hilap idiyilərgə karxi kət'i kürəx kıldı, "tərəkkipərəwər küqlərni rawajlandurux, ari-liktiki küqlərni əloqa kəltürəx, jahil küqlərni yitim kəldurux"tin ibarət siyasi luxiənni kət'i ijra kıldı, azat rayonlarnı wə həlk jiefangjünini kət'i türdə kengəytti. Xundak kiliç, partiyimizning Yapon jahan'girligi tajawuz kılıqan dəwrədə Yapon jahan'girligini yengəlixigə kapalət beriliplə əlmas-tın, bəlkı Yaponiyə təslim boləqandin keyin Jiang Jieshi əksil'inkilawiy urux əzəməti qızılıqan məzgildə, partiyimizning Jiang Jieshining əksil'inkilawiy uru-xioja həlk inkilawiy uruxi bilən karxi turux yoliqə onguxluk wə ziyan-zəhmətsiz ətəlixigə həmdə kışka muddət iqidə uluk əqəlibilərni əloqa kəltürəlixigə kapalət berildi. Bu tarixiy sawaklarnı pütün partiyidiki yoldaxlar esidə məhkəm tutuxi lazımlı.

karxi pütün məmlikət kələmlək iqliki urux közəqloqan wakitta xuning üqün təwəkkülqılık kilişka jür'ət kılalidiki, ular əzlirinən üstün hərbi küqigə tayıniplə kalmastın, bəlki, asasən, əzliriqə "ajayip kudrətlik", "dunyada təngdixi yok" dəp hesaplıqan, kəlida atom bombisi bolğan Amerika jahan'gırlığığə tayandi. Ular, bir tərəptin, Amerika jahan'gırlığını hərbi wə maliyə jəhəttiki ehtiyajlırimizni huddi ekin sudək tohtimay təmin etələydyu dəp karidi, yənə bir tərəptin, "Amerika bilən Sovet ittipaki otturisida jəzmən urux bolidu", "Üqinqi dunya uruxi qokum partlaydu" digən təlwilərqə hiyallarda boldı. Amerika jahan'gırlığığə bundak yəliniwelix, ikkinqi dunya uruxi ayaklaşkandin keyin, pütün dunyadiki hərkəysi əllər əksiyətqi küqlirinən ortak hususiyiti boldı. Bu hal ikkinqi dunya uruxining dunya kapitalizimiqa bərgən zərbisining eqirliqini əks əttürdi, hərkəysi əllər əksiyətqilirinən küqining ajizlioqını həm ularning rohiy jəhəttin wəhimigə qüxkənlığını wə ixənqini yokitip koyoqanlioqını əks əttürdi, pütün dunyadiki inkilawiy küqlərning kudrətlikligini əks əttürdi, buning bilən hərkəysi əllər əksiyətqiliri Amerika jahan'gırlığının yardımigə tayinixtin baxça heqkandak yol kalmıqanlioqını hes kildi. Lekin, əmiliyyətə, ikkinqi dunya uruxidin keyinki Amerika jahan'gırlığı, huddi Jiang Jieshi wə hərkəysi əllər əksiyətqiliri təsəwwur kılqandək, rastla xunqiwala kudrətlikmu? U

rastla Jiang Jieshioja wə hərkaysi əllər əksiyət-qilirigə huddi ekin sudək tohtimay yardım berip turalamdu? Yak, undak əməs. Amerika jahən'girligining ikkinqi dunya uruxi məzgilidə küqəygən iqtisadiy қuwviti turaksız bolqan, kündin-kün'gə tariyiwatkan iqki wə həlkara bazarlarqa duqkəldi. Bazarlarning bundak tehimu tariyixi iqtisadiy weyjining partlixioja səwəp bolidu. Amerikining uruxta güllinixi pəkət wakitlik hadisə. Uning կudrətlikligi pəkət kərünüxtikila, wakitlikla hadisə. Kelixtürüp bolmaydiqan hər hil iqki-taxki ziddiyətlər, huddi yanar taşka ohxax, hər kuni Amerika jahən'girligigə təhlikə salmakta, Amerika jahəngirligi ənə xu yanar taş üstidə olturmakta. Bu əhwal Amerika jahən'gir unsurlarını dunyani kullukka qüxürük pilanini tüzükə məjbur kıldı. U, huddi yırtkuq haywanlardək, Yawropa. Asiya kit'əlirigə wə baxka jaylarqa қalaymikan üsüp kirip, hərkaysi əllər əksiyətqi küqlirini, həlk təripidin qərup taxlanoqan daxkallarnı yiqiwelip, demokratiyigə қarxi wə jahən'girlik lagir təxkil kiliwatidu, Sovet ittipakı baxqilioqidiki barlıq demokratik küqlərgə қarxi turuwatidu, urux təyyarlawatidu, kəlgüsidiə, uzak wakitlar iqidə, kūnlərning biridə üqinqi dunya uruxini қozqap, demokratik küqlərni məqləlup kiliixa urunuwatidu. Bu—ahmikənə pilan. Pütün dunyadiki demokratik küqlər bu pilanni tarmar kilixi lazim wə tarmar kiliximu tamamən mümkün. Pütün

dunyaning jahan'girlikkə karxi lagirining küqi jahan'girlik lagirining küqidin exip kətti. Üstünlük düxmən tərəptə əməs, biz tərəptə. Jahan'girlikkə karxi Sovet ittipakı baxqilioqidiki lagir wujutka kəldi. Weyjidin hali bolqan, tərəkkii kilip ketiwatkan, pütün dunyadiki kəng həlk ammisining himayisigə igə bolqan sotsiyalistik Sovet ittipakining küq-kuwwiti hazır weyjining jiddi həwpigə uqrwatkan, qüxkünlrixip ketiwatkan, pütün dunyadiki kəng həlk ammisining karxilioqıa uqravatkan jahan'gir Amerikiningkidin exip kətti. Yawropadiki həlk demokratiyisi əlliri əzlirining iqki kismini mustəhkəmliməktə wə ittipaklaxmakta. Fransiyə, Italiyə baxqilioqidiki Yawropa kapitalistik əlliridiki həlk'lerning jahan'girlikkə karxi küqliri rawajlanmakta. Amerikining iqki kismida kündin-kün'gə küqiyiwatkan həlk demokratik küqliri məwjut. Latin Amerikisidiki həlk'lər hərgiz Amerika jahan'girligigə itaət kilidiqan kul əməs. Pütün Asiyada uluk milli azatlıq hərkət əwj aldi. Jahan'girlikkə karxi lagirdiki barlık küqlər ittipaklaxmakta wə aloqa karap rawajlanmakta. Yawropadiki 9 məmləkətning gongchəndang wə ixqilar partiyiliri qing-baojü təxkil kilip, pütün dunya həlkini əzizlilik jahan'girlikning kullukka qüxrürəx pilaniqə karxi turuxka qakiroqan hitapnamə elan kıldı<sup>⑨</sup>. Bu hitapnamə pütün dunyadiki əzilgüqi həlkning rohini əstürdi, kürəx yönülüxini kərsitip bərdi, əqalibiyət-

kə bolqan ixənqini qingitti. Pütün dunyadiki əksiyətqilər bu hitapnamə aldida alakzadə bolup kətti. Xərk əllirining jahan'girlikkə karxi barlıq küqlirimu ittipaklixip, jahan'girlikning wə ez əlliridiki əksiyətqilərning zulmioğa karxi turup, xərkətiki bir milyarttin artuk ezilgüqi həlkni azat қilixni kürəx nixani қılıxi lazim. Biz ez təkdirimizni tamamən ez қolimizoşa eliximiz kerək. Biz ez iqimizdiki barlıq ajizlik, iktidarsızlık idiyilirini süpürüp taxliximiz kerək. Düxmən küqini tolimu yukuri, həlk küqini tolimu təwən məlqərləydiqan barlıq nuktiinəzərlərning həmmisi hata. Biz pütün dunyadiki demokratik küqlər bilən bir yolda turup, həmmimiz tirixidioqanla bolsaq, qoqum jahan'girlikning kul-lukka qüxürük pilanini tarmar қıtalaymız, üqinqi dunya uruxini tosup, uning tuquluxioqa mümkünqılık bərməymiz, barlıq əksiyətqilərning həkümranlıqını aqdurup taxlap, insaniyətni əbidi teqlikkə erix-türüxtin ibarət qəlibini қoloşa kəltürələyimiz. Biz enik bilimizki, bizning aqşa besix yolımızda yənə hilmu-hil tosaləqular, hilmu-hil kiyinqiliklər boluxi mümkün, biz barlıq iqki-taxki düxmənlərning əng zor dərijidə karxilik kərsitixigə wə jan talixixioqa takabil turuxka təyyar turuximiz kerək. Lekin, biz Marksizim-Leninizim ilmini igəlləp, ammi oja ixinip, amma bilən bir yolda məhkəm turalaydiqan həm ularoşa rəhbərlik қılıp aqşa basalaydiqanla bolsaq, hərkəndək tosaləqulardın etüp ketiximiz

wə hərkandak kiyinqılıklarnı yengiximiz tamamən mümkün, bizning küqimiz təngdixi yok küq. Həzirki dəwr-pütün dünya kapitalizimi wə jahən'gırlığı halakətkə karap ketiwatkan, pütün dünya sotsiyalizimi wə həlk demokratizimi qəlibigə karap ketiwatkan tarixiy dəwr, tang nuri aldimizda, tiri-xiximiz lazim.

## Izahılar

① Həlk jiefangjünining hər bir jöng məydanida arka-arkidin hujumqa etüp, guomindang həkümranlıqıdiki rayonlarqa yetip barqanlıqi toqrisida muxu tomdiki Xibeyda erixilgən zor qəlibigə baha wə jiefangjünning armiyini yengiqə tərtipkə selix hərkiti toqrisida»ning ① izahıqa karalsun.

② Liu Zhi guomindangning Zhengzhou tinqlandurux məhkimsinинг zhureni idi, 1946-yıl 9-ayda Dingtao zhənyisidə məqlup bolqanlıqi üçün 11-ayda hizmitidin elip taxlanqan. Xüe Yue guomindangning Xuzhou tinqlandurux məhkimisining zhureni idi, u komandanlık kılqan guomindang қoxuni 1946-yıl 12-aydiki ximaliy Suqian zhənyisidə, 1947-yıl 1-aydiki jənubiy Shandong zhənyisidə, xu yil 2-aydiki Lèywu zhənyisidə arka-arkidin eqir məqlubiyatkə uqriqanlıqi üçün 3-ayda hizmitidin elip taxlanqan. Wu Qiwey guomindangning Xuzhou tinqlandurux məhkimisining fuzhureni idi, 1946-yıl 12-aydiki ximaliy Suqian zhənyisidə məqlup bolqanlıqi üçün 1947-yıl 3-ayda hizmitidin elip taxlanqan. Tang Enbo guomindang 1-bingtuəninining silinggaəni idi, 1947-yıl 5-aydiki Menglianggu zhənyisidə guomindangning eżgərtip təxkil kiliqan 74-shisi yokitilqanlıqi üçün 6-ayda hizmitidin elip taxlanqan. Wang Zhonglian guomindang 4-bingtuəninining silinggaəni idi, 1947-yıl 7-aydiki qərbiy jənubiy Shandong zhənyisidə məqlup bolqanlıqi üçün 8-ayda hizmitidin elip taxlan-

oqan. Du Yuming guomindangning Dongbey baoən siling-zhangguəni idi, Xiong Shihuy guomindangning Dongbey xing-yüenining zhureni idi, bular 1947- yil 6- ayda Dongbeydiki armiyimizning yazlık hujumida kattik məqlubiyətkə uqrıqanlıqı üçün hizmitidin elip taxlanqan. Sun Liənzhong guomindang 11-urux rayonining silingzhangguəni idi, 1947- yil 6- aydiki Qingxiən-Cangxiən zhənyisi wə Baobey (Baodingning ximalidiki Xüshuy rayoni) zhənyisidə məqlubiyətkə uqrıqanlıqı üçün Baoding tinqlandurux məhkimisining zhurenliqipa yetkiwetilgən. Chen Cheng Jiang Jieshining cənmouzongzhangi idi, Shəndongda bolqan birqanqə zhənyigə komandanlıq kılıqanda arka-arkidin məqlubiyətkə uqrıqanlıqı üçün 1947- yil 8- ayda Dongbey xingzheng zhangguənligigə yetkiwetilgən.

③ Bu Zhonggong zhongyangning 1946- yil 5- ayning 4- kündiki «Yer məsilisi toqrisidiki yolyoruqı»ni kərsitudu, muxu tomdiki «Üq aylık hulasə»ning ⑤ izahıqa karalsun.

④ Zhongguo gongchəndangining məmlükətlik yər yiçini 1947- yil 9- ayda Hebey əlkisidiki Pingshən nahiyisining Xibəypo kəntidə etküzüldi. Bu yiçin 9- ayning 13- künü makulliqan «Zhongguo yər ənanı dagangi» xu yil 10- ayning 10- künü Zhonggong zhongyang təripidin elan kılindi. Yər ənanı dagangida munular bəlgilən'gən: «Feodallik wə yerim feodallik ekispilatsiya asasidiki yər tütümi bikar kılınip, yər terioquqining yeri bolsun, digən yər tütümi əməlgə koyulidu»; «Yezillardiki barlıq pomixxiklarning yərliri wə jamaət yərliri yeza dihanlar jəmiyiti təripidin tapxuruwelini, yezillardiki baxqə barlıq yərlər bilən bille, yezilarning pütün nopusu boyiqə, ər-ayal, yax-keri dəp ayrimastın, bir tutax, təng təksim kılnidu»; «Yeza dihanlar jəmiyiti pomixxiklarning qarwiliri, dihanqılıq saymanılı, ey-jayliri, axlıkları wə baxqə mal-mülüklerini tapxuruwelip həmdə bay dihanlarning yükürida eytılqan mal-mülüklerinə oxukqə kışmini yiçiwelip, ənə xundak mal-mülki bolmıqan dihanlarqa wə baxqə kəmbəqəllergə təksim kılıp beridu, xundakla, pomixxiklərinə bir ülüxtin təksim kılıp beridu». Xundak kılıp, yər ənanı dagangida 1946- yil «4- may yolyoruqı»da kərsitilgən «pomixxik-

larning yərlirini musadırə kilip dihanlarqa təksim kilip berix" pirinsipi mukimlaxturulup qalmastı, bəlli **«4-may yolyoruqı»** diki bəzi pomixxiklarqa tolimu kəp etiwar beriwetixtək üzül-kesil bolmaslıq əhwallirumu tüzitiwelindi.

**⑤** **«Zhongguo yər kanuni dagangi»da bəlgilən'gən yərni təng təksim kiliş qarisdə keyin ijra kılınıx jəryanında bəzi əzgirixlər boldı.** 1948-yıl 2-ayda Zhonggong zhongyang «Kona rayonlar wə yerim kona rayonlarda yər isləhati hizmiti wə partiyini tərtipkə selix hizmitini elip berix toqrisidiki yolyoruqıda mundak, bəlgililən: Feodallık tütüm aqdurulmuş barlık kona rayonlar wə yerim kona rayonlarda yər kaytidin təksim kılınmayıdu. Pəkət zərür tepliqanda, kəpliridin elip, azlırını toluklax, yahxiliridin elip, naqarlırını toluklax qarisi kəllinilip, bir kisim yər wə baxka ixləpqikirix wastılıri tehi təltəküs kəd kətərmigən kəmbə-qəl dihan wə yallanma dihanlarqa təngxəp berilidü həmdə ottura dihanlarning adəttiki kəmbəqəl dihanlar ığə bolğan yərning otturiqə dərijisidin bir kədər yekurirak sanda bolğan yerini saklap kelixiqa yol koyulidu. Feodallık tütüm tehi məwjud bolup turoqan jaylardimu təksim kilişning möhim nuktisi pomixxiklarning yər wə mal-mülükliyi həm koniqə bay dihanlarning oxukqə yər wə mal-mülükliyi bilənla qəklindidu. Məyli kaysi hildiki jayda bolsun, ottura dihan wə yengiqə bay dihanlarning oxukqə yərlirini pəkət həkikətən təngxəx zərəriyiti bolğan wə ular əzliri həkikətən razi bolğan xərt astidila elip təngxəxkə ruhsət kılindidu. Yengi azat rayonlarning yər isləhatida barlık ottura dihanlarning yərlirigə tegilməydi.

**⑥** Zhongguoning yər isləhatidiki bay dihanlar məsilisi Zhongguoning konkirit tarixiy, iqtisadiy xaraitida xəkillən'gən bir alahidə məsile. Zhongguoning bay dihanları, omumən, nahayıti eçir feodallık wə yerim feodallık ekispilatatsiyə haraktarıqə ığə, əmma bundak bay dihan igiliyi pütün məmlikətning yeza igiligidə möhim orun tutalmayıdu, ular nuroqun kapitalistik məmlikətlərdiki bay dihanlardın muxu ikki nuktida pərklinidu. Zhongguoda pomixxiklar sinipining feodallık ekispilatatsiyisigə karxi elip berilqan kürəxtə kəng kəmbəqəl dihan wə yallanma dihanlar

bay dihanlarning feodallik wə yerim feodallik ekispilatatsiyisini bir wakitta bikar kılıxni tələp kıldı. Azatlıq urux dəwrində, Zhongguo gongchəndangi bay dihanlarning oxukqa yər wə mal-mülüklerini yioqiwelip, dihanlarqa təksim kilip berix siyasetini kollandi, xuning bilən, kəng kəmbəqəl dihan wə yallanma dihanlarning təliwini qandurup, həlk azatlıq uruxining qəlibisini təmin etti. Uruxning qəlibilik rawajlinixi bilən 1948-yıl 2-ayda Zhonggong zhongyang yengi azat rayonlarda yər islahatını əməlgə axuruxning yengi siyasetini yəni yengi rayonlarning yər islahatını ikki baskuqka ayrip elip berixni, birlinqi baskuqta, bay dihanlarnı bitərəp qaldurup, məhsusla pomixxiklarqa zərbə berixni, aldi bilən qong pomixxiklarqa zərbə berixni; ikkinqi baskuqta, pomixxiklarning yərlirini təksim kılıx waktida bay dihanlarning ijarigə bərgən yərlirini wə oxukqa yərlirinimu təksim kılıxni, lekin bay dihanlarqa kılınidiqan muamilini pomixxiklarqa kılınidiqan muamilidin awalkidəkla pərkələndürüxni bəlgildidi (Muxu tomdiki «Yengi azat rayonlardıki yər islahatining möhim nuktiliri» digən əsərgə karalsun). Zhonghua həlk jumhuriyiti kurulqandin keyin, mərkiziy həlk hökümiti 1950-yıl 6-ayda yər islahati kanunu elan kıldı, uningda yər islahatida bay dihanlarning ijarigə bərgən yərlirinin bir kismi yaki həmmisining yioqiwelidiqanlıqı, baxka yər wə mal-mülüklerinin bolsa muhapızət kılınidiqanlıqı bəlgilən'gən. Keyinki sotsiyalistik inkilap baskuqida, yeza igiliginə kopiratsiyilextürük hərkitining qongkurlixxi wə yeza igiliginə rawajlinixi arkısında bay dihan igiligi qalmidi.

⑦ Bu yerdə eytılıqan, bay dihanlarning igəlligən yərliri san jəhəttə keprək, süpət jəhəttə yahxirak, digən söz hər bir eylük bay dihan bilən hər bir eylük kəmbəqəl dihanning igəlligən yerining selixturmişiqə karitilqan. Məmlikət boyiqə eytkanda, Zhongguo bay dihanlirining igəlligən ixləpqikirix wastiliri wə ixləpqikarəqan yeza igilik məhsulatlırinin sani nahayiti az idi, bay dihan igiligi pütün məmlikətning yeza igiligidə möhim orun tutmayıtti.

⑧ Həlk azatlıq uruxining dəsləpki məzgilidə bəzi demokratik zatlar guomindangning qong pomixxik-qong burzuaziyə dik-

taturisidin wə Zhongguo gongchəndangi rəhbərlik kılɔqan həlk demokratiyisi diktaturisidin baxqa üqinqi yol digən birnimini təpix ham hiyalida bolqan idi. Bu yol, əmiliyəttə, Ən'gliyə wə Amerikiqə burzua diktaturisi yoli idi.

⑨ Gongchəndang wə ixqilar partiyiliri qingbaojüsi 1947- yil 9-ayda Polxining Warxawa xəhridə etküzülgən Bulqariyə, Ruminiyə, Wen'griyə, Polxa, Sovet ittipaki, Fransiyə, Qehoslovakıyə, Italiyə, Yugoslaviyidin ibarət 9 dələtning gongchəndang wə ixqilar partiyiliri wekilliri yiçinida makullinip kurulqan. Keyin, Yugoslaviyə gongchəndangi əzining Marksizim-Leninizim-qə karxi məydanında qing turqanlıqı wə Sovet ittipakıqə, sotsiyalizim lagiriqə karxi pozitsiya tutqanlıqı üçün, qingbaojüning 1948- yil 6-ayda Ruminiyidə etküzülgən yiçini uni qingbaojüdin həydəp qıkarqanlıqını elan kıldı. Yoldax Mao Zedong bu yerdə eytkən qingbaojü elan kılɔqan pütün dunya həlkini қozqılıp jahangırlikning kullukka qüxürük pilaniqə karxi turuxka qakiroqan hitapnamə qingbaojüning 1947- yil 9-aydiki yiçini makulliqliqan «Həlkəara wəziyət toqrisidiki hitapnaməni kərsitudu.

## DOKLAT BERIX TÜZÜMINI ORNITIX TOOIRISIDA\*

*(1948-yil 1-ayning 7-küni)*

Əhwalni əz waktida inkas kilip, zhongyangni jaylarning hatalaxmaslioqoja yaki az hatalixixoja ixtin awal yaki ixtin keyin yardəm berix imkaniytigə igə kilip, inkilawiy uruxning tehimu uluk qəlibilirini koloqa kəltürük üçün bu yildin baxlap təwəndiki doklat berix tüzümini bəlgiliduk.

1. Zhongyangjü wə fenjülər shujilarning məsulluoqida (katiplirioja yazdurmay, əzliri yezixi kerək) zhongyangxoja wə zhongyang zhuxisiqə hər ikki ayda bir ketim omumlaxturulqan doklat berip turuxi

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiya iqigə karatkan yolyoruqi. Bu yolyorukta bəlgilən'gən doklat berix tüzümi—dangzhongyangning demokratiya-mərkəzləxtürük tüzümidə qing turux, intizamsızlıq, hökümətsizlik hahixlirioqa karxi turux yolidə elip barqan uzak muddətlik kürixinineng yengi xaraittiki tərəkkiyati. Bu məsilə xu qaçda xuning üçün alahidə möhim bolup kalqan idiki, u qaçda, inkilap wəziyyitidə intayın zor ilgiriləx bolup, nuroqun azat rayonlar bir birigə tutixip kətkən idi, nuroqun xəhərlər azat bolqan idi, yaki azat bolux aldida turatti, həlk jiefangjünining wə həlk azatlıq uruxining muntizimlik dərijisi kəp əskən idi, pütün məm-

kerək. Doklatning məzmuni xu rayonning hərbi, siyasi, yər islahatı, partiyini tərtipkə selix, iktisat, təxvikat wə mədiniyət paaliyətlirining əhwalını, paaliyətlər dawamida yüzbərgən məsilə wə hahixlarnı, bu məsilə wə hahixlarnı həl kılıx usullurunu ez iqigə elixi kerək. Hər ketimlik doklat birər ming hət bilən qəklinixi, alahidə əhwalni hesapka almışqanda, kəp bolsa 2 ming həttin exip kətməsligi lazımlı. Barlıq məsililərni bir ketimda yezip boluxka mümkün bolmisa, ikki ketimqə bəlüp yezix kerək. Yaki birinqi ketimda birnəqqə məsilini möhim nukta kılıp yezip, kaloran məsililərni möhim nukta kilmay kiskiqə yezip koyux; ikkinqi ketimda bolsa kaloran məsililərni möhim nukta kılıp yezix, aldinki ketimda möhim nukta kılıp yezilənlərinini kiskiqə yezip koyux kerək. Omumlaxturuloran doklatning məzmuni ihqam, səzi enik boluxi, uningda məsilə yaki talax-tartixlarning kəyərdə ikənligi kərsitilixi

---

likət dairilik oğlibə kəzgə kərünüp kaloran idi. Bu hal partiyidin partiya iqidə wə armiya iqidə saklinip turoran hərkəndak intizamsızlıq, həkümətsizlik əhwallırını tez tütütip, mərkəzləxtürük zərür wə mümkün boloran həmmə höküklərni zhongyangqa mərkəzləxtürüxnı teləp kilətti. Doklat berix toqrisida kattık tüzüm ornitix partiyining muxu məksəttə kollanoran möhim tədbiri. Bu məsilə toqrisida muxu tomdiki «1948- yillik yər islahatı hizmiti wə partiyini tərtipkə selix hizmiti»ning 6- kismiqa wə «Zhonggong zhongyangning sintəbir yığını toqrisidiki ukturuxi» ning 4- nuktisiqa karalsun.

kerək. Omumlaxturulqan doklatni yezip yollax wakti tak aylarning 1-on künü iqide boluxi, doklat diənbao arkilik yollinixi lazim. Bu zhongyangjü wə fenjü shujilirining əzi məs'ul bolup, zhongyangqa wə zhongyang zhuxisiqa hər daim doklat berixi, zhongyangdin wə zhongyang zhuxisidin hər daim yolyoruk sorixi bolup hesaplinidu. Shujilar aldinkı səptə uruxka komandanlık kiliwatkan waktida, əzi doklat yazqandin taxkiri, dəyli shuji yaki fushujilaroqa arkə səptiki paaliyətlərdin doklat yezip turuxni tapxuruxi kerək. Buningdin baxka, zhongyangjü wə fenjülərning zhongyangqa nəwəttin taxkiri doklat berixi wə zhongyangdin yolyoruk sorixi bu tüzüm boyiqə əməs, burunkidək boliweridu.

Biz bundak siyasət haraktirlik, daimlik, omumlaxturulqan doklat berix wə yolyoruk sorax tütümini xuning üqün bəlgilidükki, partiyining məmlikətlik 7-qruluyidin keyinmu, bəzi (həmmisi əməs) zhongyangjü wə fenjülərdiki yoldaxlar ixtin awal yaki ixtin keyin zhongyangqa doklat berix həm zhongyangdin yolyoruk soraxning zərürlüğini wə mohimliqini qüxənmidi, yaki pəkət bəzi tehnika haraktirlik doklat yazdi wə yolyoruk soridi, xu səwəptin, zhongyang ularning möhim (ikkinçi orunda yaki tehnika haraktirlik bolmioqan) paaliyət wə siyasətlirining məzmunliri bilən tonuxalmidi, yaki toluk tonuxalmidi, nətijidə, orniqa kəltürgili bolmaydioqan yaki orniqa kəltürük kiyin bolqan wə

yaki orniqşa kəltürgili bolsimu, lekin ziyanqa uqrab bolqan ixlar kelip qikti. Ixtin awal yolyoruk sorap, ixtin keyin doklat berip turoqan zhongyangjü yaki fenjülər bolsa bundak ziyandin saklandı, yaki bundak ziyanlarni azaytti. Bu yildin baxlap, partiyə boyiqə hər dərijilik rəhbiriyy organlar ixtin awal yukuridin yolyoruk sorimaydiqan, ixtin keyin yukurioqa doklat bərməydiqan yaman adətni tüzitixi kerək. Zhongyangjü wə fenjülər zhongyang təripidin təyinlən'gən, zhongyang tapxuroqan wəzipilərni zhongyangoqa wakalitən orunlaydiqan organ, ular zhongyang bilən əng yekin alakidə boluxi kerək. Shengwey yaki qüdangweylarmu zhongyangjü wə fenjülər bilən yekin alakidə boluxi kerək. İnkilap yengi dolkunoqa kətirilgən hazırlı məzgildə, bundak alakını küqəytix intayın zərür.

2. Yezhənjün baxlıkları wə jünqü baxlıkları urux kılıx fangzheni həkkidə hər daim doklat berix wə yolyoruk soraxtin xuningdək burunki bəlgilimilər boyiqə, urux muwəppəkiyətliri, urux qikimliri wə əmiliy küqlər toqrısida ayda bir ketim doklat yollap turuxtın taxkıri, bu yildin baxlap hər 2 ayda bir ketim siyasət haraktırılk omumlaxturuloqan doklat berixi wə yolyoruk sorixi lazim. Bundak doklat berix wə yolyoruk soraxning məzmuni xu koxunning intizami, maddi turmuxi, zhihuyyüən wə jəngqilərning köypiyati, zhihuyyüən wə jəngqilərdə pəyda bolqan eçixlər, bu eçixlərni tügitix usulları,

tehnika wə zhənshu jəhəttiki ilgiriləx yaki qekinix əhwalliri, düxmən armiyisining ártukqılıqı wə yetixsizligi həm əskərlirinинг rohining yukuri-təwənligi, armiyimizning siyasi hizmət əhwali, armiyimizning yər siyasiti. xəhər siyasiti wə əsirlər toqrisidiki siyasətni ijra kılıx əhwali həm tuqulqan eqixlarnı tügitix usulları, armiyə bilən həlkning munasiwitı wə hər təbikə həlkining hərkət yənülüxliridin ibarət boluxi kerək. Bundak doklatning hət sani, doklatni yezix usuli wə yollax wakti zhongyangjü wə fenjülərning doklat yezix qarılıridikigə ohxax bolidu. Əgər doklat yezixka bəlgilənən gən wakit (tak aylarning 1-on künü) dəl uruxning jiddi wakitliriqa toqra kelip կalsa, u qaqda doklatni muddəttin birkənqə kün burun yaki keyin yezixka bolidu, lekin səwiwini izhar kilip կoyux lazim. Buning siyasi hizmətlərgə dair kismini xu կoxunning zhengzhibu zhurenı yezip qikip, siling-yən, siyasi weyyüənlirinинг təkxürüp tüzitixidin ətküzüxi wə uningoja birlikdə kol կoyuxi kerək. Doklat diənbao arkilik hərbi weyyüənhuy zhuxisi-oja əwətilixi lazim. Bundak siyasət haraktırılıq omumlaxturulqan doklat berixni bəlgiliximizning səwiwi zhongyangjü wə fenjülərning omumlaxturulqan doklat berixi lazımlığı toqrisida yukarıda eytilqan səwəplər bilən ohxax.

# PARTIYINING ҲАЗИРҚИ SIYASITIDIKI BIRҚАНQӘ МОҲИМ МӘSILӘ TOOIRISIDA\*

(1948- yil 1-ayning 18- kуни)

## 1. Partiyə Iqidə Hata Haҳixlaroqa Karxi Turux Məsilisi

Düxmənning küqini tolimu yukuri məlqərləxkə karxi turux lazim. Məsilən, Amerika jahan'girligidin korkux, guomindang rayonliriqa berip urux kilixtin korkux, məybənlik-feodallik tüzümni yokitixtin, pomixxiklarning yerini təng təksim kilixtin wə guənliao kapitalni musadırə kilixtin korkux, uzak muddətlik uruxtin korkux wə baxkilar. Bularning həmmisi natooqra. Pütün dunyadiki jahan'girlikning wə Zhongguodiki Jiang Jieshi əksiyətqi guruhining həkümranlıqı qirip kətkən, istikbali yok. Ular oqa səl karaxka həklikmiz, Zhongguo həlkining barlik

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkən yolyoruqi. Muxu tomdiki «Ҳазирқи wəziyat wə bizning wəzipimiz» digən əsərning mawzu izahiqqa karalsun.

iqliki-taxki düxmənlirini yengixkə asasımız wə ixənqimiz bar. Lekin hər bir kismənliktə, hər bir konkirit kürəx məsilisidə (məyli hərbi, siyasi, iqtisadiy yaxı idiyiwi kürəxlərdə bolsun) düxmən'gə hərgiz səl karaxka bolmaydu, əksiqə, düxmən'gə jiddi əkarap, pütün küqni toplap jəng kılıx kerək, xundak kıl-qandila, qəlibə kazanqılı bolidu. Biz omumilikta, zhənlüe jəhəttə düxmən'gə səl karax lazımlıqını toqra kərsətkinimizdə, hər bir kismənliktə, hər bir konkirit məsilidə düxmən'gə hərgiz səl karimaslıqımız kerək. Əgər biz omumilikta düxmənning küqini tolimu yukuri məlqərləp koyup, ularni aqdurup taxlaxka, qəlibə kazinixka jür'ət kılalmaqdıqan bolsak, onqıl jihuyzhuyilik hatalıqını etküzüp koyımız. Əgər biz hər bir kismənliktə, hər bir konkirit məsilidə ehtiyatqan pozitsiyidə bolmisak, kürəx sən'itigə əhmiyyət bərmisək, pütün küqni toplap jəng kilmisək, əkoləqa kəltürüxkə tegixlik bolqan barlık ittipakqlar (ottura dihanlar, mustəkil soda-sanaətqilər, ottura burzuazlar, okuquqlar, okutkuqlar, jiaoshoular həm adəttiki ziyalilar, adəttiki həkümət hadimliri, ərkin kəsptikilər wə kəyming shenshilar)ni əkoləqa kəltürüxkə əhmiyyət bərmisək, "sol"qıl jihuyzhuyilik hatalıqını etküzüp koyımız.

Partiyə iqidə "sol"qıl wə onqıl hahixlarqa karxi turuxta fangzhenni konkirit əhwaləqa əkarap bəlgiləx lazim. Məsilən, əkoxunlar uruxta qəlibə kazanqan

qaqda, "sol"qillikning aldini elix lazim; uruxta mæqlup bolqan yaki uruxta kœplœp qælibæ kazinalmiqan qaqda bolsa, ongqillikning aldini elix lazim. Yør islahatida, amma tehi østayidil hækøtlendürülmigæn wæ küræx tehi kanat yaydurulmiqan jaylarda ongqillikkä karxi turux lazim; amma østayidil hækøtlendürülgæn wæ küræx kanat yayduruloqan jaylarda bolsa "sol"qillikning aldini elix lazim.

## 2. Yør Islahati Wæ Ammiwi Hækøttiki Birkanqø Konkirit Siyasæt Mæsilisi

1) Kæmbæqæl dihan, yallanma dihanlarning mæpætini wæ kæmbæqæl dihanlar emigining baxlamqılık rolini birinqi orunqa koyux lazim. Partiyimiz yør islahatini kæmbæqæl dihan, yallanma dihanlar arkilik kozqixi, kæmbæqæl dihan wæ yallanma dihanlarni dihanlar jemiyitide wæ yeza hakimiyitide baxlamqılık rol oynaydioqan kılıxi lazim, bundak baxlamqılık rol ottura dihanlarni bir qætkæ kayrip koyup, hemmini kæmbæqæl dihan, yallanma dihanlar eæ aldiøja tartiwelix emes, bælki ottura dihanlar bilen ittipaklixip, ularni ezi bilen birlikte hækøt kilduruxtin ibaræt. Kona azat rayonlardiki ottura dihanlar kæpqılıkni, kæmbæqæl dihan wæ yallanma dihanlar azqılıkni tæxkil kiloqan jaylarda ottura dihanlarning tutkan orni tehimu mohim. "Kæmbæqæl dihan, yallanma dihanlar yurt elip, yurt sorisun"

digən xoar hata. Yezilarda, kəmbəqəl dihan wə yallanma dihanlar əz aldioqa yurt elip, yurt sorimaydu, bəlki yallanma dihanlar, kəmbəqəl dihanlar, ottura dihanlar wə baxka əmgəkqi həlk birlixip, gongchəndangning rəhbərligidə, yurt elip, yurt soraydu. Məmlikət boyiqə bolsa az sanlıq kixilər yurt elip, yurt sorimaydu, bəlki ixqilar, dihanlar (Yengi bay dihanlarnimu əz iqigə alidu), mustəkil soda-sanaətqilər, əksiyətqi küqlərning zulmiqə wə ziyan-zəhmitigə uqrioğan ottura wə kiqik kapitalistlar, okuquqilar, okutkuqilar, jiaoshoular, adəttiki ziyalilar, ərkin kəsptikilər, kəyming shenshilar, adəttiki həkümət hadimliri, ezilgən az sanlıq millətlər wə qət'əllərdiki Zhongguo muhajirliri birlixip, ixqilar sinipining (gongchəndang arkilik) rəhbərligidə, yurt elip, yurt soraydu.

2) Ottura dihanlar oja hərkəndak təwəkkülgilik siyasetini қollinixtin saklinix lazim. Ottura dihanlar wə baxka təbikidikilərdin tərkiwi hata bekitilip қalqanlırinin həmmisini tüzitix wə ularning təksim kılınip kətkən nərsilirini mümkün kədər kayturup berix kerək. Ottura dihanlarnı dihanlar wəkilliri қataridin, dihanlar weyyüənhuyidin qətkə kekix hahixini wə yər islahəti kürəxliridə kəmbəqəl dihan wə yallanma dihanlarnı ottura dihanlar bilən қarimu-karxi kılıp koyux hahixini tüzitix lazim. Ekispilatatsiyə kirimi bolqan dihanlardın ekispilatatsiyə kirimi omumi kirimining 25 pirsənti (təttin

biri)din tewen bolqanlarni ottura dihan kilip, uningdin yukuri bolqanlarni bay dihan kilip bekitix kerék<sup>①</sup>. Hallik ottura dihanlarning yerini əzinining razilioqini almay turup təksim kiliwetixkə bolmaydu.

3) Ottura wə uxxak soda-sanaətqilergə hərkan-dak tewəkkülqilik siyasetini kollinixtin saklinix lazim. Azat rayonlarda etmüxtə həlk igiligidə paydilik həmmə hususi soda-sanaətning rawajlinixini muhapizət kilix wə mukapat lax siyasetining kollinil-qanlioqı toqra boldi, uni buningdin keyinmu dawamlaxturux lazim. Ijarə wə əsumni keməytix məzgilidə pomixxiklar wə bay dihanlarni soda-sanaətkə kə-qüxkə riqbətləndürük siyasetimu toqra, ularning soda-sanaətkə kəqüxini "tüsini əzgərtkənlik" dəp əkarxi turux wə soda-sanaətkə kəqürülgən mal-mülkini musadirə kilip təksim kiliwetix hata. Pomixxiklar wə bay dihanlarning soda-sanaitini omumən muhapizət kilix kerék, pəkət guənliao kapital-ning həm həkiki zomigərlər wə əksil'inkilapqi-larning soda-sanaitinila musadirə kilixka bolidu. Musadirə kilixka tegixlik bundak soda-sanaətlərning həlk igiligidə paydilik bolqanlirini dələt wə həlk etküzüp aloqandin keyin dawamlaxturux lazim, tarkitiwetixkə yaki tohtitip koyuxka bolmaydu. Həlk igiligidə paydilik həmmə soda-sanaəttin tijarət beji elixta uning tərəkkiyatiqa dəhli yətküzməslikni qək kilix lazim. Dələt igiligidiki karhanılarda məmuri tərəp bilən ixqilar uyuxmisi tərəp birləxmə

guənliweyyüənhuy təxkil kilip, baxqurux ixlirini küqəytip, tənnərkni təwənlitix, ixləpqikirixni axurux, omumqımu, hususilaroqımu payda yətküzük məksidigə yetix lazim. Hususi kapitalistik karhanelardimu bu qarını sinak tərikisidə yürgüzüp, tənnərkni təwənlitix, ixləpqikirixni axurux, əmgəkkimu, kapitaloqımu payda yətküzük məksidigə yetix lazim. Ixqılarning turmuxini əhwaloqa karap yahxilax lazim, lekin təminatining tolimu yukarı bolup ketixidin saklinix lazim.

4) Okuqıqlar, okutkuqılar, jiaoshoular, ilim-pən hadimliri, sən'ət hadimliri wə adəttiki ziyalilaroqa hərkandak təwəkkülqılık siyasitini kollinixtin saklinix lazim. Zhongguoning okuqıqlar hərkiti wə inkilawiy kürəxlrinining təjribiliri okuqıqlar, okutkuqılar, jiaoshoular, ilim-pən hadimliri, sən'ət hadimlirining wə adəttiki ziyalilarning mutlək kəpqligining inkilapka katnixidioqanlıqı yaki bitərəp turidioqanlıqını, jahil əksil'inkilapqıllarning nahayiti azqılıkni təxkil kılıdioqanlıqını ispatladı. Xuning üqün, partiyimiz okuqıqlar, okutkuqılar, jiaoshoular, ilim-pən hadimliri, sən'ət hadimliri wə adəttiki ziyalilaroqa ehtiyatqan pozitsiyidə boluxi lazim. Əhwaloqa karap, ular bilən ittipaklixix, ularni tərbiyiləx wə hizmətkə koyux lazim, pəkət ularning iqidiki nahayiti az sanlıq jahil əksil'inkilapqılarqıla ammiwi luxiən arkilik muwapik qarə kerüx kerək.

5) Kəyming shenshilar məsilisi toqrisida. Yapon baskunqilirioqa қarxi urux dəwridə, partiyimizning azat rayonlardiki hakimiyyət organlarında (cənyihuy wə həkümətlərdə) kəyming shenshilar bilən həmkarlixixi pütünləy zərür idi həm muvəppəkiyətlik bolğan idi. Partiyimiz bilən japa-muxəkkəttə billə bolğan, həkikətən heli hizmət kərsətkən kəyming shenshilarqa yər islahatiqə dəhlili yətküzməslik xərti astıda əhwaloqa karap etiwar berix lazımlı. Ulardın siyasi jəhəttə yahxıraq həm hizmət kabiliyyiti barlarnı yükuri dərijilik həkümət organlarında dawamlıq қaldurup, ularoqa muwapik hizmət berix kerək. Siyasi jəhəttə yahxıraq, lekin hizmət kabiliyyiti təwənlərning turmuxini կandax kerək. Əzi pomixxik, bay dihan bolsimu, əmma həlk bək yaman kərməydiqanlırinin feodallıq yər wə mal-mülüklerini yər ənənəvi boyiqə təng təksim kılıx lazımlı, lekin ularning kürəxkə elinip kəlixidin saklinix kerək. Ilgiri hakimiyyət organlarımızqa suküntü kiriwalğan, əmiliyəttə, əzəldin buzuk, həlkəkə həq-kəndak paydisi yok bəlki kəng amma intayın nəprətlinidiqanlırnı bolsa adəttə zomigərlərgə kərülidiqən qarə boyiqə həlk fatinglirininq sorak kılıp jazalixioqa tapxurux lazımlı.

6) Yengi bay dihanları kona bay dihanlardın pərkələndürүүx lazımlı. Ijarə wə əsümnii keməytix məzgilidə yengi bay dihanlar bilən hallık ottura dihanları riqbətləndürүүxning otturioqa koyuluxi

ottura dihanlarni hatirjəm kilixta, azat rayonlar-ning yeza igilik ixləpqikirixini rawajlanduruxta ünüm bərgən idi. Yərlər təng təksim kiliqandin keyin, dihanlarni ixləpqikirixni rawajlandurup, kiyim-keqək, ozuk-tülükni mol kilixta qakirix həmdə dihanlarni biən'gongdüy, həmkarlıq gurup-pisi yaki lapkutlixix bənigə ohxax yeza igilik həm-karlıq-kopiratsiyə təxkilatlarioqa uyuxuxka dəwət kiliq lazim. Yərlərni təng təksim kiliqanda, kona azat rayonlardiki yengi bay dihanlarqa hallik ottura dihanlarqa kilinidioqan muamiligə ohxax muamile kiliq lazim, ularning raziliqini almay turup, yərlirini təksim kiliwetixkə bolmaydu.

7) Kona azat rayonlarda ijare wə əsümni keməytix məzgilidə turmux usulini əzgərtkən pomix-xiklar wə bay dihanlardın əmgəkkə kirixkinigə 5 yıldın kəp bolqan pomixxiklarning həm ottura dihan, kəmbəqəl dihan dərijisigə qüxkinigə 3 yıldın kəp bolqan bay dihanlarning ipadisi yahxi bolsa, ularning həzirki əhwaliqə karap tərkiwini əzgərtixkə bolidu. Ulardin həkikətən helimu kəp miktarda (Az miktarda əməs) oxukqə mal-mülük saklap keliwatkanlıri dihanlarning təliwi boyiqə əzinin oxukqə mal-mülkini otturioqa elip qikixi kerək.

8) Yər islahatining mərkizi feodal sinipning yərlirini wə axlik, qarwa, dihanqılık saymanliqoqa ohxax mal-mülüklerini (bay dihanlarningkidin pəkət oxukqə kismini) təng təksim kilixtin ibarət, kəmük

mallar<sup>②</sup>ni tepix kürixinin artukqə təkitliməslik bolupmu uningoşa kəp wakit sərp kilip, asasiy hizmətkə dəhli yətküzüp koymaslıq lazımlı.

9) Pomixxiklarqa kılınidioqan muamilə bilən bay dihanlarqa kılınidioqan muamilə yər ənənəvi dagangi boyiqə pərklik boluxi kerək.

10) Qong, ottura, kiqik pomixxiklarnimu, pomixxik wə bay dihanlar iqidiki zomigərlər bilən zomigər əməslərnimu yərni təng təksim kiliş pirinsipi astida pərk etix kerək.

11) Həkikətənmu jinayiti qekidin axşan nahayiti az sanlıq unsurlarnı həlk fatinglirining əstayıdıl sorak kiliş həküm qikirixidin ətküzüp wə məlum həkumət orgini (nahiyə yaxşı fenqü dərijilik organları təripidin təxkil kılınoqan weyyüənhuy)ning təstikidin ətküzüp etix wə uni elan kiliş kerək, bu—pütünləy zərür bolğan inkilawiy tərtip. Bu—bir tərəp. Yənə bir tərəptin, az əltürüxtə qing turux, əlavəmikan əltürüxnı qattık mən'i kiliş kerək. Kəp əltürüxnı, əlavəmikan əltürüxnı əltürüxləydiqan pikirlər pütünləy hata, u partiyimizni həyrihahlıktın məhrum kiliş, ammidin ayriwetidu wə yitim halqa qüsürüp koyidu, halas. Yər ənənəvi dagangida bəlgilən'gən həlk fatingliri arkılıq sorak kiliş həküm qikirixtin ibarət kürəx usulini əstayıdıl kollinix lazımlı, u—dihanlar ammisining əng buzuk pomixxik wə bay dihan unsurlarıqə zərbə beridioqan küqlük korali, xundakla u əlavəmikan urux, əlavəmikan əltürüx

hatalıqını etküzüxtin saklaydu. Muwapik pəytte (yər kürixi yukuri dolkunoqa kətirilgəndin keyin) ammiqa əzlirining yırak kəlgüsü mənpəətini qüxinix toqrisida tərbiyə berix lazimki, ular uruxka, yər islahatiqa buzqunqılık kılıxta qing turmioqan bəlki pütün məmlikəttə 10 milyonlap sanqa igə bolqan (məmlikət boyiqə təhminən 360 milyon yeza ahalisining təhminən 36 milyonunu təxkil kılıdiqan) barlıq pomixxiklar wə bay dihanlarnı məmlikətning əmgək küqliri dəp қarap, saklap қalidiqan wə əzgərtidiqan bolsun. Bizning wəzipimiz pomixxiklarning əzini yokitix əməs, bəlki feodallık tütümni yokitix, pomixxiklarnı sinip tərikisidə yokitix. Ularqımı yər kanuni boyiqə dihanlarning igə bolqinidin exip kətmigən dərijidə ixləpqikirix wastiliri wə turmux wastiliri berix lazim.

12) Bəzi eqir hatalaxkan kadirlar wə partiyə əzalirini xuningdək ixqi-dihanlar ammisi iqidiki bəzi buzuk unsurlarnı tənkít wə kürəx kılıx kerək. Tənkít wə kürəx kılıqanda, ammiqa toqra usul wə xəkillərni kollinip, kopal hərkətlərdin saklinix toqrisida qüxənqə berix lazim. Bu—bir tərəp. Yənə bir tərəptin, ammidin eq almaslik toqrisida bu kadirlardın, partiyə əzaliridin wə buzuk unsurlardin wədə elix kerək. Ammida ularnı dadıl tənkitlex hokukila bolup kalmastın, bəlki zərür tepiloqanda hizməttin elip taxlax yaki hizməttin elip taxlax toqrisida təklip berix wə yaki partiyidin qikirix

toqrisida təklip berix həttə ularning iqidiki əng buzuk unsurlarnı həlk fatinglirining sorak kilip jazalixioqa tapxurux hökuki barlıqinimu elan kılıx kerək.

### 3. Hakimiyət Məsilisi Toqrisida

1) Yengi demokratik hakimiyət—ixqilar sinipi rəhbərlik kılıdiqan, həlk ammisioqa mənsup bolqan, jahan'girlikkə wə feodalizimoqa karxi turidioqan hakimiyət. Həlk ammisi diginimiz ixqilar sinipini, dihanlar sinipini, xəhər uxxak burzuaziyisini, jahan'girlikning wə guomindang əksiyətqi hakimiyetining həm u wəkillik kılıqan guənliao burzuaziyə (qong burzuaziyə) bilən pomixxiklar sinipining zulmioqa wə ziyan-zəhmitigə uqriqan milli burzuaziyini əz iqigə alidu, ixqilar, dihanlar (əskərlər, asasən, hərbi kiyim kiygən dihanlar) wə baxka əmgəkqi həlkni bolsa asasiy gəwdə kili. Muxu həlk ammisi əz delitini (Zhonghua həlk jumhuriyitini) təxkil kili. wə dələtkə wəkillik kılıdiqan həkümətni (Zhonghua həlk jumhuriyitining mərkiziyyət həkümətinini) kuridu, ixqilar sinipi əzining xiənfengdüzü—Zhongguo gongchəndangi arkilik həlk ammisining dəlitigə wə uning həkümətigə bolqan rəhbərligini əməlgə axuridu. Bu həlk jumhuriyiti wə uning həkümətining karxi turidioqan düxmənliri—qət'əl jahan'girligi, elimizdiki guomindang əksiyətqiliri həm ular wəkillik kılıqan guənliao burzuaziyə bilən pomixxiklar sinipi.

2) Zhonghua həlk jumhuriyitining hakimiyət organliri—hər dərijilik həlk kurultayliri wə ular saylap qıkkın hər dərijilik həkümətlər.

3) Həzirki məzgildə, yezilarda, dihanlarning təliwigə asasən, yeza dihanlar yiqini qakirip, yezilik həkümətni saylax, rayonluk dihanlar kurultiyi qakirip, rayonluk həkümətni saylax mümkün wə lazim. Nahiyilik, xəhərlik wə ulardin yukuri dərijilik həkümətlər yalçuz yeza dihanlıriqila wəkillik kılıp kalmastın, bəlki bazar-zhen, nahiyə xəhri, əlkə mərkizi wə qong soda-sanaət xəhərliridiki hər təbikə wə hər kəsptiki həlkərimu wəkillik kılıdiqan bolоaqka, nahiyilik, xəhərlik, əlkilik yaki qegra rayonluk həlk kurultaylirini qakirip, hər dərijilik həkümətlərni saylap qikix kerək. Kəlgüsidiə, inkilap məmlikət boyiqə qəlibə kazançandan keyin, mərkiziy həkümət wə yerlik hər dərijilik həkümətlərni hər dərijilik həlk kurultayliri saylixı kerək.

#### **4. Inkilawiy Birliksəptə Rəhbərlik Kiloquqi Bilən Rəhbərlik Kiliñquqilararning Munasiwitı Məsilisi**

Rəhbərlik kiloquqi sinip wə partiyə əzinin rəhbərlik kiliñquqi siniplarоqa, təbikilərgə, partiyilərgə wə həlk təxkilatlarioqa bolqan rəhbərligini əməlgə axurux üçün munu 2 xərtni hazırlixi: a) rəhbərlik kiliñquqlar (ittipakqlar)ni baxlap, ortak düxmən'gə

karxi kət'i kürəx kılıxi wə qəlibə kazinixi; b) rəhbərlik kılınqıqlarıqa maddi mənpəət yətküzüxi, heq bolmılqanda ularning mənpəətigə ziyan yətküzməsligi, xuning bilən billə, rəhbərlik kılınqıqlarıqa siyasi tərbiyə berixi lazim. Muxu 2 xərt bolmisa, yaki muxu 2 xərtning biri kəm bolsa, rəhbərlikni əməlgə axuroqılı bolmaydu. Məsilən, gongchəndang ottura dihanlarqa rəhbərlik kilix üqün, ottura dihanlarnı ezi bilən billə baxlap mengip, feodal sinipka karxi kət'i kürəx kılıxi wə qəlibə kazinixi (pomixxiklarning korallik küqlirini yokitixi, pomixxiklarning yərlirini təng təksim kılıxi) lazim. Əgər kət'i kürəx bolmisa, yaki kürəx bolqandimu qəlibə kazinilmisa, ottura dihanlar təwrinip kalidu. Uningdin əlsə, pomixxiklarning yər wə mal-mülükliridin bir kismini ottura dihanlarning namratraklıriqa təksim kılıp berix, həllik ottura dihanlarning mənpəətigə bolsa ziyan yətküzməslik lazim. Dihanlar jəmiyyitidə wə yezilik, rayonluq həkumətlərdə ottura dihanlar aktiplirini hisitmətkə katnaxturux həm san jəhəttə muwapik bəlgilimə qıkırıx (məsilən, weyyüənlərning üqtin birini təxkil kildurux) lazim. Ottura dihanlarning tərkiwini hata bekitip koymaslik, ottura dihanlardın yər beji elixta wə ularnı uruxka dair ixlarqa selixta gongdao bolux lazim. Xuning bilən billə, ottura dihanlarqa siyasi tərbiyimu berix kerək. Bular kiliñmisa, ottura dihanlarning himayisidin ayrılip əlimiz. Xəhərlərdə ixqilar sinipi wə gong-

chəndang əzining əksiyətqi küqlərning zulmioqa wə ziyan-zəhmitigə uqriqan ottura burzuaziyigə, demokratik partiyə-guruuhlar oqa wə həlk təxkilatlarioqa bolqan rəhbərligini əməlgə axuruxtimu xundak kilixi kerək.

### Izahlar

① Yezilarda siniplarnı ayrixning elqimi həkkidə muxu tallanma əsərlərning 1-tomidiki «Yezilardiki siniplarnı կandak təhlil kılıx kerək» digən əsərgə wə 2-tomidiki «Zhongguo inkilawi wə Zhongguo gongchəndangi» digən əsərning ikkinqi bap 4-bölümigə karalsun.

② “Kəmük mal” pomixxiklarning yərgə kəmüp koyqan malmülkini kərsitudu.

# ARMIYƏ IQIDIKI DEMOKRATIK HƏRKƏT\*

(1948- yil 1- ayning 30- kuni)

Budüylər iqidiki siyasi hizmət fangzheni əskərlər ammisini, zhihuyyünlərni wə barlik hadimlarnı dadıl hərkətləndürüp, mərkəzləxtürük rəhbərligidiki demokratik hərkət arkilik, siyasi jəhəttə yüksək dərijidə ittipaklixix, turmux jəhəttə məixətni yahxilax, hərbi jəhəttə tehnika wə zhənshuni əstürüxtin ibarət 3 qong məksətkə yetix. Həzir armiyimizning budüyliridə kizəqin yürgüzülüwatkan 3 ni təkxürük, 3 ni tərtipkə selix<sup>①</sup> siyasi jəhəttiki demokratiyə wə iqtisadiy jəhəttiki demokratiyə usuli bilən aldinki 2 məksətkə yetix üqün.

Iqtisadiy jəhəttiki demokratiyidə, əskərlər saylap qikən wəkillər liəndüy baxlıklırining liəndüy təminatını wə tamioqını baxkuruxiqa yardımlixixkə höküklük boluxi (exip kətməsligi) lazim.

Hərbi jəhəttiki demokratiyidə, hərbi təlim waktida jün'guənlər bilən əskərlər əzara ügitix wə

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining partiyə iqigə karatkən yolyoruqı.

əskərlər bilən əskərlər əzara ügitixni yoloq a koyux; jəng waktida liəndüylərning urux səpliridə hər hil qong-kiqik məjlislərni ekip turuxini yoloq a koyux lazim. Liəndüy baxlıklırining yetəkqılıgidə, əskərlər ammisini hərkətləndürüp, ularqə düxmən zhendili-rini қandak elix, jəng wəzipilirini қandak orunlaxni muzakirə kildurux lazim. Uda birkənqə kün dawam kilqan jəngdə bundak məjlisni birkənqə ketim eqix kerək. Hərbi jəhəttiki bundak demokratiyə ximaliy Shənxidə bolqan Pənlong zhənyisi<sup>②</sup> wə Sənxi-Chahar-Hebey qegra rayonida bolqan Shijiazhuang zhənyisi<sup>③</sup>də yoloq a koyulup, nahayiti zor ünüm hasıl kılındı. Buning paydisila barlıqı, kilqə ziyni yokluqı ispatlandı.

Əskərlər ammisi kadirlar arisidiki buzuk unsurların hatalıqını wə jinayitini pax kilişka hokuk-luk boluxi lazim. Ixinix kerəkki, əskərlər yahxi wə yahxirak bolqan barlık kadirlarni asrimay kalmayıdu. Xuning bilən billə, əskərlər zərür tepiloqanda əskərlər ammisi iqidin əzi ixinidiqan kixilərni təwən dərijilik kadirlarning namzatlıqıqa kərsitip, Yukurining hizmetkə təyinlixigə sunuxka hokukluk boluxi kerək. Təwən dərijilik kadirlar intayın kəməqil bolqan wakitta, bundak kərsitix nahayiti paydılık. Lekin bundak kərsitix omumyüzlük kərsitix əməs, bəlki bəzibir zərür tepiloqan waktlarda bolidiqan kərsitix.

## Izahlar

① “3 ni təkxürük”, “3 ni tərtipkə selix” hərkəti partiyimiz həlkə azatlıq uruxi dəwridə yər islahatiqa birləxtürüp elip bar-qan partiyini tərtipkə selix wə armiyini tərtipkə selixtin ibarət möhim hərkət. “3 ni təkxürük” yərlik orunlarda sinipiylə tərkipni təkxürük, idiyini təkxürük, istilni təkxürüxnı kərsitudu; budüylərdə bolsa sinipiylə tərkipni təkxürük, hizmətni təkxürük, kürəx iradisini təkxürüxnı kərsitudu. “3 ni tərtipkə selix” təxkilni tərtipkə selix, idiyini tərtipkə selix, istilni tərtipkə selixni kərsitudu.

② Pənlong—Yən'ənning xərkiy ximalidiki bir zhen. 1947- yil 5-ayda Xibey həlkə jiefangjüni Pənlongda Hu Zongnən koxununing 6 ming 700 din artuk adimini qorxap yokatkan.

③ Shijiazhuang 1947- yil 11-ayning 12-küni, Sənxi-Chahar-Hebey qegra rayonining həlkə jiefangjüni budüylili təripidin azat kilindi, bu yərni saklawatkan düxmənning 24 mingdin artuk adimi pütünləy yokitildi. Bu xəhər—armiyimiz Huabeyda birinqi kətim azat kılğan möhim xəhər.

# ҲӘR HIL RAYONLARDA YӘR ҚANUNINI ӘMӘLGӘ KOYUXNING ҲӘR HIL CELÜESİ

*(1948-yil 2-ayning 3-küni)*

Yәr қанunini әməlgә koyuxta rayonlarni 3 hilqä bälüp, pärklik celüe kollinx lazim.

1. Yaponiyə təslim boluxtin ilgiriki kona azat rayonlar. Bundak rayonlarda, omumən, yərlər burunla təksim kiliñip bolqan, pəkət bir kisim yərlərnələ təngxəxkə toqra kelidu. Bundak rayonlardiki hizmətning mərkizi, Pingshən təjribisi<sup>①</sup> boyiqə, partiyə iqi bilən partiyə sırtını maslaxturux usulini kollinip, partiyə koxunini rətkə selix, partiyə bilən amma otturisidiki ziddiyətni həl kiliñtin ibarət boluxi kerək. Bundak kona rayonlarda, yərlərni yər қanuni boyiqə yənə bir ketim təksim kiliñiz diməy, xuningdək kəmbəqəl dihanlar emigini sün'i wə zormu-zor təxkil kilip, dihanlar jəmiyyitigə rəhbərlik kiliñizmu diməy, bəlki dihanlar jəmiyyitidə kəmbəqəl dihanlar guruppsi təxkil kiliñ kerək. Bundak guruppilardiki aktiplar dihanlar jəmiyyitidə wə yeza hakimiyitidə rəhbərlik hizmitini üstigə alsa bolidu, lekin ottura dihanlarni qətkə kekip,

rəhbərlik hizmitini qokum kəmbəqəl dihanlar kildi, dəp bəlgiləp koymaslik lazim. Bundak rayonlardiki dihanlar jəmiyiti wə yeza hakimiyitining rəhbərlik hizmitini kəmbəqəl dihanlar wə ottura dihanlar arisidiki idiyisi toqra, ixta gongdao aktiplar kılıxi kerək. Bundak rayonlarda, ilgiriki kəmbəqəl dihanlarning zor kəpqılıgi ottura dihan dərijisigə kətirildi, ottura dihanlar yeza ahalisining zor kəpqılıgını təxkil kilip kaldı, xuning üçün ottura dihanlar arisidiki aktiplarnı yezilarning rəhbərlik hizmitigə katnaxturux lazim.

2. Yaponiyə təslim bolqandanın tartip biz kəng kələmlik kayturma hujumqa ətkən'gə kədər yəni 1945-yil 9-aydin 1947-yil 8-ayqa kədər bolqan 2 yil iqidə azat kılınqan rayonlar. Bundak rayonlar həzirki azat rayonlarning mutlək kəp kismini təxkil kildi, ularnı yerim kona rayon dəp ataxka bolidu. Bundak rayonlarda 2 yil dawam kılqan hesap elix kürxi arkısida wə «4-may yolyoruqı»<sup>②</sup>ni ijrə kılıx arkısida, ammining oyqinix dərijisi wə təxkillinix dərijisi heli yüksuri kətirildi, yər məsilisi dəsləpki kədəmdə həl kılındı. Lekin ammining oyqinix dərijisi wə təxkillinix dərijisi tehi anqə yüksuri əməs, yər məsilisi tehi təltəküs həl kiliñmidi. Bundak rayonlaroja yər əkanuni tamamən muwapik kildi, bu rayonlarda, yərlərni omum-yüzlük wə təltəküs təksim kılıx bəlkı bir ketimda yahxi təksim kiliñmisa, ikkinqi ketim əyata təksim

kilixka təyyarlinix, uni yənə 1-2 ketim kayta təkxürüp qikix kerək. Bundak rayonlarda, ottura dihanlar azqılıkni təxkil kilidu həmdə karap bekix pozitsiyisini tutidu. Kəmbəqəl dihanlar zor kəpqi likni təxkil kilidu, jiddi yosunda yər tələp kilidu. Xuning üçün, kəmbəqəl dihanlar əmigi təxkil kiliç, uning dihanlar jəmiyitidiki wə yeza hakimiyitidiki rəhbərlik ornini müəyyənləxtürük lazim.

3. Biz kəng kələmlək kayturma hujumqa etkəndin keyin yengi azat kılınğan rayonlar. Bundak rayonlarda, amma tehi hərkətkə kəlmidi, guomin-dangning wə pomixxik, bay dihanlarning təsir küqi tehi zor, bizning heqkaysı jəhəttə tehi asasımız yok. Xuning üçün, yər kanunini birdinla əməlgə koyuxka urunmastın, ikki baskuqka bəlüp əməlgə koyux kerək. Birinqi baskuqta, bay dihanlarni bitərəp kəldurup, pomixxiklarqıla zərbə berix kerək. Bu baskuqni yənə, təxwik kiliç, dəsləpki təxkilləx hizmitini ixləx, qong pomixxiklarning oquk malliri<sup>③</sup>ni təksim kiliç, qong, ottura pomixxiklarning yərlirini təksim kiliç wə kiqik pomixxiklarqa etiwar berixkə oxax kədəmlərgə bəlüp ixləx, andin pomixxiklar sinipining yərlirini təksim kiliçka ətüx kerək. Bu baskuqta, kəmbəqəl dihanlar əmigi təxkil kilip, uni rəhbiriyy tayanç kiliç kerək, kəmbəqəl dihanlarni asasiy gəwdə kiləjan dihanlar jəmiyitini təxkil kiliçkimu bolidu. İkkinqi baskuqta, bay dihanlarning ijarigə bərgən yərliri

bilən oxukqə yərlirini wə bir kisim mal-mülüklini elip qikip təksim kiliş kerək həmdə aldinkı bas-kuqta pomixxiklarning yərlirini təksim kılqanda təltəküs bolmay қaloğan kışmini təksim kiliş kerək. Birinci baskuqka ikki yilqə wakit ketidu; ikkinçi baskuqka bir yil wakit ketidu. Bək aldirap kətkən bilən yahxi ixlənməy қalidu. Kona rayonlar wə yerim kona rayonlardiki yər isləhati wə partiyini tərtipkə selix hərkitigimu 3 yil wakit (bu yil 1-ay-din hesaplıqanda) ketidu, bək aldirap kətkən bilən bumu yāhxi ixlənməy қalidu.

### Izahalar

① Pingshən nahiyyisi Hebey əlkisining qərbiy kismida bolup, u wakitta Sənxi-Chahar-Hebey azat rayoniqa təwə idi. Bu yerdə etyilqan Pingshən təjribisi bu nahiyyining yər isləhati hərkitidə partiyə sırtidiki ammini partiya yioqlılıriqa təklip bilən qəttin katnaxturux usulini қollinip, partiyining yezillardiki asasiy katlam təxkilatlarını tərtipkə selix təjribisini kərsitudu.

② Bu Zhonggong zhongyang 1946-yil 5-ayning 4-küni qıkar-qan «Yər məsilisi toqrisidiki yolyoruk»ni kərsitudu, muxu tomdiki «Üq aylık hulasə»ning ⑤ izahıqə karalsun.

③ “Oquq mal” axlik, pul, kiyim-keqək, nərsə-kerəklərgə ohxax қəqmə mülük'lərni kərsitudu.

# YƏR ISLAHATI TƏXWIQATIDIKI “SOL” QILLIK HATALIOINI TÜZITIX TOORISIDA\*

(1948- yil 2- ayning 11- künü)

Yekinki birnəqqə ay iqidə nuroqun jaylardiki tongxünshe wə gezitlər “sol” qil hata hahixi bolqan, saqlam bolmioqan nuroqun hewər yaki makalilarnı ilqiwtətməy wə təhlil kilmayla tarkatti. Məsilən:

1. Kəmbəqəl dihan wə yallanma dihanlarqa tayinip, ottura dihanlar bilən məhkəm birlixin, feodallik tütümni yokitix luxiəni təxvik kılınmas-tin, bəlki kəmbəqəl dihan, yallanma dihanlar luxiəni yəkkə halda təxvik kılındı. Puroletariyat-ning barlik əmgəkqi həlk, ezilgən milli burzuaziyə, ziyalilar wə baxka wətənpərvərlər (jümlidin yər islahatiqa karxi turmaydiqan kəyming shenshilar) bilən birlixin, jahan'girlik, feodalizim wə guənliao kapitalizimning həkümranlıqini aqdurup taxlap, Zhonghua həlk jumhuriyiti wə həlk demokratik həkümətinini kuruxi təxvik kılınmastın, bəlki, kəm-

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang-nıng partiyə iqigə karatkan yolyoruqı.

bəqəl dihan wə yallanma dihanlar yurt elip, yurt sorisun, diyixlər yaki, demokratik həkumət pəkət dihanlarningla həkümiyi, yaki, demokratik həkumət pəkət ixqilar wə kəmbəqəl dihan, yallanma dihanlarningla pikrigə kulak selixi kerək, diyixlər yəkkə halda təxvik əlində, ottura dihanlar, mustəkil əmgəkqilər, milli burzuaziyə wə ziyalilar bolsa zadi tilqə elinmidi. Bu—eqir pirinsiplik hatalik. Halbuki, bizning tongxünshelirimiz, gezitlirimiz yaki radyo istansilirimiz bundak həwərlərni elan қildi. Jaylardiki dangweylarning təxvikat bulırı bundak hatalıklarnı zadi inkas kilmidi. Bundak təxvikatlar ətkən birnəqqə ay iqidə, gərqə omum-yüzlük bolmioğan bolsimu, lekin heli kəp boldi, buning bilən xundak bir hil kəypiyat pəyda boldiki, kixilər buni, toqra rəhbərlik idiyisi ohxaydu, dəp қaldı. Hətta ximaliy Shənxi radyo istansisi bəzibir natoqra həwərlərni tarkatkanlıktın, kixilər buni zhongyang makul kərgən pikir dəp қaldı.

2. Partiyini tərtipkə selix məsilisidə, tərkipkə səl karaxkimu karxi turux, nokul tərkipqilikkimu karxi turux toqrisidiki təxvikat bəzi jaylarda anqə küqlük bolmidi, hətta hata halda nokul tərkipqilik təxvik əlində.

3. Yər islahati məsilisidə, ilgiriliməy karap turuxkumu karxi turux, aldirangoqluk kesiligidimə karxi turux toqrisidiki təxvikat bəzi jaylarda qing tutuldi; lekin nuroqun jaylarda aldirangoqluk kesili

əstürüp koyuldi, hətta aldirangələk kesilini mah-taydiqan nərsilər elan kilindi. Rəhbərlər bilən ammining munasiwiti məsilisidə, buyrukqılıkkımı karxi turux, կuyrukqılıkkımı karxi turux toqrisidiki təxvikatka bəzi jaylarda əhmiyət berildi; lekin nuroqun jaylarda hata halda "Amma қandak қılımımız disə, xundak kiliş kerək" digən nimilər təkitlinip, amma arisidiki hata pikirlərgə yol koyuldi. Hətta ammining əməs, pəkət az sanlık kixilərning hata pikirlirimu pipənsiz kobul kilindi. Partiyining rəhbərlik roli inkar kılınip, կuyrukqılık əstürüp koyuldi.

4. Soda-sanaət fangzheni wə ixqilar hərkiti fangzheni jəhəttə, bəzi azat rayonlarda məwjuṭ bolup turqan eçir "sol"qıl hahixlar ya mahtaldi, ya kəzgə qelikip tursimu kərməskə selindi.

Kıskısı, etkən birnəqqə aylık təxvikat hizmiti urux, yər isləhati, partiyini tərtipkə selix, ixləp-qikirix, aldinkı səpkə yardəm berixtin ibarət uluk kürəxlərni toqra eks ettürdi wə ularqa toqra yetəkqılık kildi, bu kürəxlərning uluk muwəppəkiyətlərgə erixixigə yardəm bərdi wə təxvikat hizmitidə asasiy tərkip boldi, buni aldi bilən etirap kiliş kerək. Lekin bəzi hatalık wə kəməqılıklərnimə kərəx kerək. Bularning hususiyiti tolimu solqilliktin ibarət. Bularning bəziliri Marksizim-Leninizim pirinsipi wə məydaniça pütünləy hilap həmdə zhong-yangning luxiənidin pütünləy qətləp kətti. Zhong-

yangjü'lər, zhongyang fenjü'lər wə ularning təxwikat buliridin, Xinhuaazongshe wə jaylardiki zongfenshelardin xuningdək jaylardiki gezitqilik bilən xuqulliniwatkan yoldaxlardin Marksizim-Leninizim pirinsipliriqa wə zhongyangning luxiənigə asasən, ətkən birnəqqə aylık təxwikat hizmətlirini təkxürüp, utuklarnı jarı kılıxni, hatalıklarnı tüzitixni, xuning bilən urux, yər islahati, partiyini tərtipkə selix, ixqilar hərkitigə ohxax uluk kürəxlərning, jahan-girlikkə, feodalizimoqa қarxi bu bir pütün inkilap-nıng əqəlibə kazinixini təmin etixni ümit kiliimiz. Bu təkxürüxtə, jaylardiki dangweylarning təxwikat bulirioqa wə Xinhuaazongsheoqa asasiy məs'uliyətni əz üstigə elixni həmdə bu təkxürünxning nətijisi həkkidə əz namidin siyasət haraktirlik doklat yezip, zhongyang təxwikat busioqa yollaxni tapxurimiz.

# YENGI AZAT RAYONLARDIKI YƏR ISLAHATINING MOHQIM NUKTILIRI\*

*(1948- yil 2- ayning 15- kуни)*

1. Aldirangoquluk kilmaslik kerək, yər islahati hizmitining sür'itini xaraitka, ammining oyqinix dərijisigə wə rəhbiriyy kadirlarning küqlük-ajizlioqı-qə karap bəlgiləx kerək. Yər islahatini birnəqqə ay iqidila orunlap boluxka urunmaslik kerək, pütün rayonning yər islahatini 2-3 yil iqidə orunlap boluxni kəzdə tutux kerək. Bu kona rayonlardimu, yerim kona rayonlardimu xundak boluxi kerək.

2. Yengi rayonlarda yər islahatini 2 baskuqka bələx kerək. Birinqi baskuqta, pomixxiklarqa zərbə berix, bay dihanlarni bitərəp қaldurux kerək. Bu baskuqni yənə birnəqqə kədəmgə bələx kerək: Aldi bilən qong pomixxiklarqa zərbə berix, andin keyin baxka pomixxiklarqa zərbə berix lazim. Zomigərlər bilən zomiger əməslərgə, qong, ottura, kiqik pomixxiklarqa kilinidiqan muamilə pərklik boluxi kerək.

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang-nинг partiyə iqigə karatkən yolyoruqı.

Ikkinqi baskuqta yərlərni jümlidin bay dihanlarning ijarigə bərgən wə oxukqə yərlirini təng təksim kılıx kerək. Lekin muamilə jəhəttə bay dihanlarqa kılınidiqan muamilə pomixxiklarqa kılınidiqan muamilidin pərklik boluxi kerək. Zərbə berixning omumi dairisi, omumən, ailə sanining 8 pirsəntidin, ahalining 10 pirsəntidin exip kətməsligi lazımlı. Pərklik muamilə kılıx ixi wə zərbə berixning omumi dairisi yerim kona rayonlardimu xundak boluxi kerək. Kona rayonlarda, omumən, təngxəp toluk-lax<sup>①</sup> hizmitila elip berilidiqan boloqaqka, undak məsilə yüzbərməydi.

3. Awal kəmbəqəl dihanlar əmigi təxkil kılıx, birnəqqə ay etkəndin keyin, andin dihanlar jəmiyyiti təxkil kılıx kerək. Pomixxik, bay dihan unsurlarning dihanlar jəmiyyitigə wə kəmbəqəl dihanlar əmigigə sukunup kiriwelixinidin qattık saklinix lazımlı. Kəmbəqəl dihanlar əmigining aktiplirini dihanlar jəmiyyitining rəhbiriyy tayanqi kılıx kerək, lekin bir kisim ottura dihan aktiplirini dihanlar jəmiyyitining weyyüənhuyioqa katnaxturux lazımlı. Yər islahati kürrixigə ottura dihanlarnı katnaxturux wə ularning mənpəətigə etiwar berix lazımlı.

4. Omumyüzlük tutux kılıp kətməy, küqlük kadirlarnı tallap, awal birqanqə jayda ixləp, təjribə hasil kılıp, pəydin-pəy omumlaxturup, dolğun xəklidə aloja rawajlandurux kerək. Pütün zhənlüelik rayonda xundak kılıx, bir nahiyidimu xundak kılıx

kerək. Bu kona rayonlardimu, yerim kona rayonlardimu xundak boluxi lazim.

5. Mustəhkəmlən'gən rayonlar bilən partizan rayonlirini pərk etix kerək. Mustəhkəmlən'gən rayonlarda yər islahatini pəydin-pəy elip berix lazim. Partizan rayonlirida pəkət təxvikat hizmitini wə yoxurun təxkiliy hizmətlərnila elip berix həm bəzibir oquk mallarnı bəlüp berix kerək. Düxmənning ammiqə eçir ziyan-zəhmət yətküzüxidin saklinix üçün, ammiwi təxkilatlarnı axkara kurmaslik, yər islahati elip barmaslik lazim.

6. Pomixxiklarning əksiyətqi korallik təxkilatını wə ixpiyonluq təxkilatlarnı yokitix xərt, ulardin paydilinixka bolmaydu.

7. Əksiyətqilərni basturux xərt, lekin kalaymikan əltürüxnı qattık mən'i kılıx lazim, əltürük ənqə az bolsa, xunqə yahxi. Ölüm jazası ənzilirini nahiye dərijilik orunlardın təxkil kılınoğan weyyüənhuyning təkxürüp təstiklixidin ətküzüx lazim. Siyasi jəhəttə gumanlıq unsurlarоqa dair ənzilərni sorak kilip bir yaklıq kılıx hokuki qüdangwey dərijilik orunlardın təxkil kılınoğan weyyüənhuylarda bolidu. Bu kona rayonlarоjimu, yerim kona rayonlarоjimu muwapik.

8. Pomixxik, bay dihan ailisidin kelip qıkkən əmma yər islahatini yaklaydioğan yərlik inkilawiy ziyalilar wə yerim ziyalilardın paydilinix, ularnı genjüdi kurux hizmətlirigə katnaxturux kerək. Le-

kin ularqa tərbiyini küqəytix, ularning hokukni kolqa eliwelip, yər islahatiqa toskunluk kilixinining aldini elix kerək. Ularnı, omumən, əz rayoni, əz yezisida ixlətmigən yahxi. Dihanlar ailisidin kelip qıkkən ziyalilar wə yerim ziyalilarnı ixka köyuxka kəprək əhmiyyət berix kerək.

9. Soda-sanaətni koqdaxka kattik dikkət kiliş kerək. İktisat wə maliyini uzaknı kəzde tutux nuktiinəziridə turup pilanlax kerək. Қoxunlar wə rayonluk, yezilik hökümətlərning həmmisi israpqılıktın saklinixi kerək.

### Izah

① Muxu tomdiki «Zhongguo inkilawining yengi dolğunını kutüwalaylı»ning ② izahiqa karalsun.

## SODA-SANAƏT SIYASITI TOOIRISIDA\*

*(1948-yil 2-ayning 27-küni)*

1. Bəzi jaylardiki partiyə təxkilatlari dangzhong-yangning soda-sanaət siyasetigə hilaplik kılıp, soda-sanaətni eçir dərijidə buzux hadisilirini kəltürüp qikardı. Bundak hatalıklarnı tez tüzitix lazımlı. Bu jaylardiki dangweylar bundak hatalıklarnı tüzitix waktida rəhbərlik fangzheni wə rəhbərlik usulu jəhətliridin əstayidil təkxürüx elip berixi lazımlı.

2. Rəhbərlik fangzheni jəhəttə. Yezilarda pomixxik, bay dihanlarnı kürəx kılıx wə feodal küqlərni yokitixta kollinilidioğan qarılerni hata halda xəhərlərdə kollinixtin aldinala saklinix kerək, pomixxik, bay dihanlarning feodallik ekispilatatsiyisini yokitix bilən pomixxik, bay dihanlar igiligidiki soda-sanaətni koqdaxni bir biridin kattık pərkləndürüx lazımlı, ixləpqikirixni tərəkki kildurux, igilikni gülləndürüx, omumqimu, hususilarqimu etiwar berix, əmgəkkimu, kapitalqimu mənpəət yətküzüxtin

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqı.

ibarət toqra fangzhen bilən ixqilar parawanlıqını himayə kiliş dəp ataloğan bir tərəplimə, tar, əmiliyəttə soda-sanaətni buzidioğan, həlk inkilawiy ixioqa ziyan yətküzidioğan kutkuzux fangzhenini bir biridin kattik pərkəndürüx kerək. Ixqilar uyuxmisidiki yoldaxlar oja wə ixqilar ammisi oja tərbiyə berip, ular oja kəz aldidiki bir tərəplimə parawanlıqlınila kərüp, ixqilar sinipining yirak kəlgüsü mənpəətinə əstin qikirip koyuxka hərgiz bolmaydiqanlıqını bildürüx kerək. Ixqilar wə kapitalistlar oja yetək-qilik kilip, yərlik həkümət rəhbərligidə, ixləpqikirix guənliweyyüənhuyini birlikdə təxkil kilip, barlik tirixqanlıklar bilən tənnərkni qüxürüp, ixləpqikirixni axurup wə setixka asanlık tuqdurup, omum-qimətu, hususilar ojimu etiwar berix, əmgəkkimə, kapital ojimu mənpəət yətküzük wə uruxka yardım berix məksidigə yetix kerək. Nuroqun jaylar ətküzgən hatalıklar yukarıda eytiloğan fangzhenni tamamən yaki asasən yaki kismən igəllimigənlilikti boldi. Zhongyangjü wə fenjülər bu məsilini otturioğan enik koyup, təhlil kilip wə təkxürüp, toqra fangzhenlarnı bəlgiləp qikixi həmdə bu toqrilik partiyə iqliki yolyoruqı, həkümət əmir-pərmanı elan kiliş kerək.

3. Rəhbərlik usuli jəhəttə. Fangzhen bəlgiləngən, yolyoruk qikiriləqandin keyin, zhongyangjü wə fenjülər diənbao, diənhua wə hət-alakə arkilik həwərlixix, aqzaki səzlixix usullirini kollinip,

qüdangwey, diweylar bilən yaki əzliri əwətkən hizmət əməkliri bilən yekin munasiwəttə boluxi xuningdək gezitlərdin əzining təxkiliy wə rəhbərlik hizmitining nahayiti mohim korali süpitidə paydilinxi kerək. Wakti-waktida hizmətning ketip berixini igəlləp turuxi, təjribilərni almaxturup turuxi, hatalıklarnı tüzitip turuxi lazim, birnəqqə ay, yerim yil hətta bir yil ətkəndin keyin huləsə yiqini aqımən, omumyüzlük hesap-kitap kılımən, yiqip birakla tüzitimən, dəp turmaslıqı lazim. Undak kılqanda, ziyan bək keş bolidu, wakti-waktida tüzitip turoqanda bolsa, ziyan azrak bolidu. Adət-tiki əhwalda, zhongyangjülər təwən bilən bolqan alakisini tirixip koyuk kiliyi, kiliyxə bolidiqan ixlar bilən kilixxə bolmaydiqan ixlarning qegrisini oquk ajritiwelixə daim dikkət kiliyi, təwənni daim əslitip, az hatalixidiqan kiliyi lazim. Bular rəhbərlik usulu məsilisi.

4. Pütün partiyidiki yoldaxlar bilixi lazimki, hazır düxmən pütünley yitim kaldi. Lekin, düxmənning yitim kaloqanlıqı bizning əqəlibə kazan-qanlıqımız bolup hesaplanmaydu. Əgər biz siyasəttə hatalaxsak, bəribir, əqəlibə kazinalmamız. Konkirit kilip eytkanda, urux, partiyini tərtipkə selix, yər islahati, soda-sanaətkə wə əksil'inkilapqılarnı basturuxka dair 5 siyasət məsilisining kaysibirdə pirinsiplik hatalık ətküzüp koysak wə uni tüzətmisək, məqəlup bolımız. Siyasət inkilawiy partiyining

barlik əmiliy hərkitining qikix nuktisi, xundakla u, hərkətning jəryanida wə nətijisidə ipadilinidu. Birər inkilawiy partiyining hərkəndak hərkiti siyasətni yürgüzüxtin ibarət. U toqra siyasətni yürgüzməydikən, hata siyasətni yürgüzidu; məlum siyasətni anglık yürgüzməydikən, karoqlularqə yürgüzidu. Təjribə diginiz siyasətni yürgüzüxning jəryani wə nətijisi. Pəkət həlkning əmiliyitidila yəni təjribidila siyasətning toqra yaki natoqrilioğunu ispatlıqılı, toqrilik wə hatalık dərijisini bəlgiligili bolidu. Lekin, kixilərning əmiliyitining hususən inkilawiy partiyə wə inkilawiy ammining əmiliyi-ning bundak yaki undak siyasət bilən baqlanmay-dıqini yok. Xuning üqün, əhwaloqa muwapik bəlgiligən siyasitimizni partiyə əzalirioqa wə ammiroqa hər bir hərkəttin ilgiri qüxəndürük lazim. Undak kilmioqanda, partiyə əzaliri wə amma siyasitimizning rəhbərliğidin ayrılip kalidu-də, karoqlularqə hərkət kiliplə, hata siyasət yürgüzüp koyidu.

# MILLI BURZUAZIYƏ WƏ KƏYMING SHENSHILAR MƏSILISI TOOIRISIDA\*

(1948- yil 3- ayning 1- künü)

Zhongguoning həzirki baskuqtiki inkilawi, həraktır jəhəttin eytkanda, puroletariyat rəhbərlik қılıdiqan, həlk ammisiqə mənsup bolqan, jahangirlikkə, feodalizimoja wə guənliao kapitalizimqə қarxi turidiojan inkilap. Həlk ammisi diginimiz jahan'girlik, feodalizim wə guənliao kapitalizimning zulmioqa, ziyan-zəhmitigə yaki qəklixigə uqriojan barlik kixilərni yəni 1947-yil 10-ayda Zhongguo həlk jiefangjünining hitapnamisidə oquq kersitilgən ixqilar, dihanlar, əskərlər, ziyalilar, soda-sanaətqilər wə baxka barlik wətənpərvərlərni kersitudu<sup>①</sup>. Hitapnamidə eytiloqan "ziyalilar" ziyankeşlikkə, qəkləxkə uqriojan barlik ziyalilarni kersitudu. Uningda eytiloqan "soda-sanaətqilər" ziyankeşlikkə, qəkləxkə uqriojan barlik milli burzuaziyini yəni ottura wə uxak burzuaziyini kersitudu. Uningda eytiloqan

\* Bu--yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang-ning partiyə iqiqə karatkan yolyoruqı.

“baxka wətənpərvərlər” bolsa, asasən, kəy밍 shenshilarnı kərsitudu. Həzirki baskuqtiki Zhongguo inkilawi əxu kixilər ittipaklixip, jahan'girlikkə, feodalizimoja wə guənliao kapitalizimoja karxi bir-likşəp bolup uyuxkan, əmma əmgəkqi həlkni asasiy gəwdə kiloqan inkilap. Əmgəkqi həlk diginimiz barlik jismani əmgəkqilər (məsilən, ixqilar, dihanlar, kol sanaətqilər) wə jismani əmgəkqilərgə yekin turidioqan, baxkilarnı ekispilatatsiyə kilmaydiqan bəlki baxkilar təripidin ekispilatatsiyə kilinidioqan əkliy əmgəkqilərni kərsitudu. Zhongguoning həzirki baskuqtiki inkilawining məksidi kapitalizimni omumən yokitix əməs, jahan'girlik, feodalizim wə guənliao kapitalizimning həkümranlıqını aqdurup taxlap, əmgəkqilərni asasiy gəwdə kiloqan, həlk ammisiyə mənsup bolоqan yengi demokratik jumhuriyət kurux.

Biz etkəndə biz bilən həmkarlaxkan, hazırlı yənə biz bilən həmkarlixiwatkan wə Amerika jahan'girligigə. Jiang Jieshiqa karxi turuxni həm yər islahatini yaklaydiqan kəy밍 shenshilarnı taxliwətməsligimiz kerək. Məsilən, Sənxi-Suyyüən qegra rayonidiki Liu Shaobəy, Shənxi-Gənsu-Ningxia qebra rayonidiki Li Dingming<sup>②</sup> katarlıklar Yapon baskunqılırioja karxi urux waktidiki wə Yapon baskunqılırioja karxi uruxtin keyinkı eçir künldərde bizgə heli yardım bərdi, biz yər islahati elip baroqan waktılarda, yər islahatiqimu toskunluk

kilmidi wə karxi qıkmidi, xunga ularoqa karita helimu ittipaklixix siyasitini kolliniximiz kerək. Lekin ular bilən ittipaklixix ularni Zhongguo inkilawining haraktirini bəlgiləydiqan küq dəp қarioqanlıq əməs. İnkilapning haraktirini bəlgiləydiqan küq—asasiy düxmən wə asasiy inkilapqlar din ibarət ikki tərəp. Bizning bugünkü asasiy düxminimiz jahan'girlik, feodalizim wə guənliao kapitalizim, bizning bugünkü kündə düxmən'gə karxi kürəx kilidioqan asasiy küqimiz pütün məmlilikət ahalisining 90 pirsəntini təxkil kilidioqan, jismani əmgək wə əkliy əmgək bilən xuqullinidioqan barlık həlk. Mana bular bizning hazırkı baskuqtiki inkilawimizning, haraktır jəhəttin eytkanda, yengi demokratiyilik həlk demokratik inkilap bolidiqanlıqını, əktəbir inkilawıqə ohxax sotsiyalistik inkilaptin pərk kilidioqanlıqını bəlgildi.

Milli burzuaziyə iqidə jahan'girlikkə, feodalizimoqa wə guənliao kapitalizimoqa bekinip, həlk demokratik inkilawıqə karxi turidiqan az sanlık ong ənat unsurlarmu inkilapning düxmənliri; milli burzuaziyə iqidə əmgəkqi həlkə bekinip, əksiyət-qilərgə karxi turidiqan sol ənat unsurlar wə feodal siniptin belünüp qıkkən az sanlık kəyming shen-shilarmu inkilapqlarlar. Lekin bularning hər ikkisi düxmənlərning yaki inkilapqlarning asasiy gəwdisi əməs, hər ikkisi inkilapning haraktirini bəlgiləydiqan küq əməs. Milli burzuaziyə—siyasi jəhəttə

nahayiti ajiz wə ikkilinip turidiqan bir sinip. Lekin ularning zor kəpqiligi jahan'girlik, feodalizim wə guənliao kapitalizimning ziyankeşligigə həm qəklixigə uqrəp turoqanlıktın, həlk demokratik inkilawioqa katnixiximu yaki inkilapka karita bitərəp turuximu mümkün. Ular həlk ammisining bir kismi, lekin həlk ammisining asasiy gəwdisi əməs, inkilapning haraktirini bəlgiləydiqan küqmu əməs. Əmma ular iqtisadiy jəhəttə mohim bolqanlıktın, xuningdək Amerika jahan'girligigə wə Jiang Jieshioqa karxi kürəxkə katnixixi mümkün bolqanlıktın, yaki Amerika jahan'girligigə wə Jiang Jieshioqa karxi kürəxtə bitərəp pozitsiyə tutidiqanlıktın, bizning ular bilən ittipaklıxiximizə imkaniyət wə zərüriyət tuquldi. Zhongguo gongchəndangi dunyaşa kəlgiqə, Sun Zhongshən rəhbərligidiki guomindang milli burzuaziyigə wəkillik kılıp, xu wakittiki Zhongguo inkilawining (təltəküs bolmioqan kona demokratik inkilapning) rəhbiri bolqan idi. Lekin, Zhongguo gongchəndangi dunyaşa kəlgən həm əz əkiliyyitini kərsətkəndin keyin, ular Zhongguo inkilawining (yengi demokratik inkilapning) rəhbiri bolalmay қaldı. Bu sinip 1924-yildin 1927-yiləqiqə bolqan inkilawiy hərkətkə katnaxkan idi, 1927-yildin 1931-yiləqiqə (18-sintəbir wəkəsigiqə) bolsa ularning arisidiki birmunqə unsurlar Jiang Jieshining əksiyətqiligidə koxulup kətti. Lekin, buninglik bilən, əxu məzgildə, biz ularnı

siyasi jəhəttin koloqa kəltürməsligimiz, iktisadiy jəhəttin muhapizət kılmaslıqımız kerək idi, dəp karaxka, bizning əxu məzgildə milli burzuaziyigə karatkən tolimu solqıl siyasitimizni, təwəkkülqilik siyasiti əməs idi, dəp karaxka hərgiz bolmayıdu. Buning əksiqə, küqni toplap asasiy düxmən'gə karxi turalaydiqan bolux üçün bizning u wakittiki siyasitimiz, awalkidəkla, ularni muhapizət kiliş wə koloqa kəltürüxtin ibarət boluxi kerək idi. Yapon baskunqılıriqə karxi urux dəwridə milli burzuaziyə Yapon baskunqılıriqə karxi uruxka guomindang bilən gongchəndang otturisida ikkilinip turqan halda katnaxti. Hazırkı baskuqta, milli burzuaziyining kepqılıgidə Amerika jahan'girligigə wə Jiang Jieshioqa bolqan əqmənlik axtı, ularning iqidiki sol kanat unsurlar gongchəndangoqa, ong kanat unsurlar guomindangoqa bekindi, arida əlqanlar bolsa guomindang bilən gongchəndang otturisida arisalda bolux wə karap bekix pozitsiyisini tutti. Bu əhwal bizni, ularning zor kepqılıgını koloqa kəltürüx, azqilioqını yitim əldədərux zərür wə mümkün, digən yərgə kəltürdi. Bu məksətkə yetix üçün, bu sinipning iktisadiy ornini ehtiyatlıq bilən bir tərəp kilişimiz, pirinsip jəhəttə, həmmisini muhapizət kiliş siyasitini kölliniximiz lazımlı. Undak kilmisak, siyasi jəhəttə hataliximiz.

Kəyming shenshilar – pomixxik wə bay dihanlar sinipi iqidə demokratik tüs aloqan ayrim zatlar. Bu

zatlarning guənliao kapitalizim wə jahan'girlik bilən ziddiyiti bar, feodal pomixxik, bay dihanlar bilənmə məlum ziddiyiti bar. Bizning ular bilən ittipaklıxiximiz ularning siyasi jəhəttə kandaktu zor küqkə igə bolqanlıqidin əməs, ularning iktisadiy jəhəttə kandaktu möhim bolqanlıqidinmə əməs (Ularning feodallik tüzüm boyiqə igəlləp turqan yərlirini, ularning raziliojini aloqandin keyin, dihanlarning təksim kiliwelixioja tapxurup berix kerək), bəlki ularning Yapon baskunqılırioja karxi urux dəwridə, Amerika jahan'gırligigə wə Jiang Jieshioja karxi kürəx dəwridə siyasi jəhəttin bizgə heli yardım bərgənligidin. Yər islahati məzgilidə əgər az sanlık kəyming shenshilar bizning yər islahatımızni yaklaşdırıqlarıqini bildürsə, bumu pütün məmlikətning yər islahati hizmitigə paydılık. Bolupmu pütün məmlikətəkki ziyalilarnı kolqa kəltürüxkə (Zhongguo ziyalilirining kəp kismi pomixxik, bay dihan ailisidin kelip qıqqan), pütün məmlikətəkki milli burzuaziyini kolqa kəltürüxkə (Zhongguo milli burzuaziyisining kəp kismi yər bilən munasiwbılık), pütün məmlikətəkki kəyming shenshilarını kolqa kəltürüxkə (Ular təhminən nəqqə yüz ming) wə Zhongguo inkilawining asasiy düxmini bolqan Jiang Jieshi əksiyətqilirini yitim kalduruxka paydılık. Kəyming shenshilarning ənə xundak roli bolqaqka, ularmu jahan'gırlikkə, feodalizimoja wə guənliao kapitalizimoja karxi inkilawiy birliksəp-

ning bir əzasi bolqaqça, ular bilən ittipaklıxixmu dikkət kiliçka tegixlik bir məsilə. Bizning kəyming shenshilarqa köyən təliwimiz, Yapon baskunqilirioja ərəxi urux dəwridə, Yapon baskunqilirioja ərəxi turuxni yaklax, demokratiyini yaklax (gong-chəndangoja ərəxi turmaslik), ijarə wə əsümnı keməytixni yaklaxtin ibarət bolğan idi; hazırkı baskuqta bolsa Amerika jahan'gırligigə, Jiang Jieshiqa ərəxi turuxni yaklax, demokratiyini yaklax (gongchəndangoja ərəxi turmaslik), yər islahatını yaklaxtin ibarət bolidu. Ular muxundak əlidiojanla bolsa, ular bilən mustəsnasız əldə ittipaklıxiximiz həmdə ittipaklıxix dawamida ularoja tərbiyə beriximiz kerək.

### Izahlar

① Muxu tomdiki «Zhongguo həlk jiefangjünining hitapnamisi» də kərsitilgən 8 siyasətning birinqisigə əkarlsun.

② Liu Shaobəy Sənxi-Suyyüən qəgra rayonidiki kəyming shensi bolup, Sənxi-Suyyüən qəgra rayoni wəkitlik cənyihuyining fuyizhanglioja saylanqan. Li Dingming ximaliy Shənxitiki kəyming shensi bolup, Shənxi-Gənsu-Ningxia qəgra rayoni həkumitining fuzhuxilioja saylanqan.

# XIBEYDA ERIXILGƏN ZOR OIƏLİ-BİGƏ BAHA WƏ JIEFANGJÜNNİNG ARMİYİNİ YENGIQƏ TƏRTİPKƏ SELIX HƏRKİTİ TOOİRİSİDA\*

(1948- yil 3- ayning 7- künü)

Həlk jiefangjüni zongbusining bayanatqisi Xibey həlk jiefangjünining yekinki bir ketimlik zor qəlibisigə baha berip mundak didi: Bu ketimki qəlibə Xibey wəziyitini əzgərtti, bəlki Zhongyüən wəziyitə təsir kiləsisi. Bu ketimki qəlibə xuni ispatlıdiki, həlk jiefangjünining dərt təkük wə 3 ni

---

\* Bu—yoldax Mao Zedong Zhongguo həlk jiefangjüni zongbusining bayanatqisi üçün təyyarlıqan pinglun. U qəqda, Xibey jəng məydanında düxmən armiyisinin hujumi tarmar kilinqan, bizning armiyimiz hujumoqa etkən idi. Bu pinglunda, Xibey jəng məydanining wəziyiti təhlil kilinqan, pütün məmlikətəkki baxka jəng məydanırının omumi əhwalimu kiskiqə tonuxturulqan. Bu pinglunning tehimu möhim təripi xuki, uningda “dərt təkük” wə “3 ni təkxürük” usulliri bilən elip beriləqan armiyini yengiqə tərtipkə selix hərkitining uluk əhmiyiti alahidə qüxəndürülgən. Bu armiyini yengiqə tərtipkə selix hərkiti həlk jiefangjünining siyasi hizmiti wə demokratik hərkitining möhim bir tərəkkiyati, xundakla xu qəqda pütün azat rayonlarda

təkxürük usulliri bilən armiyini yengiqə tərtipkə selix hərkitini elip berixi əzini yər yüzidə təngdaxsiz küqkə aylanduridu.

Bayanatqi mundak didi: Xibey həlk jiefangjüni bu kətim Yichuəndə düxmən armiyisining 1 lüsini uxtumtut korxiwaloqan idi, Hu Zongnən əzinin 29-jünining jünzhangi Liu Kən'gə əzgərtip təxkil əlinoqan 2 shining 4 lüsidiki yəni əzgərtip təxkil əlinoqan 27-shining 31-wə 47-lüliridiki, əzgərtip təxkil əlinoqan 90-shining 53-wə 61-lüliridiki jəmi 24 mingdin oxukrak adimini baxlap, tezdirin Luo-chuən, Yijün sepidin Yichuən'gə yardəmgə berixni buyrudi, ular 2-ayning 28-küni Yichuənnin qərbəyi jənubidiki jaylarqa yetip bardı. Xibey həlk jiefangjüni yokitix uruxi əkozəqap, 2-ayning 29-künidin 3-ayning 1-künigiqə 30 saat jəng kılıp, düxmənning

---

elip beriləqan daqduqılık yər islahati hərkiti wə partiyini tərtipkə selix hərkitining armiya iqidiki inkasi idi. Bu hərkət pütün armiyidiki jün'guənlər wə əskərlərning siyasi engini, intizamqanlıqını wə jənggiwarlıqını zor dərijidə əstürdi, xuning bilən billə, guomindang armiyisidin əsir elinən nuroqun əskərlərni əzgərtip, jiefangjün jəngqilirigə aylandurux jəryaninimu nahayiti ünümlük sürəttə tezlətti, həlk jiefangjünining mustəhkəmlinixi, kengiyixi wə jonglərdə qəlibə kazinixida zor rol oynidi. Bu armiyini yengiqə tərtipkə selix hərkitining əhmiyyiti toqrisida muxu tomdiki «Armiya iqidiki demokratik hərkət», «Sənxi-Suyyən kadirları yığınında səzlən'gən nutuk» wə «Zhonggong zhongyangning sintəbir yığını toqrisidiki ukturuxi» qatarlık əsərlərgə karalsun.

yardəməgə kəlgən əxu əskərlirini birinimu tordin qüxürüp koymay tamamən yokətti. Bu jəngdə, düxmənning 18 mingdin oxuk adimi əsir elindi, 5 mingdin oxuk adimi əltürüldi wə yaridar əlində, Liu Kənning əzimu wə 90-shining shizhangi Yən Ming ətarlıq kixilərmə ok tegip əldi. Buning arkisidinla 3-ayning 3-küni Yichuən xəhri elindi, yənə düxmənning xu xəhərni mudapiə kilip turqan əzgərtip təxkil kilinoğan 76-shisining 24-lüsidiñ 5 mingdin oxuk adəm yokitildi. Bu zhənyidə düxmənning 1 jünbusi, 2 shibusi, 5 lüsü, jəmi 30 ming adimi yokitildi. Bu—Xibey jəng məydanı boyiqə birinqi qong qəlibilik jəng.

Bayanatqi Xibey jəng məydanining wəziytini təhlil kilip mundak didi: Hu Zongnən biwastə komandanlık kılıqan “mərkəz armiyisi” dəp ataloğan koxunning 28 lüsidiñ 8 i 3 asasiy shioqa yəni əzgərtip təxkil kilinoğan 1-shi, əzgərtip təxkil kilinoğan 36-shi wə əzgərtip təxkil kilinoğan 90-shioqa karayıttı, bulardin əzgərtip təxkil kilinoğan 1-shining 1-lüsü ozaki yil 9-ayda jənubiy Sənxidiki Fushəndə, 167-lüsining asasiy küqi bultur 5-ayda ximaliy Shənxidiki Pənlongzhenda, əzgərtip təxkil kilinoğan 36-shining 123-wə 165-lüliri bultur 8-ayda ximaliy Shənxining Mizhi nahiyisidiki Shajadiəndə biz tərəptin bir ketimdin yokitiloğan idi, əzgərtip təxkil kilinoğan 90-shi bu ketim pütünləy yokitildi, Hu Zongnən koxunlirining əsasiy küqidin

pəkət əzgərtip təxkil kilinojan 1-shining 78-lüsü wə əzgərtip təxkil kilinojan 36-shining 28-lüsila tehi yokitilmidi. Xuning üqün, pütün Hu Zongnən қoxunida heqkandak hillanojan tayanq küq қalmidi, diyixkə bolidu. Bu ketim Yichuəndə elip berilqan yokitix uruxidin keyin, Hu Zongnən biwastə komandanlıq kilojan 28 lü muntizim əskiriy küqtin əmdi 23 lüla kaldi, bu 23 lü təwəndiki jaylaroja orunlaxturulojan: Jənubiy Sənxitiki Linfenda 1 lü bolup, u olturup kalqan damka uruqi bolup қaldi; Shənxi-Henən qebrisida wə Luoyang. Tongguən katnax yollırıda 9 lü bolup, bizning Chen Geng, Xie Fuzhi komandanlıq idiki yezhənjünimizgə takabil turmakta; jənubiy Shənxitə 1 lü bolup, Hənzhong ətrapida mudapiə wəzipisini etiməktə. Buningdin baxka, Tongguəndin Baojiqiqə, Xiənyangdin Yən'ən'giqə bolqan "T" xəkillik katnax yollırıqa orunlaxturulojan 12 lü bar. Buning 3 i "keyin yətkəlgən lü" bolup, tamamən yengi əskərlərdin tərkip tapkan; 2 si armiyimiz təripidin tama-mən yokitilip, yekinda yengidin toluklanqan; 2 si armiyimiz təripidin əjəllik zərbə yigən; kalqan 5 i armiyimiz təripidin azrak zərbə yigən. Buningdin xuni baykax mümkinki, bu budüylər nahayiti ajiz bolupla қalmastın, bəlki ularning nahayiti kəp kismi mudapiə wəzipisini bölünüp etiməktə. Hu Zongnən қoxunidin baxka, Deng Baoshənnin 2 lüsü Yülinni mudapiə kılıp turmakta; Ningxiadiki Ma

Hongkuy wə Qinghəydiki Ma Bufanglarning 9 lüsü Dingbiən, Ənbibiən, Jingbiənlərgə wə xərkiy Gənsuqa orunlaxturulqan. Yukurida eytiloqan Hu Zongnən, Deng Baoshən, Ma Hongkuy wə Ma Bufanglarning pütün muntizim koxunliri, burun bir ketimdin ikki ketimətiqə yokitilip keyin kayta toluklanoqan budüyliri bilən koxulup, hazır jəmi 34 lügə yetidu.

Yukurida Xibeydiki döxmən armiyisining əhwali üstidə səzləndi. Əmdi "T" xəkillik katnax yollırıda armiyimizning zərbisigə azrak uqriqan 5 lügə kəlsək, bularning 2 si Yən'ənni mudapiə kilix bilən bənt bolup kaldı, kalqan 3 i kəng Guənzhong rayonida; uningdin baxkilirining kəpqılığı yengidin toluklanoqan budüylər, azqilioqı bolsa əjəllik zərbə yigən budüylər. Dimək, pütün Guənzhong rayonında bolupmu Gənsu tərəptə döxmən armiyisi nahayiti ajiz, həlk jiefangjünining hujumini tosalmayıdu. Bu wəziyət Jiang Jieshi armiyisining jənubiy səptiki bir kisim orunlaxturuxlirini, həmmidin awal uning Henən-Shənxi qebrisida bizning Chen Geng, Xie Fuzhi komandanlıq idiki yezhənjünimizgə karatkan orunlaxturuxlirini qokum əzgərtiwetidu. Xibey həlk jiefangjünimiz bu ketim jənupkə hujum kilix dawamida, hə digəndlə qəlibə kazinip, nahayiti zor dang qikirip, Xibeyda döxmən armiyisi bilən bizning armiyimizning küq selixturmisdiki əhwalni əzgərtiwətti, buningdin keyin jənubiy səp jəng məydanlıridiki həlk jiefangjüni bilən ilgirikidinmu ünümlük

türdə maslixip jəng kılıdu.

Bayanatçı mundak didi: Liu Bocheng-Deng Xiaoping қoxuni, Chen Yi-Su Yü қoxuni, Chen Geng-Xie Fuzhi қoxunidin ibarət 3 yənülüx yezhənjünimiz bultur yaz wə küzdin baxlap Huanghedin etüp, jənupka yürüx kıldı, Changjiang, Huøyhe, Huanghe, Hənshuy dəryalırining arılıklarida kəng türdə hərkətlinip nuroqun düxmənni yokattı, Jiang Jieshi armiyisining jənubiy səptiki pütün əskiriy küqi hesaplanqan 160 nəqqə lüdin təhminən 90 lüni əz ətrapiqa yətkəp wə tartip turup, Jiang Jieshi armiyisini beydong orunoqa qüxürüp koydi, xuning bilən həl kiloq qızılınlılik rol oynap, pütün məmlikət həlkining mahtixiqa igə boldı<sup>①</sup>. Dongbey yezhənjünimiz kixlik hujumda nəldin təwən 30 giradus kəhritan soğakka karimay, düxmənning kəp kismini yokitip, məxhur xəhərlərni arkimu-arka elip, pütün məmlikətni zilziligə kəltürdi<sup>②</sup>. Sənxi-Chahar-Hebey, Shəndong, ximaliy Jiangsu wə Sənxi-Hebey-Shəndong-Henənlərdiki yezhənjünlirimiz bultur kəhrimanlarqə jəng kılıp, düxmənni kepləp yokatqandin keyin<sup>③</sup>, kixlik tərtipkə selix-tərbiyi, ləxni tamamlidi, pat yekində etiyazlıq hujum uruxini baxliwetidu<sup>④</sup>. Omumi wəziyəttin əariqanda, xundak bir həkikət qüxinixlikki, baoshouzhuyilikka, düxməndin korkuxka, kiyinqılıktın korkuxka kət'i karxi turup, dangzhongyangning qızılınlılik omumi fang-zheniqa wə 10 qong hərbi pirinsip toqrisidiki yol-

yoruqı<sup>⑤</sup>qa əməl kilsakla, hujumni kanat yaydurup, düxmənni kəpləp yokitalaymız; Jiang Jieshi basminqılıriqa zərbə berip, ularni yaki waktinqə mudapiəlinixkila qamisi yetidiqan əmma kol yanduroqudək hali kalmaydioqan, yaki mudapiəlinixkimu qamisi yətməy, biz tərəptin bir-birləp, pak-pakiz yokitili dioqan haloqa qüxürüp koyalaymız.

Bayanatqi munularni alahidə kərsətti: Xibey yezhənjinining jənggiwarlıqı bulturkiqa karioqanda misli kərülmigən dərijidə esti<sup>⑥</sup>. Xibey yezhənjünü bulturki jənglərdə bir ketimda əng kəp bolqanda düxmənning 2 lüsini yokitalıqan bolsa, bu ketimki Yichuən zhənyisidə bir ketimdila düxmənning 5 lüsini yokitalidi. Bu ketimki qəlibining bundak kəzgə kərünərlik boluxining səwəpliri nahayiti kəp, bular-din aldinki səptiki rəhbəriy yoldaxlarning kət'i wə janlıq komandanlık kiloqanlıqı, arka səptiki rəhbəriy yoldaxlarning wə kəng həlkning tirixip yardım bərgənligi xuningdək düxmən armiyisining bir kədər yitim қaloqanlıqı, yər xaraitining bizgə paydilik bolqanlıqı wə xuningoja ohxaxlarnı kərsitip ətüt kerək. Lekin taza dikkət kilixkə ərziydiqını – kix pəslidiki 2 aydin oxuk wakit iqidə armiyini yengiqə tərtipkə selix hərkitining dərt təkük wə 3 ni təkxürük usulliri bilən elip beriloqanlıqı. Dərt təkük (kona jəmiyatning wə əksiyətqilərning əmgəkqi həlkə kəltürgən dərt-ələmlirini təkük) wə 3 ni təkxürük (sinipi yərkipni təkxürük, hismətni təkxürük, kürəx

iradisini təkxürük) hərkitining toqra elip berilixi arkısında, pütün armiyidiki zhihuuyyüən wə jəngqilərning ekispilatatsiyə kiliñquqi əmgəkqiler ammisini azat kılıx üçün, məmlikət boyiqə yər islahati yürgüzük üçün, həlkning omumi düxmini Jiang Jieshi basmıqilirini yokitix üçün kürəx kılıx yolidiki anglikliqi zor dərijidə əsti; xuning bilən billə, pütün zhihuuyyüən wə jəngqilərning gongchəndang rəhbərligidiki mustəhkəm ittipaklıqi zor dərijidə küqəydi. Muxu asasta, budüylərning paklıqi əsti, intizami qingidi, ammiwi haraktırlıq hərbi təlim hərkiti kanat yaydı, budüylərdə toluk rəhbərligi bolqan halda wə tərtiplik halda yoloja koyuloqan siyasi, iqtisadiy, hərbi ixlar jəhəttiki demokratiyə jarı kilindi. Buning bilən budüylər həmmə bir niyəttə bolidioqan, kəpqilik qarə tapidioqan, kəpqilik küq qikiridioqan, kurban boluxtin korkmaydioqan, maddi xərt-xarait jəhəttiki kiyinqiliklarnı yengidioqan, həmmə qəyrət-jasarətkə kelidioqan, düxmənni kəhrimanlarqə yokitidioqan boldı. Bundak armiyə yər yüzidə təngdaxsız bolidu.

Bayanatqi mundak didi: Armiyini bundak yengiqə tərtipkə selix hərkiti Xibey tərəptila yürgüzülüp kalmay, məmlikət boyiqə həlk jiefangjüni iqidimu yürgüzüldi, yaki yürgüzülüwatidu. Armiyini bundak tərtipkə selix hərkiti jəng arilioqidiki box waktlarda elip berildi, jəng kılıxka dəhli yətküzülmidi. Armiyini bundak tərtipkə selix hərkiti partiyimizning

toqra elip beriwatkan partiyini tərtipkə selix hərkiti, yər islahati hərkiti bilən birləxtürüldi, partiyimizning zərbə berix dairisini taraytip, pəkət jahan'girlikkə, feodalizimoğa wə guənliaο kapitalizmə qılı karxi turux, қalaymikən zərbə berix wə қalaymikən əltürükni kattik mən'i kilix (Əltürük қanqə az bolsa xunqə yahxi), məmlikət boyiqə 90 pirsənttin oxuk həlk ammisi bilən kət'i ittipaklıxixin ibarət toqra fangzheni bilən birləxtürüldi, partiyimizning toqra xəhər siyasiti wə milli sodasanaətni kət'i muhapizət kilix wə rawajlandurux fangzheni bilən birləxtürüldi, bu hal həlk jiefang-jünining küq-kuwwitini qokum yər yüzidə təngdaxsız kilidu. Jiang Jieshi basmıqılıri həm uning hojayını Amerika jahan'girligi Zhongguo həlk demokratik inkilawidin ibarət uluk kürəx aldida hərkanqə jan talaxsimu, qəlibə haman bizgə mənsup bolidu.

### Izahlar

① Liu Bocheng, Deng Xiaoping katarlık yoldaxlar rəhbərlik kilqan Sənxi-Hebey-Shəndong-Henən yezhənjünining 7 zongdüyü 1947- yil 6- ayning 30- künidin baxlap Huanghe dəryasidin besüp etüp, Dabieshən teqiqə yürüx kıldı, xuning bilən həlk jiefang-jünining zhənlüelik hujumining mukəddimisini baxlap bərdi. 1948- yil 3- ayning ahiriqə kədər, ilgir-ahir bolup düxmənning jəmi 100 mingdin artuk adimini yokitip, Hubey-Henən, qərbiy Ənhuy, Tongbəy genjüdiliri wə Changjiang-Hənshuy rayoni genjüdisini kurdi. Chen Yi, Su Yu katarlık yoldaxlar rəhbərlik kilqan

Huadong yezhənjünining 8 zongdayı 1947- yıl 8-ayda düxmənning Shəndongqa kılqan nuktilik hujumini tarmar kəltürgəndin keyin, Shəndongning qərbiy jənubiqa karap ilgiriləp, Henən-Ənhuy-Jiangsu qegra rayoniqa yürüx kilip, ilgir-ahir bolup düxmənning jəmi 100 mingdin artuk adimini yokattı, Henən-Ənhuy-Jiangsu azat rayonini kengəytti, düxmənning zhənlüelik möhim orni bolqan Kəyfeng, Zhengzhoularnı tayanqsız kəldurdi. Sənxi-Hebey-Shəndong-Henən rayonidiki Chen Geng, Xie Fuzhi katarlıq yoldaxlar rəhbərlik kılqan Təyyüle bingtuonining 2 zongdayı wə 1 jüni 1947- yıl 8-ayda, jənubiy Sənxi də Huanghe dəryasidin bəsüp etüp, qərbiy Henən'gə karap ilgiriləp, ilgir-ahir bolup düxmənning 40 mingdin artuk adimini yokattı, Henən-Sənxi-Hubei wə jənubiy Sənxi genjüdilirini kurdı, düxmənning qərbiy Henəndiki möhim jayı bolqan Luoyangni pütünley tayanqsız kəldurdu həm Tongguan'gə tehdit saldı.

② Lin Biao, Luo Ronghuən katarlıq yoldaxlar rəhbərlik kılqan Dongbey yezhənjünining 10 zongdayı wə 12 mustəkil shisi 1947- yıl 12-ayning 15- künindən 1948- yıl 3-ayning 15- künigiqə, Zhongguo Changchun temüryolining Sipingjedin Dashiqiaoqiqə bolqan kismini wə Beyping-Liaoning temüryolining Shəhəyguəndin Shenyangqiqə bolqan kismini boylap, misli kərülmigən kəng koləmlik kixlik hujum kozqıldı, uda 90 kün jəng kilip, düxmənning 156 mingdin artuk adimini yokattı, düxmən mustəhkəm mudapiə ornatkan zhənlüelik möhim orun Sipingjeni wə baxka 18 xəhərni aldı. Düxmənning Yingkou xəhrini mudapiə kılıp turqan 1 shisi kozqılang kətirip biz tərəpkə etti. Jilin xəhrini mudapiə kılıp turqan düxmənlər xəhərni taxlap, Changchunqa қaqtı. Xundak kılıp, düxmən armiyisi Dongbeyda ixqal kılıp turqan jaylar tariyip, Dongbey ziminining pəkət 1 pirsəntini təxkil kılıdiqan boldı, Dongbeydiki düxmən armiyisining uwisi bolqan Changchun, Shenyang, Jinzhou katnax yolliridiki xəhərlər tayanqsız kəlduruldu.

③ Nie Rongzhen katarlıq yoldaxlar rəhbərlik kılqan Sənxi-Chahar-Hebey yezhənjünining 5 zongdayı 1947- yıl 9-ayning beşidin 11-ayning otturılıriqiqə, ilgir-ahir Daqinghe dəryasınını

ximalidiki rayonlarda, Qingfengdian rayonida elip barqan zhənyiliridə wə Shijiazhuangni azat kılıx zhənyisidə düxmənning jəmi 50 mingoşa yekin adimini yokattı, Sənxi-Chahar-Hebey azat rayoni bilən Sənxi-Hebey-Shəndong-Henən azat rayonini bir birigə tutaxturdi. Huadong yezhənjünining Shəndong bingtuənigə karaxlık 3 zongdüyi wə yərlik korallık koxunlar 1947-yıl 9-aydin 12-ayçıqə, Xü Shiyou, Tən Zhenlin katarlıq yoldaxlarning komandanlıqında Jiaodong zhənyisini elip berip, düxmənning 63 mingdin artuk adimini yokattı, on nəqqə nahiyyə xəhrini kayturuwaldı, pütün Shəndong wəziyitini ezbərtiwətti. Ximaliy Jiangsuda Huadong yezhənjünining bir kismi 1947-yıl 8-aydin 12-ayçıqə, ilgir-ahir Yəncheng, Libao zhənyilirini elip berip, düxmənning jəmi 24 mingdin artuk adimini yokattı, ximaliy Jiangsudiki kəng jaylarnı kayturuwaldı. Sənxi-Hebey-Shəndong-Henən yezhənjünining Xü Xiangqian katarlıq yoldaxlar rəhbərlik kılqan bir kismi 1947-yıl 12-ayda, Xibey yezhənjünining bir kismi bilən bille Yəncheng xəhrini elip, düxmənning 13 mingdin artuk adimini yokattı, Sənxining qərbəyi jənubidiki düxmənlərni pütünləy yokitip, Linfenni mudapiə kilip turqan düxmənni tayanqsız қaldurdu.

④ 1948-yili otiyazda, həlk jiefangjünining hərkəysi yenülük yezhənjünləri kixlik tərtipkə selix-tərbiyiləxtin keyin arkimu-arka otiyazlıq hujumni baxlıwətti. Sənxi-Chahar-Hebey yezhənjüni wə Sənxi-Hebey-Shəndong-Henən yezhənjünining bir kismi bilən Sənxi-Suyyüən yezhənjünining bir kismi 3-aydin 5-ayçıqə, ilgir-ahir bolup jənubiy Chahar, xərkəy Suyyüən, Linfen zhənyilirini elip berip, düxmənning jəmi 43 mingdin artuk adimini yokattı, nuroqun jaylarnı kayturuwaldı. Zhongyüən yezhənjünining bir kismi bilən Huadong yezhənjünining bir kismi 3-ayning 8-künidin 5-ayning 29-künigiqə, ilgir-ahir bolup Luoyang zhənyisi, Songhe zhənyisi, qərbəyi Nənyang zhənyisi həm xərkəy Nənyang zhənyisini kozqap, düxmənning jəmi 56 mingdin artuk adimini yokattı, düxmənning Zhongyüəndikи mudapiə tixisini paqaklap taxlıdi, Zhongyüən azat rayonini kengəytti wə mustəhkəmlidi. Huadong yezhənjünining Shəndong bingtuəni 3-ayning 11-künidin 5-ayning 8-künigiqə, ilgir-ahir bolup Qingdao-Jinən təmüryolining

qərbiy kismidiki zhənyini wə Weyxiən zhənyisini elip berip, dūxmənning jəmi 84 mingdin artuk adimini yokattı. Muxu wakitka kəlgəndə Shəndong əlkisining Jinən, Qingdao, Linyi, Yənzhouqa ohxax az sandiki jüdiənliridin baxka jaylirining həmmisi azat kilindi. Ximaliy Jiangsu bingtuəni 3-ayda Yilin zhənyisini qəlibilik elip bardı.

⑤ 10 qong hərbi pirinsip həkkidə muxu tomdiki «Hazırkı wəziyət wə bizning wəzipimiz»ning 3-bəlümigə karalsun.

⑥ Peng Dehuəy, He Long, Xi Zhongxün katarlıq yoldaxlar rəhbərlik kılqan Xibey yezhənjünining 1947-yil yazda ximaliy Shənxi uruxiqa katnaxkan asasiy budüyi 2 zongdüyü wə 2 lü bolup, jəmi 25 mingdin artuk kixi idi. 1948-yil etiyazqa kəlgəndə, ximaliy Shənxi uruxiqa katnaxkan asasiy budüyi 5 zongdəygə kəpiyip, 75 ming kixidin axtı. Bir yillik uruxning qenikturuxidin wə 1947-yil kıxta elip beriloqan armiyini yengiqə tərtipkə selix hərkətidin keyin kəng jün'guənlər wə jəngqilərning siyasi engi wə budüylərning jənggiwarlıqimu misli kərəlmigən dərijidə esti. Xundak kılıp, 1948-yil 3-ayda Xibey yezhənjünining taxki səpto urux kılıxka etüxi üqün zerür xərt-xarait yaritildi. Yichuəndiki zor qəlibidin keyin, Xibey yezhənjüni 4-ayning 12-küni, Xifu (Xi'ənniŋ qərbidiki Jingshuy wə Weyshuy dəryalırı arilioqidiki jay), xərkiy Gənsu zhənyilirini kozqap, Jingshuy wə Weyshuy dəryalirining arilioqidiki kəng jaylarqa karap ilgiriləp, Xi'ən-Lənzhou taxyolını üzüp taxlıdi həmdə 4-ayning 22-küni Yən'ənni kayturuwaldı.

# ƏHWAL TOOIRISIDA TONGBAO\*

(1948-yil 3-ayning 20-küni)

1. Yekinki birnəqqə aydin buyan, zhongyang pütün küqni mərkəzləxtürüp, yengi wəziyəttiki yər islahati, soda-sanaət, birliksəp, partiyini tətipkə selix, yengi rayonlarning hizmiti jəhətlirigə dair konkirit siyaset wə celüe məsililirini həl kıldı, partiyə iqidiki ongqıl wə "sol"qıl eqixlarqa, mohimi "sol"qıl eqixka karxi turdi. Partiyimizning tarixiy əhwali partiyimiz bilən guomindang arisida birlik-səp tüzülgən qaoqlarda partiyə iqidə ongqıl eqixlarning asan yüzberidioqanlıqını, partiyimiz bilən guomindang arisida belünüx bolğan qaoqlarda bolsa partiyə iqidə "sol"qıl eqixlarning asan yüzberidi-qanlıqını kərsətti. Həzirki "sol"qıl eqixlar, asasən, ottura dihanlarning mənpəətigə tegix, milli burzua-ziyining mənpəətigə tegix, ixqi-hizmətqilər hərkətidə

\* Bu—yoldax Mao Zedong yazışan Zhonggong zhongyangning partiyə iqigə karatkan tongbaosi.. Bu tongbao qikiriləqəndin keyin, dangzhongyang Shənxi-Gənsu-Ningxia qegra rayonidin qikip, Sənxi-Suyyüən azat rayoni arkılık Sənxi-Chahar-Hebey azat rayoniqa kirdi, 1948-yil 5-ayda Hebey elkisinin qərbiy kismidiki Pingshən nahiyisining Xibəypo kəntigə yetip bardi.

ixqilarning kəz aldidiki turmux parawanlıqini bir tərəplimə təkitləx, pomixxiklar bilən bay dihanlarqa pərklik muamilə kılmaslik, pomixxiklarning qong-ottura, kiqiklirigə, zomigər wə zomigər əməslirigə pərklik muamilə kılmaslik, pomixxiklarqa təng tək-sim kılıx pirinsipi boyiqə tegixlik tirikqilik yoli kəldurmaslik, əksil'inkilapqılarnı basturux kürixidə bəzi siyaset dairisidin qikip ketix xuningdək milli burzuaziyigə wəkillik kılıdiqan partiyə-guruhlarnı taxlap koyux, kəyming shenshilarnı taxlap koyux, yengi azat rayonlarda zərbə berix dairisini taray-tixning (yəni bay dihanlar bilən kiqik pomixxiklarnı bitərəp kəlduruxning) celüe jəhəttiki mohimliqıqa etiwarsız karax wə hizmet baskuqlırıdiki aldirang-quluk kesilidin ibarət. Muxu "sol"qıl eqixlar etkən ikki yilqə wakit iqidə azat rayonlarning həmmisidə azdur-kəptur yüzbərdi, bəzidə jiddi təwəkkülqilik hahixiqa aylandı. Bir yahxisi, bundak eqixlarnı tüzitix anqə kiyin bolmidi, u birnəqqə ay iqidila asasən tüzitildi, yaki tüzitiliwatidu. Lekin hər dərijilik rəhbərlər alahidə küq qıkarəqandıla, bundak eqixlarnı təltəküs tüzətkili bolidu. Ongqıl eqixlar, asasən, düxmən küqini tolimu yukuri məl-qərliyetix, Amerikining Jiang Jieshiqa kepləp yardım beriwatkanlıqidin korkux, uzak muddətlik uruxtin bir az zerikix, həlkəara demokratik küqlərning kudrətlik ikənligidin bir az gumanlinix, feodalilik tütümni yokitixka ammini yüreklik kozqiyal-

maslik, partiyə iqidiki tərkip sap bolmaslik wə istil sap bolmaslikni kəzgə qelikip tursimu kərməsliktin ibarət. Əmma bundak eqixlar hazır asasiy orunda əməs, ularni tüzitixmu kiyin əməs. Yekinki birnəqqə aydin buyan, partiyimiz urux, yər islahati, partiyini tərtipkə selix, armiyini tərtipkə selix, yengi rayonlarnı kengəytix wə demokratik partiyə-guruqlarnı қołqa kəltürüx jəhətliridə utuklarqa erixti, muxu hizmətlər dawamida yüzbərgən eqixlar alahidə etiwar bilən tüzitildi, yaki tüzitiliwatidu, xuning bilən pütün Zhongguo inkilawi hərkitini saqlam tərəkki kilix yolioqa selix mümkün boldi. Partiyining siyasiti wə celüesi tamamən toqra yoloqa selinojan-dila, Zhongguo inkilawi qəlibə kazinix imkaniyitigə igə bolidu. Siyasət wə celüe partiyining hayatı, hər dərijilik rəhbiri yoldaxlar buningqa toluk əhmiyyət berixi zərür, bipərwalık kilixka zadi bolmaydu.

2. Amerikiqa wə Jiang Jieshiqa nisbətən bəzibir ham hiyallarda bolqan, partiyimiz wə həlkimizning barlıq iqliki-taxkı düxmənlərni yengəligüdək küq-kuwwətkə igə ikənligidin gumanlanqan wə xu səwəptin üqinqi yol<sup>①</sup> digən nimining həlimu məwjut bolup turuxioqa imkaniyət bar, dəp karioqan, əzini guomindang bilən gongchəndang otturisida bitərəp orunoqa koyup kəlgən bəzi demokratik zatlar guomindangning uxtumtut hujumi arkısida əzini beydöng orunoqa qüxürüp koyqan idi, ahir 1948-yıl 1-ayda, partiyimizning xoarını kollinip, Jiang

Jieshiqə wə Amerika jahan'gırligigə karxi turidioqanlıqını, gongchəndang bilən wə Sovet ittipakı bilən birlixidioqanlıqını jakalidi<sup>②</sup>. Bundak kixilergə biz ittipaklixix siyasitini kolliniximiz, ularning bəzi hata nuktiinəzərlirigə bolsa muwapik tənkít beriximiz kerək. Kəlgüsidiə mərkiziy həlk həkumiti kurulqanda, ularning bir kismini həkumət hizmitigə katnixixka təklip kiliş zərür wə paydilik. Bu kixilerning hususiyiti xuki, ular əzəldinla əmgəkqılər ammisiqə yekinlixixni halimaydu, uning üstigə qong xəhərlərning turmuxiqə adətlinip əlçən, azat rayonlarqa ongaylikqə kəlməydu. Xundak bolsimu, ular wəkillik kılıqan ijtimali asas yəni milli burzaziyə mohim əhmiyyətkə igə, ularoqa etiwersiz karaxka bolmaydu. Xuning üçün, ularni koloja kəltürrüximiz kerək. Məlqərliximizqə, biz tehimu qong əqəlibə kazinip, Shenyang, Beyping, Tiənjin'gə ohxax xəhərlərdin birnəqqini tartıwalqandin, gongchəndang əqalip bolidioqan, guomindang məəqlup bolidioqan wəziyət toluk ayding bolqandin keyin, ularni mərkiziy həlk həkumitigə katnixixka təklip kilsək, ular azat rayonlarqa kelip biz bilən billə ixləxni halixi mümkün.

3. Bu yil biz mərkiziy həlk həkumitini kurmaqçı əməsmiz, qünki pəyt tehi pixip yetilmidi. Bu yil Jiang Jieshining korqak guomindahuyi yioqın qakirip Jiang Jieshini zongtonglukka saylioqan<sup>③</sup>, Jiang Jieshining abroyi tehimu təkulgəndin keyin,

biz tehimu zor qəlibigə erixip, jaylarni tehimu kəpləp kengəytkən, bəlki əng yahxisi, birinqi dərijilik qong xəhərlərdin bir-ikkini aloqandin keyin wə Dongbey, Huabey, Shəndong, ximaliy Jiangsu, Henən, Hubey, Ənhuy rayonlarını bir birigə tutax-turoqandin keyin, mərkiziy həlk həkumitini kurux tamamən zərür bolup kalidu. Uning pəyti təhminən 1949-yil boluxi mümkün. Hazır biz Sənxi-Chahar-Hebey rayoni, Sənxi-Hebey-Shəndong-Henən rayoni wə Shəndongning Bohəy rayonini bir dangwey (Huabeyjü), bir həkumət, bir hərbi organning komandisi astıqə birləxtürüwətimiz (Bohəy rayoni keqikiprək koxuluxi mümkün), bu 3 rayon Long-Həy təmüryolining ximali, Tiənjin-Pukou təmüryoli wə Bohəy dengizining qərbi, Datong-Puzhou təmüryolining xərkəi wə Beyping-Suyyüən təmüryolining jənubidiki kəng jaylarni eż iqigə alidu<sup>④</sup>. Bu 3 rayon bir birigə tutixip kətti, uningda jəmi 50 milyon ahalə bar, bu 3 rayonni koxuwetix wəzipisini kışka muddət iqidə orunlax mümkün. Muxundak kiloqanda, jənubiy səptiki uruxka küqlük yardəm bərgili, nuroqun kadir ajritip yengi azat rayonlarqa yətküzüp bərgili bolidu. Bu birləxkən rayonning rəhbərlik mərkizi Shijiazhuangda bolidu. Zhongyangmu Huabeyə qəqüp berip, zhongyang hizmət weyyüənhuyi bilən koxulup kətməkqi.

4. Bizning jənubiy səptiki koxunlirimiz: Shəndong bingtua ni 9 lü, ximaliy Jiangsu bingtua ni 7 lü,

Huanghe-Huøyhe arilioqidiki bingtuaen 21 lü, Henən-Hubey-Shənxi bingtuaeni 10 lü, Changjiang-Huøyhe-Hənshuy arilioqidiki bingtuaen 19 lü, Xibey bingtuaeni 12 lü wə jənubiy Sənxi-ximaliy Henən bingtuaeni 12 lü bolup, bulardin Changjiang-Huøyhe-Hənshuy arilioqidiki Liu Bocheng-Deng Xiaoping bingtuaenining asasiy küqining Bəy Chongxining əz əskiriy küqini toplap Dabieshən'gə hujum kiloqan<sup>⑤</sup>lioqi sə-wiwidin dəm aldurux-tərtipkə selix pursitigə igə bolalmay, 2-ayning ahirisidila bir kisim küqini ajritip, Huøyhening ximalida dəm aldurux-tərtipkə selix ixini elip baroqanlıqini hesapka almiqanda, қalqan bingtuaenlərning həmmisi 12-aydin 2-ayning ahirioqıqə dəm aldurux-tərtipkə selix ixini elip bardı. Bu etkən 20 aylık urux dawamida birinqi ketimlik kəng kelemlik dəm aldurux-tərtipkə selix boldı. Bu ketimki dəm aldurux-tərtipkə selixta, amma dərt təkük (kona jəmiyatning wə əksiyatqılerning əmgəkqi həlkəkə kəltürgən dərt-ələmlirini təkük), 3 ni təkxürük (sinipi tərkipni təkxürük, hizmətni təkxürük, kürəx iradisini təkxürük) wə ammiwi haraktırılık hərbi təlim (jün'guənlər əskərlərgə ügitix, əskərlər jün'guənlərgə ügitix, əskərlər əskərlərgə ügitix) usuli kollinilip, pütün armiyidiki zhihuuyyünlər wə jəngqilərning yüksək inkilawiy aktipliqi kozqitildi, bəzi қoxunlardiki pomixxik, bay dihan unsurlar yaki buzuk unsurlar tərbiyə bilən tüzitiwelindi, yaki süpürüp taxlandı,

intizamqanlıq yüksəldürüldi, yər islahatiqa dair siyasetlər, soda-sanaətkə wə ziyalilarqa karitiloğan siyasetlər enik qüxəndürüldi, қoxunlarda demokratik istil jari kilduruldi, hərbi tehnika wə zhənshu əstürüldi. Xundak kılıp, armiyimizning jənggiwarlıqı intayın zor dərijidə əstürüldi. Hazır Liu Bo-cheng-Deng Xiaoping bingtuənining bir kismi dəm aldurux-tərtipkə selix ixini elip beriwatkandan baxka, kalqan bingtuənlərning həmmisi 2-ayning ahiri 3-ayning baxlırida, ilgir-ahir bolup yengi urux hərkətinə baxlıwətti wə 2 həptə iqidə düxmənning 9 lüsini yokattı. Ximaliy səptiki қoxunlirimiz: Dongbey bingtuəni 46 lü, Sənxi-Chahar-Hebey bingtuəni 18 lü, Sənxi-Suyyüən bingtuəni 2 lü bolup, kixta ularning kəp kismi urux kıldı, bir kismi dəm aldurux-tərtipkə selix ixini elip bardı. Dongbey bingtuəni Liaohe dəryasida muz tutkanlıq idin paydilinip 3 ay urux kılıp, düxmənning 8 lüsini yokattı, 1 lüsining қozqıllang ketirip biz tərəpkə ətüxini koloğası kəltürdi, Zhangwu, Faku, Xinlitun, Liaoyang, Ənshən, Yingkou wə Sipingjie xəhərlirini aldı həm Jilin xəhrini kayturuwaldı. Bu bingtuən hazır dəm aldurux-tərtipkə selix ixini baxlıdı. Dəm aldurux-tərtipkə selix ayakläxkandan keyin, ya Changchun xəhrigə hujum kildi, ya Beyping-Liaoning təmüryoli boyidiki düxmən'gə hujum kildi. Sənxi-Chahar-Hebey bingtuəninin dəm aldurux-tərtipkə selix ixini elip baroqınıqə bir aydın axtı, əmdi ular

Beyping-Suyyüən yoliqa karap hərkət kiliwatidu. Sənxi-Suyyüən bingtənining adəm sani azrak bolup, uning asasiy wəzipisi Yən Xishənni iskənjigə elix. Armiyimizning jənubiy wə ximaliy səplərdə qong-kiqik jəmi 10 bingtəni bolup, muntizim əskiriy küqi 50 zongdүy (1 zongdүy guomindangning əzgərtip təxkil kilinojan 1 shisiqa təng) yəni 156 lü (1 lü guomindangning əzgərtip təxkil kilinojan 1 lüsigə təng), 1 milyon 322 ming nəqqə yüz adəmgə yətti, hər bir lü (3 tuən)də ottura hesap bilən 8 mingqə adəm bar. Buningdin baxka oqayıri muntizim koxunlarda jümlidin yərlik bingtənlər, yərlik budüylər, partizan düyləri, arkə səp hərbi organlar wə hərbi məktəplərdə 1 milyon 168 mingdin artuk adəm (bularning iqidiki urux kilidiqan budüylərdə 800 ming adəm) bar, dimək, pütün armiya boyiqə jəmi 2 milyon 491 mingdin artuk adəm bar. Wahalənki, 1946-yil 7-ayçıqə bizdə pəkət 28 zongdүy yəni 118 lü, 612 mingdin kəprək adəmdin tərkip tapkan muntizim armiyila bolup, hər bir lü (3 tuən) ning adəm sani ottura hesap bilən 5 mingqə yətməyitti; buningqə 665 mingdin kəprək adəmdin tərkip tapkan oqayıri muntizim armiyini koxkanda, adəm sani jəmi 1 milyon 278 mingdin kəprək idi. Xuni kərgili boliduki, bizning armiyimiz əmdi zoraydi. Lülərning sani anqə kəpəymigən bilən, hər bir lüning adəm sani zor dərijidə kəpəydi. 20 ay urux kılıx arkisida jənggiwarlıqimu zor dərijidə esti.

5. Guomindangning muntizim armiyisi 1946-yil 7-aydin bultur yazoqiqə 93 shi yəni 248 lü idi, hazır bolsa 104 shi yəni 279 lüning fənhaosi bar. Ularning jaylixixi mundak: Ximaliy səptikiliri 29 shi yəni 93 lü (Shenyangda Wey Lihuangning 13 shisi yəni 45 lüsü; Beypingda Fu Zuoyining 11 shisi yəni 33 lüsü; Təyyüəndə Yən Xishənnning 5 shisi yəni 15 lüsü), təhminən 550 ming adəm. Jənubiy səptə 66 shi yəni 158 lü (Zhengzhouda Gu Zhutongning 38 shisi yəni 86 lüsü; Jiujiangda Bəy Chongxining 14 shisi yəni 33 lüsü; Xi'əndə Hu Zongnənning 14 shisi yəni 39 lüsü), təhminən 1 milyon 60 ming adəm. Ikkinqi səptikiliri 9 shi yəni 28 lü (Xibey rayonida jümlidin Lənzhouning qərbidiki jaylarda 4 shi yəni 8 lü; Xinən rayonida jümlidin Sichuən, Xikang, Yunnən, Guyzhou əlkili-ridə 4 shi yəni 10 lü; Dongnən rayonida jümlidin Changjiang dəryasining jənubidiki əlkilərdə 8 lü; Təywəndə 1 shi yəni 2 lü), təhminən 196 ming adəm. Guomindangning muntizim armiyisidə fənhaolarning kəpiyixinin səwiwi xuki, guomindang armiyisi bizning armiyimiz təripidin kəpləp yokitıl-qan xuningdək zhənlüelik hujumdin zhənlüelik mudapiəgə etkəndin keyin, uning əskiriy küqi yetixməy kaldı, xunga kəpligən yərlik budüylər wə korqak koxunlarnı muntizim armiyigə əstürüwaldi, yəki muntizim armiyə kilip tüzüwaldi, yəni ximaliy səptiki Wey Lihuang xitongıqa 3 shi yəni 14 lü;

Fu Zuoyi xitongioqa 2 shi yəni 6 lü; jənubiy səptiki Gu Zhutong xitongioqa 6 shi yəni 9 lü; Hu Zongnən xitongioqa 2 lü koxuldi, jəmi 11 shi yəni 31 lü koxuldi. Xuning üçün, guomindang armiyisi hazır 93 shi əməs, 104 shi; 248 lü əməs, 279 lü. Lekin, birinqidin, yekinkı birnəqqə ay iqidə (3-ayning 20-künigə kədər) biz tərəptin yokitiloğan 6 shi yəni 29 lüning kuruk fənhaosila қaldı, ularni kayta kurup qikixka yaki toluklaxka ülgürəlmidi, bir kismini bolsa heqqaqan kayta kurup qikalmaslıqı yaki tolukliyalmaslıqı mümkün, xuning üçün, guomindang armiyisidə hazır, əmiliyəttə, pəkət 98 shi yəni 250 lü bar, bultur yazdin ilgirikigə karıqanda, uningoşa pəkət 5 shining fənhaosi wə 2 əmiliy lü koxuldi. İkkinqidin, hazır əmiliyəttə bar 250 lüning pəkət 118 ilə armiyimizning əjəllik zərbisigə uqrımıdi, қaloğan 132 lüsü, ya armiyimiz təripidin bir ketim, ikki ketim hətta üq ketim yokitiloğan, keyin tolukliwelinəqan, ya armiyimizning bir ketim, ikki ketim hətta üq ketim əjəllik zərbisigə uqrioğan (Lüni birlik kilip aloqanda, toluk yokitiloğan yaki kəp kismi yokitiloğanlar, yokitiloğan, dəp atılıdu; 1 tuəndin artuqı yokitiloğan əmma asasiy küqi ziyanı uqrımıqanlar, əjəllik zərbigə uqrioğan, dəp atılıdu), əskərlirining rohi wə jənggiwarlıqı nahayiti tewən. Əjəllik zərbigə uqrımıqan 118 lüsining bir kismi ikkinqi səptə tərbiyilən'gən yengi əskərlərdin tərkip tapkan, yənə bir kismi

yerlik budüylər wə korqak koxunlardın əstürülgən yaki tütülgən bolup, jənggiwarlıçı nahayiti ajiz. Üqinqidin, guomindang armiyisining adəm sanimu azaydi. 1946-yıl 7-ayqıqə guomindangning muntizim budüyliridə 2 milyon adəm, qəyri muntizim budüyliridə 738 ming adəm, alahidə budüyliridə 367 ming adəm, dengiz wə hawa armiyisi budüyliridə 190 ming adəm, arka səp təminat organlırıda wə məktəpliridə 1 milyon 10 ming adəm, jəmi 4 milyon 305 ming adəm bar idi. 1948-yıl 2-ayda bolsa uning muntizim budüyliridə 1 milyon 810 ming adəm, qəyri muntizim budüyliridə 560 ming adəm, alahidə budüyliridə 280 ming adəm, dengiz wə hawa armiyisi budüyliridə 190 ming adəm, arka səp təminat organlırıda wə məktəpliridə 810 ming adəm, jəmi 3 milyon 650 ming adəm kaldi; dimək, 655 ming adəm keməydi. 1946-yıl 7-aydin 1948-yıl 1-ayqıqə bolqan 19 ay iqidə bizning armiyımız guomindang armiyisining jəmi 1 milyon 977 ming adimini yokattı (2-aydiki wə 3-ayning birinqi yeri-midiki san tehi elinip bolmidi, bu təhminən 180 ming adəm boluxi mümkün), dimək, guomindang əzining ətkənki urux məzgilidə səpərwər kilip armiyigə katnaxturoqan 1 milyondın artuk yengi əskirini qikim tartıpla kalmay, burunki əskiriy küqidinmu kepləp qikim tarttı. Muxundak wəziyəttə, guomindang bizningkidin əksiqə fangzhen kollandi, lülürin-ning adəm sanini toluklimidi, bəlki adəm sanini

azaytip, lülirining fənhaosini kəpəyti. Guomindang armiyisining hər bir lüsidə 1946-yili ottura hesap bilən 8 mingqə adəm bar idi, hazır bolsa ottura hesap bilən 6 ming 500 qila adəm қaldı. Buningdin keyin, armiyimizning ixqal kılıdiqan yeri kündin-kün'gə kengiyidu, guomindang armiyisining əskər mənbəsi wə axlik mənbəsi kündin-kün'gə tariyidu, məlqərlıxiımızqə, yənə toluk 1 yil uruxkanda yəni kelər yil etiyazəqiqə düxmən armiyisi bilən bizning armiyimiz san jəhəttin omumən tenglixixi mümkün. Bizning fangzhenimiz puhta orunlixip, puhta ilgiriləx, tez ünüm hasil kılıxni istiməy, guomindang muntizim armiyisidin hər ayda ottura hesap bilən 8 qə lüni, hər yili təhminən 100 lüni yokitixka tirixix. Əmiliyəttə, bultur küzdin keyin bu sandın exip kətti; buningdin keyin tehimu kəp exip ketixi mümkün. Guomindangning pütün armiyisini təhminən 5 yilda (1946-yil 7-aydin baxlap hesaplıqanda)<sup>⑥</sup> yokitip bolux imkaniyiti məwjut.

6. Hazır jənubiy wə ximaliy səplərdiki düxmən armiyisining ikki jayda heli kəp sanda hərkətqan əskiriy küqi bar, ular zhənyi haraktiridiki hujumqa ətüp, u jaylardiki koxunlirimizni waktingə müxkül orunoqa qüxürüp koyuxi mümkün. Uning biri Dabieshən, u yerdə təhminən 14 hərkətqan lü bar. Yənə biri Huayhe dəryasining ximalidiki jaylar, u yərlərdə təhminən 12 hərkətqan lü bar. Muxu ikki jaydiki guomindang koxunliri helimu zhudonglukka

igə (Biz Huəyhe dəryasining ximalidiki jaylarda, asasiy küq bolqan 9 lüyimizni ajritip, Huanghe dəryasining ximalıqə yetkəp dəm aldurup, tərtipkə selip, baxka tərəptə ixka salmakqi boluwatkanlıqımız üçün, guomindang armiyisi zhudonglukka igə boluwaldi). Kalojan həmmə jəng məydanlıridiki düxmən armiyisi bolsa pütünləy beydonglukka qüxüp ədiwini yəwatidu. Wəziyiti biz üçün alahidə paydilik bolqan jəng məydanları—Dongbey, Shəndong, Xibey, ximaliy Jiangsu, Sənxi-Chahar-Hebey, Sənxi-Hebey-Shəndong-Henən rayonları wə Zhengzhou-Hənkou təmürölyining əqərbidiki, Changjiangning ximalidiki, Huanghening jənubidiki kəng rayonlar.

### Izahəlar

- ① Muxu tomdiki «Həzirki wəziyət wə bizning wəzipimiz»ning
- ② izahıqə karalsun.

② 1947-yil 10-ayda guomindang əksiyətqi həkümiti demokratiyə ittipakını tarkitiwetix toqrisida buyruk qüxürdi. Guomin-dang əksiyətqılırinin besimi astıda, demokratiyə ittipakı iqidiki bəzi turaksız unsurlar demokratiyə ittipakının tarkitiləşənliliqi, paaliyətlirinin tohtitiləşənliliqi toqrisida gonggao qıqardı. Xu qaqda, baxka demokratik partiya-guruqlarmu guomindang əksiyətqılırinin ziyankəxligigə uqrəp, guomindang həkümranlıqıdiki rayonlarda axkara paaliyət elip baralmaydiqan bolup kəldi. 1948-yil 1-ayda demokratiyə ittipakının rəhbərliridin Shen Jünru қatarlıklar Xianggangda yiojin etküzüp, demokratiyə ittipakının rəhbəriy orginini kayta təxkil kılıxni həmdə paaliyətlirini əsligə kəltürüxnı əkarar kıldı. Xu ayda guomindang iqidiki demokratlar-

din Li Jishen katarlıqlaremu Xianggangda guomindang inkilawiy weyyüənhuyini təxkil қildi. Bular xu qaqda, Zhongguo gongchəndangining wəziyat toqrisidiki təxəbbusini kobul қildi, hitapname elan kılıp, Zhongguo gongchəndangi wə baxka demokratik partiya-guruqlar bilən birlixip, Jiang Jieshining hakim mutlək hakimiyyitini aqdurup taxlaxni, Amerikining Zhongguoning iqliki ixliriqa қorallıq arilixioqa қarxi turuxni қuwwətlidi. Demokratiyə ittipakidiki turaksız unsurlaremu xu qaqda bu xoarlarni kobul қildi.

③ 1948- yil 3- ayning 29- künidin 5- ayning 1- künigiqə guomindang əksiyətqiliri Nənjingda қorqak "guomindahuy" qakirip, Jiang Jieshini "zongtong"lukka, Li Zongrenni "fuzongtong"lukka "saylidi".

④ 1948- yil 5- ayda, Sənxi-Chahar-Hebey azat rayoni bilən Sənxi-Hebey-Shəndong-Henən azat rayoni birləxtürülüp, Huabey birləxmə məmuri weyyüənhuyi wə Huabey jünqüsü kuruldi. Xu yili 8- ayda Huabey birləxmə məmuri weyyüənhuyi Huabey həlk həkumeti dəp ataldi.

⑤ Bəy Chongxining Dabieshən rayoniqa hujum baxlıqan wakti 1947- yil 12- ay, hujumoja salojan əskiriy küqi jəmi 33 lü idi.

⑥ Guomindangning pütün armiyisini 5 yil əpqərisidə yokitip bolux xu wakittiki məlqər idi. Keyin bu wakit 3 yerim yil əpqərisigə kışkardi. Muxu tomdiki «Zhongguoning hərbi wəziyitudiki zor ezbirix» digən əsərgə karalsun.

# SƏNXİ-SUYYÜƏN KADIRLIRI YİÖİNİDA SÖZLƏN'GƏN NUTUK

(1948- yil 4- aynıng 1- künü)

Yoldaxlar, mən bugün, asasən, Sənxi-Suyyüən hizmitigə dair bəzi məsililər üstidə səzliməkqimən, andin pütün məmlikət hizmitigə dair bəzi məsililər üstidimu tohtılıp etimən.

## 1

Meningqə, etkən bir yil iqidə Zhonggong zhongyangning Sənxi-Suyyüən fenjüsü rəhbərligidiki rayonlarning yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmiti muwəppəkiyətlik boldı.

Bu ikki tərəptin karap eytilqan. Bir tərəptin, Sənxi-Suyyüəndiki partiyə təxkilati onqıl eçixlarqa karxi turup, ammiwi kürəx қozqap, pütün rayondiki 3 milyondin artuk ahalining 2 milyon nəqqə yüz mingi arisida, yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitini orunlidi, yaki orunlawatidu. Yənə bir tərəptin, Sənxi-Suyyüəndiki partiyə təxkilati hərkət dawamida yüzbərgən bir-kanqə "sol"qıl eçixnimü tüzitip, həmmə hizmətni

saqlam tərəkkii kiliç yolioja saldi. Muxu ikki tərəptin қarioqanda, Sənxi-Suyyüən azat rayonining yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmiti, meningqə, muwəppəkiyətlik boldi.

“Buningdin keyin, əmdi feodallik kılalmaydiqan boldi, əmdi yamanlıq kılalmaydiqan boldi, əmdi hiyanət kılalmaydiqan boldi.” Bu—Sənxi-Suyyüən həlkining sezi. Bu—Sənxi-Suyyüən həlkining yər islahati hizmitimizdin, partiyini tərtipkə selix hizmitimizdin qıkarоqan hulasisi. Ular “Əmdi feodallik kılalmaydiqan boldi” digəndə xuni kezdə tutiduki, biz ularqa rəhbərlik kılıp, kürəx kozəqap, yengi rayonlardiki feodallik ekispilatatsiyə tüzümini wə kona rayon. yerim kona rayonlardiki feodallik ekispilatatsiyə tüzümining қalduklirini yokattuk, yaki yokitiwatımız. Ular “Əmdi yamanlıq kılalmaydiqan boldi, əmdi hiyanət kılalmaydiqan boldi” digəndə xuni kezdə tutiduki, bizning partiyə wə hekumət təxkilatlimizda ilgiri məlum dərijidə tərkip sap bolmaslıq yaki istil sap bolmaslıktək eçir hadisiler saklinip kəlgən, birmunqə buzuk unsurlar partiyə wə hekumət təxkilatlıriqa sukunup kiriwalıqan, nuroqun kixilərdə guənliaozhuyilik istil əsüp kalıqan, ular küqigə tayinip baxkılarnı bozək etip, wəzipilərni buyrukqılık usuli bilən orunlap, ammining narazılıqını kozəqap, ya hiyanətqılık jinayitini ətküzgən, ya bolmisa ammining mənpə-ətigə qang salıqan idi, bu əhwallar ətkən bir yillik

yər isləhati hizmiti wə partiyini tərtipkə selix hizmiti arkilik tüptin əzgərtildi.

"Ilgiri jenimizoqa təkkən nərsə əmdi yokaldi. Ilgiri yok nərsə əmdi bar boldi." Bu—muxu yerdə olturoqan yoldaxlardın birining manga eytən səzi. Uning jenimizoqa təkkən nərsə digini partiyə wə həkumət təxkilatlırida məwjud bolup kəlgən tərkip sap bolmaslik yaki istil sap bolmaslik wə xuning bilən ammining narazılıqını қozəqap қoyuxtək eçir hadisilərni kərsitudu. Bundak hadisə əmdi tüptin yokaldi. Uning, ilgiri yok nərsə əmdi bar boldi, digini kəmbəqəl dihanlar əmigini, yengi dihanlar jəmiyyitini, rayonluk, kəntlik həlk wəkilləri yiojinini xuningdək yər isləhati hizmiti wə partiyini tərtipkə selix hizmiti nətijisidə barlıkkə kəlgən yezilar ning yengi kəypiyatini kərsitudu.

Bu inkaslar, meningqə, əmiliyətkə uyğun.

Bular Sənxi-Suyyüən azat rayonining yər isləhati hizmiti wə partiyini tərtipkə selix hizmitining uluk muwəppəkiyiti. Bu—muwəppəkiyətning birinqi təripi. Muxu asasta, Sənxi-Suyyüəndiki partiyə təxkilati ətkən bir yil iqidə qayət zor hərbi wəzipilərni orunlap, uluk həlk azatlık uruxıqə yardəm berałidi. Mubada muwəppəkiyətlək yər isləhati hizmiti wə partiyini tərtipkə selix hizmiti bolmioqan bolsa, bundak zor hərbi wəzipini orunlax kiycin bolatti.

Yənə bir tərəptin, Sənxi-Suyyüəndiki partiyə

təxkilati hizmət dawamida yüzbərgən birkanqə "sol"qıl eçixni tüzətti. Bular, asasən, 3 hil eçixtin ibarət: Birinqi, sinipi tərkiplərni ayrixta, birmunqə jaylarda, feodallik ekispilatatsiyisi bolmioğan yaki pəkət yenik ekispilatatsiyisila bolğan kəpligən əmgəkqi həlk hata halda pomixxik wə bay dihanlar dairisigə kirgüzüp koyulup, zərbə berix dairisi hata halda kengəytiwetildi, yər islahəti hizmiti dawamida ittipaklixix mümkün wə zərür bolğanlar bilən—yezilardiki ailə sanining təhminən 92 pir-sənti, adəm sanining təhminən 90 pir-sənti bilən yəni pütün yeza əmgəkqi həlkə bilən ittipaklixip, feodallik tüzümgə karxi birliksəp tüzüxtin ibarət muxundak intayın mohim zhənlüelik fangzhenimiz əstin qikirip koyuldi. Həzir bu eçix tüzitildi. Xundak kılıp, kixilərning kəngli zor dərijidə hatır-jəm kılındı, inkilawiy birliksəp mustəhkəmləndi. İkkinqi, yər islahəti hizmiti dawamida pomixxiklar wə bay dihanlar igidarqılıqidiki soda-sanaətkə tegip koyuldu; iktisadiy sahədiki eksil'inkilawiy hərkətni təkxürüp eniklax kürixidə təkxürüp enik-laxka tegixlik dairidin qikip ketildi; xuningdək baj siyasitidə soda-sanaətkə zərbə berip koyuldu. Bular—soda-sanaətkə muamilə kılıx jəhəttiki "sol" qıl eçixlar. Əmdilikdə, bu eçixlərmə tüzitiliip, soda-sanaət əsligə kelix wə rawajlinix imkaniyitigə igə kılındı. Üqinqi, etkən bir yıldiki kəskin yər islahəti kürixidə Sənxi-Suyyüəndiki partiyə təxkilati parti-

yimizning kalaymikan zərbə berix, kalaymikan əltürüxni қattık mən'i kılıx fangzhenida enik halda qing turalmidi, nətijidə bəzi jaylarning yər islaha-tida bəzi pomixxik wə bay dihan unsurlar orunsız halda əlüm jazasiqa həküm əlində həmdə yezilar-diki buzuk unsurlarning pursəttin paydilinip intikam elixiqa imkaniyət berip koyuldi-də, ular birkañqə əmgəkqini jinayətkarlıq bilən əltürüwətti. Bizqə, paal wə jiddi sürəttə həlk demokratik inkilawioqa karxi qikkan həm yər islahati hizmitigə buzqunqlik kılqan asasiy jinayətqilərni yəni jinayiti qekidin axşan əksil'inkilapqılar wə zomigərlərni həlk fatingi wə demokratik həkümət arkilik əlüm jazasiqa həküm kılıx pütünləy zərür wə toqra. Bundak kilmiqanda, demokratik tərtipni ornatkili bolmaydu. Lakin, guomindang tərəptə turojan barlik addi hadimlarnı, adəttiki pomixxik wə bay dihan unsurlarnı yaki jinayiti yenikrək unsurlarnı kalaymikan əltürüxni mən'i kılıx lazımlı. Xuning bilən billə, həlk fatingi wə demokratik həkümət jinayətqilərni sorak kılqanda tən jazası kollanmaslıqı lazımlı. Ətkən bir yıl dawamida Sənxı-Suyyüəndə bu jəhəttə yüz-bərgən eçixlarmı hazırlı tüzitildi.

Yukurida eytilqan barlik eçixlar əstayıdıl tüzitilgəndin keyin, biz dəlil-ispatlıq halda eytalaymızkı, Sənxı-Suyyüən zhongyang fenjüsü rəhbər-ligidiki barlik hizmətlər əmdi saqlam tərəkkii kılıx yoliqa qüxti.

Hizmət fangzhenini əmiliy əhwaloja қarap bəlgiləx barlik gongchəndang əzaliri esidə qing tutuxi lazim bolqan əng tüp hizmət usuli. Ətküzgən hatalıklımızning səwiwini tətkik kilip kərsək, bularning həmmisi əzimizning hizmət fangzhenimizni xu wakit, xu jayning əmiliy əhwalidin qətləp, zhuguənlik bilən bəlgiligənligmizdin bolqan. Buningdin barlıq yoldaxlar sawak elixi kerək.

Partiyining asasiy katlam təxkilatlarını tərtipkə selix hizmitidə, silər zhongyangning kona rayonlar wə yerim kona rayonlarda yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitini elip berix toqrisidiki yolyoruqı<sup>①</sup>qa asasən, Sənxi-Chahar-Hebey azat rayonidiki Pingshən nahiyisining partiyini tərtipkə selix təjribisini қollandinglar, yəni partiyə sırtidiki amma iqidin qıkkən aktiplarnı partiyining zhibu yiqinlirişa təkliplə bilən қatnaxturup, tənkít wə əzini tənkítini қanat yaydurdunglar, buning bilən, partiyə təxkilatlıridiki tərkip sap bolmaslik yaki istil sap bolmaslik hadisilirini əzgərtip, partiyini həlk ammisi bilən ziq baqlidinglar. Bundak қılıxinglar silərgə partiyə təxkilatlarını tərtipkə selix hizmitining həmmisini mukəmməl orunlax imkaniyitini beridu.

Hatalaxkan əmma tərbiyiliwelixka bolidioqan, kutkuzuwelixka bolmaydioqan unsurlardin pərklinidioqan partiyə əzalirini wə kadirlarnı, kelip qikixi-ning қandak boluxidin kət'i nəzər, taxliwətməy

tərbiyiliwelix kerək. Silər bu fangzhenni ijra kildinglər, yaxşı ijra kiliwatisilər, bumu toqra.

Feodallik tüzümgə karxi kürəx dawamida kəmbəqəl dihanlar əmigi və dihanlar jəmiyiti asasida rayon, kənttin (yezidin) ibarət 2 dərijilik həlk wəkilləri yiqinining təsis kiliqanlıqı intayın kim-mətlik təjribə. Pəkət həkiki kəng ammining iradisi asasida təsis kiliqan həlk wəkilləri yiqinila həkiki həlk wəkilləri yiqini bolalaydu. Bundak həlk wəkilləri yiqinining həmmə azat rayonlarda məydanqa kelixigə əmdi imkaniyət tuquldi. Bundak həlk wəkilləri yiqini təsis kiliqan haman, xu jaydiki həlkning hakimiyyət orgini bolup kelixi kerək, barlık tegixlik hökük wəkillər yiqinining və u saylap qıkkən həkümət weyyüənhuyining kolioğa etküzülüxi lazımlı. Xu wakitka yətkəndə, kəmbəqəl dihanlar əmigi və dihanlar jəmiyiti ularning yardımçıları bolup əhalidü. Biz jaylarning yezilirida yer isləhati wəzipisi omumən orunlinip bolqandan keyin, andin həlk wəkilləri yiqini təsis kiliqan oyliqan idük. Hazır silərning təjribənglər xuningdək baxka azat rayonlarning təjribiləri yer isləhati kürəxi dawamidila rayon, kənttin ibarət 2 dərijilik həlk wəkilləri yiqinini və u saylap qikidioqan həkümət weyyüənhuyını təsis kiliqan möungkin və zərür ikənlərini ispatlioqan ikən, silər xundak kiliqanlar kerək. Barlık azat rayonlardımı xundak kiliqanları kerək. Rayon, kənttin ibarət 2

dərijilik həlk wəkilliri yioqini omumyüzlük təsis kılınip bolğan qaqda, nahiye dərijilik həlk wəkilliri yioqinini təsis kilişka bolidu. Nahiye wə nahiyyidin tewən hər dərijilik həlk wəkilliri yioqini barlıkka kəlgəndin keyin, nahiyyidin yukuri hər dərijilik həlk wəkilliri yioqinini təsis kiliş asan bolidu. Hər dərijilik həlk wəkilliri yioqinoqa barlik demokratik təbikilərning yəni ixqilar, dihanlar, mustəkil əm-gəkqilər, ərkin kəsptikilər, ziyalilar, milli soda-sanaətqilər wə kəyming shenshilarning wəkillirini imkaniyətning beriqə katnaxturux lazim. Əlwəttə, barlik demokratik təbikilər bilən birlixixin ibarət bu wəzipini zormu-zor san toldurux yoli bilən əməs, bəlki bazar-zhenliri bar yezilar bilən bazar-zhenliri yok yezilarnı, bazar-zhenlarning qong-kiqikligini, xəhər bilən yezini pərk ətkən halda xuningdək zormu-zor əməs, bəlki təbii halda əməlgə axurux lazim.

Yər islahati wə partiyini tərtipkə selixtin ibarət uluk ammiwi kürəxtə 10 mingliqan aktip wə kadir tərbiyiləndi həm məydanqa kəldi. Ular amma bilən alakə baqlıqan, ular Zhonghua həlk jumhuriyitining intayın kimmətlik baylıqı. Buningdin keyin, ularqa bolğan tərbiyini küqəytip, ularnı hizmət dawamida üzlüksiz aloşa basturux kerək. Xuning bilən bir wakitta, ularqa muwəppəkiyət kazanqanlıqı wə mukapatlanqanlıqı səwiwidin məqrurlinip, əzidin kanaətlinip kelixka hərgiz bolmaydiqanlıqını agah-

landurux kerək.

Muxular arkisida, yuğurida eytilqan hər jəhət-tiki muwəppəkiyətlər arkisida Sənxi-Suyyüən azat rayonini, ilgiriki hərkəndək wakittikigə kariqanda hazırlı tehimu mustəhkəmləndi, dəp eytix kerək. Baxka azat rayonlardın muxundak ixligənlirimə ohxaxla mustəhkəmləndi.

## 2

Sənxi-Suyyüən azat rayonining yuğurida eytilqan muwəppəkiyətlərgə igə boluxining səwiwi, rəhbərlik jəhətidin eytkanda, asasən munular: a) Bultur ətiyaz wə yazda yoldax Kang Shengning Linxiən nahiyisi Haojiapo məmuri kəntidə ixligən hizmitining yardımı arkisida Sənxi-Suyyüən fenjüsü bultur 6-ayda diwey shujiliri yiqini qakirdi. Bu yiqında, ilgiriki hizmetlərdə saklinip kəlgən ongqıl eqixlar pipən kilindi, partiyining luxiənidin qətləxtək türlik eqir hadisilər təltəküs pax kilindi, yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitini əstayidil kozqax fangzheni bəlgiləndi. Bu yiqin asasən muwəppəkiyətlilik boldi. Mubada bu yiqin bolmioqan bolsa, bundak zor yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitining muwəppəkiyətlilik boluxi mümkün əməs idi. Bu yiqinning kəmqi-ligi xuki, kona rayonlar, yerim kona rayonlar wə yengi rayonlarning pərklik əhwaliqə karap pərklik

hizmət fangzhenliri bəlgilənmidi; sinipi yərkiplərni ayrix məsilisidə tolimu solqıl fangzhen kollinildi; feodalilik tüzümni əndək yokitix məsilisidə pomixxiklarning kemük mallirini tepixka tolimu əhmiyyət berilip kətti; xuningdək ammining təliwigə munasiwət kiliç məsilisidə səgəklik bilən təhlil kiliç kəməqil bolup, "Amma əndək kiliç disə, xundak kiliç kerək" digən xoar tomtakla otturiqə koyuldi. Keyinki bu məsile yəni partiyining amma bilən bolqan munasiwiti məsilisi mundak boluxi kerək idi: Partiyə həlk ammisining toqra pikirlirini əhwalıq əşərkarap, ammiqə rəhbərlik kılıp əməlgə axuruxi, həlk ammisi iqidə tuqulqan natoqra pikirlərni bolsa ammiqə tərbiyə berip tüzitixi lazımdı. Diwey shujiliri yiqini, partiyə ammining pikrini ijra kiliç kerək, digən tərəpnila təkitləp, partiyə ammiqə tərbiyə berixi wə ammiqə rəhbərlik kiliç kerək, digən tərəpkə etiwersiz ərəbidi, nətijidə, keyin bəzi jaylarda ixləwatkan yoldaxlar qənaətində təsir berip, ularda ənənəvi hatalıqları estürüp koydu. b) Sənxi-Suyyüən fenjüsü bu yil 1-ayda "sol"qıl eojixlarnı tüzitixning muwapik tədbirlərini kollandı. Bu tədbirlər fenjüdiki yoldaxlar zhongyangning dikabır yiqini<sup>②</sup>din kaytip kəlgəndin keyin əməlgə koyuldu. Fenjü bu həktə 5 maddilik yolyoruk<sup>③</sup> qikardı. Eojixlarnı tüzitixning bu tədbirləri ammining təliwigə xundak uyğun kəldiki həm xundak qapsan wə üzül-kesil ijra kilindiki, kışka

muddət iqidə barlıq "sol"qıl eqlixlarning həmmisi digüdək tüzitildi.

### 3

Sənxi-Suyyündiki partiyə təxkilatining Yapon baskunqılıriqa karxi urux dəwridiki rəhbərlik luxiəni asasən toqra boldı. Bu xuningda ipadiləndiki, ijarə wə əsüm keməytildi, yeza igilik ixlep-qikirixi wə ailiwi tokumiqilik ixliri, hərbi sanaət wə bir kisim yenik sanaət heli dərijidə əsligə kəltürüldi wə rawajlanduruldu, partiyining asasi ornitildi, demokratik həkumət kuruldu, 100 mingqə yaiek kixisi bar həlk armiyisi kuruldu, xuning bilən, muxu hizmətlər asas kılınip, Yapon baskunqılıriqa karxi urux qəlibilik elip berildi həm Yən Xishən katarlık əksiyətqilərning hujumi qekindürüldi. Əlwəttə, bu məzgildə partiyə wə həkuməttə kəm-qiliklər kəruldı, u bolsimu hazır bizgə tamamən qüixinixlik bolqan ulardiki məlum dərijidə tərkip sap bolmaslik yaki istil sap bolmaslik wə xu munasiwət bilən hizmətlərdə tuqulqan nuroqun naqar hadisilər. Lekin, omumi əhwaldin eytkanda, Yapon baskunqılıriqa karxi urux dəwridiki hizmətlər utukluk boldı. Bular bizgə, Yaponiyə təslim bolqandan keyin, Jiang Jieshining əksil'inkilawiy hujumini məq'lup kılalıqqudək paydilik xarait yaritip bərdi. Yapon baskunqılıriqa karxi urux dəwridə

Sənxi-Suyyüəndiki partiyə təxkilatining rəhbərlik jəhəttiki kəməqilik yaki hatalıkları xuki, ular, asasən, əng kəng ammiqə tayinip, partiyə wə həkumət iqidiki məlum dərijidə tərkip sap bolmaslıq yaki istil sap bolmaslıqni wə xu munasiwət bilən hizmətlərdə tuqulqan naqar hadisilərni tügitəlmidi; bu wəzipə silərning hazırlığı wakitta orunlixinglarqa kepkaldi. U qədə Sənxi-Suyyüəndiki bəzi rəhbiriyy yoldaxlarning partiyə wə ammining nuroqunlioqan həkikili əhwalları bilən tonuxluqı kəm bolqanlioqı yüksəridə eytılıqan hadisilərni pəyda kılqan səwəplərning biri. Buningdinmu yoldaxlar sawak elixi kerək.

## 4

Sənxi-Suyyüəndiki partiyə təxkilatining buningdin keyinki wəzipisi nahayiti zor tirixqanlıq kərsitip, yər islahəti hizmiti wə partiyini tərtipkə selix hizmitini dawamlik orunlax, həlk azatlık uruxını dawamlik əwj aldurux wə uningoqə yardım berix, həlk üstdikli selikni əmdi eqirlaxturuwətməslik, bəlki əhwalqa karap yeniklitix, ixləpqikirixni əsligə kəltürüx wə rawajlanduruxtın ibarət. Silər hazır ixləpqikirix yiqini etküzüwatisilər. Aldımızdiki birkənqə yil iqidə ixləpqikirixni əsligə kəltürüx wə rawajlanduruxtın məksət, bir tərəptin, həlk turmuxini yahxilax, yənə bir tərəptin, həlk

azatlıq uruxioqa yardım berix. Silerdə kəng yeza igiligi wə kol sanaət bar, xuningdək maxina ixliliklidioqan bir kisim yenik sanaət wə eqir sanaətmə bar. Silərning muxu ixləpqikirix ixliriqa obdan rəhbərlik kilixinglarnı ümit kılımən, undak kilmisanglar, silərni yahxi Marksizimqi hesaplıqılı bolmaydu. Yeza igiligi jəhəttə, ilgiri guənliaozhuyiqi unsurlar qanggilioqa eliwaloqan, həlk ammisioqa ziyini bar, paydisi yokoloqan biən'gongdüy wə kopiratiplar<sup>④</sup>ning həmmisi ərülüp kətti, bu tamamən qüxinixlik, buningdin əpsuslinixning kilqə hajiti yok. Silərning wəzipənglər həlk ammisi himayə kiloqan biən'gongdüy, kopiratip wə baxka zərür igilik təxkilatlirini kəngül koyup saklap kelix wə rawajlandurux həm bundak təxkilatlarnı jaylarqa kengəytix.

## 5

Pütün məmlikətning wəziyyitigə yoldaxlar kəngül bəlidu. Bultur partiyining məmlikətlik yər yişini yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitini yengi fangzhen kollinip ənanat yayduruxni əkarar kiloqandan keyin, azat rayonlarning həmmisidə digüdək partiyini tərtipkə selix wə yər islahatiqa dair kəng kələmlik kadirlar yiqinliri qəkirilib, partiyə iqidə məwjut bolup turoqan onqıl idiyilər pipən kiliñdi, partiyə iqidə məlum dərijidə

məwjut bolup turoqan tərkip sap bolmaslik yaki istil sap bolmaslıktək eçir hadisilər ekip taxlandı. Keyin, nuroqun jaylarda, yənə muwapik tədbirlər kollinilip, "sol"qıl eçixlər tüzitildi, yaki tüzitiliwati. Xundak kilip, partiyimizning pütün məmlikət dairisidiki hizmiti yengi siyasi wəziyət wə siyasi wəzipə astida saqlam rawajlinix yolioqa kədəm koydu. Həlk jiefangjüni budüylirining həmmisi digüdək yekinki birkənqə ay iqidə jəng arilioqidiki box wakitlardin paydilinip, kəng kələmlik tərtipkə selix-tərbiyiləx ixlirini elip bardı. Bundak tərtipkə selix-tərbiyiləx toluk rəhbərliyi bolqan halda wə tərtiplik halda demokratik usul bilən elip berildi. Xuning bilən, kəng zhihuyyüən wə jəngqilər ammisining inkilawiy kızqınlıqı կozqaldı, ular uruxning məksidini enik qüxəndi, armiyə iqidə məwjut bolup turoqan birkənqə natoqra idiyiwi hahix wə naqar hadisə tügitildi, kadirlar wə jəngqilər tərbiyə aldi, armiyining jənggiwarlıqı nahayiti zor dərijidə əsti. Armiyini bundak demokratik, ammiwi haraktırda wə yengiqə tərtipkə selix hərkiti buningdin keyin dawamlik elip berilixi lazımlı. Silər oquk kərüwalalaysilərki, biz əməlgə koyqan uluk tarihiy əhmiyyətlik partiyini tərtipkə selix, armiyini tərtipkə selix wə yər isləhatı hizmətlirining birinimu bizning düxminimiz guomindang əməlgə koyalmayıdu. Biz tərəptə əz kəmqiligidimiz xundak əstayidil tüzitildiki, pütün partiyimiz wə pütün armiyimiz

ittipaklixip bir adəmdək bolup kətti, buning bilən pütün partiyimiz wə pütün armiyimiz həlk ammisi bilən ziq birlixinip, dangzhongyangımız bəlgiligən barlik siyaset wə celüelərni ünümlük ijra kiliwatidu, həlk azatlıq uruxini oqlıbilik elip beriwatidu. Düxmənlirimiz tərəptə bolsa həmmə əhwal əksiqə boluwatidu. Ular xundak qırıkləxtiki, künsanap kəpiyiwatkan, həl kılqılı bolmaydiqan iqliki jidəl-qoqilarqa xundak qəküp kəttiki, həlk təripidin xundak qərüp taxlinip, tamamən yitim halqa qüxüp kəldiki, uruxta xundak kəp məqlup boldiki, ular mukərrər sürəttə halakətkə karap mangidu. Bular Zhongguodiki inkilap bilən əksil'inkilap otturisidiki selixturmining pütün wəziyiti.

Bundak wəziyət astida pütün partiyidiki yoldaxlar partiyining zongluxiənini yəni yengi demokratik inkilap luxiənini qing igəllixi lazim. Yengi demokratik inkilap heqkandak baxka inkilap əməs, pəkət puroletariyat rəhbərlik kılıdiqan, həlk ammisiqə mənsup bolqan, jahan'girlikkə, feodalizimoja wə guənliao kapitalizimoja karxi turidiqan inkilapla bolidu wə boluxi xərt. Dimək, bu inkilapka baxka heqkandak sinip wə baxka heqkandak partiye rəhbər bolalmaydu, pəkət puroletariyat wə Zhongguo gongchəndangila rəhbər bolalaydu wə boluxi xərt. Dimək, bu inkilapka ətnaxxan kixilərdin tərkip tapkan biriksəp nahayiti kəng, u ixqilarnı, dihanlarnı, mustəkil əmgəkqılerni, ərkin kəsptiki-

lərni, ziyalilarını, milli burzuazlarnı wə pomixxiklar sinipidin bəlünüp qıkkən bir kisim kəyming shen-shilarnı əz iqigə alıdu, bizning həlkə ammisi diginimiz ənə xular. Muxu həlkə ammisi kuridiqan dəlet Zhonghua həlkə jumhuriyiti, həkümət—puroletariyat rəhbərlik kılıdiqan, demokratik siniplarning birləşmə ittipakı bolqan demokratik birləşmə həkümət. Bu inkilap aqdurup taxlaydiqan düxmən pəkət jahan'girlik, feodalizim wə guənliao kapitalizmla bolidu wə boluxi xərt. Bu düxmənlərning mərkəzləxkən kerünüxi—Jiang Jieshi guomindangining əksiyətqil həkümranlıqı.

Feodalizim jahan'girlikning wə guənliao kapitalizminning ittipakqısı həm ularning həkümranlıqining asası. Xuning üçün, yər tütümini islah kılıx Zhongguo yengi demokratik inkilawining asasıy məzmuni. Yər islahatining zongluxiəni kəmbəqəl dihanlar oja tayinip, ottura dihanlar bilən ittipaklıxip, feodallık ekispilatatsiyə tütümini baskuqluk wə pərklik halda yokitixtin, yeza igilik ixləpqikirixini rawajlanduruxtın ibarət. Yər islahatida tayinidiqan asasıy küq pəkət kəmbəqəl dihanlarla bolidu wə boluxi xərt. Bu kəmbəqəl dihanlar təbikisi yallanma dihanlar bilən koxulup Zhongguo yeza ahalisining təhminən 70 pirsəntini təxkil kıldı. Yər islahatining möhim wə biwastə wəzipisi kəmbəqəl dihan wə yallanma dihanlar ammisining təliwini kanduruxtın ibarət. Yər islahatida ottura dihanlar bilən

ittipaklixix lazim, kəmbəqəl dihan wə yallanma dihanlar yeza ahalisining təhminən 20 pirsəntini təxkil kılıdioğan ottura dihanlar bilən mustəhkəm birliksəp tütüxi lazim. Undak kilmiqanda, kəmbəqəl dihan wə yallanma dihanlar yitim halqa qüxüp əlidü, yər islahati məqlup bolidu. Yər islahatining bir wəzipisi bəzi ottura dihanlarning təliwini ənduruxtin ibarət. Bir kisim ottura dihanlarning adəttiki kəmbəqəl dihanlar igə bolğan yərning otturiqə dərijisidin yukuri sanda yər saklap keli-xiqa yol koyux lazim. Bizning dihanlarning yərni təng təkşim kılıx təliwini kolliximiz kəng dihanlar ammisini əzələp, feodal pomixxiklar sinipining yərgə igidarqılık kılıx tütümünü qapsan yokitixka asanlıq tuqdurux üçün bolup, hərgiz mutlək təng təksimatqılıkni təxəbbus kılıx əməs. Kimki mutlək təng təksimatqılıkni təxəbbus kılıdikən, u hata kılıqan bolidu. Həzir yezilarda soda-sanaətni wəyran kılıdioğan, yər təkşim kılıx məsilisidə mutlək təng təksimatqılıkni kuwwətləydiqan bir türlü idiyə tarkılıp yürməktə, bu, haraktır jəhəttin, əksiyət-qıl, kalaq wə arkıqa qekinix idiyisi. Biz bundak idiyini pipən kılıximiz lazim. Yər islahatining düyxiangi pəkət pomixxiklar sinipining wə koniqə bay dihanlarning feodallık ekispilatatsiyə tütümila bolidu wə boluxi xərt, milli burzuaziyigə ziyan yətküzükə bolmaydu, pomixxiklar wə bay dihanlar igiligidiki soda-sanaətkimu ziyan yətküzməslik

kerək, ekispilatatsiyisi bolmioqan yaki pəkət yenik ekispilatatsiyisila bołoqan ottura dihanlar, mustəkil əmgəkqilər, ərkin kəsptikilər wə yengiqə bay dihanlarqa ziyan yətküzməslikkə alahidə dikkət kiliç kerək. Yər islahatining məksidi pomixxiklarning əzini yokitix əməs, bəlkı feodallik ekispilatatsiyə tüzümini yokitixtin yəni feodal pomixxiklarni sinip tərikisidə yokitixtin ibarət. Xuning üqün, pomixxiklarqa dihanlarqa ohxax yər wə mal-mülük təkşim kilip berix həm ularqa ixləpqikirix əmgigi bilən xuqullinixni üginiwelip, həlk igiligi turmuxuning қatarioqa katnixix imkaniyiti berix lazim. Kəng həlk ammisi yaman kəridioqan, jinayət pakitliri təkxürüp eniklanıqan, jinayiti qekidin axkan əksil'inkilapqilar wə zomigərlərni jazalaxka bolidu wə jazalax kerək, bulardin baxkılırinin həmmisigə kəngqilik siyasiti қollinix lazim, hərkəndək қalaymikan zərbə berix wə қalaymikan əltürüxni mən'i kiliç lazim. Feodallik ekispilatatsiyə tüzümini yokitix basquqluk boluxi yəni celüelik boluxi kerək. Kürəx kozqaxning celüesini mohit yar bərgən əhwalıqa, dihanlar ammisining oyqınix dərijisi wə təxkillinix dərijisigə karap bəlgiləx lazim, pütün feodallik ekispilatatsiyə tüzümini bir ətigəndila yokitiwetixkə urunmaslıq kerək. Yər islahatida zərbə berixning omumi dairisi, Zhongguo yeziliridiki feodallik ekispilatatsiyə tüzümining əmiliy əhwaliqə asasən, omumən, yezilardiki ailə

sanining təhminən 8 pirsəntidin, adəm sanining təhminən 10 pirsəntidin exip kətməsligi lazımlı. Kona wə yerim kona azat rayonlarda bolsa bu san yənimə azaytilixi kerək. Əmiliy əhwaldin qətləp, zərbə berix dairisini hata halda kengəyt-i-wetix həwplik. Yengi rayonlarda yər islahatını yənə rayonoqa wə baskuqka belüp elip berix lazımlı. Rayonoqa belüx digənlik, mustəhkəm ixojal kılıp turuxka bolidioğan jaylarda, küqnii mərkəzləxtürüp, muwapiq wə xu jaydiki ammining təliwigə uyğun yər islahati hizmitini elip berix kerək; hazırlaq mustəhkəm ixojal kılıp turux kiyin bolğan jaylarda bolsa, yər islahatini elip berixka aldirimastın, pəkət ixləxkə bolidioğan, hazırlı əhwal boyiqə ammiqə paydilik bolğan bəzi ixlarnila kılıp, əhwal-nıñ əzgirixinini kütüx kerək, digənlik bolidu. Baskuqka belüx digənlik, həlk jiefangjünü əmdila ixojal kılıqan jaylarda, bay dihanlarnı bitərəp қaldurux wə ottura, kiqik pomixxiklarnı bitərəp қaldurux celüesini otturiqə koyup wə əməlgə axurup, zərbə berix dairisini pəkət guomindangning əksiyətqi korallık küqlirinila yokitix wə tuhao-lieshenlar, zomigərlərgila zərbə berixkə kədər taraytix kerək, digənlik bolidu. Barlık küqni mərkəzləxtürüp, muxu wəzipini orunlaxni yengi rayonlar hizmitining birinqi baskuqi kılıx lazımlı. Andin keyin, ammining oyqınix dərijsi wə təxkilinix dərijisining yukuri kətirilix əhwaliqə karap,

pütün feodallik tütümni yokitix baskuqioqa pəydin-pəy ətüx kerək. Yengi rayonlarda oquk mal wə yərlərni təksim kılıxni mohit bir kədər tinqlanqan wə mutlək kəpqilik amma toluk hərkətlən'gəndin keyin elip berix lazim, undak kilmioqanda, təwəkkülqilik bolidu, ixənqsız bolidu, ziyini bar, paydisi yok bolidu. Yengi rayonlarda Yapon baskunqilirioqa karxi urux dəwridiki təjribilərdin toluk paydilinix lazim. Feodallik tütümni pərklik əhalda yokitix diginimiz, pomixxiklar bilən bay dihanlarnı pərk etix, pomixxiklarning qong. ottura wə kiqiklirini pərk etix, pomixxiklar wə bay dihanlar iqidiki zomigərlər bilən zomigər əməslərni pərk etix kerək, yərni təng təksim kili wə feodallik tütümni yokitixtin ibarət qong pirinsip astida, muxundak ohxax bolmioqan əhwaldiki kixilərgə kiliñidiqan muamilini birdək kiliwətməy, pərklik əhalda bəlgiləx wə kollinix kerək, digənlik bolidu. Biz muxundak kiloqan qaçda, kixilər bizning hizmitimizni, tama-mən əkilgə muwapik boldi, dəp hes kilidu. Yeza igilik ixləpqikirixini rawajlandurux yər islahatining biwastə məksidi. Pəkət feodallik tütümni yokatkandila, yeza igilik ixləpqikirixini rawajlandurux-nıng xərt-xaraitioqa erixkili bolidu. Hərkəndək jayda feodallik tütüm yokitilip, yər islahati wəzipsi orunlinip bolqan haman, partiya wə demokratik həkumət yeza igilik ixləpqikirixini əsligə kəltürük wə rawajlandurux wəzipisini dərhal ottu-

riqə koyup, yezilardiki mümkün bolğan barlık küqlərni yeza igilik ixləpqikirixini əsligə kəltürük wə rawajlandurux təripigə yətkəp, həmkarlik-kopiratsiyə təxkilatlarını uyuxturuxi, yeza igilik tehnikisini yahxiliyi, uruk tallaxni təxəbbus kiliyi wə su kuruluxi elip berixi, xundak kılıp, məhsulatni axuruxni mümkünlikkə aylanduruxi lazim. Yezilar-diki partiyə təxkilatlinining küq-kuwvitining əng kəp kismi yeza igilik ixləpqikirixini wə xəhər-zhenlardiki sanaət ixləpqikirixini əsligə kəltürük wə rawajlandurux təripigə қaritiliyi lazim. Yeza igilik ixləpqikirixini wə xəhər-zhenlardiki sanaət ixləpqikirixini tezdir əsligə kəltürük wə rawajlandurux üçün, feodallik tüzümni yokitix kürixidə, paydilanqılı bolidiqan həmmə ixləpqikirix wastiliri wə turmux wastilirini barlık tirixqanlıklar bilən əng zor dərijidə saklap kəlixkə əhmiyyət berix, hərkandak adəmning ixləpqikirix wastiliri wə turmux wastilirini buzuxioqa həm israp kilixiyoqa tegixlik qarılər bilən kət'i karxi turux, qong yəp qong iqixkə karxi turux, iktisat kiliykə əhmiyyət berix lazim. Yeza igilik ixləpqikirixini rawajlandurux üçün, dihanlarnı hazırlıki iktisadiy xarait yar bərgən, hususi mülükqılıknı asas kılıqan türlik ixləpqikirix wə istimal boyiqə kopiratsiyə təxkilatlinini ihtiyariyilik pirinsipi astida pəydin-pəy təxkil kiliykə dəwət kiliy lazim. Feodallik tüzümni yokitix, yeza igilik ixləpqikirixini rawajlandurux sanaət

ixləpqikirixini rawajlandurup, yeza igilik məmlikitini sanaət məmlikitigə aylandurux wəzipisigə asas selip beridu, bu—yengi demokratik inkilapning əng ahirki məksidi.

Yoldaxlarqa məlum, partiyimiz Zhongguo inkilawining zongluxiəni wə bax siyasitini bəlgildi, yənə türük konkirit hizmət luxiənliri wə türük konkirit siyasetlərni bəlgildi. Lekin, nuroqun yoldaxlar kəp wakıtlarda partiyimizning konkirit, ayrim hizmət luxiənliri wə siyasetlirini esidə tutup, partiyimizning zongluxiəni wə bax siyasitini esidin qikirip köyidu. Əgər biz partiyimizning zongluxiəni wə bax siyasitini həkikətən esimizdin qikirip köyidikənmiz, mukəmməl bolmioqan, səgək bolmioqan, karolu inkilapqi bolup əkalimiz, konkirit hizmət luxiənliri wə konkirit siyasetlərni ijrə kılıdiqan waktimizda, yönülüximizdin adixip əkalimiz, ong-soloqa təwrinip əkalimiz, hizmitimizgə nuksan yatküzüp əkoyımız.

Yənə bir ketim eytip ətəy:

Puroletariyat rəhbərlik kılıdiqan, həlk ammisiqə mənsup bolqan, jahan'girlikkə, feodalizimoqa wə guənliao kapitalizimoqa karxi turidiqan inkilap Zhongguoning yengi demokratik inkilawi, Zhongguo gongchəndangining hazırkı tarixiy basquqtiki zongluxiəni wə bax siyasiti.

Kəmbəqəl dihanlarqa tayinip, ottura dihanlar bilən ittipaklıxip, feodallik ekispilatatsiyə tüzümini

baskuqluk wə pərklik haldə yokitix, yeza igilik ixləpqikirixini rawajlandurux Zhongguo gongchəndangining yengi demokratik inkilap məzgilidiki yər islahati hizmitining zongluxiəni wə bax siyaseti.

### Izahalar

① Zhonggong zhongyangning bu yolyoruqı 1948- yil 2-ayning 22-küni qıkırıqlan. Bu yolyorukta, azat rayonlarning yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitining təjribiliri yəkünən'gən, yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmitigə dair bir qatar siyasətlər wə usullar bəlgilən'gən, bəzi jaylarda muxu ikki hizmet dawamida yüzbərgən "sol"qıl eçixlar alahidə tüzitilgən.

② Dikabir yığını toqrisida muxu tomdiki «Hazırkı wəziyət wə bizning wəzipimiz» digən əsərning mawzu izahıqa karalsun.

③ Bu 1948- yil 1-ayning 13-küni Zhonggong zhongyangning Sənxi-Suyyüən fenjüsü qıkarıqlan «Hata bekitilip kalqan tərkiplərni tüzitix wə ottura dihanlar bilən ittipaklıxix toqrisida yolyoruk»ni kərsitudu. Yolyorukning məzmuni jəmi 5 maddiqa bolunğən. Uning möhim nüktiləri munular: 1) Sinipi tərkiplərni ayrix olqimi ayding bolmırlanlıktın, dihanlarning zifalıq təliwi astida birmunqə kixilər sunoqan pomixxik wə bay dihan kılıp hata bekitilip kalqan, bolupmu həllik ottura dihanlar bay dihan kılıp hata bekitilip kalqan, ottura dihanlar bilən ittipaklıxixka təsir yətküzülgən, bu hata. 2) Yukurida eytilən hatalıknı muwapiq tədbir kerüp, kət'i türdə dihanlarqa qüxənqə berip tüzitix kerək. Elinən mal-mülükni muwapiq haldə kayturup berix lazımlı. 3) Dihanlarqa wə kadirlarqa qüxəndürük kerəkki, sinipi tərkiplərni ayrixta ekispilatatsiyə munasiwitini birdin-bir olqəm kiliş kerək. Tərkiwi hata bekitilip kalqanlarını tüzitix lazımlı. 4) Kəm-bəqəl dihan wə yallanma dihanlarqa tayinix, ottura dihanlar bilən ittipaklıxix pirinsipini igəlləx lazımlı. Dihanlar wəkillirli

yişinida, dihanlar jəmiyatining rəhbiriyy organlarında ottura dihanları üqtin birqə nisbatkə igə kılıx kerək, xuningdək baj elixta, yər islahatida ularning mənpəətigə etiwar berix lazim. 5) Partiyining yezilarqa қaratkan sinipiyy siyasetini məs'ul kadirlar əstəyidil tətkik kılıxi kerək. Ətülgən hatalıkların həmmisini partiyining ottura dihanlarqa қaratkan siyaseti boyiqə tüzitix lazim; xuning bilən billə, amma arkilik tüzitix kerək. Sənxi-Suyyüən fenjüsü yukarıda eytılqan 5 maddilik yolyorukni qıkirix bilən bir wakitta yənə «Soda-sanaətni muhapizət kılıx toqrisida yolyoruk» qıkirip, yər islahatida soda-sanaətkə tegip koyux eqlixlini tüzətti.

- ④ Bu yerdə təminat-soda kopiratiwi kəzədə tutulidu.

# «JIN-SUY RIBAO» GEZITINING TƏHİRİRLIRI BİLƏN SƏHΒƏT

(1948- yil 4- aynıng 2- künü)

Bizning siyasetimizni rəhbərlik kilən qızılçılar wə kadirlar oqlıla bildürüp kalmastın, kəng ammiqimu bildürük kerək. Siyasətkə dair məsililərni, omumən, partiyə gezitliridə yaki zornallırıda təxvik kılıx kerək. Biz yər tütümi islahatını elip beriwatımız. Yər islahatiqa dair siyasətlərni gezitlərdə elan kılıp, rədiyo istansılırı arkilik anglitip, kəng ammiqıa bildürük kerək. Amma həkikətni bilsila, ortak məksəttə bolsila, yəkdillik bilən ixləydi. Bu jəng kılıxka ohxaydu, jəngni obdan kılıx üçün, kadirlarla yəkdil bolup kalmay, jəngqilərmə yəkdil boluxi kerək. Ximaliy Shənxiidiki budüylər iqidə tərtipkə selix-tərbiyiləx wə dərt teküx ixliri elip beriləndin keyin, jəngqilərning ang-sezimi esti, ular nimə üçün jəng kılıdıcılanlıqını, jəngni əkandak kılıdıcılanlıqını qüxəndi, həmmisi muxtini tüğüp təyyar turdi, kətirənggü rohta boldı, jənggə kiripla qəlibə kazandi. Amma yəkdil bolqanda, həmmə ix asan bolidu. Marksizim-Leninizimning asasiy pirinsipi ammiqıa eż mənpəetini tonutux wə ularnı ittipaklaxturup,

ez mənpəəti üqün kürəx ķilduruxtin ibarət. Geziting roli wə küqi partiyining gangling wə luxiənlirini, fangzhen wə siyasətlirini, hizmət wəzipiliri wə hizmət usullirini amma bilən nahayiti tez wə nahayiti kəng kələmdə yüz kərüxtürəlixidə.

Bizning bəzi jaylardiki rəhbiriyy organlarımızda bəzilər, partiyining siyasətlirini rəhbərlər bilsila boldı, ammiqa bildürünxing hajiti yok, dəp karaydu. Bu bizning bəzi hizmətlirimizning obdan ixlənməy ķelixidiki tüp səwəplərning biri. Partiyimiz yigirmə nəqqə yıldın buyan hər künü ammiwi hizmət ixləp keliwatidu, yekinki on nəqqə yıldın buyan hər künü ammiwi luxiən həkkidə səzləp keliwatidu. Biz əzəldinla, inkilapta həlk ammisioqa tayinip, həmməylən kol selip ixləxni təxəbbus kılıp keliwatımız, az sandiki kixilərgila tayinip buyruk bilən ix ķilixka karxi turup keliwatımız. Lekin bəzi yoldaxlar ez hizmitidə ammiwi luxiənni helimu izqıl қollinəlmaywatidu, ular tehiqə az sanlık kixilərgila tayinip sus ixləwatidu. Buning səwəpliridin biri xuki, ular birər ixni ķilixta, həmixə, rəhbərlik ķilinoquqilaroqa oquk qüxəndürünxni halimaydu, rəhbərlik ķilinoquqlarning aktipliqini wə ijadiy küqini jari ķilixni ukmaydu. Ular zhuguən jəhəttə həmməylənnin kol selip ixlixini izlisimu, lekin ķilnidioğan ixning nimə ikənlərini, կandak ixləx kerəklığını kəpqilikkə bildürməydu, bundak bolqanda, kəpqilik կandakmu hərkətkə kəlsun, ix կandakmu yahxi ixlənsun?

Bu məsilini həl kılıx üçün, əng möhimi, əlwəttə, idiyə jəhəttin ammiwi luxiən tərbiyisini elip berix lazim, xuning bilən billə, yoldaxlaroqa köpligən konkirit qarılernimu ügitix lazim. Bu qarılerning biri gezittin toluk paydilinix. Gezitni yahxi qikirix, qikarqandimu kixilərni zoklanduridioqan kılıp qikirix, gezittə partiyining fangzhen wə siyasətlirini toqra təxwik kılıx, gezeit arkilik partiyining amma bilən bolqan munasiwitini küqəytix—bu, partiyə hizmitidə kiqik qaqlaxka bolmaydioqan, zor pirinsiplik əhmiyyətkə igə məsilə.

Yoldaxlar, silər gezitqılık kılısilər. Silərning hizmitinglar ammini tərbiyiləxtin, ammiqə əz mənpəətini, əz wəzipisini həm partiyining fangzhen wə siyasətlirini bildürüxtin ibarət. Gezit qikirixtimu baxka ixlərə qədər oxhax əstayidil ixləx kerək, xundak kılqanda, gezitni obdan wə janlıq qikarqılı bolidu. Gezitimiznimu kəpqılıkkə, pütün həlk ammisioqə, pütün partiyigə tayinip qikiriximiz kerək, uni az sanlıq kixilərgila tayinip, ixiqni takiwelip qikirix yarimaydu. Gezitimiz hər künü ammiwi luxiən hək-kidə səzləwatidu, əmma gezithanilar əz hizmitidə bolsa, kəpinqə, ammiwi luxiənni əməlgə koymay keliwatidu. Məsilən, gezittə daim hərp hatalıqı kərülüwatidu, buning səwiwi hərp hatalıqını tügitiñi bir ix qatarida əstayidil ixləmigənlik. Əger gezittə hərp hatalıqı kərəlsə, ammiwi luxiən usulini kollinip, gezithanining barlıq hadimlirini yiqip, bax-

ka ix üstidə əməs, məhsus muxu ix üstidila tohtilip, hatalikning tuqulux əhwalini, hatalikning tuquluxidiki səwəplərni wə hatalikni tügitixning qarilirini oquk qüxəndürüp, kəpqilikni əstayidil dikkət kiliş-ka dəwət kiliş lazımlı. Muxundak 4-5 ketim sözlisəkla, hatalıklarnı qokum tüzətkili bolidu. Kiqik ixlarda xundak bolidu, qong ixlardimu xundak bolidu.

Partiyining siyasetlirini ammining hərkitigə aylanduruxka mahir bolux, hər bir hərkitimizni, hər bir küriximizni rəhbiriyy kadirlarojıla bildürüp kalmay, bəlki kəng ammiqimu bildürükə, igəllitixkə mahir bolux Marksizim-Leninizimqə rəhbərlik səniti. Hizmitimizdə hatalixix-hatalaxmaslikning qegrisimu muxu yerdə. Amma tehi oyqanmioğan qaçda hujumqa ətsək, u təwəkkülqılık bolidu. Ammini ular kilişni halimiqan ixni zormu-zor kilişka baxlisak, nətijidə qokum məqlup bolımız. Amma aloqa besixni tələp kılqan qaçda aloqa basmisak, u ongqıl jihuyzhuyilik bolidu. Chen Duxiu jihuyzhuyisining hataliqi ammining ang səviyisidin keyin kalqanlıq, ammining aloqa besixiqa rəhbərlik kılalmıqanlıq bəlki ammining aloqa besixiqa əkarxi turoqanlıktın ibarət boldi. Bu məsililərni nuroqun yoldaxlar tehi qüxənməydu. Kəpqilikning qüxiniwelixi üçün bizning gezitlirimiz bu nuktiinəzərlərni obdan təxvik kiliş kerək.

Gezit hadimliri ammini tərbiyiləx üçün əng awal ammidin üginixi kerək. Yoldaxlar, silər həmmi-

lar – ziyalilar. Ziyalilar, kəpinqə, ixning yolini uk-maydu, əmiliy ixlarnı, kəpinqə, bexidin kəqürmigən, yaki nahayiti az kəqürgən. Silər 1933-yili tüzülgən «Yezilardiki siniplarnı қandak təhlil қılıx kerək» digən kitapqını kərsənglər anqə qüxinəlməysilər; bu jəhəttə dihanlar silərdin artuk, səzləp berilsila ular qüxinidu. Guoxiən nahiyisining 2 rayonidiki dihan-lardin 180 nəqqə kixi 5 kün məjlis ekip, yər təksimati-diki nuroqun məsilini həl kiləjan. Əger u məsililərni silərning təhrir belümünglər muzakirə kiləjan bolsa, ehtimal, 2 həptidimu həl kılalmas idi. Buning səwiwi nahayiti addi: Silər u məsililərni ukmaysilər. Ukmaslıktın ukidiqən bolux üçün, ixləx kerək, kərүx kerək, bu – üginix. Gezithanidiki yoldaxlar nəwət-lixinip, birər məzgil ammiwi hizmetkə, birər məzgil yər islahati hizmitigə қatnixi lazim, bundak қılıx nahayiti zərür. Ammiwi hizmetkə қatnaxmioqan qaqlardimu, ammiwi hərkətkə dair matiriyallarnı kəp anglax, kəp kərүx lazim həmdə bu matiriyallarnı bəjanidil tətkik қılıx kerək. Bizning hərbi təlim ixidiki xoarımız: “jün’guənlər əskərlərgə ügitix, əskərlər jün’guənlərgə ügitix, əskərlər əskərlərgə ügitix.” Jəngqilər jəng қılıxning nahayiti nuroqun əmiliy təjribilirigə igə. Jün’guənlər jəngqilərdin üginip, baxkilarning təjribisini əz təjribisigə aylan-duroqanda, ularning mahariti axidu. Gezithanidiki yoldaxlarmu təwəndin inkas қılınoqan matiriyal-larnı həmixə üginip, asta-asta əzlirining əmiliy

bilimlirini beyitixi, əzlirini təjribilik kixilərgə aylan-duruxi lazim. Xundak kilsanglar, hizmitinglarni yahxi ixliyələysilər, ammiqa tərbiyə berix wəzi-pənglarning həddisidin qikalaysilər.

«Jin-Suy ribao» geziti bultur 6-ayda ətküzülgən diwey shujiliri yiqinidin keyin nahayiti zor aloja basti. Məzmunəqə bay, ətkür, kəskin, janlik boldi, uluk ammiwi kürəxni eks əttürdi, amma üqün səzli-di. Mən uni kərüp turuxni nahayiti halayttim. Lekin bu yil 1-aydin tartip “sol”qıl eçix tüzütilixkə baxlı-qandin keyinki bir məzgildə, silərning gezitinglar bir az boxixip kalqandək boldi, digəndək enik bolmidi, digəndək kəskin bolmidi, matiriyallırımu aziyip kətti, kixining anqə kərgüsü kəlməydiqan bolup kaldı. Silər hazır hizmitinglarni təkxürüp, təjribənglarni yəkünlewatisilər, bundak kılıx nahayiti yahxi. Ongqillikka wə “sol”qillikka karxi turux təjribilirini yəkünlep, mengənglarni səgək kilsang-lar, hizmitinglar yahxilinidu.

«Jin-Suy ribao» gezitining bultur 6-aydin keyin elip baroqan ongqillikka karxi kürxi pütünləy toqra boldi. Ongqillikka karxi kürəxtə, silər əstayidil ixlep, ammiwi hərkətning əmiliy əhwalini toluk eks əttürdünglar. Əzənglar hata dəp hesaplıqan nuktii-nəzər wə matiriyallarqa «Təhrir sezi» digən xəkil bilən izah bərdinglar. Silər bərgən izahta keyin kəmqiliklərmə kərıldı, lekin bundak əstayidil ixlex rohinglar yahxi. Silərning kəmqiligidə xuki, asa-

sən, okyaning zeyini bək qing tartiwəttinglər. Bək qing tartiwətkəndə, zəy üzülüp ketidü. Kədimkilar: "Wen wang, Wu wangning tutkan yoli gah qingtix, gah boxitix"<sup>①</sup> dəydu, hazır "boxitip" koyulsa, yoldaxlırimiz səgəklixip ələndi. Ətkəndiki hizmətlərdə utuk bar, lekin kəmqilikmu bar, kəmqilik asasən "sol"qıl eçıxtin ibarət. Əmdi bir ketim omumyüzlük hulasə qırırilip, "sol"qıl eçıxlar tüzütilsə, tehimu zor utuk əzəməti bolidü.

Biz eçıxlarnı tüzitiwatkan waktimizda, bəzilər ilgiriki hizmətlərni, heqkandak utuk yok, tamamən hata boldi, dəp karidi. Bu toqra əməs. Bu kixilər partiyining xunqiwala nuroğun dihanlarqa rəhbərlik əldə etdi, ularni yərgə igə əldə etdi, feodalizimni aqdurup taxlıqanlıqını, partiyə təxkilatlinin tərtipkə selinqanlıqını, kadirlarning istilining yahxilanqanlıqını, hazır yənə "sol"qıl eçıxlarning tüzülgənligini, kadirlar wə ammining tərbiyilən gənligini kərmidi. Bular nahayiti zor utuk əməsmu? Öz hizmitimizgə, ammining ixişa nisbətən təhlil əldə etdi pozitsiyisidə boluximiz, həmməni inkar kiliwətməsligimiz lazımdır. Ətkəndə "sol"qıl eçıxlarning yüzberixi kəpçilikdə təjribə bolmioqanlıktın boldi. Təjribə bolmisa, hatalixixin hali bolux kiyin. Təjribisizliktin təjribilik bolux üçün bir jəryan kerək. Kəpçilik, bultur 6-aydin hazırlığı bolğan kiskiqına bir məzgil iqidə, onqillilikka wə "sol"qillikka karxi kürəxlər arkilik onqillilikka wə "sol"qillikka karxi turuxning nimə

ikənligini biliwaldı. Bundak bir jeryan bolmioğan bolsa, kəpqilik uni biləlmigən bolatti.

Hizmətlərni təkxürgən, təjribilərni yekünligəndin keyin, gezitinglarning tehimu obdan qikixiqa ixinimən. Gezitinglarning ətkəndiki artukqılıklarını saklap, gezitni ətkür, kəskin, roxən kılıxinglar wə əstayıdıl baxķuruxunglar kerək. Biz həkikəttə qing turuxımız lazımlı, həkikətning bolsa bayriqi roxən boluxı lazımlı. Biz kommunistlər əzəldin əz nuktiinəzirini yoxuruxni nomus dəp bilimiz. Partiyimiz qikiridiqan gezitlər, partiyimiz elip baroqan barlıq təxwiqat hizmətləri janlıq, roxən wə ətkür boluxı, ularda kılqə duduqlax bolmaslıqi kerək. Bu—biz inkilawiy purolətariyatta boluxka tegixlik jənggiwar hislət. Həlkə tərbiyə berip, həkikətni tonutimiz wə həlkni səpərvərlikkə kəltürüp, əzini azat kılıx üqün kürəx kildurımız, disək, bizdə ənə xundak jənggiwar hislət boluxı lazımlı. Gal piqak bilən hər-kanqə ķiloqan bilənmə kan qikarəqli bolmayıdu.

### Izah

① «Liji» digən kitapning «Zaji 2- kismi»qa қaralsun. Əsli tekisti mundak: “Boxatmay qingitiwerix Wen wang, Wu wangning қolidin kəlməydu, qingitməy boxitiwerix Wen wang, Wu wangqa yakmaydu. Gah qingitix, gah boxitix Wen wang, Wu wangning tutqan yoli.” Wen wang, Wu wang Zhou sulalisining wangliri.

# LUOYANG ҚАЙТА ELINOİANDIN KEYİN, LUOYANG ALDINKI SƏP ZHIHUYBUSIOIA ƏWƏTILGƏN DIƏNBAO\*

*(1948-yil 4-ayning 8-küni)*

Luoyang kayta elindi<sup>①</sup>, əmdi mustəhkəm tutup turuximiz mümkün. Xəhər siyasiti toqrisida təwəndikilərgə dikkət kılıx lazımlı.

1. Guomindangning həkümranlıq aparatlıridiki hadimlarnı nahayiti ehtiyat bilən eniklap qıkip, ularning iqidiki asasiy əksiyətqilərnələ қoloja elix kerək, qətilix dairisini bək kengəytiwətməslik lazımlı.

2. Guənliao kapitaloja nisbətən enik qegra bolux kerək, guomindangqılar igiligidiki soda-sanaətning həmmisini guənliao kapital dəp musadırə kiliwərməslik kerək. Həkikətən guomindangning mərkiziy həküməti, əlkilik həkümətləri, nahiyilik wə xəhərlik

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning diənbaosi. Bu diənbaoning məzmuni Luoyangqıla muwapık bolup kalmay, barlıq yengi azat kılınğan xəhərlərgimu asasən muwapık bolqaqka, bu diənbaο baxka aldinki səplərdikи wə baxka rayonlardikи rəhbiriyy yol-daxlarqimu birla wakitta əwətilgən.

həkumətliri igiligidə bolqanlıqı təkxürüp eniklənən yəni pütünləy həkumət təripidin baxkurulqan soda-sanaətlərgə karita demokratik həkumət ətküzuwelip baxkurux pirinsipini enik bəlgiləx kerək. Lekin demokratik həkumət ularni ətküzuwelip baxkuruxka hazırlaq ülgürəlmisə, yaki ətküzuwelip baxkuruxka hazırlaq ədir bolalmisa, taki demokratik həkumət adəm əwətip ətküzuwaloqanqa kədər, burun baxkurup kəlgən kixilərning məs'ul bolup baxkurup, ixni dawamlaxturup turuxiqa waktingə həwələ kiliş kerək. Bu soda-sanaətlərni baxkurux ixiqa ixqilar wə tehniklarni katnaxturux həmdə ularning baxkurux iktidarioqa ixinix kerək. Əgər guomindangqilar keqip ketip, karhanilar tohtap kiliş halitigə qüxüp kalqan bolsa, ixqilar wə tehniklar wəkil saylap, guənliweyyüənhuy təxkil kiliş baxkurup turuxi, andin keyin demokratik həkumət jingli wə changzhang təyinləp, ixqilar bilən birlikdə baxkuruxi kerək. Guomindangning məxhur qong guənliaoliri igiligidiki karhanilar yüksəridə eytilənən pirinsip wə qarılər boyiqə bir tərəp kiliñixi kerək. Kiçik guənliao wə pomixxiklar baxkuroqan soda-sanaətlər bolsa musadırə kiliñidənənlar katarioqa kirməydu. Milli burzuaziyə igiligidiki barlıq karhanilarqa tegix kattik mən'i kiliñidu.

3. Dihanlar təxkilatlinin xəhərgə kirip pomixxiklarni tutup ketixi wə kürəx kiliñini mən'i kiliş kerək. Yeri yezida, eyi xəhərdə bolqan pomixxik-

larnı xəhərlik demokratik hökümət ənənəvi hərbi qanun boyiqə bir tərəp kılıxi lazımdır. Ulardın jinayiti qekidin axşanlırı yəza dihanlar təxkilatlırinin təliwigə binaən yezining bir tərəp kılıxiqə əwətip berilsə bolidur.

4. Yengidin xəhərgə kirgən qaoqlarda, ix həkkini axurux wə ix waktini kiskartıx xoarını aldirap otturiqə koymaslıq kerək. Urux məzgilidə, ixləpqi-kirixni dawamlaxturuxka, ix waktini kiskartmaslıqka mümkün bolsa, awalkı ix həkkini səwiysi saklap əlinsa, xuning əzi yahxi ix. Kəlgüsidi, muwapik əhalidə, ix waktini kiskartıxka, ix həkkini axuruxka bolidioğan-bolmaydiqanlıq iqtisadiy əhwaləqə yəni karhanılarning tərəkkii kılqan-kilmiqanlıqıqə karap bəlgilinidur.

5. Xəhər həlkini demokratik islahat elip berix wə turmuxni yahxilax kürixicə uyuxturuxka aldirimaslıq kerək. Xəhərni baxkurus xılları yoloqə selinip, kixilerning kəngli hatırjəm bolqan, ətraplıq təkxürük arkilik əhwal eniklənqan wə muwapik həl kılıx qarılırı tütüp qikiloğan qaoqdır, andın əhwaləqə karap, ez layiqidə ix kərüləsə bolidur.

6. Qong xəhərlərdə hazırlıq mərkiziy məsilə axılıq wə yekiloğan məsilisi, buni pilanlıq həl kılıx lazımdır. Xəhərlər bizning kolimizqə ətkən haman, kəmbəqəllərning turmux məsilisini pilanlıq rəwixtə kədəmmə-kədəm həl kılıxımız lazımdır. "Sangni ekip, kəmbəqəllərgə yardım berix" xoarını otturiqə

koymaslik lazim. Ularda həkumətning yardımigə yəliniwalidiqan rohiy halətni pəyda kılıp koymaslik kerək.

7. Guomindang əzaliri wə sənqingtuən əzalirini obdan eniklap qikix wə tizimoja elix lazim.

8. Həmmidə uzakni kezdə tutux kerək. Omum wə hususilar igiligidiki hərkəndək ixləpqikirix wastilirini buzuxni wə turmux wastilirini israp kilişni kattik mən'i kiliç, qong yəp qong iqixni mən'i kiliç, iktisat kilişka diqqət kiliç lazim.

9. Shiwey shujiliqiqə wə shizhanglikka siyasətni qüxinidioqan, əbədiyyətlik kixilərni təyinləx lazim. Shiwey shujiliri wə shizhanglar əz karimiqidiki barlıq hadimlarnı tərbiyiləp, ularqa xəhər siyasiti wə celüesini oquq qüxəndürüxi kerək. Xəhərlər həlkning kolisi etkəndin keyin, həmmə ixta, xəhərni həlk əzi məs'ul bolup baxkursun, digən rohni qikix nuktisi kiliç kerək. Guomindang baxku-rutuwaṭkan xəhərlərgə əməkliqan siyasət wə celuelər həlk əzi baxkuruwatkan xəhərlərgə karita kollini-lidioqan bolsa, pütünləy hata bolidu.

### Izah

① Luoyang u qaqda guomindang armiyisining Henənning qərbəyi kismidiki möhim bir jüdiəni idi. Həlk jiefangjüni 1948-yıl 3-ayning 14-küni Luoyangni birinqi ketim alqan, keyin döxmənen-janlıq küqlirini yokitixka asan bolsun üçün u yərdin zhudongluk bilən qekinip qıqışan idi. Xu yil 4-ayning 5-küni armiyımız bu xəhərni kayta aldı.

# YENGI AZAT RAYONLARDIKI YEZA HIZMITINING CELÜESİ MƏSILISI

*(1948- yil 5- ayning 24- kуни)*

Yengi azat rayonlardiki yeza hizmitining celüesi məsilisini ətraplıq muhakimə kılıx zərür. Yengi azat rayonlarda, oquq mal wə yərlərni təksim kilixtin ibarət ijtimali islahat siyasetini dərhal əməlgə koymay, Yapon baskunqılırioqa karxi urux dəwridiki təjribilərdin toluk paydilinip, azatlıktın keyinki heli uzak muddət iqidə ijarə wə əsümni keməytix, uruk wə ozukluklarnı əhwalqa karap təngxəxtin ibarət ijtimali siyasetni həm əkilgə muwapik seliktin ibarət maliyə siyasetini əməlgə koyux, Yapon baskunqılırioqa karxi urux dəwridə pəkət wətən hainlirila koloqa elinoğan wə ularning mal-mülükli musadırə kiliñoğanoqa ohxax, zərbə berixning asasiy düyxiangını siyasi jəhəttə guomindang tərəptə turup partiyimizgə wə armiyimizgə kət'i karxi qıkkən asasiy əksil'inkilapqılar bilənlə qəkləx kerək. Qünki oquq mallarnı tolimu baldur təksim kılıp berixni az sanlıq batur unsurlarla

karxi alidu, asasiy amma buningoja igə bolalmay narazi bolidu; uning üstigə ijtimai baylik qapsan qeqilip ketidu, bu қoxunlar üqünmu paydisiz. Yərlərni tolimu baldur təksim kiliwətkəndə, hərbi lazımetlər selioji pomixxik, bay dihanlar üstigə əməs, pütünləy dihanlar üstigə tolimu baldur qüxüp kalidu. Oquk mal wə yərlərni təksim kiliwətkəndin kərə, ijtimai islahat jəhəttə ijarə wə əsümnı keməytixni omumyüzlük əməlgə koyup, dihanlarnı əmiliy mənpəətkə igə kiloqan həm maliyə siyasiti jəhəttə əkilgə muwapik selikni əməlgə koyup, pomixxik, bay dihanlardın kəprək pul qıqartkuzoqan yahxi. Bundak kiloqanda, ijtimai baylik qeqilip kətməydu, jəmiyat tərtiwi bir kədər mukimlixidu, barlik küqni toplap, guomindang əksiyətqilirini yokitixka paydilik bolidu. Bir-ikki yıldın hətta üq yıldın keyin, qong-qong genjüdilərdə guomindang əksiyətqiliri yokitiloqan, mohit tinqlanoqan, amma oyqanoqan wə təxkillən'gən, urux yirak yərlərgə sürülən qaqda, Huabeydikigə ohxax, oquk mal wə yərlərni təksim kilixtin ibarət yər islahati baskuqoja ətkili bolidu. Ijarə wə əsüm keməytildiqan bu baskuq yengi azat kiliqan hərkəndək rayonda kəm bolsa bolmaydu, bu baskuq kəm bolidikən hataliximiz. Huabey, Dongbey wə Xibey qong azat rayonlirining düxmən əkolidiki yərlərgə tutax jaylidimə Yukuridikigə ohxax celüeni əməlgə koyux lazim.

# 1948-YILI ELIP BERILIDIOIAN YƏR ISLAHQATI HIZMITI WƏ PARTIYINI TƏRTİPKƏ SELIX HIZMITİ\*

(1948-*yil 5-ayning 25-küni*)

## 1

Pəsilgə dikkət kiliş lazim. Bu yil pütün küz wə kix pəsilliridin yəni bu yil 9-aydin kelər yil 3-ay-qıqə bolqan jəmi 7 aylık wakittin paydilinip, zhongyangjü wə fenjülər bəlgiligən jaylarda təwəndiki hizmətlərni ez tərtiwi bilən orunlax kerək: a) Yeza əhwalini təkxürük. b) Toqraq siyaset boyiqə partiyini dəsləpki kədəmdə tərtipkə selix. Yukuridin yezilaroqa əwətilgən hizmet əməkliri yaki hizmet guruppiliri əng awal partiyining xu jaydiki zhibu təxkilatlıridiki barlik aktiplar wə yahxırak bolqanlar bilən ittipaklıxip, xu jayning yər islahəti hizmitigə birlikdə rəhbərlik kiliş lazim. c) Kəmbəqəl dihanlar əmigi wə dihanlar jəmiyatını təxkil

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang-nıng partiyə iqiqə karatkan yolyoruqı.

kilip, yaki kayta təxkil kilip, yaki toluklap, yər islahati kürixini қозқиwtex. d) Toqra əlqəm boyiqə sinipiy tərkiplərni ayrix. e) Toqra siyaset boyiqə feodallik yər wə feodallik mal-mülükni təksim kiliç. Təksim kiliçning ahirkı nətijisi barlıq asasiy təbikilərni, gongdao wə əkilmə muwapik boldi, digən hessiyatka, pomixxik unsurlarnimu, tirikqilik yoli berildi wə kapalətləndürüldi, digən hessiyatka kəltürüxi kerək. f) Yeza (kənt), rayon wə nahiyidin ibarət 3 dərijilik həlk wəkilliri yioqinini təsis kiliç wə xu 3 dərijilik həkümət weyyüənhuyılırini saylap qikix. g) Yər guwanamisi tarkitip, yər hokukını enik bəlgiləx. h) Dihanqılık beji (qəllə-parak) seliqining əlqimini təngxəx, yaki kayta bekitip qikix. Bu əlqəm omumqimu, hususilarqimu etiwar berix pirinsipiqa əməl kılıdiqan bolsun, yəni bir tərəptin, uruxka yardəm berixkə payda yətküzidiqan, yənə bir tərəptin, dihanlarni ixləpqikirixni əsligə kəltürüx wə rawajlanduruxka intildüridiqan, dihanlar-nıg turmuxining yahxilinixiqa payda yətküzidi-qan bolsun. i) Toqra siyaset boyiqə partiyining zhibu təxkilatlarını tərtipkə selix hizmitini orunlax. j) Hizmət yönülüxini yər islahati tərəptin yezi-lardiki barlıq əmgəkqi həlkni ittipaklaxturup wə pomixxik, bay dihanlarning əmgək küqlirini uyuxturup, yeza igilik ixləpqikirixini birlikdə əsligə kəltürüx wə tərəkkı kildurux üçün kürəx kiliç təripigə burax. İhtiyariylik wə təng kimməttə almax-

turux pirinsiplirini asas kılqan kiqik kələmlik lapkutlixix təxkilatliri wə baxka kopiratsiyə təxkilirlərini uyuxturuxka kirixix; uruk, oğut wə yekil-qularni tək kılıp koyux; ixləpqikirix pilanlırını tüzüp qikix; zərür wə mümkün bolqan yeza igilik kərz pullirini tarkitix (ixləpqikirix wastilirini kərz berixni asas kılıx, berilgən kərzni kayturuxni xərt kılıx wə bularnı kutkuzux haraktiridiki yardəm pullardin kattik pərkənləndürүx); imkaniyət yar bərgən jaylarda su kuruluxi pilanını tüzüp qikix. Yukuridikilər yər islahatidin ixləpqikirixka kədər bolqan pütün hizmət jəryani, yər islahati hizmiti bilən biwastə xuqulliniwatkan barlık yoldaxlar bu hizmət jəryanını qüxinixi, hizməttə bir tərəplimilik-tin saklinixi həm pəytni kowskiñ bərməy, yukuridiki hizmətlərni küz wə kix pəsilliridə toluk orunluxi lazim.

## 2

Yukuridiki məksətkə yetix üqün bu yil 6-aydin 8-ayaqə kədər bolqan 3 ay iqidə təwəndiki hizmətlərni orunlax lazim: a) Yər islahati hizmiti elip beriliqdan jaylarnı bəlgiləx. Bundak jaylar təwəndiki 3 xərtkə asasən bəlgilinixi lazim: Birinci, bu jaylar dawalıq up turidiqan partizan rayonları bolmastın, düxmənning barlık korallık küqləri toluk yokitiloqan, möhiti tinqlanoqan jaylar bolsun. Ikinci,

bu jaylardiki az sanlık kixilərdila əməs, asasiy amma (yallanma dihanlar, kəmbəqəl dihanlar, ottura dihanlar)ning mutlək kəpqılıgidə yər təksim kiliç təliwi bolsun. Üqinqi, partiyining kadirları san jəhəttə bolsun, süpət jəhəttə bolsun, xu jayning yər islahatı hizmitini həkiki igəlləp mangalaydiqan, ammining zifalik hərkətlirini əz məyliqə köyup bərməydiqan bolsun. Əgər birər jay yükurida eytilqan 3 xərtning kaysibirigə igə bolmiqan bolsa, xu jayni 1948-yili yər islahatı elip berilidiqan jaylar katarioqa kirgüzməslik kerək. Məsilən, Huabey, Huadong, Dongbey wə Xibeydiki azat rayonlarning düxmən əolidiki yərlərgə tutax jaylıri həmdə Zhongyüənjügə karaxlık Changjiang, Huayhe, Huanghe, Hənshuy dəryalırining arilioqidiki jaylarning mutlək kep kismi tehi birinqi xərtkə igə bolmiqanlıktın, bu jaylarnı bu yılık yər islahatı pilaniqa kirgüzməslik kerək. Kelər yil pilanıqa kirgüzük yaki kirgüzməslikni yənə əhwalıqa karap bəlgiləxkə toqra kelidu. Bundak jaylarda, Yapon baskunqılırioqa karxi urux dəwridiki təjribilərdin toluk paydilinip, ijarə wə əsümni keməytix, uruk wə ozukluknı əhwalıqa karap təngxəxtin ibarət ijtimali siyasətni wə əkilgə muwapik seliktin ibarət maliyə siyasitini yürgüzük, xuning bilən birlixix yaki bitərəp kalduruxka mümkün bolqan barlıq ijtimali küqlər bilən birlixix yaki ularni bitərəp kaldurux, həlk jiefangjünining guomindangning bar-

lik korallik küqlirini yokitixioqa yardım berix wə siyasi jəhəttə əng əksiyətqi bolqan zomigərlərgə zərbə berix kerək. Bundak jaylarda yərnimu təksim kılmaslik, oquq malnimu təksim kılmaslik kerək, qünki bundak kiliç yengi rayonlarning xaraitida wə düxmən əolidiki yərlərgə tutax jaylarning xaraitida birlixixkə yaki bitərəp əalduruxka mümkün bolqan barlik ijtimali küqlər bilən birlixix yaki ularni bitərəp əalduruxka, guomindangning əksiyətqi küqlirini yokitixtin ibarət asasiy wəzipini orunlaxka paydisiz. b) Kadirlar yioqinini yahxi et-küzük. Yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmiti yüzisidin qakiriloqan kadirlar yioqinida, bu ikki hizmətkə dair barlik toqra siyasətlərni toluk qüxəndürüp, ixləxkə ruhsət kilinidioqan ixlər bilən ixləxkə ruhsət kiliñmaydioqan ixlarning qegrisini enik ajritip berix lazim. Yər islahati hizmiti wə partiyini tərtipkə selix hizmiti bilən xuqulliniwatkan barlik kadirlarоja zhongyang tarkatkan möhim həjjətlərni əstayıdıl üginip toluk əzləxtürükni wə bu həjjətlərni əzbeximqılık kılıp əzgərtiwətməstin, ularoqa toluk əməl kiliçni tapxurux lazim. Əgər bu həjjətlərdə xu jayning əhwalıqı muwapiq kəlməydiqan orunlar kərəlsə, tüzitix kirgüzük toqrisida pikir berixkə bolidu wə pikir berix kerək, əmma zhongyangning razilioqını aloqandila, tüzitix kirgüzük mümkün. Bu yil etküzülidioqan hər dərijilik kadirlar yioqinioqa jaylardiki yukuri dəri-

jilik rəhbiriyy organlar yiqindin ilgiri toluk həm muwapik hazırlıq kerüxi yəni awal az sanlık kixiler məslihətlixip (asasiy məs'uliyətni bir kixi üstigə elip), məsililərni otturiqə koyuxi wə təhlil kiliyi, rəsmi gangyao yezip qikixi, uning məzmuni wə ədibiy tərəplirini ihlas bilən puhta karap qikixi (enik wə ihqam boluxioqə dikkət kiliyi, məzmundin qətləp uzun kiliwetixkə karxi turuxi), andin kadirlar yiqinida doklat kiliyi, muzakirini ənat yayduruxi, muzakiridə otturiqə qüvkən pikirlərni kobul kiliyi, toluklap wə tüzitix kirgüzüp bekitip qikixi xuningdək bu həjjətni pütün partiyigə ukturuxi wə imkaniyətning beriqə gezittə oquq elan kiliyi lazim. Təjribiqilik usulioqə yəni aldin heqbir təyyarlık kərməslikkə, məsililərni otturiqə koymaslikkə, məsililərni təhlil kılmaslikkə, kadirlar yiqinioqə ihlas bilən təyyarlanıqan, məzmuni wə ədibiy jəhəttin puhta karap qikiloqan doklat bərməstin, yiqin katnaxqılırinin məksətsiz wə əlamətlik muna-zirilirigə yol koyup, nətijidə yiqin waktini uzar-tiwtixkə, enik wə ətraplik hulasığə keləlməslikkə karxi turux kerək. Zhongyangjülər, zhongyang fenjülər, qüdangweylər, shengweylər wə diweylərning rəhbərlik hizmətliridə əgər muxundak ziyanlıq təjribiqilik usulları məwjut bolsa, dikkət kiliyi tütgitix lazim. Siyaset muzakirə kilinidioqan yiqinlarda adəm sani bək kəp bolup kətsə bolmaydu, aldin obdan təyyarlık kərülsila, yiqin waktinimu

kışkartkılı bolidu. Bundak yioqinoqa, əhwaloqa karap, təhminən on nəqqə kixi yaki 20-30 kixi wə yaki 40-50 kixi katnixixi, yioqin birər həptə dawam kilixi muwapik. Siyaset yətküzüldiğən yioqinlarda adəm sani kəprək bolsimu bolidu, uning waktinimu bək uzartiwetixkə bolmaydu. Partiyini tərtipkə selix haraktiridiki yukuri wə ottura dərijilik kadirlar yioqinlidilə adəm sani kəprək bolsa bolidu, yioqin waktimu uzunrak bolsa bolidu. c) 9-ayning birinqi yerimiqiqə, əng keqikkəndə 9-ayning ikkinqi yerimiqiqə yər islahati hizmiti bilən biwastə xuqullini-diğən barlıq kadirlar yezilaroqa yetip berixi wə hizmətkə kirixixi lazim, undak kilmiqanda, küz wə kix pəsilliridiki barlıq wakittin paydilinip, pütün yər islahati, partiyini tərtipkə selix, hakimiyət kurux wə ətiyazlıq teriloquqa təyyarlık körük hizmətlərini orunlıqlı bolmaydu.

### 3

Kadirlar yioqinida wə hizmət jəryanida, kadirlar oqa konkirit əhwalni təhlil kılıp, ohxax bolmioğan jay wə ohxax bolmioğan tarixi xaraitning konkirit əhwalini kezdə tutup, xu jaydiki wə xu wakittiki wəzipilərni wə hizmet usullirini bəlgiləxkə mahir bolux toqrisida təriyə berix lazim. Xəhərlər bilən yezilarning ohxax əməsligini, kona rayonlar, yerim kona rayonlar, düxmən kolidiki yərlərgə tutax jay-

lar bilən yengi rayonlarning ohxax əməsligini pərk etix lazim, undak kilmiqanda, hatalik yüzberidu.

## 4

Feodallik tüzüm tüptin yokitiləqan, kəmbəqəl dihan wə yallanma dihanlar asasən otturiqə sanqa təng yərgə igə bolqan, ularning kolidiki yərlər ottura dihanlarning kolidiki yərlərdin pərklik bolsimu (Bundak pərkkə yol köyulidu), əmma pərki kəp bolmioqan jaylarda, yər məsilisi həl kilinoqan, dəp hesaplinixi, yər islahati məsilisi қayta otturioqa köyulmaslıqı kerək. Bundak jaylardiki mərkiziy wəzipə ixləpqikirixni əsligə kəltürük wə rawajlan-duruxtin, partiyini tərtipkə selix, hakimiyət kurux wə aldinkı səpkə yardəm berix hizmətlirini orun-laxtin ibarət. Bundak jaylarning kismən yezilirida, əgər yərlərni təksim kiliç yaki təngxəxkə, sinipiyy tərikiplərni қayta bekitixkə, yər guwanamisi tarkitip berixkə toqra kəlsə, əlwəttə, bu hizmətlərni əmiliy əhwaloqa қarap orunlax kerək.

## 5

Barlik azat rayonlarda, məyli yər islahati tamamlanoqan jaylarda bolsun, yaki yər islahati tehi tamamlanmioqan jaylarda bolsun, bu yil küzdə dihanlar oqa yetəkqılık kılıp, buqday terix xuningdək bir

kisim yərlərni küzlük ahtama kılıx ixlirini elip berix lazim. Kixta dihanlarnı oqut toplaxka qakirix kerək. Bularning həmmisi azat rayonlarning 1949-yillik dihanqılık ixləpqikirixi wə hosuli üçün intayın möhim əhmiyətkə igə, bularnı məmuri küq bilən wə ammiwi hizmətning maslixixi bilən əməlgə axurux lazim.

## 6

Nuroqun jaylarda məwjud bolup turoqan bəzi intizamsızlıq yaki hökümətsizlik halətlirini yəni zhongyangning yaki yukarı dərijilik dangweylarning siyasət wə celüelirini əzbəximqılık bilən əzgərtiwtip, əzliriqə toqra dəp hesaplıqan, iradə birligi wə intizam birligigə hilap bolqan intayın ziyanlık siyasət wə celüelərni ijra kılıxni, hizmətning aldiraxlıqını bana kılıp, ixtin awal yolyoruk sorimayıdıqan wə ixtin keyin doklat bərməydiqan hata pozitsiyidə bolup, ezi baxkuruwatkan jaylarnı goya mustəkil dələttək karaxni kət'i tügitix lazim. Bundak halətlərning inkilap mənpəətigə kəltüridiğan ziyini intayın zor. Hər dərijilik dangweylar bu həktə təkrar-təkrar muzakirə elip berip, bundak intizamsızlıq yaki hökümətsizlik halətlirini əstayidil tügitip, mərkəzləxtürüx mümkün wə zərür bolqan həmmə hökuklarnı zhongyangqa wə zhongyangning wakalət organlırı<sup>①</sup>qa mərkəzləxtürüxi lazim.

## 7

Zhongyang, zhongyangjü'lər (fenjü'lər), qüdang-weylar (shengweylar), diweylar, xiənweylar, qü-weylar wə zhibular wuxiəndiən, youxiəndiən, diənhua, poqta arkilik alakə kilişka, məhsus kixi arkilik hət əwətixkə ohxax həwərlixix usulliridin, kiqik yiçin (məsilən, 4-5 kixilik yiçin), rayonluk yiçin (məsilən, birkənqə nahiyini eż iqigə aloğan yiçin) ətküzüx wə ayrim səzlixixkə ohxax səhbət-lixix usulliridin, kiqik səyyarə təkxürük əməkliri (məsilən, 3 tin 5 kiqə kixi katnaxkan əməklər) wə ayrim abroyluk weyyüənlərning kəzdin kəqürüxigə ohxax usullardin xuningdək tongxünshe wə gezit-lərdin toluk paydilinip, eżara ziq alakide bolup, hərkətning əhwalini igəlləp turuxi, wakti-waktida həwərlixip turuxi, təjribə almacturuxi, eż waktida hatalıklärni tüzitixi wə utuklarni jari kilişti lazim. Birkənqə ay yaki yerim yil hətta uningdinmu uzak wakitni ətküzüp, andin tewən yukurioqa hula-sə tərikisidə doklat beridioğan, yukuri tewən'gə adəttikiqə yolyoruk beridioğan ixlarni kılmaslıq kerək. Bundak doklat wə yolyoruklar, kəpinqə, wakti ətkən, roli kalmioğan yaki rolini azaytkan bolidu. Hatalixidiqanlar hatalioğunu ətküzüp bolğan bolidu, uni tüzitixkə ülgürəlməy kalidu, nətijidə ziyan nahayiti zor bolidu. Pütün partiyigə jiddi ehti-

yajlık bolqını pəyti etüp kətmigən, janlık, konkirit doklat wə yolyoruklar.

## 8

Xəhər hizmiti bilən yeza hizmitini, sanaət ixləpqikirix wəzipisi bilən yeza igilik ixləpqikirix wəzipisini zhongyangjülər, fenjülər, qüdangweylar, shengweylar, diweylar wə shiweylarning rəhbərlik hizmitidə muwapik orunoğa koyux kerək. Bu, yər islahati hizmiti wə yeza igilik ixləpqikirix hizmitigə rəhbərlik kılımız, dəp, xəhər hizmiti wə sanaət ixləpqikirix hizmitigə bolqan rəhbərlikkə etiwersiz қarimaslik yaki uni boxaxturup koymaslik lazim, digənlik. Bizdə hazır nuroqun qong. ottura. kiqik xəhərlər wə kepligən zawut, kan, katnax karhanılıri bar, əgər munasiwətlik rəhbiriyy organlar bu jəhəttiki hizmətlərgə etiwersiz қaraydiqan yaki bu jəhəttiki hizmətlərni boxaxturup қoyidiqan bolsa, u halda hataliximiz.

### Izah

① Bu yerdə eytilqan zhongyangning wakalət organliri zhongyangjü wə zhongyang fenjülərni kərsitudu.

# LIAOSHEN ZHƏNYISI<sup>①</sup> NING URUX KİLIX FANGZHENI TOOIRISIDA\*

(1948-yil 9-wə 10-ay)

## 1. 9-Ayning 7-Künidiki Diənbao

Biz guomindangni 5 yil əpqərisidə (1946-yil 7-aydin baxlap hesaplıqanda)<sup>②</sup> tüptin aqdurup taxlimakqımız, buning imkaniyiti bar. Biz guomin-dangning muntizim armiyisidin yilioqa 100 lü əpqə-risidə, 5 yilda 500 lü əpqərisidə yokatsakla, bu məksətkə yetələymiz. Ətkən 2 yilda armiyimiz

\* Bu—yoldax Mao Zedong yazən Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining Lin Biao, Luo Rong-huən katarlıq yoldaxlarqa əwətkən diənbaosi. Yoldax Mao Zedong bu yerdə otturiqa koyqan Liaoshen zhənyisi-ning urux kılıx fangzheni keyin toluk əməlgə axurldı. Liaoshen zhənyisining nətijisi mundak boldı: 1) düxmən-ning 470 ming adimi yokitildi, uning üstigə xu qaqda həlk jiefangjüni baxka jəng məydanlıridimu qəlibə kazan-di, xuning bilən həlk jiefangjüni guomindang armiyisigə nisbətən san jəhəttinmu üstünlükke igə boldı; 2) Dong-beyning pütün zimini azat kılındı, xuningdək Beyping, Tiənjin wə pütün Huabeyni azat kılıxning aldinkı xərti hazırlanıdı; 3) armiyimiz zor kələmlik yokitix uruxi elip

düxmənning muntizim armiyisidin jəmi 191 lüni, ottura hesap bilən yilioqa 95 yerim lüni, eyioqa səl kəm 8 lüni yokattı. Buningdin keyinki 3 yilda armiyimizning düxmənning muntizim armiyisidin 300 din oxuk lüni yokitixi tələp kiliñidu. Bu yil 7-aydin kelər yil 6-ayqılıqə düxmənning muntizim armiyisidin 115 lü əpqərisidə yokitixni kezləymiz. Bu san yezhənjün wə bingtuənlərgə<sup>③</sup> təkşim kiliñidu. Huadong yezhənjünining 40 lü əpqərisidə yokitixni (ular 7-ayda yokatkan 7 lümu buning iqidə) üstigə elixi həmdə Jinən xəhrini wə ximaliy Jiangsu, xərkəy Henən, ximaliy Ənhuyning birkañqə qong, ottura wə kiqik xəhrini elixi tələp kiliñidu. Zhongyüən yezhənjünining 14 lü əpqərisidə yokitixni (7-ayda yokatkan 2 lümu buning iqidə) üstigə elixi həmdə Hubey, Henən, Ənhuy əlkilirining birkañqə xəhrini elixi tələp kiliñidu. Xibey yezhən-

berix təjribilirigə igə boldi; 4) Dongbeyning azat kiliñixi bilən, azatlıq urux zhənlüe jəhəttin mustəhkəm, bəlgilik sənaət asası bar arka səpkə igə boldı, partiya wə həlkimiz igitlikni əsligə kəltürük hizmitigə pəydin-pəy kədəm koyuxning paydilik xərt-xaraitliriqa igə boldı. Liaoshen zhənyisi—Zhongguo həlk azatlık uruxida həl kiloq qəhmiyatka igə əng qong 3 zhənyining birinqi ketimkisi. Kalqan 2 si—Huayhay zhənyisi wə Pingjin zhənyisi. Bu 3 qong zhənyi jəmi 4 ay 19 kün dawam kıldı, bu zhənyilərdə düxmənning muntizim armiyisidin 144 shi (lü), əpəri muntizim armiyisidin 29 shi, jəmi 1 milyon 540 mingdin oxuk adəm yokitildi. Bu məzgildə, baxka jəng məydanlıridiki həlk jiefangjünimu hujum kozqap, kəpli-

jünining 12 lü өрпөрисидө yokitixni (8-ayda yokatkan bir yerim lümu buning iqidə) üstigə elixi tələp kilinidu. Huabeydiki Xü Xiangqiən-Zhou Shidi bingtuanining Yən Xishən қoxunidin 14 lü өрпөрисидө yokitixi (7-ayda yokatkan 8 lümu buning iqidə) həmdə Təyyüən xəhrini elixi tələp kilinidu. Silərning Luo Ruyqing bingtua ni wə Yang Chengwu bingtua ni bilən maslixip, Wey Lihuang қoxuni bilən Fu Zuoyi қoxunidin 35 lü өрпөrisidə yokitixni (7-ayda Yang Chengwu bingtua ni yokatkan 1 lümu buning iqidə) üstünglaroja elixinglar həmdə Beyping-Liaoning, Beyping-Suyyüən, Beyping-Chengde wə Beyping-Baoding təmüryolliri boyidiki Beyping, Tiənjin wə Shenyangdin ibarət 3 jüdiəndin baxka həmmə xəhərlərni elixinglar tələp kilinidu. Bu məksətkə yetixtə zhənyini orunlaxturux bilən zhənyigə komandanlık kili xning muwapiq boluxi, urux kili x bilən dəm elixni təngxəxning muwapiq boluxi

---

gən düxmənni yokatti. Uruxning dəsləpki 2 yilda həlk jiefangjüni düxmən armiyisidin eyiqa ottura hesap bilən 8 qə lüni yoktitip kəlgən idi. Bu wakitka yətkəndə, həlk jiefangjüni təripidin yoktilıqan düxmən armiyisining sani eyiqa ottura hesap bilən 8 lüdin əməs, 38 lüdin toqra kəldi. Bu 3 qong zhənyi guomindangning əksil'inkilawiy iqliki urux қozojaxta tayanqan hil budüylirini asasiy jehəttin yokatti, azaflıq uruxning məmlikət boyiqə qəlibisining yetip kelixinı kəp tezlətti. Huəyhəy zhənyisi wə Pingjin zhənyisi toqrisida muxu tomdiki «Huəyhəy zhənyisining urux kili x fangzheni toqrisida» wə «Pingjin zhənyisining urux kili x fangzheni toqrisida» digən ikki əsərgə karalsun.

həl kılqıq halka. Əgər silər 9-wə 10-ay-2 ay iqidə yaki uningdin keprək wakit iqidə Jinzhoudin Tangshən'giqə bolqan təmüryol boyidiki düxmənni yokitalisanglar həm Jinzhou, Yüguən wə Tangshən jüdiənlirini alalisanglar, düxmənning təhminən 18 lüsini yokitix məksidigə yetələysilər. Muxu düxmənlərni yokitix üçün, silər Changchun, Shenyang xəhərliridiki düxmənlərni koyup turup, asasiy küqünglarnı əxu təmüryol boyida ixlitixə hazırlınlıa təyyarlinixinglar xuningdək Jinzhouqa hujum kiliwatkan qeoqlinglarda, Changchun, Shenyanglardın Jinzhouqa yardıməgə kelix ehtimalı bolqan düxmənlərni yokitixka təyyarlinixinglar lazımlı. Qünki Jinzhou, Yüguən wə Tangshəndin ibarət 3 jüdiəndiki həm ularning ətrapidiki düxmənlər bir birigə tayinalmaydu, xəhərlərni elip, düxmənni yokitip qəlibə kazinix, həkikətən, bir kədər ixənqlik, xuningdək Jinzhouni elix wə yardıməgə kəlgən düxmənni yokitixmu bir kədər ümitlik. Əgər silər asasiy küqünglarnı Xinmin wə uning ximalidiki jaylarqa orunlaxturup, Changchun, Shenyanglardın qikidiqan düxmənlərgə hujum kiliixka təyyarlansanglar, u yerdiki düxmənlər silərdin kattik təp tartıp, qikalmaslıqı mümkün. Bir tərəptin, Changchun, Shenyanglardıki düxmənlər qikalmaslıqı mümkün; yənə bir tərəptin, Jinzhou, Yüguən wə Tangshən jüdiənliridiki həm ularning ətrapidiki düxmənlər (18 lü), silərning xu yərgə barqan əskiriy küqüng-

larning tolimu az bolqanlıqidin, Jinzhou wə Tangshən 2 jüdiən'gə yiqilip kelixi, nətijidə əhwal asanlıqqa hujum kilqili bolmaydiqan, hujum kilmaymu bolmaydiqan, wakit wə küq ketidiqan bolup kelixi mümkün, bu hal silərni beydong orunqa qüxürüp köyuxi mümkün. Buningdin kərə, Changchun, Shenyanglardiki düxmənlərni köyup turup, dikkət-etiwarnı pəkət Jinzhou, Yüguən wə Tangshən tərəptiki düxmənlərgə karatkan tüzük. Andin kalsa, silər bu yil 9-aydin kelər yil 6-ayqıqə bolqan 10 ay iqidə 3 ketim qong zhənyi elip berixka təyyarlinixinglar, hər ketimki zhənyigə təhminən 2 aydin jəmi 6 ay wakit sərp kilixka təyyarlinixinglar, əlavə 4 ayni dəm elix wakti kilixinglar lazımlı. Əgər silər Jinzhou-Yüguən-Tangshən zhənyisini (birinqi ketimlik qong zhənyini) elip beri-watkan waktinglarda, Changchun, Shenyanglardiki düxmənlər uwisidin quwulup qikip, Jinzhouqa yardıməgə kelidiqan bolsa (Silərning asasiy küqünqlar Xinmində turmay, Jinzhou ətrapida turoqaqka, Wey Lihuang yardıməgə kelixkə jür'ət kılalaydu), u qəqəda, silər Jinzhou, Yüguən wə Tangshən katnax yolliridin kozoqalmay, yardıməgə kəlgən düxmənni arkimu-arka kəng kələmdə yokitip, Wey Lihuangning pütün қoxunini xu jayning əzidila yokitalixinglar mümkün. Əhwal muxundak bolsa, taza kəngüldikidək bolatti. Buning üçün təwəndikilərgə dikkət kilixinglar kerək: 1) Jinzhou, Yüguən wə

Tangshəndin ibarət 3 jüdiənni elix wə bu katnax yollirini tamamən ez kolunglarda tutux üçün kət'i iradə tiklixinglar lazim. 2) Ilgiri kərülüp bakmioqan kəng kələmlik yokitix uruxi kilix üçün kət'i iradə tiklixinglar yəni Wey Lihuangning pütün koxuni yardəmgə kəlgən qaqdımı uning bilən urux kilixka jür'ət kilixinglar lazim. 3) Yukuridiki 2 kət'i iradigə muwapiklixix üçün, urux kilix pilanini kaytidin muhakimə kılıp qikixinglar həmdə pütün koxunning hərbi ehtiyaji (axlik, ok-dora wə yengi əskərlər) həm əsirlərni bir tərəp kilix ixliri üstidə təyyarlık kərüxünglər lazim. Yukuridiki pikirlər üstidə oylinip kərüp, diənbao arkilik jawap katuruxunglarnı ümit kiliyoruz.

## 2. 10-Ayning 10-Künidiki Diənbao

1) Silər Jinzhouqa hujum baxlıqan kündin tartip, silərdə urux wəziyiti bir məzgil jiddi bolidu, silərning düxmən əhwalini (Jinzhouni mudapiə kılıp turoqan düxmənning əkarxilik kərsitix kuwwiti, Huludao bilən Jinxidin həm Shenyangdin yardəmgə keliwatkan düxmənning ilgiriləx sür'iti wə Changchundiki düxmən əkoxunlirining hərkət əhwalini) wə ez əhwalınlarnı (xəhərgə hujum kilix sür'iti, xəhərgə hujum kilixta wə yardəmgə keliwatkan düxmənni tosuxta yaridar bolux wə kurban berix əhwalini) bizgə hər 2 kündə yəki 3 kündə bir

ketim diənbao arkilik məlum kilip turuxunglarnı ümit kilişimiz.

2) Bu məzgildiki urux wəziyiti, huddi silər eyt-kandək, tərəkkii kilip nahayiti əplik wəziyətkə aylinixi mümkün, yəni Jinzhouni mudapiə kilip turoqan düxmənni yokitipla կalmay, bəlkı Huludao wə Jinxidin yardımə kəlgən düxmənning bir kismini wə bəlkı Changchundin қaqqan düxmənning bir kismini yaki kəp kismini yokitixinglar mümkün. Əgər Shenyangdin yardımə kəlgən düxmənning Dalinghening ximalidiki jaylarqa yetip kelixi silərning Jinzhou xəhrini elip bolqan waktinglarqa toqra kelip kelip, əskiriy küqünglarnı yətkəp, ularni korxiwelixinglarqa imkaniyət tuqulsa, u qəqda Shenyangdin yardımə kəlgən düxmənnimə yokitixinglar mümkün. Bularning həmmisining aq-kuqi Jinzhouni bir həptə əpqərisidə elix.

3) Yardəmgə keliwatkan düxmənni tosuxning orunlaxturulux qarisi ni armiyimizning Jinzhouqa hujum kiliş sür'itigə həm xərkiy wə qərbiy yönü-lüxlərdin yardımə keliwatkan düxmənning ilgiriləx sür'itigə karap bəlgiləx lazim. Əgər Shenyangdin yardımə keliwatkan düxmənning ilgiriləx sür'iti astirak bolup (Changchundiki düxmən silərning Jinzhouni elixinglar jəryanında muhasirini buzup qikip kətsə wə bizning 12-zongdüz կatarlik koxun-lirimiz təripidin tutuwelinip əjəllik zərbə yisə, u qəqda, Shenyangdin yardımə keliwatkan düxmən

təmtirəp kəlip, astirak ilgirilixi yaki ilgiriliməy tohtap kəlixisi yaki arkisioqa kaytip Changchundiki düxmən'gə yardım berixi mümkün), Huludao wə Jinxidin yardımğə keliwatkan düxmənnинг ilgiriləx sür'iti qapsanrak bolsa, u qaoqda, silər zongyübeydüyni 4-wə 11-zongdüy tərəpkə қoxup, əxu düxmənnинг bir kismini yokitixka, aldi bilən əxu düxmənnинг ilgirilixini tohtitixka təyyarlinixinglar lazim. Əgər Huludao wə Jinxidin yardımğə keliwatkan düxmən bizning 4-wə 11-zongdüy katarlıq қoxunlirimiz təripidin iskənəjigə elinip wə tosuwellinip, ilgirilixi nahayiti astilaxkan yaki ilgiriliməy tohtap қaloqan, Changchundiki düxmən muhasirini buzup qıkalımoqan, Shenyangdin yardımğə keliwatkan düxmənnинг ilgirilixi tezrək boluwatkan, Jinzhoudiki düxmənnинг kep kismi yokitilip, pütün xəhər elinixka yekinlaxkan bolsa, u qaoqda, Shenyangdin keliwatkan düxmənni Dalinghening ximalioqa iqkiriləp elip kirip, əskiriy küqünglarnı waktida yətkəp, bu düxmənni korxiwelip, andin ularoqa baplap əjəllik zərbə berixinglar lazim.

4) Silər dikkət-etiwaringlarning mərkizini Jinzhou uruxi tərəpkə karitip, bu xəhərni imkaniyətning beriqə qapsan elix üçün tirixixinglar lazim. Baxka həmmə məksətlərgə yetəlmigən təkdirdimu, Jinzhou xəhrinila alsanglar, zhudonglukka igə bolisilər, buning əzi uluk oqəlibə bolidu. Yukurida eytiloqan nuktilar pəkət silərning əz layiqida dikkət

kilixinglarni ümit kilip kərsitildi. Bolupmu Jinzhou uruxining dəsləpki birkanqə künliridə xərk wə qərptin yardımğə kelidiqan düxmənlər kəpləp koz-qalmaydu, silər barlik küq-kuwwitinglarni Jinzhou tərəptiki uruxka selixinglar lazımlı.

### Izahlar

① Liaoshen zhənyisi 1948- yil 9- ayning 12- künidin 11- ayning 2- künigiqə Dongbey həlk jiefangjüni Liaoning əlkisining qərbiy kismida wə Shenyang. Changchun rayonlırında elip baroqan bir ketimlik qayət zor zhənyi. Bu zhənyidin burun, guomindangning Dongbey rayonidiki omumi əskiriy küqi 4 bingtuən, jəmi 14 jün yəni 44 shi bolup, bular ayrim-ayrim halda Changchun, Shenyang, Jinzhoudin ibarət 3 tayanqsız rayonqa yiqilip kalqan idi. Dongbey həlk jiefangjüni düxmənni Dongbey ziminida pütünləy yokitip, pütün Dongbeyni tez azat kılıx üçün, 1948- yil 9- ayda asasıyı küqi bolqan 12 zongdүy wə 1 topqi kisimlar zongdүyi, yərlik korallik küqlər koxulup jəmi 53 shi, 700 mingdin artuk adəmni tolap, Dongbeydiki kəng həlkning yardımı arkısında Liaoshen zhənyisini kozqıdi. Beyping-Liaoning temüryoli boyidiki Jinzhou Dongbey bilən Huabeyni tutaxturup turoqan zhənlüelik möhim orun idi. Jinzhou rayonini mudapiə kılıp turoqan düxmən Dongbey "basmıqılları yokitix zongsilingbusı" ning fuzongsilingi Fen Hənjie komandanlıqıdiki 8 shi bolup, uning 100 mingdin artuk adımı bar idi. Jinzhouni elix Liaoshen zhənyisining aqkuqi idi. Dongbey həlk jiefangjüni yoldax Mao Zedongning yolyoruqıja asasən, Changchundiki düxmənni 1 zongdүy wə 7 mustəkil shi bilən da-wamlıq muhasirigə elip turoqandin taxkiri, Jinzhouqa 6 zongdүy, 1 topqi kisimlar zongdүyi wə 1 tanka yingi bilən körxpə hujum kıldı; yənə 2 zongdүyni Jinzhouning qərbiy jənubidiki Tashən wə Gaoqiao rayonlırıqası, 3 zongdүyni Heyshən. Dahushən wə Zhangwu rayonlırıqası orunlaxturup, Jinxi, Huludao tərəptin wə

Shenyang tərəptin Jinzhouqa yardəmgə keliwatkan düxmənlərgə tosup zərbə bərdi. Jinzhou rayonidiki jəng 9-ayning 12-küni baxlandı. Armiyimiz dəl Yixiən nahiyisini elip, Jinzhouning taxkı mudapiə dairisidiki düxmənlərni tazilawatkan waktida, Jiang Jieshi aldirap-tenəp Dongbeyə uqup berip, koxunliriqə əzi komandanlıq əldi wə Huabey "basmiqiları yokitix zongsilingbusi"ning Beiping-Liaoning təmüryoli boyidiki 5 shisini, Shəndongdiki 2 shisini nahayiti tezlik bilən yardəmgə yetkəp kəldi, buningqə Jinxidiki burunkı 4 shi koxulup jəmi 11 shi boldı, bular 10-ayning 10-küni bizning Tashəndiki zhendiyimizə xiddətlik hujum baxlıdı, lekin koxunimizning zhendisini zadi buzalmıdı. Liao Yaoxiang bingtuəni (guomindangning 9-bingtuəni)ning 11 shisi, yənə 3 atlıq əskərlər lüsü Shenyangdin Jinzhouqa nahayiti tez yardəmgə keliwatkinida, Heyshən wə Dahuşənnin xərkiv ximalidiki jaylarda biz tərəptin tosulup zərbə yidi. 10-ayning 14-küni koxunimiz Jinzhouqa hujum kozəqap, 31 saat xiddətlik jəng kilip, xu yərdiki düxmənni tamamən yokattı, düxmənning Dongbey "basmiqiları yokitix zongsilingbusi"ning fuzongsilingi Fən Hənjie, 6-bingtuən silingi Lu Jünqüənlərni kol astidiki 100 mingdin artuk adımı bilən əsir alıdı. Jinzhouning azat kiliñixi Changchundiki düxmənning bir kismını kozəqılang kətipir biz tərəpkə etüxkə, ələqanlırını tamamən təslim boluxka məjbur əldi. Bu qədə Dongbeydiki guomindang koxunlirining tamamən yokılıx təkdirli bəlgilinip bolğan idi. Lekin Jiang Jieshi yənə Jinzhouni tartiwəlip, guənney bilən guənwəyning alakə yolini eqix ham hiyalıda bolup, Liao Yaoxiang bingtuənigə dawamlıq Jinzhouqa karap ilgiriləxni kattık buyrudi. Dongbey həlk jiefang-jüni Jinzhouni alqandın keyin, dərhal xərkiv ximal tərəpkə kəytip, Liao Yaoxiang bingtuənini ximalda Heyshəndin, jənupta Dahuşəndin bolup ikki kanattın körxiwaldı; 10-ayning 26-küni Liao Yaoxiang bingtuənini Heyshən, Dahuşən wə Xinmin rayonlırında muhasirigə elip, ikki kün bir tün xiddətlik jəng kiliç arğısında tamamən yokattı, düxmən bingtuənining silingi Liao Yaoxiang, jünzhangi Li Tao, Bəy Fengwu, Zheng Tingjilərni kol astidiki 100 mingdin artuk adımı bilən əsir alıdı. Armiyimiz dü-

mənni qəlibə bilən xiddətlik koqlap, 11-ayning 2-küni Shenyang wə Yingkouni azat kıldı, düxmənning yənə 149 mingdin artuk adimini yokattı. Xuning bilən Dongbeyning pütün zimini azat kilindi. Pütün zhənyidə düxmənning jəmi 470 mingdin artuk adimi yokitildi.

② Muxu tomdiki «Əhwal toqrisida tongbao»ning ⑥ izahıqa karalsun.

③ 1948-yil 11-ayning 1-küni Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyi Zhonggong zhongyang zhengzhijüsü sintəbir yiçinining karariqa asasən, burunki qong zhənlüelik rayonlardiki budüylərni dala urux budüyləri, yərlik budüylər wə partizan budüyliridin ibarət 3 hilə ayridi. Dala urux budüylərini yezhənjün kılıp tüzdi. Yezhənjünning karimiqida bingtuən, bingtuənnin karimiqida jün (yəni burunki zongdүy), jünning karimiqida shi, shining karimiqida tuən boldi. Yezhənjünlər əzliri orunlaxkan rayonlar boyiqə Zhongguo həlk jiefangjüni Xibey yezhənjüni, Zhongyüən yezhənjüni, Huadong yezhənjüni, Dongbey yezhənjüni, Huabey yezhənjüni dəp ataldi. Yezhənjünlərgə karaxlıq bingtuən, jün, shilarning sani qong zhənlüelik rayonlarning konkirit əhvalıqa karap bəlgiləndi. Keyin, Xibey yezhənjüni 1-yezhənjün dəp ataldi, uningə 2 bingtuən karidi; Zhongyüən yezhənjüni 2-yezhənjün dəp ataldi, uningə 3 bingtuən karidi; Huadong yezhənjüni 3-yezhənjün dəp ataldi, uningə 4 bingtuən karidi; Dongbey yezhənjüni 4-yezhənjün dəp ataldi, uningə 4 bingtuən karidi. Huabey yezhənjünin 3 bingtuəni Zhongguo həlk jiefangjüni zongbusiqa biwastə karidi.

# DANGWEY TÜZÜMINI MUKƏM-MƏLLƏXTÜRÜX TOOİRİSİDA\*

(1948- yil 9- ayning 20- künü)

Dangwey tüzümi—partiyining kolliktip rəhbərlikni kapalətləndüridiqan, xəhsning həmmə ixni əz aldiqə tartiwelixinin aldini aldiqan möhim tüzümi. Yekində məlum boluxiqə, bəzi (Əlwəttə, həmmisi əməs) rəhbiriyy organlarda həmmə ixni xəhs əz aldiqə tartiwelix wə möhim məsililərni xəhs həl kilix aditi heli əwj aloqan. Möhim məsililərning həl kilinixi dangwey məjlisi təripidin əməs, xəhs təripidin bəlgilinip, dangwey weyyüənligi қuruk nam-dinla ibarət bolup kaloqan. Weyyüənlər otturisida pikir ihtilaplrimu həl kilinmioqan, bəlki bu ihtilaplarning uzak muddətkiqə həl kilinmay keliwerixigə yol koyulqan. Dangwey weyyüənliri otturisida mahiyəttiki birlik əməs, pəkət xəkildiki birlikla bolqan. Bundak əhwal əzgərtılıxi xərt. Buningdin keyin, Zhongyangjülərdin diweylarqıqə, aldinki səp weyyüənhuylırıdin lüweylarqıqə xuningdək jünqüler (jünfənhuy yaki rəhbərlik guruppilar),

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning kararı.

həkumət organliridiki dangzu, həlk təxkilatlıridiki dangzu, tongxünshe wə gezithanilardiki dangzular-ning həmmisidə mukəmməl dangwey məjlisi tütümi ornitip, həmmə mohim məsililərni (Əlwəttə, mohim bolmioğan uxak məsililər yaki məjlistə muzakirə kılınip həl bolqan, pəkət ijra kiliñixila қaloğan məsililərni əməs) weyyüənhuy məjlisinə muzakiri-sigə կoyup, məjliskə katnaxkan weyyüənlərning toluk pikir berixi bilən enik karar qikirip, andin ayrim-ayrim ijra kiliç lazim. Diwey, lüweydin təwən dangweylarmu xundak kiliç kerək. Yukuri dərijilik rəhbiri organlarning buliri (məsilən, təx-wikat busi, təxkilat busi), weyyüənhuyları (məsilən, ixqilar hizmiti weyyüənhuyi, ayallar hizmiti wey-yüənhuyi, yaxlar hizmiti weyyüənhuyi), məktəpliri (məsilən, partiyə məktəpliri), bəlümləri (məsilən, tətkikat bəlümləri)dimu rəhbərlərning kolliktip məjlisi boluxi kerək. Əlwəttə, hizmətkə dəhli yət-küzüxtin saklinix üçün, hər ketimki məjlis waktining bək uzak bolup kətməsligigə, məjlis sanining tolimu kəp bolup kətməsligigə, uxak-qüxxək məsililər muzakirisigə qəküp kətməslikkə dikkət kiliç lazim. Məjlis kararining xəkilgə aylinip kelixidin yaki karar qikiralmaslıktın saklinix üçün, murəkkəp wə pikir ihtilapları bolqan mohim məsililər üstidə məjlistin awal xəhsler bilən məslihətlixip, wey-yüənlərni idiyə təyyarlioqla igə kiliç lazim. Wey-yüənhuy məjlisi yənə changweyhuy məjlisi wə

omumyioqin dəp 2 hiloja ayrılıxi kerək, bularnı arilaxturup koyuxka bolmaydu. Buningdin baxka, yənə xuningoqa dikkət kiliç lazimki, kolliktip rəhbərlik kiliç bilən xəhs məs'ul boluxning birigə ekip, birini taxlap koyuxka bolmaydu. Urux waktida həm wəziyət tələp kılqanda, armiyidə baxlıklarning xu zamatla tədbir kərük hökuki bolidu.

# ZHONGGONG ZHONGYANGNING SINTƏBIR YİQINI TOOİRISIDIKI UKTURUXI\*

(1948- yil 10- ayning 10- kуни)

1. 1948-yil 9-ayda zhongyang bir ketim zhengzhijü yiqlini qakirdi, bu yiqlinoqa zhengzhijü weyyüenliridin 7 kixi, zhongyang weyyüen wə houbu zhongyang weyyüenlerdin 14 kixi, mohim hadimlardin 10 kixi katnaxti, bularning iqidə Huabey, Huadong, Zhongyüen, Xibeydiki partiyə təxkilatlıri wə armiyidə hizmət kiliwatkan asasiy məs'ul yoldaxlar bar. Bu—Yaponiyə təslim bolqandin keyin, katnaxkuqlar əng kəp bolqan zhongyang

---

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkən ukturuxi. 1948- yil sintəbir yiqlini Hebey əlkisi Pingshən nahiyisining Xibəypo kəntidə etküzülgən. Bu—Yaponiyə təslim bolqandin keyin, katnaxkuqlar əng kəp bolqan zhongyang yiqlini, buningdin ilgiri, zhongyang weyyüenlərning mutlək kəp-qılığı hərkəysi azat rayonlarqa tarkılıp, jiddi azatlıq urux bilən xuqulliniwatkanlılığı wə katnax ixlili intayın kiyin bolqanlılığı səwiwidin bundak zor yiqlin etküzük mümkün əməs idi.

yioqini. Bu yioqin ətkən məzgilning hizmətlirini təkxürdi, keyinkı məzgilning wəzipilirini bəlgildi.

2. 1945-yil 4-ayda ətküzungən partiyining məmlikətlik 7-kurultiyidin keyin, zhongyang weyyüənhuy wə pütün partiyidiki rəhbiriyy tayanqlar Yapon baskunqılırioqa karxi urux dəwridikigə karioqanda tehimu obdan ittipak laxkanlıqını kərsətti. Bundak ittipaklık arkısında, partiyimiz Yaponiya təslim bolqandan keyinkı top-toqra 3 yil iqidə həlkarada wə məmlikət iqidə yüzbərgən nuroqun möhim wəkələrgə jawap berəldi, xuningdək bu wəkələr dawamida Zhongguo inkilawini zor bir kədəm ilgiri sürdi, Amerika jahan'girligining kəng Zhongguo həlkə arasıdiki siyasi təsirini yimirip taxlidi, guomindangning yənə bir ketimlik asiliqi<sup>①</sup> oqa karxi turdi, uning hərbi hujumini qekindürüp, həlk jiefangjünini mudapiədin hujumoqa ətküzdi.

1946-yil 7-aydin 1948-yil 6-ayçıqə bolqan 2 yillik urux dawamida həlk jiefangjüni düxmənning 2 milyon 640 ming adimini yokattı, buning iqidə əsir elinəqini 1 milyon 630 ming. Bu 2 yil iqidə elinəqan asasılıqə qənimət 900 ming oqa yekin miltik, 64 mingdin oxuk eqir wə yenik jiguənqiang, 8 mingdin oxuk kiqik zəmbirək, 5 mingdin oxuk piyadə əskər zəmbirigi, 1 ming 100 din oxuk eqir taq zəmbirigi wə eqir dala zəmbirigidin ibarət boldi. Həlk jiefangjüni 2 yil iqidə 1 milyon 200 nəqqə ming adəmdin 2 milyon 800 ming adəmgə

kəpəydi. Buning iqidə, muntizim armiyə 118 lüdin 176 lüğə kəpəydi, muntizim armiyining adəm sani 610 mingdin 1 milyon 490 mingoşa kəpəydi. Azat rayonlarning hazırlığı yər məydani 2 milyon 350 ming pingfang kilometir bolup, pütün məmlikəttiki 9 milyon 597 ming pingfang kilometir yər məydanining 24.5 pirsəntini təxkil kıldı; hazırlı ahalisi 168 milyon bolup, pütün məmlikəttiki 475 milyon ahalining 35.3 pirsəntini təxkil kıldı; hazırlı nahiyyə xəhəridin yukuri qong, ottura wə kiqik xəhərliri 586 bolup, pütün məmlikəttiki 2 ming 9 xəhərning 29 pirsəntini təxkil kıldı.

Partiyimiz dihanlarqa kət'i rəhbərlik kılıp, yər tüzümi islahatini əməlgə axuroqanlıqtın, hazırlı təhminən 100 milyon ahalə yaxaydiqan rayonlarda yər məsilisi üzül-kesil həl kılındı, pomixxiklər sinipining wə koniqə bay dihanlarning yərliri yeza həlkioqə, aldi bilən kəmbəqəl dihan wə yallanma dihanlarqa omumən teng təksim kılıp berildi.

Partiyimizning əzalırı 1945-yil 5-aydiki 1 milyon 210 mingdin hazırlı 3 milyonşa kəpəydi (Partiyimizning əzalırı 1927-yili guomindang asılık əlixtin ilgiri 50 ming idi, 1927-yili guomindang asılık əliqəndin keyin, təhminən 10 mingoşa qüxüp kaldi, 1934-yili yər inkilawi onguxluk əkanat yay-qanlıqtın, 300 mingoşa yətkən idi, 1937-yili jənuptiki inkilap məəqlup bolğan<sup>②</sup>liktin, təhminən 40 mingoşa qüxüp kaldi, 1945-yili Yapon baskunqılı-

rioja karxi urux onguxluk kanat yayqanliktin, 1 milyon 210 mingqa kəpəydi, hazır Jiang Jieshiqa karxi urux wə yər inkilawi onguxluk kanat yayqanliktin, yənə 3 milyonoqa kəpəydi). Partiyimiz keyinki bir yil iqide, bir tərəptin, partiyə iqide məlum dərijidə saklanan tərkip sap bolmaslik (pomixxik. bay dihan unsurlarning kiriwalqanlıqı), idiyə sap bolmaslik (pomixxik. bay dihanlar idiyisining bolqanlıqı) wə istil sap bolmaslik (guenliaozhuyilik wə buyrukqılıkning bolqanlıqı)tin ibarət naqar hadisilərni asasən tügətti wə dawamlik tügitiwatidu; yənə bir tərəptin, dihanlar ammisi kəng kələmdə hərkətləndürülüp elip beriloqan yər məsilisini həl əlibi kürixi munasiwiti bilən yüzbərgən ottura dihanlar mənpəetigə kismən əmma heli tegip koyux, bəzi hususi soda-sanaətlərni buzuwetix xuningdək bəzi jaylarda əksil'inkilapqılarnı basturuxka dair bəzibir siyasətlərning qekidin qikip ketixkə ohxax "sol"qıl hatalıqları tügətti wə dawamlik tügitiwatidu. Ətkən 3 yillik bolupmu keyinki bir yillik uluk, xiddətlik inkilawiy kürəxlər arkısında wə partiyining əz hatalıqını əstayıdıl tüzitixi arkısında pütün partiyining siyasi jəhəttin pixip yetilix dərijisi tehimu əsti.

Partiyimizning guomindang rayonlidiki hizmiti nahayiti zor muwəppəkiyətlərgə erixti, bu xuningda ipadiliniduki, qong xəhərlərdə kəng ixqilar, okuqular, okutkuqular, jiaoshoular, mədiniyət ərbaplari,

xəhər ahalisi wə milli kapitalistlarning partiyimiz tərəptə turuxi koloqa kəltürüldi, barlik demokratik partiyə-guruhlarning, həlk təxkilatlirining partiyimiz tərəptə turuxi koloqa kəltürüldi, guomindangning zulmiqə karxi turuldi, xundak kilip, guomindang pütünləy yitim kəlduruldi. Jənuptiki birkanqə qong rayon (Fujian-Guangdong-Jiangxi qegra rayoni, Hunan-Guangdong-Jiangxi qegra rayoni, Guangdong-Guangxi qegra rayoni, Guangxi-Yunnan qogra rayoni, Yunnanın jənubiy kismi, Ənhuy-Zhejiang-Jiangxi qogra rayoni wə Zhejiangning xərkiv həm jənubiy kismi)da partizan uruxi genjüdiliri kuruldi, xuning bilən bu rayonlardiki partizan budüyliri rawajlinip, 30 ming kixidin axtı.

2 yil iqidə bolupmu keyinki bir yil iqidə, həlk jiefangjünidə tərtiplik, rəhbərliyi bolqan, pütün jəngqilər wə zihuyyünlər birlikdə katnaxşan demokratiyə hərkəti yoloq koyulup, əz əzini tənkit ənat yaydurulup, armiyidiki guənliaozhuyılık tügitildi wə dawamlık tügitiliwatıdu, 1927-yildın 1932-yılqıqə bolqan məzgildə koxunlarda əməlgə koyulup ünümlük bolqan əmma keyin əməldin kəldurulqan hər dərijilik dangwey tüzümi wə liəndüylərdiki jəngqilər weyyüənhuyi tüzümi əsligə kəltürüldi, xundak kilip, koxunlardiki zihuyyünlər wə jəngqilərning siyasi aktipliqi həm anglikliqi zor dərijidə əstürüldi, jənggiwarlıqi həm intizam-qanlıqi zor dərijidə küqəytildi, guomindang armi-

yisidin əsir qüxkən təhminən 800 ming əskər eriti-  
lip, azat jəngqilər<sup>③</sup>gə aylanduruldi, ular miltiqini  
guomindangoja karatti. 2 yil iqidə azat rayonlardın  
yərgə igə bolğan 1 milyon 600 mingqə dihan sə-  
pərvər kilinip, həlk jiefangjünigə katnaxturuldi.

Biz hazır heli nuroqun təmüryol, kan wə sanaət-  
kə igə bolup қalduk, partiyimiz sanaətni baxķurux-  
ni wə tijarət қılıxni kəng kələmdə üginiwatidu. 2  
yil iqidə bizning hərbi sanaitimiz heli zor dərijidə  
əsti. Əmma u tehi urux ehtiyajioja jawap berəligü-  
dək dərijidə əməs. Bizdə bəzi möhim ham əxya wə  
maxinilar kəm, biz asasiy jəhəttin tehi polat taw-  
liyalmayımız.

Biz Huabeyning 44 milyon ahaligə igə rayoni-  
da, birlikkə kəlgən, partiyə bilən partiyə sirtidiki  
demokratik zatlar həmkarlaxkan həlk həkuməti  
kurduk, xuningdək aldinkı səpkə yardəm berixkə  
paydilik bolsun üçün, bu həkumətning Huabey,  
Huadong (43 milyon ahaligə igə) wə Xibey (7 mil-  
yon ahaligə igə) rayonlirining iqtisadiy, maliyə,  
soda, pul muamile, katnax ixliriqa wə hərbi sana-  
itigə bolğan rəhbərlikni wə ularni baxķurux hiz-  
mətlirini birlikkə kəltürüxini karar kıldıq, xundakla  
yekin kəlgüsidi Dongbey wə Zhongyüən rayonliri-  
dimu yükurida eytiloqan hizmətlərni birlikkə kəltür-  
məkqimiz.

3. Zhongyang yiqini, etkən 2 yillik urux mu-  
wəppəkiyətlirigə wə düxmən bilən bizning otturi-

mizdiki omumi wəziyətkə asasən, 5 milyon kixilik həlk jiefangjüni kurup, təhminən 5 yilqə wakit iqidə (1946-yil 7-aydin baxlap hesaplıqanda), düxmənning muntizim armiyisidin jəmi 500 qə lü (shi) ni (yiliqa ottura hesap bilən 100 qə lüni) yokitip, düxmənning muntizim armiyisi, qəyri muntizim armiyisi wə alahidə budüyliridin jəmi 7 milyon 500 mingqə adimini (yiliqa ottura hesap bilən 1 milyon 500 mingqə adimini) yokitip, guomindangning əksiyətqil həkümranlıqını tüptin aqdurup taxlaxka toluk imkaniyət bar, dəp hesaplidi.

Guomindangning hərbi küqi 1946-yil 7-ayda 4 milyon 300 ming adəm idi, 2 yilda, 3 milyon 90 ming adimi yokitildi wə keqip kətti, u 2 milyon 440 ming adəm toluklidi, hazır uning 3 milyon 650 ming adimi bar. Məlqərlıxiımızqə, buningdin keyinki 3 yil iqidə 3 milyon adəm tolukliyalixi, yokitili diqan wə қaqidioqanlıri təhminən 4 milyon 500 ming adəmgə yetixi mümkün. Xundak kılıp, 5 yil urux kılıx nətijisidə guomindangning hərbi küqidin 2 milyonqila adəm kəlexi mümkün. Bizning armiyimizdə hazır 2 milyon 800 ming adəm bar, buningdin keyinki 3 yil iqidə armiyimizgə əsirlərdin 1 milyon 700 ming adəm (əsirlər omumi sanining 60 pirsənti boyiqə hesaplıqanda) kobul kilmakqımız, dihanlardın 2 milyon adəmni armiyigə katnixixka səpərwər kilmakqımız, qikimni qikiriwətkəndə, 5 yil urux kılıx nətijisidə armiyimizning adəm sani

5 milyonqa yekinlixip kelixi mümkün. Əgər 5 yillik uruxning nətijsisi muxundak bolup qıksa, guomin-dangning əksiyətqıl həkümranlıqını tüptin aqdurup taxliduk, dəp eytalaymız.

Bu wəzipini orunlax üçün düxmənning muntizim armiyisidin yilioqa 100 qə lü (shi)ni, 5 yilda jəmi 500 qə lü (shi)ni yokitiximiz lazım. Bu – barlik məsilini həl kılıdiqan aqkuq. Düxmənning muntizim armiyisidin yokatkinimiz, lügə sundurup hesaplı-qanda, birinqi yilda 97 lü (shi), ikkinqi yilda 94 lü (shi) boldi, muxu əhwaloja қarioqanda, bu nixan-qə ya tküzük bəlkı uningdin axuruwetix mümkün. Guomindangning hazırkı 3 milyon 650 ming kixilik omumi hərbi küqining 70 pirsənti birinqi səptə (Changjiang dəryası wə Bashən təq tizmiliridiki sepining ximali, Lənzhou xəhri wə Helənshən təq tizmiliridiki sepining xərkə, Chengde wə Chang-chun xəhərliridiki sepining jənubi), arka səptikisi (Changjiang dəryası wə Bashən təq tizmiliridiki sepining jənubini, Lənzhou xəhri wə Helənshən təq tizmiliridiki sepining qərbini əz iqigə alidu) aran 30 pirsəntqə kelidu. Guomindangning hazırkı pütün muntizim armiyisi 285 lü, 1 milyon 980 ming adəm, buningdin birinqi səptikisi 249 lü, 1 milyon 742 ming adəm (ximaliy səptə 99 lü, 694 ming adəm, jənubiy səptə 150 lü, 1 milyon 48 ming adəm), arka səptikisi aran 36 lü, 238 ming adəm, yənə kelip bularning kəp kismi yengi kurulqan budüy-

lər, jənggiwarlıqı kəm. Xuning üçün zhongyang üqinqi yilda həlk jiefangjünining pütün kismining yənilə Changjiangning ximalida, Huabey wə Dongbeyda urux kilişini karar kıldı. Düxmənni yokitix wəzipisini ijra kiliş üçün, azat rayonlardın həlkni armiyigə katnixixka pilanlık halda wə ehtiyatqanlıq bilən səpərwər kiloqandan taxkiri, əsirlərin kəpləp paydilinix kerək.

4. Partiyimiz wə armiyimiz ilgiri uzak muddətliqə düxmən təripidin bəlüwetilgən, partizan uruxi boluwatkan xaraitta wə yeza xaraitida turoqanlıktı, biz jaylardiki partiyə rəhbiriyy organliri wə hərbi rəhbiriyy organlarning nahayiti zor dərijidə əzini ezi idarə kiliş həkukiqa igə boluxioqa yol koyqan iduk, bu əhwal arkisida, jaylardiki partiyə təxkilatlari wə əxunlar əzlirining təxəbbuskarlıqı wə aktipliqini jarı kilip, uzak muddətlik eçir kiyinqılıklardin etti, əmma xuning bilən billə, bəzibir intizamsızlıq wə həkümətsizlik, məhəlliwazlıq wə partizanqılıkmu pəyda bolup, inkilawiy ixlaroqa ziyan yətküzdi. Həzirki wəziyət partiyimizdin bundak intizamsızlıq wə həkümətsizlikni, məhəlliwazlıq wə partizanqılıkni əng zor tirixqanlıq bilən tügitip, mərkəzləxtürük mümkün wə zərür bolğan barlıq hokukni zhongyangning wə zhongyangning wakalət organlirining koliqa mərkəzləxtürüp, uruxni partizan uruxi xəklidin muntizim urux xəkligə etküzüxni tələp kildi. Ətkən 2 yil iqidə armiyining

wə urux kiliixning muntizimliqi bir kədər əsti, lekin tehi yetərlik əməs, üqinqi yilda yənimə zor dərijidə əstürük lazim. Bu məksət üçün, imkaniyətning beriqə təmüryol, taxyol, parahot қatarlik zamaniwi қatnax wastilirini rimont kilip wə igəlləp, xəhər wə sanaətni baxkurus hizmətlirini küqəytip, partiyə hizmitining eçirlik mərkizini pəydin-pəy yezidin xəhərgə yətkəx lazim.

5. Məmlikət boyiqə hakimiyətni tartiwelix wəzipisi partiyimizdin hərbi, siyasi, iktisadiy ixlarnı, partiyə ixliri wə mədiniyət, maarip hizmətlirini baxkuralaydiqan kəpligən kadirlarını tez wə pilanlıq tərbiyiləxni tələp kildi. Uruxning üqinqi yılıda 30 mingdin 40 mingqiqə təwən. ottura wə yüksək dərijilik kadir təyyarlax, xuning bilən ularnı uruxning tətinqi yili қoxunlar ilgiriligən qəoşda қoxunlar bilən billə ilgiriliyələydiqan. təhminən 50 milyondan 100 milyonqıqə ahaligə igə yengidin bərpa kılınoğan azat rayonları tərtiplik baxkuralaydiqan kiliix lazim. Zhongguoning yeri nahayiti kəng, ahalisi nahayiti kəp, inkilawiy uruxning tərəkkiyati nahayiti tez, əmma kadir yətküzüp beriximiz tolimu yetərsiz boluwatidu, bu—nahayiti zor kiyinqilik. Üqinqi yili kadir təyyarlaxta, ularning kəpini kona azat rayonlarqa tayinip təyyarlaxka toqra kəlsimu, lekin xuning bilən billə, guomindang hökümranlıqidiki qong xəhərlərdin kobul kiliixkimu əhmiyyət berix lazim. Guomindang rayonliridiki qong xəhər-

lərdə bizning hizmitimizgə katnixalaydiqan kəpligən ixqi wə ziyalilar bar, ularning bilim səwiysi kona azat rayonlardiki ixqi, dihanlarning bilim səwiysisigə karioqanda omumən yukürirak. Guomindangning iktisadiy, maliyə, mədiniyət wə maarip organliridiki əksiyətqilərdin baxka hadımlardin kəpləp paydiliniximiz kerək. Azat rayonlarning məktəp maaripi əsligə kəltürülüxi wə rawajlanduruluxi lazim.

6. Siyasi məslihət kengixi yioqini qakirix xoari<sup>④</sup> guomindang rayonliridiki barlıq demokratik partiyə-guruqlarnı, həlk təxkilatlarını wə partiyə-guruhsız demokratik zatlarnı partiyimiz ətrapiqə uyuxturdı. 1949-yili Zhongguodiki barlıq demokratik partiyə-guruqlar, həlk təxkilatları wə partiyə-guruhsız demokratik zatlarning wəkilləri bilən yioqın ekip, Zhonghua həlk jumhuriyitining wakitlik mərkiziy həkümətinini kurux üçün, hazır biz guomindang rayonliridiki ənə xu partiyə-guruqlarqa wə həlk təxkilatlıriqə wəkillik kılıdiqan kixilərni azat rayonqa kelixkə uyuxturuwatımız.

7. Azat rayonlarning sanaət ixləpqikirixi wə yeza igilik ixləpqikirixini əsligə kəltürüx wə rawajlandurux uruxka yardəm berix wə guomindang əksiyətqilirini yengixning möhim halkisi. Zhongyang yioqini mundak hesaplaydu: Bir tərəptin, həlk jiefangjünining oqəlibilik hujumını guomindang rayonliriqə kengəytip, uruxka zərür bolqan adəm

küqi wə maddi küqlerni guomindang tərəptin wə guomindang rayonliridin kəpləp elix lazımlı; yənə bir tərəptin, kona azat rayonlarning sanaət ixləpqikirixi wə yeza igilik ixləpqikirixini barlıq tirix-qanlıklar bilən əsligə kəltürüp wə rawajlandurup, hazırkı səwiyisidin məlum dərijidə axurux kerək. Muxu ikki tərəptiki wəzipə orunlanqandila, guomin-dangning əksiyətqil həkümranlıqını aqdurup tax-laxka kapalət berix mümkün, undak kiłmioğanda mümkün əməs.

Bu ikki tərəptiki wəzipini ijra kılıxta bizdə nuroqun kiyinqilik bar. Bizning qong қoxunimiz guomindang rayonlirioqa kirip, arka sepi bolmioğan yaki yerim arka sepi bolqan jənglərni kılqanda, hərbi təminatning həmmisini yaki kəp kismini xu jaylarning eziđə həl kılıxi kerək. Sanaət ixləpqikirixi wə yeza igilik ixləpqikirixini əsligə kəltürük wə rawajlandurux üçün, yahxirak təxkiliy hizmətning boluxi, azat rayonlarning iqki bazirioqa obdan rəhbərlik kılınixi wə taxki sodioqa obdan nazarət kılınixi, bəzi maxina wə ham əxya yetixməslik məsilisining, aldi bilən, katnax-tiransiport məsilisining wə temüryol, taxyol, dərya yollırını rimont kılıx məsilisining həl kılınixi zərür. Hazır azat rayon-larning iktisadiy wə maliyə əhwalıda zor kiyinqiliklər məwjuṭ, bizning kiyinqilioğımız guomindangning kiyinqilioqioqa karioğanda jik kiqik bolsimu, lekin kiyinqilik həkikətən bar. Bular, asasən,

maddi əxyalar wə əskərlərning urux ehtiyajını təminləxkə yetixməywatkənliqidin, կəqəz pulning pahallixixi heli eçir dərijigə yetip kalqanliqidin ibarət, halbuki, təxkiliy hizmətlirimizning bolupmu maliyə-iqtisat jəhəttiki təxkiliy hizmətlirimizning yetərlik bolmiojanlıqı muxu kiyinqiliklarnı pəyda kiloqan səwəplərning biri. Biz bu kiyinqiliklarnı yənggili bolidiojanlıqıja ixinimiz, bəlki bu kiyinqiliklarnı yengiximiz lazim. Kiyinqiliklarnı yengix kürigidə israpqılıkka karxi turux, iqtisat kilixnı kattik yoloq koyux lazim: aldinki səptə, qənimət elinoqan nərsilərni omumning ihtiyarıqə tapxuruxka, əzinin janlık küqlirini ayaxka, koral-yaraklarnı ayaxka, ok-dorilarnı tejəxkə, əsirlərni muhapizət kiliixa dikkət kili; arkə səptə, dələt organlirininq qıkımını azaytix, adəm wə at-ulak küqlirini jiddi ehtiyajlıq bolmioqan ixlarqa səpərwər kilixnı azaytix, məjlis waktini kışkartix, dihanqılık pəsillirigə dikkət kili, dihanqılık waktini koldin berip koymaslik, sanaətning ixləpqikirix hirajitini tejəx, əmgək ünümdarlıqını axurux, pütün partiyini sanaət ixləpqikirixi wə yeza igilik ixləpqikirixini baxkuruqxni wə tijarət kilixnı üginixkə səpərwər kili, azat rayonlarning igiligini imkaniyətning beriqə muwapik uyuxturux, bazar jəhəttiki karqulukni tügitix həmdə barlık hayankəxlər, bazarnı qanggilioqə eliwaloquqlar üstidin zərür kürəxlərni elip berix kerək. Ixqa muxulardın tutux kiloqandıla,

aldımızdiki kiyinqiliklarnı qoşum yengələyimiz.

8. Kadirlarning nəziriyə səwiyisini əstürüx, partiyə iqidiki demokratik turmuxni kengəytix yüksərda eytiloqan wəzipilərni orun laxning möhim halkısı bolup қaldi. Zhongyang yioqını partiyə iqidiki demokratik turmuxni kengəytix həkkidə məhsus karar makullidi<sup>⑤</sup>. Kadirlarning nəziriyə səwiyisini əstürüxkə dair məsilinimu muzakirə kıldı wə yioqınqa katnaxkan yoldaxlarning diqqət-etiwarını қozqođı.

9. Məmlikətlik 6-ketimlik əmgək yioqını utukluk etküzüldi wə Zhonghua məmlikətlik bax ixqilar uyuxmisi<sup>⑥</sup> kuruldu. Kelər yilning 1-yerimida, məmlikətlik ayallar kurultiyi qəkirilip, məmlikətlik demokratik ayallar birləxmisi<sup>⑦</sup> kuruldu; məmlikətlik yaxlar kurultiyi qəkirilip, məmlikətlik yaxlar birləxmisi<sup>⑧</sup> kuruldu; xuningdək yengi demokratik yaxlar ittipakı<sup>⑨</sup> kuruldu.

### Izahlar

① Guomindangning birinqi ketimlik asilioqi 1927-yili bolqan idi. Bu yerdə eytiloqan "yənə bir ketimlik asilioqi" Yapon bas-kunqılıriqa қarxi urux ayaqlaxkandan keyin guomindangning omumyülük əksil'inkilawiy iqki urux қozqoqanlıqını kərsitudu.

② Jənuptiki inkilap məəqlup boldı, digəndə partiyidə Wang Ming wəkillik kılqan üçinqi ketimlik "sol"qıl luxiən səwiwidin, 1934-yili kızıl armiyining bəxinqi ketimlik "korxap yokitix"ka қarxi uruxining məəqlup bolqanlıqı wə kızıl armiyining asasıy kūqining jənuptiki inkilawiy genjüdilərdin qekinip qıkkanlıqı

kəzədə tutulidu.

③ Bu həlk jiefangjüni təripidin əsir elinqan, guomindangning əksiyətqi қoxunliridin azat kiliqan, tərbiyidin etkən, armiyimizgə katnaxkan guomindang aşkərlirini kərsitudu.

④ Siyasi məslihət kengixi yiçini qakirix xoarını yoldax Mao Zedong otturiqa қoypaqan idi. Zhonggong zhongyangning 1948-yil 5-ayning 1-küni elan kılıqan «Birinqi may» əmgəkqilər bayri-mini hatirilex xoarlari» iqidə, yoldax Mao Zedongning təkliwigə binaən, «Demokratik partiyə-guruqlar, həlk təxkilatlari, jəmiyyət metiwerliri tezlikdə siyasi məslihət kengixi yiçini etküzüp, həlk қurultiyi qakirixni, demokratik birləxmə həkumət kuruxni muza-kirə kileyli wə əməlgə axuraylı» digən xoar otturiqa қoyuldu. Bu xoar dərhal guomindang həkümranlıq kılıp turqan rayonlardiki demokratik partiyə-guruqlar, həlk təxkilatlari wə partiyə-guruhsız demokratik zatlarning kizojin awaz қoxuxioqa igə boldi. Siyasi məslihət kengixi keyin yengi siyasi məslihət kengixi dəp ataldi, keyin yənə Zhongguo həlk siyasi məslihət kengixi dəp eżgərtildi, muxu tomdiki «Yengi siyasi məslihət kengixigə təyyarlık körük weyyüənhuyining yiçinida sezlən'gən nutuk»ning ① izahıqa қaralsun.

⑤ Bu «Zhonggong zhongyangning partiyining hər dərijilik қurultaylari həm wəkillər yiçinlirini qakirix toqrisidiki қararı»ni kərsitudu. Bu қararda partiyə iqidə normal demokratik turmuxni kengəytix wə bərpa kılıx məsilisi toqrisida təwəndikilər bəlgilən'gən: Hər dərijilik dangweylar partiyə nizamnamisigə binaən partiyining hər dərijilik қurultaylari həm wəkillər yiçinlirini kərəllik qakirip turuxi kerək. Bundak қurultay wə yiçinlarqa partiyə nizamnamasında bəlgilən'gən barlıq hüquqlar berilixi lazim, dəhli-təruz kılıxka yol қoyulmaydu. Yiçinni toluk təyyarlık bilən eqix kerək. Partiya iqidə ohxax bolmıqan pikirlər üstidə bolqan talax-tartixlarnı waktida, həkiki rəwixtə yukuriqa məlum kılıp turux, uningdiki möhim talax-tartixlarnı zhongyangqimu məlum kılıx lazim. Buningdin baxka yənə, dangwey tütümünü mukəmməl-ləxtürük lazim, hər dərijilik dangweylar möhim məsililərni dang-weyning kolliktip muzakirə wə karar kılıxidin etküzük tütümünü

yolqa koyuxi, mohim məsililərni xəhslər bəlgiliməsligi kerək, emma kolliktip rəhbərlik kılıx bilən xəhs məs'ul boluxning birigə ekip, biridin keqixkə bolmaydu, dəp bəlgilən'gən.

⑥ Məmlikətlik 6-ketimlik əmgək yığını 1948-yıl 8-ayda Harbində etküzüldi. Bu yığında Zhongguo ixqilar sinipining birlikkə kəlgən məmlikətlik təxkilati—Zhonghua məmlikətlik bax ixqilar uyuxmisi əsligə kəltürüldi. Aldinkı 5 ketimlik məmlikətlik əmgək yığını 1922-yili, 1925-yili, 1926-yili, 1927-yili wə 1929-yili etküzülgən idi.

⑦ Məmlikətlik ayallar қurultiyining 1-yığını 1949-yıl 3-ayda Beypingda etküzüldi. Bu yığında məmlikət boyiqə ayallar ammiwi təxkilatlırinin rəhbərlik orgini—Zhonghua məmlikətlik demokratik ayallar birləxmisi қuruldu. U keyin Zhonghua məmlikətlik ayallar birləxmisi dəp ataldi.

⑧ Məmlikətlik yaxlar қurultiyining 1-yığını 1949-yıl 5-ayda Beypingda etküzüldi. Bu yığında Zhonghua məmlikətlik demokratik yaxlar bax birləxmisi қuruldu. U keyin Zhonghua məmlikətlik yaxlar birləxmisi dəp ataldi.

⑨ Yengi demokratik yaxlar ittipakı 1949-yıl 1-ayda Zhonggong zhongyangning қararı boyiqə қuruldu. Uning məmlikətlik 1-қurultiyi 1949-yıl 4-ayda Beypingda etküzüldi. Yaxlar ittipakining 1957-yıl 5-ayda etküzülgən 3-қurultiyida yengi demokratik yaxlar ittipakı digən nam kommunistik yaxlar ittipakı digən naməqə ezbərtildi.

# HUƏYHƏY ZHƏNYISINING URUX KİLIX FANGZHENI TOOİRİSIDA\*

(1948- yil 10- aynıng 11- künü)

Huəyhəy zhənyisi<sup>①</sup>ning orunlaxturuluxi tooirişida birnəqqə pikir koyduk, oylıxip kərərsilər:

1. Bu zhənyining birinqi baskuqtiki mərkiziy wəzipisi əskiriy küqni toplap, Huang Botaö bingtüənni yokitix, otturidin bəsüp etüp, Xin'ənzhən, Yünhe poyız istansisi, Caobaji, Yixiən, Zaozhuang, Lincheng, Hənzhuang, Shuyang, Peyxiən, Təncheng, Təy'erzhuang wə Linyi qatarlik jaylarnı elix. Bu məksətkə yetix üqün, 2 zongdüz bilən düxmənning 1 shisini yokitix qarısını kollinip, 6-7 zongdüz bilən düxmənning 25-, 63- wə 64-shilirini bəlüp turup

\* Bu – yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining Huadong yezhənjüni wə Zhongyüən yezhənjünigə, Huadongjü wə Zhongyüənjügə əwətkən diənbaosi. Huəyhəy zhənyisi Zhongguo həlk azatlıq uruxida həl ķılqıq əhmiyatkə igə bolqan əng qong 3 zhənyining biri. Bu zhənyini Huadong yezhənjüni, Zhongyüən yezhənjüni bilən Huadong, Zhongyüəniərdiki yərlik budüylər birlikdə elip bardı. Bu zhənyidə guomindang armiyisining jəmi 555 mingdin artuk adımı yokitledi. Yoldax Mao Zedong bu diənbaoda otturiqa koyqan zhənyi fangzheni toluk muwəppəkiyət kazandı,

yokitix kerək. 5-6 zongdüy bilən düxmənning yar-dəmgə keliwatkan koxunining aldini tosux wə ularqa zərbə berix lazim. 1-2 zongdüy bilən Lin-cheng wə Hənzhuang rayonliridiki Li Mi қoxunining 1 lüsini yokitix həmdə tirixip Lincheng wə Hənzhuangni elip, Xüzhouqə ximaldin təhlikə selip, Qiu Qingqüən bingtuəni wə Li Mi bingtuənini xərk tərəpkə pütün küqi bilən yardım berəlməydiqan kilip koyux kerək. 1 zongdüy bilən yərlik bing-tuənni Shəndongning qərbiy jənup kismiqə orun-laxturup, Xüzhou bilən Shangqiu arilioqıqa yandın hujum kilip, Qiu Qingqüən bingtuənining bir kismini tizginləp turux kerək (Sun Yüənliangning 3 shisi hə-zir xərk tərəpkə yürüx aldida turidu, Liu Bocheng, Chen Yi, Deng Xiaopinglarning Zhengzhou-Xüzhou katnax yollırıqə hujum kiliixni dərhal orunlax-turup, Sun Yüənliang bingtuənini tizginləp turuxini ümit kiliyim). 1-2 zongdüy bilən Suqiən-Suyning-Lingbi rayonida hərkətlinip, Li Mi bingtuənini

---

pəkət zhənyining tərəkkiyatila aldin kiliqan məlqərdikidin tehimu onguxluk boldi, xunga qəlibimu aldin kiliqan məlqərdikidin tehimu tez wə tehimu zor boldi. Muxu zhənyidin keyin guomindang əksiyətqi həkümətinining pay-təhti Nənjing həlk jiefangjünining biwastə təhlikisi astida kaldi. Huəyhəy zhənyisi 1949-yil 1-ayning 10-küni ayak-laxtı, 1-ayning 21-küni Jiang Jieshi əzinining "istipa" bər-gənligini jakalidi, Nənjing guomindang əksiyətqil həküm-ran guruhi xuningdin baxlap teri-perəng bolux halitigə qızxüp kaldi.

tizginləp turux kerək. Yukurkidek orunlaxtur-qanda yəni əskiriy küqimizning yerimidin kəprəgi bilən Qiu Qingqüən bingtuəni wə Li Mi bingtuənigə takabil turup, uni tizginləp turoqanda, uningoşa aldini tosup zərbə bərgəndə wə düxmənning bir kışmini yokatlaşanda, andin Huang Botao bingtuənining 3 shisini yokitix məksidigə yətkili bolidu. Bu orunlaxturux 9-aydiki Jinənni elix wə yardəmgə kəlgən düxmən'gə zərbə berix<sup>②</sup>ning orunlaxturulu-xioşa asasən ohxax, undak bolmioqanda, Huang Botao bingtuənining 3 shisini yokitix məksidigə yətkili bolmaydu. Birinci baskuqni zhənyi baxlinip 2-3 həptə iqidə ayaklaxturux üçün tirixix kerək.

2. İkkinçi baskuqta təhminən 5 zongdüy bilən Həyzhou-Xinpu-Liənyün'gang-Guənyün rayonidiki düxmənni yokitix wə bu xəhərlərni elix kerək. Məlqərlıxiımızqə, bu wakitta düxmənning Qingdaodiki 54- wə 32-shilirining dengiz arkılık Həyzhou-Xinpu-Liənyün'gang rayoniqa kəltürülüxi ehtimaloşa yekin<sup>③</sup>. Bular xu rayonda turuxluk burunki 1 shi bilən қoxulup jəmi 3 shi bolidu, xuning üçün 5 zongdüy bilən hujum kılıx, қalojan əskiriy küq (asasiy küq) bilən Qiu Qingqüən bingtuəni wə Li Mi bingtuənini iskənjigə elip turux kerək, bumu 9-aydiki Jinənni elix wə yardəmgə kəlgən düxmən-gə zərbə berixning orunlaxturuluxidiki pirinsipkə ohxax. Bu baskuqnimu 2-3 həptə iqidə tügitixni қoloja kəltürüx kerək.

3. Üqinqi baskuqta Huəyyin, Huəy'ən tərəptə jəng kiliixni təsəwwur kiliix mümkün. U qaođda düxmən əskiriy küqini 1 shiqə kəpəytidü (Əzgərtip təxkil kiliqan 8-shi Yəntəydin jənupka yətkiliwati), xunga buningdimu 5 zongdüyqə əskiriy küq bilən hujum kiliixka, kalqan asasiy küq bilən bolsa yardəmgə kəlgən düxmənlərgə zərbə berix wə ularni iskənjigə elixka təyyar turux kerək. Bu baskuq üçünmu təhminən 2-3 həptə ketidü.

Üq baskuqka təhminən 1 yerim aydin 2 ayqıqə wakit ketidü.

4. Huəyhəy zhənyisini 11- wə 12-ay iqidə tügitinglar. Kelər yil 1-ayda dəm aldurux-tərtipkə selix ixini elip beringlar. 3-aydin 7-ayqıqə, Liu Bocheng-Deng Xiaoping koxuni bilən birlikdə jəng kiliip, düxmənni Changjiangning neriki kiroqiqioqıqə sürüp berip, u yərdiki jüdiənlərdə mudapiəlinip turuxka məjbur kilinglar. Asasiy küqünglər küzdə Changjiangdin etüp jəng kilixi mümkün.

## Izaħlar

① Huəyhəy zhənyisi həlk jiefangjüni Xüzhouni mərkəz kiliip, xərkətə Həyzhoudin tartip qərptə Shangqiuqıqə, ximalda Lincheng (həzirki Xüecheng)din tartip jənupta Huəyhe dəryasıqıqə bolğan kəng rayonda elip barqan bir kətimlik həl kiliqə zhənyi. Bu rayonqa toplanqan guomindang köxunları Xüzhou "basmiqilarnı yokitix zongsilingbusi"ning silingguəni Liu Zhi, fusilingguəni Du Yüminglarning komandanlıqıdiki 4 bingtuən wə 3 tinqlandurux rayonidiki budüylər, keyin Huazhongdin yardəmgə kəlgən Huang

Wey bingtuəni bolup jəmi 5 bingtuən wə 3 tinqlandurux rayoni-diki budüylərdin ibarət idi. Bu zhonyigə həlk, jiefangjünidin Huadong yezhənjünining 16 zongdysi, Zhongyūən yezhənjünining 7 zongdysi bilən Huadong, Zhongyūən jünqülidiki wə Huabey jünqüsiga karaxlıq Hebey-Shəndong-Henən jünqüsidi ki yərlik kərallik küqlərdin bolup jəmi 600 mingdin artuk adəm katnaxtı. Zhənyi 1948-yil 11-ayning 6-küni baxlinip, 1949-yil 1-ayning 10-küni ayaqlaxtı, yəni 65 kün dawam kıldı, bu zhənyidə guomindangning hil budüyliridin 22 jün yəni 56 shi (Buning iqidə 4 yerim shi közənilang ketirip biz tərəpkə etti), jəmi 555 ming adimi tamamən yokitildi, buningdin baxka yənə Nənjing tərəptin yardımğa kelgən Liu Ruming bingtuəni, Li Yenniən bingtuəni qekindürüldi, xundak kılıp, Changjiangning ximalidiki Huadong, Zhongyūən rayonları asasən azat kılındı. Pütün Huayhəy zhənyisi 3 baskuqka beləndi. Birinqi baskuq 11-ayning 6-künidin 22-künigiqə dawam kıldı, buningda Huadong yezhənjüni Zhongyūən yezhənjünining maslixixi bilən Xuzhouning xərkidiki Xin'ənzhen-Niənzhuang rayonida Huang Botao bingtuənini körxiwelip yokattı, Huang Botaoni əltürdi, Long-Hay təmüryolining Niənzhuangning xərkidiki kışmining ikki təripini wə Tiənjin-Pukou təmüryolining Xuzhou-Bengbu kışmining ikki təripini həm Xuzhouning qərbi wə ximalidiki kəng jaylarnı azat kıldı. Guomindangning 3-tinqlandurux rayoniqa karaxlıq 3 yerim shisi, jəmi 23 mingdin artuk adimi Təy'erzhuang, Zaozhuang rayonlarında közənilang ketirip biz tərəpkə etti. Ikkinqi baskuq 11-ayning 23-künidin 12-ayning 15-künigiqə dawam kıldı, buningda Zhongyūən yezhənjüni Huadong yezhənjünining asasiy küqining maslixixi bilən Suxiən nahiyisining qərbiy jənubidiki Shuangdysi rayonida Huang Wey bingtuənini körxiwelip yokattı, bingtuən silingi Huang Wey, fusilingi Wu Shaozhouları tırık tutuwaldi. Bu bingtuənnin 1 shisi közənilang ketirip biz tərəpkə etti. Xuning bilən billə, Xuzhoudin qərpəkə keqip ketiwatkan Sun Yüənlıang bingtuənimü yokitildi, Sun Yüənlıang ezi yalıqız keqip kətti. Üqinqi baskuq 1949-yil 1-ayning 6-künidin 10-künigiqə dawam kıldı, buningda Huadong yezhənjüni Zhongyūən yezhənjünining maslixixi bilən

Yongchengning xərkiy ximalidiki Qinglongji, Chen'guenzhuang rayonlirida Du Yümingning biwastə komandanlıqıdiki Xüzhoudin qərpəkə keqip ketiwatkan Qiu Qingqüən bingtuənnini wə Li Mi bingtuənnini korxiwelip yokattı, Du Yümingni tirik tutuwaldi, Qiu Qingqüənni əltürdi, yalouz Li Mila keqip kutuldi. Xuning bilən kelimi oqayat zor bolğan Huəyhəy zhənyisi qəlibilik ayak-laxti.

② Jinənni elix wə yardəmgə kəlgən düxmən'gə zərbə berix 1948-yil 9-ayning 2-on kün iqidə həlk jiefangjünining Jinən zhənyisidə қollanqan urux kilix usulini kərsitudu. Jinən guomin-dangning Shəndong rayonidiki zhənlüelik möhim jayı idi. Guomin-dang Jinənni 2-tinqlandurux rayonining 110 mingdin artuk adımı bilən mudapiə kılıp turattı. Xuning bilən billə, Xuzhou rayoniqa orunlaxturulqan 23 lü yəni 170 mingqə kixilik asasiy küqi bilən ximaloqa yardəm berixkə hərķaqan təyyar idi. Huadong yezhən-jüni 7 zongdünyi xəhər elix jitüəni, 8 zongdünyi yardəmga kəlgən düxmən'gə zərbə berix jitüəni kılıp təxkillidi. 1948-yil 9-ayning 16-küni ahximi armiyımız Jinənni mudapiə kılıp turqan düxmən-gə hujum baxladı. Uda 8 keqə-kündüz hujum kılıp, Jinənni mudapiə kılıp turqan düxmənni 24-küni tamamən yokattı (Buning iqidə 1 jün kozqılang ketirip biz tərəpkə etti), guomindangning 2-tinqlandurux rayonining silingguəni Wang Yaowuni tirik tutuwaldi. Armiyımız Jinənni qapsan aloqanlıqtın, Xuzhoudiki düxmən ximaloqa yardəm berixkə jür'ət kılalmıdı.

③ Keyin bu düxmən kelixkə jür'ət kılalmıdı.

# PÜTÜN DUNYA INKİLAWIY KÜQLIRI ITTIPAKLI XİXİP, JAHAÑ- GIRLIKNING TAJAWUZİOIA KARXI TURAYLI\*

(1948- yil 11- ay)

Hazir, pütün dunyadiki oyqanojan ixqilar sinipi wə barlik həkiki inkilawiy kixilər Sovet ittipaki uluk əktəbir sotsiyalistik inkilawining 31 yilliqini hoxal-horam hatiriləwatkan qaqda, Stalinning 1918-yili əktəbir inkilawining bir yilliqini hatiriləx munasiwiti bilən yazoqan məxhur makalisi esimgə güxti. Stalin bu makalisida mundak digən idi: “Əktəbir inkilawining uluk dunyawi əhmiyyiti asasən xuningdin ibarətki, u: birinqi, milli məsilining dairisini kengəytti, uni Yawropadiki milli zulumoja karxi kürəxtin ibarət kismən məsilidin ezilgüqi millətlərning, mustəmlilikə wə yerim mustəmliliklərning jahangirliktin azat bəluxi həkkidiki omumi məsiliğə

---

\* Bu—yoldax Mao Zedong əktəbir inkilawining 31 yilliqini hatiriləx munasiwiti bilən Yawropadiki gongchəndang wə ixqilar partiyiliri qingbaojüsining nəxr əpkari «Mustəhkəm teqlik üqün, həlk demokratiyisi üqün»gə yazoqan makala. Bu makala xu zornalning 1948- yil 21- saniqa besiləqan idi.

aylandurdi; ikkinqi, bundak azatlikka keng imkaniyət yaratti wə əmiliy yol aqtı, xuning bilən qəerp wə xərktiki ezilgüqi millətlərning azatlik ixlirini zor dərijidə aloqa sürüp, ularni jahan'girlikke karxi qəlibilik kürəxning uluk ekimiqə tarttı; üçinqi, xuning bilən Rosiyə inkilawi arkilik, sotsiyalistik qəerp bilən kulluktiki xərk otturisioqa kəvrük saldı, qəerp puroletarliridin tartip taki xərktiki ezilgüqi millətlərgiqli dünyawı jahan'girlikke karxi yengi inkilap sepi kurdi.”<sup>①</sup>

Tarih Stalin kərsətkən yönülüx boyiqə rawajlandı. Əktəbir inkilawi dünaya həlkining azatlik ixliriqə keng imkaniyət yaratti wə əmiliy yol aqtı, əktəbir inkilawi Rosiyə inkilawi arkilik qəerp puroletarliridin tartip taki xərktiki ezilgüqi millətlərgiqli dünyawı jahan'girlikke karxi yengi inkilap sepi kurdi. Bu inkilap sepi Leninning, Lenin wapat bolqandanın keyin bolsa, Stalining qiwər yetəkqılıgidə kuruldu wə rawajlandı.

Inkilap kılıx kerək ikən, bir inkilawiy partiye boluxi lazımlı. Inkilawiy partiye bolmisa, Marksizim-Leninizimning inkilawiy nəziriyisi wə inkilawiy hisliti boyiqə kurulğan inkilawiy partiye bolmisa, ixqilar sinipiqə wə keng həlk ammisioqa rəhbərlik kılıp jahan'girlikni wə uning əqləqlirini yengix mümkün əməs. Marksizim barlıkkə kəlgəndin bulyankı 100 yıldın oxuk wakit iqidə, pəkət Rosiyə bolxewikliri əktəbir inkilawioqa, sotsiyalistik ku-

ruluxka rəhbərlik kilixta wə faxizim tajawuzini yengixtə ülgə yaratkan qaqdila, dunya mikyasida yengiqə inkilawiy partiyilər kurului wə rawajlandı. Muxundak inkilawiy partiyilər wujutka kəlgəndin keyin, dunya inkilawining kiyapitidə əzgirix boldı. Bu əzgirix xundak qong boldiki, hətta pexkədəmlirimiz zadi təsəwwur kilalmayıqan əzgirixlər daoqduqılık sürəttə məydanqa qicti. Zhongguo gongchəndangi Sovet ittipaki gongchəndangını ülgə kılıp kurulqan wə rawajlanqan partiyə. Zhongguo gongchəndangi wujutka kəlgəndin baxlap, Zhongguo inkilawining kiyapiti pütünley yengilandi. Bu pakit tehi roxən əməsmu?

Sovet ittipaki baxqilioqidiki dunya inkilawiy birliksepi faxist Germaniyə, Italiyə wə Yaponiyini yengdi. Bu—əktəbir inkilawining nətijisi. Mubada əktəbir inkilawi bolmioqan bolsa, mubada Sovet ittipaki gongchəndangi bolmioqan bolsa, Sovet ittipaki bolmioqan bolsa, Sovet ittipaki rəhbərligidiki qərp wə xərkning jahan'girlikkə əkarxi inkilawiy birliksepi bolmioqan bolsa, faxist Germaniyə, Italiyə, Yaponiyə wə ularning qalqılırını yengixni təsəwwur kılıx mümkünmidi? Əgər, əktəbir inkilawi pütün dunyadiki ixqilar sinipi wə ezilgüqi millətlərning azatlıq ixlirioqa kəng imkaniyət yaratti wə əmiliy yol aqtı, diyilidikən, u halda faxizimoqa əkarxi ikkinçi dunya uruxining qəlibisi pütün dunyadiki ixqilar sinipi wə ezilgüqi millətlərning azatlıq

ixlirioqa tehimu keng imkaniyət yaratkan we tehimu emiliy yol aqkan bolidu. Ikkinqi dunya uruxi qəlibisining əhmiyyitini yetərlik məlqərliməslik nahayiti zor hatalik bolidu.

Ikkinqi dunya uruxi qəlibə kazanqandan keyin, faxist Germaniyə, Italiyə we Yaponiyining ornini besip əjaljirlik bilən yengi dunya uruxi təyyarla-watkan, pütün dunyaoqa təhlikə seliwatkan Amerika jahan'girligi we uning hərkəysi əllərdiki əjalqlılıri kapitalizim dunyasinin qırıklıxip qekigə yətkənligini we halakət wəhimisidə əkilixtək rohiy halitini eks ettiirdi. Bu düxmənning tehi küqi bar, xuning üqün, hər bir məmlikət iqidiki barlıq inkilawiy küqlər ittipaklixixi, barlıq məmlikətlərdiki inkila-wiy küqlər ittipaklixixi, Sovet ittipaki baxqilioğda jahan'girlikke қarxi birlik səp tütüxi we toqra siyasətkə eməl kili xi lazim, undak kilmiqanda, qəlibə kazanqılı bolmaydu. Bu düxmənning asasi box, uning iqki kismi qak-qekidin bəsülüp ketiwat-tidu, u həlkətin ayrıloqan, uningda kutulup bolmay-dıqan iktisadiy weyji bar, xunga, uni yənggili bolidu. Düxmən küqini tolimu yukuri məlqərləx we inkilap küqini yetərlik məlqərliməslik nahayiti zor hatalik bolidu.

Amerika jahan'girligining Zhongguoqa kiliwat-kan əjaljiranə tajawuzioqa қarxi turuxni, wətən setiwatkan. hakim mutləklik kiliwatkan. iqki urux arkilik Zhongguo həlkini kiriwatkan guomindang

əksiyətqi həkumitigə karxi turuxni nixan kiloqan, Zhongguo gongchəndangi rəhbərlik kiloqan uluk Zhongguo həlk demokratik inkilawi hazır qayət zor qəlibilərgə erixti. Zhongguo gongchəndangi rəhbərligidiki həlk jiefangjüni 1946-yıl 7-aydin 1948-yıl 6-ayqıqə bolqan 2 yil wakit iqidə guomindang əksiyətqi həkumitining 4 milyon 300 ming kixilik armiyisining hujumini qekindürüp, mudapiədin hujumqa etti. 2 yillik jəngdə (1948-yıl 7-aydin keyinki tərəkkiyat buningə qırgızılmidi) həlk jiefangjüni guomindang armiyisidin 2 milyon 640 ming adəmni əsir aldi wə yokətti. Zhongguo azat rayonlirining hazırlığı yər məydani 2 milyon 350 ming pingfang kilometir bolup, pütün məmlikəttiki 9 milyon 597 ming pingfang kilometir yər məydanıning 24.5 pirsəntini təxkil kılıdu; hazırlığı ahalisi 168 milyon bolup, pütün məmlikəttiki 475 milyon ahalining 35.3 pirsəntini təxkil kılıdu; hazırlığı xəhərliri 586 bolup, pütün məmlikəttiki 2 ming 9 xəhərning 29 pirsəntini təxkil kılıdu. Partiyimiz kət'i sürəttə dihanlarqa rəhbərlik kılıp, yər tüzümi islahatını əməlgə axuroqanlıktın, hazır təhminən 100 milyon ahalə yaxaydioqan rayonlarda, yər məsilisi üzül-kesil həl kılındı, pomixxiklar sinipinən wə koniqə bay dihanlarning yərliri dihanlarqa, aldi bilən kəmbəqəl dihan wə yallanma dihanlarqa omumən təng təksim kılıp berildi. Zhongguo gongchəndangining əzalırı 1945-yıldiki 1 milyon 210

mingdin hazırkı 3 milyonoqa kəpəydi. Zhongguo gongchəndangining wəzipisi pütün məmlikət mikyasida barlık inkilawiy küqlərni ittipaklaxturux, Amerika jahan'girligining tajawuzqi küqlirini koşlap qikirix, guomindangning əksiyətqil həkümranlıqini aqdurup taxlax, birlikkə kəlgən demokratik həlk jumhuriyiti kurux. Biz bilimizki, aldımızda tehi nuroqun kiyinqiliklər bar. Lekin, biz bu kiyinqiliklardin korkmaymız. Biz, kiyinqiliklarnı yengix lazim, bəlki yənggili bolidu, dəp karaymız.

Əktəbir inkilawining nuri bizni yorutmakta. Azap-ökubət qekiatqan Zhongguo həlkə azatlıkkə qikixi lazim, bəlki ular azatlıkkə qikalaydiqanlıqıqa kət'i ixinidu. Əzəldin yaloz bolup kəlgən Zhongguo inkilawiy kürixi, əktəbir inkilawi qəlibə kazanəqandin keyin, yalozzluk hes kilmaydiqan boldi. Biz pütün dunyadiki gongchəndanglarning wə ixqilar sinipining yardımigə igimiz. Bu nuktini Zhongguo inkilawining pexkədimi Sun Zhongshən əpəndi qüxinətti, u Sovet ittipaki bilən birlixix, jahan'girlikkə karxi turux siyasitini enik bəlgiligən idi. U wapat bolux aldida yənə Sovet ittipakıqıa bir parqə hət yezip, uni əzining bir wəsiyiti süpitidə kaldurojan idi. Sun Zhongshənning siyasitigə asılık kiloqan, jahan'girlikning əksil'inkilap sepi tərəptə turoqan, əz məmlikitining həlkioqə karxi turoqanlar guomindangning Jiang Jieshi basmiqiliri. Lekin kixilər guomindangning pütün əksiyətqil

həkümranlıqining Zhongguo həlki təripidin üzülkesil paqaklap taxlinidicənliqini anqə uzak etməyla kəridu. Zhongguo həlki kəhriman həlk, Zhongguo gongchəndangi kəhriman partiyə, ular pütün Zhongguoni qokum azat kildi.

### Izah

① Stalinning «Əktəbir inkilawi wə milli məsile» digən məkalisinin 3-bəlumi «Əktəbir inkilawining dunyawi əhəmiyyiti»din elinəqan.

# ZHONGGUONING HƏRBİ WƏZİYİTİDİKİ ZOR ƏZGIRIX\*

(1948 - yil 11 - ayning 14 - künü)

Zhongguoning hərbi wəziyiti hazır bir yengi burulux nuktisiqa kədəm koydi, yəni urux kiliwatkən ikki tərəpning küq selixturmısida tüp əzgirix boldi. Həlk jiefangjüni süpət jəhəttin allikaqan üstünlükkə igə bolup bolqan idi, hazır bolsa san jəhəttinmu üstünlükkə igə boldi. Bu—Zhongguo inkilawining muwəppəkiyət kazinixi wə Zhongguo teqlıqining əməlgə exixi yekinlixip kalqanlıqining alamiti.

Guomindang armiyisining uruxning ikkinqi yili—ning ahiridiki yəni bu yil 6-ayning ahiridiki omumi

---

\* Bu—yoldax Mao Zedong Xinhuashe üqün yezip bərgən pinglun. Bu pinglunda, yoldax Mao Zedong, Liaoshen zhənyisidin keyin düxmən kūqi bilən bizning kükimizdə əzgirix bolqan yengi wəziyətkə asasən, həlk azatlıq uruxining qəlibə kazinix waktini yengiwaxtin melqərləp, guomindangning əksiyətqil hökümranlıqını 1948 - yil 11 - aydin baxlap yənə bir yilqə wakitta aqdurup taxlaxka bolidiqanlıqını kersətti. Zhongguoning hərbi wəziyitining keyinki tərəkkiyati yoldax Mao Zedongning aldinala əl-qan bu məlqirini toluk ispatladı.

adəm sani təhminən 3 milyon 650 ming. Bu san guomindangning 1946-yil 7-ayda məmlikət boyiqə iqliki urux közəqaxka baxlıqan waktidiki 4 milyon 300 ming adimidin 650 ming kəm. Guomindang armiyisidin 2 yillik uruxta yokitılıqan, əsir elinoqan wə қаққанlar təhminən 3 milyon 90 ming bolsimu (Buning iqidə yokitılıqan, əsir elinoqanlıri 2 milyon 640 ming), lekin bu məzgil iqidə yənə təhminən 2 milyon 440 ming adəm bilən toluklanqaqka, kəm san aran 650 mingla bolup қalqan idi. Yekinda kəskin əzgirix boldi. Uruxning üçinqi yilining aldinkı 4 eyida yəni bu yil 7-ayning 1-künidin 11-ayning 2-küni Shenyang azat bolqanoja kədər, guomindang armiyisi 1 milyon adimidin ayrıldı. Guomindang armiyisining bu 4 ay iqidiki toluklinix əhwali tehi təkxürüp eniklanmidi, əgər, 300 ming adəm tolukliyalidi, disək, kəm san 700 ming bolidu. Xundak kilip, guomindangning kurukluk, dengiz, hawa armiyiliri, muntizim armiyisi, qəyri muntizim armiyisi, urux kiloquqi budüyliri wə arkə səp təminat organlarını eziqigə aloqan pütün armiyisidə hazır aran 2 milyon 900 mingqə adəm қaldı. Həlk jiefangjüni bolsa 1946-yil 6-aydiki 1 milyon 200 ming adəmdin 1948-yil 6-ayda 2 milyon 800 ming adəmgə kəpəygən idi, hazır yənə kəpiyip 3 mil-yondin axtı. Bu əhwal guomindang armiyisining san jəhəttin uzaktın buyan igəlləp kəlgən üstünlüğini qapsanla təwən orunqa qüxürüp koydi. Bu—

həlk jiefangjünining 4 ay iqidə məmlikət boyiqə hər bir jəng məydanlırida kəhrimanlık bilən jəng kilqanlıqining nətijisi, bolupmu jənubiy səptiki Suyxiən-Qixiən zhənyisi<sup>①</sup>, Jinən zhənyisi<sup>②</sup>, ximaliy səptiki Jinzhou, Changchun, qərbiy Liaoning, Shenyang zhənyilirining nətijisi<sup>③</sup>. Guomindang əqeyri muntizim armiyisini jenining beriqə muntizim armiyigə səpligənlilikin, uning muntizim armiyisi bu yil 6-ayning ahiriqə kədər yənilə 285 shining fənhaosını saklap kəldi. 4 ay iqidila həlk jiefangjüni düxmənning yingdin yüksəri budüyliridin jəmi 83 shini yokattı, buning iqidə 63 toluk shi bar.

Xundak kilip, biz əslidə məlqərligən urux jəryani zor dərijidə kiskardı. Əslidə, 1946-yil 7-aydin baxlap təhminən 5 yilqə wakit iqidə guomindang əksiyətqi həkümətinin tüptin aqdurup taxlax mümkün, dəp məlqərligən iduk. Həzirki əhwaldin əarioqanda, həzirdin baxlap yənə bir yilqə wakit bolsila, guomindang əksiyətqi həkümətinin tüptin aqdurup taxlax mümkün. Pütün məmlikətnin həmmə jaylırida əksiyətqi küqlərni yoktip, həlk azatlıq ixini orunlaxka kəlsək, buningçə kəprək wakit ketidu.

Düxmən tez gumran bolmakta, xundaktimu kommunistlar, həlk jiefangjüni wə pütün məmlikətimzdiki hər sahə həlkining birdək ittipaklıxip, tehimu kattik tirixiçə toqra kelidu; xundak kilqandila, əksiyətqi küqlərni təltəküs, toluk yoktip, pütün məmlikət dairisidə birlikkə kəlgən,

demokratik həlk jumhuriyitini kuroqılı bolidu.

### Izahlar

① Suyxiən-Qixiən zhənyisi xərkiy Henən zhənyisi dəpmu atılıdu, bu-həlk jiefangjünining Henən əlkisining xərkiy kismidiki Kəyfeng wə Suyxiən-Qixiən rayonlırıda elip barən zhənyisi. Bu zhənyi 1948-yıl 6-ayning 17-küni baxlandı. Armiyimiz 6-ayning 22-küni Kəyfengni aldı. Jiang Jieshi onguxsız urux wəziyitini burax üzgün, xəhsən ezi aldinkı səpkə kelip komandanlıq kılıp, Qiu Qingqüən, Ou Shouniən, Huang Botao bingtuənlirini yetkəp kəldi, ular birkənqə yenülükə belünüp Kəyfengqə hujum kıldı. Huadong yezhənjinining 6 zongdysi, Zhongyüən yezhənjinining 2 zongdysi wə Guangdong-Guangxi zongdysi 6-ayning 27-künidin 7-ayning 6-künigiqə, düxmənninq Ou Shouniən bingtuəni bilən Huang Botao bingtuənini Suyxiən-Qixiən rayonında qorxiwəlip, 9 keqə-kündüz xiddətlik jəng kılıp, Ou Shouniən bingtuəninin 2 shi yəni 6 lüsü wə Huang Botao bingtuəninin bir kismi bolup jəmi 90 mingdin artuk adimini yokattı, bingtuən silingi Ou Shouniən bilən əzgərtip təxkil kılınoğan 75-shining shizhangi Shen Chengniənni tirik tutuwaldi.

② Jinən zhənyisi toqrisida muxu tomdiki «Huayhəy zhənyisinə» urux əlibən fangzheni toqrisida ② izahiqə karalsun.

③ Bu yerdə eytiloğan Jinzhou, Changchun, qərbiy Liaoning, Shenyang zhənyiliri omumlaxturulup Liaoshen zhənyisi dəp atılıdu. Muxu tomdiki «Liaoshen zhənyisining urux əlibən fangzheni toqrisida» ① izahiqə karalsun.

# PINGJIN ZHƏNYISI<sup>①</sup> NING URUX KILIX FANGZHENI TOOIRISIDA\*

(1948-yil 12-ayning 11-küni)

1. Zhangjiakou, Xinbaoen, Huəyləylərdiki wə pütün Beyping, Tiənjin, Tanggu, Tangshənlərdiki düxmənlərning, ularning məlum birkənqə budüyining, məsilən, 35-jün, 62-jün wə 94-jünlərdiki ayrim birkənqə shisining gongshilaroqa tayinip əzini mudapiə kilixta tehi bir kədər küqlük jənggiwarlığka igə ikənligini hesapka almiaqanda, hujum kılıx rohi nahayiti təwən, həmmisi okyadin ürküp kətkən kuxtək bolup қaldı, bolupmu silər guənneyeqa kirgəndin keyin xundak bolup қaldı. Düxmənning jənggi-

---

\* Bu — yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining Lin Biao, Luo Ronghuən katarlıq yoldaxlaroqa əwətkən diənbaosi. Pingjin zhənyisi Zhongguo həlk azatlıq uruxida həl kılqıq əhmiyətkə igə əng qong 3 zhənyining əng ahirki biri. Bu zhənyidə guomindang armiyisidin 520 mingdin artuk adəm yokitildi wə əzgərtip tüzüldi, Beyping, Tiənjin, Zhangjiakouqa ohxax möhim xəhərlər azat қilinip, Huabeyni azat қılıx uruxi asasən ayaklaxtı. Yoldax Mao Zedong bu yər-də otturiqə koyoqan zhənyi fangzheni tamamən əməlgə axuruldi.

warlıqını hərgiz tolimu yukarı məlqərliwetixkə bolmaydu. Bizning bəzi yoldaxlirimiz ilgiri düxmənning jənggiwarlıqını tolimu yukarı məlqərliwətkənlikning ziyanını tartkan idi, tənkilən'gəndin keyin, ularmu qüxəndi. Hazır Zhangjiakou wə Xinbaoəndiki düxmənlər həkikətən muhasirigə elindi, ularning muhasirini buzup əqip ketixi, omumən aloqanda, nahayiti kiyin. 16-jünning təhminən yerimi tezla yokitildi. Düxmənning Huəyləydiki 104-jüni hodukup jənupka қaqtı, məlqərliximizqə, bugün yaki ətə yokitilixi mümkün. Bu düxmən yokitiloqandin keyin, silər 4-zongdüz bilən qərbəyi jənup<sup>②</sup>tin xərkəy ximaloqa қarap yürüx kilip, Nənkou bilən Beyping arilioqidiki alakini üzüp taxlaxka təyyarlininglar. Məlqərliximizqə, buni əməlgə axurux asan əməs, ya düxmənning 94-jünining pütün kismi wə 16-jünining қalduk kismi tezlikdə Beypingoqa qekinidu, ya 94-, 16- wə 92-jünləri Nənkou-Changping-Shahezen rayoniqa toplinip, bu jaylarnı əmlixip mudapiə kildi. Lekin 4-zongdüğuning bu hərkiti Beypingning qərbəyi ximal qeti bilən ximaliy qetigə biwastə təhlikə selip, bu düxmənlərni iskənjigə elip, midirliyalmayıqan kilip koyidu. Əgər bu düxmənlər yənə qərpkə ilgiriləp, 35-jün'gə yardım berixkə jür'ət kiliqan bolsa, toqridin-toqra ularning arkə yolunu üzüp taxlaxka yaki toqridin-toqra Beypingoqa hujum kilişkə bolidu, xunga bu düxmənlər bəlkim yənə qərpkə ilgirilekə jür'ət kılalmas. Bizning Huabeydiki Yang Dezhi-Luo

Ruyqing-Geng Biao bingtuanımız 9 shi bilen düxmenning 35-jünining 3 shisini korxiwaldı, bu—mutlak üstünlük. Ular bu düxmənlərni baldurrak yokitixni otturıqa koydi, biz Beyping wə Tienjindiki düxmənlərni dengiz arkilik keqix kararioqa kəltürüp koymay, xu yerdə tutup turux üçün ularıqa ez korxawidiki düxmənlərgə waktinqə təqməy turuxni tapxurmakqımız. Ular bu ketim 2 zongdüz bilen düxmenning 35-jünini korxiwaldı, 1 zongdüz bilen düxmenning 104-jünini tosuwaldı, bu düxmənlərning ikkilisi qekindürüldi.

2. Biz hazır silərning 5-zongdüzüni dərhal Nənkou ətrapiqa əwətip, xərkiy ximal tərəptin Beyping, Nənkou, Huayroulardiki düxmənlərgə təhlikə selixinglarıqa koxulımız. Keyin bu zongdüz xu yergə orunlaxsun, xuning bilen, məlum wakit etkəndin keyin (təhminən 10 kün yaki 15 kündin keyin yəni Huabeydiki Yang Dezhi-Luo Ruyqing-Geng Biao bingtuanı 35-jünni yokatlaşdırın keyin), 4-zongdüzüni ajritiwelip, xərk tərəpkə selix üçün imkaniyət yaritsun. Buning üçün 5-zongdüzüni bügünmu qərpəkə ilgiriləwerixkə buyrunglar.

3. 3-zongdüz hərgiz Nənkouqa barmisun, bu zongdüz bizning 9-küni bərgən diənbaoyımız boyiqə, Beypingning xərkı wə Tongxiən nahiyisining jənubidiki jaylarıqa yetkilip, Beypingoqa xərk tərəptin təhlikə selip, 4-zongdüz, 11-zongdüz wə 5-zongdüz bilen birlikdə Beypingoqa karitiloqan muhasirini

xəkilləndürsə bolidu.

4. Əmma bizning həkiki məksidimiz aldi bilən Beypingni muhasirigə elix əməs, aldi bilən Tiənjin, Tanggu, Lutəy wə Tangshən jüdiənlirini muhasirigə elix.

5. Məlqərliximizqə, silərning 10-zongdüy, 9-zongdüy, 6-zongdüy, 8-zongdüyliringlar, topqi kisimlar zongdüyi wə 7-zongdüyliringlar Yütiənni mərkəz kiloqan jaylaroqa 12-ayning 15-künliri ətrapida toplinixi mümkün. Biz 12-ayning 20-künidin 12-ayning 25-künigiqə bolоqan birkaňqə kün iqidə pəwkul'addə tez hərkətlinip, Tiənjin, Tanggu, Lutəy wə Tangshən jüdiənliridiki düxmənlərni, əgər xu qəqda bu jüdiənlərdiki düxmənlər omumən əzizləşdirildi tərəfən bolsa, 3-zongdüy (Beypingning xərkəy qetidin xərk tərəpkə yətkəp), 6-zongdüy, 7-zongdüy, 8-zongdüy, 9-zongdüy wə 10-zongdüy bolup 6 zongdüy bilən muhasirigə elixni təklip kilişimiz. Buning qarisi 2 zongdüyni Wuqing mərkəz kilinəqan jaylaroqa yəni Langfang, Hexiwu, Yangcun jüdiənlirigə jaylaxturup, 5 zongdüy bilən Tiənjin, Tanggu, Lutəy, Tangshən, Guye jüdiənliri arilioqoja yerip kirip, xu jaylardiki düxmənlərning alakışını üzüp taxlaxtin ibarət. Zongdüylərning həmmisi ikki tərəptin tosup zərbə berix zhendiliri kurup, düxmənlərni pəkət kaqalmayıqan kılıp қoyuxi, andin budüylərni dəm aldurup, tərtipkə selip, harduoqini qikirip bolqandan keyin düxmənning kiqikrək bir-

kanqə kisimini yokitixi lazim. Bu qaqda 4-zongdүy Beypingning oqerbiy ximalidin Beypingning xərkioqə yøtkilixi kerək. Bizning Huabeydiki Yang Dezhi-Luo Ruyqing-Geng Biao bingtuañimiz 4-zongdүy yøtkilixtin burun Xinbaoəndiki düxmənni yokitixi lazim. Xərk tərəptə bolsa əhwaloja karap, awal Tanggudiki düxmənni yokitip, dengiz aqzını tizgin-ləp turuxka tirixix kerək. Pəkət Tanggu (əng möhim) wə Xinbaoən jüdiənliri elinsila, omumi wəziyət janlinip ketidu. Yukurkidək orunlaxturulqanda, əmiliyəttə, Zhangjiakou, Xinbaoən, Nənkou, Beyping, Huøyrou, Shunyi, Tongxiən, Wənping (Zhuoxiən wə Liangxiangni elip bolduk), Fengtəy, Tiənjin, Tanggu, Lutəy, Tangshən wə Kəyping jüdiənliridiki düxmənlər pütünləy muhasirigə elinojan bolidu.

6. Bu qarə, omumən, silər Yixiən, Jinzhou, Jinxi, Xingcheng, Suyzhong, Yüguən wə Luənxiən səpliridə jəng kiloqan məzgildə kollanoqan qarə<sup>③</sup>.

7. Bügündin baxlap 2 həptiqiqə (12-ayning 11-künidin 12-ayning 25-künigiqə) asasiy pirinsip muhasirigə elix, əmma hujum kılmaslik (məsilən, Zhangjiakou wə Xinbaoənlərni), bəzilirining bolsa alakisini üzüwetix, əmma ularni muhasirigə almaslik (yəni zhənyilik muhasirigə almastın, pəkət zhənlüelik muhasirigila elip, düxmənlörning alakisini üzüp taxlax, məsilən, Beyping, Tiənjin wə Tongxiənlərni), orunlaxturux pütkəndin keyin, düxmənni bir-birləp yokitixtin ibarət. Bolupmu Zhangjiakou,

Xinbaoən wə Nənkoudiki düxmənlərni yokitixka bolmaydu, yokitilidioqan bolsa, bu Nənkouning xərkidiki düxmənlərni tezlik bilən ələr-tirilixigə baxmay keqix karariqa kəltürüp koyidu, silərning buni güxinixinglarnı kət'i tələp kilimiz.

8. Jiang Jieshini Beyping, Tiənjinlərdiki düxmənlərni tezdir dengiz arkilik jənupka elip ketix karariqa kəltürüp koymaslıq üçün, biz Liu Bocheng, Deng Xiaoping, Chen Yi, Su Yülgərə, Huang Wey bingtuanını yokatlaşdırın keyin, Du Yüming komandanlıqlıdiki Qiu Qingqüən, Li Mi, Sun Yüenliang bingtuanlırinin (təhminən yerimi yokitilqan) kalduk əsmini üzül-kesil yokitixni 2 həptiqiqə orunlaxturmay turuxni buyrumakqımız.

9. Düxmənni Qingdaoqa əqaruvətməslik üçün, biz Shəndong tərəptikilərni məlum əskiriy küqni tolap, Huanghe dəryasining Jinən ətrapidiki əsmini tizginləp turuxka həmdə Qingdao-Jinən təmür-yolidə aldin təyyarlık kərükə buyrumakqımız.

10. Düxmənning Xuzhou, Zhengzhou, Xi'ən wə Suyyüən tərəplərgə keqip ketixigə imkaniyət yok, yəki nəhayiti az.

11. Birdin-bir yəki asasiy ehtimal düxmənning dengiz arkilik keqip ketixi. Xuning üçün, aldimizdiki 2 həptə iqidə, omumən, muhasirigə elix əmma hujum kılmaslıq yəki alakışını üzüwetix əmma muhasirigə almaslıq qarısını kollinix kerək.

12. Bu pilan düxmənning kütmigən yeridin qiki-

du, silər orunlaxturuxni üzül-kesil püttürüp bolqıqə düxmənning seziwelixi nahayiti keyin. Düxmən həzirki wakitta, ehtimal, silərni, Beypingoja hujum kılıdu, dəp məlqərləwatkandu.

13. Düxmən okyadin ürküp kətkən kuxtək bolup қalojan turuklukmu, armiyimizning aktipliqini haman yetərlik məlqərliməydu, əz küqini haman tolimu yukuri məlqərləydu. Beyping wə Tiənjindiki düxmənlər silərning yukuridiki orunlaxturuxni 12-ayning 25-künigiqə püttürələydijanlıqlıqınlarni zadila hiyalıqə kəltürməydu.

14. Yukuridiki orunlaxturuxni 12-ayning 25-künigiqə püttürüx üqün, silər budüylərni muxu 2 həptə iqidə hardim-taldim diməslikkə, adəmlərning aziyip ketixidin. soqaktın wə aqliktın korkmaslikka riqbətləndürüküngərlər, yukuridiki orunlaxturuxni püttürüp bolqandin keyin, dəm aldurux-tərtipkə selix ixini elip berip, andin bimalal hujum kilişing-lar lazim.

15. Hujum kiliç tərtiwi təhminən mundak: birinqi, Tanggu-Lutəy rayoni, ikkinqi, Xınbaoən, üçinqi, Tangshən rayoni, tətinqi, Tiənjin rayoni wə Zhangjiakou rayoni, əng ahirida Beyping rayoni.

16. Yukurida eytilqan pilan toqrisida pikringlar kandak? Bu pilanda kandak kəmqiliklər bar? Ijra kilixta kandak kiyinqiliklər bolidu? Bularni oylixip, diənbao arkilik məlum kilişinglarni ümit kilişimiz.

## Izahlar

① Pingjin zhənyisi Dongbey yezhənjüni bilən Huabeydiki 2 bingtuən təripidin Lin Biao, Luo Ronghuən, Nie Rongzhen katarlıq yoldaxlarning komandanlıqında birlikdə elip berilən, 1948-yıl 12-ayning 1-on künü iqidə, Dongbeydiki Liaoshen zhənyisi qəlibilik tamamlanıqandan keyinla baxlanıqan. Dongbey yezhənjüni Dongbeyning pütün ziminini azat kılıx wəzipisini qəlibilik orunlap bolqandan keyin, yoldax Mao Zedongning yolyoruqıja asasən, əkənşənlərini tezdir guənneyeqə kirgüzüp, həlk jiefangjünining Huabey bingtuənləri bilən həmkarlıxip, Huabeydiki guomindang armiyisini korxiwelip yokətti. Xu qaçda, guomindangning Huabey "basmiqilarnı yokitix" zongsilingi Fu Zuoyi komandanlık kılıp turqan 600 nəqqə ming kixilik armiyisi həlk jiefangjünining Dongbeydiki qəlibisidin qəqüp ketip, dengiz arkılık jənupka keqix yaki ərpkə əkarap Suyyüsən'gə keqix qərizidə əskiriy küqini aldiraxlıq bilən yiqliwalıq idi. Armiyimiz pəwkul'addə tez hərkətlinip, düxmənni Beyping, Tiənjin, Zhangjiakou, Xinbaoden wə Tanggudin ibarət 5 jüdiəndə belüp muhasirigə aldi, xundak kılıp, düxmən armiyisining jənupka yaki ərpkə keqix yollırını kesip taxlıdi. 12-ayning 22-küni Xinbaodenki düxmənning asasıy küqi bolqan 35-jünning jünbusı wə 2 shisini korxiwelip yokətti. 24-küni Zhangjiakounı elip, bu xəhərnı mudapiə kılıp turqan düxmənning 11-bingtuənigə əkaraxlıq 1 jünbu, 7 shi, jəmi 54 mingdin artuk adəmni toluk yokətti. 1949-yıl 1-ayning 14-küni, bizning Tiənjinni muhasırə kılıp turqan əkənşənlərimiz, bu xəhərnı mudapiə kılıp turqan düxmənning zhihuyguəni Chen Changjie koral taxlaxtin bax tartkandan keyin, omumi hujum əzəzəp, 29 saat xiddətlik jəng kılıp, bu düxmənning 130 mingdin artuk adımini tamamən yokətti, Chen Changjeni tirik tutuwaldi, Tiənjinni azat kıldı. Bu wakitkə kəlgəndə, Beypingni mudapiə kılıp turqan 200 nəqqə ming düxmən bizning kattık muhasirimiz astida tamamən halak bolux halıqə qüxtüp kaloqan idi. Biz tərəpning tirixip koloqa kəltürüxi arkısında, Beypingni mudapiə kılıp turqan

düxmənlər Fu Zuoyi jiangjünning baxlixi bilən, teq yol bilən ezbərtip tütükni kobul kıldı. Armiyimiz 1-ayning 31-küni Beypingdə kirdi, Beyping teq yol bilən azat boldı. Pütün Pingjin zhənyisi xuning bilən qəlibilik ayaklaxtı. Bu zhənyi dawamida, Tangguni mudapiə kilip turoqan düxmənning 50 mingdin artuk adimining dengiz arkılık ķeqip kətkənligini hesapka alıqanda, həlk jiefangjüni guomindang armiyisining jəmi 520 mingdin artuk adimini yokattı wə ezbərtip tüzdi. Suyyüəndiki guomindang қoxuni 1949-yıl 9-ayda қozqılang kətipir biz tərəpkə etkənligini wə ezbərtip tütükni kobul kılqanlıqını omumi diənbao arkılık elan kıldı.

② Bu yerdə eytilən “qərbiy jənup” Nənkouning qərbiy jənubidiki jaylarnı kərsitudu.

③ Dongbey yezhənjüni 1948-yıl 9-ayda Beyping-Liaoning temüryoli boyida jəng kılqan qaqla, Beyping-Liaoning temüryoli boyidiki Yixiən, Jinzhou, Jinxi, Xingcheng, Suyzhong, Yüguən (Shənhəyguən), Luənxiən wə Changlidiki düxmənlərning bir yərgə yiqiliwalmaslıqı üçün, awal bir kısım əskiriy küq bilən yuğurida eytilən jüdiənlərdiki düxmənlərni ayrim-ayrim muhasırıqə elip wə ularning alakısını üzüp taxlap, andin bir-birləp yokitix qarısını kollanıqan idi.

# DU YÜMING ҚАТАРЛЫKLARNI TƏSLIM BOLUXKA ÜNDƏX\*

(1948 -yil 12-ayning 17-küni)

Du Yüming jiangjün, Qiu Qingqüən jiangjün, Li Mi jiangjün wə Qiu Qingqüən bingtuəni bilən Li Mi bingtuənidiki jünzhang, shizhang wə tuənzhanglar:

Hazır silərning ikki putunglar bir etükkə tikilip қaldi. Huang Wey bingtuəni 15-küni kəqkurun tamamən gum boldı, Li Yənniən bingtuəni arkisiqa burulup jənupka kaqtı, silərning ularoqa қoxuluwe-lixinglardın ümit kalmidi. Silər muhasirini buzup qikmakqimu? Tət ətrapinglarning həmmisi jiefangjün tursa, kəndakmu buzup qikip ketələysilər? Silər birkənqə kündin buyan muhasirini buzup qikixka urunuwidingslar, nimə nətijə qicti? Silərning ayrupilan, tankiliringlarmu karoqa kəlməydu. Bizning ayrupilan, tankilirimiz silərningkidin kəp, u bolsimu zəmbirək wə partlatkuq dora, kixilər bularnı yerlik ayrupilan, yerlik tanka dəp ataydu,

\* Bu—yoldax Mao Zedong Zhongyüən həlk jiefangjüni silingbusi bilən Huadong həlk jiefangjüni silingbusi üqün yezip bərgən radyo makalisi.

bular silərning qət'əl ayrupilanınglar, qət'əl tanki-liringlardın 10 həssə küqlük əməsmu? Silərning Sun Yüənliang bingtuəninglar tügenidi, қalojan 2 bingtuəninglarningmu təngdin tolisi yaridar boldı, əsir qüxti. Silər Xüzhoudin elip kəlgən nuroqun bikarqi idarə hadimlirini wə yax okuquqılarni zor-luk bilən budüyliringlarqa kirgüzüwalinglar, bundak adəmlər қandakmu urux kılalisun? On nəqqə kündin buyan bizning қatmu-қat muhasirigə eliximiz wə arkimu-arka zərbə beriximiz arkısida silərning zhendiyınglar zor dərijidə taraydı. Silərdə uzuni bilən toqrisi on nəqqə li kelidiqan yərla қaldı, xunqiwala kəp adəm bir yərgə tikilip қaldınglar, bizning bir pay zəmbirək okımız silərning bir top adıminglarnı yokitalaydu. Silərning yaridar əskər-liringlar wə koxun bilən billə yürgən bala-qakili-ringlar silərning dəstinglardın dat-pəryat kətərməktə. Silərning əskərliringlar wə nuroqun kadırli-ringlar urux kılıxni zadi halimaydioqan bolup қaldı. Silər fuzongsiling, bingtuən silingi, jünzhang, shizhang wə tuənzhang boloqandin keyin əz kol astinglardikilərning wə bala-qakıliringlarning haliqə yetinglar, ularning jenioja iqinglar aqrisun, ularqa baldurraq hayat yoli tepip beringlar, ular bihudə halak bolup kətmisun.

Ҳazır Huang Wey bingtuəni tamamən yokitildi, Li Yənniən bingtuəni Bengbuqa қaqtı, biz silərning-kidək birnəqqə həssə kelidiqan əskiriy kūqimizni

toplap, silərgə hujum kilalaymız. Biz bu ketim pəkət 40 kün jəng kiliwiduk, silər tərəp Huang Botaoning 10 shisidin, Huang Weyning 11 shisidin, Sun Yüənliangning 4 shisidin, Feng Zhi'ənning 4 shisidin, Sun Liangchengning 2 shisidin, Liu Rumingning 1 shisidin, Suxiəndiki 1 shidin, Lingbidiki 1 shidin ayrıldinglar, silər jəmi 34 toluk shidin ayrıldinglar. Buning iqidə He Jifeng wə Zhang Kexianing 3 yerim shini baxlap қozоjilang kətirip biz tərəpkə etkini, Liao Yünzhouning 1 shini baxlap қozоjilang kətirip biz tərəpkə etkini, Sun Liangchengning 1 shini baxlap təslim bolqını, Zhao Biguang, Huang Zihualarning yerimdin shini baxlap təslim bolqını<sup>①</sup>din taxkiri, қaloqan 27 yerim shining həmmisi armiyimiz təripidin toluk yokitildi. Silər Huang Botao bingtuañi, Huang Wey bingtuañi wə Sun Yüənliang bingtuañining akiwitini əz kezünglar bilən kerdünglar. Silər Changchundiki Zheng Dongguo jiangjündin ülgə elip<sup>②</sup>, Sun Liangcheng jünzhang, Zhao Biguang shizhang wə Huang Zihua shizhangning bu ketimki hərkitudin ülgə elip, pütün қoxununglarqa қoral taxlax, karxilik kərsitixni tohtitix toqrisida dərhəl buyruk qüxürünglar, armiyimiz silərning yukuri dərijilik jiangling wə barlik jün'guən həm əskərliringlarning hayatining amanlioqıqa kapalət beridu. Muxundak kılıx silərning birdin-bir hayat yolunqlar. Oylap kərünglar! Əgər muxundak kılıxni yahxi dəp bilsənglar, xun-

dak kilinglar. Əgər yənə uruximiz disənglar, uruxaylı, silər bəribir yokitilisilər<sup>①</sup>.

Zhongyüən həlk jiefangjüni silingbusi  
Huadong həlk jiefangjüni silingbusi

### Izahlar

① He Jifeng wə Zhang Kexialar guomindang 3-tinqlandurux rayonining fusilingliri idi, ular 1948-yıl 11-ayning 8-küni, Huəyhəy zhənyisining birinqi baskuqida 1 jünbu wə 3 shi, 1 tuən, jəmi 20 mingdin artuk adəmni baxlap, Xüzhouning xərkəy ximalidiki Jiawang rayonida kozqılang ketirip biz tərəpkə etti. Liao Yünzhou guomindangning 85-jün 110-shisining shizhangi idi, 1948-yıl 11-ayning 27-küni, Huəyhəy zhənyisining ikkinqi baskuqida məzkur shining shibusi wə 2 toluk tuəni bolup jəmi 5 ming 500 adəmni baxlap, Ənhuy əlkisi Suxiən nahiyisining qərbəyi jənubidiki Luoji digən yerdə kozqılang ketirip biz tərəpkə etti. Sun Liangcheng guomindangning 1-tinqlandurux rayonining fusilingi wə 107-jünning jünzhangi idi, 1948-yıl 11-ayning 13-küni, Huəyhəy zhənyisining birinqi baskuqida məzkur jünning jünbusi wə 1 shisi bolup jəmi 5 ming 800 adəmni baxlap, Jiangsu əlkisi Suyningning qərbəyi ximalida təslim boldi. Zhao Biguang guomindangning 44-jün 150-shisining shizhangi idi, 1948-yıl 11-ayning 18-küni, Huəyhəy zhənyisining birinqi baskuqida қalduk kisimlidirin 2 mingdin artuk adəmni baxlap, Jiangsu əlkisi Xüzhou xəhrining xərkədiki Niənzhuang rayonida təslim boldi. Huang Zihua guomindangning 85-jün 23-shisining shizhangi idi, 1948-yıl 12-ayda, Huəyhəy zhənyisining ikkinqi baskuqida məzkur shining shibusini wə 2 tuəninən kəldük kismını baxlap, Ənhuy əlkisi Mengcheng xəhrining xərkəy ximalidiki Shuangdüzüji digən yerdə təslim boldi.

② Changchun 1947-yıl kixtin tartip Dongbey həlk jiefangjüni təripidin körxiwelinoğan idi. 1948-yıl 10-ayning 19-küni, armiyimiz Jinzhouni aloğan, Dongbeydiki düxmən armiyisi pütünləy

təwrinip қалqan wəziyettə, guomindangning Changchundiki ali zhihuygueni—Dongbey “basmiqilarни yokitix zongsilingbusi”ning fuzongsilingi Zheng Dongguo kol astidiki 1- bingtuən’gə biwastə karaxlik idarə, budüylərni wə yengi 7-jünning pütün jün’guən həm əskərlirini baxlap koral taxlidi.

③ Du Yüming (guomindangning Xuzhou “basmiqilarni yokitix zongsilingbusi”ning fuzongsilingi), Qiu Qingqüən (guomindangning 2- bingtuən silingi), Li Mi (guomindangning 13- bingtuən silingi)lar armiyimizning təslim boluxka ündixidin wakip bolqandan keyinmu, jahillik kılıp қарxilik kərsətti, nətijidə armiyimizning küqlük hujumi astida, ularning pütün қoxuni gum əldi, Du Yüming əsir elindi, Qiu Qingqüən ok tegip əldi, pəkət Li Mila ķeqip kətti.

# INKILAPNI AHIROIIQƏ ELIP BARAYLI\*

*(1948- yil 12- ayning 30- kуни)*

Zhongguo həlkı uluk azatlıq uruxta əng ahirkı qəlibini қoloqa kəltürüx aldida turidu, buningdin hazır hətta düxmənlirimizmu gumanlanmaydiqan bolup қaldı.

Urux əgri-tokay yollarnı besip etti. Guomindang əksiyətqi həkümiti əksil'inkilawiy urux қozojiqan qaqda, ularning armiyisining sani təhminən həlk jiefangjüniningkidək üq yerim həssə kelətti, armiyisining koral-yarakliri həm adəm küqi wə maddi küqliri bolsa həlk jiefangjüniningkidin tehimu kəp exip qüxətti, ular həlk jiefangjünidə kəm bolqan zamaniwi sanaətkə wə zamaniwi қatnax қoralliriqa igə idi, ular Amerika jahān'gırligining hərbi wə iktisadiy jəhətlərdiki nuroqunlioqan yardımərlirigə igə idi, uning üstigə, ular uzak muddət təyyarlık kərgən idi. Ənə xundak bolqanlıktın, uruxning birinqi yili (1946- yil 7-aydin 1947- yil 6-ayqılıqə) guomindangning hujum kılıxi wə həlk jiefangjünining mu-

---

\* Bu—yoldax Mao Zedong Xinhuaşhe üçün yezip bərgən 1949- yilning yengi yil beqixlimisi.

dapiəlinixi bolup ipadiləndi. Guomindang 1946-yili Dongbeyda Shenyang, Siping, Changchun, Jilin, Əndong katarlik xəhərlərni wə Liaoning, Liaobey, Əndong əlkiliri<sup>①</sup>ning kəp kismini, Huanghening jənubida Huayyin, Heze katarlik xəhərlərni wə Hubey-Henən-Ənhuy, Jiangsu-Ənhuy, Henən-Ənhuy-Jiangsu, əqrəbiy jənubiy Shəndong azat rayonlirini kəp kismini, Changcheng sepilining ximalida Chengde, Jining, Zhangjiakou katarlik xəhərlərni wə Rehe, Suyyüən. Chahar əlkilirining kəp kismini besiwelip, xunqə kerəngləp kətkən idiki, dunyada heqkimni əzигə təng kilmaytti. Həlk jiefangjüni jaylarnı saklap əelixni əməs, guomindangning janlık küqlirini yokitixni asas kılqan toqra zhənluelik fangzhenni kollinip, guomindangning muntizim armiyisidin eyiqə ottura hesap bilən təhminən 8 lüni (1 lü hazırlı 1 shiqə barawər) yokattı, ahir guomindangni əzinin omumyüzlük hujum kilix pilanidin wazkeqip, 1947-yilning birinqi yerimida əz hujuminin möhim nuktisini jənubiy səpning 2 ənəniti bilən yəni Shəndong wə ximaliy Shənxi bilən qəkləxkə məjbur kıldı. Uruxning ikkinqi yılıda (1947-yil 7-aydin 1948-yil 6-ayqıqə) bir tüp əzgirix boldı. Guomindangning kəpligən muntizim armiyisini yokatkan həlk jiefangjüni jənubiy wə ximaliy səplərdə mudapiədin hujumqa etti, guomindang tərəp bolsa hujumdin mudapiəgə etüxkə məjbur boldı. Həlk jiefangjüni Dongbey, Shəndong wə ximaliy Shənxi-

lərdə koldin kətkən yərlərning mutlək kəp kismini kayturuwelix bilənla қalmay, bəlki urux sepin Changjiang wə Weyshuy dəryalirining ximalidiki guomindang həkümranlıq kılıp turoğan rayonlar oqıqə kengəytti. Xuning bilən bir wakitta, Shijiazhuang, Yuncheng, Siping, Luoyang, Yichuan, Baoji, Weyxiən, Linfen, Kəyfeng xəhərlirini elix jəngliridə mustəhkəm istihkamlar oqa hujum kiliş zhənshusini üginiwaldı<sup>②</sup>. Həlk jiefangjüni əzining topqi kisimliri wə gongbing kisimlirini kuruwaldı. Əstin qıçarmaslik kerəkki, həlk jiefangjünidə ayrupilan wə tanka yok idi, əmma həlk jiefangjünidə guomindang armiyisiningkidin exip qüxidiqan topqi kisimlar wə gongbing kisimlar wujutka kəlgəndin keyin, guomindangning mudapiət tixisi ayrupilan wə tankiliri koxulup qaqlıq bir nərsə bolup kaldi. Həlk jiefangjüni yündongzhənnila əməs, bəlki zhendizhənnimu kılalaydiqan boldi. Uruxning üçinqi yilining birinqi yerimida (1948-yıl 7-aydin 12-ayqılıqə) yənə bir tüp əzgirix boldi. Həlk jiefangjüni san jəhəttə uzak muddət dawam kılıqan təwənliliktin üstünlükkə etti. Həlk jiefangjüni guomindangning mustəhkəm mudapiələn'gən xəhərlirinila alalaydiqan bolup 55 may, bəlki guomindangning 100 mingliqan hətta birqanqə yüz mingliqan kixisi bar küqlük, hil bingtüənlirinimu bir ketimdila korxiwalalaydiqan wə yokitalaydiqan boldi. Həlk jiefangjüninинг guomindangning əskiriy kūqını yokitix sür'iti zor dərijidə

axti. Düxmən armiyisidin yokitiloğan yingdin yuquri muntizim koxunlar toqrisidiki tongjioqa (kozqılang kətirip biz tərəpkə etkən düxmən koxunlirimu buning iqidə) karap bakanlı: birinqi yilda 97 lü, buning iqidə toluk lü 46; ikkinqi yilda 94 lü, buning iqidə toluk lü 50; üqinqi yılning birinqi yerimida, toluksız tongjioqa karioqanda, 147 shi, buning iqidə toluk shi 111<sup>③</sup>. Yerim yıl iqidə düxmənning yokitiloğan toluk shilirining sani etkən 2 yıl iqidə yokitiloğan toluk shilirining omumi sanidin 15 i oxuk. Düxmənning zhənlüelik səpliri tamamən bitqit boldi. Dongbeydiki düxmənlər tamamən yokitildi, Huabeydiki düxmənlər pat arıda tamamən yokitilidu, Huadong wə Zhongyüəndiki düxmənlərning azla kismi qaldı. Guomindangning asasiy küqi Changjiangning ximalida yokitiliyi nətijisidə, həlk jiefangjünining buningdin keyin Changjiangdin etüp jenupka yürüx kilip, pütün Zhongguoni azat kılıx yolidə urux kılıxiqna nahayıti zor ongaylik tuquldi. Hərbi səptə qəlibə kılıx bilən bir wakitta Zhongguo həlkı siyasi wə iqtisadiy səplərdimu uluk qəlibilər kazandi. Xundak bolqanlıqtın, Zhongguo həlk azatlık uruxining pütün məmlikət dairisidə qəlibə kazinixi toqrlılık əmdi pütün dunya jamaətqılıgidə jümlidin barlik jahangirlarning gezitliridimu heqkandak talax-tartix kalmidi.

Düxmən ezlüigidin yokalmaydu. Məyli Zhongguo

əksiyətqiliri bolsun, yaki Amerika jahan'girligining Zhongguodiki tajawuzqi küqliri bolsun, tarih səhnisidin əzlüigidin qüxməydu. Ular Zhongguo həlk azatlıq uruxining pütün məmlikət dairisidə əqəlibə kazinixini nokul hərbi kürəx usuli bilən tosuval-qili bolmaydiqanlıqıqa kezi yətkənliktin, siyasi kürəx usulıqıa kündin-kün'gə əhmiyyət beridiqan bolup қaldı. Zhongguo əksiyətqiliri bilən Amerika tajawuzqiliri əksiyətqi küqlərni saklap kelix, inkilawiy küqlərgə buzqunqılık selix üçün hazır, bir tərəptin, məwjut guomindang həkümətidin paydilinip, "teqlik" süikəstini yürgüzüwatidu, yənə bir tərəptin bolsa, əzliri bilənmə, inkilawiy lagir bilənmə ala-ķisi bolqan bəzi kixilərdin paydilinip, ularni obdan ixligəndək kərünüp, bir amal bilən inkilawiy lagiroja sukunup kiriwelixinqā kutritip wə kük-kükxlep, inkilawiy lagir iqidə fəndüypəy digən nimini uyuxturuqxni pilanlawatidu. Enik məlumatlarqə қarioqanda, Amerika həküməti ənə xundak süikəstlik pilanni bəlgililən, bəlki bu ixni Zhongguoda yürgüzüxkə baxlıqan. Amerika həkümətinin siyasiti guomindangning əksil'inkilawiy uruxini nokul haldə kol-laxtin ikki hil xəkildiki kürəxkə əzgərdi: birinqi hili guomindangning kalduk hərbi küqlirini wə yərlik küq digən nimilərni Changjiangning jənubida wə yirak qegra əlkilərdə həlk jiefangjünigə da-wamlik қarxilik kərsitixkə uyuxturuqx; ikkinqi hili inkilawiy lagir iqidə fəndüypəy uyuxturup, inkilapni

yetip kəlgən yeridila tohtitip köyuxka küqining beriqə urunux; əgər inkilap yənə aloqa silijidiqan bolsa, uni mətidil tüs aldurup, jahan'girlar wə ularning oqalqılırining mənpəətigə anqə kəp təqməydiqan kılıp köyux. Ən'gliyə wə Fransiyə jahan'girliyi bolsa Amerikining bu siyasitining himayiqiliri. Bu əhwalni hazır nuroqun kixilər tehi enik kərüwalqını yok, lekin kixilər anqə uzakka kalmay enik kərüwalidu.

Həzir Zhongguo həlkining, demokratik partiyə-guruhlarning wə həlk təxkilatlırinin aldida mundak məsilə turmakta: Inkilapni ahiroqıqə elip berix kerəkmu, yaki yerim yolda taxlap köyux kerəkmu? Əgər inkilapni ahiroqıqə elip berix kerək ikən, inkilawiy usul kollinip, barlıq əksiyətqi küqlərni kət'i, təltəküs, pak-pakiz wə toluk yokitix, jahan'girlikni, feodalizimni wə guənliao kapitalizimni yokitixni təwrənməy kət'i dawamlaxturux, pütün məmlikət dairisidə guomindangning əksiyətqil həkümranlıqini aqdurup taxlap, pütün məmlikət dairisidə puroletariyat rəhbərlik kılıdiqan, ixqidihanlar ittipakını asasiy gəwdə kılıdiqan həlk demokratiyisi diktaturilioqidiki jumhuriyətni kurux lazim. Xundak kılqanda, Zhonghua milliti toluk kəd ketirip, yerim mustəmlikə əldin həkiki mustəkil əlgə aylinidu, Zhongguo həlkı toluk azatlıkkə erixip, əz bexidiki feodallık zulum bilən guənliao kapital (Zhongguodiki longduən kapital) zulmini

pütünləy irəqitip taxlaydu, xuning bilən birlik wə demokratiyə asasidiki teq wəziyət yaritilidu, yeza igilik məmlikitini sanaət məmlikitigə aylanduruxning həl kılqıq xərti yaritilidu, kixini kixi ekispilatatsiyə kılıdiqan jəmiyəttin sotsiyalistik jəmiyətkə tərəkkki kılıxning imkaniyiti yaritilidu. Əgər inkilap yerim yolda taxlap koyulidikən, u həlk iradisigə hilaplik kılıp, qət'əl tajawuzqılırı wə Zhongguo əksiyətqili-rining iradisini köbul kılqanlık bolidu, nətijidə guomindang əz jarahətlirini sakaytix pursitigə igə boluwalidu, uningdin keyin, bir ətigəndə etilip kelip, inkilapni ujukturuwetip, pütün məmlikətni zulmətlik dunyaqa kayturidu. Həzirki məsilə—ənə xundak roxən wə ənə xundak kəskin koyulqan məsilə. İkki yolning zadi կaysisini talliwelix kerək? Zhongguodiki hər bir demokratik partiyə-guruh, hər bir həlk təxkilati bu məsilə üstidə oylinixi, əzi mangidioqan yolni talliwelixi, əzining pozitsiyisini bildürüxi lazımlı. Zhongguodiki demokratik partiyə-guruhlar wə həlk təxkilatırının yerim yolda tarkap kətməstin, səmimi həmkarlixalixi yaki həmkarlixalmaslıqı ularning bu məsilidə birdək pikirgə keləlix yaki keləlməsligigə, Zhongguo həlkining ortak düxminini aqdurup taxlax üçün birdək qarə-tədbir kollinalixi yaki kollinalmaslıqıqa baqlılik. Bu yerdə kerək bolidioqını əndaktu “fəndüypəy” kurux əməs, xuningdək əndaktu “ottura luxiən”<sup>④</sup>də mengixmu əməs, bəlki birlik,

həmkarlık.

Jiang Jieshi katarlıq kixilər baxqilioqidiki Zhongguo əksiyətqılıri, 1927-yıl 4-ayning 12-künidiki əksil'inkilawiy siyasi əzgirixtin ta hazırlanma qədər ətkən 20 nəqqə yillik uzak wakit jəryanında, əzlirining pütün əzayı կաջա boyaloğan, adəm əltürükə horda bolup kətkən bir top jallatlar ikənligini tehi ispatlimidimu? Əzlirining jahan'girlarning bir top kəspiy qalqisi həm wətən satkuqlar ikənligini tehi ispatlimidimu? Kəpçilik oylap bekinglər, 1936-yıl 12-aydiki Xi'en wekəsidin buyan, 1945-yıl 10-aydiki Chongqing tənpəni wə 1946-yıl 1-aydiki siyasi məslihət kengixi yiçinidin buyan, Zhongguo həlkə bu bir top կարակılarqa xunqiwala yahxilik wə kəngqiliklərni kılıp, ular bilən iqliki teqlik ornitixni ümit kıldı. Lekin barlıq yahxi arzular uların sinipiy təbiitini կılqılık-zərriqılık əzgərtəlididim? Bu կարակılararning heqkaysisining tarihini Amerika jahan'girligidin ajratkılı bolmayıdu. Ular Amerika jahan'girligigə yəlinip, 475 milyon ərəbdiximizni misli kərülmigən dəhəxətlik, kəng kələmlik iqliki uruxka taxlıdi, ular Amerika jahan'girligi təminligən bombardimançı ayrupilan, kiroquqi ayrupilan, zəmbirək, tanka, huojiəntong, zidongbu-qiang, qiyoudən, duqidən'gə ohxax kırqinqılık koralları bilən milyonlıqan ər-ayal wə yax-kerilarnı kirdi; Amerika jahan'girligi bolsa ularqa tayinip, Zhongguoning zimin höküki, dengiz təwəlidi hökü-

ki. hawa təwəligi höküki, iqliki dəryalarda katnax hökükiçə, soda imtiyazlısı, iqliki ixlar həm taxki ixlar imtiyazlısı hafta adəmlərni urup əltürsim, basturup əltürsim, ayallarоja baskunqılık kilsimi heqkandak jazaqа tartilmaydiqan imtiyazlarоja igə boluwaldi. Xunqə uzak muddət ənlik urux kilişka məjbur bolqan Zhongguo həlkı bu əng wəhxi, əng əxəddi düxmənlərni təltəküs yokatmay wə koqlap qıkarımay, ularоja rəhim-xəpkət kilişti kerəkmidi? Pəkət Zhongguo əksiyətqilirini təltəküs yokatkan-dila wə Amerika jahan'gırlığının tajawuzqi küqli-rini Zhongguodin koqlap qıkarıqandila, Zhongguoda andin mustəkillik bolidu, demokratiyə bolidu, teq-lik bolidu, bu həkikət tehi qüxinixlik əməsmu?

Dikkət kilişka ərziyidioqını xuki, hazır Zhongguo həlkining düxmənləri birdinla küqəp ziyansız wə bəlki biqarə kiyapətkə kiriwaldi (Kitaphanlar, əstə tutunglar, ular buningdin keyinmu əxundak biqarə kiyapətkə kiriwalidu). Yekinda guomindang xing-zhengyüenigə yüənzhang bolqan Sun Ke bultur 6-ayda: "Hərbi jəhəttə ahirətiqə uruxsakla, akiwət həl bolidu" dəp jakalıqan əməsmidi? U bu ketim təhtkə qikix bilənla "xərəplik teqlilik" digən nimisi üstidə gəp setip, "Həkumət teqlilik izləx yolda tiri-xip kəlgən idi, teqlilik ornitix mümkün bolmioqaq-ka, əskər ixlitixkə məjbur boldi, əskər ixlitixtin ahırkı məksətmə teqlilikning əsligə kelixinini iz-ləxtin ibarət" digən sözlərni kiliwidə, Hezhongshe

12-ayning 21-küni Shanghəydin həwər tarkitip, dərhalla, Sun Kening bu bayanatını “Amerika həkumət ərbapliri wə guomindangning ziyouzhuysi qı ərbapliri arısında nahayiti kəng mədhiyigə igə bolidu” dəp pərəz kıldı. Həzir, Amerika həkumət ərbapliri Zhongguoning “teqlioqı” qə kizikipla կalmay, bəlki 1945-yil 12-ayda Moskvada ətküzülgən Sovet ittipakı, Amerika, Ən'gliyə taxkı ixlar buzhanglıri yioqinidin buyan, Amerika “Zhongguoning iqliki ixliriqə arilaxmaslıq siyasiti” gə əməl kilip keliwati, dəp təkrar eytiwatidu. Bu alijanap əldiki əpəndilərgə կandak jawap berix kerək? Bu yerdə կədimki Yunanning bir məsəlini kəltürükə bolidu: “Bir dihan kix kuni tonglap қalojan bir ilanni kərüp կaptu. Uning oqa nahayiti iq aqritip, koynioqa seliwaptu. Ilan issik ətüp tiriliptu, ilan əslı təbiitigə kaytkandin keyin, əzige yahxilik қilojan adəmni qekiwelip, əlüx halitigə qüxürüp կoyuptu. Dihan jan üzüx aldida: Yaman oqa rəhim қilojan idim, əmdi uning jajisini tartixim kerək! dəptu”<sup>⑤</sup>. Qət'əl wə Zhongguoning zəhərlik ilanları Zhongguo həlkinin huddi əxu dihan oqa ohxax əlüp ketixini, Zhongguo gongchəndangining, Zhongguoning barlık inkilawiy demokratik guruhlırının zəhərlik ilanları qarıta huddi əxu dihan oqa ohxax rəhimdil boluxini ümit kildi. Lekin Zhongguo həkki, Zhongguo gongchəndangi wə Zhongguoning həkiki inkilawiy demokratik guruhlırı bu əmgəkqining wəsiyyitini angloqan

wə esidə tutkan. Wahalənki, Zhongguo ziminining kəp kismini besip yatkan qong ilan wə kiqik ilanlar, kara ilan wə ak ilanlar, zəhərlik qixlirini hinggaytip turoğan ilanlar wə sahip jamal kiz kiyapitigə kiriwalqan ilanlar, gərqə kixning təhdidini seziwatkan bolsimu, lekin tehi tonglap қaloqını yok!

Zhongguo həlki ilanoqa ohxax yaman adəmlərgə hərgiz rəhim kilmaydu, bəlki səmimiyyət bilən xundak hesaplayduki, nəyrəngwazlıq bilən: Bundak yaman adəmlərgə rəhim kılıyli, bolmisa, Zhongguo yusuniqa uyğun kəlməy kəlidü, anqə ulukluk bolmay kəlidü, digən'gə ohxax sözlərni kılqırıqlar hərgiz Zhongguo həlkining sadık dosti əməs. Ilanoqa ohxax yaman adəmlərgə nimə üqün rəhim kılınidikən? Bundak yaman adəmlərgə rəhim kilişni zadi kəysibir ixqi, kəysibir dihan, kəysibir əskər əkwətləpti? Dərwəkə, xundak bir türlük "guomin-dangning ziyouzhuyiqi ərbapliri" yaki guomindang sirtidiki "ziyouzhuyiqi ərbaplar" barkı, ular Zhongguo həlkinqə, Amerika bilən guomindangning "teqli-qi"ni kobul kiliş kerək, dəp nəsihət kəlidü, yəni ular, jahan'girlik, feodalizim wə guənliao kapitalizimning əldələklərini mukəddəs nərsə süpitidə asrax kerək, dunyada bu birnəqqə hil esil nərsining nəslə kürup ketip kalmışın, diməkqi. Lekin ular hərgiz ixqi, dihan, əskər əməs, ixqi, dihan, əskərlərning dos-timu əməs.

Biz, Zhongguo həlkining inkilawiy lagirini kengəytix lazim, bu lagir hazırkı inkilawiy ixlar oja қatnixixni halaydiqan barlik kixilerni eż iqigə elixi lazim, dəp hesaplaymiz. Zhongguo həlkining inkilawiy ixliri asasiy küqkə muhtaj, ittipakqilar-qimu muhtaj, ittipakqiliri bolmiqan koxun düxmənni yengəlməydu. Inkilap dolkunida turuwatkan Zhongguo həlkining eż dostliri boluxi kerək, u eż dostlirini əstə tutuxi, ularni untup կalmaslıqi kerək. Həlk inkilawiy ixliri qə sadik dostlarning, həlk mənpəətini tirixip koqdaydiqan, düxmən mənpəətini koqdaxka karxi turidioqan dostlarning Zhongguoda az əməsligi xübhisiz, ularning birinimu untup կelixka wə birigimu soqak munasiwət կilixka bolmaydiqanliqimu xübhisiz. Biz yənə, Zhongguo həlkining inkilawiy lagirini mustəhkəmləx lazim, bu lagiroja buzuklarning kiriwelixoja yol koymaslik lazim, hata təxəbbuslarning əqəlibə կiliximoja yol koymaslik lazim, dəp hesaplaymiz. Inkilap dolkunida turoqan Zhongguo həlkı eż dostlirini esidə tutkandin taxkiri, eż düxmənlirini wə düxmənlirining dostlirimu esidə məhkəm tutuxi kerək. Yukurida eytiloqandək, düxmən süikəst bilən "teqlilik" usuli wə inkilawiy lagiroja sukunup kiriwelik usulini կollinip, eż zhendilirini saklap կalmakqi wə küqəytməkqi boluwatkan ikən, həlkning tüt mənpəəti bolsa barlik əksiyətqi küqlərni təltəküs yokitixni wə Amerika jahan'gırligining taja-

wuzqi küqlirini Zhongguodin koqlap qikirixni tələp kilən ikən, u haldə, həlkni düxmən'gə rəhim kilişka wə əksiyətqi küqlərni saklap kəlixka dəwət kilənlik i xilər həlkning dosti əməs, bəlki düxmənning dosti bolidu.

Zhongguo inkilawining küqlük dolkuni hərkəysi ijtimalı təbikilərni əz pozitsiyisini bəlgiləxkə məjbur kilmakta. Zhongguodiki sinipi yengi əzgirixlər bolmakta. Top-top həlk guomindangning təsiri wə qanggilidin kutulup, inkilawiy lagir tərəpkə etməktə, Zhongguo əksiyətqiliri pütünləy yitim, yardımçısız bolqan müxkül halqa qüxüp kaldı. Həlk azatlıq uruxi əng ahirki əqəlibigə ənqə yekinlaxsa, barlık inkilawiy həlk wə həlkning barlık dostliri xunqə mustəhkəm haldə birdək ittipaklıxidu wə Zhongguo gongchəndənginə rəhbərligidə, əksiyətqi küqlərni təltəküs yokitip, inkilawiy küqlərni toluk rawajlandurup, pütün Zhongguo dairisidə həlk demokratik jumhuriyyiti kuruxni, birlik, demokratiyə asasida teqlik ornitixni kət'i kuwwətləydi. Buning əksiqə, Amerika jahan'girliri, Zhongguo əksiyətqiliri wə ularning dostliri gərqə mustəhkəm haldə birdək ittipaklıxalmışımı, gərqə ular arısida tügiməs jidəl-qoqilar tuqulup tursımı, bir birini ķattık tillaxsimu, bir birigə tapa-tənə kilişsimu, bir birini taxliwetidiqən bolsimu, lekin ular bir nuktida əzara həmkarlıxidu, u bolsimu hər hil usullarni kollinip,

inkilawiy küqlərgə buzqunqılık selix wə əksiyətqi küqlərni saklap kelixka kattik urunuxtin ibarət. Ular hər hil usullarnı yəni axkara wə yoxurun, biwastə wə aylanma usullarnı kollinidu. Lekin üzüp eytix mümkinki, ularning siyasi sükəstlirimu huddi ularning hərbi hujumlıriqa ohxaxla məqəlibiyətkə uqrayıdu. Mol təjribigə igə Zhongguo həlkı wə uning bax cənmoubusi—Zhongguo gongchəndangi düxmənlərning siyasi sükəstlirini huddi ularning hərbi hujumlarını tarmar kilqandək qokum tarmar kilip, uluk həlk azatlıq uruxını ahıroqıqə elip baridu.

1949-yili, Zhongguo həlk jiefangjüni Changjiangning jənubioqa yürüx kilip, 1948-yıldıkigə kəriqanda tehimu uluk qəlibilərni kazinidu.

1949-yili biz iktisadiy səptə 1948-yıldıkigə kəriqanda tehimu uluk muwəppəkiyətlərni kolqa kəltürümüz. Bizning yeza igilik ixləpqikiriximiz wə sənaət ixləpqikiriximiz burunkidin yənə bir baldak əstürülidu, təmüryol wə taxyol katnaxlirimiz pütünləy əsligə kəltürülidu. Həlk jiefangjünining asasiy bingtənliniring elip beriwatkan jəngliri həziroqıqə saklinip keliwatkan bəzi partizanlık həraktiridin կutulup, tehimu yüksək dərijidə muntizimlixidu.

1949-yili, əksiyətqilər katnaxturulmioqan, həlk inkilawining wəzipilirini orunlax nixan qılınqan siyasi məslihət kengixi yiğini qakırılıp, Zhonghua

həlk jumhuriyitining kurulqanlıqı jakalinidu wə jumhuriyətning mərkiziy həküməti təxkil kılınidu. Bu həkümət Zhongguo gongchəndangi rəhbərlik kılıdiqan, demokratik partiyə-guruşlar wə həlk təxkilatlinining muwapik wəkilliri katnaxkan demokratik birləxmə həkümət bolidu.

Mana bular Zhongguo həlkining, Zhongguo gongchəndangining, Zhongguodiki barlıq demokratik partiyə-guruşlar wə həlk təxkilatlinining 1949-yilda tixip əməlgə axuridiqan asasiy wə konkirit wəzipisi. Biz bu wəzipini hərkəndək kiyinqılıktın körkməy birdək ittipaklıxip orunlaymız.

Birkənqə ming yıldın buyan dawam kılıp keliwatkan feodalilik zulum, 100 yıldın buyan dawam kılıp keliwatkan jahan'girlik zulum bizning kürəxlirimiz dawamida təltəküs aqdurup taxlinidu. 1949-yıl—intayın möhim bir yil, biz tehimu kattik tixiximiz kerək.

### Izahlar

① 1945-yili Yaponiya təslim bolğandın keyin, guomindang həküməti burunkı Dongbey 3 əlkini (Liaoning, Jilin, Heylongjiangni) Liaoning, Liaobey, Əndong, Jilin, Hejiang, Songjiang, Heylongjiang, Nunjiang wə Xing'əndin ibarət 9 əlkə kılıp bəlgən idi. 1949-yili, bizning Dongbey məmuri weyyüənhuyimiz Dongbey 3 əlkining məmuri belünüxini tərtipkə selip, Liaodong, Liaoxi, Jilin, Heylongjiang wə Songjiangdin ibarət 5 əlkigə ayrıdı həmdə uningqa Reheni koxup Dongbey 6 əlkə dəp atidi. 1954-yili mərkiziy həlk həküməti weyyüənhuyi Liaodong əlkisi bilən Liaoxi

əlkisini birləxtürüp, Liaoning əlkisi kılıxni, Songjiang əlkisi bilən Heylongjiang əlkisini birləxtürüp, Heylongjiang əlkisi kılıxni, Jilin əlkisini ez petiqə kalduruxni karar kıldı. 1955-yili, Rehe əlkisi əməldin kaldurulup, uningqə təwə rayonlar Hebey və Liaoning əlkiliri bilən Iqki Mongoql aptonom rayoniqa қoxuwetildi.

② Shijiazhuang 1947-yil 11-ayning 12-küni elindi, Yuncheng 1947-yil 12-ayning 28-küni elindi, Siping 1948-yil 3-ayning 13-küni elindi, Luoyang 1948-yil 3-ayning 14-küni və 4-ayning 5-küni bolup 2 ketim elindi, Yichuan 1948-yil 3-ayning 3-küni elindi, Baoji 1948-yil 4-ayning 26-küni elindi, Weyxiən 1948-yil 4-ayning 27-küni elindi, Linfen 1948-yil 5-ayning 17-küni elindi, Kəyfeng 1948-yil 6-ayning 22-küni elindi. Bu xəhərlərin həmmisidə kepligən potəylər bar idi, bəziliridə igiz sepillarmu bar idi və həndək, sim tor, xah tosaqka ohxax katmu-kat əkoxumqə mudapiə inxaatlari kurulqan idi. U qəqlarda, armiyimizdə ayruptanın, tankimu yok idi, topqi kisimlar yok idi, yaki nəhayiti az idi. Yukurki xəhərlərni elix jəryanında armiyimiz mustəhkəm istihkamlarıqa hujum kiliş zhənshulirini üginiwaldı. Bu zhənshular: 1) arkimu-arka partlitix – düxmənning hər hil mudapiə inxaatlarını partlatkuq dora bilən arkimu-arka partlitix; 2) lehmə əkezix – düxmən potəyləri yaki sepillirinə astiqiqə yoxurun əldə kolap berip, partlatkuq dora bilən partlitip, uningqə ulapla xiddətlik zərbə berix; 3) karxi həndək əkezix yəni kıştap berix – düxmənning mustəhkəm gongshiliriqa karxi həndək əkezip, düxmən'gə yoxurun əldə yekinlixip uxtumtut hujum kiliş; 4) partlatkuq dora etix – partlatkuq dora həltilirini paoshetong yaki pəyjipao bilən etip, düxmənning mudapiə gongshilirini buzup taxlax; 5) əskiriy küq və ot küqini mərkəzləxtürüp, bir nuktini buzup taxlax, yerip kirix və belüwetixkə ohxax “hənjərsiman jəng usuli”ni kəllinix.

③ Bu yerdə eytilqan “toluk lü” və “toluk shi” guomindang armiyisining pütünləy yokitilqan lü və shilirini kərsitudu. Bu yerdə eytilqan lü eżgərtip təxkil kılınlığandın keyinkı lünü kərsitudu; bu yerdə eytilqan shi eżgərtip təxkil kılınlıq shini kə-

sətməydu, bəlki guomindang koxunliri əzgərtip təxkil əlinixtin ilgiriki shini kərsitudu. Bu ikkisi əmiliyəttə oħxax.

④ “Ottura luxiən” yəni üqinqi yol digən nimə toqrisida mu-xu tomdiki «Hazırkı wəziyət wə bizning wəzipimiz»ning ⑧ izahiqaqaralsun.

⑤ «Ezop məsəlliri»diki «Dihan bilən ilan»qa karalsun.

# URUX JINAYƏTQISINING SÜLHI TƏLƏP KILIXIOIA BAHA\*

(1949- yil 1- ayning 5- kуни)

Zhongguoning əksiyətqi küqlirini wə Amerikining Zhongguodiki tajawuzqi küqlirini saklap kelix üçün Zhongguoning birinqi nomurluk urux jinayətqisi, guomindang basmiqilirining baxlioji Jiang Jieshi bu yil yengi yilning 1-küni sülhi tələp kılıx bayanati elan қildi. Urx jinayətqisi Jiang Jieshi uningda mundak dəp jakalidi: “Pəkət sülhi keliximi dələtning mustəkillioji wə pütünlügigə ziyan yatküzməydiqan bolsa, həlkning aram elip əzini ongxiwelixiqa yardım beridiqan bolsa, pəkət mukəddəs asasiy kanunoja mening səwiwimdin hilaplik kılınmaydiqan,

\* Bu—yoldax Mao Zedong Xinhuaşhe üçün yezip bərgən, guomindangning teqlik tənpənidin paydilinip əksil'inkila-wiy küqlirini saklap kelixka urunoqanlıqı pax kiliqan bir qatar pinglunlarning birinqisi. Buningdin baxka pinglunlar munular: «Parə-parə boluwatkan əksiyətqilər nimə üçün yənə “omumyüzlük teqlik” dəp kuruk jar salidu?», «Guomindang əksiyətqiliri “teqlikka qakirix”tin uruxka qakirixka əzgərdi», «Guomindangning urux jawapkarlioji məsilisiga bərgən birnəqqə hil jawawişa baha», «Nənjing həküməti nəgə baridu?» wə baxkilar.

demokratik xiənzheng muxu munasiwət bilən buzu-wetilməydiqan, Zhonghua min'guoning dələt tizhisioqa həkiki kapalət berilidiqan, Zhonghua min'guoning fatongi otturida üzülüp қalmaydiqan bolsa, armiə həkiki kapalətkə igə kılınidiqan bolsa, həlk əzining ərkin turmux usulini wə hazırkı əng təwən turmux səwiyisini saklap kalalaydiqan bolsa, xəhsən me-ning baxka heqkandak təliwim yok." "Teqlik rastinla ornitili diqan bolsa, xəhsən əzəmning ornumda bolux-bolmaslıqimdin hərgiz qəm kilmaymən, pəkət həlkning omumi iradisigə boysunımən." Kixilər urux jinayetqisining sülhi tələp kılıxını külüklilik dəp karimaslıqı lazımlı, xundakla bundak sülhi tələp kılıx bayanatını həkikətən kəbihlik dəpmu karimaslıqı kerək. Bilix lazımkı, birinqi nomurluk urux jinayetqisining, guomindang basmiqiliri baxlıqining ezi otturioqa qikip sülhi tələp kılıxi wə bundak bayanatni elan kılıxi Zhongguo həlkining guomin-dang basmiqiliri wə Amerika jahan'gırlığının süükəstlik pilanını tonuwelixi üçün nahayiti pay-dilik. Zhongguo həlkı buningdin hazır dawrang seliniwatkan "teqlik" digən birnimining əslidə Jiang Jieshidək bir top katillar wə ularning hojayini Amerika üçün jiddi ehtiyajlık nərsə ikənligini biliwalalaydu.

Jiang Jieshi basmiqilar ning pütkül pilanını ikrar kıldı. Bu pilanning möhim nuktiliri təwəndikiqə:

"Dələtning mustəkillişi wə pütünlügigə ziyan

yətküzməydiqan bolsa”—bu, həmmidin möhimi. “Teqlik” bolsa bolsun, əmma bu “teqlik” tət qong ailə, məybənlər wə pomixxiklar sinipi dəlitining “mustəkillioqi wə pütünlüğü”gə ziyan yətküzidiqan bolsa, u əldən əsla bolmisun. Bu “teqlik” Zhongguo-Amerika dostluk, soda, dengiz ətnixi xərtnamisi, Zhongguo-Amerika hawa tiransipoti keliximi<sup>①</sup>, Zhongguo-Amerika ikki tərəp keliximi<sup>②</sup>gə ohxax xərtnamılərgə ziyan yətküzidiqan bolsa, Amerikining Zhongguoda dengiz, ərəklük, hawa armiyiliri turquzux, hərbi jidi ərək, kan bayliklirini eqix wə soda ixlirini qanggilioqa eliwelixka ohxax imtiyazlırioqa ziyan yətküzidiqan bolsa, Zhongguoni Amerikining mustəmlikisi kılıp berixkə ziyan yətküzidiqan bolsa, bir eqiz səz bilən eytkanda, bu “teqlik” Jiang Jieshi əksiyətqi dəlitining “mustəkillioqi wə pütünlüğü”ni əsasdaş ələdiqan muxu qarılerning birərsigə ziyan yətküzidiqan bolsa, u əldən zadi bolmisun.

“Həlkning aram elip əzini ongxiwelixioqa yardım beridiqan bolsa”—“teqlik” tarmar kiliqan lekin tehi yokitilmioqan Zhongguo əksiyətqilirining aram elip əzini ongxiwelixioqa yardım berələydiqan bolsun, xundak bolqanda, ularning aram elip bolqandin keyin kayta bax kətirip qikip, inkilapni ujukturuxioqa asanlıq tuqulidu. “Teqlik” mana xuning üçün. Uruxning dawam kiliwatqınıqə 2 yerim yil boldi, “qalqılar qalqılık ələmdənmişdi”, Amerikilik-

lar aqqıqlanmakta, az-maz aram eliwaloqanmu yahxi.

“Mukəddəs asasiy қанunqa mening səwiwimdin hilaplik kılınmaydiqan, demokratik xiənzheng muxu munasiwət bilən buzuwetilməydiqan, Zhonghua min'guoning dələt tizhisioqa həkiki kapalət berilidioqan, Zhonghua min'guoning fatongi otturida üzülüp қalmaydiqan bolsa”—Zhongguoning əksiyətqi sinipliri wə əksiyətqi həkümítining həkümranlıq orniqa həm bu siniplar wə bu həkümətning “fatongini otturida üzüp koymaslik”ka həkiki kapalət berix kerək. Bu “fatong”ni “otturida üzüp koyux”ka zadila bolmaydu, əgər “otturida üzüp” koyulsa, nəhayiti hətərlik bolidu: Pütün məybənlər wə pomixxiklar sinipi yokıldı, guomindang basmiqiliri halak bolidu, qong, ottura wə kiqik urux jinayətqilirining həmmisi koloqa elinip jazaqə tartılıdu.

“Armiyə həkiki kapalətkə igə kılınıdiqan bolsa”—bu, məybənlər wə pomixxiklar sinipining jeni, gərqə uning nəqqə milyon adimi kəbih həlk jiefangjüni təripidin yokitiloqan bolsimu, lekin hazır yənə 1 milyon nəqqə yüz ming adimi bar, u “kapalət”kə igə kılınıxi, bəlki “həkiki” igə kılınıxi lazım. Əgər “kapalət”kə igə kiliñqandimu “həkiki” igə kiliñmisa, məybənlər wə pomixxiklar sinipi dəsmayısız қalidu, “fatong” bəribir “otturida üzülüp қalidu”, guomindang basmiqiliri bəribir halak bolidu, qong, ottura wə kiqik urux jinayətqilirining həmmisi bəribir koloqa elinip jazaqə tartılıdu.

Daguənyüən beqidiki Jia Baoyuning jeni uning boynıqası esiklik bir tax idi®, guomindangning jeni—uning armiyisi, xundak turukluk қандакму uni “kapalət”kə igə kilinmaydu, yaki “kapalət”kə igə kilinəndimu “həkiki” igə kilinmaydu, digili bolsun?

“Həlkə əzining ərkin turmux usulini wə hazırlıq təwən turmux səhiyisini saklap қalalaydiqan bolsa”—Zhongguoning məybənlər wə pomixxiklar sinipi pütün məmlikət həlkini ezix wə ekispilatatsiyə kilix ərkinligini wə əzlirining hazırlıq əyx-ixrət, kəyp-sapalıq turmux səhiyisini saklap kelixi kerək, Zhongguoning əmgəkqi həlkə bolsa baxkilar təripidin ezilik wə ekispilatatsiyə kilinix ərkinligini həm əzlirining hazırlıq aq-yalingaqliq turmux səhiyisini saklap kelixi kerək. Bu—urux jinayətqisining sülhi tələp kilixtiki əng ahirkı məksidi. Nawada urux jinayətqiliri wə ularning sinipi əzlirining ezix wə ekispilatatsiyə kilix ərkinligini həm əyx-ixrət wə kəyp-sapalıq turmux səhiyisini saklap қalalaydiqan bolsa, ularqa teqlikning nimə kerigi bolsun? Bularni saklap kelix üçün, əlwəttə, ixqilar, dihanlar, ziyalilar, həkümət hadimliri wə maarip-qilarning hazırlıq muxundak aq-yalingaqliq “ərkin turmux usuli wə əng təwən turmux səhiyisi”ni saklap kelixkə toqra kelidu. Bu xərtlər bizning səyümlük Jiang zongtongımız təripidin otturiqə koyulən haman, nəqqə on milyon ixqilar, kol sanaət ixqiliri wə ərkin kəsptikilər, nəqqə yüz

milyon dihanlar, nəqqə milyon ziyalilar, həkumət hadimliri wə maaripqilar birdək qawak qelip, tok-kuş tazim kılıp, ming yaxa, diyixi kerək imix. Nawada gongchəndang yənə sülhigə unimay, mu-xundak güzəl turmux usuli wə turmux səhiyisini saklap kelixka yol koymisa, bu jinayiti üçün əlüm jazasimu azlik kilar imix, "buningdin keyinki barlıq jawapkarlıknı gongchəndang üstigə elixi" kerək imix.

Yukurida bayan kilinqanlar urux jinayətqisining 1-ayning 1-küni elan kiloqan sülhi tələp kiliç bayanatidiki barlıq esil sözlerini toluk ez iqigə elip kətkini yok. Yənə bir esil sezi bar, u bolsimu Jiang Jieshining yengi yil munasiwiti bilən sözligən sezikdə "Nənjing, Shanghəylərdə həl kiloq jəng kiliç" dəp eytkini. Nədə bundak "həl kiloq jəng" kiliçiqan küqi bolsun? Jiang Jieshi mundak dəydu: "Bilix kerəkki, həkumətning bugünkü kündə hərbi, siyasi, iqtisadiy jəhətlərdiki küqi, məyli kaysi jəhəttə bolsun, gongchəndangningkidin birkənqə həssə hətta birkənqə on həssə artuk." Way-wuy, bunqiwala zor küq қandakmu kixilərni olğudək korkutmisun? Hazırqə siyasi, iqtisadiy jəhətlərdiki küqtin sez aqmay, uni bir tərəptə koyup turup, yalquz "hərbi küq"nilə elip eytkanda, həlk jiefang-jünidə hazır 3 milyondin kəp adəm bar, bu sandın bir həssə "artuk" bolqanda, 6 milyondin kəp adəm bolqan bolidu, 10 həssə bolqanda, 30 milyondin

kəp adəm bolqan bolidu, “birkanqə on həssə” bolqanda, kanqə bolup ketidu? Həzirqə 20 həssə dəp hesaplap turaylı, undak bolqanda, 60 milyondin kəp adəm bolqan bolidu, dimək, Jiang zongtongning “Mutlək qəlibə kazinixka ixənq bar” digini əjəplinərlik əməs. Xundak turukluk, u yənə nimixka sülhi tələp kılıdu? Bu əsla uning uruxalmaydiqanlıqidin əməs, 60 milyondin kəp adimi bilən basurup koyidiqan bolsa, dunyada teliyi ongdin kelip sak қalqudək yənə қandak gongchəndang yaki қandak baxka partiyə bolsun! Əlwəttə, həmmisila kukumtalkan bolup ketidu-də. Buningoja қarioqanda, sülhi tələp kılıx hərgiz baxka nərsə üçün əməs, pütünləy “həlkə həyatlıq tiləx” üçün ikən.

Əmisə, həmmə ix əz jayida bolup, birmu kəm-qilik yokmidu? Kəmqlik bar imix. Қandak kəm-qilik? Jiang zongtong mundak dəydu: “Həzir əpsuslinidiqan nərsə xuki, bizning həkümətimiz iqidiki bir kisim hadımlar gongchəndangning yaman niyət bilən kiloqan təxwiqatining təsirigə uqriddi, xunga ular rohiy halət jəhəttin təwrinip, əzige bolqan ixənqni yokitip koyay dəp kaldi. Ular rohiy jəhəttə gongchəndangning təhlilikisigə uqriqanlıktın, düxmənningla küqini kərüp, əzidə tehi düxmənningkidin birkanqə on həssə artuk zor küqning məwjutluqını kərəlməywatiidu.” Yengi həwərlər hər yili bolup turidu, bolupmu bu yil baxkiqə. 60 milyondin artuk jün’guən wə əskərgə igə guomin-

dangqilar əzining 60 milyondin artuk adimini kərməstin, əksiqə, həlk jiéfangjünining 3 milyondin artuk adimini kərüptu, bu alahidə yengi həwər əməsmu?

Hox, bundak yengi həwərning baziri barmu? U kixilerning birər ketim nəzər selip köyuxioqa ərzimdu? Bizning Beyping xəhridin aloğan həwirimizgə қarioqanda: "Yengi yilning 1-küni mal bahası qüxtin awal bir az qüxüp, qüxtin keyin yənə əsligə kəlgən." Qət'əl tongxünsheliri: "Jiang Jieshining yengi yil munasiwiti bilən səzligən səzigə Shanghəyning inkasi sus boldı" didi. Bular urux jinayətqisi Jiang Jieshining baziri məsilisigə berilgən jawap. Bizning allikəqan eytip etkinimizdək, Jiang Jieshi jenidin ayrılip, kuruk murdila bolup қaldı, əmdi uningoqa heqkimmü ixənməydi.

### Izahlar

① Jiang Jieshi həküməti bilən Amerika jahan'girliginin «Zhongguo-Amerika hawa tiransiporti keliximi» 1946- yil 12-ayning 20-küni imzalanıqan. Jiang Jieshi bu keliximdə Zhongguoning pütün hawa təwəligi hökükini elixiqa setiwətti. Bu keliximdiki bəlgilimilərgə binaən, Amerika ayruvilanlıri Zhongguoning həmmila yeridə uqalaydiqan, yük basalaydiqan, qüxürələydiqan wə toxuyalaydiqan, Zhongguoning hawa tiransiporti ixlirini pütünləy ilkidə tutalaydiqan boluwaldi. Amerika ayruvilanlıri Zhongguo ziminida "qəyri tijarət haraktırıda bolqan konux hökük"qa yəni hərbi məksəttə yərgə konux hökükliqə igə boluwaldi.

② «Zhongguo-Amerika ikki tərəp keliximi» yəni «Zhongguo bilən Amerikining iqtisadiy yardım toqrisidiki keliximi» digən

birnimini 1948-yil 7-ayning 3-küni Jiang Jieshi həkumitining wəkilliri bilən Amerika jahən'girligining wəkilliri Nənjingda imzalıqan. Bu keliximdə, Amerika jahən'girliyi Jiang Jieshi həkumitining maliyə-iqtisadiy ixlirida əng yüksəki nazarət kılıx wə bəlgiləx hökükliriqə igə, Zhongguoda biwastə nazarət kılıp turoquqi Amerika hadimliri "zhiwəy faqüən" din bəhrimən bolidü; Amerika jahən'girliyi Zhongguodin ezigə lazım bolğan hərkəndək zhənlüelik maddi əxyalarını alalaydu, Jiang Jieshi həkumiti ularnı muxu maddi əxyalarqa dair məlumat bilən əz waktida təminləp turuxi xərt; Jiang Jieshi həkumiti Amerika shangpinlirining Zhongguoda təkmə kılıp setilixiqə kapalət beridu, dəp bəlgiləngən.

③ Jia Baoyü—miladının 18-əsiridə yezilən Zhongguoning «Kızıl rawaktiki qüx» namlıq romanidiki xəhs, Daguənyüən Jia Baoyü ailisinin başçısı. Jia Baoyü tuqulqan waktida uning aqzıda bir kaxtexi bar ikən, bu kaxtexi uning jeni bolup, uni boynıqə esiwelip, əzidin bir dəmmü ayrimaydikən, yokılıp kətsə, "jenidin juda" bolidikən.

# ZHONGGONG ZHONGYANG ZHUXISI MAO ZEDONGNING WƏZİYƏT TOOIRISIDIKI BAYANATI

(1949- yil 1-ayning 14- künü)

1946-yil 7-ayda Nənjing guomindang əksiyətqi həkümiti Amerika jahan'gırligining yardımı astida, həlk iradisigə hilaplik kilip, urux tohtitix keliximini wə siyasi məslihət kengixi yioqinining қararlırini yırtıp taxlap, pütün məmlikət kələmlik əksiliklawiy iqki urux қozoqıqandan buyan 2 yerim yil etti. Bu 2 yerim yillik urux dawamida, Nənjing guomindang əksiyətqi həkümiti həlk iradisigə hilaplik kilip, korqak guomindahuy qakirdi, sahta asasıyı kanun elan kildi, korqak zongtong saylidi, "isyanni basturuxka səpərwər kılıx" dəydioqan kanunsız buyruk jakalidi, dələtning kepligən hokuklirini Amerika həkümitigə satti, Amerika həkümitidin nəqqə milyart Amerika dolliri kərz aldi, Amerika həkümitining dengiz armiyə wə hawa armiyə kisimlirini baxlap kelip, Zhongguoning zimini, dengiz təwəsi wə hawa təwəsini ixqal kildurdi, Amerika

hökümiti bilən kəpligən wətən satkuq xərtnamılerni tüzdi, Amerika hərbi guwenliri əmigini kobul kılıp, Zhongguoning iqliki uruxioqa katnaxturdi, Amerika hökümitidin kəpligən ayrupilan, tanka, eqir zəmbirək, yenik zəmbirək, jiguənqiang, miltik, zəmbirək okı, ok wə baxka hərbi əxyalarnı elip, bu nərsilərni Zhongguo həlkini kiridiqan koral kıldı. Nənjing guomindang əksiyətqi hökümiti yükurida eytiloqan əksiyətqil, wətən satkuq iqliki-taxkı asasiy siyasətliri asasida, əzining nəqqə milyon kixilik armiyisigə komandanlıq kılıp, Zhongguo həlk azat rayonlirioqa wə Zhongguo həlk jiefangjünigə dəh-xətlik hujum kıldı. Huadong, Zhongyüən, Huabey, Xibey wə Dongbeydiki həlk azat rayonlirining heqkaysisi guomindang köxunlirining ayak astı kiliqidin hali kalmidi. Azat rayonlarning mərkiziy xəhərliridin Yən'ən, Zhangjiakou, Huəyyin, Heze, Daming, Linyi, Yəntəy, Chengde, Siping, Changchun, Jilin wə Əndong katarlıq jaylar bir məzgil basmiqi armiyə təripidin besiwelindi. Basmiqi armiyə kədimi yətkənla jayda, həlkni kirdi, ayalarning nomusioqa tegdi, yezilaroqa ot koydi, mal-mülüklerni bulang-talang kıldı, uning kilmioqan yawuzluqi kalmidi. Nənjing guomindang əksiyətqi hökümiti, əzining hökümrənlilikdiki rayonlarda, "isyanni basturux, basmiqilarnı yokitix" digən nimigə ixlitix üqün, ixqlar, dihanlar, əskərlər, ziyalilar wə soda-sanaətqilərdin ibarət hər sahədiki

kəng həlk ammisini axlik berixkə, baj tələxkə, adəm berixkə məjbur kılıp, ularning ustihanlirini qekip, yiliklirini xoridi. Nənjing guomindang əksiyətqi həkümiti həlkni həmmə ərkinlik wə hökumtin məhrum kıldı; həmmə demokratik partiyə-guruh wə həlk təxkilatlarını besip, ənuniy orundın məhrum kıldı; yax okuqquqılarning iqliki uruxka, aqar-qılıkka, ziyankəxlikkə, Amerikining Zhongguoning iqliki ixlirioja arilixixioja wə Yaponiyining tajawuzqi küqlirini yəlixigə karxi turuxka ohxax həkkani hərkətlirini bastı; sahta fabi wə sahta jinyüənqüən pullirini əlavimikan tarkitip, həlkning iktisadiy turmuxini buzup, kəng həlkni haniwəyranlıkkə qüxürdi; hər hil kirix-xilix yolları bilən məmlikətning əng keş baylıqını Jiang Jieshi, Song Ziwen, Kong Xiangxi, Chen Lifulardin ibarət tət qong ailə bax-qılıqidiki guənliao kapital xitongioja toplidi. Kiskisi, Nənjing guomindang əksiyətqi həkümiti əzininə əksiyətqil, wətən satkuq iqliki-taxkı asasiy siyasiti asasida əzizliq iqliki urux pütün məmlikət həlkini intayın eçir balayı-apət iqidə əldəndi, buningda Nənjing guomindang əksiyətqi həkümiti əz üstigə elixka tegixlik bolqan pütün jawapkarlıktın hərgiz keqip əldəndi. Guomindangning əksiqə, Zhongguo gongchəndangi Yaponiyə təslim bolqandan keyinla, həmmə tirixqanlıqlar bilən guomindang həkümitidin iqliki uruxning aldını elip wə iqliki uruxni tohtitip, iqliki teqlik ornitixni tələp əldi. Zhongguo

gongchəndangi bu fangzhenəja asasən, kürəxni kət'i dawamlaxturup, pütün məmlikət həlkining kollap kuwwətlixi astida aldi bilən 1945-yil 10-aydiki guomindang bilən gongchəndangning sehbət hatirisining imzalinixini koloqa kəltürdi. 1946-yil 1-ayda yənə, guomindang bilən gongchəndangning urux tohtitix keliximining imzalinixini koloqa kəltürdi həmdə demokratik partiyə-guruşlar bilən həmkarlıxip, siyasi məslihət kengixi yioqinida guomindangni ortak karar kobul kilişkə məjbur əldi. Xuningdin keyin Zhongguo gongchəndangi demokratik partiyə-guruşlar wə həlk təxkilatları bilən birlikdə bu kelixim wə kararlarnı koqdax yolidə kürəx əldi. Lakin, əpsuski, iqliki teqlilikni wə həlkning demokratiyə hokukını koqdax yolidiki bu hərkətlərning heqkaysisi guomindang əksiyətqi həküməti təripidin hərmət kılınmadi, əksiqə, ajizlikning ipadisi, nəzər selixkə ərziməydu, dəp karaldi. Guomindang əksiyətqi həküməti, həlkni bozək kilişkə bolidu, urux tohtitix keliximini wə siyasi məslihət kengixi yioqinining kararlarını halıqanqə yırtıp taxlaxkə bolidu, həlk jiefangjüni bir pəxwaqimu qidimaydu, əzimizning nəqqə milyon kixilik armiyimiz pütün məmlikəttə zorluk-zombuluk kılalaydu, Amerika həkümətinin bizgə beridiqan yardımı pütməs-tügiməs, dəp karidi. Muxundak əarioqanlıktın, guomindang əksiyətqi həküməti pütün məmlikət həlkining iradisigə hilaplik kilişkə jür'ət kılıp, əksil'inkilawiy

urux kozqıdi. Bundak əhwalda, Zhongguo gongchəndangi dələtning mustəkilliqini wə həlkning demokratiyə hökükini koqdax yolidə kürəx kılıx üçün, kət'ilik bilən məydanqa qikip, guomindang həkümmitining əksiyətqil siyasitigə karxi turuxka məjbur boldı. 1946-yıl 7-aydin baxlap, Zhongguo gongchəndangi kəhriman həlk jiefangjünigə rəhbərlik kilip, guomindang əksiyətqi həkümmitining 4 milyon 300 ming kixilik armiyisining hujumioqa karxi turdi, uningdin keyin, kayturma hujumioqa etüp, azat rayonlarning қoldın kətkən barlik yərlirini kayturuwaldı həmdə Shijiazhuang, Luoyang, Jinən, Zhengzhou, Kəyseng, Shenyang, Xuzhou, Tangshən қatarlıq qong xəhərlərni azat kıldı. Zhongguo həlk jiefangjüni mislisiz kiyinqiliklarnı yengip əzini zoraytti, Amerika həkümmitining guomindang həkümmitigə bərgən nuroqun koralliri bilən əzini korallandurdi. 2 yerim yil jəryanida guomindang əksiyətqi həkümmitining asasiy hərbi küqini wə barlik hil koxunlirini yokattı. Hazır həlk jiefangjüni, məyli san jəhəttə, məyli jəngqilərning rohiy kəyapiyatı jəhəttə bolsun, yaki koral-yarak jəhəttə bolsun, guomindang əksiyətqi həkümmitining kalduk hərbi küqliridin üstün turidu. Mana əmdi Zhongguo həlki puhadin qikixka baxlidi. Hazır əhwal nahayitiroxən, həlk jiefangjüni kalduk guomindang armiyisigə yənə birnəqqə ketim kattik zərbə beridioqanla bolsa, guomindangning pütün əksiyətqil həkümrənlilik

aparati kukum-talkan bolidu wə yokılıdu. Həzir guomindang əksiyətqi həkümítining iqliki urux kozqax siyasiti əzining bexiqə qiki, həmməni əzidin bizar kıldı, saklinip turalmaydiqan haloqa qüxüp kaldı. Bundak wəziyəttə, guomindang həkümítining kalduk küqlirini saklap kelip, aram elix waktini қoloqa kəltürüp, andin kaytidin bax kətirip qikip, inkilawiy küqlərni ujukturux məksididə, Zhongguoning birinqi nomurluk urux jinayətqisi, guomindang basmiqiliri-ning baxlıqı, Nənjing həkümítining korqak zongtongi Jiang Jieshi bu yil 1-ayning 1-küni Zhongguo gongchəndangi bilən teqlik tənpəni etküzüxni halaydiqanlıqını bildürüp təklip koydi. Zhongguo gongchəndangi bu təklipni sahta təklip dəp hesaplaydu. Qünki Jiang Jieshi əzining təkliwidə sahta asasiy kanunni, sahta fatongni wə əksiyətqi armiyini saklap kelixtək pütün məmlikət həlkə makul kərməydiqan xərtlərni teqlik tənpəninə asasi қilixni otturiqə koydi. Bu teqlik xərti əməs, uruxni dawamlaxturux xərti. 10 kündin buyan pütün məmlikət həlkə əzining iradisini oquk kərsətti. Həlk teqlikkə baldurrak erixixkə təxna, əmma urux jinayətqilirining teqlik digən nimisigə koxulmaydu, ularning əksiyətqil xərtlirigə koxulmaydu. Muxundak həlk iradisi asasida Zhongguo gongchəndangi xuni ukturiduki, Zhongguo həlk jiefangjünidə guomindang əksiyətqi həkümítining kalduk hərbi küqlirini anqə uzakka əlməy tamamən yokitixkə

yetərlik küq, yetərlik asas wə həkiki ixənq bolsimu, lekin, uruxni tezlikdə ayaklaxturup, həkiki teqlikni əməlgə axurup, həlkning azap-okubətlirini azaytix üçün Zhongguo gongchəndangi Nənjing guomindang əksiyətqi həküməti bilən wə guomin-dangning baxka hərkəndak yərlik həkümətləri həm hərbi guruhlıları bilən təwəndiki xərtlər asasida teqlik tənpəni ətküzüxnı halaydu. Bu xərtlər: 1) urux jinayətqilirini jazalax; 2) sahta asasiy kanunni bikar kılıx; 3) sahta fatongni bikar kılıx; 4) barlik əksiyətqi armiyini demokratik pirinsip boyiqə əzgərtip təxkil kılıx; 5) guənliao kapitalni musadırə kılıx; 6) yər tüzümini əzgərtix; 7) wətən satkuq xərtnamılərni bikar kılıx; 8) əksiyətqi unsurlar katnaxturuymişan siyasi məslihət kengixi yioqinini qakırıp, demokratik birləxmə həkümət kurup, Nənjing guomindang əksiyətqi həkümətinin wə uningoşa karaxlık hər dərijilik həkümətlərning həmmə hokukini ətküzüwelixin<sup>①</sup>. Zhongguo gongchəndangi, yuku-ridiki xərtlər pütün məmlikət həlkining omumi iradisini eks əttüridi, pəkət yekurida eytilmiş xərtlər astida wujutka kəlgən teqlikla həkiki, demokratik teqlik bolidu, dəp hesaplaydu. Əgər Nənjing guomindang əksiyətqi həküməti tərkiwidiki kixılər sahta, əksiyətqil teqlikni əməs, həkiki, demokratik teqlikni əməlgə axuruxni halaydiqan bolsa, ular əzlirining əksiyətqil xərtliridin waz-keqip, Zhongguo gongchəndangi otturiqə koyqan

8 xərtni etirap kılıxi, uni ikki tərəpning teqlik tənpəni etküzüxning asasi kılıxi kerək. Undak kilmaydikən, əzlirining teqlik digən nimisining aldamqılık ikənlığını ispatlaydu, halas. Biz pütün məmlikət həlkining, demokratik partiyə-guruhların-ning wə həlk təxkilatlinin birdək kozqılıp, həkiki, demokratik teqlikni koloqa kəltürüxini, sahta, əksiyətqil teqlikkə karxi turuxini ümit kılımız. Nənjing guomindang həkümiti xitongidiki wətənpərwər zatlarmu bundak teqlik təkliwini kollap kuwwətlixi kerək. Zhongguo həlk jiefang-jünidiki barlık zhihuyyüən, jəngqi yoldaxlar, dikkət kilinglar: Nənjing guomindang əksiyətqi həkümiti həkiki, demokratik teqlikni kobul kılqıqə wə əməlgə axurojıqə, əzənglarning jəng kilixtiki tirixqanlıqinqılnı kılqimu boxaxtur manglar. Karxilik kərsitixkə petinoğan hərkəndək əksiyətqilərni kət'i, tələküs, pak-pakız wə toluk yokitinglar.

### Izah

① Yoldax Mao Zedong bu bayanatta otturiqa koyovan 8 maddilik teqlik xərti 1949-yıl 4-ayda Zhongguo gongchəndangi wəkillər emigi bilən guomindang həkümitining Zhang Zhizhong baxqılıqidiki wəkillər emigining teqlik tənpəni etküzüxinin asası boldı. Bu tənpənde tüzülgən iqliki teqlik keliximidə 8 maddilik teqlik xərti toqrisida konkirit bəlgilimilər belgilən'gən. Muxu tomdiki «Pütün məmlikətə yürüx kılıx toqrisida buyruk» ning ① izahıqa karalsun.

# ZHONGGUO GONGCHENDANGI BAYANATQISINING NENJING XINGZHENG YUENINING KARARIOIA BAHASI

(1949-yil 1-ayning 21-kuni)

Nenjing guomindang eksiyetqi hekumiting hokumet tongxunshesi bolqan Zhongyangshening 19-kuni tarkatkan hewiride mundak diyilgen: 19-kuni etig'en saet 9da etkuzulg'ən xingzhengyuen yiqlini wəziyet uestide keng muzakirə elip berip, tewəndikiq'e karar qikardi: "Hekumet pütün məmlikət həlkining arzusıqa binaən, teqlikning baldurrak eməlgə exixini tiləp, Zhongguo gongchendangi bilən birlikte dərhal aldi bilən xərtsiz urux tohtitixni wə hər ikki tərəpning wəkil təyinləp teqlik səhbiti etküzüxini halaydiqanlıqini alahidə ehtiyat bilən bildürudu." Zhongguo gongchendangi bayanatqisi mundak didi: Nenjing xingzhengyuenining bu kararida Nenjing əqrəb zongtongi Jiang Jieshining teqlik tənpəni etküzüxni təklip kilqan 1-ayning 1-künidiki bayanati tiləqə elinmişən, xuningdək Zhongguo gongchendangi zhuxisi Mao Zedongning

teqlilik tənpəni ətküzüxnı təklip kiloqan 1-ayning 14-künidiki bayanatimu tilqə elinmiqan, bu 2 təklipning zadi kaysisini himayə kilip, kaysisiqa қarxi turidiqanlıqı kərsitilmigən, goya guomindang bilən gongchəndang ikki tərəp 1-ayning 1-küni wə 1-ayning 14-küni həqkandak təklipni otturiqə koy-miqandək, baxkidin bir təklip otturiqə koyulqan, buni kixi əsla qüxinəlməydu. Əmiliyyəttə, Nənjing xingzhengyüəni Zhongguo gongchəndangining 1-ayning 14-künidiki təkliwigila tamamən etiwersiz karax bilən қalmastın, bəlki korqak zongtong Jiang Jieshining 1-ayning 1-künidiki təkliwinimu toqridin-toqra yokka qıkardı. Jiang Jieshi əzining 1-ayning 1-künidiki təkliwidə: "Gongchəndangda teqlilik səmimiyyiti bolup, enik ipadə kərsitəlisila, həkumət qokum səmimiyyət kərsitip, uruxni tohtitixning wə teqlilikni əsligə kəltürüxning konkirit usulliri üstidə məslihətlixixni halaydu" digən idi. Aridin 19 kün ətüpla, ənə xu həkumətning bir aparatı yəni Nənjing həkumitining "xingzhengyüəni" bu həkumət "zongtongi"ning bayanatını yokka qikirip, "qokum səmimiyyət kərsitip, uruxni tohtitixning wə teqlilikni əsligə kəltürüxning konkirit usulliri üstidə məslihətlixixni halaydu"qan əməs, bəlki "dərhal aldi bilən xərtsiz urux tohtitixni wə hər ikki tərəpning wəkil təyinləp teqlilik səhbiti ətküzüxini halaydu"qan bolup kaldi. Hox, Nənjing "xingzhengyüəni"diki janaplar, zadi silərning

təkliwinglar küqkə igimu, yaki silərning “zongtongunglar”ning təkliwi küqkə igimu? Silərning “zongtongunglar” “uruxni tohtitix bilən teqliknı əsligə kəltürüt”ni bir ix dəp bilip, qokum səmimiyyət kərsitip, bu ixni əməlgə axuruxning konkirit usulliri üstidə Zhongguo gongchəndangi bilən məslühətlilikxni halaydiqanlıqini ukturdi; silər bolsanglar urux bilən teqliknı ikki ix kılıp ayriwəttinglar, wəkil təyinləp urux tohtitixning konkirit usulliri üstidə biz bilən məslühətlilikxni halimay, əksiqə, qəksiz hiyalıq berilgən haldə “dərhal aldi bilən xərtsiz urux tohtitix”, andin keyin wəkil təyinləp “teqlik səhbiti etküzüx”ni təklip kildinglar, zadi silərning təkliwinglar toqrimu, yaki “zongtongunglar”ning təkliwi toqrimu? Bizqə, Nənjing korqak xingzhengyüəni əzinin hizmət hökuki dairisidin qikip kətkən, u korqak zongtongning təkliwini yokka qikirip, əz aldiqə yengi təklip koyux layakıtigə igə əməs. Bizqə, Nənjing xingzhengyüəninib bu yengi təkliwi asassız, xunqılık uzak, xunqılık kəng kələmlik wə xunqılık dəhxətlik urux boldi, əlwəttə, ikki tərəp kixi təyinləp teqliknin asasiy xərtliri üstidə məslühətlilikxi wə hər ikki tərəp makul kərgən urux tohtitix keliximini tüzüxi kerək idi, xu qaqdila urux tohtaytti. Yalquz həlkəla bundak arzu-ümittə bolup kalmastın, bəlki guomindang tərəptiki birmunqə kixilermu bundak arzu-ümittə ikənlərini bildürdi. Əgər Nənjing xingzhengyüəni-

ning kilqə asasi bolmiojan “karari” boyiqə bolqanda, aldi bilən urux tohtitilmisa, teqlik tənpəni ətküzüxnı halimaydikən, undakta guomindangning teqlik səmimiyyiti kəyərdə əkalidu? Nənjing xingzhengyüənin “karari” qikirilip boldi, aldi bilən urux tohtitilmiojqə, teqlik tənpəni ətküzgili bolmaydiqən bolup kaldi, xuningdin baxlap teqlikning ixigi qing takaldi, əgər tənpən ətküzüx lazım tepilidikən, kilqə asasi bolmiojan bu “karar”ni əməldin kəldurux kerək, ikkining biri, halas. Əgər Nənjing xingzhengyüəni əzining “karari”ni əməldin kəlduruxni halimaydikən, bu hal Nənjing guomin-dang əksiyətqi həkümətidə əzining karxi təripi bilən teqlik tənpəni ətküzüx səmimiyyitining zadi yokluqını bildürudu. Kixilər: Nənjing tərəptə rastinla səmimiyyət bolidiojan bolsa, teqlikning konkirit xərtliri üstidə məslihətlixixni nimə üqün halimaydu? dəp soraydu. Nənjingning teqlik təkliwi sahta, digən bu həküm ispatlanmidimu? Zhongguo gong-chəndangi bayanatqisi mundak didi: Nənjing hazır həkümətsizlik halitigə qüxüp kaldi, korqak zongtong bir təklip koysa, korqak xingzhengyüən yənə bir təklip koydi, əmdi kim bilən alakə kılıx kerək?

**ZHONGGUO GONGCHENDANGI  
 BAYANATQISINING GUOMINDANG  
 ƏKSIYƏTQI HƏKÜMITINI ZHONG-  
 GUOOIA TAJAWUZ KİLOIAN  
 YAPONIYƏ ARMIYISINING SABIK  
 ZONGSILINGI GANGCUN NINGCINI  
 ҚAYTIDIN ҚOЛОIA ELIXÇA WƏ  
 GUOMINDANGNING IQKI URUX  
 JINAYƏTQILIRINI ҚOLOIA  
 ELIXÇA BUYRUX TOOİ-  
 RISIDIKI SƏHBİTİ**

(1949- yil 1- ayning 28- künü)

Nənjing guomindang əksiyətqi həkümətinin Zhongyang tongxünshesi 1-ayning 26- künidiki həwiridə mundak dəydu: "Həkümət bayanatqisi mundak didi: Həkümət uruxni baldurraq ayakläxturup, həlkning azap-okubitini yeniklitix üçün bir aydin beri hər hil qarə wə tədbirlərni kərdi. Muxu ayning 22- künü teqlik tənpəni wəkillirinimu rəsmi təyinlidi<sup>①</sup>. Səhbət etküzük üçün, birkañqə kündin buyan pəkət Zhongguo gongchəndangi tərəpning

wəkil təyinlixini wə orun toqrisida kelixixini küt-məktə. Lekin 25-küni Xinhuaşhe ximaliy Shənxdidin radiyo arkılık tarkatkan Zhongguo gongchəndangi bayanatqisining səhbəti<sup>②</sup>də, bir tərəptin, həkumət bilən səhbət ətküzüp, teq yol bilən həl kilişni halaydiqanlıqı bildürülgən bolsimu, yənə bir tərəptin, bizgə yokilang sezlər bilən aqzıqə kəlginiqə ahanət kilinəjan. Uning üstigə, tənpən ornini Beyping tamamən azat bolqandan keyin andin bəlgiləx mümkün, diyilgən. Hox, Zhongguo gongchəndangi tərəpning əz wəkillirini waktida təyinliməy, orun toqrisida kelixməy, uning üstigə hərbi hərkətlirini tohtatmay, bəlkı Beyping tamamən azat kilinəandan keyin digənni bana kilixi wakitni keqiktürüp, urux apitini uzakka sozoqanlıq əməsmu? Bilix kerəkki, pütün məmlikət həlkə urux apitigə hatimə berixni ümit kilidu, əmdi ularda takət kalmidi. Həkumət qayət zor səmimiyyət bildürüx üçün Zhongguo gongchəndangining xuni enik tonuwelixini helimu ümit kildiki, bugünkü ix həlkni kutulduruxni aldinkı xərt kilip, tezdir wəkil təyinləp səhbət ətküzüp, teqlikni baldurraq əməlgə axuruxtın ibarət boluxi kerək.” Nənjing Zhongyangshe yənə 1-ayning 26-küni Shanghəydin tarkatkan həwiridə mundak didi: “Yaponiyə urux jinayətqisi, Yaponiyining Zhongguoja əwətkən armiyisining sabık zongsilingguəni Gangcun Ningci dajiang 26-küni dəlet mudapiə busining urux jinayətqilirini sorak kiliş hərbi

fatingida kayta sorak kilinoqandin keyin, saet 16 də fating tingzhangi Shi Meyyü təripidin gunasız dəp həküm kılındı. Xu qaqda fatingdiki kəypiyat jiddi tüs aldi. Gangcun tik turup həkümni anglioqandin keyin külümsirəp koydi." Əxularoqa asasən, Zhongguo gongchəndangi bayanatqisi təwəndikilərni bildüridi:

1. Yaponiyə urux jinayətqisi, Yaponiyining Zhongguoqa əwətkən armiyisining sabik zongsiling guəni Gangcun Ningci dajiang Yaponiyining Zhongguoqa tajawuz kılıx üçün əwətkən armiyisidiki barlik urux jinayətqiliri iqidiki asasiy urux jinayətqisi<sup>③</sup> idi, bugünkü kündə Nənjing guomindang əksiyətqi həkümitining urux jinayətqilirini sorak kılıx hərbi fatingi təripidin gunasız dəp həküm kılındı; Zhongguo gongchəndangi wə Zhongguo həlk jiefangjüni zongbusi xuni ukturiduki, buningoqa yol koyulmaydu. Zhongguo həlki 8 yillik Yapon basqunqılıriqa қarxi uruxta sansız adəmlərni kurban berip wə mal-mülük'lərni qikim kılıp, ahir qəlibə kazinip koloqa qüxürgən bu urux jinayətqisini Nənjing guomindang əksiyətqi həkümitining əzbəximqılık bilən gunasız dəp həküm kılıxiqa əsla yol koyulmaydu. Pütün məmlikət həlki, barlik demokratik partiyə-guruqlar, həlk təxkilatlari həm Nənjing guomindang əksiyətqi həkümiti xitongidiki wətənpərvər zatlar dərhal kozənilip, Nənjing əksiyətqi həkümiti tərəpning milli mənpəətni setix,

Yaponiyə faxist jünfaliri bilən til biriktürüxtək jinayi hərkətlirigə karxi turuxi lazim. Biz hazır Nənjing əksiyətqi həkümətidiki janaplarnı kattik agahlandurımızki, Gangcun Ningcini dərhal kaytidin koloqa elip կamap կoyuxunglar xərt, hilaplik kilsanglar bolmaydu. Bu ix silər hazır tələp kiliwatkan biz bilən tənpəni etküzüx ixiqə ziq munasiwətlik. Bizqə, silərning hazırlı hilmu-hil hərkitinglar urux təyyarlıqını yengiwaxtin kiliwat-kanlıqlıqlarnı jümlidin Yaponiyə əksiyətqilirini Zhongguoja baxlap kelip, ular bilən billə Zhongguo həlkini kirix süikəstidə boluwatkanlıqlıqlarnı sahta teqlik tənpəni bilən yoxuruxka urunux bolup hesaplinidu; silər Gangcun Ningcini ənə xu məksət bilən koyup bərdinglar. Xuning üçün, biz silərning bundak kilixinglarqa hərgiz yol koymaymız. Biz silərning Gangcun Ningcini kaytidin koloqa elixinglarnı həm uni biz tərəptin ukturulqan wakitta wə orunda həlk jiefangjünigə jawapkarlık bilən yalap epkelip berixinglarnı buyrukça həklikmiz. Yaponiyining baxka urux jinayətqilirini waktinqə կamap koyup, qarə körüxicimizni kütüp turunqlar, ulardin birinimu əzbeximqılık bilən koyuwetixkə yaki қaquruwetixkə əsla bolmaydu, hilaplik kilojuqlar kəngqılık kılınmay kattik jazalinidu.

2. Nənjing guomindang əksiyətqi həküməti bayanatqisining 1-ayning 26-künidiki bayanatidin məlum boldiki, Nənjingdiki janaplarning teqlik tənpəni

etküzüxnı tələp kilixinining xundak jiddi, kizoqın, səmimi, kət'i boluxi "urux waktini kiskartix", "həlkning azap-okubitini yeniklitix", "həlkni kutkuzuxni aldinkı xərt kilix" üqün imix; Zhongguo gongchəndangi tərəpning silerning ümit-arzuyunglarnı kobul kilixinining bundak jiddi, kizoqın, səmimi, kət'i bolmioqanlıqı, "uning üstigə hərbi hərkətlərni tohtatmioqanlıqı" bolsa həkikətən "wakitni keqiktürüp, urux apitini uzakka sozoqanlıqı" imix. Nənjingdiki janaplar, gəpning rastını eytsak, silər urux jinayətqiliri, silər—sorakka tartılıdiqan kixilər. Silərning aq-zinglardiki "teqlik", "həlk iradisi" digən nimilərgə biz ixənməymiz. Silər Amerikining küqigə yəliniwe-lip, həlkning iradisigə hilaplıq kilipli, urux tohtitix keliximini wə siyasi məslihət kengixi yiqinining kararlırını yirtip taxlap, həlkə, demokratiyigə, inkilapka əkarxi bu ketimki mislisiz dəhxətlik iqliki uruxni kozqidinqlar. U qaqda silər xunqə jiddi, kizoqın, səmimi, kət'i idinglarki, heqkandak adəmning nəsihitigə kulak salmidinqlar. Silər korqak guomindahuy qakirixta, sahta asasiy əkanun tütüxtə, korqak zongtong saylaxta, "isyanni basturuxka səpərwər kilix" toqrilik sahta buyruk qikirixta yənə xunqə jiddi, kizoqın, səmimi, kət'i idinglarki, buningdimu heqkandak adəmning nəsihitigə kulak salmidinqlar. U qaqda Shanghəy, Nənjing wə baxka qong xəhərlərdiki həkümət kuroqan yaki həkümətkə kolqomak bolqan cənyihuylar, sodigərlər uyux-

miliri, ixqilar uyuxmiliri, dihanlar jəmiyatlısı, ayallar təxkilatlısı, mədiniyət təxkilatlısı digən nimilər bir bolup, "İsyanni basturux səpərvərligini himayə kiliyoruz", "Gongchəndang basmılqılırını yokitımız" dəp quşan kətirip qıqqanda, yənə xunqə jiddi, kizəqin, səmimi, kət'i idinglarki, buningdimu heqkandak adəmning nəsihitigə kulak salmidinglar. Hazır aridin 2 yerim yil ötti, silər kiroqan həlkning səni nəqqə milyon bilən tohtap kalmidi, silər kəydürüp taxlıqan yeza-kəntlərni, baskunqılık kılıqan ayallarnı, bulıqan-talıqan mal-mülük'lərni, silərning hawa armiyənglər bombardiman kiliwətkən adəmlərni wə maddi bayılıkları sanap tügətkili bolmayıdu, silər əqayət zor jinayət ətküzdünglər, bu hesapni qokum elix kerək. Anglisak, hesap elix kürrixigə heli karxi ikənsilər. Lekin bu ketimki hesap elix kürrixining otturioqa koyuluxida səwəp bar, qokum hesap elixka, kürəx kilişka toqra kelidu. Silər yengildinglər. Silər həlkning əqəziwinini kozəqap koydunglər. Həlk birdək kozəqılıp, silər bilən jan tikip elixidu. Həlk silərni yahxi kərməydu, həlk silərni əyipləydi, həlk kozəqaldı, silər yitim kıldalinglər, xunga silər yengildinglər. Silər 5 xərt<sup>④</sup>ni otturioqa koydunglər, biz 8 xərt<sup>⑤</sup>ni otturioqa koyduk, həlk bizning 8 xərtimizni dərhal himayə kıldı, silərning 5 xərtinqlərni himayə kilimidi. Silər bizning 8 xərtimizgə rəddiyə berəlmidiŋlər, əzənglarning 5 xərtidə qıng turalmidinglər.

Silər bizning 8 xərtimizni tənpənning asasi kilişni halaydiqanlıqlıqlarnı ukturdunqlar. Xundak bolğını yahxi əməsmidi? Nimə üçün yənə tezrək tənpən etküzülməydu? Xuning bilən silər nahayiti jiddi, nahayiti kızılın, nahayiti səmimi, nahayiti kət'ilik kərsitip, "xərtsiz urux tohtitix", "urux waktini kiskartix", "həlkning azap-okubitini yeniklitix", "həlkni kutkuzuxni aldinki xərt kilix"ni bək təxəbbus kılıqandək boldunglar. Bizqu? Roxənki, jiddi, kızılın, səmimi, kət'i bolmioğan, "wakitni keqiktürüp, urux apitini uzakka sozəqan" bolup qıktuk. Lekin aldirimanglar, Nənjingdiki janaplar, biz jid-dilixip, kızılınlixip, səmimilixip, kət'ilixip kalımız, urux wakti qokum kiskırıdu, həlkning azap-okubiti qokum yenikləydu. Silər bizning 8 xərtimizni ikki tərəp tənpəninən asasi kilişkə razi bolğan ikənsilər, biz bilən birlikdə aldirax bolisilər. Muxu 8 xərtini əməlgə axurux silərni, bizni, barlık demokratik partiyə-guruhlarnı, həlk təxkilatlarını wə pütün məmlikəttiki hər sahə həlkini birnəqqə ay, yerim yıl, bir yıl, birnəqqə yıl aldiritixkə yetidü, yetixəlməy kalarmızmikin, tehi! Nənjingdiki janaplar, kulak selinglər: 8 xərt chouxiang madda əməs, uning konkirit məzmuni boluxi kerək, hazır muxu kiska məzgil iqidə kəpqilikning yənə oylinip bekisi zərür, bu munasiwət bilən birər wakit ətüp kətsimu həlk kəqürıdu. Rastini eytsək, həlkning pikri bu ketimki tənpən'gə obdan təyyarlık kərəx. Tənpən

jəzmən etküzülidü, kimki yerim yolda yeniwelip, tənpən etküzükə unimaydikən, uningoşa hərgiz yol koyulmaydu, xuning üqün silərning wəkilinglar qokum kelixkə təyyarlinixi lazım. Lekin bizning təyyarlıq kərüximiz üqün tehi bir az wakıt kerək, urux jinayətqilirining bizgə tənpən waktini bəlgiləp berixigə yol koymaymız. Biz Beyping həlki bilən möhim bir ix kiliwatımız, Beyping məsilisini 8 xərt boyiqə teq yol bilən həl kiliwatımız. Silərning Beypingdiki adəmliringlar, məsilən, Fu Zuoyi jiang-jün katarlıklarmu bu ixka katnaxtı, silər bu ixning toqra kılıniwatkanlıqını tongxünsheyinglar arkılık elan kiloqan gonggaoyinglarda etirap kildinglər®. Bu teqlik tənpəni üqün orun hazırlap berix bilənla kalmay, bəlki Nənjing, Shanghəy, Wuhən, Xi'an, Təyyüən, Guysuy, Lənzhou, Ürümqi, Chengdu, Kunming, Changsha, Nənchang, Hangzhou, Fuzhou, Guangzhou, Təywən, Həynəndaoqa ohxax jaylar-ning teqlik məsilisini həl kılıx üqünmu ülgə yaritip bərdi. Xuning üqün, bu hizmət mədhiyilinixi kerək, Nənjingdiki janaplar buningoşa anqə jiddi bolmoqan pozitsiyə tutmaslıqi lazım. Biz əz rayonimizdiki wə silərning rayoninglardıki demokratik partiyə-guruh-lar, həlk təxkilatları wə partiyə-guruhsız demokratik zatlar bilən birlikdə urux jinayətqilirining isimligi məsilisini məslihətlixip, birinqi xərtnıng konkirit məzmununu təyyarlawatımız. Bu isimlik uzak etməyla rəsmi elan kılınixi mümkün. Nənjingdiki janaplar,

silərgə məlum, biz wə demokratik partiyə-guruqlar, həlk təxkilatlıri ta həziroqıqə bundak bir isimlikni məslihətlixip qikixka wə rəsmi elan kilişkə ülgürəlmiduk, bu həktə janaplardın əpu soraymız. Buning səwiwi—silərning teqlik tənpəni ətküzük toqrisidiki təliwinglarning keqikiprək kalqanlıqı. Burunrak bolqan bolsa, ehtimal, təyyarlap koyqan bolattuk. Lekin, silərningmu kılıdioğan ixinglar yok əməs. Yaponiyə urux jinayətqisi Gangcun Ningcini kolqa elixtin baxka, dərhal tutux kılıp, bir türküm iqliki urux jinayətqilirini kolqa elixinglar, aldi bilən bultur 12-ayning 25-küni Zhongguo gongchəndangi nopuzluk ərbabining bayanatida otturiqə koyulqan 43 urux jinayətqisining Nənjing, Shanghəy, Fenghua, Təywəndikilirini kolqa elixinglar xərt. Ulardin əng asaslıkları: Jiang Jieshi, Song Ziwen, Chen Cheng, He Yingqin, Gu Zhutong, Chen Lifu, Chen Guofu, Zhu Jiahua, Wang Shijie, Wu Guozhen, Dey Chuənxiən, Tang Enbo, Zhou Zhirou, Wang Shuming, Guy Yongqing<sup>⑦</sup>lar. Bolupmu əng asaslıqı Jiang Jieshi, bu jinayətqi hazır Fenghuaqa keqip beriwaldi, uning qət'əlgə keqip ketixi, Amerika yaki Ən'gliyə jahan'gırlığının koltuqıqa kiriwelixi ehtimaldin yırak əməs, xunga, bu jinayətqini tezdir kolqa elinglar, keqip kətmisun. Bu ixka silər pütünləy jawapkar, əgər kaqurup koysanglar, karakqını koyup bərgüqilər katarida jazalinisilər, hərgiz kəngqilik klinmaydu, buni aldin eytmidi

dimənglər. Biz, pəkət muxu urux jinayətqiliri қoloja elinsila, andin urux waktini kiskartix, həlkning azap-okubitini yeniklitix yolidə əstayedillik bilən bir ix қılınoğan bolidu, dəp hesaplaymız. Urux jinayətqiliri turiweridikən, uruxning wakti uzakka sozuliweridu, həlkning azap-okubiti eçirlixiweridu.

3. Yukuridiki 2 nuktiqa Nənjing əksiyətqi həkümitining jawap berixini tələp kilişimiz.

4. 8 xərtning қaloğanlıri üstidə ikki tərəpning təyyarlik kərüxicə tegixlik ixlarnı Nənjing oqa yənə ayrim ukturımız.

### Izahlar

① Xu wakitta guomindang əksiyətqi həküməti təyinligən teqlik tənpəni wəkilləri: Shao Lizi, Zhang Zhizhong, Huang Shaohong, Peng Zhaoxiən, Zhong Tiənxinlər idi.

② 1949-yıl 1-ayning 25-küni Zhongguo gongchəndangi bayanatqisining teqlik tənpəni etküzük toqrisidiki səhbətidə munular kərsitilgən: "Nənjing əksiyətqi həkümətinin wəkil təyinləp biz bilən tənpən etküzüxicə ruhsət kılənliqimiz bu həkümətni yənə Zhongguo həlkioğə wəkillik kılıx salahiyitigə igə dəp etirap kılənliqimizdən əməs, bəlki bu həkümətning kolida yənə bir əksiyətqi կaldıuk hərbi küqlər bolənliqidin. Əgər bu həkümət həlk aliddə ez ixənqını tamamən yokatkanlıqını, ez əklidiki կaldıuk əksiyətqi hərbi küqlərning kudrətlik həlk jiefang-jünigə karxi turuxka amalsız қaloğanlıqını sezip, Zhongguo gongchəndangining 8 maddilik teqlik xərtini kobul қılıxni halisa, u qəqəda, məsilə tənpən yoli bilən həl kilinip, həlkning azap-okubiti aziyidu, bu əlwəttə yahxirak wə həlk azatlıq ixiqa paydılık." Tənpən orni toqrisida bu səhbəttə: "Beyping tamamən azat bolğandan keyin andin bəlgiləx mümkün, ehtimal, Beypingda bolar"

diyilgən. Tənpən wəkilliri toqrisida bu səhbəttə: "Peng Zhaoxiən guomindang CC guruhining uruxni təxəbbus kilixta əng kəp küq qıkarəqan asasiy kadirliridin biri, kixilər uni urux jinayətqisi dəp tonuydu, xunga Zhongguo gongchəndangi tərəp bundak wəkilni əkbul kılalmaydu" diyilgən.

③ Gangcun Ningci Zhongguoqa tajawuz kilixta tarixi əng uzun, jinayiti əng zor Yaponiyə urux jinayətqilirinən biri. U 1925-yildın 1927-yilə qədə Beyyang jünfa Sun Chuənfangning hərbi guweni bolğan. 1928-yili Yaponiyə armiyisi piyadə əskərlər birləşmə dütinən düyzhangi bolup, Yaponiyə armiyisining Jinənni besiwellix uruxiqa katnaxkən, Jinən pajiəsinin jalliti. 1932-yili Yaponiyining Shanghəygə əwətkən armiyisining fucənmouzhangi bolup, Shanghəyni besiwellix uruxiqa katnaxkən. 1933-yili Yaponiyə həkümítigə wəkil bolup, guomindang wətan satkuq həkümítini bilən «Tanggu keliximi»ni imzalıqan. 1937-yildın 1945-yilə qədə bolğan məzgilda, Yaponiyə armiyisi 11-jünuning silingguəni, Huabey fəngmənjinünining silingguəni, 6-fəngmənjinünining silingguəni wə Zhongguoqa əwətilgən Yaponiyə armiyisining zongsilingguəni bolup, Zhongguoda kəydürüp tügitix, kırıp tügitix, bulap tügitixtin ibarət intayın dəhxətlik "3 tügitix siyasiti"ni yürgüzgən. 1945-yil 8-ayda Yən'əndin elan kılınlıqan Yaponiyə urux jinayətqilirinən isimligidə bax urux jinayətqiləri katariqa kirdələn. U həlk azatlıq uruxi dəwriddə, Jiang Jieshining məhpi hərbi guweni bolup, Jiang Jieshining azat rayonlarqa hujum kilixtini pilənləp bərgən. 1949-yil 1-ayda guomindang əksiyətqi həkümítini uni gunasız dəp həküm kiliplərə boxitip ezi məmlikitigə karyeruwtəkən. 1950-yili u yənə Jiang Jieshi təripidin "inkilap əmiliyiti yənjiuyünni"ning yukuri dərijilik jiaoguənligigə təklip kılınlıqan. 1955-yildın buyan, u yənə Yaponiyining kurukluk wə dengiz armiyiliridiki kona hərbilərni toplap, "səpdaxlar ittipakı" (Keyin yurtdaxlar ittipakı digən naməqə ezbərtılğan)ni təxkil kiliplərə, Yaponiyə jün'guozhuyisini əsligə kəltürüxtək əksiyətqil hərkətlərgə paal katnixip kəlməktə.

④ Guomindang əksiyətqi həkümítini otturiqa koyqan "5 xərt" Jiang Jieshi 1949-yil yengi yil bayanatida otturiqa koyqan teq-

lik tənpəni toqrisidiki 5 xərtni kərsitudu, ular: 1) "dəletning mustəkilliqi wə pütünlügigə ziyan yətküzməydiqan bolsa"; 2) "həlkning aram elip əzini ongxiwelixiqa yardım beridiqan bolsa"; 3) "mukəddəs asasiy ənanç menin səwiwimdin hilaplik əlin-maydiqan, demokratik xiənzheng muxu munasiwət bilən buzuwtılmaydiqan, Zhonghua min'guoning dəlet tizhisiqə həkikili kapalət berilidiqan, Zhonghua min'guoning fatongi otturıda üzülüp kalmayıdiqan bolsa"; 4) "armiyə həkikili kapalətkə iğə əlinididiqan bolsa"; 5) "həlk əzinin ərkin turmux usulini wə hazırlığı əng təwən turmux səwiyisini saklap əkalaydiqan bolsa" digənlərdin ibarət. Yoldax Mao Zedong xu qəqning əzidila bu 5 xərtkə əttik rəddiyə bərdi. Muxu tomdiki «Urux jinayətqisining sülhi tələp kili-xiqa baha» digən əsərgə əkarlsun.

⑤ Zhongguo gongchəndanginin "8 xərti" 1949-yil 1-ayning 14-küni yoldax Mao Zedongning wəziyyət toqrisidiki bayanatida otturiqə əyulqan teqlilik tənpəni həkkidiki 8 xərtni kərsitudu. Muxu tomdiki «Zhonggong zhongyang zhuxisi Mao Zedongning wəziyyət toqrisidiki bayanatı» digən əsərgə əkarlsun.

⑥ Guomindang zhongyang tongxünshesi 1949-yil 1-ayning 27-küni elan kılqan Nənjing hekumiti dəlet mudapiə busining bayannamisidə mundak diyilgən: "Huabey tərəptə urux waktini kışkartıx, teqlikni koloja kəltürűx, xuning bilən ədimkə paytəht Beypingning hulini wə mədini asara-ətikilirini aman saklap kelix üqün, Fu Zuoyi zongsiling 22-küni bayannamə qıkırıp, 22-küni ətigən saat 10 din tartıp urux tohititip turuxni elan əldi. Beyping xərididiki dəlet armiyisining kep kismi xu haman zongbunging kərsətmisigə boysunup, ilgir-ahir xəhər rayonidin qekinip qıkıp, kərsitilgən yərgə bardı." Bayannamidə yənə: "Suyyüən, Datong ikki jaydimu uruxni tohititip turux əməlgə axurulmakçı" diyilgən.

⑦ Song Ziwen guomindangning maliyə zomigiri; u guomindang hekumiti maliyə busining buzhangi, xingzhengyüənining yüənzhangi, taxki ixlar busining buzhangi, Amerikida turuxluk pəwkul-addə əlqisi katarlıq hizmetlərdə bolqan. Chen Cheng guomindangning cənmouzongzhangi bolqan, xu qəqda guomindang hekumiti

Təywən əlkisinining zhuxisi idi. He Yingqin guomindangning cənmouzongzhangi wə delet mudapiə busining buzhangi bolqan. Gu Zhutong xu qaqda guomindang armiyisining cənmouzongzhangi idi. Chen Lifu, Chen Guofu, Zhu Jiahualar guomindang CC guruhining asasiy kattiwaxliri. Wang Shijie guomindang həküməting taxki ixlar buzhangi bolqan. Wu Guozhen xu qaqda guomindang həküməti Shanghəy xəhrining shizhangi idi. Dəy Chuənxian yəni Dəy Jitao uzak wakitkiqə Jiang Jieshining əkil kersətküqisi bolup ixlığın, xu qaqda guomindang zhongyangining daimi weyyüəni idi. Tang Enbo xu qaqda guomindangning Nənjing-Shanghəy-Hangzhou jingbey zongsilingi idi. Zhou Zhirou xu qaqda guomindang hawa armiyisining zongsilingi idi. Wang Shuming xu qaqda guomindang hawa armiyisining fuzongsilingi wə cənmouzhangi idi. Guy Yongqing xu qaqda guomindang dengiz armiyisining zongsilingi idi.

# **TEQLIK XƏRTLIRI YAPONIYƏ URUX JINAYƏTQILIRINI WƏ GUOMINDANG URUX JINAYƏT- QILIRINI JAZALAXNI ƏZ IQIGƏ ELIXİ LAZIMLIOII TOOİRISIDA ZHONGGUO GONGCHƏNDANGI BAYANATQISINING BAYANATI**

*(1949- yil 2- ayning 5- künü)*

Zhongguo gongchəndangi bayanatqisining teqlik tənpəni məsilisi tooqrısida etkən ayning 28-küni qikarəqan bayanatioqa guomindang əksiyətqi wətən satkuq həkümətinə bayanatqısı etkən ayning 31-küni jawap bərdi. Guomindang əksiyətqi wətən satkuq həkümətinə bayanatqısı bu jawawida Zhongguo gongchəndangining bayanatqısı otturiqa koyqan məsililər üstidə mutəhəmlik bilən ezini aklidi. Zhongguo gongchəndangining guomindang əksiyətqi wətən satkuq həkümətidin Yaponiyining Zhongguoqa tajawuz kılıxida bax jinayətqi bolqan Gangcun Ningcini kaytidin kolqa elixə məs'ul bolup, həlk jiefangjünigə yalap epkelip berixkə

təyyar turuxni həmdə Yaponiyining baxka urux jinayətqilirini қaqrıuwətməy nəzərbənt kilip turux-ka məs'ul boluxni tələp kılıqanlıqı toqrisida bu bayanatqı: "Bu—ədliyə məsilisi. Bu teqlik tənpəni bilən pütünləy munasiwətsiz, buni teqlik tənpəni-ning aldin həl kiliñidioqan xərti kiliñka tehimu bolmaydu" didi. Zhongguo gongchəndangining guo-mindang əksiyətqı wətən satkuq həkumitidin urux jinayətqisi Jiang Jieshi qatarlıklarnı kolqa elixka məs'ul boluxni tələp kılıqanlıqı toqrisida bu bayanatqı: "Həkiki teqlikning aldin həl kiliñidioqan xərti bolmaslıqı kerək" didi. Xuningdək Zhongguo gong-chəndangi bayanatqisining bayanati "Pozitsiyə jə-həttə anqə təmkin əməstək turidu", bəlkı uningda "Yok yərdin putak qikiriloqan" didi. Bu həktə Zhongguo gongchəndangi bayanatqisi munularni ukturidu: Biz 1-ayning 28-kündək wakitta guo-mindang əksiyətqı wətən satkuq həkumitini tehi bir həkumət dəp koypunktuk, bu nuktidin eytkanda, bizning pozitsiyimiz həkikətən anqə təmkin bolmılqandək turidu. Bu "həkumət" digən birnimə zadi məwjutmu, məwjut əməsmu? U Nənjingda məwjutmu? Nənjingda məmuri organları yok. U Guangzhouda məwjutmu? Guangzhouda məmuri baxlıkları yok. U Shanghəydə məwjutmu? Shanghəydə məmuri organlırimu yok, məmuri baxlıklırimu yok. U Fenghuada məwjutmu? Fenghuada pəkət "istipa" bərgənlığını jakalıqan birlə korqak zongtongi bar, baxka heq-

nimisi yok. Xuning üçün təmkinlik bilən eytkanda, uni bir həkumət dəp қarimaslıq lazımdı, hərkan-qə bolğanda, u kiyas қılınoğan yaki alamitila қaloğan bir həkumət idi. Lekin biz, xundak alamiti қaloğan bir "həkumət" bar həmdə bu "həkumət" digən nimigə wəkillik kılıp səzləydioğan bir bayanatqi bar, dəp kiyas kılıp turaylı. Bu halda, bu bayanatqi xuni bilixi kerəkki, bu kiyas қılınoğan, alamiti қaloğan guomindang əksiyətqi wətən satkuq həküməti hazır teqlik tənpəni üçün kılqə hizmət kərsitix bu yakta tursun, bəlki həkikətənmü üzlüsüz sürəttə yok yərdin putak qikiriwatidu. Məsilən, silər tənpən etküzüxnı xunqə jiddi tələp kiliwatkan qeoqinglarda, uxtumtutla Gangeun Ningcini gunasız dəp həküm kildinglər, bu yok yərdin putak qikaroğanlıq əməsmu? Zhongguo gongchəndangi uni kaytidin kolqa elixni tələp kiloqandin keyin, hətta uni Yaponiyigə yoloqə selip koydunglar həmdə uningdin baxka 260 urux jinayətqisini mu Yaponiyigə yoloqə selip koydunglar, bu yok yərdin putak qikaroğanlıq əməsmu? Yaponiyigə hazır kim həkümranlıq kiliwatidu? Jahan'gir unsurlar həkümranlıq kilmay, Yapon həlki həkümranlıq kiliwatamdu? Yaponiyə silər xunqə yahxi kəridioğan jay ikənki, u silərni Yaponiyə urux jinayətqilirining eżənglər həkümranlıq kılıp turoğan rayonlarda yaxiqinidin kərə Yaponiyidə yaxiqını bihətərrək, rahətrək bolidu, ular bir kədər toqra muamiligə igə bolalaydu digən

ixənqkə kəltürdi. Bu ədliyə məsilisimu? Nimə üqün bu ədliyə məsilisi pəyda bolup қaldi? Yapon taja-wuzqilirining biz bilən top-toqra 8 yil urux қılqanlıqını untup kıldinglarmu? Bu teqlik tənpəni bilən pütünləy munasiwətsizmu? Zhongguo gongchəndangi 1-ayning 14-küni 8 xərtni otturiqə koyqan wakitta, Gangcun Ningcini koyup berix ixi yüzbərmigən idi. 1-ayning 26-küni bu ix yüzbərdi, xuning bilən buni otturiqə koyuxka toqra kəldi, dimək, bu, teqlik tənpəni bilən munasiwətlik bolup қaldi. Silər Makarturning buyruqını kobul kılıp, 1-ayning 31-küni yənə 260 Yaponiyə urux jinayətqisini Gangcun Ningci bilən koxup Yaponiyigə yoloqə selip koydunglar, xunga, bu, teqlik tənpəni bilən tehimu munasiwətlik bolup қaldi. Silər nimə üqün teqlik tənpəni ətküzüxnı tələp kıldinglar? Uruxta məqlup bolqanlıqınglar üçün. Silər nimə üqün uruxta məqlup boldunglar? Həlkə karxi iqki urux koz-qıqanlıqınglar üçün. Silər bu ketimki iqki uruxni kaysi wakitta kozqıdinglar? Yaponiyə təslim bolqandin keyin. Silər bu ketimki uruxni kozqap kim-gə hujum kıldinglar? Yapon baskunqılırioqə karxi uruxta uluk hizmət kərsətkən həlk jiefangjünigə wə həlk azat rayonlarioqə. Kandak küq bilən hujum kıldinglar? Amerikining yardımının taxkiri, əzəng-larning həkümranlıqıdiki rayonlarda həlk iqidin tutuwalqan wə xiliwalqan küqlər bilən. Zhongguo həlkə bilən Yapon tajawuzqiliri otturisidiki kəng

kələmlik hayat-mamat kürixi əmdila tügigən, taxki düxmən'gə қarxi urux əmdila tügigən qəqda, bu ketimki iqki uruxni kozəjidinglar. Silər yengilip, tənpən ətküzüxni tələp kildinglar, turupla yənə Yaponiyə bax urux jinayətqisi Gangcun Ningcini gunasız dəp jakalidinglar. Biz silərgə etiraz bildürüp, Gangcun Ningcini kaytidin қamakka elixinglarnı wə uni həlk jiefangjünigə tapxurup berixkə təyyar turuxunglarnı tələp kılıp turuximizənilə, silər yənə aldirap-tenəp uni baxka 260 Yaponiyə urux jinayətqisi bilən billə Yaponiyigə yoloqa selip koydunglar. Guomindang əksiyətqi wətən satkuq həkümitidiki janaplar, silər bu ixta tolimu yolsızlık kildinglar, həlkning iradisigə tolimu hilaplik kildinglar. Biz əmdi silərning unwaninglarqa wətən satkuq digən səzni alahidə koxup koyduk, silər buni tən elixinglar kerək. Silərning həkümitinglar uzaktın buyan wətən satkuq həkumət bolup kəldi, biz pəkət səzni ihqamlax üqünla bəzidə bu səzni tejəp kəlgən iduk, əmdi tejəxkə bolmay kaldi. Silər əzənglarning ilgiridin ətküzüp kəlgən wətən setix jinayitinglardın taxkiri, wətən setix jinayitini hazır yənə bir ketim ətküzdünglar, yənə kelip, bu ketimki jinayitinglar nahayiti eçir boldi, teqlik tənpəni yiqinida bu məsile üstidə qokum tohtilimiz. Silər məyli yok yərdin putak qikarqanlıq dənglər, məyli yok yərdin putak qikarqanlıq dimənglər, bu ix üstidə qokum tohtilimiz, qunki

bu ix 1-ayning 14-künidin keyin yüzberdi, bu biz ilgiri otturiqa koyqan 8 xərtning iqigə kirgüzülmigən idi, xunga, 1-xərtkə Yaponiyə urux jinayətqilirini jazalax digən bir tarmakni қoxux lazımlı, dəp karaymır. Xuning bilən bu xərttə 2 tarmak bolidu, yəni: a)Yaponiyə urux jinayətqilirini jazalax; b) iqki urux jinayətqilirini jazalax. Bizning bu tarmaklarıOTTURIQA қoyuximizda asas bar, bular pütün məmlikət həlkining iradisini eks ettiridi. Pütün məmlikət həlki Yaponiyə urux jinayətqilirini jazalaxni tələp kildi. Guomindangning iqidimu nuroqun kixilər Gangcun Ningci qatarlıq Yaponiyə urux jinayətqilirini jazalaxni Jiang Jieshi qatarlıq iqki urux jinayətqilirini jazalaxka ohxaxla həkkani ix dəp karaydu. Silər bizni məyli teqlik səmimiyyiti bar dənglər, məyli teqlik səmimiyyiti yok dənglər, bu 2 türlük urux jinayətqiliri məsilisi üstidə tənpənən kiliş kerək, bu 2 türlük urux jinayətqiliri jazalinixi kerək. Silərgə tənpənən kilixtin burun bir türküm iqki urux jinayətqilirini koloqa elix wə bu urux jinayətqilirinin keqip ketixidin saklinix tapxurulmuşanda, silər "Aldın həl kilinidioqan xərt bolmaslıqı kerək" dəp karidinqərlər. Guomindang eksiyətqi wətən satkuq həkümətidiki janaplar, bu aldin həl kilinidioqan xərt əməs, bu-silər urux jinayətqilirini jazalaxni tənpənning asası kilixti etirap kılıqandın keyin təbii tuqulmuş tələp. Silərgə koloqa elix tapxurulmuşanlıqı, urux jinayətqiliri keqip kətmisən,

digənlik idi. Biz tehi tənpənning təyyarlık ixlirini püttürüp bolmıqan qaoğda, tənpən etküzükə huddi ata-ananglarning əlümigə aldırıqandək aldirap kəttinglar, bikarqılıktın tit-tit bolup kəttinglar, xunga biz silərgə əkilgə muwapik bir ix kilip köyuxni tapxuroqan iduk. Bu urux jinayətqiliri bəribir kolqa elinidu, ular asmanoqa qiksə tapinidin, yərgə kirsə kokulisidin tartiwelinidu. Silər "urux waktini kiskartix". "həlkning azap-ökubitini yeniklitix". "həlkni kutkuzuxni aldinki xərt kılıx"ni halaydiqan, japa-muxəkkət qəkkənlərni wə balayı-apətkə uqrı-qanlarnı kutkuzidiqan ali mehri-xəpkətlik kixilər wə kep yahxi niyətlik kixilər ikənsilər, silər əxu birnəqqə milyon kerindiximizni қıroqan jawapkar-larnı heqkandak ayimaslıqınglar kerək, silərning urux jinayətqilirini jazalaxni tənpənning asası kılıxni halıqanlıqınglardın karioğanda, bu nimilərni anqə ayimaydiqandəkmə turisilər. Lekin bu nimilərni dərhal kolqa elixni silərgə tapxuroqanlıqımız-qa nahayiti ongaysızlanıqanlıqınglarnı ukturoqan ikənsilər, həyr, boptu, ularning kehər ketixidin saklininglar, bu nimilərni hərgiz kaqurup koymanglar. Janaplar, oylap kərünglər, silər japa-muxəkkət bilən wəkillər əmigi əwətip, urux jinayətqilirini jazalax məsilisi üstidə biz bilən muzakirilixidioqan qaoğda, urux jinayətqiliri kehər kətsə, yənə nimə üstidə səzliximiz? Silərning wəkillər əmicinglərdiki janaplar kəysi yüzü bilən

kərünidu? Silərning xunqiwala “teqlik səmimiyitlinglar” nimə bilən ipadilinidu? Janaplarning “urux waktini kışkartix”, “həlkning azap-okubitini yeniklitix”, “həlkni kutkuzuxni aldinki xərt kilix”ni həkiki halaydiojanlıqlını wə buning bir azmu yalqan əməsligini kandak ispatlıqlılı bolidu? Buningdin taxkiri, bu bayanatqi yənə birmunqə tutruksız gəplərni kildi, bundak tutruksız gəplər heqkimni aldiyalmayıdu, biz uningoqa jawap berixning hajiti yok dəp karayımız. Nənjingdiki yaki Guangzhoudiki yaki Fenghuadiki yaki bolmisa Shanghəydiki kiyas kılınoğan, alamitila ələmət qoymağın əksiyətqi wətən satkuq “həkümiti” (Dikkət, həkümet digən söz kox pəx iqidə)diki janaplar, əgər silər bizning bu bayanatımızning pozitsiyisini yənə anqə təmkin əməs dəp karaydiojan bolsanglar, u haldə, əpu kilinglar, biz silərgə pəkət ənə xundak pozitsiyinila tutalayımız.

# ARMIYINI HIZMƏT DÜYİGƏ AYLANDURAYLI\*

*(1949- yil 2- ayning 8- künü)*

4-künidiki diənbaoyinglardin wakip bolduk. Silerning tərtipkə selix-tərbiyiləxni qing tutup, mud-dəttin bir ay ilgiri atlanmakçı bolqininglar<sup>①</sup> nahayiti yahxi boluptu. Buni boxaxturup köyməsttin, xu boyiqə ixlixinglarnı ümit kılımız. Lekin, əmiliyəttə, 3-aydimu tərtipkə selix-tərbiyiləxkə həmdə siyasətni etiwar bilən üginip, qong xəhərlərni ətküzüwelik wə baxkurux üçün təyyarlinixka toqra kelidu. Ətkən 20 yıldın buyan қollinip kəlgən awal yeza, andin xəhər digən usul buningdin keyin awal xəhər, andin yeza digən usuloqa əzgər-

---

\* Bu—yoldax Mao Zedong yazaqan Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyining 2-yezhənjin wə 3-yezhənjin gə əwətkən jawap diənbaosi. Bu diənbaosu əyni zamanda baxka munasiwətlik yezhənjlərgə wə munasiwətlik zhongyangjülərgimu əwətilgən. Bu diənbaoda, Liaoshen zhənyisi, Huayhəy zhənyisi wə Pingjin zhənyisidin ibarət 3 qong zhənyidin keyin jiddi urux məzgili ning ətüp kətkənligi kəzdə tutulup, həlk jiefangjüni jəng kiləqi düyla əməs, xuning bilən bir wakitta, hizmat düyi boluxi lazımlığı bəlkı məlum xaraitta, asasən, hiz-

tilidü. Armiyə jəng kiloquqi düyla əməs, bəlkı asasən hizmət düyi. Armiyə kadirlirining həmmisi xəhərlərni ətküzüwelixin wə xəhərlərni baxkuruxni üginiwelixin, xəhərlərdə jahən'gırlarоја wə guomin-dang əksiyətqilirigə takabil turuxka mahir boluxni, burzuaziyigə takabil turuxka mahir boluxni, ixqilarоја rəhbərlik kiliх wə ixqilar uyuxmisi təxkil kiliхka mahir boluxni, yaxlarnı səpərwər kiliх wə uyuxturuxka mahir boluxni, yengi rayondiki kadirlar bilən ittipaklixixka wə ularnı tərbiyiləxkə mahir boluxni, sanaet wə soda ixlirini baxkuruxka mahir boluxni, məktəp, gezit, tongxünshelarnı wə radiyo istansilirini baxkuruxka mahir boluxni, taxki ixlarnı bir yaklık kiliхka mahir boluxni, demokratik partiyə-guruhlarоја wə həlk təxkilatlırija munasiwətlik məsililərni bir yaklık kiliхka mahir boluxni, xəhər bilən yezining munasiwitini təngxəxkə, axlik, kemür wə baxka kündilik tur-mux buyumlari məsilisini həl kiliхka mahir boluxni, pul muamilə wə maliyə məsililirini bir yaklık kiliхka

---

mət düyilik wəzipisini üstigə alidiqanlıqı ez waktida otturiqə koyulqan. Bu fangzhen xu wakitta yengi azat rayonlarda kadir məsilisining həl kiliñixa wə həlk inki-lawiy ixlirining onguxluk tərəkkii kiliñixa qayət zor rol oynidi. Həlk jiefangjünining jəng kiloquqi düylük həm hizmət düyilik haraktiri toqrisida muxu tomdiki «Zhongguo gongchəndangi 7-newatlik zhongyang weyyüənhuyi-ning 2-omumiyiqinida kiliñqan doklat»ning 2-kısmiqa karalsun.

mahir boluxni biliwelixi kerək. Kiskisi, armiyə kadirlarlı wə jəngqilər etkəndə tonux bolmioğan barlıq xəhər məsililirini buningdin keyin pütünləy əz zimmisigə elixi kerək. Silər ilgiriləp, 4-5 əlkini iqigə aloğan rayonlarnı alisilər, xəhərlərdin baxka, kəng yezilar ning hizmətlirinimu silərning ixlixinglarqa toqra kelidu. Jənuptiki yezilar pütünləy yengi rayon bolqanlıktın, u yərlərdiki hizmət ximaldiki kona rayonlarning hizmitigə tüptin ohxi-maydu. Birinqi yili ijarə wə əsümni keməytix siyasetini yürgüzgili bolmaydu, omumən, ijarə wə əsümni ilgirikidək tələp turuxka toqra kelidu. Ənə xundak xaraitta yeza hizmitini elip barisilər. Xuning üqün, yeza hizmitinimu yengiwaxtin üginixkə toqra kelidu. Əmma, yeza hizmitini üginix xəhər hizmitini üginixkə kariqanda asan. Xəhər hizmiti bolsa kiyinrak, uning üstigə hazirkı üginixning əng asasiy təripi. Əgər kadirlirimiz xəhərlərni baxkuruxni tez üginiwalalmaydikən, bizdə intayın qong kiyinqiliklər tuqulidu. Xunga, silər baxka həmmə məsililərni 2-ayda bir yaklık kiliwetip, 3-ayda pütün bir ay həmminglər xəhər hizmiti wə yengi rayonlar hizmitini üginixinglər lazim. Guomindangning aran 1 milyon nəqqə yüz ming kixilik armiyisi qaldı, u kəng jaylarqa taraloğan. Əlwəttə, yənə nuroqun jənglər bolidu, lekin Huəyhəy zhənyisidək kəng kələmlik jənglərning bolux ehtimalı kəp əməs, yaki pəkət yok dəp eytixkimu bolidu, jiddi

urux məzgili ətüp kətti. Armiyə helimu jəng kiloquqi düy, bu nuktida hərgiz boxanglik kılmaslıq kerək, əgər boxanglik bolidikən, hata bolidu. Lekin, armiyini hizmət düyigə aylanduruximiz kerək, hazır bizning wəzipini muxundak otturiqa koyuximiz tələp kılınmakta. Əgər biz bundak wəzipini hazırlımu otturiqa koymisak həm xundak kılıxka bəl baqlımisak, intayın zor hatalık ətküzüp koyımız. Həzir biz armiyə bilən billə jənupka berixka 53 ming kadir təyyarlawatımız, əmma bu san nahayiti az. 8-9 əlkini, birnəqqə on qong xəhərni elix bilən nahayiti nuroqun kadir lazımlı bolidu, bu, asasən, armiyining əzигə tayinip həl kilinidu. Armiyining əzi bir məktəp, 2 milyon 100 ming kixilik yezhənjünlər birnəqqə ming ali məktəp wə ottura məktəpkə barawər, barlık kadirlar, asasən, armiyining əzигə tayinip həl kilinidu. Bu nuktida enik tonuxka igə boluxunglar kerək. Jiddi uruxlar asasən ətüp kətkən ikən, armiyining adəm sani wə koral-yaraklırinin toluklinixi muwapik dərijidə bolsila kupayə kili, bək kəp, bək yahxi, bək mukəmməl boluxni tələp kili, maliyə weyjisini pəyda kılıxka hərgiz bolmayıdu. Bu nuktinimu jiddi oylixip kərünglar. Yukuridiki fangzhen 4-yezhənjün'gə tamamən uyğun kelidu, Lin Biao, Luo Rong-huən yoldaxlarningmu ohxaxla dikkət kilişini sorayımız. Biz yoldax Kang Sheng bilən jik səzləxtük, u 12-küni silərnin kexinglaroqa berip, silər

bilən məslihətlixidu. Silərning pikringlar қandak wə қandak kilmakqisilər, məslihətlixip bolqandin keyinla diənbao arkilik məlum kilixinglarni soraymiz. Huadongjü, Huadong jünqü dərhal Xüzhouqa kəqüp berip, partiyining bax aldinkı səp weyyüənhuyi<sup>②</sup> wə 3-yezhənjun aldinkı səp weyyüənhuyi bilən birlikdə ixlep, küq-kuwwətni tolap, jənupka yürüx kilixni orunlaxturuxi kerək. Barlıq arka səp hizmiti Shəndong fenjüsining məs'ulluqioqa tapxurulsun.

### Izahlar

① Bu 2-yezhənjun bilən 3-yezhənjunning Changjiangdin etüx jengi hərkitini 1949-yıl 4-aydin 3-ayqa yətkiməkqi bolqanlıqını kərsitudu. Keyin, guomindang əksiyətqi həkumiti bilən teqlik tənpəni etküzük səwiwidin, həlk jiefangjünining Changjiangdin etüx jengi wakti yənə 4-ayning 3-on künigə sürüldi.

② Huəyhəy zhənyisidə jəng kilix ehtiyajıqə uyqunlixix üçün, Zhonggong zhongyang inkilawiy hərbi weyyüənhuyi 1948-yıl 11-ayning 16-küni Liu Bocheng, Chen Yi, Deng Xiaoping, Su Yü, Tən Zhenlin yoldaxlardın partiyining bax aldinkı səp weyyüənhuyi təxkil kilixni, bax aldinkı səp weyyüənhuyi qə yoldax Deng Xiaopingning shuji boluxini, uning Zhongyüən yezhənjni bilən Huadong yezhənjuniga bir tutax rəhbərlik kilip, Huəyhəy aldinkı sepidiki hərbi ixlarqa wə jəng kilixka rəhbərlik kilix hökükini ijrə kilixini қarar қıldı.

# PARƏ-PARƏ BOLUWATKAN ƏKSIYƏTQILƏR NİMƏ ÜQÜN YƏNƏ “OMUMYÜZLÜK TEQLIK” DƏP KURUK JAR SALIDU?

*(1949- yil 2- ayning 15- künü)*

Guomindang əksiyətqi həkümranlıqining yimiriliş sür'iti kixilərning pərizidikidin tez bolmakta. Həzir, jiefangjünning Jinənni aloqinoqa pəkət 4 aydin axtı, Shenyangni aloqinoqa pəkət 3 aydin axtı, lekin guomindangning hərbi jəhəttiki, siyasi jəhəttiki, iktisadiy jəhəttiki, mədiniyət wə təxvikat jəhəttiki barlik kalanduk küqliri bolsa kutulqusız dərijidə parə-parə wə kukum-talkan bolux halitigə qüxüp kaldı. Guomindang həkümranlıqining omumyuzluk yimirilixi ximaliy səptiki Liaoshen zhənyisi, Pingjin zhənyisi wə jənubiy səptiki Huəyhəy zhənyisi məzgilidin baxlandı, bu 3 zhənyi nətijisidə guomindang bultur 10-ayning bexidin bu yil 1-ayning ahiriqiqə bolğan 4 ayqa yətmigən wakit iqidə təhminən 1 milyon 540 mingdin artuk adimidin ayrıldı, bu muntizim armiyisining 144 toluk shisini eż iqigə alıdu. Guomindang həkümranlıqining omumyuzluk

yimirilixi—Zhongguo həlk azatlıq uruxi wə Zhongguo həlk inkilawiy hərkitining uluk qəlibisinin mukərrər nətijisi, lekin guomindangning wə uning hojayini Amerikining “teqlik” dəp walaklıximu guomindangning yimirilixini ilgiri sürüxtə heli rol oynidi. Guomindang əksiyətqiliri bu yil 1-ayning 1-künidin baxlap “teqlik hujumi” dəp ataloğan bir parqə taxni kətiriwelip, Zhongguo həlkini urmakçı bolоğan idi, hazır bolsa eз putiqə urdi, yaki toqrirak kilip eytkanda, guomindang eзini bexidin tartip ayıqiojqə urup yənqiwətti, Fu Zuoyi jiang-jün həlk jiefangjünining Beyping məsilisini teq yol bilən həl kilixiqə yardəmləxti, buningdin baxka, jaylarda teq yol bilən həl kilixnı ümit kilip turoğan kixilermu nahayiti kəp. Amerikiliklər bir tərəptə turup tit-tit bolup, oqullirining boxanglioqidin qattık aqqiklanmakta. Əmiliyəttə, teqlik hujumi digən bu ənggüxtər Amerika zawudidin qıkkən bolup, yerim yil burunla Amerikiliklər uni guomindangoqa sungli kiloğan. Bu sirni Stuart Leyton ezi pax kilip koydi. U, Jiang Jieshi yengi yil bayannamisi digən nimini qıkaroqandin keyin, Zhongyangshe muhbiri-oqa: “Bu xəhsən eзəm burundin tartip tirixip izləp kəlgən nərsə idi” digən. Amerika tongxünshesining həwer kilixiqə, bu muhbir “elan kiliixa bolmaydi-qan” bu səzni elan kilip koyqanlıqı üçün yəwatqan exidin ayrılip kaptu. Jiang Jieshi guruhi uzaktın buyan Amerikiliklarning bu buyruqını köbul kiliixa

jür'ət kılalmay kəlgən, buning səwiwi guomindang zhongyangı təxwikat busining bultur 12-ayning 27-künidiki bir yolyoruqıda enik eytiloqan: "Biz urux kılalmaydikənmiz, sülhimu kılalmaymiz. Urux kılalaydikənmiz, sülhi toqrisida söz eqix pəkət əskərlərning rohini qüxüridü wə kixilərning kengli ni parakəndə kılıdu. Xuning üqün, məyli urux kılalaylı yaki kılalmayılı, sülhi toqrisida söz eqixning ziyini kəpki, kılqə paydisi yok." Guomindangning xu wakitta bu yolyorukni qikirixi guomindang iqidi ki baxka guruhlarning sülhi kiliixni ķuwətligənligidin bolqan idi. Bultur 12-ayning 25-küni Bəy Chongxi wə uning yetəkqılıgidiki Hubey əlkilik cənyihuy Jiang Jieshiqa "teq yol bilən həl kiliç" məsilisini koyup<sup>①</sup>, Jiang Jieshini 5 xərt astida teqlik tənpəni etküzüx toqrisida bu yil 1-ayning 1-küni bayanat elan kiliixka məjbur kıldı. Jiang Jieshi Bəy Chongxining kolidin teqlik hujumini kəxp kiliç hokukını tartiwelixka wə kona həküm-ranlıqını yengi marka astida dawamlaxturuxka intildi. Jiang Jieshi Bəy Chongxining kollixini tələp kılıp, 1-ayning 8-küni Zhang Qunni Hənkouoqa əwət-kən wə xu küni Amerika, Ən'gliyə, Fransiyə, Sovet ittipakı həkümətliridin Zhongguoning iqliki uruxiqa arilixixni iltimas kılqan idi<sup>②</sup>. Lekin bu tədbirlərning həmmisi məqəlup boldi. Zhongguo gongchəndangi ning zhuxisi Mao Zedongning 1-ayning 14-künidiki bayanati Jiang Jieshining sahta teqlik süikəstini

kahxatkuq zərbə bilən tarmar ķildi, buning bilən, Jiang Jieshi bir həptidin keyin "istipa" berip, pərdə arkisiqə etüxkə məjbur boldi. Gərqə Jiang Jieshi, Li Zongren wə Amerikiliklər bu nəyrəngni hər hil orunlaxturup, heli kərgüqiliyi bar bir shuang-huang oyununu birlikdə oynap qikixni ümit kılqan bolsimu, lekin nətijə ularning kütkinining əksiqə bolup qiki, təwəndə oyun kərgüqilər barəqansıri xalanglixipla kalmay, hətta səhnidiki artistlarmu arka-arkidin oqayıp boldi. Jiang Jieshi Fenghuada həlimu "hakimiyət sırtidiki məwkə" də turup, əzinin qaldıq küqlirigə dawamlıq komandanlıq kiliwatidu, lekin u ənuniy ornidin məhrum boldi, uningoşa ixinidioqan kixilər barəqansıri aziyip kətti. Sun Kening "xingzhengyüəni" əzlügidin "həkümətni Guangzhouqa kəqürgənligi" ni elan kilip, bir tərəptin, əzinin "zongtong", "dəyli zongtong" liridin ayrıloqan bolsa, yənə bir tərəptin, "lifayüən", "jiənchayüən" liridinmu ayrıldı. Sun Kening "xingzhengyüəni" uruxka qakırıq ķildi<sup>③</sup>, lekin urux kilidioqan "dələt mudapiə busi" Guangzhoudimu əməs, Nənjingdimu əməs, kixilər uning bayanatqisining Shanghəydə ikənliginila bilidu. Xundak kilip, Li Zongrenning Shitouchengda kərələydiqini "Upuk turar Wu-Chudinmu təwən yakta, kılqə nərsə kərünməydu undin baxka"<sup>④</sup> bolupla kaldi. Li Zongrenning etkən aynı 21-küni təhtkə qıkkandin tartip hazırlığıqə qıkarəqan buyruklinining birimu əməlgə axmidi. Gər-

qə guomindangning “omumyüzlük” bir “həkümiti” bolmisimu, gərqə nuroqun jaylarda kismən teqlik paaliyətliri elip beriliwatkan bolsimu, lekin guomindangning əxəddi jahillar guruhi kismən teqlikka karxi turup, “omumyüzlük teqlik” digən nimini tələp kiliwatidu, buningdin məksidi teqliknin əməldin kaldurup, kayta urux kilixka urunuxtin ibarət; ular kismən teqlik paaliyətlirining kengiyip ketip yiqix-turuwalqılı bolmaydiqan dərijigə yetip əelixidin nahayiti korkidu. Parə-parə wə kukum-talıkan bolu-watkan guomindangning “omumyüzlük teqlik” digən nimini tələp kilən külkilik oynu Shanghəydiki əorqak dəlet mudapiə busi siyasi ixlar idarisining jüzhangi, urux jinayətqisi Deng Wenyining muxu ayning 9-künidiki bayanatida yukuri pəlligə yətti. Deng Wenyimu Sun Keqa ohxaxla Li Zongrenning Zhongguo gongchəndangining 8 maddilik teqlik xərtini tənpənning asasi kilix toqrisida etkən ayning 22-küni qıçaroqan bayanatını yokka qırırip, “barawərlik asasidiki teqlik, omumyüzlük teqlik” digən birnimini tələp kıldı, undak bolmisa, “həmmimi kurban kilip bolsimu, gongchəndang bilən ahıroqıqə elixidu” qanlıqını bildürdi. Lekin Deng Wenyi bü-günki kündə əzining karxi təripining zadi қandak adəm bilən “barawərlik asasidiki”, “omumyüzlük” teqlik həkkidə tənpən kilixi kerəkligini eytmidi. Deng Wenyi bilən kərükəndimə məsilə həl bolmaydiqandək, Deng Wenyi yaki uningdin baxka palani-

pustanilar bilən kərüxmigəndimu, məsilə həl bolmaydiqandək turidu, bu kixini təngliktə kaldurmay қoymaydu. Zhongyangshening 9-küni Shanghəydin bərgən həwiridə mundak diyilgən: “Muhbirning Deng Wenyioqa soali: Siz elan kiloqan 4 pikirgə Li Zongren dəyli zongtong koxuloqanmidi<sup>⑤</sup>? Jawap: Mən dəlet mudapiə busi məydanida turup sözlidim, bugün elan kilinoqan 4 pikir, elan kiliñixin burun, Li Zongren dəyli zongtongning aldidin ətküzülməgən.” Deng Wenyi bu yerdə korqak guomindang həkümítining omumyuzluk məydanidin pərk kılıdiqan korqak dəlet mudapiə busining kismən məydanini ijat kiliç bilənla қalmastın, bəlki, əmiliyəttə, korqak dəlet mudapiə busining qong kismən məydanidin pərk kılıdiqan korqak dəlet mudapiə busi siyasi ixlar idarisining kiqik kismən məydaninimu ijat kildi. Qünki Deng Wenyi Beypingning teq yol bilən həl kilinoqanlıqıqa axkara karxi qıktı wə bəhtan qaplidi, korqak dəlet mudapiə busi bolsa Beypingning teq yol bilən həl kilinoqanlıqını 1-ayning 27-küni “urux waktini kiskartix, teqlikni koloja kəltürük, xuning bilən kədimki paytəht Beypingning hulini wə mədini asarə-ətikilirini aman saklap kelix üqün” dəp mahtiqan idi, xuningdək baxka jaylar, məsilən, Datong, Suyyüən katarlık jaylar<sup>⑥</sup>dimu xuningqə ohxax usul bilən “Uruxni tohitip turux əməlgə axurulmakqii” digən idi. Buningdin kərgili boliduki, “omumyuzluk teqlik” dəp jar selixta həmmi-

din bək küqəwatkan əksiyətqilər zadila omumyüzlük məydani yok əksiyətqilər ikən. Dəlet mudapiə busining bir siyasi ixlar idarisi dəlet mudapiə busi bilən zitlixalaydikən, əzining dəyli zongtongi bilənmə zitlixalaydikən. Bu əksiyətqilər bugünkü kündə Zhongguoda teqlikni əməlgə axuruxning əng qong tosaləquisi. Ular "omumyüzlük teqlik" xoari astida omumyüzlük uruxni yəni "Urux bolidikən, omumyüzlük urux bolsun, teqlik bolidikən, omumyüzlük teqlik bolsun" digən nimini tərəqip kilişni ham hiyal kiliwatidu. Lekin, əmiliyəttə, ularda omumyüzlük teqlikni əməlgə axuroqudək heqkandak küq yok, omumyüzlük uruxni əməlgə axuroqudəkmu heqkandak küq yok. Omumyüzlük küq parə-parə wə kukum-talkan boluwatkan guomindang tərəptə əməs, bəlki Zhongguo həlki, Zhongguo həlk jiefangjüni, Zhongguo gongchəndangi wə baxka demokratik partiyə-guruqlar tərəptə. Bir tərəp omumyüzlük küqkə igə, yənə bir tərəp bolsa parə-parə wə kukum-talkan bolux halakitigə qüxüp kaldı, bundak wəziyət Zhongguo həlkining uzak muddət kürəx kilqanlıqining wə guomindangning uzak muddət yawuzluk kilqanlıqining nətijisi. Hərkəndək təmkin adəm Zhongguoning bugünkü siyasi wəziyyitudiki bu asasiy pakitka etiwersiz kariyalmayıdu.

### Izahələr

"basmiqilarni yokitix" zongsilingi Bəy Chongxi xu qaqda Jiang Jieshi üçün intayın paydisiz boluwatkan wəziyəttin paydilinip, Jiang Jieshiqa "teq yol bilən həl kılıx" təxəbbusini koydi, buningdin məksidi Jiang Jieshini kistap təhttin qüxürüp, Guangxi xitongidikilərning ornini kətirix idi. Bəy Chongxi yetəkqılıgidə, korqak Hubey əlkilik cənyihuy Jiang Jieshiqa əwətilidiqan dianbaoni makullap, Jiang Jieshini "Əgər urux apiti dawamlik kengi-yiweridiqan bolsa, dərhal baxkıqə yol izlənmisə, dəlet dəlet bolmay, həlk həlk bolmay қalidu" dəp agahlandurup, Jiang Jieshining "siyasi yol bilən həl kılıxning adəttiki қaidisi boyiqə yol tepip, teqlıq tənpənini əsligə keltürüxi"ni tələp қıldı.

② Guomindang höküməti 1949- yil 1-ayning 8- künü Amerika, Ən'gliya, Fransiyə, Sovet ittipakı hökümətləridin Zhongguoning iqliki uruxiqa arilixixni iltimas kılqan idi, bu 4 dəlet höküməti uni rət қıldı. Amerika hökümətinin 1-ayning 12- künü guomindang hökümətiqə jawap қayturqan "beywanglu"sıda Amerikining guomindang hökümətinining iltimasını rət kılıxi "hərkəndək bir paydılık nətijigə erixix"kə "ixinix nahayiti kiyin" ikənligidin bolqanlıqı izhar kiliqan. Dimək, Amerika xu qaçda, ezi yələp kəlgən Jiang Jieshi əksiyatçı hakimiyitini halakəttin қutuldurup қelixə əmdi kadir əməsligini səzgən.

③ Guomindang korqak xingzhengyünenining yüənzhangi Sun Ke 1949- yil 2-ayning 6- wə 7- künli Guangzhouda ikki ketim sehbət elan kılıp, Li Zongrenning Zhongguo gongchəndangi otturiqə koyqan 8 maddilik teqlıq xərtini tənpənning asasi kılıx toqrisidiki bayanatiqa karxi qikip, "Hazır hökümət Guangzhouqa keqüp kelip ixləwatidu, biz ətmüximizni kaytidin təkxürümüz kerək" didi, u yənə: "Gongchəndang otturiqə koyqan, urux jinayətqilirini jazalax digən maddini mutlək kobul kılqili bolmayıdu" didi.

④ Bu miladining 14- əsiridə-Yüən sulalisi zamanida ətkən Sadula digən adəmning niənnujiao xəklidə yezilqan «Shitoucheng-qə qikkənda» namlık xeiridin elinoqan. Buning bax təripi mundak: "Shitouchengdin nezər salsa Wu-Chu yakka, upuk turar Wu-Chudinmu təwən yakta, kılqə nərsə kərünməydu undin baxka.

Sanap baksam mexħur Liuchao makanini, ohxap kaptu yexil taqlar sokma tamqা. Tuq-ələmlər tosuwaloqan zor kuyaxni, yəlkənlərmü ak bulutka qing tutaxkan, ustihanlar appak kardək dogilanqan. Changjiangning jənubi wə ximalida, қanqə batur, mərt yigitlər boldi hazan." Nənjing қədimki zamanda Shitoucheng dəp atilatti. Wu-Chu Changjiangning ottura wə tewən ekimidiki jaylar.

⑤ Korqak delət mudapiə busi siyasi ixlər idarisining jü-zhangi Deng Wenyi 1949-yıl 2-ayning 9-küni Shanghai'də "teqlik wə uruxning tərəkkiyati" digən yazma səhbitini yəni "4 tür-lük pikir" digən nimisini elan əldi: 1) "Həkumət teqlik dəy-du", 2) "Zhongguo gongchendangi urux dəydu", 3) "Beypingning kismən teqliqi aldamqılık bolup əldi", 4) "Həmməni kurban kılıp bolsimu, gongchəndang bilən ahiroqiqə eliximiz".

⑥ Tiənjin wə Beypinglər azat kiliñəqandin keyin, Huabeyda guomindang armiyisining pəkət birnəqqə tayanqsız əldənirila jümlidin Təyyüən, Datong, Xinxiang, Ənyang, Guysuy ətarlıq jaylarla ələqan idi. Təyyüəndiki düxmən 1949-yıl 4-ayning 24-küni biz tərəptin pütünləy yokitildi. Datongdiki düxmən 5-ayning 1-küni teq yol bilən əzgərtip tüzüxnı köbul əldi. Xinxiangdiki düxmən 5-ayning 5-küni jiefangjün'gə təslim boldi. Ənyangdiki düxmən 5-ayning 6-küni biz tərəptin yokitildi. Guysuy 9-ayning 19-küni teq yol bilən azat əldiləndi.

# GUOMINDANG ƏKSIYƏTQILIRI “TEQLIKQA QAKIRIX”TIN URUXQA QAKIRIXQA ÖZGƏRDI

*(1949- yil 2- ayning 16- künü)*

1-ayning 1-küni basmıqi Jiang Jieshi teqlik hujumini kozqıloqandin keyin, əzlirining “urux waktini kışkartix”, “həlkning azap-okubitini yeniklitix”, “həlkni kutkuzuxni aldinkı xərt kılıx”ni halaydı-qanlıqını kəyni-kəynidin üzlüksiz bildürüp kəlgən guomindang əksiyətqilirining batur-hohənziliri 2-ayning 1-on künigə kelix bilənla, teqlik mukamini uxturnut pəsəytip, “Gongchəndang bilən ahıroqıqə eliximiz” digən kona mukamini yənə tosattın əwj aldurdi. Yekinki birqanqə kündin buyan tehimu xundak kilmakta. 2-ayning 13-küni guomindang zhongyangi təxwiqat busi “dangbular wə partiyə gezitliri”gə tarkatkan “alahidə təxwiqat yolyoruqı” da: “Ye Jiənying bizning arka sepimizdə, Zhongguo gongchəndangining teqlikka səmimiyyiti bar, dəp təxwik kiliwatidu, həkümətning hərbi jəhəttiki orunlaxturuxini teqlik izləxkə səmimiyyitining yok-

luqı dəp əyipləwatidu. Hərkəysi gezitlər təwəndiki nuktilarqa asasən, buningə qəduldin wə yan tərəptin küqlük rəddiyə berixi lazim" digən. Bu "alahidə təxvikat yolyoruqı"da, "rəddiyə berix" ning birkənqə asası katar kərsitilgən, yəni "Həkümətning xərtsiz təslim bolqınidin kərə, ahıraqıqə urux kilqını yahxi." "Mao Zedong 1-ayning 14-künidiki bayanatida otturiqə koyqan 8 nukta—wətənni munkərz kılıdioqan xərt, həkümət buni əbul kilməsliqi kerək idi." "Zhongguo gongchəndangi teqlikni buzojanlıq jawapkarlıqını üstigə elixi kerək. Xundak turukluk, bugünkü kündə Zhongguo gongchəndangi urux jinayətqilirining isimligi digən bir nimini otturiqə koyup, uningə qədurmətning məs'ul ərbaplirini kaldurmay kirgüzdi, uning üstigə həküməttin ularni awal əqləqə elixni tələp kıldı, mana buningdin uning ətüp kətkən yolsız ikənlığını oquq kərgili bolidu. Zhongguo gongchəndangi bundak kiliqini əzgərtməydiyən, teqlik sehbiti ətküzüxning yolunu tepix təs" diyilgən. Buningdin 2 həptə ilgirikidək, tənpən ətküzüxkə huddi ata-anisining əlümigə aldiriqəndək aldirap ketidioqan kəypiyat əmdi kərənməy kəldi. "Urux waktini kiskartix", "həlkning azap-əkubitini yeniklitix", "həlkni kutkuzuxni aldinkı xərt kılıx" digən gə ohxax kixilər arisioqə kəng tarkaloqan, kixilər kəlbige qongkur singgən məxhur səzlərmə eçliqə qəlinmaydiqən bolup kəldi. Mubada Zhongguo gongchəndangi

əzining "kilioqı"ni əzgərtixni halimisa, urux jinayət-qilirini jəzmən jazalaymız, disə, u qaoqda teqliktin söz eqix mümkün əməs ikən. Zadi həlkni kutkuzux aldinki xərt kiliniwatamdu, yaki urux jinayətqilirini kutkuzux aldinki xərt kiliniwatamdu? Guomindangning batur-hohənzilirining "alahidə təxwiqat yolyoruqi"qa қarioqanda, keyinkisi talliwelinəqan. Urux jinayətqilirining isimligi üstidə Zhongguo gongchəndangi tərəp demokratik partiyə-guruqlardın, həlk təxkilatlıridin pikir eliwaitidu, hazır birkanqə tərəpning pikrini tapxuruwaldı. Tapxuruwelinəqan muxu pikirlərgə қarioqanda, bultur 12-ayning 25-küni Zhongguo gongchəndanginin nopuzluk ərbabi otturiqə koyqan isimlikkə heqkaysisi koxulmiqan. Ular, bu isimlikkə aran 43 urux jinayətqisila kirgüzülüptü, bək az bolup կaptu; əksil'inkilawiy urux կozqap, nəqqə milyon həlkni kiroqanlıqıqa jawapkar bolidioqanlar hərgiz 43 la əməs, bəlki 100 din artuk boluxi kerək, dəp қarioqan. Həzırqə urux jinayətqilirini 100 din artuk dəp pərəz kılıp turaylı. Hox, guomindangning batur-hohənziliri, silər urux jinayətqilirini jazalaxka nimə üçün karxi turisilər? Silər "urux waktini kiskartix"ni, "həlkning azap-əkubitini yeniklitix"ni halayttinglarqı? Mubada silərning bu karxi turuxunglar səwiwidin urux dawam kiliwərsə, wakitni keqiktürüp, urux apitini uzakka sozoqanlıq bolmamdu? "Wakitni keqiktürüp, urux apitini uzakka sozdi" digən bətnamni silər

1949-yil 1-ayning 26-küni Nənjing həkümítining bayanatqisi namida bayanat elan kılıp, gongchəndangning üstigə artkan idinglar, əmdi silər uni kayturuwelip, tahtıqa yezip boynunglarqa esi-welixni xan-xərəp biləmsilər? Silər "həlkni kutkuzuxni aldinkı xərt kilidioğan" nahayiti mehri-xəpkətlik adəmlər idinglaru, nimixka əmdi bir-dinla urux jinayətqilirini kutkuzuxni aldinkı xərt kilidioğan bolup kaldinglar? Həkümítinqlarning iqliki ixlar busining tongjisioqa қarioqanda, Zhongguo həlkining sani 450 milyon əməs, bəlki 475 milyon ikən, 100 din artuk urux jinayətqisi bilən selixturoqanda, zadi buning kaysisi kəp, kaysisi az? Baturlar, silər hesap okuğan kixilər, hesap dərsligi boyiqə obdan bir hesaplap bekip, andin hulasə qıkar-sanglar bolar. Əgər silər enik hesaplap kərməy, əzənglarning heliki nahayiti yahxi bolğan, bizmu koxuloğan, pütün məmlikət həlkimu koxuloğan "həlkni kutkuzuxni aldinkı xərt kiliç" digən səzüng-larnı aldirap-tenəp "100 din artuk urux jinayətqisini kutkuzuxni aldinkı xərt kiliç"ka əzgərtiwasanglar, u qaoqda, baykanglarki, jəzmən ayak besip tural-maysilər. "Həlkni kutkuzuxni aldinkı xərt kiliç" ni aqzidin qüxürməydiğən bu adəmlər birkənqə həptə "teqlikkə qakırıqan" din keyin, əmdi "teqlikkə qakırıx"ni taxlap koyup, uruxka qakırıxka etüwaldi. Guomindangning əxəddi jahillar guruhını ənə xundak domılə başkan, ular həlkə kət'i karxi

turdi, həlkəning bexiqə qikiwelip zorluk-zombuluk kıldı, xuning bilən əzlirini munarning uqida yalquz kəldurdi, xundaktimu ular əlgiqə towa kilmaydu. Changjiang wadisidiki wə jənuptiki həlk ammisi yəni ixqilar, dihanlar, ziyalilar, xəhər uxxaq burzuaziysi, milli burzuaziyə, kəyming shenshilar, wijdani bar guomindangqilar, կulak selinglar: Siləning bexinglarqa qikiwelip zorluk-zombuluk kiliwatkan guomindang əxəddi jahillar guruhining heqkanqə əmri əkalmidi, biz silər bilən bir tərəptə turuwatimiz, bir oqum əxəddi jahillar guruhi bir-kanqə kün'gə əkalmayla munarning uqidin yikilip qüxicidu, həlk Zhongguosi barlikka kelidu.

# GUOMINDANGNING URUX JAWAPKARLIOTI MƏSILISIGƏ BƏRGƏN BIRKANQƏ HİL JAWAWIOIA BAHA

(1949- yil 2-ayning 18- kuni)

“Həkumət, Yapon baskunqılıriqa karxi urux ayaklaxkandin keyin, teq yol bilən dəlet kurux fangzheni boyiqə, Zhongguo gongchəndangi məsilisi-ning teq yol bilən həl kılınixi üçün tırixip kəldi. Bir yerim yil jəryanida barlik keliximlərni Zhongguo gongchəndangi buzdi, xuning üçün Zhongguo gongchəndangi teqlikni buzojanlık jawapkarlioqını üstigə elixi kerək. Xundak turukluk, bugünkü kündə Zhongguo gongchəndangi urux jinayətqilirining isimligi digən birnimini otturioqa koyup, uningoqa həkumətning məs'ul ərbaplirini qaldurmay kirgüzdi, uning üstigə, həkuməttin ularni awal koloqa elixni tələp kildi, mana buningdin uning ətüp kətkən yolsız ikənlərini oquk kərgili bolidu. Zhongguo gongchəndangi bundak kilioqını əzgərtməydikən, teqlik səhbiti ətküzüxning yolunu tepix təs.” Yuküridikilər 1949- yil 2-ayning 13- kuni guomindang

zhongyangi təxwiqat busi tarkatkan "alahidə təxwiqat yolyoruqı" diki urux jawapkarlıqı məsilisigə dair pütün kezkarax.

Bu kezkarax baxka adəmning əməs, birinqi nomurluk urux jinayətqisi Jiang Jieshining kezkarixi. Jiang Jieshi əzining yengi yil bayanatida mundak dəydu: "Mən sənminzhuyining etikatqisi, dələt atımız qaldurqan təlimatka əməl kilip kəldim, mən əslidə Yapon baskunqılırioqa karxi urux kılqandin keyin yənə uningoja ulapla basmıqılarnı yokitix yolidiki hərbi ixlər arkılık həlkəning azapokubitini eqlirlaxturuxni halimayttim. Xuning üçün Yapon baskunqılırioqa karxi urux ayaklaxkan haman, həkümətimiz dərhal teq yol bilən dələt kurux fangzhenini məydanoja koydi, tehimu ilgiriləp, gongchəndang məsilisini siyasi jəhəttin məslihətlixix, hərbi jəhəttin kelixix usuli bilən həl kilmakqi boldi. Əpsuski, aridin bir yerim yil ətkəndin keyin, gongchəndang barlik kelixim wə fang'ənlərgə kopallık bilən toşkunluk kəlip, ularning məlqərlən'gən kədəm-baskuqlar boyiqə əməlgə axuruluxioqa imkaniyət bərməy kəldi. Uning üstigə əng ahirida omumyüzlük korallik isyan kətirip, dələtning hayatıqə həwp yətküzdi. Həkümətimiz ilajsızlıktın dərtni iqigə yutup, səpərwərlikkə kəlip isyanni basturuxka kirixti."

Jiang Jieshi bu bayanatni elan kilixtin 7 künla burun yəni 1948-yil 12-ayning 25-küni Zhongguo

gongchəndangining nopuzluk ərbabi 43 urux jinayətqisining isimligini otturiqa koydi, buningda enik kilip birinqi orunoqa yezilqini muxu Jiang Jieshi idi. Urux jinayətqiliri həm sülhi tələp kiliwatidu, həm jawapkarlıktın keletalidu, buningda ularning birla qarisi bar, u bolsimu jawapkarlıknı gongchəndangoqa dənggəx. Birak bu ikkisi əplixəlməydu. Gongchəndang urux kozoqiojanlıqning jawapkarlioqını üstigə elixi kerək ikən, u qəqda gongchəndangni jazalax kerək. U “basmiqi” ikən, “basmiqilarnı yokitix” kerək. “Omumyüzlük korallıq isyan kətərgən” ikən, “isyanni basturux” kerək. “Basmiqilarnı yokitix”, “isyanni basturux” yüzdə-yüz toqra ikən, nimə üçün yokitilmaydu wə basturulmaydu? Nimə üçün 1949-yil 1-ayning 1-künidin keyin, guomindangning barlık axkara həjjətliridə “gongchəndang basmiqiliri” digən sez tamamən “gongchəndang” dəp əzgərtılıdı?

Sun Ke buni bir az namuwapık dəp hes kilip, Jiang Jieshi yengi yil bayanati elan kiloqan künü ahximi radiyoda nutuk səzləp, urux jawapkarlioqı məsilisi toqrisida baxkıqə bir kəzkaraxni otturiqa koydi. Sun Ke mundak didi: “Buningdin 3 yil awaklı əhwalni əsləp kərəyli, Yapon baskunqılıriqa karxi urux qəlibə kazanıqan dəsləpki məzgildə, həlk aram elip əzini ongxiwelixka ehtiyajlıq bol-oqaqka, dəlet kurulux ixlini paal elip berixka ehtiyajlıq bol-oqaqka, partiyə-guruqlarda dəlet wə

həlkning ehtiyaji toqrilik ortak tonux bolqaqka, biz hərkaysi tərəp wəkillirini wə jəmiyat mətiwərlirini bir yergə toplap, siyasi məslihət kengixi yioqini ətküzgən iduk. 3 həptə tirixix arkısida bolupmu Trumen zongtongning rəhmətkə sazawər pəwkul'addə əlqisi janabi Marxalning yahxi niyət bilən kelixtürüxi arkısida biz teq yol bilən dəlet kurux ganglingi wə türlik talax-tartixlarnı həl kiliixning konkirit fang'ənini məslihətlixip bəlgiləp qıkkən iduk. Mubada xu qaoqda türlik fang'ənlərni əz waktida əməlgə axuralıqan bolsak, bugünkü Zhongguo nəkədər güllən'gən bolatti, bugünkü Zhongguo həlkı nəkədər bəhtiyar bolqan bolatti! Əpsuski, xu qaoqda hərkaysi tərəp əzlirining tar dairilik mənpəətidin tamamən wazkeqəlmidi, pütün məmlikət həlkimu bu teqlik hərkitining muwəppəkiyyət kazinixini aloqə sürüx yolidə əng zor tirixqanlık kərsitəlmidi, xuning bilən, urux apiti kayta yüzberip, həlk intayın eqir azap-okubəttə қaldi.”

Sun Ke Jiang Jieshiqə karioqanda bir az “gong-dao”lik kıldı. Karanglar, u urux jawapkarlıqını Jiang Jieshiqə ohxax kara-koyukla gongchəndang-qə dənggiməy, “yər hökükini təkxiləx” qarisini kollinip, jawapkarlıknı “hərkaysi tərəp”kə təkxi bəldi. Buning iqidə guomindangmu bar, gongchəndangmu bar, demokratiyə ittipakimu bar, jəmiyat mətiwərlirimu bar. Buning bilənla қalmastın, bəlkı “pütün məmlikət həlkı”mu bar, 475 milyon ərin-

diximizning birimu jawapkarliktin hali kalmidi. Jiang Jieshi gongchändangnila dumbalioqan bolsa, Sun Ke hərkaysi partiyilerni, hərkaysi guruhlarni, partiyə-guruhsizlarni wə pütün məmlikəttiki kerindaxlarning hər birini birdin dumbalap qikti, hətta Jiang Jieshimu, ehtimal, Sun Kening əzimu birdin dumba yigəndu. Karanglar, bu yerdə ikki guomindangqi—Sun Ke bilən Jiang Jieshi muxtlixiwatidu.

Üqinqi bir guomindangqi otturioqa qikip: yak, mening pikrimqə, jawapkarlik pütünləy guomindangning üstigə qüxüxi kerək, didi. Bu adəmning eti Li Zongren. 1949-yil 1-ayning 22-küni Li Zongren “dəyli zongtong”luk süpiti bilən bir bayanat elan kildi. Urux jawapkarlioqı məsilisi toqrisida u mundak didi: “8 yillik Yapon baskunqılıriqa karxi uruxtin keyin uningoqa ulinipla 3 yillik iqki urux boldi, xuning bilən, Yapon baskunqılıriqa karxi urux qəlibə kazanqandan keyin, dələtni kaytidin gülləndürükə kalovan azojina imkaniyətmə tamamən yokaldi, urux apiti Huanghening jənubi wə ximaliqiqə kengəydi, etiz-eriklər, baq-waralar wə əyimarətlər harap boldi, minglioqan, tūmənligən biguna həlk əldi wə yaridar boldi, bala-qakiliridin ayrıloqan, aq-yalingaqlıktın zar kahxap yüksənlər həmmə yərni kaplap kətti. Aləmdə əng dəhəxətlik bu balayı-apət, həkikətənmə, məmlikitimizning iqki urux tarihida kərülüp bakmioqan.”

Li Zongren bu yerdə nam koymulmuş elan

qikardi, u jawapkarlıknı guomindang üstigə elixi kerəkmu dimidi, gongchəndang yaki baxka tərəp üstigə elixi kerəkmu dimidi, lekin u bir pakitni eytip koydi, yəni "aləmdə əng dəhxətlik balayi-apət" baxka yerdə əməs, bəlki "Huanghening jənubi wə ximali"da yüzbərdi, didi. Huanghening jənubidin tartip Changjiangqiqə, Huanghening ximalidin tartip Songhuajiangqiqəoloqan jaylarda "aləmdə əng dəhxətlik balayi-apət"ni kim tuəldurdi? Bu yerdiki həlk wə həlk қoxunliri ezi bilən ezi uruxup tuəlduroqanmidi? Li Zongren Beyping xingying məhkimisining zhurenıoloqan, Guangxi xitongidiki қoxunlar Jiang Jieshi xitongidiki қoxunlar bilən birlikdə urux kilip, Shəndong əlkisining Yishən-Mengshən rayoni<sup>①</sup> oqiqə baroqan, xunglaxka Li Zongren enik ahbaratka igə, bundak "balayi-apət" ning yüzbərgən ornını wə əhwalını bilidu. Əgər Li Zongren baxka həmmə nimidə yaman diyilsim, uning muxu bir eəqiz rast gəpni eytkanlıqı hər halda yahxi. Uning üstigə u bu uruxni "isyanni basturux" yaki "basmiqılarnı yokitix" dəp atimay, "iqliki urux" dəp atidi, buni guomindang tərəptin eytkanda, heli əqeyri əhwal dəp hesaplaxka bolidu.

Li Zongren eəz logikisiqə asasən, xu bayanatida: "Zhongguo gongchəndangi tərəp otturiqə koyqan 8 xərt üstidə həkumət dərhal səhbət baxlaxni həlaydu" dəydu. Li Zongren 8 xərtning birinqisi urux jinayətqilirini jazalax ikənligini bəlki uning iqidə

өзининг исми xəripiningmu barlıqını bilidu. Uruk jinayətqilirining jazalinixi kerəkligi “balayı-apət”tin qikiriləqan logikilik hulasə. Buning üçün guomin-dangning əxəddi jahillar guruhi ta hazırlığı: “Mao Zedong 1-ayning 14-künidiki bayanatida otturioqa koyoqan 8 nukta—wətənni munkərz kılıdiqan xərt, həkümət buni kobul kilməsliqi kerək idi” dəp duduqlap Li Zongrenoqa tapa-tənə kilişxiwatidu.

Əxəddi jahillar guruhining tapa-tənini oquktin-oquk kılalmay, duduqlap kelixinining səwiwi bar. Jiang Jieshi tehi “istipa” bərmigən qaçda, əxəddi jahillar guruhi 8 xərtkə rəddiyə bərməkqi bolqan idi, keyin Jiang Jieshi buning obdan bolmayıdiqanlıqini oylap, rəddiyə bərməslik əharrioqa kəldi, ehtimal, rəddiyə bərgəndə yol tosulup қalıdu, dəp bilgən bolsa kerək, bu—1-ayning 19-küni bolqan ix. 1-ayning 19-küni ətigəndə Zhang Jün-məy Nənjingdin Shanghəygə kaytip kelip, sehbət elan kılıp, “Zhongguo gongchəndangi otturioqa koyoqan 8 xərt toqrisida həkümət yekinda baxka bir bayannamə elan kılıp, əz jawawini otturioqa koyuxi mümkin” digən gəpni қılqanda, Zhongyangshe xu ahximila tongbao qikirip mundak didi: “Zhang Jünməyning sehbəti toqrisida yengiraktıla Shanghəydin tarkitiloqan həwərning ahirioqa təwəndikiqə təhrir sezi koxup koyulsun: Zhang Jünməyning sehbətidə eytiləqan, həkümət yekinda baxka bir bayannamə elan қılıdu, digən nukta toqrisida

Zhongyangshe muhbiri helila munasiwətlik tərəplerin ukuxup kərdi, həkümət baxka bir bayannamə qikirix pikridə əməs ikən.” 1-ayning 21-küni Jiang Jieshi “istipa” berix bayanati elan kılıp, uningda 8 xərtni tənkit kilidiqan bir eqizmu söz kilmidi, hətta əzining 5 maddisinimu əməldin qaldurup, uni “ziminning pütünlüğini wə igilik hokukni saklap kelix, tarixiy mədiniyətni wə jəmiyat tərtiwinə ayak astı kılmaslik, həlkning turmuxi, ərkinligi wə hokukini həkiki kapalətkə igə kiliç—muxu pirinsiplar astida teqlikka erixix”kə əzgərtti. Asasiy kanun, fatong wə armiyə digənlərning birinimu kayta tiləja elixka petinalmidi. Xuning üçün, Li Zongren 1-ayning 22-küni Zhongguo gongchəndangining 8 xərtini tənpənning asası kilişni etirap kilişka jür'ət kıldı, guomindangning əxəddi jahillar guruhimu oquqtin-oquq karxi qikixka petinalmay, pəkət duduklap turup: “Həkümət kobul kılmaslıqı kerək idi” didi.

Sun Ke “yər hokukını təkxiləx” siyasitini əzgərtməy qing turiwərdimu? Yak, undakmu əməs. Sun Ke, 1949-yil 2-ayning 5-küni “həkümətni Guangzhouqa keqürgən”din keyin, 2-ayning 7-küni nutuk sözləp, urux jawapkarlıq məsilisi toqrisida mundak didi: “Yerim yıldın beri, urux apiti kengiyip ketiwatkanlıktın, omumi wəziyəttə jiddi əzgirix yüzberip, həlk qəksiz azap-ökubəttə қaldı. Buların həmmisigə etmüxtiki hatalıklar, məqlubiyətlər

həm namuwapik hadisilər səwəp boldi, buning bilən bugünkü wəziyəttiki eçir akiwət kelip qicti. Biz Zhongguoning sənminzhuyioqa muhtaj ikənligini qongkur bilimiz. Sənminzhuyi əməlgə axurulmaydikən, Zhongguo məsilisi heqqaqan həl bolmaydu. Əsləp kərəyli, partiyimizning zonglisi buningdin 20 yil ilgiri partiyimizgə sənminzhuyini ez koli bilən tapxurup, uning pəydin-pəy əməlgə axuruluxini ümit kılqan idi. Əgər əməlgə axurulqan bolsa, wəziyət bugünkidək yiqlixturuwalqılı bolmaydiqan halətkə yətmigən bolatti.” Karanglar, guomindang həkümiti xingzhengyüənining yüənzhangi bu yerdə jawapkarlıknı barlıq partiyə-guruuhlaroqa wə pütün məmlikitimizdiki ərindaxlaroqa təkxi bəlməy, guomindangning əzigila artti. Sun Ke həmmə dumbani guomindangning saqrisiqə urup, kixilerni nahayiti hursən kildi. Gongchəndangniqu? Sun yüənzhang mundak didi: “Karap bakayli, Zhongguo gongchəndangning həlkni ezikturalixi wə kaymukturalixi pəkət uning sənminzhuyining həlk turmuxi məsligidin ibarət bir kismini yəni yər hokukını təkxiləx kisminila əməlgə axuruxni xoar kiliwal-qanlioqidin boldi. Buning üçün həkikətənmü kattik hijil boluximiz wə səzgürlügimizni əstürüp, etmüxtiki hatalıklarnı kaytidin təkxürüximiz kerək.” Rəhmət, seyümlük yüənzhang! Gongchəndangning gərqə “həlkni ezikturux wə kaymukturux” jinayiti bolsimu, hər halda, baxka qekidin axkan zor

jinayiti bolmiqanlıktin, u dumba yiməy bax wə saqrisini saklap kaldi.

Sun yüenzhangning səyümlüklüğü buning bilənla tükiməydu. U əzining ənə xu nutkida yənə mundak didi: "Bügünkü kündə gongchəndangning küqining kengiyip ketixi bizning əzimiz etikat kılqan məsligimizni əməlgə axuralmıqanlıqımızdin boldı. Partiyinizning etmüxtiki əng zor hatalioğı xuki, partiyə iqidiki birkanqə ərbap koral küqigə karoqlarqə ixinip kətti, iqliki jəhəttə bolsa, hokuk talixip bir birini qətkə kekip, karap turupla düxmənning bəlgünqilik selip arını buzuxioğa pursət berip koydi. 8 yıllık Yapon baskunqılırioğa karxi uruxning ayaklixixi əslidə məmlikətni teq yol bilən birlikkə keltürüx üçün ming yildimu kolqa kəlməydiqan pursət idi, həkumət tərəpning iqliki majralarnı siyasi yol bilən həl kilix pilanimu bar idi, bəhtkə karxi, u izqil əməlgə koyulmidi. Həlk uda birkanqə yil dawam kılqan urux parakəndiqiliqidin keyin aram elip əzini ongxiwelixni intizarlıq bilən kütkən idi. Koral-yarak yənə ixka selinip, həlk kün kəqürəl-məydiqan bolup kaldi, azap-əkübat nahayiti eçir-laxtı, buning təsiri bilən əskərlərning rohimu qüxti, nətijidə hərbi jəhəttə hər kədəmdə muwəppəkiyətsizlik bolup turdi. Jiang zongtong həlkning halioğa yetip, məsilini hərbi yol bilən həl kilix mümkün bolmiqanlıqını nəzərdə tutup, yengi yilning birinqi künü bayannamə elan kilip, teqlilik qakırıqını ottu-

rioşa koydi.” Yahxi! Sun Ke digən bu urux jinayətqisi kolqimu elinmay, dumbamu yiməy turupla ezlüigidin ikrar kıldı, bəlkı rastini eytti. Kim koral küqigə karqlularqə ixinip ketip urux kozəqap, məsilini hərbi yol bilən həl kiliş mümkün bolmioqanda andin teqlik tələp kıldı? Guomindang, Jiang Jieshi. Sun yüənzhangning söz tallixi wə jümlə tüzüximu heli jayida, u koral küqigə karqlularqə ixinip kətkənlər əz partiyimizdiki “birkənqə ərbap” didi. Bu nukta Zhongguo gongchəndangning tehimu kəp yaki həmmə guomindangqıllarnı jazalaxni tələp kilməstir, pəkət birkənqə guomindangqınila jazalaxni tələp kılqanlıqı wə ularnı urux jinayətqisi dəp atıqanlıqı bilən bir.

Sun Ke bilən bizning otturımızda muxu san üstidə talax-tartix yok. Pərk pəkət hulasidə. Bizqə, “koral küqigə karqlularqə ixinip ketip”, “koral-yaraklarnı yənə ixka selip, həlkni kün kəqürəlməydiqan kılıp koyqan” guomindangning bu “birkənqə ərbabi”ni urux jinayətqisi süpitidə jazalax lazı. Sun Ke bolsa bundak kilişkə koxulmayıdu. U mundak didi: “Hazır gongchəndang tərəpning wəkil təyinləxni keqiktürüp, wakitni arkişa soziwerixi—uningmu koral küqigə karqlularqə ixinip ketiwat-kanlıqining alamiti, ular əziqə, hazır kanat-kuyrumız yetilip қaldı, pütün məmlikətni koral küqi bilən boysunduralayımız, dəp hesaplawaqidu, xuning üçün, aldi bilən urux tohtitixni rət kıldı, uning

qərizimu nahayiti roxən. Mən xuni jiddi otturioğa koyimənki, mənggü teqlikni կolqa kəltürüx üqün hər ikki tərəp təng orunda turup səhbət etküzüxi lazim, xərt adil wə əkilgə muwapik, pütün məmlikətəkki kixilər kobul kılalaydiqan bolsun.” Bu yərgə kəlgəndə, Sun yüənzhang yənə anqə səyüm-lük bolmay қaldi. U urux jinayətqilirini jazalax digən xərtni adil wə əkilgə muwapik əməs dəp hesaplaydiqan ohxaydu. Uning bu səzlirim, guomindang təxvikat busining 2-ayning 13-künidiki “alahidə təxvikat yolyoruqı”da urux jinayətqiliri məsilisi toqrisida bildürülgən pozitsiyigə ohxax, oquktin-oquk karxi qikixka petinalmay duduqlap kelix bolup, Li Zongrenning urux jinayətqilirini jazalaxni tənpənning asasiy xərtliridin biri kilixnı etirap kiliqxka jür'ət kılalıqanlioğının zor pərklinidu.

Lekin Sun yüənzhangning helimu səyümlük yeri bar, yəni u: gongchəndangningmu “koral küqigə karqlularqə ixinip ketiwatqanlıqı” uning “wəkil təyinləxni keqiktürgənligi” din, “aldi bilən urux tohtitixni rət kiləqanlıqı” din ibarət 2 nuktida ipadilinidu, bu guomindangning 1946-yili koral küqigə karqlularqə ixinip ketip, aləmdə əng dəhxətlik urux կozəqanlıqı qə ohximaydu, didi. “Wəkil təyinləxni keqiktürüp koydi” digən’gə kəlsək, urux jinayətqilirinin isimligini enik bəlgiləx zor ix, “Pütün məmlikətəkki kixilər kobul kılalaydiqan bolsun” dəydikənmiz, az bolup kalsimu, kəp bolup kətsimu, əmiliyətkə muwa-

pik kəlməydu, undak bolqanda, “pütün məmlikət-tiki kixilər” (Lekin urux jinayətqiliri wə ularning қolqomakliri buningqa kirməydu) kobul kılalmaydu, xuning üçün demokratik partiyə-guruqlar wə həlk təxkilatları bilən əzara məslihətlixixkə toqra kəldi, buning bilən wakitni bir məzgil “arkıqə sozup” həmdə wəkillərni qapsan təyinliyəlməy, Sun Keçə ohxaxlarnı heli hapa kılıp koyduk. Lekin buning bilənmü “Koral küqigə karəqularqə ixinip ketiwatidu” dəp üzüpla həküm kilişkə bolmaydu. Ehtimal, anqə uzak ətməyla, urux jinayətqilirining isimligi elan kilinixi, wəkillər təyinlinixi, tənpən baxlinixi mümkün, u qəođda Sun yüənzhang bizni “Koral küqigə karəqularqə ixinip ketiwatidu” diyəlməydu.

“Aldi bilən urux tohtitixni rət kıldı” digən’gə kəlsək, bu—Jiang zongtongning yengi yil bayannamisigə boysunup kolliniləqan toqra pozitsiyə. Jiang zongtong yengi yil bayannamisidə mundak didi: “Gongchəndangda teqlilik səmimiyyiti bolup, enik ipadə kərsitəlisila, həkumət qokum səmimiyyət kərsitip, uruxni tohtitixning wə teqlikni əsligə kəltürüxning konkirit usulliri üstidə məslihətlixixni halaydu.” Sun Kening xingzhengyüəni 1-ayning 19-küni Jiang Jieshining yukurki bayannamisigə hilap əkarar qikirip, “dərhal aldi bilən xərtsiz urux tohtitix wə hər ikki tərəp wəkil təyinləp teqlilik səhbiti ətküzük” kerək digən gəplərni kıldı. Zhongguo gongchəndangi bayanatqisi bu tutruksız əkararnı

1-ayning 21-küni kəskin tənkit kiloqan idi<sup>②</sup>. Lekin, bu yüənzhang կulioqini yopuruwelip, yənə 2-ayning 7-küni, Zhongguo gongchəndangining “aldi bilən urux tohtitixni rət kilixi” uningmu “koral küqigə karqlularqə ixinip ketiwatkanlıqı”ni kərsitudu, dəp walaklıdi. Hətta Jiang Jieshidək urux jinayətqisimu sehbət ətküzməy turup urux tohtitix wə teqlikni əsligə kəltürükning mümkün bolmaydiqanlıqını bilişti, Sun Ke bu nuktida Jiang Jieshidin kəp arkıda kaldı.

Kixilərgə məlum, Sun Ke xuning üqün urux jinayətqisi bolup kaldiki, u əzəldinla Jiang Jieshi ning urux kozoxixini kollioqan wə urux kilix təripidə kattik turup kəlgən. 1947-yil 6-ayning 22-künigə kəlgəndimu u yənə: “Hərbi jəhəttə pəkət ahiroqıqə uruxsakla, akiwət həl bolidu.” “Hazır teqlik tənpəni üstidə eçiz eqixning orni қalmidi, həkümət gongchəndangni tarmar kilixi lazim, undak kilmiqanda, gongchəndang guominzhengfuni aqdurup taxlaydu”<sup>③</sup> digən idi. Uning əzi guomindang iqidiki koral küqigə karqlularqə ixinip kətkən “birkañqə ərbap”ning biri. Hazır u bir qəttə turup soqak gəplərni kiliwatidu, goya əzi koral küqigə karqlularqə ixinip kətmigəndək, sənminzhuyining əməlgə axurulmioqanlıqida məs'uliyiti yoktək. Bu—səmimiyyətsizlik. Məyli dəlet ənənəni boyiqə bolsun, yaki guomindangning partiyə nizami boyiqə bolsun, Sun Ke bəribir dumbadin keqip kutulalmaydu.

## Izahlar

① Yishən-Mengshən rayoni Shəndong elkisining Yishən, Mengshən taqliri boyidiki jaylarnı kərsitidü. Xu qaqda bu jayqa Jiang Jieshi xitongidiki қoxun bilən birlikdə hujum kilən Guangxi xitongidiki қoxun 46-jün idi. Bu jün 1946-yıl 10-ayda Həynəndaodin dengiz arkılıq Qingdaoqa yətkilip kuruklukka qıkkan idı, 1947-yıl 2-ayda Shəndong elkisining Ləywü digən jayıda tamamən yokitildi.

② Muxu tomdiki «Zhongguo gongchəndangi bayanatqisining Nənjing xingzhengyüəninin karariqa bahası» digən əsərgə karalsun.

③ Bu-Sun Kening 1947-yıl 6-ayning 22-küni Nənjingda Meyliənshe, guomindangning Nənjingda qikidiqan «Zhongyang ribao» geziti wə «Xinminbao» geziti muhbirlirini kobul kilən wakitta elan kilən səhbiti, u qaqda Sun Ke guomindang həkümətinin fuzhuxisi idı.

# ZHONGGUO GONGCHENDANGI 7-NƏWƏTLIK ZHONGYANG WEYYÜƏNHUYINING 2-OMUMYI- ÖHNIDA KILINOIAN DOKLAT\*

(1949-yil 3-ayning 5-küni)

## 1

Liaoshen zhənyisi, Huəyhəy zhənyisi wə Pingjin zhənyisi arkilik guomindang armiyisining asasiy küqi yokitildi. Guomindangning urux kiloquqi budüylidə aran 1 milyondin kəprək adəm kaldi, ular Xinjiangdin Təywən'giqə bolqan kəng rayonlarqa

---

\* Zhongguo gongchendangi 7-nəwətlik zhongyang weyyüənhuyining 2-omumyiqini 1949-yil 3-ayning 5-künidin 13-künigiqə Hebey əlkisi Pingshən nahiyisining Xibəypo kəntidə etküzüldi. Yıqınqa zhongyang weyyüənlərdin 34 kixi, houbu zhongyang weyyüənlərdin 19 kixi katnaxti. Bu ketimki yıqın Zhongguo həlk inkilawi məmlikət boyiqə qəlibə kazinix harpisida qakırılıqan intayın möhim bir yıqın boldı. Yoldax Mao Zedong bu ketimki yıqında kılqan dokladida, inkilapning tezlik bilən məmlikət boyiqə qəlibə kazinixini ilgiri sürüxning wə bu qəlibini kolqa kəltürüxnı uyuxturuxning türlük fangzhenlirini otturiqa koydi; inkilap

wə uzun urux sepiqə tarkalqan. Buningdin keyin bu 1 milyondin keprək kixilik guomindang armiyisini bir tərəp kiliqxıning usuli Tiənjin, Beyping, Suyyüən<sup>①</sup> usulidin baxkıqə bolmaydu. Düxmənni jəng bilən bir tərəp kiliqxı, məsilən, Tiənjindiki düxmənni bir tərəp kiliqinimizə ohxax, həlimu bizning əng awal əhmiyət beriximiz wə təyyarliniximiz zərür bolqan usul. Həlk jiefangjünining barlıq zihuyüənliri, jəngqiliri əzlirining jənggiwar iradisini səlpələmu boxaxturuxka hərgiz bolmaydu, jənggiwar iradini boxaxturidiqan wə düxmənni səl qəqlaydiqan idiyilərning hərkəndiqi hata. Məsilini Beyping usuli boyiqə həlk kiliqxıning imkaniyətləri kəpəydi, bu, düxmən armiyisini həlk jiefangjünining tüzümi boyiqə, teq usul bilən, tez wə təltəküs halda həlk jiefangjüni bolup tüzülükə məjbur kilixtin ibarət. Əksil'inkilapning kalduqını tez süpürüp taxlax wə əksil'inkilapning siyasi təsirini tez yo-

---

məmlikət boyiqə qəlibə kazanqan wəziyəttə partiyə hizmitining eçirlik mərkizini yezidin xəhərgə yətkəxning lazımlığını qüxəndürdi; partiyining inkilap məmlikət boyiqə qəlibə kazanqandan keyin siyasi, iqtisadiy həm taxxi ixlar jəhətliridə kollinixka tegixlik asasiy siyasətlərini wə Zhongguoni yeza igilik məmlikitidin sanaət məmlikitigə aylandurux. yengi demokratik jəmiyəttin sotsiyalistik jəmiyətkə ətküzünxıning omumi wəzipisi wə asasiy yolını bəlgiləp bərdi. Yoldax Mao Zedong bu dokladida, xu qədiki Zhongguo iqtisadining türlik tərkiplirining əhwalını wə partiyining kollinixi lazım bolqan toqra siyasətlərni

kitix jəhəttin aloqanda, məsilini bundak usul bilən həl kiliç urux usuli bilən həl kiliçka yetməydi. Lakin, bundak usul düxmən armiyisining asasiy küqi yokitiloqandin keyin mukərrər barlıkka kelidu, uningdin hali bolqılı bolmaydu; xuning bilən billə, u armiyimizgə wə həlkə paydilik, yəni yaridar bolux, əlüx wə buzqunqılıkka uqraxtin saklanqılı bolidu. Xunga, yezhənjünlərdiki rəhbiri yoldaxlar bundak kürəx usulioqa əhmiyət berixi wə uni ügi-niwelixi kerək. Bu—bir hil kürəx usuli, kan tə-külməydiqan bir hil kürəx usuli, buningdin, məsilini kürəxsiz həl kiliçlı bolidu, digən mənə kelip qıkmaydu. Suyyüən usuli guomindangning bir kisim қoxunini anglik halda saklap kelip, uningoja zadi təgməy yaki asasən təgməy turux, yəni bu bir kisim қoxuniqə waktinqə yol koyup, uning siyasi jəhəttə biz tərəptə turuxini yaki bitərəp turuxini kolqa kəltürüx, xuning bilən küqimizni toplap,

---

alaklıdə etiwar bilən təhlil kildi, Zhongguoda sotsiyalistik əzgərtixni əməlgə axuruxning mukərrər yolini kərsətti, bu məsiliidiki türlik “sol”qıl wə onqıl eçıxlarnı pipen kildi, xuningdək, Zhongguoning iktisadiy tərəkkiyati yu-kurirak sürət bilən baridu, dəp həküm kildi. Yoldax Mao Zedong Zhongguo həlk demokratik inqilawı qəlibə kazanoqandin keyinki iqki-taxki sinipiyy kürəxning yengi wəziyyitini məlqərləp, burzuaziyining “xekər yalitiloq zəmbirək okı” puroletariyat üçün asasiy həwp bolup kəlidu, dəp ez waktida agahlandırdı. Bularning həmmisi bu həjjətni nahayiti uzak tarixiy dəwr iqidə uluk əhmiyətke

aldi bilən guomindang kalduk küqlirining asasiy kismini bir tərəp kiliş, məlum wakittin keyin (məsilən, birnəqqə ay, yerim yil yaki bir yıldın keyin), andin həlikə bir kisim қoxunni həlk jiefangjüniñning tüzümi boyiqə həlk jiefangjüni kilip өzgərtip tüzüxtin ibarət. Bu—yənə bir hil kürəx usuli. Bundak kürəx usuli əksil'inkilapning kalduoqını wə əksil'inkilapning siyasi təsirini Beyping usulıqə kariqanda koprək saklap kalidu, saklap kelix waktimu uzakraq bolidu. Lekin bundak əksil'inkilapning қalduoqi wə əksil'inkilapning siyasi təsiri ahir yokitiliđu, buningda kılqə xək-xübə yok. Əksil'inkilawiy küq bizgə itaet kilixi bilənla ularni, inkilapqi bolup kətti, ularning əksil'inkilawiy idiyisi wə əksil'inkilawiy kəsti қalmidi, dəp hesaplaxka zadi bolmaydu. Hərgiz undak əməs. Ularning iqidiki birmunqə kixilər əzgərtılıdu, bir kisim kixilər xallap qikiriwetiliđu, bəzi jahil əksil'inkilapqilar basturulidu.

---

igə bolup turidiqan kıldı. Yoldax Mao Zedongning bu dokladi wə uning xu yil 6-ayda yazılan «Həlk demokratiyisi diktaturisi həkkidə» digən əsiri Zhongguo həlk siyasi məslihət kengixinin 1-omumyiqinida makullanıqan, yengi Zhongguo kurulqandın keyin wakitlik asasiy қanun rolini oynıqan "omumi gangling"ning siyasət asasi boldi. Partiyining 7-nəwətlik zhongyang weyyüənhuyining 2-omumyiqini yoldax Mao Zedongning dokladiqa binaən munasip karar makullidi. Bu ketimki yiqindin keyin Zhonggong zhongyang Hebey əlkisi Pingshən nahiyisining Xibəypo kəntidin Beypingdə kəqtı.

**2**

Həlk jiefangjüni mənggü jəng kiloqarıqı düy. Inkilap məmlikət boyiqə qəlibə kazançandan keyinmu, məmlikət iqidə siniplar yokitilmioğan wə dunyada jahan'girlik tüzümi məwjud bolup turqan tarhiy dəwrde bizning armiyimiz yenila jəng kiloqarıqı düy bolup keliweridu. Bu toqrilik heqkandak hata qüxənqə wə təwrinix bolmaslıqı kerək. Həlk jiefangjüni xundakla yənə hizmet düyi, bolupmu jənuptiki jaylarda məsilə Beyping usuli yaki Suyüən usuli bilən bir tərəp kılınoğan qaođa xundak bolidu. Jənglərning pəydin-pəy aziyixi bilən uning hizmet düyilik roli kəpiyidu. Xundak bir əhwalning boluxi mümkinki, uzakka kalmay həlk jiefangjüni pütünləy hizmet düyigə aylandurulidu, bundak əhwalni məlqərliximiz lazim. Həzir armiyimiz bilən billə jənupka barmakqi boluwatkan 53 ming kadir, biz tərəptin uzakka kalmay ixqal kilinidioğan nəhayiti kəng yengi rayonlar oja nisbətən eytkanda, bək azlik kılıdu, biz 2 milyon 100 ming kixilik yezhənjünlimizni pütünləy hizmet düyigə aylanduruxka təyyarliniximiz lazim. Xundak kiloqanda, kadirlar yetərlik bolidu, kəng rayonlarning hizmitini ənənə yayduroqılı bolidu. Biz 2 milyon 100 ming kixilik yezhənjünlimizni əqayət zor kadirlar məktiwi dəp kariximiz lazim.

## 3

1927-yildin hazırlıq kədər, hizmitimizning möhim nüktisi yezida bolup kəldi, yezilarda küq toplap, yezilar arkilik xəhərlərni korxiduk, andin xəhərlərni alduk. Bundak hizmet usulini kollinx dəwri əmdi tamamlandı. Həzirdin tartip xəhərdin yeziqə berix wə xəhər arkilik yeziqə rəhbərlik kılıx dəwri baxlandı. Partiyə hizmitining eçirlik mərkizi yezin xəhərgə yetkəldi. Jənuptiki hərkəysi jaylarda həlk jiefangjüni awal xəhərlərni, keyin yezilarnı alıdu. Xəhərgimu, yeziqimu etiwar berix lazim, xəhər hizmiti bilən yeza hizmitini, ixqilar bilən dihanlarnı, sanaət bilən yeza igiliginizi qıq birləxtürəx lazim. Yezini taxlap koyup, xəhərgila etiwar berixkə mutlək bolmayıdu, bundak oy bolidikən, u tamamən hata. Lekin partiyə wə armiyə hizmitinin eçirlik mərkizini xəhərgə karitix lazim, xəhərlərni baxkurus wə xəhərlərni gülləndürəxni nağayiti zor tirixqanlıq bilən üginiwelix lazim. Xəhərlərdə jahan'gırlarqa, guomindangoqa wə burzuaziyigə karxi siyasi kürəx, iqtisadiy kürəx wə mədiniyət kürixi elip berixni həmdə jahan'gırlarqa karxi diplomatik kürəx elip berixni üginiwelix lazim. Ularqa karxi axkara kürəx kılıxnimu üginiwelix kerək, yoxurun kürəx kılıxnimu üginiwelix kerək. Əgər biz bu məsililərgə əhmiyyət bərmisək, bundak

adəmlərgə karxi ənə xundak kürəxlərni kılıxni üginiwalmisak, həm bu kürəxlərdə qəlibə kazanmisak, hakimiyətni saklap kalalmaymiz, ayak besip turalmaymiz, məqlup bolımız. Korallık düxmən yotkiloqandin keyin, koralsız düxmən yənilə məwjut bolup turidu, ular biz bilən mukərrər sürəttə jan tikip kürəx kılıdu, biz bundak düxmən'gə hərgiz səl karimaslıqımız lazım. Əgər bugünkü kündə məsilini muxundak köymisak wə muxundak tonumisak, intayin qong hatalık etküzüp köyimiz.

## 4

Xəhərlərdiki kürəxlərdə kimgə tayinimiz? Bəzi galwang yoldaxlar, ixqilar sinipioqa əməs, kəmbə-qəllər ammisioqa tayinimiz, dəp karaydu. Bəzi tehimu galwang yoldaxlar, burzuaziyigə tayinimiz, dəp karaydu. Sanaətni rawajlandurux yənülüxi jəhəttə, bəzi galwang yoldaxlar, asasən, dəlet karhanilirining tərəkkii kılıxiyoqa əməs, bəlki hususi karhanilarning tərəkkii kılıxiyoqa yardım berimiz, dəp karaydu, yaki buning əksiqə, pəkət dəlet karhaniliroqa əhmiyyət bərsək boldi, hususi karhanilarning möhimliqi qaqlıq, dəp karaydu. Biz bundak müjiməl karaxlarni pipən kılıxımız lazım. Biz jan-dil bilən ixqilar sinipioqa tayiniximiz, baxxa əmgəkqilər ammisi bilən ittipaklixiximiz, ziyalilarını kolqa kəltürüximiz, biz bilən həmkarlixixi mümkün

boloğan milli burzaa unsurlar wə ularning wəkil-liridin mümkin kədər kəprək kixilərning biz tərəpte turuxini koloja kəltürüximiz yaki ularni bitərəp turidioğan kilişimiz, xuning bilən jahən'gırlarqa, guomindangoja wə guənliao burzuaziyigə karxi kət'i kürəx kılıp, bu düxmənlərni kədəmmu-kədəm yengi-ximiz lazim. Xuning bilən bille, dərhal kurulux ixliriqə kirixiximiz, xəhərlərni baxkurusu kədəmmu-kədəm üginiweliximiz, xəhərlərning ixləpqikirix ixlirini əsligə kəltürüximiz wə rawajlanduruximiz kerək. Ixləpqikirixni əsligə kəltürük wə rawajlandurux məsilisi toqrisida: birinqi orunda dələt sanaiti ixləpqikirixi, ikkinqi orunda hususi sanaət ixləpqikirixi, üçinqi orunda kol sanaət ixləpqikirixi turidu, dəp bəlgiləx lazim. Xəhərlərni etküzüwal-qan birinqi kündin baxlap, bizning dikkət nəziri-miz ənə xu xəhərlərning ixləpqikirix ixlirini əsligə kəltürük wə rawajlanduruxka karitiliyi kerək. Қaroqlarqə kəlsə-kəlməs tutup, kəlsə-kəlməs dokurup, mərkiziyyətini untup kəlip, nətijidə birər xəhərning ixqal kiliqiniqə birkanqə ay bolup қaloqandimu ixləpqikirix wə kurulux ixlirining yoloja selinmay keliixinin hətta nuroqun sanaətlər tohtap қaloqan halətkə qüxüp kəlip, ixqılarning ixsız kelixiqə wə turmuxining təwənləp ketixigə, ularning gongchəndangdin narazi bolup kelixiqə səwəpqi bolup keliixin saklinix lazim. Bundak əhwalning boluxiqa əsla yol köyulmaydu. Buning

üqün, bizning yoldaxlirimiz ixləpqikirix tehnikisi wə ixləpqikirixni baxkurus usulini nahayiti zor tirixqanlik bilən üginixi lazim, ixləpqikirix bilən yekin munasiwətlik bolğan soda hizmiti, banka hizmiti wə baxka hizmətlərni üginixi lazim. Pəkət xəhərlərning ixləpqikirixi əsligə kəltürulgən wə rawajlandurulqandila, istimal xəhərliri ixləpqikirix xəhərlirigə aylandurulqandila, həlk hakimiyiti mustəhkəmlinələydu. Xəhərlərdiki baxka hizmətlər, məsilən, partiyining təxkiliy hizmiti, hakimiyət organlirining hizmiti, ixqilar uyuxmisi hizmiti, baxka türlük həlk təxkilatları hizmiti, mədiniyət-maarip hizmiti, əksil'inkilapqılarnı yokitix hizmiti, tongxünshe, gezit wə radiyo istansisi hizmitigə ohxax hizmətlərning həmmisi ixləpqikirix wə kuruluxtin ibarət muxu mərkiziy hizmət ətrapida bari-du wə muxu mərkiziy hizmət üqün ixleydu. Əgər biz ixləpqikirix hizmitidə sawatlıq bolmay, ixləpqikirix hizmitini tez üginiwalalma, ixləpqikirix ixlirini mümkün kədər tez əsligə kəltürəlməy wə rawajlanduralmay, həkiki utukka erixəlməy қalsak, aldi bilən ixqılarning turmuxini bir kədər yahxiliyalısak həm adəttiki həlkning turmuxini bir kədər yahxiliyalısak, hakimiyətni saklap kalalmaymız, ayak besip turalmaymız, məqlup bolımız.

## 5

Jənupning əhwali ximalning əhwaliqə ohximaydu, partiyining wəzipiliridimu bəzibir pərkler boluxi lazim. Jənup-helimu guomindang həkümranlıq kiliwatkan rayon. U yerdə partiyining wə həlk jiefang-jünining wəzipisi xəhər wə yezilarda guomindangning əksiyətqi korallik küqlirini yokitix, partiyə təxkilatlarını kurux, hakimiyət kurux, həlk ammisini hərkətləndürük, ixqilar uyuxmisi, dihanlar jəmiyiti wə baxqa həlk təxkilatını kurux, həlk korallik küqlirini wujutka kəltürük, guomindangning kalduk küqlirini yokitix, ixləpqikirix ixlirini əsligə kəltürük wə rawajlanduruxtin ibarət. Yezilarda bolsa, aldi bilən, basmıqılları yokitix wə zomigərlərgə yəni pomixxiklər sinipining hokukdarlılıq karxi turux kürixini kədəm-baskuqluk halda kanat yaydurux, ijarə wə əsümnı keməytixning təyyarlık hizmətlərini örənlək lazim, xundak kılqanda, həlk jiefangjüni xu jayqa yetip berip təhminən bir yil yaki ikki yil etkəndin keyin, ijarə wə əsümnı keməytix wəzipisini əməlgə axurup, yər təksim kilixning aldinkı xərtini hazırlıqlı bolidu; xuning bilən bir wakitta yeza igilik ixləpqikirixini mümkün kədər hazırlı səviyisidin qüxürübətməy saklap kəlixkə əhmiyət berix lazim. Ximalning əhwali, az sanlıq yengi azat rayonlarnı hesapka almi-

əqanda, tamamən baxkiqə. Bu yerdə guomindang həkümranlıqı aqdurup taxlanıjan, həlk həkümranlıqı ornitilqan həmdə yər məsilisi tüptin həl kilinojan. Partiyining bu yerdiki mərkiziy wəzipisi barlik küqlərni səpərwər kılıp, ixləpqikirix ixlirini əsligə kəltürüx wə rawajlanduruxtin ibarət, barlik hizmətlərning möhim nuktisi ənə xu. Xuning bilən billə, mədiniyət-maarip ixlirini əsligə kəltürüx wə rawajlandurux, kalduk əksiyətqi küqlərni yokitix, pütün ximalni mustəhkəmləx, həlk jiefangjünigə yardəm berix lazim.

## 6

Biz kəng iktisadiy қurulux hizmitini elip barduk, partiyining iktisadiy siyasiti əmiliy hizmətlərdə ixka axuruldi həmdə kezgə kerünərlik ünümə erixti. Lekin, nimə üçün baxkiqə iktisadiy siyaset kollanmay, muxundak iktisadiy siyaset kollinx lazim digən məsilidə yəni muxundak nəziriyiwi wə pirinsiplik məsilidə partiye iqidə nuroqun müjiməl қaraxlar saklanmakta. Bu məsiligə կandak jawap berix kerək? Bizqə, mundak jawap berix kerək: Zhongguoning sanaiti bilən yeza igiliginin həlk igiligidə tutkan salmioqida, pütün məmlikət mikyasidin elip eytkanda, Yapon baskunqılırioqa karxi uruxtin burun zamaniwi sanaət təhminən 10 pirsənt-qini, yeza igiliyi bilən kol sanaət təhminən 90 pir-

sənəqini təxkil kilətti. Bu — jahan'girlik tüzümi bilən feodallik tüzümining Zhongguoni əzgənligining nətijsisi, bu — kona Zhongguoning yerim mustəmlilikə wə yerim feodallik ijtimalı haraktirining iktisadiy jəhəttiki ipadisi, bu, xundakla, Zhongguo inkilawi dəwridə wə inkilap qəlibə kazançandan keyinkı heli uzak bir məzgil iqidə barlıq məsililərning asasiy qıqxı nuktisi. Muxu nuktini asas kiloqanda, partiyimizning zhənlüesi, celüesi wə siyasiti jəhətli-ridiki bir qatar məsililər kelip qıktı. Partiyimizning nəwəttiki möhim wəzipisi bu məsililərni tehimu enik tonux wə həl kiliş. Konkirit kiliş eytkanda:

Birinqi, Zhongguoda təhminən 10 pirsəntqə zamaniwi sanaət igiligi bar, bu — ilqar igilik, bu kədimki zamandikidin pərklinidu. Muxuning arkısida Zhongguoda yengi siniplar wə yengi partiyilər — puroletariyat wə burzuaziyə, puroletariyat partiyisi wə burzuaziyə partiyisi barlıqka kəldi. Puroletariyat wə uning partiyisi düxmənning katmu-kat zulmioqa uqrax arkısida tawlandı, Zhongguo həlk inkilawioqa rəhbərlik kiliş layakitigə igə boldi. Kimki bu nukcioqa etiwersiz karaydiqan yaki səl karaydiqan bolsa, u ongqıl jihuyzhuyılık hatalioqını etküzüp koyidu.

Ikkinqi, Zhongguoda yənə təhminən 90 pirsəntqə tarkak, yəkkə yeza igiligi wə kol sanaət igiligi bar, bu — kalak igilik, bu kədimki zamandikidin anqə kəp pərkənməydu, bizning yənə 90 pirsəntqə

iktisadiy turmuximiz kədimki zaman əhalidə turmakta. Kədimki zamanda feodallik yər mülükqılıgi bar idi, hazır u biz tərəptin bikar əlini, yəki bikar əlini aldida turidu, bu nuktida biz kədimki zamandikidin pərkənduk, yəki pərkəlini aldida turimiz, yəzə igilimizni wə kol sanaitimizni pəydin-pəy zamaniwilixikə karap rawajlandurux imkaniytigə erixtuk, yəki erixi aldida turimiz. Lakin, bugünkü kündə wə buningdin keyinki heli uzak bir məzgil iqidə, bizning yəzə igilimiz wə kol sanaitimiz, asasiy xingtəyidin eytkanda, yənilə tarkak, yəkkə turmakta wə turidu, yəni kədimki zamandikigə ohxaprak ketidu. Kimki bu nuktıoqa etiwarsız karaydiqan yəki səl karaydiqan bolsa, u "sol"qıl jihuyzhuyilik hatalıqını etküzüp koyidu.

Üqinqi, Zhongguoning zamaniwi sanaitining məhsulat kimmiti həlk igiligi omumi məhsulat kimmitining aran 10 pirsəntqisini təxkil kilsimu, lekin u intayın mərkəzləxkən, uning əng kəp wə əng asasiy kapitali jahan'gırlar wə ularning əyalqisi Zhongguo guənliao burzuaziyisining kolioqa mərkəzləxkən. Bu kapitalni musadirə kilip, puroletariyat rəhbərlik kili diqan həlk jumhuriyyitining igidarlılıqoqa etküzgəndə, həlk jumhuriyyiti məmlükətning iktisadiy jan tomurini igəlləydi, dələt igiligi pütün həlk igiliginin rəhbərlik tərkiwigə aylinidu. Bu bir kisim igilik kapitalistik haraktirdiki igilik əməs, sotsiyalistik haraktirdiki igilik.

Kimki bu nuktişa etiwersiz karaydiqan yaki səl karaydiqan bolsa, u ongqil jihuyzhuyilik hatalıqını etküzüp koyidu.

Tetinqi, Zhongguoning hususi kapitalistik sanaiti zamaniwi sanaettə ikkinqi orunda turidu, u—etiwersiz karaxka bolmaydiqan küq. Zhongguo milli burzuaziyisi wə uning wəkilliri jahəngirlikning, feodalizimning wə guənliao kapitalizimning zulmioja yaki qəklixigə uqrıqanlıktın, həlk demokratik inkilawiy kürixi dawamida, kəpinqə, uningoja қatnixix yaki bitərəp turux məydanida turup kəldi. Xu səwəptin həmdə Zhongguo iqtisadining əlimi қalak haləttə turqanlıqı səwiwidin, inkilap oqəlibə kazanqandin keyinki heli uzak bir məzgil iqidə, həlk igiliginin aloğa karap rawajlinixiqa paydilik bolsun üçün yənə xəhər wə yeza hususi kapitalizimining ijabi təripidin imkaniyətning beriqə paydilinixka toqra kelidu. Bu məzgil iqidə, həlk igiligi üçün ziyanlık bolmay, paydilik bolğan barlik xəhər wə yeza kapitalizim tərkiplirining məwjut bolup turuxi wə rawajlinixiqa yol koyux kerək. Bu mukərrər bolupla қalmastın, bəlki iqtisadiy jəhəttin zərür. Lekin Zhongguo kapitalizimining məwjut bolup turuxi wə rawajlinixida, uning kapitalistik əllərdikigə ohxax qəklimiğə uqrımay eż məyliqə yamrap ketiwerixigə yol koyulmayıdu. U birkənqə jəhəttin—paaliyət dairisi jəhəttin, baj siyasiti jəhəttin, bazar bahasi jəhəttin wə əmgək xaraiti

jəhəttin qəklindidir. Biz kapitalizimə nisbətən hər jəhəttin, jaylarning, kəsplərning wə hərkəysi məzgilning konkirit əhwaliqə karap, dəl layik kelidiqan, janlıq bolğan qəkləx siyasetini kollinimiz. Sun Zhongshenning kapitalni qəkləx xoaridin əlimi paydilinix lazımlıq wə paydilinixka bolidü. Lakin pütün həlkə igiliginin mənpəeti üçün, ixqilar sinipi wə əmgəkqi həlkning hazırlığı wə kəlgüsidiyi mənpəeti üçün hususi kapitalizim igiliginin hərgiz bək kattık wə bək əlük qəkliwetixkə bolmayıdu, uning həlkə jumhuriyyitining iqtisadiy siyaseti wə iqtisadiy pilani dairisidə məwjuṭ bolup turux wə rawajlinix imkaniyyitigə igə boluxioqə yol əşyux lazımlıq. Hususi kapitalizimni qəkləx siyasetini kollinix mukərrər sürəttə burzuaziyining bolupmu hususi karhanılardıki qong karhana igilirining yəni qong kapitalistlarning hər hil dərijidiki wə hər hil xəkildiki əxarxılıqiqə mukərrər uqrayıdu. Qəkləx wə qəkləxkə karxi turux yengi demokratik dəlettə məmlikət iqidiki sinipi yürüxnen asasiy xəkli bolup ələndidir. Əgər, kapitalizimni hazır qəklimesligimiz kerək, “kapitalni qəkləx” xoaridin wazkeqix mümkün, dəp karilidikən, bu tamamən hata, bu—ongqıl jihuyzhuyilik nuktiinəzər. Lakin buning əksiqə, əgər, hususi kapitalni bək kattık wə bək əlük qəkləx kerək, dəp karilidikən, yəki, hususi kapitalni nahayiti tezla yokitiwetix mümkün, dəp karilidikən, bumu tamamən hata, bu—“sol”qıl jihuyzhuyilik

yaki təwəkkülqilik nuktiinəzər.

Bəxinqi, həlk igiliyi omumi məhsulat kimmiti-ning 90 pirsəntini təxkil kılıdiqan tarkak, yəkkə yeza igiligini wə kol sanaət igiliginin ehtiyatqanlıq bilən, pəydin-pəy əmma aktip halda zamanıwilixix wə kolliktiplixix yönülüxigə karap rawajlinixkə baxlax mümkün wə zərür, uni əz ekixiqa koyup berix nuktiinəzir hata. Ixləpqikirix, istimal wə amanət-kərz kopiratiplirini təxkil kılıx həm mərkəzdə, əlkidə, xəhərdə, nahiyidə wə rayonda kopiratip-larning rəhbiriyy orginini təxkil kılıx lazim. Bundak kopiratiplar hususi mülükqilikni asas kılqan, purolətariyat rəhbərligidiki dəlet hakimiyyiti bax-ķuridiqan, əmgəkqi həlk ammisiqə mənsup bolqan kolliktip igilik təxkilati. Zhongguo həlkining mədi-niyəttə arkıda қalqanlıqı wə kopiratip ən'ənisining bolmiqanlıqı bizni kiyinqiliklarqa uqrıtixi mümkün; lekin uni təxkil kılıxkə bolidu, təxkil kılıx lazim, kengəytix wə rawajlandurux lazim. Yalnız dəlet igiligidə bolup, kopiratip igiligi bolmaydikən, əm-gəkqi həlkining yəkkə igiligini pəydin-pəy kollik-tiplixixkə baxlap mengiximiz mümkün əməs, yengi demokratik jəmiyəttin rawajlinip, kəlgüsidiiki sotsi-yalistik jəmiyətkə yetiximiz mümkün əməs, purolətariyatning dəlet hakimiyyitudiki rəhbərlik hökukini mustəhkəmlixiniz mümkün əməs. Kimki bu nuktiqa etiwarsız karaydioğan yaki səl karaydioğan bolsa, umu intayın qong hatalık ətküzüp koyidu. Dəlet

igiligi sotsiyalistik haraktirdiki igilik, kopiratip igiligi yerim sotsiyalistik haraktirdiki igilik, bularqa hususi kapitalistik igilik, yəkkə igilik, dələt bilən hususilar həmkarlıq idiki dələt kapitalizimi igiligi қoxulup, həlk jumhuriyitining birkənqə hil asasıy iqtisadiy tərkiwi bolidu, bular yengi demokratik iqtisadiy xingtəyni təxkil kılıdu.

Altinqi, həlk jumhuriyitdə həlk igiliginin əsligə kelixi wə rawajlinixi taxki sodini bir tutax baxkuru-x siyasitisiz mümkün əməs. Zhongguo ziminidin jahan'girlik, feodalizim, guənliao kapitalizim wə guomindang həkümranlıqı (Bu—jahan'girlik, feodalizim wə guənliao kapitalizimning mərkəzləxkən ipadisi) yokitiloqan bilənmə, mustəkil, mukəmməl sanaət tixisini kurux məsilisi tehi həl bolup kətməydu, bu məsilə pəkət iqtisadiy jəhettə kəng tərəkkiyatka erixip, kalak yeza igilik məmlikitini ilqar sanaət məmlikitigə aylanduroqandila, üzül-kesil həl bolğan bolidu. Bu məksətkə yetix üçün taxki sodini bir tutax baxkurməy mümkün əməs. Zhongguo inkilawi məmlikət boyiqə qəlibə kazanqan həm yər məsilisi həl bolğandan keyinmu, Zhongguoda ikki hil negizlik ziddiyət məwjut bolup turidu. Birinci hili iqliki ziddiyət, yəni ixqilar sinipi bilən burzua-ziyə otturisidiki ziddiyət. İkkinçi hili taxki ziddiyət, yəni Zhongguo bilən jahan'gir dələtlər otturisidiki ziddiyət. Xundak bolğanlıqı üçün, ixqilar sinipi rəhbərlik kılıdıqan həlk jumhuriyitining dələt hakimi-

miyitini, həlk demokratik inkilawi qəlibə kazan-qandın keyinmu, ajizlaxturuxka bolmaydu, bəlki küqəytix zərür. Iqki jəhəttə kapitalni qəkləx wə taxki jəhəttə sodini bir tutax baxkurus muxu dəletning iktisadiy kürəxtiki ikki asasiy siyasiti. Kimki bu nuktiqa etiwarsız karaydiqan yaki səl karaydiqan bolsa, u intayın qong hatalık ətküzüp koyidu.

Yəttinqi, Zhongguoning iktisadiy mirasi kalak, lekin Zhongguo həlkı kəhriman həm əmgəkqan həlk, Zhongguo həlk inkilawining qəlibə kazinixi wə həlk jumhuriyitining kuruluxi, Zhongguo gong-chəndangining rəhbərliyi, uning üstigə dunyadiki hərkəysi əllər ixqilar sinipining, buning iqidə mohimi Sovet ittipakining yardımı arkısida, Zhongguo iktisadiy kuruluxining sür'iti asta bolmaydu, bəlki heli tez boluxi mümkün, Zhongguoning güllinixi uzak etməy wujutka qikidu. Zhongguo iktisadining güllinixi toqrisidiki ümitsiz mulahizilərning həqkandak asasi yok.

## 7

Kona Zhongguo—jahan'girlik qanggilioqa eliwal-ojan yerim mustəmlilikə məmlikət. Zhongguo həlk demokratik inkilawi jahan'girlikkə üzül-kesil karxi turux haraktirida bolqaqka, jahan'girlar bu inkilapka intayın əqmənlik bilən karap kəldi wə guo-

mindangoşa pütün küqi bilən yardəm berip kəldi. Bu hal Zhongguo həlkining jahan'girlarоја karita qongkur qəzəp-nəpritini tehimu қозоји həm jahan'girlarnı Zhongguo həlkı arisidiki əng ahirki kiqikkinə inawitidinmu məhrum kıldı. Xuning bilən billə, pütün jahan'girlik tüzümi ikkinqi dunya uruxidin keyin nahayiti zor dərijidə ajizlidi, jahan'girlikkə karxi Sovet ittipakı baxqilioqidiki dunyawi səpning küq-kuwwiti misli kərülmigən dərijidə axti. Ənə xundak əhwal astida, jahan'girlikning Zhongguodiki tizginliwelix hokukını baskuqluk halda wə təltəküs paqaklap taxlax fangzhenini kolliniximiz mümkün wə lazim boldi. Jahan'girlarning bundak tizginliwelix hokuki siyasi, iktisadiy wə mədiniyət jəhətlərdə ipadilinidu. Guomindang armiyisi yokitiloğan wə guomindang həkümiti aqdurup taxlanoğan hər bir xəhər wə hər bir jayda, jahan'girlarning siyasi jəhəttiki tizginliwelix hokukı billə yokitildi, ularning iktisadiy jəhəttiki wə mədiniyət jəhəttiki tizginliwelix hokukimu yokitildi. Lekin jahan'girlar biwastə baxkuroğan igilik ixliri wə mədiniyət ixliri helimu turuptu, guomindang etirap kiloğan diplomatik hadimlar wə muhbirlar helimu turuptu. Bularni ilgir-keyinligi, jiddi yaki jiddi əməsligigə karap muwapik həl kilişimiz lazim. Guomindang dəwridiki hərkəndək qət'əl diplomatik orgini həm diplomatik hadimining ənənəvi ornini etirap kılmaslik, guomindang dəwridiki barlıq wətən satkuq xərtnamılərning

dawamlik məwjut bolup turuxini etirap kılmaslik, jahan'girlarning Zhongguoda kuroqan barlik təxwiqat organlirini bikar kilix, dərhal taxki sodini bir tutax baxkurus wə həyguən tüzümini islah kiliç—mana bular qong xəhərlərgə kirgən waktimizda aldi bilən kolliniximiz lazim bolqan tədbirlər. Muxu ixlar kılınoqandin keyin, Zhongguo həlkı jahan'girlar alidda kəd kətirip turidu. Jahan'girlarning kalqan iktisadiy ixliri wə mədiniyət ixlirining waktingə saklinip turuxıqə yol koyup, ularnı nazarət wə təptix kılıp turup, məmlikət boyiqə qəlibə kazanqınimizdin keyin andin bir tərəp kilsək bolidu. Addi qət'əl muhajirlirining kanuniy mənpəəti muhapizət kilinidu, uningoqa dəhlili-təruz kiliñmaydu. Jahan'girlarning dəlitimizni etirap kiliç məsilisini həl kiliçka hazırlıq aldirimaslik kerək, bəlki inkilap məmlikət boyiqə qəlibə kazanqandin keyinki heli uzak bir məzgil iqidimu aldiraxning hajiti yok. Biz barawərlik pirinsipi boyiqə barlik dələtlər bilən diplomatik munasiwət ornitixni halaymiz, lekin Zhongguo həlkioğə əzəldin düxmənlik bilən karap kəlgən jahan'girlarning bizgə nahayiti tezla barawərlik asasidiki pozitsiyidə muamilə kiliç hərgiz mümkün əməs, ular bizni düxmən kəridiqan pozitsiyisini kaysi kün'giqə əzgərtməydikən, bizmu xu kün'giqə jahan'gir dələtlərgə Zhongguoda kanuniy orun bərməymiz. Qət'əlliliklər bilən tijarət kiliçka kəlsək, buningda gəp yok, tijarət bolsila kiliñimiz kerək, bəlki hazır

kilikka baxliduk, bu jəhəttə birqanqə kapitalistik əlning sodigərliri əzara rikabətlixiwatidu. Biz mümkün kədər aldi bilən sotsiyalistik əllər wə həlk demokratiyisi əlliri bilən tijarət kılıxımız lazıim, xuning bilən billə, kapitalistik əllər bilənmə tijarət kılımız.

## 8

Siyasi məslihət kengixi yioqını qakirix wə demokratik birləxmə həkumət kuruxning barlıq xərtliri pixip yetildi. Barlıq demokratik partiyə-guruhlar, həlk təxkilatları wə partiyə-guruhsız demokratik zatlarning həmmisi biz tərəptə turmakta. Shanghəydiki wə Changjiang wadisidiki burzuazlar biz bilən munasiwət baqlılimakta. Jənup bilən ximal otturisida su ətnixi wə poqta alakılıri baxlandı. Parə-parə boluwatkan guomindang barlıq ammidin ayrılip қaldı. Biz Nənjing əksiyətqi həkümiti bilən tənpən etküzməkqi boluwatımız<sup>②</sup>. Nənjing əksiyətqi həkümiti tərəptə bu tənpən'gə türtkə boluwatkan küq Guangxi xitongidiki jünfalar, guomindangning sülhi tərəpdarları wə Shanghəy burzuazları. Ular ning məksidi əzlirini birləxmə həkümtə bir ülüxkə igə kiliç, mümkün kədər kəprək koxun saklap kelix, Shanghəy wə jənup burzuazlinining mənpəətinə mümkün kədər saklap kelix, bir ilaj kiliç inkilapni mətidil tüs aldurux. Bu guruhtikilər bizning 8 xər-

timizni tənpənning asasi kili xni etirap kılıdu, lekin ziyanining kəp bolup kətməsligini kəzləp, sodilaxmakqi bolidu. Bu tənpənni buzuxka urunoquqilar Jiang Jieshi wə uning jahil muritliri. Jiang Jieshi ning yənə 60 shisi Changjiangning jənup tərəplirigə orunlaxturulqan, ular helimu urux kilmakqi boluwatidu. Bizning fangzhenimiz tənpəndin bax tartmaslik, qarxi tərəpning 8 xərtni tamamən etirap kili xini tələp kili x, sodilixixka yol koymaslik. Buning bədiligə bizning wədimiz Guangxi xitongidikilərgə wə guomindangning baxka sülhi tərədarlirioqa hujum kılmaslik; ularning armiyisini birər yiloqiqə əzgərtip tüzməslik; Nənjing həkümətidiki bir kisim hadımlarning siyasi məslihət kengixi yiqini wə birləxmə həkümətkə katnixixioqa yol koyux; Shanghəy wə jənup burzuazlirining bəzi mənpəətlirini muhapizət kili xka makul bolux. Bu tənpən omumyuzlük tənpən bolidu, əgər u muwəppəkiyətlik bolup qiksə, bizning jənupka yürüx kili ximiz wə jənuptiki qong xəhərlərni eliximizdiki nuroqun tosaloqlular aziyidu, bu nahayiti paydilik. Muwəppəkiyətlik bolup qikmisa, hərbi yürüx kili qəndin keyin, ayrim halda yərlik haraktirdiki tənpənlərni etküzüxkə toqra kelidu. Tənpən 3-ayning 3-on küni iqidə bolmakqi. Biz 4-ay yaki 5-ayda Nənjingni elixni, uningdin keyin, Beypingda siyasi məslihət kengixi yiqini qakirip, birləxmə həkümət kuruxni həmdə Beypingni paytəht kili xni

ümit kılımız. Biz tənpən etküzüxkə makul bolğan ikənmiz, tənpən muwəppəkiyətlik bolup qikkandin keyin nuroqun awariqilikinq bolidioqanlıqıqa təyyar turuximiz, karxi tərəpning huddi Sun Wukongning təmür yəlpügüqlük han kizining kosiqıqa kiriwelip, ajayip-qarayip karamətlərni kərsətkini<sup>③</sup>dək siyaset kollinixiqa səgək mengə bilən jawap berixkə təyyar turuximiz kerək. Pəkət rohiy jəhəttin toluk təyyarlık kılıdiqanla bolsak, ajayip-qarayip karamətlərni kərsitidiqan hərkəndək Sun Wukongni yengələymiz. Məyli omumyüzlük teqlik tənpəni bolsun, yaki kismən teqlik tənpəni bolsun, biz ohxaxla ənə xundak təyyar turuximiz lazim. Awariqiliqtin keqip, hatırjəmlilikni izləp, bu tənpənlərni kobul kilmay koymaslıqımız xuningdək bu tənpənlərni kəlsə-kəlməs kobul kiliwərməsligimiz kerək. Bizning pirinsipqanlıqımız kət'i boluxi xərt, bizdə yənə pirinsipqanlıknı əməlgə axuruxta yol köyüldiğən wə zərür bolğan həmmə janlıqlikmu boluxi lazim.

## 9

Puroletariyat rəhbərlik kılıdiqan, ixqi-dihanlar ittipakını asas kılıdiqan həlk demokratiyisi dikaturisi partiyimizdin pütün ixqilar sinipi, pütün dihanlar sinipi wə kəng inkilawiy ziyalilar bilən əstayedidil ittipaklixixni tələp kildi, bular muxu dik-

taturining rəhbiriy küqi wə asasiy küqi. Bundak ittipaklıq bolmisa, bu diktaturini mustəhkəmligili bolmaydu. Xuning bilən billə, bu diktatura yənə partiyimizdin xəhər uxxak burzuaziyisining wə milli burzuaziyining biz bilən həmkarlixalaydiqan mümkün kədər kəprək wəkilliri, ziyaliliri wə siyasi guruhliri bilən ittipaklıxixni tələp kildi, buningdin məksət—inkilap dəwridə əksil'inkilawiy küqlərni yitim қaldurux, məmlikət iqidiki əksil'inkilawiy küqlərni wə jahan'girlik küqlərini təltəküs yokitix; inkilap oqəlibə kazançandan keyin, ixləpqikirixni tez sür'ət bilən əsligə kəltürüx wə rawajlandurux, taxki jahan'girlikkə takabil turux, Zhongguoni puhta kədəm bilən yeza igilik məmlikitudin sanaət məmlikitigə aylandurux, Zhongguoni uluk sotsiyalistik məmlikət kılıp կurup qıqxı. Xundak bozqanlıktın, partiyimizning partiyə sirtidiki demokratik zatlar bilən uzakkiqə həmkarlixix siyasitini pütün partiyimizning idiyisi də wə hizmitidə kararlaxturux lazı. Biz partiyə sirtidiki kəpqilik demokratik zatlarnı əz kadirlırımoğla ohxax körüximiz, ular bilən məslihətlixix wə həl kılıxka tegixlik məsillərni səmimiyyətlik, oquq kəngüllük bilən məslihətliximiz wə həl kılıxımız, ularqıa hizmət beriximiz, ularnı hizmət ornida wəzipigimu, hökükkimə igə kılıxımız, ularnı hizməttə utuk kazinalaydiqan kılıxımız lazı. Ular bilən ittipaklıxixni kəzdə tutup, ularning hatalıkları wə kəmqliklirigə karita

əstayidil wə muwapik tənkit berip, yaki kürəx elip berip, ular bilən ittipaklıxix məksidigə yetix lazımlı. Ularning hatalık yaki kəmqılıklırigə karita mada-raqılık pozitsiyisini tutux toqra əməs. Ular oq guənmenzhuyılık pozitsiyə yaki xəklən munasiwəttə bolux pozitsiyisini tutuxmu toqra əməs. Hər bir qong xəhər wə hər bir ottura xəhər, hər bir zhənlüelik rayon wə hər bir əlkə biz bilən həmkarlı-xixi mümkün bolqan, inawətlik bir türküm partiyə sirtidiki demokratik zatlarnı yetixtürüxi kerək. Partiyimiz iqidə partiyə sirtidiki demokratik zatlaroq muamilə kiliş jəhəttə yər inkilawi uruxı dəwridiki guənmenzhuyılık istil arkısida xəkillinip kalqan natoqra pozitsiyə Yapon baskunqılıriqə karxi urux dəwridə toluk tūgəp kətmidi, 1947-yili genjüdilərdə yər islahati dolkuni kətirilgən məzgildə yənə kərıldı. Bundak pozitsiyə partiyimizni yalqız qaldurıdu, həlk demokratiyisi diktaturisini mustəhkəmləxkə imkaniyət bərməydi, düxmənni ittipakçı-oqa igə kilip koyidu, halas. Hazır Zhongguoda birinqi ketim partiyimiz rəhbərligidiki siyasi məslihət kengixi yiqini qakirilix aldida turidu, demokratik birləxmə həkümət kurulux aldida turidu, inkilap məmlikət boyiqə qəlibə kazinix aldida turidu, pütün partiyə boyiqə bu məsilə toqrlılık əstayidil təkxürük elip berix wə toqra tonux hasil kiliş lazımlı, onqıl madaraqılık wə "sol"qıl guənmenzhuyılık yaki xəklən munasiwəttə boluxtin ibarət ikki

hil hahixka karxi turup, tamamən toqra pozitsiyə tutux lazim.

## 10

Biz pat arida məmlikət boyiqə qəlibə kazinimiz. Bu qəlibə jahān'girlikning xərk sepini yimirip taxlaydu, bu qəlibə uluk həlkara əhmiyətkə igə. Bu qəlibini қolqa kəltürüxkə uzak wakit wə kəp küq kətməydiqan bolup kaldi; bu qəlibini mustəhkəmləx bolsa uzak wakit wə kəp küq tələp kılıdiqan ix. Burzuaziyə bizning kurulux elip berix қabiliyitimizgə xək kəltüridu. Jahān'gırlar bizni ahir aldımızqa kelip tiləmqilik kılıdu, xundak kiloqandila yaxiyalaydu dəp məlqərləydu. Ələlibə kazanqanlıqımız səwiwidin, partiyə iqidə, məqrurlinx kəypiyati, hizmet kərsəttim, dəp, əzigə təmənna կoyux kəypiyati, tohtap kelip aloqa besixni izliməslik kəypiyati, rəhət-paraqətkə berilip, yənə japa-muxəkkətlik turmux kəqürüxnı halimaslik kəypiyati əsüb kəlixisi mümkün. Ələlibə kazanqanlıqımız səwiwidin, həlk bizgə rəhmət eytidu, burzuaziyimu otturioğa qikip hoxamət kəlixisi mümkün. Düxmənning koral küqi bizni boysunduralmaydu, bu ispatlanıqan. Burzuaziyining hoxamiti bolsa қoxunimizdiki iradisi ajızlarnı boysunduruwelixi mümkün. Xundakmu kommunistlar boluxi mümkinki, ular korallik düxmən'gə boysunmıqan, bu düxmən aldida əzining kəhriman-

lik namiqə munasip ix қiloqan; lekin ular kixilərning xekər yalitiloqan zəmbirək oki bilən қiloqan hujumiqə bərdaxlıq berəlməy, xekər yalitiloqan zəmbirək oki aldida məqlup bolidu. Bundak əhwalning aldını eliximiz kerək. Məmlikət boyiqə qəlibini kolqa elix pəkət 10 ming lilik uzun səpərning birinqi kədiminila başkanlık bolidu. Əgər bu kədəmmü məqrurlinxka ərziydiqan bolsa, nisbətən azlıq kılıdu, tehimu məqrurlinxka ərziydiqini tehi aldimizda. Zhongguo həlk demokratik inkilawining qəlibisigə birqanqə 10 yıldın keyin nəzər salsaq, kixilər uni goya uzun bir səhnə oyunining kıskıqına mukəddimisidək hes kılıxi mümkün. Səhnə oyuni jəzmən mukəddimidin baxlinidu, lekin mukəddimə yüksək dolğun əməs. Zhongguo inkilawi uluk, lekin inkilap-tin keyinki yol tehimu uzun, hizmət tehimu uluk, tehimu japa-muxəkkətlik. Bu nuktini hazırla partiyə iqidə qüxəndürüximiz kerəkki, yoldaxlar kəmtər bolux, ehtiyatqan bolux, məqrurlanmaslik, aldiraksanlıq kılmaslıq istilini dawamlik saklaydiqan bolsun; yoldaxlar japa-muxəkkətkə qidap kürəx kiliç istilini dawamlik saklaydiqan bolsun. Biz tənkít wə əz əzini tənkittin ibarət Marksizim-Leninizim қoraliqə igə. Biz naqar istilni taxlap, yahxi istilni saklap қalalaymiz. Biz burun bilməydiqan nərsilərni üginiwalalaymiz. Biz kona dunyani buzup taxlaxkila mahir bolup қalmay, yengi dunya kuruxkimu mahir bolimiz. Zhongguo həlki jahan'girlardin tiləm tili-

məymu yaxiyalaydu, bəlki jahan'gir dələtlərdin yahxıraq yaxiyalaydu.

## Izahlar

① 1949-yil 9-ayning 19-küni guomindang Suyyüən əlkilik həkümətinin zhuxisi Dong Qiwu, bingtən silingguəni Sun Lənfenglar kol astidiki 40 mingdin artuk adimini baxlap kozqıllang kətirip biz tərəpkə etti. Kozqıllang kətərgən budüylər 1950-yil 2-ayning 21-künidin etiwarən həlk jiefangjüni Suyyüən jünqüsüning rəhbərligidə əzgərtip təxkil kilinip, 4-ayning 10-küni həlk jiefangjüni kilip əzgərtip tüzüldi.

② Nənjing guomindang əksiyətqi həküməti bilən teqlik tənpəni ətküzük ixi toqrisida Zhonggong zhongyang 1949-yil 3-ayning 26-küni munularni қarar kıldı: "1) Tənpən baxlax wakti 4-ayning 1-küni bolsun. 2) Tənpən orni Beiping bolsun. 3) Zhou Enləy, Lin Boqü, Lin Biao, Ye Jiənying, Li Weyhənlər wəkillikkə təyinlənsün (4-ayning 1-küni Zhonggong zhongyang Nie Rongzhennimu wəkillikkə koxuxni қarar kıldı), Zhou Enləy bax wəkil bolsun, ular Nənjing tərəpning wəkillər əmigi bilən tənpən ətküzsun, Mao Zedong zhuxining 1-ayning 14-küni elan kılqan wəziyət toqrisidiki bayanati wə uningda otturiqa koyulqan 8 xərt ikki tərəp tənpəninə asasi kılınsun. 4) Yukuridiki maddilar radiyo istansisi arkilik bugunla Nənjing guomindang əksiyətqi həkümətigə ukürululsun, ular yukurida eytilqan wakit wə orun boyiqə əzining wəkillər əmigini əwətsun, tənpən ətküzükə paydılık bolsun üçün, bu wəkillər 8 xərt tələp kılqan zərür matiriyallarnı alqaq kəlsun."

③ Sun Wukong kiqik kurutka aylinip, təmür yəlpügüqlük han kizining kəsiqiqə kiriwelip, uni yənggənligi toqrisidiki qəqək həkkidə Zhongguoning əpsaniwi romanı «Xyouji»ning 59-başıqə karalsun.

# DANGWEYHUYNING HIZMƏT USULI\*

*(1949- yil 3- ayning 13- künü)*

1. Dangwey shujisi “bənzhang” boluxka mahir boluxi lazim. Partiyining weyyüənhuyida 10-20 weyyüən bolidu, u қoxunning bir bənigə ohxax, shuji bolsa goya “bənzhang”. Bu bən’gə yahxi yetəkqılık kılıx, həkikətən, asan əməs. Hazır zhongyangjülər, fenjülər nahayiti kəng rayonlarqa rəhbərlik kiliwati, nahayiti eçir wəzipilərni etəwatidu. Rəhbərlik hizmitidə fangzhen, siyasətlərnələ bəlgiləx bilən կalmay, toqra hizmet usulinimu tüzüp qikix kerək. Toqra fangzhen, siyasətlər bolqını bilən, əgər hizmet usulioja dikkət kılınmaydikən, bəribir, məsilə tuqulidu. Dangwey əzining rəhbərlik wəzipisini orunlax üçün, dangweydiki muxu “bir bən adəm”gə tayinixi, ularning rolini toluk jarı kilduruxi lazim. Shuji “bənzhang”likni obdan kılıx üçün yahxi üginixi wə tətkik kılıxi kerək. Shuji, fushujilar, əgər əzlirinin “bir bən adımı”gə təxwik kılıx wə ularnı

\* Bu—yoldax Mao Zedong partiyining 7- nəvətlik zhongyang weyyüənhuyining 2- omumiyiqinida qikarqan hulasining bir kismi.

təxkilləx hizmətlirigə əhmiyət bərmisə, ezi bilən weyyüənlər otturisidiki munasiwətni həl kilişkə mahir bolmisa, kandak kiloqanda məjlislərni yahxi ətküzgili bolidiqanlıqını tətkik kilmisa, bu "bir bən adəm"gə obdan komandanlık kilixi nahayiti təs. Əgər bu "bir bən adəm"ning hərkiti təkxi bolmaydikən, milyonlıqan adəmgə yetəkqilik kilip, jəng kilişni, kurulux elip berixni təsəwwur kılqılı bolmaydu. Əlwəttə, shujilar bilən weyyüənlər otturisidiki munasiwət azqılık kəpqılıkkə boysunux munasiwitidin ibarət bolidu, bundak munasiwət bənzhang bilən jəngqilər otturisidiki munasiwətkə ohximaydu. Bu pəkət bir təmsil.

2. Məsilini otturiqa oquk қoyux lazim. "Bənzhang"la muxundak kilip қalmastın, weyyüənlərə xundak kilixi kerək. Arkıda səzləp yürməslik kerək. Məsilə bolidikən, məjlis eqip otturiqa oquk қoyup muzakirə kilinsa, u həktə birnəqqə madda bəlgilənsə, məsilə həl bolidu. Məsilə bar turukluk otturiqa oquk қoyulmisa, uzakkiqə həl bolmaydu, hətta birnəqqə yiloqa sozulidu. "Bənzhang" bilən weyyüənlər bir birini qüxinidiqan boluxi lazim. Shuji bilən weyyüənlər, zhongyang bilən zhongyangjülər, zhongyangjülər bilən qüdangweylar otturisidiki qüixinix, yardəm wə dostluk həmmidin möhim. Buningə qəpinqilik ilgiri dikkət kilmioqan idi, 7-kurultaydin beri bu jəhəttə qong ilgiriləx boldi, dostluk, ittipaklıq munasiwiti zor dərijidə küqəydi.

Buningdin keyinmu üzlüksiz dikkət kiliç kerək.

3. “Əzara ahbarat almamaxturux” lazim. Bu, dangwey weyyüənliri bilidiqan əhwalni bir birigə ukturup turuxi wə əzara almamaxturup turuxi lazim, digənlik. Bu ortak til hasil kilixta nahayiti möhim. Bəzi kixilər bundak kilmaydu, bəlki Laozi eytkəndək “Tohulirining qillixi, itlirining hawxuxi anglinip turiduyu, əmürwayət bardı-kəldi kiliçmaydu”<sup>①</sup>, nətijidə əzara ortak til kəmqıl bolidu. Bizning bəzi yukuri dərijilik kadirlirimizda Marksizim-Leninizim-nıñ asasiy nəziriyiwi məsililiridimu baxkıqə til bar, buning səwiwi—üginixning tehi yetərlik bolmıqanlıqi. Həzir partiyə iqidiki til bir kədər birlikkə kəldi, lekin, məsililər tehi toluk həl bolup kətmidi. Məsilən, yər islahati jəryanında, kandak bolsa “ottura dihan” bolidu wə kandak bolsa “bay dihan” bolidu, digən məsili də helimu baxkıqə qüxənqilər bar.

4. Bilməydiqan yaki qüxənməydiqan nərsilərnı təwəndikilərdin sorax, yeniklik bilən əxulmaslik yaki karxi qikmaslik lazim. Bəzi həjjətlərning təy-yarlanğındın keyin waktingə tarkitilmay besip koyuluximu uning iqidə bəzi məsililər tehi eniklanmay, aldi bilən təwəndikilərning pikrini elixka toqra kəlgənligidin. Bilməydiqan nərsini hərgiz bilimən dəp turuwalmaslik, “əzidin təwənlərdin soraxnı ar kərməslik”<sup>②</sup> kerək, təwəndiki kadirlarning pikrigə kulak selixka mahir bolux lazim. Awal okuquqi

bolux, uningdin keyin okutkuqi bolux; awal tewendiki kadirlardin məslihət sorax, uningdin keyin buyruk qüxürük lazim. Zhongyangjülər, aldinki səp weyyüənhuyliri məsililərni həl kılıdiqan qaçda, hərbi əhwal jiddi bolqan wə ix eniklinip bolqanlıridin baxkılirining həmmisidə muxundak kılıxi kerək. Bundak kılıx əzining inawitigə təsir yətküzməydu, bəlki inawitini axuridu. Bizning qıkarqan kararımız tewendiki kadirlar otturiqa koyqan toqra pikirlərni eż iqiqə aloqanda, ular əlwəttə himayə kılıdu. Tewendiki kadirlarning sezining toqrisimu bolidu, natoqrisimu bolidu, angliqandan keyin, təhlil kılıx kerək. Toqra pikirlərni anglax lazim həmdə xu boyiqə ixləx kerək. Zhongyang rəhbərliginin toqra boluxining asasiy səwiwi—jaylar təminləp turoqan matiriyal, doklat wə toqra pikirlərni omumlaxturup turoqanlıqı. Əgər jaylar matiriyal əwətmisə, pikir bərmisə, zhongyangning toqra kərsətmə-buyruklarnı qikirixi nahayiti təs. Tewəndin kəlgən hata pikirlərimu anglax lazim, zadi anglimaslık toqra əməs; lekin angliqanda, xu boyiqə ixliməslik, bəlki uni tənkít kılıx kerək.

5. "Gangqin qelix"ni üginiwelix lazim. Gangqin qelixta 10 barmakning həmmisini hərkətləndürükə toqra kelidu, bəzisini hərkətləndürüp, bəzisini hərkətləndürmisə bolmaydu. Lekin, 10 barmakning həmmisini təng bassa, bumu pədigə qüxməy kalidu. Yahxi nəoqmə kılıx üqün, 10 barmakning hərkəti

təngkəx boluxi, əzara maslixixi lazim. Dangweylar mərkiziy hizmətni qing tutuxi lazim həm mərkiziy hizmətkə yandıqan halda baxka sahədiki hizmətlər-nimu billə ənat yayduruxi kerək. Həzir biz bax-kuruwatkan sahələr nahayiti kəp, jaylar, koxunlar wə orunlarning hizmətlərini etiwaroqa elix kerək, bir əsim məsililərgila dikkət kilip, baxkilirini taxlap əoyuxka bolmaydu. Məsilə barlıki jaylarnı nəzərdə tutux kerək, bu usulni jəzmən üginiweliximiz kerək. Gangqinni bəzilər obdan qalidu, bəzilər obdan qalalmaydu, bu ikki hil kixinin qaloqan pədisidə pərk nahayiti qong bolidu. Dangweydi ki yoldaxlar “gangqin qelix”ni obdan üginiwelixi lazim.

6. “Qing tutux” lazim. Bu, dangweylar asasiy hizmətni jəzmən “tutux” bilənla əlməy, bəlki jəzmən “qing tutux” kerək, digənlik. Hərkəndək nərsini qing tutkandıla, kılqə boxaxturmiqandıla tutup turojili bolidu. Tutkan bilənmu qing tutmaslıq tutmiqanoja ohxax. Alkanni eqip turup, əlwəttə, heqnimini tutkili bolmaydu. Kolni yumoqandımu qing yummisa, kərünüxtə tutkandək tursimu, bəribir, heqnimini tutkili bolmaydu. Bizning bəzi yoldaxlarımız asasiy hizmətni tutuxniqututidu, lekin qing tutmaydu, xunga hizmətni, bəribir, obdan ixliyəlməydu. Tutmisa bolmaydu, tutkan bilənmu qing tutmisa, yənə bolmaydu.

7. Kəngüldə “san” boluxi lazim. Bu, əhwal wə

məsililərning jəzmən san jəhətigə dikkət kiliş kerək, asasiy san üstidə təhlil boluxi kerək, digənlik. Hərkəndək süpət muəyyən san bolup ipadilinidü, san bolmisa, süpətmə bolmaydu. Bizning nuroqun yoldaxlırimiz bugün'giqə xəy'ilərning san jəhətigə dikkət kilişni bilməydu, asasiy tongjıqa, mohim pirsəntkə dikkət kilişni bilməydu, xəy'ilərning süpitini bəlgiləydiqan sanning qekigə dikkət kilişni bilməydu, həmmə ixta kənglidə "san" yok, nətijidə hatalaxmay қalmaydu. Məsilən, yər islahati elip berixta, pomixxiklər, bay dihanlar, ottura dihanlar wə kəmbəqəl dihanlarning hərkəyasisining igiligən nopusi қanqə, hərkəyasisining қanqılıktın yeri bar, bu sanlarni bilix lazim, andin buningqə asasən, toqra siyasət bəlgiləp qikkili bolidu. Bay dihan digən nimə, hallik ottura dihan digən nimə, ekispilatatsiyə kirimi қanqılık bolsa bay dihan hesaplinidü, қanqılık bolsa hallik ottura dihan hesaplinidü, buningdimu san jəhəttiki qəknəi tepip qikix kerək. Hərkəndək ammiwi hərkəttə, amma iqidə paal himayə kılıdioqanlar қanqə, karxi turidioqanlar қanqə, arılıktiki haləttə turidioqanlar қanqə, bular üstidə asasiy təkxürük, asasiy təhlil boluxi lazim, məsililərni asassız wə zhuguən halda bəlgiləxkə bolmaydu.

8. "Həlkni tinqlandurux elani qikirix" lazim. Məjlis ətküzüxtə, həlkni tinqlandurux elani qikar-qandək, aldin ukturux qikirix lazimki, kəpqlilik

şəndək məsilining muzakirə kılınidiqanlıqını, şəndək məsilining həl kılınidiqanlıqını bilsun həmdə baldurrak təyyarlik kilip koysun. Bəzi jaylar kadirlar yiojını etküzgəndə, huddi "Əskərlər kelip bolqan, ozuk-tülüük raslanmiojan" digəndək, doklat wə karar layihilirini aldin təyyarlap қoymay, yiojin katnaxqılıri kəlgəndə, andin kuraxturup qikidu, bu yahxi əməs. Əgər təyyarlik bolmayıdikən, məjlis etküzüxkə aldirimaslıq kerək.

9. "Koxunlarnı hil, məmuri orunlarnı ihmam kiliç" lazim. Səz, nutuk, makala wə karar kiska, məzmunluk boluxi kerək. Məjlisnimü bək uzakka sozuwətməslik kerək.

10. Əzimiz bilən bir pikirdə bolmiqan yoldaxlar bilən ittipak bolup billə ixləxkə dikkət kilişimiz lazim. Məyli jaylarda yaki budüylərdə bolsun, buningə dikkət kiliç kerək. Partiyə sırtidiki kixilərgimu xundak kiliç kerək. Biz həmmimiz hər yərhər yərdin kelip toplanıjanımız, biz əzimiz bilən bir pikirdə bolqan yoldaxlar bilənla əməs, bəlki əzimiz bilən bir pikirdə bolmiqan yoldaxlar bilənmə ittipak bolup billə ixləxkə mahir boluxımız kerək. Bizning arımızda qong hatalık etküzgən kixilərmə bar, bu kixilərni yaman kərməstin, ular bilən billə ixləxkə təyyar turuxımız kerək.

11. Məqrurlinxtin şəttik saklinix lazim. Burəhbərlər üçün pirinsiplik bir məsilə, xuningdək ittipaklıknı saklaxningmu möhim bir xərti. Qong

hatalık etküzmigən, bəlki hizməttə heli zor utuk kazanqan kixilermu məqrurlanmaslıqı lazim. Partiyə rəhbərlirining tuqulqan künini təbrikləxni mən'i kilix, yərlər, koqilar wə karhanilarnı partiyə rəhbərlirining eti bilən ataxni mən'i kilix, jampuxəkkətkə qidap kürəx kilix istilini saklax lazim, mədhiyiqlik hadisilirini tosux kerək.

12. İkki hil qəknı enik ayrix lazim. Əng awal, inkilapmu yaki əksil'inkilapmu? Yən'ənmu yaki Xi'ənmu<sup>③</sup>? Bəzi kixilər buning qekini enik ayrix lazimlioqını bilməydu. Məsilən, ular guənliaozhuyioqa қarxi turuxta, Yən'ənni "birmu toqra yeri yok" tək kərsitudu, wahalənki, Yən'əndiki guənliaozhuyilik bilən Xi'əndiki guənliaozhuyılığın selixturup kərməydu, pərkini ayrimaydu. Bu—tüptin hatalaxkanlıq. Uningdin kalsa, inkilawiy koxun iqide toqra bilən hataning, utuk bilən kəmqilikning qekini enik ayrix, ularning kaysisi asasiy orunda, kaysisi ikkinçi orunda turidiqanlioqinimu eniklax kerək. Məsilən, utuk zadi 3 ülüxmu, yaki 7 ülüxmu? Az dəp koyoqan bilənmu bolmayıdu, kəp dəp koyoqan bilənmu bolmayıdu. Bir adəmning hizmitidə zadi utuk 3 ülüx, hatalık 7 ülüxmu, yaki utuk 7 ülüx, hatalık 3 ülüxmu? Buningda bir tüp məlqər boluxi kerək. Əgər utuk 7 ülüx bolidikən, u halda, uning hizmitining asasiy jəhəttin utukluk ikənlığını muəyyənləxtürük kerək. Utuk asasiy orunda turukluk, hatalık asasiy orunda diyilsə, u pütünləy hata bolidu. Biz məsilihə karax-

ta, bu ikki hil qəkni – inkilap bilən eksil'inkilapning qekini, utuk bilən kəmqilikning qekini enik ayrixni zadi untumaslıqımız lazim. Muxu ikki hil qəkni əstə tutkanda, ix asan bolidu, undak bolmioqanda, məsilining haraktiri arilixip ketidu. Təbii, qəkni obdan ayriwelix üçün inqikiləp tətkik wə təhlil kılıx lazim. Biz hər bir adəm wə hər bir ixka karita təhlil wə tətkik kılıx pozitsiyisini tutuximiz kerək.

Meningqə wə zhengzhijüdiki yoldaxlarning hes kilixiqə, yukuridiki usullar bolqandila, andin dangweyning hizmitini obdan kiloqli bolidu. Kurultayni obdan etküzgəndin taxkiri, partiyining hər dərijilik weyyüənhuylları əzining rəhbərlik hizmitini obdan ixlixi nahayiti möhim. Biz hizmət usulıqə jəzmən əhmiyyət berip, dangweyning rəhbərlik səhiyyisini yənimu əstürüximiz kerək.

### Izahlar

① «Laozi»ning 80-babiçə karalsun. Əsli tekisti mundak: “Hoxna əller bir birigə kərünüp turidu, tohulirining qillixi, itlinining hawxuxi anglinip turiduyu, həlkı emürwayət bardı-keldi kılıxmaydu.”

② «Lunyü»ning «Gongyechang–5-babiçə karalsun. Əsli tekisti mundak: “U zirək wə ilimgə huxtar idi, əzidin təwənlərdin soraxni ar kərməytti.”

③ Yen’ən–1987-yıl 1-aydin 1947-yıl 3-ayqıqə Zhonggong zhongyang turoğan jay, Xi’ən guomindang əksiyətqilirining Xibey-diki hökümranlıq mərkizi, yoldax Mao Zedong bularni inkilap bilən eksil'inkilapka təmsil kılıdu.

# NƏNJING HƏKÜMITİ NƏĞƏ BARIDU?

(1949- yil 4- ayning 4- küni)

Nənjing guomindang həkümiti wə uning hərbiməmuri hadımları aldıda ikki yol turuptu: biri Jiang Jieshi urux jinayətqılırı guruhi wə uning hojayını Amerika jahan'gırlığı tərəpkə etüx, yəni həlk bilən dawamlik düxmənlilik, həlk azatlıq uruxida Jiang Jieshi urux jinayətqılırı guruhi bilən birlikdə gum bolux; yənə biri həlk tərəpkə etüx, yəni Jiang Jieshi urux jinayətqılırı guruhi wə Amerika jahan'gırlığının alakisini üzül-kesil üzüp, həlk azatlıq uruxida hizmet kərsitip jinayitini yuyup, həlkning kəngqılık kılıxi wə əpu kılıxiqa erixix. Üqinqi yol yok.

Nənjingdiki Li Zongren-He Yingqin həkümiti<sup>①</sup> də üq kisim adəm bar. Bir kisim adəmlər birinqi yolda kət'i mangidu. Ular, aqzida hərkənqə qiraylık sözlərni kilsimu, hərkətidə, dawamlik urux təyyarlaydu, dawamlik wətən satidu, həkiki teqlilikni tələp kiləquqi həlkni dawamlik ezip wə kırıdu. Ular Jiang Jieshining jahıl muritliri. Bir kisim adəmlər ikkinqi yolda mengixni halaydu, lekin ular

tehi həl kiloq hərkət kılalmaywatidu. Üqinqi kismi aqa yolda arisalda bolup turoqan, hərkət yənülüxi enik bolmioqan adəmlər. Ularning həm Jiang Jieshi wə Amerika həkümətinin rənjitküsi kəlməydu, həm həlk demokratik lagirining əpu kilixiqa wə ez iqigə elixiqa igə bolqusı kelidu. Əmma bu—ham hiyal, mümkin əməs.

Nənjingdiki Li Zongren-He Yingqin həküməti, asasiy jəhəttin, birinqi kisim adəmlər bilən üqinqi kisim adəmlərning birikmisi, uningda ikkinqi kisim adəmlərning sani nahayiti az. Bu həkümət ta bugün'giqə Jiang Jieshi bilən Amerika həkümətinin qorali bolup kəlməktə.

4- aynıng 1-küni Nənjingda tuqulqan pajie<sup>②</sup> heqkandak tasadipi wəkə əməs. Bu—Li Zongren-He Yingqin həkümətinin Jiang Jieshini, Jiang Jieshining jahil muritlirini wə Amerika tajawuzqi küqlirini muhapizət kiloqanlıqining mukərrər nətijisi. Bu Li Zongren-He Yingqin həkümətinin Jiang Jieshining jahil muritliri bilən birlikdə “barawərlik asasidiki xərəplik teqlik” digən nimini bimənilik bilən tərəqip kilip, Zhongguo gongchəndangining 8 maddilik teqlik xərtigə, bolupmu urux jinayətqiliyini jazalaxka karxi qikkənliqining nətijisi. Li Zongren-He Yingqin həküməti Zhongguo gongchəndangi bilən teqlik toqrisida tənpən ətküzük üqün, Beypingoqa teqlik tənpəni wəkillər əmigi əwətkən həmdə Zhongguo gongchəndangining 8 maddilik

xərtini tənpənning asasi kılıxka razi bolğan ikən, undak bolğandan keyin, əgər bu həküməttə əng təwən səmimiyət bolidiğan bolsa, əlwəttə, u Nənjing paçıəsini bir tərəp kılıxni baxlinix nuktisi kılıp, bax katil Jiang Jieshi, Tang Enbo, Zhang Yaominglarnı koloja elixi wə kattik jazalixi, Nənjing, Shanghəylərdiki ixpiyon, lükqəklərni koloja elixi wə kattik jazalixi, teqlikkə jahillik bilən karxi turoğan, teqlik tənpənigə paal buzqunqılık kılıqan, həlk jiefangjünining Changjiangning jənubişa karap ilgirilixigə karxılık kərsitixkə paal təyyarlanıqan inkilapka karxi bax jinayətqilərni koloja elixi wə kattik jazalixi kerək. Qingfu əlmisə, Lu bəgligidə apət tügiməydu<sup>③</sup>. Urx jinayətqiliri yokitilmisa, əldə amanlıq bolmayıdu. Bu həkikət tehi qüxinixlik əməsmu?

Biz Nənjing həkümətigə xuni jiddi ukturimizki, əgər bu ixni kılıxka qamanglar yətmisə, u haldə, Changjiangdin otüp jənupka karap ilgiriləx aldida turoğan həlk jiefangjünining bu ixni kılıxiqa yardəmlixinglar. Wakit bugünki kün'gə yətti, kuruk gepinglarnı koyunglar, əmdi birər əmiliy ix kılıp, hizmət kərsitip jinayitinglarnı yuqininglar yahxi. Xu qaqdila, sərgərdan bolup keqip yürüxtin, Jiang Jieshining jahil muritlirining dərdini tartiwerixtin, həlk təripidin mənggülükə irqitip taxlinixtin sak-linalaysılər. Bu-silər üçün ahirki pursət, bu pursətni koldin berip koymanglar. Həlk jiefangjünü

mana əmdi Changjiangning jənubioqa yürüx kılıdu. Bu silərni kuruk söz bilən korkutkanlıq əməs, 8 maddilik xərtni kobul kılıx asasidiki keliximə məyli imza koyunqlar, məyli imza koymanglar, həlk jiefangjüni bəribir ilgiriləweridu. Bir kelixim imzalanqandin keyin, ilgiriləx birkənqə tərəpkə paydilik — həlkəkə paydilik, həlk jiefangjünigə paydilik, guomindang həkumiti xitongidiki hizmət kərsitip əz jinayitini yuyuxni halaydioqan həmmə kixiğə paydilik, guomindang armiyisidiki kəng jün'guən wə əskərlərgə paydilik, pəkətla Jiang Jieshoqa, Jiang Jieshining jahil muritlirioqa, jahan'gırlarоqa paydisiz. Bundak kelixim imzalanmisimu, əhwal anqə kəp pərklinip kətməydu, kismən dairilik tənpən etküzük usuli bilən həl kılıx mümkün. Yənə jənglər bolar, lekin anqə kəp bolmas. Xinjiangdin Təywən'giqə bolqan bundak kəng rayon wə uzun urux sepidə guomindangning aran 1 milyon 100 ming kixilikqə urux kılqırıqı budüyi kaldi, kılqırıdək anqə kəp jəng kalmidi. Məyli omumi haraktirlik bir kelixim imzalansun, məyli bundak kelixim imzalanmay, nuroqun kismən haraktirlik kelixim imzalansun, Jiang Jieshoqa, Jiang Jieshining jahil muritlirioqa, Amerika jahan'gırligigə, bir eçiz söz bilən eytkanda, əlgiqə əzgərməydiqan barlık əksi-yətqilərgə nisbətən əhwal ohxax, ular qokum halak bolidu. Omumi haraktirlik bir kelixim imzalansa, Nənjing tərəp üqünmu, biz tərəp üqünmu, imzalan-

mioqanoqa karioqanda səl paydilikrak boluxi mümkün, xunga biz həlimu bundak keliximning imzalinixi üçün tiriximiz. Lekin bundak omumi haraktirlik kelixim imzalanoqanda, kaxilisi kəp nuroqun ixlarni bir tərəp kilix üçün təyyar turuximizə toqra keli-  
du. Bundak kelixim imzalanmay, nuroqun kismən dairilik kelixim imzalansa, bizgə kəp yeniklik berət-  
ti. Xundak bolsimu biz əxundak kelixim imzalaxka təyyarmız. Nənjing həkümiti wə uning wəkillər emigimu xundak əlibəydi halaydioqan bolsa, u haldə, muxu birnəqqə kün iqidə kət'i niyətkə kelip, bar-  
lıq ham hiyal wə barlıq ərəvən səzlərni taxlixi kerək. Biz silərni bundak kət'i niyətkə kelixkə məjburlimaymız. Nənjing həkümiti wə Nənjing həkü-  
mitining wəkillər emigi, silər bundak kət'i niyətkə keləmsilər, kəlməmsilər, ihtiyar əzənglarda, yəni silər yaki Jiang Jieshi bilən Stuart Leytonning səzidə kirip, ular bilən mənggü billə turamsilər, yaki bizning səzimizdə kirip, biz bilən billə turamsilər, bu ikkisidin birini talliwelix ihtiyarı əzəng-  
larda. Lekin talliwelixkə anqə kəp wakit kalmidi, həlk jiefangjüni əmdi yürüx kılıdu, diliqul bolup turuxkə pəkət orun kalmidi.

### Izahlar

① Sun Ke istipa bərgəndin keyin, Li Zongren uning orniqə 1949-yil 3-ayning 12-küni He Yingqinni korqak xingzhengyüənning yüənzhanglıqıqa təyinligən idi.

② 1949- yil 4- ayning 1- künü Nənjingdiki zhuənkedin yukuri 11 məktəpning 6 mingdin keprək okuquqisi namayix etküzüp, guomindang əksiyətqi həkumitidin Zhongguo gongchəndangining 8 maddilik teqlik xərtini kobul kilixni tələp қildi. Guomindangning Nənjing weyshu zongsilingi Zhang Yaoming Jiang Jieshining tapxuruqı boyiqə, hərbilər, sakqlar wə ixiyonlarni ixka selip, namayix kilqan okuquqılarnı kattik urdi, okuquqılardın 2 si əldi, 100 din keprəgi yaridar boldi.

③ Bu həktə «Zuozhuən» digən kitapka karalsun. Qingfu chunqiu dəwridiki Lu bəgligining bəgzadisi, u Lu bəgligidə kep ketim iqki topilang tuqdurup, ilgir-ahir 2 bəgni eltürgən. Xu zamandiki kixilər arisida: "Qingfu yokalmisa, Lu bəgligidə apət tütgiməydu" digən sez tarkalqan ikən. Keyinkilər iqki topilang tuqdurqanlarnı həmixin Qingfuqa ohxitidiqan boldi.

# PÜTÜN MƏMLIKƏTKƏ YÜRÜX KILIX TOORISIDA BUYRUK\*

(1949- yil 4-ayning 21- künü)

Hərkəysi yezhənjlərdiki barlıq zhihuyyüən wə jəngqi yoldaxlar, jənuptiki partizan rayonlırıda turuxluk həlk jiefangjünidiki yoldaxlar:

Zhongguo gongchəndangining wəkillər əmigi bilən Nənjing guomindang həkümítining wəkillər

- \* Bu buyrukni yoldax Mao Zedong təyyarlıqan. Guomindang əksiyətqi həkümiti iqliki teqlik keliximigə imza koyuxnı rət kılqandin keyin, həlk jiefangjünı Mao Zedong zhuxining wə Zhu De zongsilingning muxu buyruqıqa binaən, tehi azat kılınmışqan kəng rayonlarqa mislisiz kəng kələmdə omumyzlülük yürüx kıldı. Liu Bocheng, Deng Xiaoping qatarlıq yoldaxlar rəhbərlik kılqan 2- yezhənjin bilən Chen Yi, Su Yü, Tən Zhenlin qatarlıq yoldaxlar rəhbərlik kılqan 3- yezhənjin 1949- yil 4-ayning 21- künü ətigəndə, qərptə Jiujiangning xərkəy ximalidiki Hukoudin baxlinip xərkətə Jiangyinoğıqə bolğan uzunluğu 500 kilometirdin axidiqan səp boyiqə Changjiangdin bəsüp ətüp, düxmənning mingbir japa bilən 3 yerim ayda kurup qıqşan Changjiang mudapiə sepini üzül-kesil yimirip taxlıdi. 4-ayning 23- künü guomindangning 22 yıldın buyan əksil'inkilawiy həkümranlıqining mərkizi bolup kəlgən Nənjingni azat kıldı, xuning bilən guomindangning əksiyətqil həküm-

əmigi uzak wakit tənpən kılıx arkılık tüzüp qıkkan iqliki teqlık keliximi Nənjing guomindang həkümiti təripidin rət kılindi<sup>①</sup>. Nənjing guomindang həkümitinin məs'ul hadimliri xuning üçün bu iqliki teqlık keliximini rət kıldıki, ular həlimi Amerika jahangirligining wə guomindang basmiqiliri baxlıqı Jiang Jieshining buyruqıqa itaet kilmakta, Zhongguo həlk azatlık ixining aloğa sürülüxini tosuxka, iqliki məsilining teq yol bilən həl kilinixini tosuxka urunmakta. Ikki tərəp wəkillər əməklirinin tənpəni arkılık tüzülgən 8 madda 24 tarmaklıq iqliki teqlık keliximidə urux jinayətqiliri məsilisining kəngqılık

---

ranlıqını pütünley gumran kıldı. Arkidinla yənə birqanqə yənülük boyiqə jənupka karap ilgiriləp, 5-ayning 3-küni Hangzhou ni azat kıldı, 5-ayning 22-küni Nənchang ni azat kıldı, 5-ayning 27-küni Zhongguoning əng qong xəhri Shanghəyni aldı. 6-ayda Fujian'gə yürüx kılıxka baxlıdi. 8-ayning 17-küni Fuzhou ni azat kıldı, 10-ayning 17-küni Xiamenni azat kıldı. Lin Biao, Luo Ronghuən qatarlıq yoldaxlar rəhbərlik kılqan 4-yəzənjin 5-ayning 14-küni Wuhənnin xərkidiki Tuənfengdin Wuxüeqi qə bolqan arilioqi 100 kilometirdin oxuk kelidiqan jayda Changjiangdin bəsüp etti. 5-ayning 16-, 17-künləri Huazhongdiki möhim xəhərlərin Wuchang, Hənyang wə Hənkouni azat kıldı. Arkidinla yənə jənupka karap Hunən'gə yürüx kıldı. Guomindangning Hunən elkisi ning zhuxisi Cheng Qiən, 1-bingtənining silingi Chen Mingren 8-ayning 4-küni kəzəqilang kətirip biz tərəpkə etkənlığını elan kıldı, xundak kılıp, Hunən elkisi teq yol bilən azat boldı. 4-yəzənjin 9-wə 10-aylarda Hengyang-Baoqing zhənyisini elip berip, guomindangning Bəy Chongxi əkoxu-

bilən bir tərəp kiliñidiqanlıqı, guomindang armiyisidiki jün'guənlər wə əskərlərning həm guomindang həküməti hadimlirining kəngqilik bilən bir tərəp kiliñidiqanlıqı, baxka məsililərningmu milli mənpəət wə həlk mənpəətini kəzdə tutkan halda muwapik həl kiliñidiqanlıqı kərsitilgən idi. Bu keliximning rət kiliñiqanlıqı guomindang əksiyətqilirining əzliri kozqıoqan əksil'inkilawiy uruxni ahiroqıqə elip berixka bəl baqlıqanlıqını kərsitudu. Bu keliximning rət kiliñiqanlıqı guomindang əksiyətqiliri bu yil 1-ayning 1-küni təklip kiləqan teqlik tənpəenin əksiyətqilərning aram eliwelix waktini kolqa

nining asasiy kütqini yokatqandan keyin, yənə Guangdong, Guangxilarqa yürüx kıldı. 10-ayning 14-küni Guangzhou-ni azat kıldı, 11-ayning 22-küni Guylinni azat kıldı, 12-ayning 4-küni Nənningni azat kıldı. 2-wə 3-yezhənjünlər Changjiangdin etüx jengini kiliwatkan wakitta, Nie Rongzhen, Xü Xiangqiən qatarlıq yoldaxlar rəhbərlik kiləqan Huabeydiki bingtuənlər 4-ayning 24-küni Təyyüənni aldı. Peng Dehuəy, He Long qatarlıq yoldaxlar rəhbərlik kiləqan 1-yezhənjün 5-ayning 20-küni Xi'ənni azat kiləqandan keyin, Huabeyning 2 bingtuəni bilən birlikdə Xibeydiki guomindang həkümranlık kılıp turqan rayonlarqa dawamlik yürüx kıldı, 8-ayning 26-küni Lənzhouni aldı, 9-ayning 5-küni Xiningni azat kıldı, 9-ayning 23-küni Yinchuənni azat kıldı, xuning bilən guomindangning Ma Bufang, Ma Hongkuy қoxunlınızı pütünləy yokattı. 9-ayning 3-on küni iqidə guomindangning Xinjiang əlkisining jingbey zongsilingi Tao Zhiyüe, əlkə zhuxisi Burhan közqıllang ketirip biz tərəpkə ətkənligini elan kıldı, xundak kılıp, Xinjiang əlkisi teq yol bilən azat boldı. Liu Bo-

kəltürüp, andin kayta bax kətirip qikip, inkilawiy küqlərni ujukturux məksididə həlk jiefangjünining aloğa ilgirilixini tosuxka urunuxidin baxka nərsə əməs ikənligini kərsitudu. Bu keliximning rət kılın-qanlıqı Nənjing Li Zongren həkümítining, Zhongguo gongchəndangining teqlik toqrisidiki 8 xərtini tənpənning asasi kılıxni etirap kılımız, digininin tamamən sahta ikənligini kərsitudu. Qunki, urux jinayətqilirini jazalaxni, guomindangning barlik əksiyətqi armiyisini demokratik pirinsip boyiqə əzgərtip tüzüxnı, Nənjing həkümítining wə uningoja karaxlık hər dərijilik həkümətlərning həmmə hoku-

---

cheng, Deng Xiaoping qatarlıq yoldaxlar rəhbərlik kılqan 2- yezhənjün He Long, Li Jingqüen qatarlıq yoldaxlar rəhbərlik kılqan Huabey yezhənjünining 18-bingtuəni wə 1- yezhənjünning bir kismi bilən birliktə 11-ayning baxlırida Xinən'gə karap yürüx kılıxka baxlidi. 11-ayning 15-küni Guyyangni azat kıldı, 11-ayning 30-küni Chongqingni azat kıldı. 12-ayning 9-küni guomindangning Yunnan əlkisinining zhuxisi Lu Hən, Xikang əlkisinining zhuxisi Liu Wenhuy, Xinən hərbi-məmuri zhangguən məhkimisining fuzhangguənliri Deng Xihou, Pən Wenhua qatarlıklar kozqılang kətirip biz tərəpkə ətkənligini elan kıldı, xundak kılıp, Yunnan, Xikang əlkiliri teq yol bilən azat bol-di. 12-ayning 3-on küni iqidə, Xinən rayoniqa kirgən həlk jiefangjüni Chengdu zhənyisini elip berip, guomindangning Hu Zongnən koxununu pütünləy yokitip, 27-küni Chengduni azat kıldı. 1949- yil 12-ayning ahiriqa kəlgəndə, həlk jiefangjüni Zhongguo kurukluqidiki guomindang armiyisini pütünləy yokitip, Zhongguo kurukluqinining Xizangdin baxka həmmə yerini azat kıldı.

kini ətküzuwelixni həm baxka asasiy xərtlərni etirap kılqan ikən, ənə xu asasiy xərtlərgə binaən tüzülgən bəlki intayın kəngqilik kilinoğan konkirit qarılerni rət kilixka həkki yok idi. Bundak əhwalda biz silərgə munularni buyruymız:

1. Baturluk bilən aloqa besinglar, Zhongguo ziminidiki қарxilik kərsitixkə petinoğan barlik guomindang əksiyətqilirini kət'i, təltəküs, pak-pakiz wə toluk yokitip, pütün məmlikət həlkini azat kilinglar, Zhongguoning zimin pütünlüğini wə igilik hökükining mustəkilliqini koqdanglar.

2. Baturluk bilən aloqa besinglar, jinayəttin kol üzmigən barlik urux jinayətqilirini koloqa elinglar. Ular məyli nəgə keqip kətkən bolsun, həmmisini tutup kelip ənan boyiqə jazalanglar. Bolupmu basmiqilar baxlıqı Jiang Jieshini tutuxka alahidə dikkət kilinglar.

3. Guomindangning hərkəndak yerlik həkümiti wə yerlik hərbi guruhiqə iqliki teqlik keliximining əng ahirki tüzitilgən layihisini elan kilinglar. Uruxni tohtitixni, məsilini teq yol bilən həl kilixni halıqıqlar bilən muxu əng ahirki tüzitilgən layihining rohi boyiqə yerlik kelixim tüzsənglər bolidu.

4. Həlk Jiefangjüni Nənjingni қorxiwalıqandin keyin, əgər Nənjing Li Zongren həkümiti tehi keqip tarkılıp kətmigən bolsa həmdə iqliki teqlik keliximigə imza koyuxni halaydiqan bolsa, biz əxu həkümət-

ning imza қоюхыңа үнө бир кетим pursət berixni halaymiz.

Zhongguo həlk inkilawiy hərbi  
weyyüənhuyining zhuxisi: Mao Zedong  
Zhongguo həlk jiefangjünining  
zongsilingi: Zhu De

### Izah

① 1949-yil 4-ayning 1-küni guomindang hökümitining Zhang Zhizhong baxqılıqidiki teqlık tənpəni wəkillər emigi Beypingoqa kelip, Zhongguo gongchəndangining wəkillər emigi bilən tənpən etküzdi. Yerim ay tənpən etküzük arkısında iqliki teqlık keliximi tütüp qııldı. 4-ayning 15-küni Zhongguo gongchəndangining wəkillər emigi iqliki teqlık keliximi (əng ahirki tüzitilgən layihisi)ni Nənjing hökümitining wəkillər emigiga tapxurqan idi, 4-ayning 20-küni Nənjing hökümiyi uni rət kıldı. Iqliki teqlık keliximi (əng ahirki tüzitilgən layihisi)ning toluk tekisti təwəndikiqə:

Zhonghua min'guoning 35-yili Nənjing guominzhengfusi Amerika hökümitining yardımı astida, həlk iradisiga hilaplik kılıp, urux tohitix keliximini wə siyasi məslihət kengixi yiçinining қararlılarını buzup, Zhongguo gongchəndangiqa қarxi turux nami astida Zhongguo həlkinqə wə Zhongguo həlk jiefangjünigə қarxi məmlikət keşənlik iqliki urux kozqıdı. Bu uruxka hazır 2 yil 9 yerim ay boldı. Buning səwiwidin, pütün məmlikət həlkı intayın zor balayı-apətkə uqrıdı, dələtning maliyə küqi wə maddi küqi intayın zor ziyanqa uqrıdı, dələtning igilik hökükimu yengi ziyanlarqa uqrıdı. Pütün məmlikət həlkı Nənjing guominzhengfusining Sun Zhongshən əpendining inkilawiy sənminzhuyilik məydaniqa hilaplik kılqanlıqıqa, Sun Zhongshən əpendining Rosiye bilən birlixix, gongchəndang bilən birlixix, dihan wə ixqilarqa yar-yələk boluxtin ibarət toqra siyasitigə hilaplik kılqanlıqıqa

xuningdək Sun Zhongshen əpəndining wapat bolux alidda kılqan inkilawiy wəsiyitigə hilaplik kılqanlıqıqa əzəldin narazılık bildürüp kəldi. Pütün məmlikət həlkə bolupmu Nənjing guominzhengfusining bu ketim əzələcək misli kərəlmigən kəng kələmlik iqliki uruxiqa wə xu munasiwət bilən siyasi, hərbi, maliyə, iqtisadiy, mədiniyət həm taxkı ixlar jəhətliridə kollanıqan hata siyasət wə tədbirlirigə karxi turidiqanlıqını bildürdi. Nənjing guominzhengfusi pütün məmlikət həlkining ixənqidin tamamən məhrum boldı. Bu ketimkəi iqliki uruxta bolsa Nənjing guominzhengfusining armiyisi Zhongguo gongchəndangi rəhbərlik kılqan, Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi komandanlık kılqan həlk jiefangjüni təripidin məq'lup kılındı. Yukurkədək əhwal astida, Nənjing guominzhengfusi Zhonghua min'guoning 38-yili 1-ayning 1-küni Zhongguo gongchəndangi iqliki uruxni tohitip teq əhaləti əsligə kəltürük toqrisida tənpən ətküzüxni təklip kıldı. Zhongguo gongchəndangi xu yil 1-ayning 14-küni bayanat elan kılıp, Nənjing guominzhengfusining yüksək idarəətçi təklifi mağlub kərdi həmdə urux jinayətqilirini jazalax, sahta asasıy ənənəvi bikar kilix, sahta fatongni bikar kilix, barlıq əksiyətqi armiyini demokratik pirinsip boyiqə əzgərtip tüzük, guənliao kapitalni musadırə kilix, yər islahatı yüksələndir, wətən satğuq xərtnamələrni bikar kilix, əksiyətqi unsurlar katnaxturulmuşan yengi siyasi məslihət kengixi yiçinini qəkirip, demokratik birləşmə həkumət kürup, Nənjing guomindang əksiyətqi həkumətinin wə uningə qaraxlıq hər dərijilik həkumətlərning həmmə həkuklarını ətküzüwelixin ibarət 8 xərtni ikki tərəpning teqlik tənpəni ətküzüxinin asası kilişni təklip kıldı, bu 8 maddilik asasıy xərtni Nənjing guominzhengfusi makul kərdi. Xuning üqün, Zhongguo gongchəndangi tərəp wə Nənjing guominzhengfusi tərəp əzlirinin wəkillər əmigini təyinləp, ularıqə tənpən ətküzüxkə wə kelixim imzalaxka toluk həkuk bərdi. İkki tərəp wəkilləri Bey-pingda məjlis ətküzüp, Nənjing guominzhengfusining bu ketimkəi iqliki uruxka wə əzining hata siyasətlirigə toluk jawapkar boluxi kerəkligini aldı bilən müəyyənləxtürdi həmdə muxu keliximni tüzükni makul kərdi.

### 1- Madda

1- tarmak. Hək-nahəknı enik ayrix wə jawapkarlıknı eniklax üqün, Zhongguo gongchəndangining wəkillər əmigi bilən Nənjing guominzhengfusining wəkillər əmigidin ibarət ikki tərəp (Təwəndə kiskartip ikki tərəp diyilidü) kəyt kılıduki, bu ketimki iqki uruxni կօզօք wə elip berix jawapkarlıqını üstigə elixka tegixlik bolğan Nənjing guominzhengfusi tərəpning urux jinayətqiliri pirinsip jəhəttə jazalinixi kerək, lekin təwəndiki əhwallarqa қarap ayrim-ayrim bir tərəp kılınidü;

1. Barlıq urux jinayətqiliridin, kim boluxidin kət'i nəzər, hək-nahəknı enik tonup, qin dilidin üzül-kesil towa kılqan wə əmiliyyəttə ipadə kərsətkən, xuning bilən Zhongguo həlk azatlıq ixining aləqə sürülüxigə, iqki məsililərning teq yol bilən həl kılıniçioqa payda yətküzgənlərinin urux jinayətqisi digən nami elip taxlinip, ularqa kəngqılık bilən muamilə kılınidü.

2. Barlıq urux jinayətqiliridin, kim boluxidin kət'i nəzər, jinayəttin kol üzməy, həlk azatlıq ixining aləqə sürülüxigə toş-kuşluk kılqan, iqki məsililərning teq yol bilən həl kılıniçioqa ziyan yətküzgən yaki topilang ketirixkə kutratkənləri kattik jazalinidü. Ulardın կօխун baxlap topilang ketərgənlərini Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi məs'ul bolup basturidü.

2- tarmak. Ikki tərəp kəyt kılıduki, Nənjing guominzhengfusining Yaponiyining Zhongguoqa tajawuz kılqan urux jinayətqisi Gangcun Ningci dajiangni Zhonghua min'guoning 38- yili 1-ayning 26-küni gunasız dəp jakalap koyup bərgənligi, uning üstigə xu yil 1-ayning 31-küni baxka 260 Yaponiya urux jinayətqisini Yaponiyigə yoloja selip koyuxtək tədbirləri hata. Bu Yaponiya urux jinayətqilirigə Zhongguoning demokratik birləşmə həküməti yəni pütün Zhongguo həlkinqə wəkillik kılıdiqan yengi mərkiziy həkümət kurulqan haman yengiwaxtin qarə kərəlidü.

### 2- Madda

3- tarmak. Ikki tərəp kəyt kılıduki, Nənjing guomindang həküməti Zhonghua min'guoning 35- yili 11-ayda qakırqan "guomin dəybaciaodahuy" makullioqan «Zhonghua min'guo asasiy kanuni» bikar kılınidü.

4- tarmak. «Zhonghua min'guo asasiy қanuni» bikar kiliñ qandin keyin, Zhongguo deliti wə həlkı əməl kılıdiqan tüp қanun yengi siyasi məslihət kengixi yioqinining wə demokratik birləxmə həkümətning kararı boyiqə bir tərəp kiliñidu.

### 3- Madda

5- tarmak. İkki tərəp kəyt kiliðuki, Nənjing guominzhengfusining barlıq fatongliri bikar kiliñidu.

6- tarmak. Həlk jiefangjüni yetip baroqan wə etküzüwaloqan jaylarda, demokratik birləxmə həkümət kurulqandin keyin, dərhal həlkning demokratik fatongi ornitilidu həmdə barlıq əksiyətqil əmir-pərmanlar bikar kiliñidu.

### 4- Madda

7- tarmak. İkki tərəp kəyt kiliðuki, Nənjing guominzhengfusıqa karaxlıq barlık korallıq küqlər (barlık kurukluk armiyisi, dengiz armiyisi, hawa armiyisi, xiənbing budüylər, katnax sakqı budüyləri, yərlik budüylər, barlıq hərbi organ, məktəp, zawutlar wə arkə səp təminat aparatlari) demokratik pirinsip boyiqə həlk jiefangjüni kılıp eżgərtip tüzülidu. Işki teqlik keliximi imzalanqandin keyin, dərhal məmlikətlik eżgərtip təxkil kiliç weyyüənhuyi kurulup, muxu eżgərtip tüzük hizmitigə məs'ul kiliñidu. Əzgərtip təxkil kiliç weyyüənhuyining weyyüənliri 7 din 9 qıqə bolidu, uningə qədər həlk inkilawiy hərbi weyyüənhuyi 4 tin 5 qıqə, Nənjing guominzhengfusi 3 tin 4 qıqə kixi təyinləydi, həlk inkilawiy hərbi weyyüənhuyi təyinligən weyyüənlərdin bir kixi zhuren, Nənjing guominzhengfusi təyinligən weyyüənlərdin bir kixi fuzhuren bolidu. Həlk jiefangjüni yetip baroqan wə etküzüwaloqan jaylarda, ehtiyajqa karap, eżgərtip təxkil kiliç weyyüənhuyining rayonluq xəbiliri kurulidu. Bu xəbilərgə hər ikki tərəptin katnixidiqan kixilər sanining nisbiti wə zhuren, fuzhurenlarning təyinlinixi məmlikətlik eżgərtip təxkil kiliç weyyüənhuyiningkigə ohxax bolidu. Dengiz armiyisi wə hawa armiyisini eżgərtip tütüxtə ularda birdin eżgərtip təxkil kiliç weyyüənhuyi kurulidu. Həlk jiefangjünining Nənjing guominzhengfusıqa karaxlıq bolup turqan jaylarqa kirixigə wə ularni etküzüwelixinəqə dair barlıq ixlar Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi təripidin buy-

ruk bilən bəlgilinidu. Həlk jiefangjüni kirgəndə, Nənjing guominzhengfusiqa karaxlik korallik budüylər karxilik kərsətməsligi kerək.

8- tarmak. İkki tərəp hər bir rayonning ezbərtip tüzük pilanini təwəndiki 2 baskuqka belüp ijrə kılıxni makul kərdi:

1. Birinqi baskuq toplap tərtipkə selix baskuqi.

1) Nənjing guominzhengfusiqa karaxlik barlik korallik budüylər (kərəklük armiyisi, dəngiz armiyisi, hava armiyisi, xiənbəng budüylər, katnax sakqi zongdəyi və yərlik budüylər)ning həmmisi toplap tərtipkə selinidu. Tərtipkə selix pirinsipi mundak: ezbərtip təxkil kılıx weyyüənhuyi jaylarning əmiliy əhvaliqa karap, həlk jiefangjüni yetip barən və etküzüwaləqan jaylarda, xu əşənlərni əslı fənhaosi, əslı tützülüxi və əslı adəm səni boyiqə, buyruq bilən rayonqa, muddətkə belüp, kərsitilgən yərgə elip berip, toplap tərtipkə salıdu.

2) Nənjing guominzhengfusiqa karaxlik barlik korallik budüylər ezləri turən qong-kıqik xəhərlərdə, möhim katnax yollırıda, dəryalarda, dəngiz gangkoulırıda və yezılarda, həlk jiefangjüni yetip barəqə və etküzüwaləqə, xu jaylarning tərtiwinə saklavxa məs'ul bolup, hərkəndək buzqunqılık wəkəlirinən yüzberixini tosuxi lazımlı.

3) Həlk jiefangjüni yüksəridəki jaylarqa yetip barən və u jaylarnı etküzüwalıdıcıqan qaçda, Nənjing guominzhengfusiqa karaxlik korallik budüylər, ezbərtip təxkil kılıx weyyüənhuyi və uning xəbilirinən buyruqıqə asasən, u jaylarnı teq yol bilən etküzüp beridu və kərsitilgən yərgə baridu. Nənjing guominzhengfusiqa karaxlik korallik budüylər kərsitilgən yərgə ketiwatlıkanda və yetip barənəndə, tərtip-intizaməqə kattık boysunuxi lazımlı, jaylarning tərtiwinə buzuxxa bolmayıdu.

4) Nənjing guominzhengfusiqa karaxlik korallik budüylər, ezbərtip təxkil kılıx weyyüənhuyi və uning xəbilirinən buyruqı boyiqə əslı turən jayidin yətkəlgəndə, xu jayda turuxluk yərlik sakqi budüylər yəki baoən budüylər qıçıp kətməstən, xu jaylarning amanlıqını saklavxa məs'ul bolidu, həlk jiefangjüninən komandisi və buyruqını köbul kılıdu.

5) Nənjing guominzhengfusiqa karaxlik barlik korallik budüyler yetkilidiqan wa toplinidiqan məzgillerdə, ularning ozuk-tülük, kiyim-keqək wa baxka hərbi təminatlinini əzgərtip təxkil kilix weyyüənhuyi wə uning xəbiliri həm yərlik həkumətlər məs'ul bolup həl kilidu.

6) Əzgərtip təxkil kilix weyyüənhuyi wə uning xəbiliri jaylarning əmiliy əhwaliqa karap, Nənjing guominzhengfusiqa karaxlik barlik hərbi organlarni (dəlet mudapiə busidin tartip arka səp birləxmə təminat zongsilingbusiqa karaxlik organ, məktəp, zawut wə ambarlarqıqə), barlik hərbi inxaatlar (hərbi gangkou, korul, hawa armiya jidisi wə baxkilar)ni wə barlik hərbi əxyalarni rayonqa, muddətkə belüp, həlk jiefangjünigə wə uning jaylardiki hərbi nazarət weyyüənhuyliqiə etküzüp berix toqrısida buyruk beridu.

## 2. İkkinci baskuq rayonqa belüp əzgərtip tüzük baskuqi.

1) Nənjing guominzhengfusiqa karaxlik kurukluk armiya budüyli (piyadə əskərlər budüyli, atlık əskərlər budüyli, alahidə əskərlər budüyli, xiənbinq budüylər, katnax sakqi budüyli wə yərlik budüylər) rayonqa, muddətkə belüp kərsitilgən yərgə elip berip, tolap tərtipkə selinqəndin keyin, əzgərtip təxkil kilix weyyüənhuyi jaylarning əmiliy əhwaliqa asasən rayonqa belüp əzgərtip tüzük pilanini tüzüp qikip, bəlgilən'gən muddət boyiqə əməlgə koyidu. Əzgərtip tüzük pirinsipi həlk jiefangjünining demokratik tüzümi wə muntizim tüzülxigə asasən, tolap tərtipkə selinqən yüküridiki barlik kurukluk armiya budüylini həlk jiefangjünining muntizim budüyli kılıp tüzüp qikixtin ibarət bolidu. Uning əskərliridin keri, ajiz wə meyiplirini təkxürüp eniklap, həkikətən hərbi hizməttin boxitixka tegixlik bolqan həmdə hərbi hizməttin boxinixni halıqanlarını, jün'guenliridin hizməttin boxinixni yaki kəsp almaxturuxni halıqanlarını əzgərtip təxkil kilix weyyüənhuyi wə uning xəbiliri məs'ul bolup bir tərəp kilidu, ularning turmuxta tayanqsız kılıp yaman hərkətlərdə bolup kalmaslıqı üçün, əyigə kaytixiqa asanlık tuqdurup wə turmuxini orunlaxturup, ularni əzige layik orunqa ığə kilidu.

2) Nənjing guominzhengfusiqa karaxlik dengiz armiyisi wə

hawa armiyisi rayonqa, muddətkə bolüp kərsitilgən yərgə elip berip, toplap tətipkə selinqandan keyin, dengiz armiyisi wə hawa armiyisi əzgərtip təxkil kılıx weyyüənhuylları ularni əsli fənhaosi, əsli tüzülüxi wə əslə adəm sani boyiqə həlk jiefang-jünining demokratik tütümigə asasən əzgərtip tütidu.

3) Nənjing guominzhengfusiqa қaraxlıq barlıq korallıq budüylər həlk jiefangjünü kılıp əzgərtip tütülgəndin keyin, həlk jiefangjünining 3 qong intizam, 8 dikkitigə kattık riayə kılıxi, həlk jiefangjünining hərbi, siyasi tütümlirini sadıqlıq bilən ijra kılıxi lazımlı, hilaplıq kılıxka bolmayıdu.

4) Əzgərtip tütülgəndin keyin, hərbi hizməttin boxanqan jün'guənlər wə əskərlər yərlik həlk hökümətlirigə hərmət kılıxi, həlk hökümətlirinin əmir-pərmanlıriqa boysunuxi lazımlı. Yərlik həlk hökümətləri wə xu yərdiki həlkmu hərbi hizməttin boxanqan jün'guənlər wə əskərlərgə etiwar berixi kerək, kəmsitixkə bolmayıdu.

9- tarmak. İqliki teqlilik kelişimigə imza koyulqandan keyin, Nənjing guominzhengfusiqa қaraxlıq barlıq korallıq küqlərning կayta əskər elixiqa bolmayıdu. Ular əzlirinən barlıq koral-yarak, ok-dora wə barlıq jabdukları, hərbi organınınən barlıq inxaatları həm barlıq hərbi əxyalırını jawapkarlıq bilən saklıxi kerək, hərkəndək buzuwetix, yoxurup koyux, yetkəp ketix yaki setiwtix hərkətlərinə kılıxka bolmayıdu.

10- tarmak. İqliki teqlilik kelişimigə imza koyulqandan keyin, Nənjing guominzhengfusiqa қaraxlıq hərkəndək korallıq küqtin əzgərtip tütüx pilanını ijra kılmayı, karxılık kərsitidiqanlırı bolup կalsı, Nənjing guominzhengfusi həlk jiefangjünigə yardımloxıp, uni möjburi ijra kıldurup, əzgərtip tütüx pilanınınən təltəküs ijra kiliñixiqa kapalət beridu.

##### 5- Madda

11- tarmak. İkki tərəp makul kəldiki, guənliao kapitalning Nənjing guominzhengfusi hökümrənlük kılqan dəwrəsi siyasi imtiyazqa wə baylik kūqığa tayinip igəlliwalqan yaki besiwalqan karhaniları (jümlidin banka, zawut, kan, kemə, gongsi wə shangdiənlər) wə mal-mülkülləri musadırə kiliñip dəlet ilkigə

etküzüwelini.

12-tarmak. Həlk jiefangjüni tehi yetip barmiqan wə etküzüwalmiqan jaylarda, Nənjing guominzhengfusi 11-tarmakta eytilqan guənliao kapitalning karhaniliri wə mal-mülüklirigə məs'ulluk bilən nazarət kılıdu, ularni yoxurup koyux yaki buzuwetix yaki bolmisa baxka kixining namiqa yətkəxkə, yoxurun setiwetixkə yol koymaydu. Bulardin yətkəp ketilgənliri bolsa, eż jayidila muzlitixkə buyruk beridu, dawamlik yətkəp ketix yaki qət'əlgə қaqurup ketix yaki buzuwetixkə yol koymaydu. Guənliao kapitalning karhaniliri wə mal-mülükliridin qət'əldikiliri dəlet mülki dəp jakalinidu.

13-tarmak. Həlk jiefangjüni yetip barojan wə etküzüwalqan jaylarda, 11-tarmakta kərsitilgən guənliao kapitalning karhanilirini wə mal-mülüklini xu yerdiki hərbi nazarət weyyüənhui yaki demokratik birləxmə həkumət təyinligən aparat musadire kılıdu. Buning iqidə əgər hususilarning peyi bolsa eniklinidu, bu payning guənliao kapitaldin yoxurun əhalda yətkiwelinqan bolmay, həkikətən hususilarning peyi ikənligi ispatlanqanlıri etirap kılınidu həmdə ularda uni қaldurux yaki қayturuwelix ərkinligi bolidu.

14-tarmak. Guənliao kapital karhaniliridin Nənjing guominzhengfusi həkümranlıq əhəmiyyətli kılınan dəvrdin burun kurulqanlıri yaki Nənjing guominzhengfusi həkümranlıq əhəmiyyətli kılınan dəvrdə kurulqan bolsimu əmma anqə zor bolməqan həmdə dəlet iqtisadi wə həlk turmuxiqa ziyansız bolqanlıri musadire kılınmaydu. Lekin buning iqidə məlum kixilər jinayət etküzgən bolsa, məsilən, ular jinayıti qəkidin axkan əksiyatçı unsurlar bolup, həlk təripidin pax kılınqan wə təkxürüp eniklanqan bolsa, ularning karhaniliri wə mal-mülükliri musadire kılınıweridu.

15-tarmak. Həlk jiefangjüni tehi yetip barmiqan wə etküzüwalmiqan xəhərlərdə Nənjing guominzhengfusıqa karaxlıq əlkilik, xəhərlik, nahiyilik həkümətlər xu jaylardiki həlk demokratik küqlirini wə ularning paaliyatırını muhapizət kilişkə məs'ul bolidu, uni boquxka yaki buzuxka bolmaydu.

16- tarmak. Ikki tərəp kəyt kılıduki, pütün Zhongguo yezi-liridiki feodallıq yər mülükqılığı basquqluk haldə islah kılınidu. Həlk jiefangjüni yetip barəqandin keyin, omumən, aldi bilən ijarə wə əstim keməytilidu, andin yər təksim kılınidu.

17- tarmak. Həlk jiefangjüni tehi yetip barmiqan wə ətkü-züwalmiqan jaylarda Nənjing guominzhengfusiqa karaxlıq yərlik həkümətlər dihanlar ammisining təxkilatlarını wə uning paali-yətlirini muhapizət kılıxka məs'ul bolidu, uni boquxka yaki buzuxka bolmayıdu.

#### 7- Madda

18- tarmak. Ikki tərəp makul kəldiki, Nənjing guominzheng-fusi həkümərənlilik kılqan dəwrədə tüzülgən barlık diplomatik xərtnamilər, keliximlər wə baxka axkara yaki məhpi diplomatik həjjətlər həm dang'ənlərning həmmisi Nənjing guominzhengfusi təripidin demokratik birləxmə həkümətkə ətküzüp berilidu həmdə demokratik birləxmə həkümət təripidin təkxürülidu. Bulardin Zhongguo həlkinqə wə dəletkə ziyanlıq bolğanları bolupmu dəlet hökükini setix haraktiridikiliri əhwalqa karap bikar kılınidu, yaki tüzitili, yaki qayıtidin tüzüp qikildiu.

#### 8- Madda

19- tarmak. Ikki tərəp makul kəldiki, iqki teqlik keliximi imzalanqandin keyin, demokratik birləxmə həkümət kərulqıqə, Nənjing guominzhengfusi wə uning yüən, bu, weyyüənhuy katarlıq aparatlari əzlirining hizmət hökükini waktingə yürgüzüp turidu, lekin Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi bilən məslihətlixip ix kərüxi həmdə həlk jiefangjüninинг jaylarning ətküzüwelix wə ətküzüp berix ixlirini bejirixigə yardım berixi lazim. Demokratik birləxmə həkümət kərulqandın keyinla, Nənjing guominzhengfusi demokratik birləxmə həkümətkə ix ətküzüp beridu həm əz ixini ayaqlaxturqanlıqını jakalaydu.

20- tarmak. Nənjing guominzhengfusi wə uning hər dərijilik yərlik həkümətləri həm ularqa karaxlıq barlık aparatlari ix ətküzüp bərgəndə, həlk jiefangjüni, jaylardiki həlk həkümətləri wə Zhongguo demokratik birləxmə həküməti ularning hadimliri iqidi ki barlık wətənpərvərlərni wə kerəklik kixilərni kobul kılıp,

ularqa demokratik tərbiyə berixkə dikkət kılıdu həmdə ularni sərsanlıkkı qüxfürüp koymay, muwapik hizmətkə koyidu.

21-tarmak. Nənjing guominzhengfusi wə uningoşa karaxlık elkə, xəhər wə nahiye dərijilik yərlik həkumətlər, həlk jiefangjüni yetip baroqıqə wə etküzüwaloqıqə, xu jayning amanlıqını saklaxka, barlık həkumət organları, dəlet karhaniliri (jümlidin banka, zawut, kan, təmüryol, poqta-tilgirap, ayrupilan, kemə, gongsi, ambar wə barlık katnax əswap-üşküniliri)ni, dələtkə karaxlık hər hil kəqmə mülük wə kəqməs mülük'lərni saklax wə kooqdaxka məs'ul boluxi lazıim, ularni buzuwetix, ziyanqa uqrıtix, yətkəp ketix, yoxurup koyux yaki setiwetixning həqkaysısıqə yol koyulmayıdu. Bulardin yətkəp ketilgən yaki tikip koyulqan kitap-matiriyal wə dang'ənlərni, asarə-ətikə wə esil taxlarnı, altun, kümüq wə qət'əl pullirini həm barlık mal-mülük bayılıqları ni dərhal muzlitip, etküzüwelixin kütüp turidu. Bulardin qət'əlgə apirip koyulqan yaki burundın qət'əldə boloğanlarını Nənjing guominzhengfusi məs'ul bolup կayturup kəlidü, yaki saklaydu həmdə etküzüp berixkə təyyarlık kəridü.

22-tarmak. Həlk jiefangjüni yetip baroqan wə etküzüwaloqan jaylarda jaylarning barlık hakimiyyiti wə dəlatning mal-mülük bayılıqları xu yərdiki hərbi nazarət weyyüənhuyi, yərlik həlk həkuməti təripidin yaki birləxmə həkumət təyinligən aparatlar təripidin etküzüwelini.

23-tarmak. Nənjing guominzhengfusining wəkillər əmigi iqlik keliximigə imza koyqan wə bu keliximni Nənjing guominzhengfusi ixka axuruxka kirixkəndin keyin, Zhongguo gongchəndanginin wəkillər əmigi məs'ul bolup, yengi siyasi məslihət kengixi yiçiniqə təyyarlık kərəx weyyüənhuyi qə munu təklipni berixni halaydu: Nənjing guominzhengfusi tərəp wətənpərvərlərdin birqanqə kixini wəkil kilipləşəti, yengi siyasi məslihət kengixi yiçiniqə katnaxtursa bolidu; yengi siyasi məslihət kengixi yiçiniqə təyyarlık kərəx weyyüənhuyi təstikliqəndin keyin, Nənjing guominzhengfusining wəkilliri yengi siyasi məslihət kengixi yiçiniqə katnixalaydu.

24-tarmak. Nənjing guominzhengfusi wəkil təyinləp, yengi

siyasi məslihət kengixi yiqiniqə katnaxturoqandin keyin, Zhongguo gongchəndangi tərəp məs'ul bolup, yengi siyasi məslihət kengixi yiqiniqə: həmkarlixixka paydılık bolsun üçün demokratik birləşmə həkumət tərkiwigə Nənjing guominzhengfusi tərəptin birqanqə wətənpərvər katnaxturuluxi lazımlı, dəp təklip berixni halaydu.

İkki tərəpning wəkillər əməkliri ukturiduki, Zhongguo həlkىning azatlıqı, Zhonghua millitining mustəkilliqliqi wə ərkinligi üçün, uruxni baldurraq tügitip, teqlikni əsligə kəltürüx, xuning bilən pütün məmlikət mikyasida ixləpqikirix-kuruluxtin ibarət uluk hizmətni baxlap, məmlikitimizni wə həlkimizni puhta ədəmlər bilən bay, ədrətlik, bəhtlik möhitkə kirgüzük üçün biz muxu keliximni məs'ulluk bilən tüzüp qıktuk, pütün məmlikət həlkining bir ittipak bolup, muxu keliximni toluk əməlgə axurux üçün kürəx kiliçini ümit kiliyoruz. Bu kelixim, imza koyulğandan keyin, dərhal küqkə igə.

# ZHONGGUO HƏLK JIEFANGJÜNI-NING ELANI

(1949- yil 4- ayning 25- künü)

Guomindang əksiyətqiliri teqlik xərtlirini köbul kılıxtın bax tartıp, əzining millətkə, həlkə karxi jinayi urux məwkəsidə qing turuwatidu. Pütün məmlikət həlkə həlk jiefangjünining guomindang əksiyətqilirini tezdir yokitixini ümit kilmakta. Biz həlk jiefangjünigə baturluk bilən ilgiriləx, karxilik kərsitixkə petinəqan barlık guomindang əksiyətqi қoxunlirini yokitix, jinayəttin kol üzmigən barlık urux jinayətqilirini kolqa elix, pütün məmlikət həlkini azat kiliç, Zhongguo ziminining pütünlüğü wə igilik həkükining mustəkilliqini koqdax həm pütün məmlikət həlkə təxna bolup kəlgən həkiki birlikni əməlgə axuruxni buyruduk. Həlk jiefangjüni yetip barəqan jaylarda hər sahə həlkining yardımədə boluxini səmimi ümit kiliçiz. Bu həktə 8 maddilik yüefa elan kildik, buningəqə pütün həlkimiz bilən billə əməl kiliçiz.

1. Pütün həlkning hayatı wə mal-mülki muhəpizət kilinidu. Hər sahə həlkining, sinipi, etikadi wə kəspidin kət'i nəzər, tərtip saklixini, həlk

jiefangjüni bilən həmkarlixix pozitsiyisini tutuxini ümit kilişimiz. Həlk jiefangjüni bolsa hər sahə həlki bilən həmkarlixix pozitsiyisini tutidu. Əgər əksilinkilapqılar yaki baxka buzqunqi unsurlar pursəttin paydilinip, қalaymikanqılık tuqduridiqan, bulangqılık yaki buzqunqılık kılıdioqan bolsa, jəzmən kattik jazalinidu.

2. Milli burzuaziyə igiligidiki sanaət, soda, dihanqılık wə qarwiqılık muhapizət kilinidu. Hususilar igiligidiki barlıq zawutlar, shangdiənlər, bankilar, ambarlar, kemilər, matoular, nongchang, muchang wə baxkilar birdək muhapizət kilinidu, ularoqa tegilməydu. Hər kəsptiki ixqi-hizmətqilərning ixləp-qikirixni adəttikidək elip beriwerixini, həmmə shangdiənlərning adəttikidək tijarət kiliwerixini ümit kilişimiz.

3. Guənliao kapital musadırə kilinidu. Guomin-dang əksiyətqi həküməti wə qong guənliao unsurlar igiligidiki barlıq zawutlar, shangdiənlər, bankilar, ambarlar, kemilər, matoular, təmüryollar, poqta, diənbao, eliktir, diənhua, zileyshuy orunliri, nongchang, muchang wə baxkilarnı həlk həküməti etküzüwalidu. Bularning iqidə, əgər sanaət, soda, dihanqılık, qarwiqılık bilən xuqullinidioqan milli burzuazlarning hususi payliri barlıqı təkxürüxtə eniklansa, ularning igidarlık hokukı etirap kilinidu. Guənliao kapital karhanilirida ixləwatkan barlıq hadimlər həlk həküməti etküzüwalojıqə, burunkidək

ixləp turuxi həm kapital wə mal-mülük'lərni, maxina, tubiao, hesawat dəptərliri wə dang'ənlərni muhapizət kilişkə məs'ul bolup, ularni eniklax wə ətküzüwelixin kütüp turuxi kerək. Muhapizət kilixta hizmət kərsətkənlər mukapatlinidu, ixni aksitip koyqan, buzqunqılık kılqanlar jazalinidu. Dawamlik hizmət kiliixni halıqanlarning həmmisi, həlk həküməti ətküzüwaloqandin keyin, əbəliyitigə karap ixka koyulidu, sərsanlıqka qüxürüp koyulmaydu.

4. Həkümət wə hususilar baxkuroqan barlık məktəplər, dohturhanilar, mədiniyət-maarip organliri, təntərbiyə məydanliri wə baxka barlik jamaət parawanlıqı ixliri muhapizət kilinidu. Muxu orullarda ixləwatkan həmmə hadimlarning burunkidək ixləwerixini ümit kilişimiz, həlk jiefangjüni ularni birdək muhapizət kiliđu, ularqa təqməydu.

5. Jinayəttin kol üzmigən urux jinayətqiliri wə jinayiti qekidin axkan əksil'inkilapqılardın baxka, guomindangning mərkəz, elkə, xəhər, nahiyə dərijilik həkümətlirining qong-kiqik əməldarları, "guomindahuy" wəkilliri, lifa weyyüənlər, jiəncha weyyüənlər, cənyiyüənlər, sakqi hadimlar, rayon, zhen, yeza, bao, jia hadimliridin korallık karxi qıkmaqan, buzqunqılık sükəstidə bolmioqanlirinin həqbirini həlk jiefangjüni wə həlk həküməti əsir almaydu, koloqa almaydu, harlimaydu. Yukuridiki hadimlarqa eż hizmitini hatırjəm ixləx, həlk jiefangjüni wə həlk həkümətinining buyruqioqa boysunux,

idarining mal-mülükliri wə dang'ənlirini muhapizət kilişka məs'ul bolux, etküzüwelip bir tərəp əkilixni kütüp turux tapxurulidu. Bu hadimlardin birər artukqılıqi bolqan həm eçir əksiyətqi hərkiti yaki eçir bətkılıqi bolmioqanlarnı həlk həkumiti əhwal-oqa karap ixka koyidu. Əgər pursəttin paydilinip buzqunqılık kiloqan, oqrılık kiloqan, hiyanət kiloqan, dələt pulini, dələt mülkini, dang'ənlərni elip қaqqan yaki tapxuruxtin bax tartkanlar bolsa, ularqa jaza berilidu.

6. Xəhər wə yezilarning amanlioqini həkiki sak-lax, jəmiyət tərtiwinı tinqlandurux məksidigə yetix üqün, barlik pitirap kətkən əskərlər xu jaydiki həlk jiefangjünigə yaki həlk həkumitigə təslim bolup, əzini məlum kilixi kerək. Əzlügidin təslim bolup, əzini məlum kiloqan həm barlik korallirini tapxuroqanlarning etmüxi sürüxtürüməydu, ulardın karxilik kilip əzini məlum kilmioqan yaki koral yoxuroqanlıri əkoləp elinip sürüxtə kilinidu. Ularnı məlum kilmay yoxurup koyoqanlar tegixlik jazaqə tartilidu.

7. Yezilardiki feodallik yər mülükqılıgi əkilgə muwapik əməs, əməldin əalduruluxi kerək. Lekin bundak tüzümni əməldin əalduruxning təyyarlıqi wə baskuqi boluxi lazim. Omumən eytkanda, awal ijarə wə əsümni keməytix, keyin yər təksim əkilix kerək, xuningdək həlk jiefangjünü yetip baroqan wə heli uzak məzgil hizmət kiloqandin keyin, andin

yər məsilisini əstayidil həl kılıx üstidə sez aqkili bolidu. Dihanlar ammisi təxkillinip, həlk jiefangjünining türlük dəsləpki islahat hizmitini elip beri-xıqa yardəmlixixi kerək. Xuning bilən billə, teriloqu ixlirini tirixip elip berip, yeza igilik ixləpqikirixini hazırlı səwiyisidin təwənlitiwətməsligi, andin keyin uni pəydin-pəy yukuri kətirixi, xuning bilən əzliri-ning turmuxini yahxilixi wə xəhər həlkini shangpin axlik bilən təminlixi lazım. Xəhərlərdiki yər, əy-imarətlərni yezilardiki yər məsilisigə ohxax bir yaklık kılıxka bolmaydu.

8. Qət'əl muhajirlirining hayatı wə mal-mülki-ning amanlıqı muhapizət kilinidu. Barlik qət'əl muhajirlirining hatırjəm tırıqçılık kılıxını, tərtip saklixini ümit kiliyor. Barlik qət'əl muhajirliri həlk jiefangjüni wə həlk həkümətinining əmir-pərmanlıraqa əməl kılıxi, jasusluk hərkətlərini kılmaslıqı, Zhongguoning milli mustəkillik ixlirioqa wə həlk azatlik ixlirioqa karxi hərkəttə bolmaslıqı, Zhongguoning urux jinayətqilirigə, əksil'inkilapqilaroja wə baxka jinayətqilərgə pana bolmaslıqı xərt. Undak kili-dikən, həlk jiefangjüni wə həlk həküməti təripidin kanun boyiqə jazaqə tartılıdu.

Həlk jiefangjüni intizamda kattik, aldi-sattida adil, həlkning bir tal yip-yingnisinimu elixka yol koymaydu. Pütün həlkimizning hatırjəm bolup, hoxal-horam tırıqçılık kılıxını, hərgiz pitnə-iqlwa-larоja ixinip, ez əzidin biaram bolup kətməsligini

ümit kılımız.

Dəp uxbu elan qikirildi.

Zhongguo həlk inkilawiy hərbi  
weyyüənhuyining zhuxisi: Mao Zedong  
Zhongguo həlk jiefangjünining  
zongsilingi: Zhu De

# ZHONGGUO HƏLK JIEFANGJÜNI ZONGBUSI BAYANATQISINING ƏN'GLIYƏ JÜNJIƏNLIRINING ZORAWANLIOII<sup>①</sup> TOORISIDA ELAN KİLOIAN BAYANATI\*

(1949 - yil 4-ayning 30- künü)

Biz uruxpərəs Qerqilning ahmikanə bayanati<sup>②</sup>ni  
əyipləymiz. Qerqil 4-ayning 26-küni Ən'gliyə təwən  
yüənidə Ən'gliyə həkumətidin yirək xərkəkə 2 hang-  
kong mujiən əwətip, "korallik əq elix"ni tələp kıl-  
di. Janabi Qerqil, siz nimə dəp "əq almakqi"siz?  
Ən'gliyining jünjiəni guomindangning jünjiəni bilən  
birlikdə Zhongguo həlk jiefangjünining mudapiə  
rayonıqa üsüp kirdi həmdə həlk jiefangjünigə  
zəmbirək attı, nətijidə həlk jiefangjünining sadık  
wə kəhriman jəngqiliridin 252 kixi yaridar boldı  
wə oldı. Ən'gliyiliklər Zhongguo ziminoqa kirip

\* Bu—yoldax Mao Zedong təyyarlıqan Zhongguo həlk jie-  
fangjüni zongbusi bayanatqisining bayanati. Bu bayanatta  
Zhongguo həlkining hərkəndək təhdittin korkmaydıqan.  
jahən'gırlıknıgın tajawuzıqa kat'i karxi turidiqan kəskin  
məydani wə kurulqası yengi Zhongguoning taxki siyasi  
enik kərsitilgən.

xunqə zor jinayi hərkətlərni kiloqan ikən, Zhongguo həlk jiefangjüni Ən'gliyə həkümətidin hatalıqını ikrar kiliixni həmdə namakul bolux wə ziyanni tələp berixni tələp kiliixka həklik. Silərning buning din keyin kiliixka tegixlik ixinglar muxular bolmay, uning əksiqə, koxununglarni Zhongguoqa elip kelip, Zhongguo həlk jiefangjünidin "eq elix"midi? Etli shouxiangning səsimu hata<sup>③</sup>. U, Ən'gliyə əzining jünjiənnini Zhongguoning Changjiang dəryasi oja kirgüzükə hokukluk, dəydu. Changjiang Zhongguoning iqki dəryası, silər Ən'gliyiliklərning jünjiəninglarni Changjiangqa kirgüzükə nimə hokukunglar bar? Bundak kiliixka hokukunglar yok. Zhongguo həlk Zhongguoning zimini wə igilik hokukini jəzmən koqdaydu, qət'əl həkümətinin tajawuz kilixiqə mutlək yol koymaydu. Etli: həlk jiefangjüni "Ən'gliyining Ametist namlik jünjiənnin Nənjingoqa berixiqa ruhsət kilməkqi boldi, lekin bu jünjiənnin həlk jiefangjünin Changjiangdin etüxigə yardım berixini xərt қildi" dəydu. Etli yaloqan eytiwatidu, həlk jiefangjüni Ametist namlik jünjiənnin Nənjingoqa berixiqa ruhsət kılqını yok. Həlk jiefangjüni Changjiangdin etüxtə hərkəndək qət'əl korallik küqlirining yardım berixini yaki baxka birər ix kilip berixini ümit kilmaydu. Buning əksiqə, həlk jiefangjüni Ən'gliyə, Amerika, Fransiyilərning Changjiang, Huangpujianglardiki wə Zhongguoning baxka jaylidiki

jünjiən, hərbi ayrupilan, luzhəndüygə ohxax қorallıq küqlirini Zhongguoning iqliki su təwəsi. Dengiz təwəsi, zimini wə hawa təwəsidin tez elip qikip ketixini, Zhongguo həlkining düxmənlirining iqliki urux kilixiqa yardım bərməsligini tələp kildi. Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi wə həlk həküməti hazırlıqə heqkandak qət'əl həküməti bilən diplomatik munasiwət ornatıtkını yok. Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi wə həlk həküməti Zhongguoda toqra kəsp bilən xuqulliniwatkan qət'əl muhajirlirini muhəapidət kiliixni halaydu. Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi wə həlk həküməti qət'əllər bilən diplomatik munasiwət ornitixni oylinip kərüxnı halaydu, bundak munasiwət barawərlik, əzara mənpəət yətküzüx, igilik hokukkə wə zimin pütünlügigə əzara hərmət kiliix asasiqa, həmmidin awal, guomindang əksiyətqilirigə yardım bərməslik asasiqa ornitilixi xərt. Zhongguo həlk inkilawiy hərbi weyyüənhuyi wə həlk həküməti hərkəndak qət'əl həkümətinin hərkəndak təhdit selix hərkitini kobul kilmaydu. Qət'əl həkümətləri əgər biz bilən diplomatik munasiwət ornitix üstidə oylinixni halaydikən, guomindang əldəkən kələk kələkli bilən bolqan munasiwitini üzüxi həmdə əzinining Zhongguodiki korallıq küqlirini kayturup ketixi xərt. Etli Zhongguo gongchəndangining qət'əllər bilən diplomatik munasiwət ornatmılqanlıqı səwəplik qət'əl həkümətlirining kona diplomatik

hadimliri (guomindang etirap қilojan lingshilar) bilən alakə kiliqni halimiqanlıqidin aqıriniwatidu, bundak aqırinxning asasi yok. Ətkən birkənqə yıl iqidə Amerika, Ən'gliyə, Kanada wə baxka dəletlər həkümətlirining guomindangning bizgə karxi turuxioqa yardım bərgənliginimu janabi Etli untup қaldimikin? Yekindila qərk қilinojan Chongqing namlik eojir xünyangjiən<sup>④</sup>ning kaysi dəlet təripidin guomindangoqa hədiyə қilinojanlıqinimu janabi Etli bilməmdikin?

### Izahlar

① 1949-yil 4-ayning 20-künidin 21-künigiqə, həlk jiefang-jüni Changjiangdin etüx jengi kiliwatkan qaçda, Ən'gliyining məmlikitimizning iqliki dəryası Changjiangoqa tajawuz kılıp kirgən Ametist қatarlıq 4 jünjiəni guomindangning jünjiənləri bilən birlikdə armiyimizgə zəmbirək etip, armiyimizdin 252 kixini əltürdi wə yaridar kıldı. Armiyimizning kəyturma zərbə berixi bilən, Ametist zəhmilinip, Changjiangning Zhenjiang xəhrigə yekin yeridə tohtap kelişkə məjbur boldı, қalojan 3 jünjiəni keqip kətti. Ən'gliyə dairiliri ezlirining yırak xərk jiəndüy silingi Brind namidin Ametistning jiənzhangi arkılık armiyimizning wəkilləri bilən nərəqun ketim tənpən etküzüp, Ametistning koyup berilixini tələp kıldı. Tənpən dawamida Ən'gliyə tərəp baxtin-ayak mutihəmlik kılıp, tajawuzqılık jinayətlərini ikrar қilmidi. Tənpən tehi dawam kiliwatkan pəyttə, Ametist namlik jünjiən 7-ayning 30-küni keqisi Jiangling jiefang namlik yoluqları parahodi Zhenjiang xəhrining yenidin etüp ketiwatkanda, uningoqa zorluk bilən yandixip billə mengip, uning daldısında keqip kətməkqi boldı. Armiyimiz uningoqa tohtaxni agahlandıraqanda, u zəmbirək attı wə kepligən keyiklərni sokup qəktürüwətip, Changjiangdin keqip qikip kətti.

② 1949-yil 4-ayning 26-küni Өн'глиө baoshoudang partiyisining baxlıqı Qerqil tewən yüəndə sezgə qikip, armiyimizgə tajawuz kılqan Өн'глиө jünjiənlirigə Zhongguo həlk jiefangjüniñ kayturma zərbə bərgənligini "zorawanlık" dəp karılıdi həmdə Өн'глиө həkümítining "Zhongguo dengiziqa bir-ikki hang-kong mujən əwətip,.....korallik eq elixi"ni tələp kıldı.

③ 1949-yil 4-ayning 26-küni Өн'gлиө shouxiangi Etli yihuya: "Өн'gлиө jünjiənlirining Changjiang dəryasında katnap yürüp, təqlik wəzipisini orunlaxka қanuniy hökük bar, qunki ular guomindang həkümítining ruhsitini aloqan" didi. Xuning bilən billə, u yənə Өн'gлиө tərəp wəkilliri bilən Zhongguo həlk jiefangjüni wəkillirinə sezlixix əhwali üstidə tohilip: Zhongguo həlk jiefangjüni "Өн'gлиining Ametist namlik jünjiənnin Nən-jingqə berixiqa ruhsət kilmakqi boldi, lekin bu jünjiənnin həlk jiefangjünin Changjiangdin etüxigə yardəm berixini xərt kıldı" dəp iqləwa tarkətti.

④ Chongqing namlik eqir xünyangjiən Өн'gлиө həkümítini təripidin 1948-yil 2-ayda guomindangqa hədiyə kiliqan bolup, guomindangning əng qong xünyangjiəni idi. Bu jünjiəndiki jün-guənlər wə əskərlər 1949-yil 2-ayning 25-küni közəqilang kətirip, guomindang əksiyətqi həkümítidin munasiwitini üzüp, Zhongguo həlk dengiz armiyisigə koxulqan idi. Xu yil 3-ayning 19-küni Amerika jahan'gırlığı bilən guomindang basmiqiliri nuroqun eqir bombardimançı ayruvilanırını əwətip, bu jünjiənni Zhongguoning Dongbeyidiki Liaodong koltuqining Huludao ətrapida bombardiman kılıp qərk kiliwətti.

# **YENGI SIYASI MƏSLİHƏT KENGIXIGƏ TƏYYARLIK KƏRÜX WEYYÜƏNHUYINING YIOINI SÖZLƏN'GƏN NUTUK**

*(1949- yil 6- ayning 15- künü)*

Wəkil əpəndilər:

Yengi siyasi məslihət kengixigə təyyarlik kərux weyyüənhuyimizning yioqını<sup>①</sup> bugün eqildi. Bu təyyarlik kərux weyyüənhuyining wəzipisi: türük zərür təyyarlik ixlirini orunlap, yengi siyasi məslihət kengixi yioqinini tez qakirip, demokratik birləxmə həkumət կurux, xuning bilən, pütün məmlikət həlkinqə rəhbərlik kılıp, guomindang əksiyətqılırin ning қaldıuk küqlirini əng tez sür'ət bilən yokitip, pütün Zhongguoni birlikkə kəltürüp, pütün məmlikət mikyasida siyasi, iqtisadiy, mədiniyət wə dələt mudapiə կuruluxi ixlirini xitongluk wə bas-kuqluk türdə elip berixtin ibarət. Pütün məmlikət həlkı bizning xundak kilişimizni ümit kılıdu, biz xundak kilişimiz kerək.

Yengi siyasi məslihət kengixi yioqını qakirixni Zhongguo gongchəndangi 1948- yil 5- ayning 1- künü

pütün məmlikət həlkinqə təklip kiloqan idi<sup>②</sup>. Bu təklip tezdirin pütün məmlikəttiki demokratik partiyə-guruqlar, həlk təxkilatlari, hər sahədiki demokratik zatlar, məmlikət iqidiki az sanlık millətlər wə qət'əllərdiki Zhongguo muhajirlirining awaz koxuxioqa erixti. Zhongguo gongchəndangi, demokratik partiyə-guruqlar, həlk təxkilatlari, hər sahədiki demokratik zatlar, məmlikət iqidiki az sanlık millətlər wə qət'əllərdiki Zhongguo muhajirliri: jahan'girlik, feodalizim, guənliao kapitalizim wə guomindang əksiyətqilirining həkümranlıqını aqdu-rup taxlax lazim, demokratik partiyə-guruqlar, həlk təxkilatlari, hər sahədiki demokratik zatlar, məmlikət iqidiki az sanlık millətlər wə qət'əllərdiki Zhongguo muhajirliriqa wəkillik kılıdiqan kixilərni əz iqigə aloqan siyasi məslihət kengixi yiqini qa-kirip, Zhonghua həlk jumhuriyitining kurulqanlı-qini jakalax həm bu jumhuriyətkə wəkillik kılıdi-qan demokratik birləxmə həkümətni saylax lazim, xundak kılqandila, uluk wətinimizni yerim müstəmlikə wə yerim feodallik təkdirdin kutuldurup, mustəkəllilik, ərkinlik, teqlik, birlikkə kelix wə küqiyix yolioqa salqılı bolidu, dəp karidi. Bu—ortak siyasi asas. Bu—Zhongguo gongchəndangi, demokratik partiyə-guruqlar, həlk təxkilatlari, hər sahədiki demokratik zatlar, məmlikət iqidiki az sanlık millətlər wə qət'əllərdiki Zhongguo muhajirlirining ittipaklıxip kürəx kılıxining ortak siyasi

asasi, bu—pütün məmlikət həlkining ittipaklixip kürəx kilixininǵımu ortak siyasi asası. Bu siyasi asas xunqılık mustəhkəmki, əstayıdıl bolğan demokratik partiyə-guruuhlar, həlk təxkilatları wə demokratik zatlardın birərimu heqkandak baxkıqə pikir koyqını yok, həmmisi, pəkət muxu yolla Zhongguoning barlıq məsilisini həl kiliixning toqra yönülüxi, dəp hesaplidi.

Pütün məmlikət həlkı əzining həlk jiefangjünini himayə kilip, uruxning qəlibisini қoloqa kəltürdi. 1946-yıl 7-aydin baxlaqan bu ketimki uluk həlk azatlıq uruxioqa hazır 3 yil boldi. Bu ketimki uruxni guomindang əksiyətqiliri qət'əl jahan'girli- gining yardımı astida қozojiqan idi. Guomindang əksiyətqiliri wədisigə wapa kilmay, 1946-yıl 1-aydiki urux tohtitix keliximini wə siyasi məslihət kengixi yioqinining қararlarını yırtıp taxlap, bu ketimki həlkə karxi iqliki uruxni қozojiqan idi. Birak, pəkət 3 yil iqidila kəhriman həlk jiefangjüni təripidin məqlup kılindi. Yekinda, guomindang əksiyətqilirinin teqlik süikəsti ekip taxlaqandan keyin, həlk jiefangjüni kəhrimanlık bilən ilgirilep, Changjiangni kesip etti. Guomindang əksiyətqiliri- ning paytəhti Nənjing tartiwelindi. Shanghəy, Hangzhou, Nənchang, Wuhən, Xi'anlər azat kılindi. Hazır həlk jiefangjünining hərkəysi yönülüxtiki yezhənjlirli jənuptiki wə qərbiy ximaldiki əlkilərgə karap, Zhongguo tarihida kərülüp bakmioqan

zor yürüxlərni kilmakta. 3 yil iqidə həlk jiefang-jüni əksiyətqi guomindang armiyisining jəmi 5 milyon 590 ming adimini yokattı. Hazırkı wakitka kəlgəndə, қalduk guomindang armiyisidə, uning muntizim budüyliri, qeyri muntizim budüyliri wə arkə səp hərbi organliri, hərbi məktəplirini eż iqigə aloğan halda, aran 1 milyon 500 ming qamisidila adəm қaldi. Bu bir kisim қalduk düxmən armiyisini yokitix yənə bir az wakit tələp kilsimu, lekin anqə uzakka barmaydu.

Bu—pütün Zhongguo həlkining qəlibisi, xundakla pütün dunya həlkining qəlibisi. Pütün dunyada, jahan'girlarnı wə hərkaysı əllər əksiyətqilirini hesapka almıqanda, Zhongguo həlkining bu uluk qəlibisigə hoxallık təntəniliri kilmaydiqanlar yok. Zhongguo həlkining eż düxmənlirigə karxi kürəxləri bilən dunya həlkining eż düxmənlirigə karxi kürəxlriniring əhmiyiti bir. Pütün Zhongguo həlkı bilən pütün dunya həlkı xundak bir pakitni təng kərdiki, jahan'girlar komandanlık kılqan Zhongguo əksiyətqiliri Zhongguo həlkioğə əksil'inkilawiy urux bilən dəhxətlik sürəttə karxi turoqan idi, Zhongguo həlkı əksiyətqilerni inkilawiy urux bilən qəlibilik sürəttə yokattı.

Bu yerdə, meningqə, kixilərning dikkət-etiwarini xuningqa kozəqx zərürki, jahan'girlar wə ularning əjalqisi Zhongguo əksiyətqiliri əzlirining Zhongguo ziminidiki məqlubiyitigə tən bərməydu. Ular yənə

ezara til biriktürüp, mümkün bolqan türlük usullar bilən Zhongguo həlkioqə karxi turidu. Məsilən, ular əzlinining oqlqilirini Zhongguoning iqliki kismiqa kirgüzüp, bəlgünqilik wə parakəndiqilik selix ixlirini kildi. Bu mukərrər, ular bu ixni hərgiz untumaydu. Məsilən, Zhongguo əksiyətqilirini küxkürtüp hətta uning üstigə ez küqini ixka selip, Zhongguoning dengiz gangkoulirini kamal kildi. Imkaniyət bolsila, ular xundak kildi. Yənə, mubada ular təwəkkülqilik kilməkqi bolsa, bir kisim əskiriy küqini əwətip, Zhongguo qebrisida parakəndiqilik tuqduruximu ehtimaldin yırak əməs. Muxularning həmmisini toluk hesapka eliximiz lazı. Oʃelibə kazanduk, dəp, jahan'gir unsurlarning wə ularning oqlqilirinin oqlajırılık bilən eq elix süikəstlirigə bolqan huxyarlıqımızni boxaxturup koyuxka əsla bolmaydu, kimki bu huxyarlıknı boxaxturup koyidikən, u siyasi jəhəttə koralsızlınip, əzini beydong orunoqa qüxürüp koyidu. Muxundak əhwalda, pütün məmlikət həlkə ittipaklıxip, jahan'gırlar wə ularning oqlqisi Zhongguo əksiyətqilirinинг Zhongguo həlkioqə karxi hərkəndak süikəstlik pilanını kət'i, təltəküs, pak-pakız wə toluk tarmar kilixi lazı. Zhongguo mustəkil boluxi lazı, Zhongguo azat boluxi lazı, Zhongguoning ixlirini Zhongguo həlkə ezi igə bolup, ezi bir tərəp kiliyi lazı, hərkəndak jahan'gir dələtning əmdi kılqılıkmu arilixixiqa yol koyulmaydu.

Zhongguoning inkilawi—pütün millət həlk ammisining inkilawi, jahan'gırlar, feodallar, guənliaο burzua unsurlar, guomindang əksiyətqiliri wə ularning kolqomakliridin baxka kixilərning həmmisi bizning dostimiz, bizdə kəng wə mustəhkəm inkilawiy birliksəp bar. Bu birliksəp xunqə kəngki, u ixqilar sinipi, dihanlar sinipi, xəhər uxak burzuaziyisi wə milli burzuaziyini əz iqigə alidu. Bu birliksəp xunqə mustəhkəmki, u hərkəndak düxməndin ojalip kelidiqan wə hərkəndak kiyinqilikni yengidiqan mustəhkəm iradigə, pütməs-tügiməs küq-kuwwətkə igə. Hazır biz turoqan dəwr—jahan'gırlıq tüzümi pütünləy halakətkə karap ketiwatkan dəwr, jahan'gırlar kutuləqsız weyji iqidə қaldi, ular Zhongguo həlkioqə məyli қandak yol bilən dawamlik қarxi tursun, Zhongguo həlkı, bəribir, əng ahirkı qəlibini koloqa kəltürüxkə kadir.

Xuning bilən billə, biz pütün dunyaçığı ukturimizki, bizning қarxi turidiojinimiz—pəkət jahan'gırlıq tüzümi wə uning Zhongguo həlkioqə қarxi süikəstlik pilani. Hərkəndak qət'əl həküməti Zhongguo əksiyətqiliri bilən bolqan munasiwitini üzüp, ular bilən yənə til biriktürməslik yaki ularoqa yardəm bərməslikni həm həlk Zhongguosıqı қarita sahta əməs, həkiki dostluk pozitsiyisi tutuxni halisila, biz uning bilən barawərlik, əzara mənpəət yətküzüx həm zimin pütünlügigə wə igilik hokukka əzara hərmət kılıx pirinsipliri asasida diplomatik

munasiwət ornitix məsilisi üstidə tənpən etküzüxnı halaymiz. Zhongguo həlkı dunyadiki hərkaysı əllər həlkəliri bilən dostanə həmkarlıknı yoloğa koyuxni, ixlepqikirixni rawajlandurux wə igilikni gülləndürük üçün, həlkəara soda muamilə ixlirini əsligə kəltürüx wə rawajlanduruxni halaydu.

Wəkil əpəndilər: yengi siyasi məslihət kengixi yiojini qakirip demokratik birləxmə həkumət kuruximizning həmmə xərt-xaraitliri pixip yetixti. Pütün Zhongguo həlkı bizning yiojin eqix wə həkumət kuruximizni ənə xundak kizəqinlik bilən ümit kilməkta. Ixinimənki, bizning hazır baxlıqan iximiz bu ümitni қanduralaydu, bəlkı anqə uzak etməy kanduralaydu.

Zhongguo demokratik birləxmə həkuməti kurulux bilənla, uning hizmitining möhim nuktisi mundak bolidu: 1) əksiyətqılerning қalduklirini yokitix, əksiyətqılerning parakəndiqiligini basturux; 2) həlkəning igilik ixlirini əsligə kəltürüx wə rawajlanduruxka barlıq imkaniyət wə nahayiti zor küq bilən kirixix, xuning bilən billə, həlkəning mədiniyət-maarip ixlirini əsligə kəltürüx wə rawajlandurux.

Zhongguo həlkı xuni kəriduki, Zhongguoning təkdirli həlkəning əz koliqə etüxi bilənla, Zhongguo xərkətin kətirilgən kuyaxtək əzining xanlık nuri bilən pütün ziminni yorutidu, tezlikdə, əksiyətqi həkumət қalduroqan paskina-iplas nərsilərni yuyup tazilaydu, urux jarahətlərini sakayıtidu, yep-yengi,

küdrətlik, ismi jismiqa layik həlk jumhuriyitini kurup qikidu.

Yaxisun Zhonghua həlk jumhuriyiti!

Yaxisun demokratik birləxmə həkümət!

Yaxisun pütün məmlikət həlkining büyük ittipaklıqı!

### Izahlar

① Yengi siyasi məslihət kengixigə təyyarlık kərux weyyüənhuyining yiqini 1949- yil 6- ayning 15- künidin 19- küninqə Beypingda etküzüldi. Bu yiqinoqa Zhongguo gongchəndangi wə demokratik partiyə-guruqlar, həlk təxkilatlari, hər sahədiki demokratik zatlar, məmlikət iqidiki az sanlıq millətlər, qət'əllərdiki Zhongguo muhajirlii bolup 23 orundin 134 kixi katnaxti. Yiqin «Yengi siyasi məslihət kengixigə təyyarlık kərux weyyüənhuyining təzkiliyy tiaolisi»ni, «Yengi siyasi məslihət kengixi yiqinoqa katnixidiqan orunlar wə ularning wəkillirining sani toqrisidiki bəlgilimə»ni makullidi, Mao Zedong zhuxi baxqılıqidiki daimi weyyüənhuyni saylidi. Xu qəođa uni yengi siyasi məslihət kengixi dəp atax 1946- yil 1- ayning 10- künü Chongqingda etküzülgən siyasi məslihət kengixi yiqinidin pərkləndürүү üçün idi. Keyin u siyasi məslihət kengixinining 1949- yil 9- ayning 21- künü etküzülgən 1- nəwətlik omumyiqinida Zhongguo həlk siyasi məslihət kengixi dəp ezsərtildi.

② Muxu tomdiki «Zhonggong zhongyangning sintəbir yiqini toqrisidiki ukturuxi»ning ④ izahıqa karalsun.

# HƏLK DEMOKRATIYISI DIKTATURISI HƏKKİDƏ

Zhongguo Gongchəndangining 28 Yilliqini  
Hatirləx Munasiwiti Bilən

(1949- yil 6- ayning 30- künü)

1949- yil 7-ayning 1- künü—bu kün Zhongguo gongchəndangining 28 yilni besip etkənligini kərsitudu. Huddi bir adəmgə ohxax, partiyiningmu balilik, yaxlik, kiranlik wə kerilik dəwri bolidu. Zhongguo gongchəndangi əmdi kiqik bala əməs, on nəqqə yaxlıq yigitmu əməs, bəlki qong adəm bolup қaldi. Adəm kerioqanda əlidu, partiyimu xundak bolidu. Siniplar yokalqandin keyin, sinipi kürəxning korali bolqan həmmə nərsə—partiyə wə dələt maxinisi əzining rolini yokatkanlıqı, zərüriyiti қalmıqanlıqı üçün, pəydin-pəy yokılıdu, əzining tarihiy wəzipisini tamamlaydu, xuning bilən insaniyət jəmiyiti tehimu yukuri baskuqka yetip baridu. Biz burza partiyilirining əksiqə yol tutimiz. Ular siniplarning yokılıdıcılanlıqını, dələt hakimiyyəting yokılıdıcılanlıqını wə partiyilərning yokılıdıcılanlıqını eytixtin korkıdu. Biz axkara jakalaymızkı,

dəl xu nərsilərning yokılıxını ilgiri sürüx üqün, xərt-xarait yaritimiz, tirixip kürəx kilimiz. Gongchəndang rəhbərliyi bilən həlk diktaturilioqidiki dələt hakimiyyiti ənə xundak xərt-xarait. Bu həkikətni etirap kilmioğanlar kommunizimqi əməs. Marksizm-Leninizimni ügənmigən, partiyigə əmdila kirgən yax yoldaxlar bu həkikətni bilməsligi mümkün. Ular bu həkikətni biliwelixi lazımlı, xu qəqdila toqra dunyakaraxka igə bolidu. Ular biliwelixi lazımkı, siniplarnı yokitix, dələt hakimiyyitini yokitix, partiylərni yokitixtin ibarət muxu bir yolni pütün insaniyət besip etidi, gəp pəkət wakit wə xərt-xaraitta. Pütün dunya kommunizimqiliri burzuaziyidin dana, ular xəy'ilərning məwjud bolup turux wə tərəkkki kılıx ənənələrini bilidu, ular biənzhengfani bilidu, ular yıraknırak kəridu. Burzuaziyə bu həkikətni xuning üqün yakturmayduki, ular kixilər təripidin aqduruluxni halimaydu. Aqdurulux, məsilən, hazır guomindang əksiyətqilirining biz tərəptin aqdurulqanlıqı, etmüxtə Yapon jahan'girligining biz tərəptin wə hərkəysi əllər həlkələri təripidin aqdurulqanlıqı, aqdurulquqlar üqün eytkanda, azap, təsəwwur kılıqlı bolmayıdıqan ix. Ixqilar sinipi, əmgəkqi həlk wə gongchəndang üqün bolsa heqkandak aqdurulux məsilisi əməs, bəlki tirixip ixləp xərt-xarait yaritip, siniplarnı. dələt hakimiyyitini wə partiyilərni təbii sürəttə yokılıxka elip berix, insaniyətni büyük birlik dəwrigə elip berix məsilisi məwjud. Təwəndə tohtili-

diqan məsililərni enik qüxəndürük üçün biz bu yerdə insaniyət tərəkkiyatining yirak kəlgüsü məsilisi üstidə tohtalqaq ettük.

Bizning partiyimiz 28 yilni besip etti, həmmigə məlum, bu yillarnı teq haldə əməs, bəlki kiyin xaraitta besip etti, bizgə məmlikət iqi wə sirtidiki, partiyə iqi wə sirtidiki düxmənlər bilən jəng kilişkə toqra kəldi. Marks, En'gels, Lenin wə Stalinlar oja rəhmət, ular bizgə koral bərdi. Bu koral jiguənqiang əməs, Marksizim-Leninizim.

Lenin 1920-yili «Kommunizim hərkətidə balilarqə "solluk" kesili» digən kitawida Rosiyiliklərning inkilawiy nəziriyini izlixining etmüxini təswirləp etkən idi<sup>①</sup>. Rosiyiliklər birnəqqə on yil dawamında japa-muxəkkətlərni bexidin kəqürüp, andin Marksizmi taptı. Zhongguo nuroqun ixlarda ektebir inkilawidin burunki Rosiyigə ohxaydu, yaki ohxap ketidu. Feodallıq zulum jəhəttə ohxaydu. İktisat wə mədiniyyəttdiki kalaklık jəhəttə ohxap ketidu. Bu ikki məmlikət kalak idi, bolupmu Zhongguo bək kalak idi. Ilqar kixilərning məmlikətni gülləndürük üçün japa-muxəkkətlər kürəxlərni kilixtin bax tartmay, inkilawiy həkikətni izlixi jəhəttə ohxax idi.

1840-yılıdiki əpyün uruxi məqlup bolqandanın baxlap, ilqar Zhongguoluklar mingbir japa-muxəkkətlərni bexidin kəqürüp, qərp əlliridin həkikət izlidi. Hong Xiuqüən, Kang Youwey<sup>②</sup>, Yən Fu<sup>③</sup> wə Sun

Zhongshənlər Zhongguo gongchəndangi dunyaşa qəlqidə qərptin həkikət izligən bir guruh kixilərgə wəkillik kildi. U qəqda tərəkkipərvərlikkə intil-güqi Zhongguoluklar, qərpning yengi daoliliri bəsila, hərkəndak kitapni okuytti. Yaponiyigə, Əngliyigə, Amerikişa, Fransiyigə, Germaniyigə okuxka əwətilgənlərning köplüğü kixini həyran kaldurarlık dərijigə yətkən idi. Məmlikəttə kejü tüzümi bikar kılındı, məktəp kurux<sup>④</sup> huddi bahar yamquridin keyin əskən bambuk notiliridək əwj elip kətti, qərptin üginixkə tirixqanlıq kərsitildi. Mening yax qəqimda ügən'gənlirimmu muxu nərsilər idi. Bular qərpning burzua demokratik mədiniyiti yəni xu qəqdiki ijtimal təlimat wə təbii pənlərni əz iqigə aloğan yengi ilim bolup, Zhongguoning feodallik mədiniyiti yəni kona ilmi bilən karimu-karxi idi. Bu yengi ilimni ügən'gən kixilərdə heli uzak wakitkiqə, bu ilim bilən Zhongguoni kutuldurqılı bolidu, digən bir hil ixənq bolup kəldi, kona ilim tərəpdarlarını hesapka almıqanda, yengi ilim tərəpdarlıridin buningə xək kəltüridioğanlar nahayiti az idi. Ularning oyiqə, wətənni kutuldurux üçün pəkət yengilikka kəqüs kerək idi, yengilikka kəqüs üçün pəkət qət'əllərin üginix kerək idi. U qəqdiki qət'əllər iqidə qərpning kapitalistik əllirila aloğa kətkən idi, ular burzuaziyining zamanıwi dələtlirini muwəppəkiyətlik kurup qıkkən idi. Yaponlar qərptin üginip ünüm hasil kildi, Zhongguoluklarning

Yaponlardinmu ügən'gusi kəldi. U qaoqdiki Zhongguoluklarning қарixiqə, Rosiyə kalak idı, uningdin üginixni halaydioqanlar nahayiti az idı. 19-əsirning 40-yilliridin 20-əsirning baxlirioqiqə Zhongguoluklarning qət'əllərdin üginix əhwali ənə xundak boldı.

Jahan'gırlıknıñ tajawuzı Zhongguoluklarning qərptin üginix ham hiyalını buzup taxlidi. Əjəba, nimə üqün ustazlar həmixə xagirtliriqa tajawuz ķılıdu? Zhongguoluklarning qərptin ügən'gən nərsiliri az bolmidi, lekin karoqa kəlmidi, qayisi haman əməlgə axmay ķeliwərdi. Nuroqun kürəxlər jümlidin xinhəy inkilawidek pütün məmlikət kələmlik hərkətmi məqlup boldı. Məmlikətnıñ əhwali kündinkün'gə naqarlaxtı, xarait kixilerni kün kəqürəlməydiqan ķılıp koydi. Guman pəyda boldı, kəpəydi wə əwj aldi. Birinqi dunya uruxı pütün dunyanı təwritiwətti. Rosiyiliklər əktəbir inkilawini elip berip, dunyada tunji sotsiyalistik dələtni bərpa kıldı. Uluk Rosiyə puroletariyatining wə əmgəkqi həlkining etmüxtə kəmülüp ķılıp, qət'əlliklərning kəzige qelikmay kəlgən inkilawiy küq-kuwwiti Lenin, Stalinlarning rəhbərligidə yanar takka ohxax tuyucksızla etilip qıktı, Zhongguoluklar wə pütün insaniyət Rosiyiliklərgə baxkıqə karaydioqan boldı. Xu kəmdə, pəkət xu kəmdila Zhongguoluklarning idiyisidin turmuxioqiqə yep-yengi bir dəwr baxlandı. Zhongguoluklar Marksizim-Leninizimdin ibarət dunyanıñ həmmila yerigə bap kelidiqan bu omumi həkikətni

taptı, xuning bilən Zhongguoning kiyapitidə əzgirix boldi.

Zhongguoluklar Marksizimni Rosiyiliklərning tonuxuruxi bilən taptı. Əktəbir inkilawioğıqə Zhongguoluklar Lenin, Stalin tüğül, Marks, En'gelsnimu bilmeytti. Əktəbir inkilawining zəmbirək awazi bizgə Marksizim-Leninizimni elip kəldi. Əktəbir inkilawi pütün dunyaning xuningdək Zhongguoning ilqarlırinining puroletariyat dunyakarixini məmlikətning təkdirini küzitidiqan koral kilip, əz məsililirini yengiwaxtin muhakimə kilip qikixioqa yardım kıldı. Rosiyiliklərning yoli bilən mengix—hulasə ənə xu boldi. 1919-yili Zhongguoda 4-may hərkiti bolup etti. 1921-yili Zhongguo gongchəndangi kuruldu. Sun Zhongshən ümidi üzülgən qaoqda, əktəbir inkilawini wə Zhongguo gongchəndangını uqrattı. Sun Zhongshən əktəbir inkilawini alkixlidi, Rosiyiliklərning Zhongguoluklaroqa karatkən yardımını alkixlidi, Zhongguo gongchəndangining əzi bilən həmkarlixixini alkixlidi. Sun Zhongshən wapat boluwidi, Jiang Jieshi bax kətipir qıktı. 22 yıldək uzak muddət iqidə Jiang Jieshi Zhongguoni halakət girdawioqa apirip koydi. Bu məzgildə, Sovet ittipakı asasiy küq kiliqan faxizimoqa karxi ikkinçi dunya uruxida 3 qong jahan'gir dələt yokitildi, 2 qong jahan'gir dələt ajizlidi, dunyada ziyan oqa uqrımıqan pəkət birlə qong jahan'gir dələt yəni Amerikila əldədi. Lekin Amerikida iqliki weyji nahayiti eçir.

Amerika pütün dunyani kullukka qüxürməkqi, u Jiang Jieshiqa koral-yarak bilən yardım berip, birnəqqə milyon Zhongguolukni kırdurdi. Zhongguo həlkı Zhongguo gongchəndangining rəhbərligidə, Yapon jahan'girligini keçlap qıkarəqəndin keyin, 3 yil həlk azatlıq uruxi elip berip, asasiy əqəlibigə erixti.

Xundak kılıp, əqərp burzua mədiniyiti, burzua demokratiyisi, burzua jumhuriyiti fang'əni Zhongguo həlkining nəziridə birdək bitqit boldi. Burzua demokratiyisi ixqilar sinipi rəhbərligidiki həlk demokratiyisigə, burzua jumhuriyiti həlk jumhuriyitgə orun boxitip bərdi. Xuning bilən həlk jumhuriyiti arkilik setsiyalizimoja wə kommunizimoja yetixning, siniplarnı yokitix wə dunyawi büyük birlilikə yetixning imkaniyiti tuquldu. Kang Youwey «Büyük birlik kitawi»ni yazdı, lekin u büyük birlilikə baridiqan yolni tapalmidi wə tepiximu mümkün əməs idi. Burzua jumhuriyiti qət'əllərdə bolqan, Zhongguoda boluxi mümkün əməs, qunki Zhongguo—jahan'girlikning zulmiqə uqrioqan əl. Birdinbir yol—ixqilar sinipi rəhbərlik kılıdiqan həlk jumhuriyiti yolını besip etüx.

Baxka nərsilərning həmmisi sinap kərıldı, həmmisi məqlup boldi. Baxka nərsilərgə kəngül bərgən kixilərning bəziliri gum boldi, bəziliri oyoqandi, bəziliri ez pikrini əzgərtməktə. Wəkələr xundak tez tərəkkii kıldıki, nuroqun kixilər uxtumtutluq hes

kıldı, yengiwaxtin üginix kerəkligini hes kıldı. Kixilərning bundak hessiyati qüxinixlik, biz bundak yahxi niyətlik, yengiwaxtin üginixni tələp kılıdiqan pozitsiyini alkixlaymız.

Zhongguo puroletariyatining xiənfenddüyi, əktəbir inkilawidin keyin, Marksizim-Leninizimni ügəndi, Zhongguo gongchəndangını kurdi. Uning arkisidinla, siyasi kürəxkə atlinip, əgrı-toğay yollarда 28 yil yürüp, əmdila asasiy qəlibigə erixti. Biz 28 yillik təjribimizdə Sun Zhongshənning wapat bolux aldidiki wəsiyyitidə eytən “40 yillik təjribə” sidiki hulasigə ohxax hulasigə kəldük, yəni qəlibigə yetix üçün, “həlk ammisini oyqitip, dunyada bizni ezi bilən barawər kəridiqan millətlər bilən birlixinip, birlikdə kürəx kiliç lazımlıqini qongkur qüxəndük. Sun Zhongshən bizningkidin baxkıqə dunyakaraxta idi, məsililərni baxkıqə sinipiy məydanda turup küzitətti wə həl kilətti, lekin 20-əsirin 20-yillirida jahan'girlikkə karxi kandak kürəx kiliç məsilisidə bolsa biz bilən ənə xundak asasiy jəhəttin birdək hulasigə kəldi.

Sun Zhongshənning wapat bolqinoqa 24 yil boldi, Zhongguo inkilawining nəziriysi wə əmiliyiti Zhongguo gongchəndangining rəhbərligidə aloqə karap nəhayiti zor dərijidə rawajlandı, Zhongguoning kiyapiti tüptin əzgərdi. Zhongguo həlkining hazırlığıqə hasil kılıqan möhim wə asasiy təjribisi munu ikki türlüktin ibarət: (1) məmlikət iqidə, həlk ammisini

oyqitix. Baxkiqə eytkanda, ixqilar sinipi, dihanlar sinipi, xəhər uxxak burzuaziyisi wə milli burzuaziyini ittipaklaxturup, ixqilar sinipining rəhbərligidə, iqliki birliksəp tüzük həmdə buningdin rawajlinip ixqilar sinipi rəhbərlik kılıdiqan, ixqi-dihanlar ittipakini asas kılıdiqan həlk demokratiyisi diktaturiliqidiki dəlet kurux; (2) məmlikət sirtida, dunyada bizni əzi bilən barawər kəridiqan millətlər bilən wə hərkəysi əllər həlkələri bilən birlixip, birlikdə kürəx kiliş. Baxkiqə eytkanda, Sovet ittipakı bilən birlixip, həlk demokratiyisi əlləri bilən birlixip, baxka əllər puroletariyati wə kəng həlkə bilən birlixip həlkəara birliksəp tüzük.

“Silər bir tərəpkə etüweliwatisilər.” Dəl xundak. Bir tərəpkə etüxnii bizgə Sun Zhongshenning 40 yıllık təjribisi bilən gongchəndangning 28 yıllık təjribisi ügətti, qəlibigə yetix wə qəlibini mustəhkəmləx üçün bir tərəpkə etüxning lazimliqini qonqkur qüxənduk. 40 yıllık təjribə bilən 28 yıllık təjribə boyiqə, Zhongguoluklar ya jahan'girlik tərəpkə, ya sotsiyalizim tərəpkə etidü, hərgiz bularning sirtida bolmayıdu. Tamoja minip turuxka bolmayıdu, üqinqi yol yok. Biz jahan'girlik tərəpkə etüwalıqan Jiang Jieshi əksiyətqilirigə karxımız, üqinqi yol ham hiyallirioqimu karxımız.

“Silər bək қattık tegiwatisilər.” Bizning eytkənlərimiz iqliki-taxki əksiyətqilərgə yəni jahan'girlər wə ularning əjalqlılırıqə karitiloqan, baxka heqkən-

dak kixigə karitilmiojan. Ularqa karita kattik tegix-təgməslik məsilisi kelip qıkmaydu, kattik təgsəkmu xu, kattik təgmisəkmu xu, qünki ular əksiyətqi. Əksiyətqilər bilən inkilapqılarning qegrisini oquk ajritip, əksiyətqılerning sükəsti wə hiləmikirlirini pax kılıp, inkilapqılarning iqliki kismida huxyarlık wə dikkət-etiwarni közəqap, əzimizning jasaritimizni əstürgən, düxmənning həywitini yokat-ğandila, əksiyətqilərni yitim qaldurqılı, yənggili yaki ularning ornini igiligili bolidu. Wəhxi haywan aldida kılqimu korkunqaklıq kilişka bolmaydu. Jingyanggangda yolwas əltürgən Wu Song<sup>⑤</sup> din ülgə eliximiz kerək. Wu Songning nəziridə, Jingyanggangdiki yolwaska kattik təgsimu xu, kattik təgmisimu xu idi, u bəribir adəm yəytti. Ya yolwasni əltürük, ya yolwaska yəm bolux—ikkining biri.

“Biz tijarət kilişimiz kerək.” Tamamən toqra, tijarətni bəribir kilişka toqra kelidu. Biz pəkət tijarət kilişimizə dəhli kiliwatkan iqliki-taxki əksiyətqilərgila karxi turımız, bulardin baxka heqkandak adəmgə karxi turmaymız. Kəpqilik bilixi lazimki, bizning qət'əllər bilən tijarət kilişimizə xuningdək bizning qət'əllər bilən diplomatik muna-sıwət ornitiximizə dəhli kiliwatkanlar baxkilar əməs, dəl ənə xu jahan'gırlar wə ularning qalqısı Jiang Jieshi əksiyətqiliri. Məmlikət iqidiki wə həlkaradiki barlık küqlər bilən ittipaklıxip, iqliki-taxki

əksiyətqilərni tarmar kilqandila, bizgə kilişkə tijarət tepilidu, barawərlik, əzara mənpəət yətküzüx, zimin pütünlügigə wə igilik hokukkə əzara hərmət kiliş asasida barlıq dələtlər bilən diplomatik munasiwət ornitiximizə imkaniyət tuqulidu.

“Həlkəra yardım almayımu, qəlibə kazanqılı bolidu.” Bu—hata oy. Jahan'girlik məwjut bolup turoğan dəwrde hərkəndək məmlikətəkki həkikî həlk inkilawining həlkəra inkilawiy küqlərning türlük xəkildiki yardımımız əz qəlibisini kolqa kəltürüxi mümkün əməs. Oğlibə kazanqandimu, uni mustəhkəmləxi mümkün əməs. Uluk əktəbir inkilawining qəlibə kazinixi wə mustəhkəmlinixi ənə xundak boldi, buni bizgə Lenin wə Stalin allikaqan eytip etkən idi. İkkinqi dünya uruxida 3 jahan'gir dələtning yokitilixi wə həlk demokratiyisi əllirining kuruluximu xundak boldi. Həlk Zhongguosidimu xundak boluwatidu wə xundak bolidu. Oylap kərünglər, mubada Sovet ittipaki bolmioğan bolsa, mubada faxizimoğan karxi ikkinqi dünya uruxining qəlibisi bolmioğan bolsa, mubada Yapon jahan'girligi yokitilmioğan bolsa, mubada həlk demokratiyisi əlliri wujutka kəlmigən bolsa, mubada xərkətəkki ezilgüqi millətlər kürəx kiliwatmioğan bolsa, mubada Amerika, Ən'gliyə, Fransiyə, Germaniyə, Italiyə, Yaponiyə wə baxxa kapitalistik əllərdəki həlk aməmisi bilən ularqa həkümranlıq kiliwatkan əksiyətqilər otturisidiki kürəxlər bolmioğan bolsa, mubada

muxularning yiqindisi bolmiqan bolsa, u halda, beximizoqa tikelgən həlkara əksiyətqi küqlərning qokum hazırlıdin қanqə həssə kəp boluxini bilip bolmaytti. Bundak əhwalda biz qəlibə kazinalayttukmu? Roxənki, kazinalmayttuk. Olibə kazan-qandimu, uni mustəhkəmləx mümkün əməs idi. Bu jəhəttə Zhongguo həlkining təjribisi nahayiti kəp. Sun Zhongshənning wapat bolux aldida, həlkara inkilawiy küqlər bilən birlix lazımlı, dəp eytkən səzi bundak təjribini allikəqan əks etti.

“Biz Ən’gliyə wə Amerika həkümətlirinə yardımigə muhtajmız.” Hazırkı wakitta bumu balilarqə oy. Hazırkı wakitta Ən’gliyə wə Amerikining həkümrənləri yenila jahən’gırlar, ular həlk dəlitigə yardım berəmdü? Biz bu əllər bilən tijarət kılıylı, xuningdək, bu əllər kəlgüsidiə əzara mənpəət yətküzüx xərti bilən bizgə pul kərz berixkə razi bolıdu, dəp pərəz kılıylı, ular nimə üqün xundak kılatti? Zhongguo həlkinqə allikəndək yardımçıları kılıx üqün əməs, bəlki əz məmlikətindəki kapitalistlarnı paydiqə, banka igilirini əsümgə igə kilip, xu yol bilən ularni weyjidin kutuldurux üqün kılıqan bolatti. Bu əllərdiki gongchəndanglar wə tərəkkipərwər partiyə-guruqlar əz həkümətlirini biz bilən tijarət kılıxka hətta diplomatik munasiwət ornitixkə dəwət kiliwatidu, bu—yahxi niyət, yardım digən xu, buni xu əllərdiki burzuaziyining hərkətliri bilən bir kataroqa koyqılı bolmayıdu. Sun Zhongshən əz

əmridə kapitalistik əllərdin nuroqun ketim yardımə tiligən idi, nətijidə həmmə tiligi yokka qiki, əksi-qə, rəhimsiz zərbilərgə uqrıdi. Sun Zhongshən əz əmridə pəkət birlə ketim həlkəra yardıməgə igə boldi, u bolsimu Sovet ittipakining yardımı. Kitaphanlarning Sun Zhongshən əpəndinинг wəsiyitini kərüp qikixini soraymən, u əz wəsiyitidə kixilərgə jahan'gir əllərning yardımigə təlmürüxnı əməs, bəlki "dunyada bizni əzi bilən barawər kəridiqan mil-lətlər bilən birlixix"ni səmimi halda tapılıdi. Sun Zhongshən əpəndi təjribilik bolup қaloqan, ziyan tartkan, aldanqan idi. Biz uning səzini yadımızda tutuxımız, bizmu aldinip kalmaslıqımız kerək. Biz həlkəra jəhəttə Sovet ittipaki bax bolqan jahangirlikkə karxi səp tərəoptimiz, həkiki dostanə yardımni pəkət muxu tərəptinla tepix mümkünki, jahan'girlilik sepi tərəptin tepix mümkün əməs.

"Silər hakim mutləklik kiliwatisilər." Səyümlük janaplar, toqraq eytisilər, biz dəl xundak kiliwatisimiz. Zhongguo həlkining nəqqə on yıl dawamida toplioqan barlık təjribiliri bizgə həlk demokratiyisi diktaturisini, yaki baxkıqə eytkanda, həlk demokratiyisi hakim mutləkliqini yürgüzüxnı ügətti, bular bəribir ohxax, dimək, biz əksiyətqilərni pikir bayan kılıx hökükidin məhrum kılımız, pəkət həlk-kila pikir bayan kılıx hökükə berimiz.

Həlk digən nimə? Zhongguoda hazırlı baskuqta həlk—ixqilar sinipi, dihanlar sinipi, xəhər uxvak

burzuaziyisi wə milli burzuaziyə. Bu siniplar ixqilar sinipi wə gongchəndangning rəhbərliğidə, ittipaklixip, əz dəlitini təxkil kılıdu, əz həkumitini saylaydu, jahan'girlikning qalqılıri yəni pomixxiklar sinipi wə guənliao burzuaziyə üstdin xuningdək muxu siniplarqa wəkillik kılıdiqan guomindang əksiyətqılıri həm ularning kolqomakliri üstdin diktatura yürgüzip, hakim mutləklik yürgüzip, ularni ezip, ularning tərtiplik boluxıqila yol koyidu, kalaymikan səzlixigə wə kalaymikan hərkət kılıxiqə yol koymayıdu. Əgər kalaymikan səzlisə wə kalaymikan hərkət kilsə, dərhal qəkleydi wə jazaqa tartıdu. Həlk iqidə bolsa demokratik tüzüm əməlgə koyuldu, həlkə səz, yioqın ətküzük wə təxkilatlarqa uyuxux katarlık ərkinlik hokukliri bolidu. Saylam hokuki pəkət həlkkila berilidu, əksiyətqilərgə berilməydi. Muxu ikki tərəpning, həlk iqigə karitiloqan demokratiyə tərəp bilən əksiyətqilərgə karitiloqan diktatura tərəpning birlixini həlk demokratiyisi diktaturisi bolidu.

Nimə səwəptin muxundak kılınidu? Bu həmmigə ayan. Bundak kilmiqanda, inkilap məəqlup bolidu, həlk bala-kazaqa uqrayıdu, dələt munkərz bolidu.

“Silər dələt hakimiyyitini yokatmakqi əməsmin dinglər?” Yokitimiz, lekin hazır tehi yokatmaymız, hazır tehi yokitalmaymız. Nimə üçün? Jahan'girlik tehi məwjud, məmlikitimizdə əksiyətqilər tehi məwjud, məmlikitimizdə siniplar tehi məwjud. Bizning

hazırkı wəzipimiz həlkning dələt maxinisini, asasən, həlk armiyisi, həlk sakqisi wə həlk fatingini kü-qəytip, dələt mudapiəsini mustəhkəmləx wə həlk mənpəetini koqdaxtin ibarət. Muxular xərt kilin-qanda, Zhongguoni ixqilar sinipining wə gongchəndangning rəhbərligidə puhta kədəm bilən yeza igilik məmlikitidin sanaət məmlikitigə aylinix, yengi demokratik jəmiyəttin sotsiyalistik wə kommunistik jəmiyətkə etüx, siniplarnı yokitix wə büyük birlikni əməlgə axurux imkaniyitigə igə kılqılı bolidu. Armiyə, sakqi wə fating katarlıklardin ibarət dələt maxinişi—sinipning sinipni ezix korali. U düxmən siniplar üçün allikandak “rəhim-xəpkətlik” nərsə əməs, ezix korali wə zorawan küq. “Silər rəhim-siz.” Dəl xundak. Biz əksiyətqilərgə wə əksiyətqi siniplarning əksiyətqil hərkətlirigə hərgiz rəhimlik siyasət kollanmaymız. Biz rəhimlik siyasətni pəkət həlk iqidila kollinimiz, həlk sırtidiki əksiyətqilərgə wə əksiyətqi siniplarning əksiyətqil hərkətlirigə kollanmaymız.

Həlk dəliti həlkni koqdaydu. Həlk dəliti bol-qəndila, həlk pütün məmlikət dairisidə wə omumi kələmdə demokratik usul bilən əzini tərbiyilep wə əzgərtip, əzini iqliki-taxki əksiyətqilərning təsiridin kutuldurux (Bu təsir hazır tehi nahayiti qong, bəlki uzak muddətkiçə məwjut bolup turidu, uni qapsanla yokatkili bolmayıdu), əzining kona jəmiyəttin elip kəlgən yaman adət wə yaman idiyilirini

əzgərtix, əzini əksiyətqilər baxlıqan hata yoloqa kirgüzüp koymaslik xuningdək dawamlik ilgiriləx, sotsiyalistik jəmiyət wə kommunistik jəmiyətkə karap ilgiriləx imkaniyitigə igə bolidu.

Bizning bu jəhəttə kollinidioqan usulimiz zorlax usuli əməs, demokratik usul, yəni səz bilən əyil kiliş usuli. Həlk iqidə əkanunqa hilaplik kılqanlar bolsa, ularmu jazalinidu, bənfangzidimu yatidu, əlüm jazasiqə tartılıdiqanlırimu bolidu, lekin bu bəzi ayrim əhwal bolup, bir sinip süpitidə karılıdiqan əksiyətqi sinip üstidin yürgüzüldioqan dikaturidin pirinsiplik pərklinidu.

Əksiyətqi sinip wə əksiyətqi guruhtikilər əzlirinin hakimiyyiti aqdurulqandin keyin, isyan kətermisə, buzqunqılık kilmisa wə parakəndiqilik tuqdurmisila, ularojimu yər wə ix berilidu, ularning kün kərüxigə, əmgəktə əzlirini əzgərtip, yengi adəm boluxıqə yol koyulidu. Əgər ular əmgək kilişni halimisa, həlk dəleti ularni zorlap əmgək kilduridu. Ularqa təxvik-tərbiyə ixlirimu elip berilidu, elip berilqandimu, huddi əsir elinoqan jüngüənlərgə elip baroqinimizdək, taza kəngül koyup, toluk elip berilidu. Bunim “rəhimlik siyasət kollinix” digili bolar, lekin bu—bizning ilgiri düxmən siniptə bolqanlarqa kollinidioqan zorlax qarımız, buni bizning inkilawiy həlk iqigə karatkan əz əzini tərbiyiləx iximiz bilən bir kataroqa koyqılı bolmayıdu.

Əksiyətqi siniptikilərni əzgərtidiqan bundak ixni pəkət gongchəndang rəhbərlik kılıdiqan həlk demokratiyisi diktaturilioqidiki dələtlə ķılastaydu. Bu ix yahxi ixlənsə, Zhongguodiki asasiy ekispilatasiyə ķiloquqi siniplar — pomixxiklar sinipi wə guenliao burzuaziyə yəni longduən burzuaziyə üzül-kesil yokildi. Birlə milli burzuaziyə ķalidu, hazırlı baskuqtila ular arisidiki kəp kixilərgə nuroqun muwapik tərbiyə hizmitini elip berixka bolidu. Keləqəktə sotsiyalizim əməlgə axurulidiqan yəni hususi karhanilar dələt ihtiyarioqa ətküzüldidiqan qəqda, yənimu ilgiriləp, ularni tərbiyilex wə əzgərtix ixliri elip berilidu. Həlk կudrətlik dələt maxini-siqa igə, milli burzuaziyining isyan kətirixidin қorkmaydu.

Jiddi məsilə — dihanlarnı tərbiyilex. Dihanlar igiliyi tarkak igilik, Sovet ittipakining təjribisigə կarioqanda, nahayiti uzak wakit sərp kiloqan wə kəngül koyup ixligəndila, yeza igiligini ijtimailaxturqili bolidu. Yeza igiliginin ijtimailixici bolmaydikən, toluk wə mustəhkəm sotsiyalizim bolmayıdu. Yeza igiligini ijtimailaxturuxning kədəm-baskuqları dələt karhanilirini asasiy gəwdə kiloqan կudrətlik sanaətning tərəkkiyatiqa maslaxturuluxi lazim<sup>④</sup>. Həlk demokratiyisi diktaturilioqidiki dələt məmlikətni sanaətləxtürük məsilisini baskuqluk rəwixtə həl ķilixi lazim. Bu makalida iqtisadiy məsililər üstidə kəp tohtalmakçı əməsmən, xunga bu yerdə

təpsili sezliməymən.

1924-yili guomindangning Sun Zhongshən əzi rəhbərlik kiloqan wə kommunistlar katnaxkan məmlilikətlik 1-kurultiyi bir məxhur hitapnamə kobul kiloqan idi. Bu hitapnamidə: "Yekinki zaman dələtliridə həlk hokuki tüzümi dəp ataloqan tüzüm, kəpinqə, burzuaziyigə has bolup, addi həlkni ezix koralıqə aylinip kaldi. Guomindangning həlk hokuki məsligi bolsa omumi addi həlkə ortak bolup, azqılık adəmlər igiləp hususi kiliwalidiqan nərsə əməs" diyilgən idi. Kim kimgə rəhbərlik kılıx məsilisini hesapka almay, adəttiki siyasi gangling süpitidə eytkanda, bu yerdə eytiloqan həlk hokuki məsligi biz eytip yürgən həlk demokratizimoqə yaki yengi demokratizimoqə uyğun kelidu. Omumi addi həlkə ortak boloqan, burzuaziyining hususi kiliwelixinəqə yol koyulmaydiqan dəlet tüzümi, əgər ixqilar sinipining rəhbərliyi koxulsa, həlk demokratiyisi diktaturisidin ibarət dəlet tüzümi bolidu.

Jiang Jieshi Sun Zhongshəndin yüz ərüp, guənliao burzuaziyə bilən pomixxiklar sinipi diktatürsini Zhongguoning addi həlkini ezidiqan koral kıldı. Bu əksil'inkilawiy diktatura 22 yil yürgüzüllüp, mana əmdi biz rəhbərlik kiloqan Zhongguo addi həlki təripidin aqduruidi.

Bizni "hakim mutlək"lik yaki "jiqüənzhuyi"lik kiliwatisilər, dəp tillawatkan qət'əl əksiyətqiliri əzliri hakim mutləklik yaki jiqüənzhuyilik kiliwat-

kan kixilər. Ular burzuaziyining puroletariyat wə baxka həlkə karatkan bir sinip hakim mutləkliqi tüzümini, bir sinip jiqüənzhuyisini yürgüzüwatidu. Sun Zhongshən yekinki zaman əllirining addi həlkəni əzgüqi burzuaziyisi digəndə, nək muxu kixilərni kəzdə tutidu. Jiang Jieshi əksil'inkilawiy hakim mutləklikni ənə xu əksiyətqi əbləhlərdin ügən'gən.

Song sulalisi dəwridə etkən pəylasop Zhu Xi nuroqun kitaplarnı yazoğan, kəp səzlərni ķiloğan idi, kəpqilik ularni untup կaldi, əmma uning munu bir jümlə səzi untiloqını yok: "Əzining yoli bilən əzini bapla."<sup>⑦</sup> Biz xundak kiliwatımız, jahan'gırlar wə ularning qalqısı Jiang Jieshi əksiyətqilirining yoli bilən jahan'gırlar wə ularning qalqısı Jiang Jieshi əksiyətqilirining əzini baplawatımız. Kiloqinimiz xula, yənə nimə kiliptuk!

Inkilawiy diktatura bilən əksil'inkilawiy diktatura haraktır jəhəttin bir birigə karimu-karxi, halbuki, aldinkisi keyinkisidin üginixtin kəlgən. Bu üginix nahayiti zərür. Inkilawiy həlk əgər əksil'inkilawiy siniplarqa həkümranlıq kiliqxning bu usulini ügini-walmisa, hakimiyətni tutup turalmayıdu, həlk hakimiyiti iqki-taxki əksiyətqilər təripidin aqdurup taxlinidu, iqki-taxki əksiyətqilər Zhongguoda tırıldı, inkilawiy həlk bala-kazaqa uqraydu.

Həlk demokratiyisi diktaturisining asasi—ixqilar sinipi, dihanlar sinipi wə xəhər uxxak burzuaziyisining ittipaki, asasən, ixqilar bilən dihanlarning

ittipaki, qünki bu ikki sinip Zhongguo ahalisining 80-90 pirsəntini təxkil kıldı. Jahan'gırlar wə guomindang əksiyətqilirini aqduroğan küq, asasən, muxu ikki sinipning küqi. Yengi demokratizimdin sotsiyalizimoqa etüxtə, asasən, muxu ikki sinipning ittipakıqə tayinimiz.

Həlk demokratiyisi diktaturisi ixqilar sinipining rəhbərligigə muhtaj. Qünki pəkət ixqilar sinipila əng yirakni kəridu, omumning mənpəətinila kəzləydu, inkilawiy üzül-kesillikkə əng bay kelidu. Pütün inkilap tarihi ispatlidiki, ixqilar sinipining rəhbərliyi bolmılqanda, inkilap məqlup bolidu, ixqilar sinipining rəhbərliyi bolqanda, inkilap oqelibə kazinidu. Jahan'gırlıq dəwridə, hərkəndək əldiki baxka hərkəndək sinip hərkəndək həkiki inkilapka rəhbərlik kilip, uni oqelibigə elip baralmayıdu. Zhongguo uxxak burzuaziyisi wə milli burzuaziyisi inkilapka nuroqun ketim rəhbərlik kilqan idi, bularning həmmisidə məqlup boldi, bu hal uning roxən dəlili.

Milli burzuaziyə hazırlı baskuqta nahayiti mohim. Bizning yenimizda tehi jahan'gırlıq turuptu, bu düxmən nahayiti yawuz. Zhongguoning zamaniwi sanaitining pütün həlk igiligidə tutkan salmioğı tehi nahayiti kiqik. Bu həktə hazır ixənqlik san yok, bəzi məlumatlar oja asasən məlqərligendə, Yapon baskunqılırioqa karxi uruxkiqə zamaniwi sanaətning məhsulat kimməti pütün məmlikət həlk igiliyi omumi məhsulat kimmətinining aranla 10 pir-

səntqisini təxkil kilatti. Jahan'girlikning zulmiqa jawap berix üçün, elimizning arkıda қalojan iktisadiy ornini bir baldak kətirix üçün, Zhongguoda dələt iktisadi wə həlk turmuxıqa ziyanlık əməs, paydilik bolojan barlık xəhər wə yeza kapitalizimi amilliridin paydilinix, milli burzuaziyə bilən ittipaklıxip birlikə kürəx kılıx lazımlı. Bizning hazırkı fangzhenimiz kapitalizimni yokitix əməs, kapitalizimni qəkləx. Lekin milli burzuaziyə inkilapning rəhbiri bolalmaydu, xundakla dələt hakimiyitidə asasiy orun tutmaslıqı kerək. Milli burzuaziyə xuning üçün inkilapning rəhbiri bolalmayduki wə xuning üçün dələt hakimiyitidə asasiy orun tutmaslıqı kerəkki, milli burzuaziyining ijtimai iktisadiy orni ularning ajizliqini bəlgililən, ular yıraknı kərəlməydu, ularda yetərlik qəyrət yok həmdə ularning iqidə birmunqə kixilər həlk ammisidin korkidu.

Sun Zhongshən “həlk ammisini oyqitix”ni yaki “dihanlar wə ixqilaroqa yar-yələk bolux”ni təxəbbus kıldı. Kim “oyqitidu” wə “yar-yələk” bolidu? Sun Zhongshənning pikriqə, uxxak burzuaziyə wə milli burzuaziyə. Lekin bu, əmiliyəttə, ularning қolidin kəlməydu. Sun Zhongshənning 40 yillik inkilawi məqələup boldı, buning səwiwi nimə? Jahan'girlik dəwrində, uxxak burzuaziyə wə milli burzuaziyə hərkandak həkiki inkilapka rəhbərlik kılıp, uni qəlibigə elip baralmaydu, səwiwi ənə xu.

Bizning 28 yilimiz kep pərklik boldı. Biz nuroqun

kimmətlik təjribigə igə bolduk. Intizamlik bolğan, Marksizim-Leninizim nəziriysi bilən korallanğan, eż ezini tənkít usulini kollinidioğan, həlk ammisi bilən munasiwət baqlıqan partiyə; ənə xundak partiyə rəhbərlik kılqan armiyə; ənə xundak partiyə rəhbərlik kılqan inkilawiy siniplar wə inkilawiy guruhlar birliksepi—bu üqi bizning düxmənni yengixtiki asasiy koralımız. Bular bizni ilgiri etkən kixilərdin pərkləndürudu. Biz bu üqiqə tayinip, asasiy qəlibigə erixtuk. Biz əgrı-tokay yollarnı besip ettük. Biz partiyə iqidiki ongqıl wə “sol”qıl jihuy-zhuyilik hahixlar bilən kürəx kildük. Bu üq ixta jiddi hatalık sadir bolğan wakitlarda inkilap onguxsizliklarqa uqrıcı. Hatalıklar wə onguxsizliklar bizgə sawak bərdi, bizni helila parasətlik kılıp koydi, xuning bilən biz ixni obdanrak ixləydiqan bolduk. Hərkəndək partiyə, hərkəndək xəhs hatalıktın haman hali bolalmayıdu, biz hatalıknı azrak sadir kilişni tələp kilişimiz. Hatalık sadir bolğan bolsa, tüzitixni tələp kilişimiz, ənqə tez, ənqə təltəküs tüzitilsə, xunqə yahxi.

Təjribilirimizni yekünləp bir nuktiqə yikkanda, u ixqılar sinipi (gongchəndang arkilik) rəhbərlik kılıdiqan, ixqi-dihanlar ittipakını asas kılıdiqan həlk demokratiyisi diktaturisidin ibarət. Bu dikatura həlkərə inkilawiy küqlər bilən bir ittipak boluxi kerək. Bu—bizning gongshimiz, bu—bizning asasiy təjribimiz, bu—bizning asasiy ganglingimiz.

Partiyimizning 28 yili uzak bir dəwr, biz bu dəwrde birla ix kildük, yəni inkilawiy uruxning asasiy qəlibisini kolqa kəltürduk. Bu təbrikləxkə ərziydu, qunki bu qəlibə həlkning qəlibisi, qunki bu qəlibə Zhongguodək qong bir əlning qəlibisi. Lekin bizning ixlirimiz tehi nahayiti kəp, yol yürrüxkə təmsil kilsak, etkəndə kılqanlırimiz pəkət 10 ming lilik uzun səpərning birinqi kədiminila başkanlık, halas. Yənə kalduk düxmənlərni yokitiximizə toqra kelidu. Jiddi iktisadiy kurulux wəzipiliri aldimizda turuptu. Bizgə tonux bolqan nərsilərning bəziliri pat yekində bir qəttə əlidü, bizgə tonux bolmioğan nərsilər bizni ixləxkə məjbur kilmakta. Kiyinqilik ənə xu. Jahan'gırlar bizni, iktisadiy ixlarnı yahxi elip baralmayıdu, dəp qəqlaydu, ular bir qəttə karap turup, bizning məqlup boluximizni kütidu.

Biz kiyinqiliklarnı yengiximiz lazim, əzimiz bilməydiqan nərsilərni üginiweliximiz lazim. Biz igilik ixlirini xu ixlarning əhli bolqan barlik kixilərdin (kandak kixi boluxidin kət'i nəzər) üginiweliximiz lazim. Ularnı ustaz kilihimiz, ulardin hərmət bilən üginiximiz, iħlas bilən üginiximiz lazim. Bilmigənni bilməymən diyix, bilməy turup bilimən diməslik lazim. Əməldarlıq kebri bolmaslik lazim. Kattik berilsək, birnəqqə ay, bir-ikki yıl yaki tət-bəx yilda üginiwalalaymız. Sovet ittipakı kommunistliri iqidimu bəzi kixilər dəsləptə igilik ixlirini yoloq

koyuxni anqə bilməyti, xu qaqdimu jahan'gırlar ularning məqlup boluxini kütkən idi. Lekin Sovet ittipaki gongchəndangi oqəlibə қildi, ular Lenin wə Stalinning rəhbərligidə, inkilap kilixnila əməs, kurulux ixlirini kilixnimu biliwaldi. Ular uluk, xanlıq bir sotsiyalistik dələt kurup qikti. Sovet ittipaki gongchəndangi bizning əng yahxi ustazımız, biz ulardin üginiximiz lazim. Həlkəara wə iqki wəziyət biz üçün paydilik, həlk demokratiyisi diktaturisidin ibarət bu қoralqa tayinip, əksiyətqılərdin baxxa, pütün məmlikitimizdiki barlik kixilər bilən ittipaklixip, kezligən yərgə puhta kədəmlər bilən yetip beriximiz tamamən mümkün.

### Izahələr

① «Kommunizim hərkətidə balılarqə "solluk" kesilişning 2-babığa қaralsun. Lenin uningda mundak digən: "Ətkən əsirning 40-yilliridin 90-yilliriqiqə bolqan təhminən yerim əsir wakit dawamida, Rosiyidiki ilqar pikirdikilər misli kərülmigən yawayı wə əksiyətqi qarizim zulmi astıda, toqra inkilawiy nəziriyini təxnalık bilən izlidi həmdə Yawropa wə Amerika əllirining bu sahədiki hər bir 'yengi kəxpiyi'ni nahayiti tirixqanlıq wə dikkət bilən küzətip bardi. Rosiyə yerim əsir dawamida, həkikətənmə kəttik kiynilip wə sansız kurbanlar berip, misli kərülmigən inkilawiy kəhrimanlık, ajayıp zor oqeyrət wə pidakarlıq bilən yol izləp, üginip, təjribə kılıp kərüp, ümitsizlikkə qüxüp, muwəppəkiyət kazinix wə muwəppəkiyətsizlikkə uqraxning səwəplirini təkxürüp kərüp, Yawropa təjribisini selixturup, ahir Marksizimdin ibarət birdin-bir toqra inkilawiy nəziriyigə igə boldi."

② Kang Youwey (1858–1927) Guangdong əlkisining Nənhəy nahiyisidin. Zhongguo 1894-yili Yapon jahan'gırligidin məqlup bolqandin keyin, u 1895-yili Beyjingda kejü imtihaniqa қatnixi-watkan 1 ming 300 jürenəqə rəhbərlik kılıp, ular bilən birlikte Guangxü hanıqə "Tümən sezlük ərznamə" sunup, "kanunni əzgərtip, yengilikka keqüx"ni, hanlık-məstəbilik tütümdin hanlık-asasiy ənənəluk tütümgə etüxnı tələp kıldı. 1898-yili Guangxü han uni həm Tən Sitong, Liang Qichaolarnı həkumət ixiqə köyup, ənənəni əzgərtixkə kirixip baktı. Keyin jahillar guruhining wəkili Cixi təy়hou hakimiyətni kaytidin qolqa eliwalıdı, xuning bilən yengilik-ka keqüx hərkəti məqlup boldı. Kang Youwey bilən Liang Qichao qət'əlgə keqip berip, baohuangdang təxkil kılıp, Sun Zhongshən wəkillik kılqan burzuaziyə wə uxxak burzuaziyining inkilawiy guruhi bilən karxılıxip, əksiyətqi siyasi guruhka aylınip kətti. Kang Youwey «Yengi ilimdiki sahta əkidlər üstdə təkxürүx», «Kongzining tütümnü əzgərtixi toqrisida təkxürүx», «Büyük birlik kitawi» digən kitaplarnı yazoğan.

③ Yen Fu (1853–1921) Fujiən əlkisining Minhou nahiyisidin. U Ən'gliyining dengiz armiyisi məktidiwə okuğan. 1894-yildiki Zhongguo-Yaponiya uruxidin keyin, hanlık-asasiy ənənəluk tütümgə etüx wə ənənəni əzgərtip, yengilikka keqüxni təxəbbus kılqan. U Hekslining «Tədriji tərəkkiyat wə əhlak», Adam Smitning «Əl baylıqı», Milning «Logika» wə Monteskinning «Qanunlar rohi» digən kitaplarını tərjimə kılıp, Yawropa burzuaziyisining idiyisini tarkatkan.

④ Muxu tallanma əsərlərinin 2-tomidiki «Yengi demokratizim həkkidə»ning ⑯ izahiqa karalsun.

⑤ Wu Song-Zhongguoning məxhur romani «Shuyuzhuən»diki bir köhriman, uning Jingyanggangda yolwasni eltürgənligi həkkidiki həkayə həlk arısida nahayiti kəng tarkalqan.

⑥ Yeza igiliginin ijtimalaxturux bilən məmlikətni sanaətləx-türüxning munasiwiti məsilisi toqrisida 1955-yil 7-ayning 31-küni yoldax Mao Zedongning Zhongguo gongchəndangi shengwey, shiwey wə qüdangwey shujiliri yığınında kılqan «Yeza igiliginin kopiratsiyiləxtürük məsilisi toqrisida» digən dokladının 7-wə

8-kismiqa karalsun. Yoldax Mao Zedong bu dokladida Sovet ittipakining təjribiliri wə məmlikitimizning əmiliyitigə asaslinip, yeza igiliginə ijtimalaxturuxning қədəm-baskuqlırını sotsiyalistik sanaatləxtürükning қədəm-baskuqlırı bilən əzara maslaxturux lazımlıqi məsilisini nahayiti zor dərijidə aloğa sürdi.

⑦ Bu-pəylasop Zhu Xining «Zhongyong»ning 13-babiqa bər-gən xərhidə eytən səzi.

# HAM HIYALLARNI TAXLAP, KÜRƏXKƏ TƏYYARLININGLAR\*

(1949- yil 8-ayning 14- künü)

Amerika guowuyüenining Zhongguo-Amerika mu-nasiwiti toqrisidiki ak taxlik kitawi wə Aqeson guowuqingning Trumen zongtongoqa yazoqan heti<sup>①</sup> ning dəl muxu qaojda elan kilinixi tasadipi əməs. Bu həjjətlərning elan kilinixi Zhongguo həlkining əqəlibə kazanqanlıqını wə jahan'girlikning məqəlup bolqanlıqını eks əttüridu, pütün jahan'girlik dun-yası tüzümining zawallikkə yüztutkanlıqını eks əttüridu. Jahan'girlik tüzümining yənggili bolmay-dıqan katmu-kat iqki ziddiyətliri jahan'girlarnı

\* Bu əsər wə təwəndiki «Həyr əmisə, Stuart Leyton», «Ak taxlik kitap nimə üçün muhakimə kilinidu», «Dostluk»mu, yaki tajawuzqılıkmu?», «Weyxinzhuyilik tarixiy қaraxning bərbət boluxı» digən 4 əsər Amerika guowuyüenining ak taxlik kitawi wə Aqesonning heti toqrisida yoldax Mao Zedong Xinhuaşhe üçün yezip bərgən pinglunlar. Bu pinglunlarda, Amerikining Zhongguoqa қaratkan siyasetinin jahan'girlik mahiyiti ekip taxlanqan, məmlükət iqidi-ki bir kisim burzua ziyalirining Amerika jahan'girligigə bolqan ham hiyalliri tənkit kilinqan həmdə Zhongguo inkilawining məydanqa kelixi wə əqəlibə kazinixining sə-wəpliri nəziriyyə jəhəttin qüxəndürülgən.

əqayət qong qəm-kaýoqa selip koydi.

Jahan'girlik əzining halak boluxi üçün xərt hazırlanı. Mustəmlilikə wə yerim mustəmliliklərdiki həlk ammisining həm jahan'girlarning əz məmlikitidiki həlk ammisining oyqinixi ənə xundak xərt. Jahan'girlik pütün dunyadiki həlk ammisini jahan'girlikni yokitix yolidiki uluk kürəxning tarixiy dəwrigə kirgüzdi.

Jahan'girlik ənə xu həlk ammisi üçün maddi xərt hazırlap bərdi, məniwi xərtmu hazırlap bərdi.

Zawut, təmüryol, miltik, zəmbirək wahakazalar maddi xərt. Zhongguo həlk jiefangjünining kudrətlik maddi koral-yaraklırinin kəp kismi Amerika jahan'girligidin elinoqan, bir kismi Yapon jahan'girligidin elinoqan, bir kismi əzimizdə ixlən'gən.

1840-yili Ən'gliyiliklər Zhongguoqa tajawuz kılqandın buyan, arka-arkidin, Ən'gliyə-Fransiyə birləxmə armiyisi Zhongguoqa hujum kiloqan urux, Fransiyə Zhongguoqa hujum kiloqan urux, Yaponiyə Zhongguoqa hujum kiloqan urux, Ən'gliyə, Fransiyə, Yaponiyə, qar Rosiyə, Germaniyə, Amerika, İtaliyə, Awstriyidin ibarət 8 dələt birləxmə armiyisi Zhongguoqa hujum kiloqan urux, Yaponiyə bilən qar Rosiyə Zhongguo ziminida elip barqan urux<sup>②</sup>, 1931-yili baxlanıqan Yaponiyə Zhongguoning Dongbeyioqa hujum kiloqan urux, 1937-yili baxlinip 8 yil dawam kiloqan. Yaponiyə Zhongguoning pütün zimiñiqa hujum kiloqan urux bolup etti, əng ahirda,

yeğinki 3 yıldın buyan körünüxtə Jiang Jieshi, əmiliyəttə Amerika Zhongguo həlkىqە hujum kilqan urux boldı. Muxu ahirki ketimkى uruxta, Aqeson-ning hetidə eytiloqandək, Amerikining guomindang həkümitigə bərgən maddi yardımı guomindang həkümitining “pul qikimining 50 pirsəntidin jikraqı”ni təxkil kıldı, “Amerika Zhongguo armiyisini (guomin-dang armiyisini diməkqi) hərbi lazımetliklər bilən təminlidi”. Dimək, bu urux Amerika pul wə militik qikarоan, Jiang Jieshi adəm qikirip, Amerika üçün urux kılıp, Zhongguoluklarnı kiroqan urux. Muxu barlik tajawuzqılık uruxliri, uning üstigə, siyasi, iktisadiy wə mədiniyət jəhətlərdiki tajawuz wə zulumlar Zhongguoluklarda jahan'girlikkə karita əqmənlik pəyda kıldı, Zhongguoluklar oqa buning zadi kandak bir ix ikənligini oylatkuzdi, Zhongguoluklarnı inkilawiy rohini jari kilduruxka, kürəx jəryanında ittipaklixixka məjbur kıldı. Zhongguo həlkى kürəx kılıx, məqlup bolux, yənə kürəx kılıx, yənə məqlup bolux, yənə kürəx kılıx arkısida, 109 yillik təjribilərni, birnəqqə yüz ketimlik qong-kiqik kürəxning təjribilirini, hərbi wə siyasi, iktisadiy wə mədiniyət kan tekülgən wə kan tekülmigən kürəxlərning təjribilirini toplax arkısida bugünküdək asasiy muwəppəkiyətni koloqa kəltürdi. Mana bular məniwi xərt, bundak məniwi xərt bol-miojan bolsa, inkilap qəlibə kazinalmiojan bolatti.

Tajawuzqılık zəruriyyiti üçün jahan'gırlar Zhong-

guoda məybən tüzümini wə guənliao kapitalni pəyda kildi. Jahan'gırlarning tajawuzi Zhongguoning ijtimai igiligidə təsir kılıp, uningda əzgirix tuqdurdi, jahan'girlikkə karimu-karxi nərsini—Zhongguo milli sanaitini, Zhongguo milli burzuaziyisini pəyda kildi, bolupmu jahan'girlar biwastə baxkuruwatkan karhanılarda, guənliao kapital karhanilirida, milli burzuaziyə karhanilirida ixləydiqan Zhongguo proletariyatını pəyda kildi. Tajawuzqılık zərüriyiti üçün, jahan'girlar təngsiz kimmətə almaxturux yoli bilən Zhongguo dihanlarını ekispilatatsiyə kılıp, haniwəyran kildi, Zhongguoda nəqqə yüz milyon kəng kəmbəqəl dihanlar ammisini pəyda kildi, kəmbəqəl dihanlar yeza ahalisining 70 pirsəntini təxkil kılıdiqan boldı. Tajawuzqılık zərüriyiti üçün, jahan'girlar Zhongguoda koniqə ukumuxluk kixilərdin yaki shidafulardın pərk kılıdiqan birnəqqə milyon yengiqə yukuri wə adəttiki ziyalilarını pəyda kildi. Jahan'girlar wə ularning əqlisi Zhongguo əksiyətqi həkümiti bu kixilərning pəkət bir kismilə tizginləp turalidi, keyinki qəqlarda nahayiti az sandikilirini, məsilən, Hu Shi, Fu Siniən, Qiən Muəja ohxaxlarnıla tizginləp turalidi, kalqanlırını tizginləp turalmidi, bular ularning karxi təripigə etti. Okuquqilar, okutkuqilar, jiaoshoular, tehniklər, gongchengshilar, dohturlar, alimlar, ədiplər, sən'ətkarlar wə həkümet hadimliri isyan ketərdi, yaki guomindangning kəynidin mengiwerixni hali-

maydiqan bolup qaldi. Gongchəndang bir kəmbəqəl partiya idi, uning üstigə guomindang uni, adəm əltüridu, ot koyidu, ayallarning nomusioqa tegidu, bulang-talang kildi, tarix diməydu, mədiniyət diməydu, wətən diməydu, ata-anioqa wapasizlik kildi, ustaz wə qonglarni izzətlitməydu, yolsızlık kildi, mülükərni wə hotunlarni omumning kili-wetidu, adəm dengizi zhənshusini kollinidu, kiskisi, bir top bətbəxirilər, kəqürgüsiz jinayətkarlar, dəp kəng türdə, hərkəndək pursətni koldin bərməy təxwik kildi. Birak, ix xundak kızıkkı, mana xundak bir top kixilər nəqqə yüz milyon həlk ammisining himayisigə igə boldi, jümlidin ziyalilarning zor kəpqılıgining, hususən yax okuquqılarning himayisigə igə boldi.

Bir kisim ziyalilar yənə karap bakmakqi. Ular, guomindangoqı yahxi əməs, gongchəndangning yahxi boluximu natayın, karap bekip birnimə dərmiz, dəp oylaxmakta. Bularning bəziləri aqzida himayə kəlimən disimu, kənglidə karap bakmakqi boluwatidu. Dəl muxu kixilər Amerikiqə nisbətən ham hiyalda bolmakta. Ular hokukdar Amerika jahən'gir unsurları bilən hokukdarlardın bolmioqan Amerika həlkini pərk etixni halimaydu. Ular, goya jiddi wə uzak muddətlik kürəxsizmu Amerika jahən'gir unsurları həlk Zhongguosioqa barawərlik, əzara mənpəət yətküzüx asasida muamilə kili diqandək, bu jahən'gir unsurlarning bəzi tatlik-xirin səzlirigə

asanla aldinip ketidu. Ularning mengisidə birmunqə əksiyətqil yəni həlkə karxi idiyilər tehi saklinip kəlməktə, lekin ular guomindang əksiyətqiliri əməs, ular—həlk Zhongguosidiki arılıktikilər yaki ongqlilar. Ular Aqeson eytkan “demokratik xəhsiyətqilik” ning hamiliri. Aqesonlarning aldamqılık nəyrənglirining Zhongguoda helimu bir kəwət yupka ijtimai asasi bar.

Aqesonning ak taxlik kitawi Amerika jahān'gırılırining Zhongguoning hazırlı muxu wəziyitigə karita pütünləy qarisiz kalqanlıqını kərsitudu. Guomindang xundak karoja kəlməy kaldiki, ənqə yardım kiloqan bilənmə bəribir halakətkə məhkum, Amerika jahān'gırları wəziyətni tizginliyəlməy kəldi, nailaj kəldi. Aqeson əz hetidə mundak dəydu: “Zhongguodiki iqliki uruxning kəngülsiz akiwiti Amerika həkümətinin tizginləx iqtidaridin exip qüxti, bu bəhtsizlik boldi, əmma mukərrər idi. Dəlitimizning iqtidarı yətkən muwapik dairidə biz kiloqan wə kılalaydiqan həmmə ix bundak akiwətni əzgərtəlməyətti; bundak akiwətning ahir yüzbərgənligi bizning bəzi ixlirimizning kəm ixlinip kalqanlıqidinmu əməs. Bu—Zhongguoning iqliki kismidiki hər hil küqlərning məhsuli, dəlitimiz bu küqlərgə bir ilaj kılıp təsir kərsətməkqi bolqan idi, lekin ünüm qıkmidi.”

Logika boyiqə, Aqesonning hulasisi, Zhongguodiki bəzi pikri tutuk ziyalilarning oylioqini yaki

eytkinidək, "Jallat қanlık kılıqını taxlisa, dərhal əwliya bolidu", "Karakqi pəylidin yansa, yahxi adəm bolidu", Amerika hökümiti həlk Zhongguosıqɑ barawərlik, əzara mənpəət yətküzüx asasida mu-amilə kılıdu, parakəndiqilik selix ixlirini ikkinqi kilmaydu, digəndin ibarət boluxi kerək idi. Lekin undak bolmidi, Aqeson, yənə parakəndiqilik selix lazim, bəlki jəzmən parakəndiqilik selix kerək, dəydu. Ünumi? Ünumi bolar imix. Қandak kixilərgə yəlinidikin? "Demokratik xəhsiyətqılık"ning hamiliriqɑ yəlinər imix. Aqeson mundak dəydu: "..... Zhongguoning uzun yillik mədiniyyiti wə demokratik xəhsiyətqılıgi ahir bir kuni ez karamitini kərsitudu, Zhongguo ahir qət'əlning boyunturuqidin kutulidu. Zhongguoda muxu nixanoqa yüztutkan hazırlığı wə kəlgüsidi ki bərlik tərəkkiyatlar, meningqə, bizning riqbətləndürüxicimizgə erixixi kerək."

Jahan'girlarning logikisi həlkning logikisidin mana xundak kəskin pərk kılıdu. Parakəndiqilik selix, məqlup bolux, yənə parakəndiqilik selix, yənə məqlup bolux, ahir berip halak bolux—bu, jahan'girlarning wə dunyadiki barlık əksiyətqılərning həlk ixliriqɑ kollinidioqan logikisi, ular bu logikiqɑ hərgiz hilaplik kilmaydu. Bu—Marksizim-nin bir қanuni. Biz "jahan'girlik nahayiti yawuz" digəndə, uning təbiitining əzgərməydiqanlıqını kəzdə tutımız, jahan'gir unsurlar taki halak bolqıqə қanlık kılıqını hərgiz taxlimaydu, hərgizmə əwliya

bolalmaydu.

Kürəx kılıx, məqlup bolux, yənə kürəx kılıx, yənə məqlup bolux, yənə kürəx kılıx, ahir berip qəlibə kazinix—bu, həlkning logikisi, bularmu bu logikiqə hərgiz hilaplik kilmaydu. Bu—Marksizimning yənə bir ənənə. Rosiyə həlkining inkilawi muxu ənənə boyiqə boldi, Zhongguo həlkining inkilawimu muxu ənənə boyiqə boluwatidu.

Sinipi kürəx bolup turidu, bəzi siniplar qəlibə kazinidu, bəzi siniplar yoklidu. Mana bu—tarix, mana bu—nəqqə ming yillik mədiniyət tarixi. Tarixni muxu nuktiinəzər bilən qüxəndürük tarixiy weywuzhuyi dəp atilidu, muxu nuktiinəzərning karxi təripidə turux tarixiy weyxinzhuyi bolidu.

Əz əzini tənkit usulini pəkət həlk iqidila kollinixkə bolidu, jahan'gırlar wə Zhongguo əksiyət-qilirini nəsihət bilən yahxi niyətkə kəltürüxni, yaman yoldın kayturuxni ümit kılıx mümkün əməs. Birdin-bir qarə küqni uyuxturup, ularqa karxi kürəx kılıx, huddi həlk azatlıq uruxi wə yər inkilawini elip berix, jahan'gırlıknı pax kılıx, jahan'gırlarqa wə Zhongguo əksiyətqilirigə “kattık tegix”, ularni aqdurup taxlax, ularning ənənəsi hilap hərkətlirini qəkləx, “ularning tərtiplik boluxıqla yol koyux, ələyimikan sözlixigə wə ələyimikan hərkət kılıxiqə yol koymaslik”ka ohxax. Xundak kilqandıla, jahan'gır dələtlər bilən barawərlik wə əzara mənpəət yətküzüx xərti astida alakə kılıx-

tin ümit kütkili bolidu. Xundak kilqandila, koral tapxuroqan wə təslim bolqan pomixxik unsurlarqa, guənliao burzua unsurlarqa wə guomindang əksiyətqi guruhining əzaliri həm kolqomaklirioq yaman adəmdin yahxi adəmgə eżgirix toqrisida tərbiyə berixtin xuningdək mümkün kədər ularni yahxi adəmgə aylanduruxtin ümit kütkili bolidu. Zhongguodiki nuroqun ziyouzhuyiqi unsurlarning yəni kona demokratiyiqi unsurlarning yəni Trumen, Marxal, Aqeson, Stuart Leytonlar intizar bolqan wə kolqa kəltürüx üçün həmixə urunup keliwatkan "demokratik xəhsiyətqilik" digən nimining hamilirining kəpinqə beydong orunoqa qüxüp kelixinining, məsili lərni küzitixinining kəpinqə natoqra bolup qikixining—Amerika həkümranlarını küzitixinining kəpinqə natoqra bolup qikixi. Sovet ittipakını küzitixinining kəpinqə natoqra bolup qikixinining wə Zhongguo gongchəndangini küzitixininingmu kəpinqə natoqra bolup qikixinining səwiwi xuki, ular məsililərgə tarihiy weywuzhuyilik nuktiinəzər bilən қarimidi, yaki undak karaxni yakturmidi.

Ilqar kixilər—kommunistlar, demokratik partiyə-guruhtikilər, oyoqanoqan ixqilar, yax okuqquqilar wə tərəkkipərəwər ziyalılarda həlk Zhongguosidiki ottura қatlamlar bilən, arılıktikilər bilən, hərkəysi қatlamlardiki kalak unsurlar bilən, tehiqə ikkili-nip arisalda bolup turqan barlıq kixilər bilən (Bu

kixilər yənə uzak muddətkiçə ikkilinidu, turaklıq bolqandan keyin yənə ikkilinidu, kiyinqilikka duq-kəlsila ikkilinidu) ittipaklıxip, ularoqa yahxi niyət bilən yardəm berix, ularning turaksızlıqını tənkit kilix, ularoqa tərbiyə berix, ularning kəng həlk ammisi tərəptə turuxini koloqa kəltürük, ularni jahan'gırlar oqa tartkuzup koymaslik, ularni ham hiyallarnı taxlap, kürəxkə təyyarlinixka ündəx məs'uliyiti bar. Oşəlibə kazanduk, əmdi ularoqa hizmət ixlimisəkmu bolidu, dəp karimaslik lazıim. Yənə hizmət ixləx kerək, səwriqanlıq bilən yənə nuroqun hizmətlərni ixləx kerək, xundak kılqandila, bu kixilərni həkiki rəwixtə koloqa kəltürgili bolidu. Ularnı koloqa kəltürsək, jahan'gırlar tamamən yitim kalıdu. Aqesonning nəyrəngliri karoqa kəlməy kəlidu.

"Kürəxkə təyyarlininglar" digən xoar Zhongguo bilən jahan'gir dələtlərning munasiwiti məsilisidə bolupmu Zhongguo bilən Amerikining munasiwiti məsilisidə tehiqə bəzi ham hiyallarda boluwatkan kixilərgə əkar tilqan. Ular bu məsilidə tehi beydong-lukta turmakta, tehi bəl baqliqini yok, Amerika jahan'gırlığı bilən (xuningdək Ən'gliyə jahan'gırlığı bilən) uzak muddət kürəx kilişkə tehi bəl baqliqini yok, qünki ular Amerikioqa nisbətən tehi ham hiyalda bolmakta. Bu məsilidə ular bilən bizning otturimizda həlimə nahayiti qong yaki helila qong arılıq bar.

Amerika ak taxlik kitawining wə Aqesonning hetining elan kılınıxi təbrikləxkə ərziydu, qunki bu, Zhongguodiki kona demokratizim idiyisidə yəni demokratik xəhsiyətqılık idiyisidə bolqan, həlk demokratizimini yaki demokratik kolliktipqılıkni yaki demokratiyə-mərkəzləxtürüxnı yaki kolliktip kəhrimanlığnı yaki internatsionalizimlik wətənpərvərlikni bolsa yaklimaydiqan yaki anqə yaklimaydiqan, bulardin narazi bolup yürgən yaki anqə munqə narazi bolup yürgən hətta bularni yaman kəridiqliqan, xundaktimu wətənni səyüx niyiti bolqan, guomindang əksiyətqılıri katarioqa kirməydiqliqan kixilərning bexioqa bir kapak soqak su kuyup, ularni xərməndə kilip koydi. Bolupmu Amerikining həmmə nimisi yahxi dəp ixinip, Zhongguoning Amerikidin üginixini ümit kilip yürgən kixilərning bexioqa bir kapak soqak su kuydi.

Aqeson oquktin-oquq, Zhongguodiki demokratik xəhsiyətqılırni “qət’əlning boyunturuqı” din kutuluxka “rioqbətləndürük” kerək, dəydu. Bu, Marksizim-Leninizimni aqdurup taxlax kerək, Zhongguo gongchəndangi rəhbərlik kılıdiqliqan həlk demokratiyisi diktaturisi tüzümini aqdurup taxlax kerək, digənlik. Qunki, bu məslək wə bu tüzüm “qət’əlning” bolup, Zhongguoda yiltizi yok imix, ularni Germaniyilik Marks (Bu kixining wapat bolqinioqa 66 yil boldi), Rosiyilik LenİN (Bu kixining wapat bolqinioqa 25 yil boldi) wə Stalin (Bu kixi tehi

hayat)lar Zhongguoluklarqa tangojan imix, uning üstigə bu məslək wə bu tüzüm tolimu əski bolup, kandaktu sinipiy kürəx elip berixni, jahān'girlikni yokitixni wə baxkilarni təxəbbus ķilar imix, xu səwəptin bularni aqdurup taxlax lazim imix. Bu ixni zongtong Trumen, pərdə arkisidiki zongsiling Marxal, guowuqing Aqeson (yəni ak taxlik kitapni əz koli bilən elan kılqan səyümlük əjnəbi daren) wə қoqlandi bax əlqi Stuart Leytonlar birlə "riqbətləndüridiqan" bolsa, Zhongguodiki "demokratik xəhsiyətqilik ahir bir künü əz karamitini kərsitər" imix. Buni Aqesonlar "riqbətləndürük" hizmitini kiliwatkanliojımız, dəp hesaplaydu, lekin Zhongguoning Amerikioja ixənsimu əmma wətənni səyüx niyiti bolqan demokratik xəhsiyətqiliri bir կapak soqak su dəp hesaplap, xərməndiqilik hes kilixi mümkün: Zhongguoning həlk demokratiyisi dikaturisi dairiliri bilən obdan alakə kilmay, əksiqə əxundak iplas ixlarni kilih, uning üstigə bularni axkara elan kilih—xərməndiqilik, xərməndiqilik! Wətənni səyüx niyiti bolqan kixilərgə nisbətən eytkanda, Aqesonning sezliri "riqbətləndürük" əməs, bəlki bir türlük hakarət.

Zhongguo uluk inkilap iqidə turmakta, pütün Zhongguo kaynap taxmakta, həlk inkilawiy ixlirioja bək eq bolmiqan lekin hata idiyisi bolqan həmmə kixini koloja kəltürük wə ular bilən ittipaklichixning yahxi xərtliri bar. Ilqar kixilər ak taxlik

kitaptin paydilinip, ənə xundak kixilerni kayil kilix hizmitini ixlixi lazim.

### Izahlar

① Bu yerdə eytilqan Amerika ak taxlik kitawi Amerika guowuyüəni 1949-yil 8-ayning 5-küni elan kılqan «Amerika bilən Zhongguoning munasiwiti» namlik ak taxlik kitapni kərsitudu. Aqesonning Trumenə yazoqan heti Aqesonning Amerika guowuyüənidə ak taxlik kitapni tüzüp bolqandan keyin 1949-yil 7-ayning 30-küni Trumenə yazoqan hetini kərsitudu. Ak taxlik kitapning asasiy կismi 8 bap bolup, uningda 1844-yili Amerika Zhongguoqa «Wangxia xərtnamisi»ni məjburi imzalatkandan tartip taki 1949-yili Zhongguo həlk inkilawi pütün məmlikət dairisidə asasiy qəlibiga erixkən'gə կədər bolqan Zhongguo-Amerika munasiwiti bayan kılınqan. Ak taxlik kitapta Yapon baskunqiliqiqa karxi uruxning ahirkı məzgilidin 1949-yilqiqə bolqan 5 yil iqidə Amerikining Jiang Jieshini yeləx, gongchəndangoqa karxi turux siyasitini yürgüzüp, mingbir hılıə-mikir bilən Zhongguo həlkinqə karxi turqanlıqining, nətijidə məəlup bolqanlıqining etmüxi nahayiti təpsili bayan kılınqan. Ak taxlik kitap wə Aqesonning Trumenə yazoqan heti hək-nahəknı astin-üstün kiliwetix, pakitlarnı yoxurux wə oydurup qıkirix bilən xuningdək Zhongguo həlkinqə bolqan zəhərlik bəhtan wə qongkur eqmənlik bilən tolqan. U qəqda, Amerikining əksiyətqi lagiri iqidə Zhongguoqa karitilqan siyaset toqrilik talax-tartix bolqanlıktın, Trumen, Aqeson կatarlik jahan'gir unsurlar ez rəkiplirini kayil kilix üqün bəzibir əksil'inkilawiy sirlirini ak taxlik kitap xəkli bilən oquktin-oquk axkara kilişka məjbür bolqan idi. Xundak kılıp, ak taxlik kitap keguən jəhəttə Amerika jahan'girligining Zhongguoqa kılqan tajawuzqılık jinayitining ikrarnamisi bolup қaldı.

② Bu 1904-, 1905-yilliri Yaponiya bilən qar Rosiya otturisida Zhongguoning Dongbeyini wə Chaoxiənni talixix səwiwidin tuqulqan jahan'girlik uruxını kərsitudu. Bu urux, asasən, Zhong-

guoning Dongbey ziminidiki Fengtiən (həzirki Shenyang), Liao-yang rayonliri wə Lüshunkou tərəpliridə bolqan, buning bilən Zhongguo həlkı əqayət zor ziyanlarqa uqrıqan idi. Yaponiya-Rossiya uruxining nətijisidə qar Rosiya məq'lup boldi, Yapon jahangirligi qar Rosiyining Zhongguoning Dongbeyidiki hekümranlık ornını igəlliidi. Yaponiyining Chaoxiənni yalqız ixqal kılıxornımı bu uruxning sülhi keliximidə (Portsmut sülhi keliximidə) qar Rosiya təripidin etirap kılındı.

## HƏYR ƏMISƏ, STUART LEYTON

(1949- yil 8-ayning 18- kuni)

Amerika ak taxlıq kitawining Stuart Leyton<sup>①</sup> Nənjingdin ketip, Waxin'gtonoqa yetip berixka az kaloqan lekin tehi yetip barmıqan kün'gə—8-ayning 5-künigə toqqlılap elan kilinixi qüxinixlik, qünki Stuart Leyton Amerikining tajawuzqılık siyasitining teltöküs məqəlup bolqanlıqining alamiti. Stuart Leyton Zhongguoda tuqulup əskən Amerikilik bolup, uning Zhongguoda heli kəng ijtimali munasibətləri bar idi, u Zhongguoda nuroqun yillardın buyan jiaohuy məktəpliri aqkan idi, Yapon baskunqılırioqa karxi urux dəwridə Yaponlarning türmisidə yatkan idi, adəttə əzini Amerikini səyidiqan, Zhongguonimu səyidiqan kılıp kərsitip, bir kisim Zhongguoluklarnı heli kaymukturalaytti, xu səwəp-tin Marxaloqa yarap kelip, Zhongguoda turuxluk bax əlqi bolqan, xuning bilən Marxal xitongidiki dangdar kixilərdin biri bolup kalıqan idi. Marxal xitongidikilərning karixiqə, uning birlə kəməqiliyi bar idi, yəni u Marxal xitongining siyasitigə wəkillik kılıp Zhongguoda bax əlqi bolup turqan pütün məzgil dəl muxu siyasət Zhongguo həlkə

təripidin təltəküs məqlup kiliqan məzgil boldi, bu jawapkarlıq, həkikətən, kiçik əməs. Jawapkarlıktın keqix məksət kiliqan ak taxlıq kitapning Stuart Leyton yetip baray dəp kaloqan lekin yetip barmıqan qoqda elan kiliñixi muwapık idi, əlwəttə.

Amerika pul wə miltik qıkarajan, Jiang Jieshi adəm qıkirip, Amerika üçün urux kılıp, Zhongguoluklarnı kiroqan, xuning bilən Zhongguoni Amerikining mustəmlilikisigə aylandurmakqi bolovan urux Amerika jahan'girligining ikkinqi dunya uruxidin keyinki dunyawı tajawuzqılık siyasitining möhim bir kismini təxkil kılıdu. Amerika tajawuzqılık siyasitining düyxiangi birnəqqə kisimdin ibarət. Yawropa kismi, Asiya kismi, Amerika kismi—bu üqi uning asasiy kismi. Zhongguo Asyaning mərkizi, 475 milyon ahaligə igə qong mömlikət, Amerika Zhongguoni қoloqa qüxürüwalsa, pütün Asiya uning bolup ketətti. Amerika jahan'girligini Asiya sepi mustəhkəmlənsə, u küq toplap Yawropaoja hujum kilalaytti. Amerika jahan'girligi Amerika kit'əsidiki sepini nisbətən mustəhkəm dəp hesaplaytti. Amerika tajawuzqılırinining pütün xırın hiyalı mana xular idi.

Birak, birinqidin, Amerika həlki wə pütün dunya həlki uruxni halimaydu; ikkinqidin, Yawropa həlkining oyojinixi, xərkəy Yawropa həlk demokratiyisi əllirining dunyaqə kelixi bolupmu mislisiz kudrətlik teqlik korqını bolovan Sovet ittipakining

Yawropa bilən Asiya otturisida kəd kətirip, Amerikining tajawuzqılık siyasitigə kəysərlik bilən karxi turuxi Amerikining dikkət-etiwarining kəp kismini əzигə tartti; üqinqidin, mohimi, Zhongguo həlkı oyoqandi, Zhongguo gongchəndangi rəhbərlik kılajan korallık küq wə həlkning təxkillən'gən küqi mislisiz küqəydi. Xuning bilən Amerika jahangirligining hokukdarlar guruhi Zhongguoqa kəng kələmlik, toqridin-toqra korallık hujum kiliş siyasitini kollinalmay, Jiang Jieshining iqliki urux kilişioqa yardım berix siyasitini kollinixka məjbur boldi.

Amerikining dengiz, kurukluk wə hawa armiyiliri Zhongguoda uruxka katnaxti. Qingdao, Shanhəy wə Təywənlərdə Amerikining dengiz armiyisi jidiliri bar. Beyping, Tiənjin, Tangshən, Qinhuangdao, Qingdao, Shanhəy, Nənjinglarda Amerika koxunliri turoqan. Amerikining hawa armiyisi pütün Zhongguoni qanggilioja eliwaldi həmdə pütün Zhongguoning zhənlüelik mohim jaylirini hawa boxluqidin hərbi həritigə qüxürüwaldi. Amerika koxunliri yaki hərbi hadimliri Beypingning yenidiki Ənpingzhenda, Changchunning yenidiki Jiutəydə, Tangshəndə, Jiaodong yerim arılıda həlk jiefangjüni bilən tokunuxkan, həlk jiefangjünigə kəp ketim əsir qüxkən idi<sup>②</sup>. Chennolt<sup>③</sup> hangkongdüyi kəng kələmdə uruxka katnaxti. Amerikining hawa armiyisi Jiang Jieshioqa əskər toxup bərgəndin taxkıri,

kozqılang kətipip biz tərəpkə etkən Chongqing namlik xünyangjiən<sup>④</sup>ni bombardiman kilip oqerk kiliwətti. Mana bularning həmmisi uruxka biwastə katnaxkanlıq, pəkət axkara uruxla elan kilinmədi, xuningdək uning kəlimi anqə kəng bolmədi, bəlki kəpləp pul, miltik qıkırıp wə guwenlarni əwətip, Jiang Jieshining iqliki urux kilixiqə yardəm berix asasiy tajawuzqılık usuli kılindi.

Amerikining bundak usul kollinixi Amerika jahan'girligining hökükdarları—Trumen, Marxal xitongidikilərning Zhongguoja biwastə tajawuz kilixnı halimiqanlıq idin bolqan əməs, bəlki Zhongguo wə pütün dunyaning keguən wəziyiti təripidin bəlgilən'gən. Amerika Jiang Jieshining urux kilixiqə yardəm berixning dəsliwidə, guomindang bilən gongchəndang otturisidiki talax-tartixlarnı Amerika otturiqə qikip kelixtirüx digən yengiqə oyunni yənə oynap qikkən, xuning bilən Zhongguo gongchəndangını yumxitip wə Zhongguo həlkini aldap, pütün Zhongguoni urux kilməstini qanggilioqə eliwellixka urunoqan idi. Teqlilik tənpəni məəqlup boldi, aldamqılık akmay kaldı, urux pərdisi eqildi.

Amerikiqə nisbətən ham hiyalda boluwatkan untuqak ziyouzhuyiqilar yaki "demokratik xəhsiyətqi" dəp ataloqanlar Aqesonning səziqə karap bekinglar: "Teqlilik yetip kəlgən qaoqda, Amerika Zhongguoda 3 hil imkaniyəttin birini talliwellixka duqkəlgən idi: 1) u pütünləy qikip ketixi mümkün

idi; 2) u kəng kələmdə hərbi mudahilə yürgüzüp, guomindangoqa yardım berip, gongchəndangni yokitiwetixi mümkün idi; 3) u guomindangning əz hakimiyitini Zhongguoda mümkün kədər kəng rayonlarda kurup qikixiqa yardım berixi, xuning bilən billə, tirixip ikki tərəpni murəssəgə kəltürűx arkilik iqki uruxtin saklinixi mümkün idi.”

Nimə üçün birinqi siyaset kollinilmidi? Aqeson mundak dəydu: “Ixiniñənki, xu qaqdiki Amerikining həlk iradisi birinqisini tallaxni, kət'i tirixqanlıklar bilən awal bir kur kutkuzux hizmitini ixliməy, həlkara məs'uliyitimizdin, Zhongguoqa karatkan dostanə ən'əniwi siyasitimizdin pütünləy wazkəq-kənlik bilən barawər, dəp hesaplaytti.” Amerikining “həlkara məs'uliyət” wə “Zhongguoqa karatkan dostanə ən'əniwi siyaset” digini Zhongguoqa arili-xix ikən. Arili-xix həlkara məs'uliyətni üstigə alqanlık dəp atilidikən, arili-xix Zhongguoqa karitiloğan dostanılık dəp atilidikən, arilaxmisa bolmaydikən. Aqeson bu yerdə Amerikining həlk iradisini ayak astı kıldı, bu Amerikining həlk iradisini əməs, Uol-Stritning “həlk iradisi”.

Nimə üçün ikkinqi siyaset kollinilmidi? Aqeson mundak dəydu: “Tallaxka koyuloğan ikkinqi hil siyaset, nəziriyyə jəhəttin karioğanda, xuningdək etmüxni əsligəndə, goya kixining zokini kəltürsimi, lekin pütünləy akmaytti. Guomindang uruxtin ilgiriki 10 yil iqidə gongchəndangni yokitalmidi.

Həzir—uruxtin keyinki məzgil, guomindang ajizlaxti, iradisi boxaxti, həlkning ixənqidin ayrılip kaldi, bu yukarıda eytiloqan idi. Yaponiyining kolidin kayturuwelinoqan jaylarda, guomindangning məmuri-hərbi əməldarlırinin kılıkları səwiwidin, guomindang birdinla həlkning kollixidin məhrum kaldi, inawitini yoktitip koydi. Birak gongchəndang bolsa ətkən hərkandak wakittikidinmu küqiyip kətti, ular pütün Huabeyni digüdək koliqa eliwaldi. Guomindang armiyisining keyinqə karəqə kəlməy əaloqan eqinixlik əhwalidin əarioqanda, ehtimal, pəkət Amerikining korallik küqiqə tayanəqandila, gongchəndangni əoqlıwətkili bolatti. Bundak intayın zor məs'uliyətni bizning koxunimizoqə məyli 1945-yili yükləxni yaki uningdin keyin yükləxni bolsun, Amerika həlki əlwəttə təstiklimaytti. Xuning üçün, tallaxka koyulqan üqinqi siyasətni əllənduk.....”

Amerika pul wə miltik qikirix, Jiang Jieshi adəm qikirip, Amerika üçün urux kılıp, Zhongguoluklarnı kırıx, “gongchəndangni yokitiwetix”, xuning bilən, Zhongguoni Amerikining mustəqlikisigə aylandurup, Amerikining “həlkara məs'uliyiti”ni orunlax, “Zhongguooqa əratqan dostanə ənəniwi siyasiti”ni əməlgə axurux—kaltis qarə ikənəq!

Guomindang qırıp karəqə kəlməy kaldi, “iradisi boxaxti, həlkning ixənqidin ayrılip kaldi”, xundak bolsimu yənə pul wə miltik qikirip, uni uruxka

selix kerək. Biwastə əskər qikirip arilixix “nəziriye jəhəttin” muwapik. Yalquz Amerika həkümranlıriqa nisbətən eytkanda, “ətmüxni əsligən”dimu muwapik. Qünki bundak kılıx həkikətən kizikarlik, “Goya kixinining zokini kəltüridu”. Lekin əmiliyəttə ak-maydu, “Amerika həlkə əlwəttə təstiklimaydu”. Bizning—Trumen, Marxal, Aqesonlarning jahan'girlik xitongining—kilqumız yok əməs, taza bar idi, pəkət Zhongguo wəziyiti, Amerika wəziyiti həm pütün həlkara wəziyət (Buni Aqeson tilqə almidi) yar bərmigənligi üçün, nailaj keyinkisini layik kərüp, üqinqi yolni kollanduk.

“Həlkara yardım almaymu, əqəlibə kazanqılı bolidu” dəp hesaplaydiqan Zhongguoluklar, kulak selinglar, Aqeson silərgə dərs etüwatidu. Aqeson muaxsiz, halis dərs beridiqan yahxi okutkuqi ikənki, u pütün həkikətni ənə xundak erinməstin, kilqə yoxurmastın sezləp bərdi. Amerikining kəpələp əskər qikirip Zhongguoqa hujum kilmioqanlıqı Amerika həkümətinin halimioqanlıqidin əməs, bəlkı Amerika həkümətidə əndixə bolqanlıqidin boldi. Birinqi, Zhongguo həlkining əzигə karxi qikixidin əndixə kildi, əzining patkakka petip kelip qikal-may kelixidin korktı. Ikkinqi, Amerika həlkining əzigə karxi qikixidin əndixə kildi, xuning üçün səpərwərlik buyruqı qüxürükə petinalmidi. Üqinqi, Sovet ittipaki wə Yawropa həlkilirining həm hərkəysi əllər həlkilirining əzigə karxi qikixidin,

pütün dunyaning lənət-nəpritigə uqrəp kelixtin əndixə kıldı. Aqesonning seyümlük rastqilliçi qəkkilik bolqını üqün, bu üqinqi əndixini eytixni hali-midi. Buning səwiwi xuki, u Sovet ittipakining aldida xərməndə boluxtin korkti, u məqlup bolqan əmma məqlup bolmioqandək kiyapətkə kiriwalqan Yawropa Marxal pilani<sup>⑤</sup>ning pütünley tarmar boluxtək pajıəlik halıqə qüxüp kelixidin korkti.

Yekinnila kəridiqan, pikri tutuk, ziyouzhuyiqi yaki demokratik xəhsiyətqi Zhongguoluklar, kulak selinglar, Aqeson silərgə dərs etüwatidu, Aqeson silərning yahxi okutkuqinglar. Silər təsəwwur kılıp kəlgən Amerikining wapadarlık, adalətpərvərlik əhlakını Aqeson pak-pakız süpürüp taxlidi. Xundak əməsmu? Silər ak taxlik kitaptın wə Aqesonning hetidin kılqılık wapadarlık, adalətpərvərlik əhlakını tapalamıslırlar?

Amerikida, həkikətən, pən bar, tehnika bar, əpsuski, ular həlkning kolida əməs, kapitalistlarning kolida, ular iqliki jəhəttə ekispilatatsiyə kılıx wə zulum selixka, taxki jəhəttə tajawuzqılık kılıx wə adəm əltürükə ixlitilidu. Amerikida “demokratik siyasi”mu bar, əpsuski, bu birlə sinipning—burzuaziyining hakim mutlək hekümranlıqining baxkıqə atılıxi, halas. Amerikining puli kəp, əpsuski, uni pəkət uqıqə qıkkən qırıq Jiang Jieshi əksiyətqilirigila berixni halaydu. Hazır wə kəlgüsidiə əzining Zhongguodiki 5-zongdüyigə az-maz

berixni nahayiti halar imix, lekin taliplik mijəzi həddidin axkan, izzət kılqanni bilməydiqan ziyouzhuyiqilarqa yaki demokratik xəhsiyətqilərgə berixni halimaydu; əlwəttə, gongchəndangoqa berixni tehimu halimaydu. Berixi mümkün, lekin xərti bar. Kandak xərt? Manga əgixip mang, digən xərt. Amerikiliklər Beypingda, Tiənjində və Shanghəydə az-maz həyriyət uni qaqtı və uni kandak adəmlərning ingixip yioqiwelixni halaydiqanlıqını kərüp bakmakqi boldi. Təygong karmak taxlaydu, halıqan belik ilinidu. Dok kılıp bərgən tamak kosak aqritidu®.

Biz Zhongguoluklar wijdanlık kelimiz. Ziyouzhuyiqi yaki demokratik xəhsiyətqi bolup kəlgən nuroqun kixilər Amerika jahan'girliri və ularning əjalqisi guomindang əksiyətqilirinining aldida əmdi kəddini ruslidi. Wen Yiduo jozini muxtlap ornidin turup, guomindangning tapanqılırioqa əqəzəp bilən homaydi, əlüxkə razi boldiki, tiz püküxnii halimidi®. Zhu Ziqing kattik aqrip yetip қaloqanda, aqliktin əlüp ketixkə razi boldiki, Amerikining "həyriyət axlıqı"ni almidi®. Tang sulalisi dəwridə etkən Hən Yü «Boyoqa mədhiyə»®ni yazqan idi, u mədhiyilən Boyi eż məmlikitining həlki aldida məsuliyyətsizlik kılqan, keqip kətkən, uning üstigə xu wakitta Wu wang rəhbərlik kılqan həlk azatlıq uruxiqa karxi qikkan, "demokratik xəhsiyətqilik" idiyisigə berilgən adəm idi, uni mədhiyiləx hata

idi. Biz Wen Yiduoqa mədhiyə yeziximiz, Zhu Ziqingoqa mədhiyə yeziximiz kerək, ular millitimizning kəhrimanlıq rohini kərsətti.

Az-tola kiyinqiliktin nimə korkux. Kamal kilsa kilmamdu, 8 yıl, 10 yıl kamal kilar, uningqıqə Zhongguoning həmmə məsilisi həl bolup bolidu. Zhongguoluklar əlümdin korkmayduyu, kiyinqiliktin korkamadu? Laozi: "Ölümdin korkmaydiqan həlkni kandakmu əlüm bilən korkutkili bolsun"<sup>⑩</sup> digən idi. Amerika jahan'gırlığı wə uning oqlqisi Jiang Jieshi əksiyətqiliri bizni "əlüm bilən korkutux" bilənla kalmay, bəlki əltürməkqimu bolqan idi. Ular Wen Yiduoqa ohxax kixilərdin baxka, yənə etkən 3 yıl iqidə Amerikining karabin miltiqi, jiguənqiangliri, pəyjipaoliri, huojiənpaoliri, liudənpaoliri, tankiliri, ayrupilanlıri wə bombiliri bilən nəqqə milyon Zhongguolukni kiroqan idi. Hazır bundak əhwal besikay dəp kaldi, ular uruxta məq-lup boldi, hujumqa əmdi ular əməs, bəlki biz ettük, ular pat arida gum bolidu. Ular bizgə az-tola kiyinqilik қaldurup koyuxti, kamal klix, ixsizlik, kəhətqilik, kəqəz pulning pahallixixi, mal bahasining ərlixigə ohxaxlar həkikətən kiyinqilik, lekin etkən 3 yıldığigə karioqanda aram elip kalduk. Ətkən 3 yilning etkilidinmu etüp kəttukyu, əmdi muxunqilik kiyinqiliknimu yengəlməmdük? Amerikisiz jan bakalmamdu?

Həlk jiefangjüni Changjiangdin kesip etüwidi,

Amerikining Nənjing mustəmlikə həkümiti huddi kuxkaqtək tozup kətti. Bax əlqi Stuart Leyton loyi midirlimay olturup, kəzlini qəkqəytip karidi, yengi dukan ekip, birər nimə yuluwelix koyioqa qüxti. Stuart Leyton nimini kərdi? Həlk jiefangjüning səp-səp bolup ətkənligini, ixqilar, dihanlar wə okuquqilar ning top-top bolup ketirilgənligini kərgəndin taxkiri, yənə bir hadisini yəni Zhongguodiki ziyouzhuyiqilar yaki demokratik xəhsiyət-qılerningmu top-topi bilən ixqilar, dihanlar, əskərlər wə okuquqilar oja köxulup birlikdə xoar towlioqanlıqini, inkilap kılımımız, digənligini kərdi. Kıskisi, uning bilən heqkimning kari bolmidi, nətijidə u “yəkkə-yiganə kelip, gəwdisi bilən sayisi bir birigə təsəlli berix”<sup>⑩</sup> halıqə qüxüp kəldi, kılıdiqan ixi yok, popkisini koltuklap yoliqə rawan boluxka məjbur boldı.

Zhongguoda yənə bir kisim ziyalilar wə baxka kixilərdə müjiməl idiyilər bolup, ular Amerikioqa nisbətən ham hiyalda boluwatidu, xunga ular oja nisbətən qüxənqə berix, əloqə kəltürük, tərbiyiləx wə ittipaklıxix hizmətlirini ixləp, ularni həlk tərəptə turidioqan, jahan'girlarning damioqa qüxməydiqan kiliç lazim. Lekin Amerika jahan'girliginin Zhongguo həlki arisidiki pütkül abroyi yər bilən yəksan boldı, Amerikining ak taxlık kitawi—ənə xu yər bilən yəksan bolovanlıqning hatırısı. Ilqar kixilər ak taxlık kitaptın obdan paydilinip, Zhong-

guo həlkioqə tərbiyə berixi kerək.

Stuart Leyton kətti, ak taxlik kitap kəldi, nahayiti yahxi boldi, nahayiti obdan boldi. Bularning ikkilisi təbrikləxkə ərziydu.

### Izahlar

① Stuart Leyton 1876-yili Zhongguoda tuqulqan. U əzəldin Amerikining Zhongguoqa əratqan mədiniyət tajawuzining sadık ijraqisi idi. U 1905-yildin baxlap Zhongguoda din tarkatti, 1919-yildin tartip Amerika Zhongguoda kurqan Beyjing Yənjing daxüegə xiaozhang boldi. 1946-yil 7-ayning 11-küni Stuart Leyton Amerikining Zhongguoda turuxluk bax əlqisi bolup, guomindang əksiyətqilirining həlkə karxi iqliki urux elip berixini paal kolliidi həm Zhongguo həlkioqə karxi hər hil süükəstlik siyasi hərkət elip bardı. Amerika jahan'gurligining Zhongguo həlk inkilawining qalibiyitigə toskunluk kılıx yolidiki barlıq tirixqanlıqı təltəküs məqlup bolqanlıktın, u 1949-yil 8-ayning 2-küni Zhongguodin qıppidila ketiwelixkə məjbur boldı.

② 1945-yili Yaponiya təslim bolqandan keyin, Zhongguoning zimini wə igilik höküqiqa tajawuz kılıx həm Zhongguoning iqliki ixliriqa arılıxixni məksət kılqan Amerika əoxuni Zhongguo kurukluqioqa qikip, Beyping, Shanghəy, Nənjing, Tiənjin, Tangshən, Kəyping, Qinhuangdao, Jinghəy, Qingdao ətarlıq jaylarqa kiriwaldi həm azat rayonlarqa üzlüksiz besip kirdi. Bu əsərdə eytiləqən Ənpingzhen wəkəsi 1946-yil 7-ayning 29-küni Tiənjindiki Amerika əoxuni Jiang Jieshi basmıqi əoxuniqa maslixip, Hebeý əlkisining Xianghe nahiyisidiki Ənpingzhenə hujum kılqan wəkə. Jiutəy wəkəsi 1947-yil 3-ayning 1-küni Amerika əoxuni Changchun bilən Jiutəy arılıqidiki Hexibaoda turuxluk jiefangjün zhendisi üstidə hərbi qar lax elip barqan wəkə. Tangshən wəkəsi 1946-yil 6-ayning 16-küni Tangshəndiki Amerika əoxuni ning Songjiaying ətarlıq jaylarqa besip kirip parakəndiqilik tuqdurqanlıqını wə xu yil 7-ay iqidə Tangshən ətrapidiki Luən-

xiən nahiyisining Sənhezhuangzi kəntigə wə Changli nahiyisining Xihenəncun kəntigə besip kirip parakəndiqilik tuqdurqanlıqını kərsitudu. Amerika қoxunining Jiaodong yerim arilioqa kiloan tajawuzqılıqı ilgir-ahir kəp ketim yüzbərdi, buning məxhurları ikki bolup, biri 1947- yil 8- ayning 28- kün Amerika ayrupilanları wə jünjiənlirining Mouping nahiyisining Langnuənkou, Xiaolida digən jayliriqa tajawuz kılqanlıqidin; yənə biri xu yil 12- ayning 25- kün Amerika қoxunining Jiang Jieshi basmıqi қoxuniqa maslıxip, Jimo nahiyisining ximalidiki Wanglintaoqa hujum kılqanlıqidin ibarət. Amerika қoxunlirining azat rayonlarqa kılqan yuкуркidek tajawuzqılık hərkətlirigə nisbətən Zhongguo həlk jiefangjüni yaki yərlik həlk қorallik küqliri koqdinix yolda jiddi hərkət қollandı.

③ Chennolt Amerikilik, u guomindang həkümətinin qawa armiyisi guweni bolqan. Yaponiyə təslim bolqandan keyin, u Amerikining 14- hangkongdöyining bir kisim kixilirini baxlap, qawa katnax düyi təxkil kılıp, guomindangning iqki urux elip berixiqa yardım kılqan həm azat rayonlarnı qar lax wə bombar-diman kılıx jinayı hərkətlirigə biwastə katnaxkan.

④ Muxu tomdiki «Zhongguo həlk jiefangjüni zongbusi bayanqısining Ən'gliya jünjiənlirining zorawanlıqı toqrisida elan kılqan bayanati»ning ④ izahıqa karalsun.

⑤ 1947- yil 6- ayning 5- kün Amerika guowuqingi Marxal Harward daxüesidə Yawropaning güllinixigə Amerikining "yardəm berixi" digən birnimə toqrisida nutuk səzlidi. Keyin Amerika həküməti buningə asasən, "Yawropani gülləndürük fang'əni"ni tüzüp qıktı, bu "Marxal pilani" dəp ataldı.

⑥ "Təygong karmak taxlaydu, halıqan belik ilinidu", bu-həlk arısında taraloan bir rawayət. Rawayətə eytilixiqa, Zhou sulalisi dəwridə etkən Jiang Təygong Weyshuy dəryasining boyida kuruk, tüz karmaknı sudin 3 qıqə igiz ketiriwelip "Jandin toyqining ilin!" dəp olturidikən. «Wu wangning Zhou wangqa karxi jaza yürüxi kılqanlıqı həkkidə küssə»ning 2- tomiqa karalsun. "Dok kılıp bərgən tamak" bir hil həkarət mənisidiki sədikini kərsitudu. Qi bağlılı dəwridə etkən aq kalqan bir adəmning dok-

kilip bərgən tamakni yiməy, aqliktin əlgənligi toqrisidiki hekayidin elinəqan, «Liji» digən kitapning «Tən'gong 2-kısmı»<sup>9</sup> qaralsun.

⑦ Wen Yiduo (1899–1946) Zhongguoning məxhur xairi, alim wə jiaoshou. U 1943-yildın keyin, Jiang Jieshi həkümətinin əksiyətçiliyi wə qırıklığının nəprətlinip, demokratiyini kolqa kəltürük yolidiki kürəxkə paal katnaxti. Yapon baskunqılıriqa қarxi urux ayak laxkəndin keyin, guomindangning Amerika jahangırılığı bilən til biriktürüp, həlkə қarxi iqki urux kəzəqiqanlıqıqa paal қarxi turdi. U 1946-yil 7-ayning 15-küni Kunmingda guomindang basmiqılıri təripidin yoxurun əltürüldi.

⑧ Zhu Ziqing (1898–1948) Zhongguoning hazırlığı zaman ədi-bi, jiaoshou. U Yapon baskunqılıriqa қarxi urux ayak laxkəndin keyin, Jiang Jieshi həkümərənlilik қarxi okuquqlar hərkətinin paal kollidi. 1948-yil 6-ayda Amerikining Yaponiya jün'guozhuyisini yelixigə etiraz bildürük wə “Amerika yardım kılıqan” unni elixni rət kiliq toqrisidiki hitapnamigə imza koydi. Xu wakitta uning turmuxi intayın eçir idi, u namratqılık wə kesəl səwiwidin, 8-ayning 12-küni Beypingda wapat boldi. U wapat bolux aldida bala-qakılıriqa guomindang həküməti setip bərgən Amerika unini almaslıknı wəsiyət kılıqan.

⑨ Hən Yü (768–824) Tang dəwridə etkən məxhur yazoqıjı. «Boyoja mədhiyə»—Hən Yü yazoqan nəsfi əsər. Boyi bolsa Yin sulalisining ahirki dəwridə etkən adəm, u Zhou sulalisi Wu wangining Yin sulalısığa қarxi jaza yürüxi kılıqanlıqıqa қarxilik bildürgən; Wu wang Yin sulalisini munkərz kılıqandan keyin, Boyi Shouyangshən teqiqə ķeqip berip, Zhou sulalisining axlıqını yiməy əlgən.

⑩ «Laozi» digən kitapning 74-babioja қaralsun.

⑪ Li Mining «Hałnamə»sigə қaralsun.

# AK TAXLIK KITAP NIMƏ ÜQÜN MUHAKIMƏ KILINIDU

(1949- yil 8- ayning 28- kуни)

Biz Amerikining ak taxlik kitawioqa wə Aqesonning hetigə 3 parqe makalimiz («Amalsizlikning ikrarnamisi»<sup>①</sup>, «Ham hiyallarni taxlap, kürəxkə təyyarlininglar», «Həyr emisə, Stuart Leyton»)da tənkit bərgən iduk. Bu tənkitlər pütün məmlikitimizdiki demokratik partiye-guruqlar, həlk təxkilatlari, gezithanilar, məktəplərning wə hər sahədiki demokratik zatlarning kəng diqqət-etiwarini wə muhakimisini kozqidi, ular kəpligən toqra wə paydilik bayanat, səhbət yaki pinglunlarni elan kıldı. Ak taxlik kitap muhakimə kilinidiqan hər hil səhbət yiqinliri etküzülməktə, pütün muhakimə əwj almakta. Muhakimining dairisi Zhongguo-Amerika munasiwitigə, Zhongguo-Sovet munasiwitigə, Zhongguo bilən qət'əllərning 100 yıldın buyanki munasiwitigə, Zhongguo inkilawi bilən dunya inkilawiy küqlirining əzara munasiwitigə, guomindang əksiyətqiliri bilən Zhongguo həlkining munasiwitigə, demokratik partiye-guruqlar, həlk təxkilatlari wə hər sahədiki demokratik zatlarning jahan'girlikkə

karxi kürəxtə tutuxka tegixlik pozitsiyisigə, ziyouzhuyiqilarning yaki demokratik xəhsiyətqi dəp ataloqanlarning pütün iqliki-taxki munasiwətlərdə tutuxka tegixlik pozitsiyisigə, jahangirlarning yengi süükəstlirigə կandak jawap berixkə wahaka-zalarqa berip yətməktə. Bu hal nahayiti yahxi, uning tərbiyiwi roli zor.

Həzir pütün dunyada Zhongguo inkilawi wə Amerikining ak taxlik kitawi muhakimə kılıniwati, bu ix tasadipi əməs, u Zhongguo inkilawining pütün dünya tarihidiki uluk əhmiyyitini kərsitudu. Zhongguoluklar üçün eytkanda, bizning inkilawimiz asasən qəlibə kazanıqan bolsimu, lekin heli uzundin buyan bu inkilap bilən iqliki-taxki tərəplərning əzara munasiwitini təpsili muhakimə kilişning birər məriti kəlmigən idi. Bundak muhakimə zərür idi, əmdi məriti kəldi, u bolsimu Amerikining ak taxlik kitawini muhakimə kiliş. Ətmüxtə bundak muhakimining məriti xuning üçün kəlmigən idiki, inkilap tehi asasiy qəlibigə erixmigən idi, Zhongguo wə qət'əl əksiyətqiliri qong xəhərlərni həlkning azat rayonliridin ajritip koyqan idi, uning üstigə inkilapning tərəkkiyati birkənqə ziddiyət tərəplirini tehi toluk ekip taxlimiqan idi. Həzir əhwal baxkıqə, Zhongguoning kəp kismi azat kılındı, hər bir iqliki-taxki ziddiyət tərəpliri toluk eqildi, dəl muxu wakitta Amerika ak taxlik kitap elan kıldı, xuning bilən bu muhakimining məriti kəldi.

Ak taxlik kitap—əksil'inkilawiy kitap, u Amerika jahan'girligining Zhongguoja karatkan muda-hilisini axkara kərsətti. Muxu nuktidin eytkanda, u jahan'girlikning adəttiki izidin qikip kətkənligini kərsətti. Uluk, əqalip Zhongguo inkilawi Amerika jahan'girlik guruhining iqki kismidiki bir tərəpni, bir bəlükni əzlirining Zhongguo həlkioqə karxi bir-nəqqə həkiki matiriyalini axkara elan kılıx wə əksiyətqıl hulasə qikirix yoli bilən ikkinqi bir tə-rəpning, ikkinqi bir bəlükning hujumioqa jawap berixkə məjbur əldi, undak kilmioqanda, ular jan bakalmay kalatti. Yoxurux-yepixning ornini axkara ekip taxlax igəllidi, bu—jahan'girlikning adəttiki izidin qikip kətkənligining ipadisi. Buningdin bir-nəqqə həptə ilgiri, ak taxlik kitap elan kiliňixtin ilgiri, jahan'gir həkümətlərning əksil'inkilawiy ixliri hər kuni ixlinip kəlgən bolsimu, lekin eqizda, həkümət həjjətliridə wapadarlik, adalətpərvərlik əhlaki jik səzlinətti, yaki azdur-kəptur səzlinətti, heqkaqan rast səz kiliňmaytti. Uqioqa qikkan məkkar Ən'gliyə jahan'girligi wə baxka birnəqqə uxak jahan'gir dəletlər hazırlıqə xundak kiliwa-tidu. Keyin bax kətərgən, birdinla nam qikaroqan, əsəbiyləxkən, bir tərəptin, həlkning əkarxilioqə uqravatkan, yənə bir tərəptin, əz xerikliri iqidiki bir guruhning əkarxilioqə uqravatkan Amerikilik Trumen, Marxal, Aqeson, Stuart Leytonlarning jahan'girlik xitongi əzininə əksil'inkilawiy siridin

birqanqisini (Həmmisini əməs) axkarilax yoli bilən, əksil'inkilawiy usullarning zadi kaysisi bir kədər akilanə, digən məsilə üstidə əz xerikliri iqidiki rəkipliri bilən munazirə kilişni zərür wə mümkün dəp karidi. Ular əzliriqə bir kədər akilanə dəp karijan əksil'inkilawiy usulni dawamlaxturux üçün xu yol bilən əz rəkiplirini kayıl kilixka urundi. İkki bəlük əksil'inkilapqlar musabikiləxti, biri, bizning usulimiz əng yahxi, disə, yənə biri, bizning usulimiz əng yahxi, didi. Talax rasa kiziqanda, biri tuyuksız həmmigə dəttikam dəp, əzliri ixlitip kərgən nuroqun ənggüxtərlirini ketirip qıktı-də, buningqə ak taxlik kitap dəp at koydi.

Xundak kilip, ak taxlik kitap Zhongguo həlkə üqün dərslik bolup kaldi. Kəp yillardın buyan nuroqun məsilidə, asasən, jahan'girlilikning təbiiti məsilisi bilən sotsiyalizimning təbiiti məsilisidə, biz kommunistlarning eytkanlırimizqə bəzi (bir məzgil nahayiti kəp) Zhongguoluklar bir ixinip, bir ixənməy, "Undak əməstu" dəp karap kəlgən idi. Bu əhwal 1949-yil 8-ayning 5-künidin keyin əzgərdi. Aqeson dərs etti, Aqeson Amerika guowuqingi süpitidə söz kıldı, uning eytkanlıri biz kommunistlər yaki baxka ilqar kixilərning eytkanlıri bilən, məlum matiriyal wə məlum hulasidin eytkanda, bir yərdin qikip қaldı. Mana əmdi ixənməy bolmidi, kepligən kixilərning kezi eqilib, ular, əslidə ix bundak ikən-də, dəp қaldı.

Aqeson Trumenə ya zojan hetining bexida əzinin ak taxlik kitapni tütüp qıkkanlıqı toqrisidiki hekayə üstidə tohtaldi. U bu ak taxlik kitapni baxkilarningkidin pərklik, nahayiti keguən, nahayiti rastqillik bilən tütüp qıkkanlıqını eytti: "Bu-bir uluk dələtning hayatidiki əng murəkkəp, əng bax aqritidiojan dəwr toqrisida yezilqan rastqillik hatırısı, bu dələt burundinla Amerika bilən əng yekin dostanə alakidə bolup kəlgən. Tepilojanlıki matiriyalning heqkaysisi elip taxlanmidi, gərqə uning iqidiki bəzi sezlər bizning siyasitimizni tənkít kiləqan, bəzi matiriyallar kəlgüsidə tənkít kilixning asasi bolup kalidiojan bolsimu. Həkümətimiz akilanə wə tənkidiy boləqan jamaətqilik pikridin təsirlinidu, bu-tüzümimizning əzigə has küqi. Bundak akilanə wə tənkidiy boləqan jamaətqilik pikrigə dəl ongqilar ning wə gongchəndangning jiqüən həkümətliri qidap turalmaydu, kəngqilik kilmaydu."

Zhongguo, Amerika məmlikətliri həlkəliri arisida bəzi alakə məwjud bolup keliwatidu. İkki məmlikət həlkining tirixixi arkisida bu alakə tərəkkii kilip, kəlgüsidə "əng yekin, dostanə" dərijigə yetixi mümkün. Lekin, Zhongguo, Amerika məmlikətliri əksiyətqilirining toskunluk kilixi arkisida, bu alakə nahayiti zor tosalqular oja uqriddi wə uqrawatidu. Uning üstigə ikki məmlikət əksiyətqiliri ikki məmlikət həlkioqə nuroqun yalqan-yawdak sezlərni tar-

katkan, nuroqun pəskəxliklərni kiloqan yəni nuroqun yaman təxwiqatlar wə əski ixlarnı kiloqanlıktın, ikki məmlikət həlkining alakisi zadila yekin bolmay kəldi. Aqeson eytən “əng yekin, dostanə alakə” ikki məmlikət həlkining alakisini əməs, bəlki ikki məmlikət əksiyətqilirining alakisini kərsitudu. Bu yerdə Aqeson keguənmə bolmidi, rastqilmə bolmidi, u ikki məmlikət həlkining əzara munasiwiti bilən ikki məmlikət əksiyətqilirining əzara munasiwitini arilaxturuwətti. Zhongguo inkilawining əqəlibə kazinixi wə Zhongguo, Amerika məmlikətləri əksiyət-qilirining məqəlup boluxi ikki məmlikət həlkə üçün əmridə kərülüp bakmioqan hoxallık ix, hazırkı bu dəwrə muğalibə kərülüp bakmioqan hoxallık dəwr. Buning əksiqə, pəkət Trumen, Marxal, Aqeson, Stuart Leyton wə baxka Amerika əksiyətqilirii üqün, Jiang Jieshi, Kong Xiangxi, Song Ziwen, Chen Lifu, Li Zongren, Bəy Chongxi wə baxka Zhongguo əksiyətqilirii üqün, həkikətən, “hayatida əng murəkkəp, əng bax aqritidioqan dəwr”.

Aqesonlar jamaətqilik pikrigə karaxta əksiyət-qilərning pikri bilən həlkning pikrini arilaxturuwətidu. Həlkning pikrigə nisbətən Aqesonlarda heqkandak “təsirlinix” bolmayıdu, ularning həmmisi karoqu həm gas. Nəqqə yıldın buyan Amerika, Zhongguo wə pütün dunya həlkə Amerika həkumi-tining əksiyətqil taxki siyasitigə karxi turup kəlgən bolsimu, ular küliqini yopurup kəldi. Aqeson eyt-

kan “akilanə wə tənkidiy bolqan jamaətqilik pikri” nimə? Bu—Amerikining jumhuriyətqilər partiyisi wə demokratlar partiyisidin ibarət ikki əksiyətqi partiyə qanggilidiki gezit, tongxünshe, zornal, radiyo istansisi wə xuningəja ohxax məhsusla yaloqan səzləydiqan wə məhsusla həlkə təhlikə salidiqan nuroqun təxwikat organliri. Bu nərsilər toqrisida Aqeson toqra eytti, gongchəndang (yak, həlkmu bar), həkikətən, “qidap turalmaydu, kəngqilik kilmaydu”. Xuning üçün jahan'girlarning ahbarat orunlirini takiwəttük, jahan'girlarning tongxünshe-lirining Zhongguo gezitlirigə makala berixini mən'i kilduk, ularning əmdi Zhongguo ziminida Zhongguo həlkining rohini ezi halıqjiniqə zəhərlifixigə yol koymaymiz.

Gongchəndang rəhbərlik kilən həkümət “jiqüən həkümət” digən səzningmu yerimi toqra eytiləqan. Bu həkümət—iqki-taxki əksiyətqilərgə diktatura yaki hakim mutləklik yürgüzidəqan həkümət, u hərkəndək iqki-taxki əksiyətqilərgə hərkəndək əksilinkilawiy məxsət bilən ərkin hərket kılıx həkuki bərməydu. Əksiyətqilər hapa bolup “jiqüən həkümət” dəp tillaydu. Dərwəkə, həlk həkümitinin əksiyətqilərni basturux həkukidin eytkanda, həkikətənmə xundak. Bu həkuk hazır bizning ganglingimizə yeziləqan, kəlgüsidiə asasiy ənənəmizə yezilidu. Oelibə kazanəqan həlk üçün, bu huddi kiyim-keqək, ax-nanoqə ohxax birdəmmu

ayrılıqlı bolmaydiqan nərsə. Bu nahayiti obdan nərsə, janni koqdaydiqan ənggüxtər, əwlattin-əwlatka əkalidioqan ənggüxtər, taki məmlikət sirtidiki jahan'gırlar wə məmlikət iqidiki siniplar təltəküs, pak-pakiz yokitiloqan kün'gə kədər, bu ənggüxtərni taxlap koyuxka əsla bolmaydu. Əksiyətqilər "jiqüən həkumət" dəp kanqə tillisa, bu ənggüxtər xunqə esil bolup kərənidü. Lekin Aqesonning səzining yerimi hata eytiloqan. Gongchəndang rəhbərlik kiloqan həlk demokratiyisi diktaturiliqidiki həkumət, həlkning iqki kismiqə karita eytkanda, diktaturilik yaki hakim mutləklik yürgüzidiqan həkumət əməs, bəlki demokratiyə yürgüzidiqan həkumət. Bu həkumət həlkning əz həkümiti. Bu həkumətning hadimliri həlkning gepigə qokum izzət-hərmət bilən kulak salıdu. Xuning bilən billə, ular yənə həlkning ustazı, əzini tərbiyiləx yaki əz əzini tənkit kılıx usuli bilən həlkni tərbiyilədydu.

Aqeson eytkan "ongqilarning jiqüən həkümiti" gə kəlsək, Germaniyə, Italiyə, Yaponiyə faxist həkumətləri aqdurulqandin keyin, bugünkü dunyada Amerika həkümitila birinqi əxundak həkumət bolup қaldi. Barlik burzuaziyə həkumətləri jümlidin jahan-girlarning kaniti astida turuwatkan Germaniyə, Italiyə, Yaponiyə əksiyətqilirining həkumətlərimi ənə xundak həkumət. Yugoslaviyining Tito həkümitimu hazır əxundaklarning kolqomiqi bolup қaldi. Amerika, Ən'gliyiningkidək həkumətlər birlə

burzuaziyə sinipi həlkə diktatura yürgüzidioğan həkumət. Uning həmmə ixi həlk həkümətinin əksiqə, u burzuaziyining iqki kismiqa demokratiyə digən nimini kollinidu, həlkə bolsa hakim mutləklik yürgüzip. Gitler, Mussolini, Dongtiao, Franko, Jiang Jieshilarning həkümətliri burzuaziyining iqki kismidiki demokratiyə pərdisini elip taxliwətti, yaki ixlətməyla koydi, qunki iqki sinipy kürəx jiddilixip qekigə yətkənliktin, həlkningmu əxu pərdidin paydilinip ərkin-azadə bolup ketixidin saklinix üçün ularoğa əxu pərdini elip taxlax yaki ixlətməyla koyux paydilikrak idi. Amerika həkümətinin həzirmu bir parqə demokratiyə pərdisi bar, lekin u Amerika əksiyətqiliri təripidin kırkilip kiçikkinə kaldi, uning üstigə jik əngüp kətti, Waxin'gton, Jefferson, Linkoln<sup>②</sup> zamaniqa kariqanda bək na-qarlixip kətti, bu sinipy kürəxning birnəqqə kədəm kistap kəlgənligidin boldi. Yənə birnəqqə kədəm kistap kelidiqan bolsa, Amerikining demokratiyə pərdisi qokum yəttə kəwət asmanning neri-siqa qərüp taxlinidu.

Kəpqilik kərüwalalayduki, Aqeson aqızını eqix bilənla xunqə kəp hatalaxti. Bundak boluxi mukərrər idı, qunki u—əksiyətqi. Əmdi uning ak taxlik kitawining kandak bir “rastqillik hatirisi” ikən-ligigə kəlsək, biz, uningda rastqillik həm bar, həm yok, dəp əkaraymiz. Aqesonlar zhuguən jəhətə əzlirining bir partiyisi, bir guruhiqa paydilik

dəp karioğan nərsisi üstidə ularda rastqillik bar. Əksiqə bolqanlırida bolsa yok. Rastqil boluwelixi urux kiliç məksidi üqün.

### Izahəlar

① Bu—Xinhuashe təhərir bəlumi yazışan pinglun, 1949-yıl 8-ayning 12-küni elan kılıqan.

② Waxin'gton (1732—1799), Jefferson (1743—1826), Linkoln (1809—1865)lar Amerikining ilgiri ətkən məxhur burza siyasiqları. Waxin'gton Amerikining mustəkillik uruxi dəwridiki (1775—1783) mustəmlikə kozqılangqi köxunlirining zongsilingi, Amerikining tunji zongtongi. Jefferson Amerika «Mustəkillik hitapnamisi»ning təyyarlıqquqisi, u Amerikining zongtongi bolqan. Linkoln Amerikining Negirlarnı kul kiliç tütümünü bikar kiliçni təxəbbus kılıqan, u Amerikining zongtongi bolqan qəqida, Amerikining jənubiy xtatlıridiki kuldarlarqa karxi uruxka (1861—1865) rəhbərlik kılıqan wə 1862-yili «Negir kullarnı azat kiliç hitapnamisi»ni elan kılıqan idi.

## “DOSTLUK”MU, YAKI TAJAWUZQILIQMУ?

*(1949- yil 8- ayning 30- kуни)*

Tajawuzqilikka asas tepix üçün, Aqeson “dostluq”ni təkrarlap bir taçar gəp satti, uningoşa bir taçar “pirinsip”ni koxup koydi.

Aqeson mundak didi: “Tarihimizning heli burunki dəwridin baxlap, Amerika həlkı wə hökümiti Zhongguoşa kəngül bəlüp kəldi. Gərqə arılığning yirak boluxi, uning üstigə arkə kərünüxning kəp pərklik boluxi Zhongguo, Amerika məmlikətlərini ayrip turoqan bolsimu, birak din, həyriyat ixliri wə mədiniyət jəhətlərdə Zhongguo, Amerika məmlikətləri həlkələrini ittipaklaxturidioğan rixtilər Amerikining Zhongguoşa bolqan dostluqını koyuklaxturup kəlməktə, nuroqun yillardın buyankı hilmu-hil ak niyətlik tədbirlər, məsilən, Zhongguo okuquqılırını gengzi urux qıkımı bilən tərbiyiləp bərgənligimiz, ikkinqi dunya uruxi waktida zhiwəyfaqüənni bikar kiloqanlıqımız xuningdək urux waktida wə uruxtin keyin Zhongguoşa kəng keləmdə yardəm bərgənligimiz buning dəlili. Amerika əzinin Zhongguoşa karatkan diplomatik siyasitining tüp pirinsiplərini jümlidin

dərwazini egiwetix siyasitini, Zhongguoning məməriyitigə wə zimin pütünlügigə hərmət kiliş həmdə hərkəndak qət'əlning Zhongguoni qanggilioqə eliwellixioqə karxi turuxni baxtin-ahir dawamlaxturup kəldi, bəlki həlimu dawamlaxturmakta, buni asaslaydioqan həjjətlər bar."

Aqeson karap turup yaloqan söz kiliş, tajawuzqilikni "dostluk" dəp yazdı.

Amerika jahan'gırlığining 1840-yili Ən'gliyilik-lərning əpyün uruxi kilixioqə yardım bərginidin tartip ta Zhongguo həlkı təripidin koqlap qikiril-qanoqə kədər bolqan Zhongguooqə tajawuz kiliş tarihini kiskiqə dərslik kiliş yezip qikip, Zhongguo yaxlirini tərbiyiləx kerək. Amerika Zhongguoni zhiwəyfaqüən<sup>①</sup> berixkə həmmidin burun məjbur kiloqan dələtlərning biri, ak taxlik kitapta kərsitilgən Zhongguo, Amerika dələtlirining tarikhida birinqi ketim imzalanıqan 1844-yildiki Wangxia xərtnamisi<sup>②</sup> ənə xuni kərsitudu. Bu xərtnamidə: Amerika Zhongguooqə əzining 5 gangkou arkılık soda kilixioqə ohxax ixlarni məjburi kobul kildur-qandın baxka, Amerikiliklarning din tarkitixini-mu bir madda kiliş məjburi kobul kilduroqan idi. Amerika jahan'gırligi baxka jahan'gir dələtlərgə қarioqanda, nahayiti uzak wakitkiqə, məniwi tajawuzqilik jəhəttiki paaliyətlərgə tehimu əhmiyət berip, uni diniy ixlardin "heyriyət" ixliri wə mədi-niyət ixlirlioqə kengəytti. Bəzilərning tongjisioqə

kariqanda, Amerikining jiaohuyliri wə “həyriyət” organlirining Zhongguoda saloqan məbliqi jəmi 41 milyon 900 ming Amerika dolliriqa yətkən; jiaohuylarning mal-mülki iqidə tibbi hirajət 14.7 pirsəntni, maarip hirajiti 38.2 pirsəntni, diniy paaliyətlər hirajiti 47.1 pirsəntni təxkil kiloqan<sup>③</sup>. Məmlikitimizdiki Yənjing, Xiehe, Huywen, Shengyüehən, Jinling, Dongwu, Zhijiang, Xiangya, Huaxi, Lingnənlərgə ohxax nuroqun ataklık məktəplərni Amerikiliklər kuroqan idi<sup>④</sup>. Stuart Leyton muxu ixlar bilən xuqullinip nam qikarоqan, xuning bilən Zhongguoda turuxluk bax əlqi bolоqan idi. Aqesonlarning kəngligə pükkən san bar, “Din, həyriyət ixliri wə mədiniyət jəhətlərdə Zhongguo, Amerika məmlikətləri həlkələrini ittipaklaxturidiqan rixtilər Amerikining Zhongguoqa bolоqan dostluqini köyuklaxturup kəlməktə” digən nimisining kelip qikix tarihi bar. 1844-yili xərtnamə tütülgən wakittin tartip hesaplıqanda, Amerikining muxu ixlar oja pütün əs-yadi bilən 105 yil berilixi “dostlukni köyuklaxturux” üqün imix.

8 dəlet birləxmə armiyisigə katnixip, Zhongguoni məoqlup kılıp, gengzi urux qikimini təlitiwelix, uni yənə “Zhongguo okuquqilirini tərbiyiləx”kə ixitip, məniwi tajawuzqılık bilən xuqullinixmu “dostluk”ning bir ipadisi bolidikən.

Zhiwəyfaqüən “bikar kilinoqan” turukluk, Shen Chongqoqa baskunqılık kiloqan jinayətqining Ameri-

kiçä kayturulup, Amerikining dengiz armiyisi busi təripidin gunasız dəp koyup berilgən<sup>⑤</sup>ligimu “dostluk”ning bir ipadisi bolidikən.

“Urux waktida wə uruxtin keyin Zhongguoqa berilgən yardəm”, ak taxlıq kitapta eytilixiqə, 4 milyart 500 milyon Amerika dolliridin artuk, bizning tongji kiliximizqə, 5 milyart 914 milyon Amerika dolliridin artuk, Jiang Jieshining birnəqqə milyon Zhongguolukni kirixioqa yardəm berixmu “dostluk”ning bir ipadisi bolidikən.

109 yil iqidə (1840-yili Ən'gliyə bilən Amerika həmkarlixip kılğan əpyün uruxidin hesaplıqanda) Amerika jahān'girligining Zhongguoqa karatkan həmmə “dostluqi” bolupmu yekinki birnəqqə yil mabəynidə Jiang Jieshining birnəqqə milyon Zhongguolukni kirixioqa yardəm bərgən bu uluk “dostluqi”—bularning həmmisi birlə məksət üçün boldı, yəni “Zhongguoqa karatkan diplomatik siyasitining tüp pirinsiplirini jümlidin dərwazini egiwetix siyasitini, Zhongguoning məmuriyitigə wə zimin pütünlügigə hərmət kılıx həmdə hərkəndək qət'əlning Zhongguoni qanggilioqa eliwelixioqa karxi turuxni baxtin-ahir dawamlaxturup kəldi, bəlki helimu dawamlaxturmakta”.

Birnəqqə milyon Zhongguolukni kirix baxka nərsə üqün əməs, birinqidin, dərwazini egiwetix üqün, ikkinqidin, Zhongguoning məmuriyitigə wə zimin pütünlügigə hərmət kılıx üqün, üqinqidin,

hərkəndək qət'əlning Zhongguoni qanggilioqa eliwelexiqə karxi turux üçün ikən.

Hazır pəkət Guangzhou, Təywəndək kiqik bir parqə yərning dərwazisi tehiqə Aqesonlar oquk turmakta, birinqi mukəddəs pirinsip u yərlərdə "helimu dawamlaxturulmakta". Kaloqan jaylarning, eytaylı, Shanghəyning dərwazisi azatlıktın keyinoqı oquk idi, lekin hazır bolsa biraw təripidin Amerikining jünjiənləri wə jünjiənlərgə ornitiloqan zəmbirəklili arkılık kilqə mukəddəs bolmioqan bir pirinsip əməlgə koyuldu: dərwaza takap koyuldu.

Hazır pəkət Guangzhou, Təywəndək kiqik bir parqə yərning məmuriyiti wə zimini tehiqə Aqesonning ikkinqi mukəddəs pirinsipining xarapitidin əzining "pütünlüğü"ni "helimu dawamlaxturulmakta". Kaloqan jaylarning bolsa təliyi tətür kelip, məmuriyiti wə ziminining əbjiqi qikip tükixip ketiptu.

Hazır pəkət Guangzhou, Təywəndin ibarət jaylar, üçinqi mukəddəs pirinsipning xarapitidin, "hərkəndək qət'əlning qanggilioqa eliwelexi" qə karxi turoqan" ikən, xunga tehiqə Zhongguoluklarning qanggilida turuwetiptu. Məmlikətning baxka zimini tiləqə elinəqanda, yax təkülidikən, həmmisi tükixiptu, həmmisi qət'əlliklərning qanggilioqa qüxüp ketiptu, Zhongguoluklarning həmmisi kul bolup ketiptu. Aqeson loyi hetini yezip keliwetip, əmdi u kandak qət'əl digən yərgə kəlgəndə, kərsitip

berixkə ülgürəlmidi, lekin diməkqi bolqını eż ezi-din məlum, kəp sürüxtürüxning hajiti yok.

Zhongguoning iqki ixlirioja arilaxmaslik bir pirinsip hesaplinamdu, hesaplanmamdu, Aqeson birnimə dimidi, hesaplanmaydiqan ohxaydu. Amerikilik loyilarning logikisi ənə xundak. Aqesonning hetini toluk kerüp qikkandin keyin, bu dana logikini ispatlioqili bolidu.

### Izahlar

① Bu yerdə eytiloqan "zhiwəyfaqüən" lingshilarning həküm qıkirix hökükini kərsitudu. Bu jahən'gir tajawuzqi küqlərning Zhongguoda koliqa kirgüzüwaloqan tajawuzqlik imtiyazlirining bri. Lingshilarning həküm qıkirix höküki digən mundak: jahən'gir dələtlərning Zhongguodiki muhajirliri Zhongguoning ətanlıq itaot kılmaslik hökükoja igə, ular Zhongguoda jinayet etküzsə, yaki hək tələp dəwasida jawapkar bolup əlsə, pəkət eż delitining Zhongguoda turuxluk lingshi fatingi təripidinla sorak kili-nidu, Zhongguo həkümüti arilixalmayıdu.

② «Wangxia xərtnamisi»—Amerikining Zhongguoqa tajawuz kılıxi nətijisidə tütülgən birinqi təng höküksiz xərtnamə. Amerika 1844- yil 7- ayda, Zhongguoning əpyün uruxida məqəlup bol-qandan keyinki xaraitidin paydilinip, Zhongguoning Qing sulalisi həkümütinə Aomenning əxəndidə Wangxia kəntidə «Zhongguo-Amerika 5 gangkou arkilik soda kılıx nizamnamisi» yəni «Wangxia xərtnamisi»gə məjburi imza koydurdı. Bu xərtnamə jəmi 34 madda bolup, uningda, Ən'gliyining Nənjing xərtnamisi həm uning əxumqə həjjitidə kolqa kəltürgən barlıq imtiyazlıridin Amerikimu bəhrimən bolidu, jümlidin Amerika Zhongguoda lingshilarning həküm qıkirix hökükidin bəhrimən bolidu, dəp bəlgilən'gən.

③ Bu matiriyal Amerikilik Remer yazoqan «Qət'əlliklərning Zhongguoda saloqan məbliqi» digən kitapning 15- babidin elinəqan.

④ Bu Beypingdiki Yənjing daxüe, Xiehe yixüeyüən, Beyping wə Nənjinglardiki Huywen ottura məktəpliri, Shanghəydiki Shengyüehən daxüe, Nənjingdiki Jinling daxüe, Hangzhoudiki Zhijiang daxüe, Suzhoudiki Dongwu daxüe, Changshadiki Xiangya yixüeyüən, Chengdudiki Huaxi Xiehe daxüe wə Guangzhoudiki Lingnən daxüelərni kərsitidu.

⑤ 1946-yil 12-ayning 24-küni Amerika dengiz armiyisi lu-zhəndüyining əskərliridin Ferson katarlıklar Beypingda Beyjing daxüeninq kız okuquqisi Shen Chongqa baskunqılık kıldı. Bu wəkə pütün məmlikət həlkining Amerika əskərlirinən wəhəxiliğə karxi kattik qəzəwiini қozqıdi. 1947-yil 1-ayda guomindang həkumiti həlkning etiraz bildürginigə қarimastın, bax jinayətqi Fersonni Amerika tərəpning ez aldiqa qara kerüxigə tapxurup bərdi. Xu yil 8-ayda Amerikining dengiz armiyə busi Fersonni gunasız dəp koyup bərgənlığını elan kıldı.

# WEYXINZHUYILIK TARIHIY KARAXNING BƏRBAT BOLUXI

*(1949-yil 9-ayning 16-küni)*

Zhongguoluklar Amerika burzua bayanatqisi Aqesonqa xuning üçün rəhmət eytixi kerəkki, Aqeson Amerikining pul wə miltik qıkarqanlıqı, Jiang Jieshining adəm qırırip, Amerika üçün urux kilip, Zhongguoluklarnı kırqanlıqının ibarət bu pakitni enik ikrar kıldı, xuning bilən Zhongguo ilqarlırı kalaklarnı dəlil-ispatlar bilən əyil kilixka muwəppək boldi. Xundak bolmidimu, karanglar, Aqeson yekinki birqanqə yıldın buyan birnəqqə milyon Zhongguoluknı hayatidin ayriqan bundak qong ənlik uruxni Amerika jahan'gırligining pilanlık uyuxturup wujutka qıkarqanlıqını əz aqzi bilən ikrar kıldı. Zhongguoluklar Aqesonqa yənə xuning üçün rəhmət eytixi kerəkki, Aqeson əzlirinin Zhongguodiki "demokratik xəhsiyətqi" dəp ataloqlarını yıqıp, Amerikining 5-zongdüyini təxkil kilip, Zhongguo gongchəndangi rəhbərlik kılqan həlk hökumətini aqdurup taxlimakçı bolqanlıqını axkara jakalidi, xuning bilən Zhongguoluklarning bolupmu ziyouzhuyi tüsini alqan Zhongguoluklar-

ning dikkət-etiwarini kozqidi, həmməylən, Amerikiliklarning damıqası qüxüp kalmayılı, dəp kelixip, Amerika jahan'gırligining yoxurun elip beriwatkan süikəstlik hərkətlirigə həmmila yerdə pəhəs bolmakta. Zhongguoluklar Aqesonqa yənə xuning üqünmu rəhmət eytixi kerekki, Aqeson Zhongguo yekinki zaman tarihi üstidə bir taqar biljirlidi, halbuki, Aqesonning tarihiy nuktiinəziri—Zhongguo ziyalilirining bir kismidimu bolğan nuktiinəzərning dəl ezi, yəni burzuaqə weyxinzhuylık tarihiy karax. Aqesonqa rəddiyə bərgəndə, kəng Zhongguoluklarnı nəzər dairisini kengəytixtək mənpəətkə igə kilix mümkün. Bu Aqesonning nuktiinəzirigə ohxax yaki bəzi jəhətlərdin ohxax nuktiinəzərdə bolup kəlgən kixilergə bolsa tehimu mənpəətlik boluxi mümkün.

Aqeson biljirlioğan Zhongguo yekinki zaman tarihi nimilərdin ibarət? Aqeson, aldi bilən, Zhongguo inkilawining məydanıqası kelixinin Zhongguoning iktisadiy əhwali wə idiyiwi əhwaldının qüxəndürükə urunup bakti. U bu yerdə kəpligən əpsanilərnı eytip etti.

Aqeson mundak dəydu: "Zhongguoning ahalisi 18-wə 19-əsirlərdə bir həssə kəpəydi, xunga yər kətərgüsiz besimqası uqrıdi. Həlkning tamak məsilisi hər bir Zhongguo həkumiti mukərrər duqkelidiqan birlinqi məsilə. Bu məsilini ta hazırlıqə birmu həkumət həl kılalmıdi. Guomindang bu məsilini həl

kilik məksididə əzining kanun toplimiqə yər islahati toqrisida nuroqun əmir-pərmanlarnı kirgüzdi. Bu əmir-pərmanlarning bəziliri məqlup boldı, bəziliri etiwarsız kaldi. Guominzhengfuning bugünkidek eoir əhwalqa qüxüp kelixinin qong bir səwiwi-uning Zhongguoqa yetərlik tamak tepip berəlmigənligi. Zhongguo gongchəndangining təxvikat məzmunining kəp kismi ularning yər məsilisini həl kilişkə bəl baqlap bərgən wədisidin ibarət.”

Ixning yolını bilməydiqan Zhongguoluklarqa bu heli tüzüktek kərünidü: ahalə bək kəp bolsa, tamak azlıq kılıdu, inkilap bolidu. Guomindang bu məsilini həl kılalmıdı, gongchəndangningmu bu məsilini həl kılalixi tayinlik, “Bu məsilini ta hazırlaq qıqə birmu həkumət həl kılalmıdı”.

Inkilapning məydanqa kelixi ahalining bək kəplügidin bolqanmu? Kədimki wə hazırkı zamanda, Zhongguoda wə qət'ellərdə nuroqun inkilaplar bolup etti, bularning həmmisi ahalining bək kəplügidin bolqanmu? Nəqqə ming yıldın beri Zhongguoda bolup etkən nuroqun inkilaplarmu ahalining bək kəplügidin bolqanmu? Amerikada buningdin 174 yil ilgiri bolup etkən Ən'gliyigə karxi inkilap<sup>①</sup>mu ahalining bək kəplügidin bolqanmu? Aqesonning tarix bilimi nəlgə teng, u, əkəllisi, Amerikanın mustəkillik hitapnamisinimu okup bakmioqan. Waxin'gton wə Jeffersonlarning Ən'gliyigə karxi inkilap kilişkə kandaktu Amerika ahalisining

oxukqılıqidin bolqan əməs, bəlki Ən'gliyiliklerning Amerikiliklarnı əzgənligi wə ekispilatatsiyə kılqanlıqidin bolqan. Zhongguo həlkining tarihta əzinin feodal handanliklirini aqdurup kəlgənligi kandaktu ahalining oxukqılıqidin bolqan əməs, bəlki bu feodal handanliklarning həlkni əzgənligi wə ekispilatatsiyə kılqanlıqidin bolqan. Rosiyiliklerning fewral inkilawi wə əktəbir inkilawini kilixi kandaktu ahalining oxukqılıqidin bolqan əməs, bəlki Rosiyə padixasining wə Rosiyə burzuaziyisining zulmi wə ekispilatatsiyisidin bolqan, Rosiyidə bugünkü kündimu yər ahalidin jik kəp. Mongoluiyidə yər xunqə kəng, aħale xunqə xalangki, Aqesonning daolisi boyiqə bolqanda, u yerdə inkilapning boluxini təsəwwur kılqili bolmaytti, əmma inkilap allikaqan boldi<sup>②</sup>.

Aqesonning səzi boyiqə bolqanda, Zhongguoning heqkandak nijat yoli yok ikən, ahalining 475 milyon boluxi bir türlük “kötərgüsiz besim” ikən, inkilap kilsimu, inkilap kilmisimu, bəribir, ix qatak ikən. Aqeson bu yerdə nahayiti zor ümit kütkənu, bu ümidini eytmişən, lekin buni Amerikining nurqun muhbirliri daim axkarilap koyuwatidu, u bolsimu, Zhongguo gongchəndangi əzinin iktisadiy məsilisini həl kılalmayıdu, Zhongguoda ala-topilang əbidi bolup turidu, pəkət Amerikining uniqa yələngəndila, yəni Amerikining mustəmlikisigə aylanoğan-dila, nijat yolunu tapalaydu, digən nimilərdin ibarət.

Xinhəy inkilawi nimə üqün muwəppəkiyət kazi-nalmidi wə tamak məsilisini həl kilalmidi? Buning səwiwi xuki, xinhəy inkilawi birla Qing sulalisi həkümətinin aqdurup taxlıdi, əmma jahan'girlik bilən feodalizimning zulmi wə ekispilatatsiyisini aqdurup taxlimidi.

Beyfa uruxi nimə üqün muwəppəkiyət kazinal-midi wə tamak məsilisini həl kilalmidi? Buning səwiwi xuki, Jiang Jieshi inkilapka asılık kılıp, jahan'girlikkə təslim bolup, Zhongguoluklarnı ezi-diqan wə ekispilatatsiyə kılıdiqan əksil'inkilawiy baxlıq bolup kaldı.

"Bu məsilini ta həziroqıqə birmu həkümət həl kilalmidi"mu? Xibey, Huabey, Dongbey, Huadonglar-diki yər məsilisi həl kilinoğan kona azat rayonlarda Aqeson eytkandək "tamak məsilisi" tehi məwjutmu? Amerikining Zhongguoda paylakqılıri yaki küzət-küqi digən nimiliri az əməs, ular nimə üqün xunimu baykiwalalmidi? Shanghəy katarlık jaylardiki ixsız-lik məsilisi yəni tamak məsilisi—pütünley jahan-girlikning, feodalizimning, guənliao kapitalizimning wə guomindang əksiyətqi həkümətinin dəhxətlik zulmi wə ekispilatatsiyisining nətijisi. Həlk həküməti xaraitida, ixsızlikni yəni tamak məsilisini, birnəqqə yil wakit sərp kılıx bilənla, Huabey, Dongbey katarlık jaylardıkigə ohxax toluk həl kıl-qılı bolidu.

Zhongguo ahalisining kəplüğü intayın yahxi ix.

Ahalə yənə nəqqə həssə kəpəygəndimu, uningoja toluk amal bar, bu amal—ixləpqikirix. Ołerp burzuaziyisi iktisatxunaslırinin, məsilən, Maltus<sup>③</sup>ka ohxaxlarning, ozuk-tülükning kəpiyixi ahalining kəpiyixigə yetixəlməydu, digən səpsətiliri Marksizim-qilar təripidin nəziriyə jəhəttin allikaqan toluk rət kiliplə kalmay, bəlkı inkilaptın keyinki Sovet ittipakining wə Zhongguo azat rayonlirining əmiliyətləri bilənmə tamamən rət kılıp taxlandı. Inkilapka ixləpqikirixni koxkanda tamak məsilisini həl kiləjili bolidu, digən həkikətkə asasən, Zhonggong zhongyang pütün məmlikətning hərkəysi jaylidiki gongchəndang təxkilatlırıqə wə həlk jiefangjünigə munularni buyrudi: Guomindangdin kaloran kona hadımlardin əksiyətqılığı ispatlanıqan yaki əskiligi ayan bolqan unsurlardin bolmiqanlırını, birər artukqılıqi bolsila, kiskartıwətməy, pütünləy saklap əelix kerək. Taza kiyinqılık bolqanda, tamaknı təngxəp yiyix, əylərdə siqixip olturux kerək. Kiskartılıp, turmuxta tayanqsız kaloranlar oja, ular üstidiki kiskartıx buyruqını əməldin kaldurup, turmux yoli berix kerək. Guomindang armiyisidin əzəmət qozqıllang ketirip biz tərəpkə etkən yaki əsir qüxkənlərning həmmisini muxu pirinsip boyiqə elip əelix kerək. Bax jinayetqi bolmiqan əksiyətqilərgimu, jinayitigə towa kilsila, hayat yoli berix kerək.

Dunyadiki barlik xəy'ilər iqidə adəm əng kim-mətlik. Gongchəndang rəhbərligidə, adəm bolsila,

dunyada bolidiqan məjizilərning hərkəndiqini yaratkili bolidu. Biz Aqesonning əksil'inkilawiy nəziri yisigə rəddiyə bərgüqilərmiz, biz ixinimizki, inkilap həmmmini əzgərtələydu, ahalisi kəp, baylioqi mol, turmuxi bayaxat, mədiniyiti gülən'gən yengi Zhongguo pat arida yetip kelidu. Ümitsizlik mukamlirining həmmisi pütünləy asassız.

"Olərpning təsiri", Aqesonning qüxəndürüxiqə, Zhongguo inkilawining məydanqa kelixidiki ikkinqi səwəp. Aqeson mundak dəydu: "Zhongguoning əzining yukuri mədiniyiti wə tərəkkiyati 3 ming yıldın kəprək yüksəlixkə igə, uningoqa, omumən, qətning təsiri yukarıqan. Zhongguoluklar koral küqi bilən boysundurulqandimu, tajawuz kilip kirgənlərni ahir əzигə boysundurup wə singdürüp kəlgən. Xu munasiwət bilən ular əzini dunyaning mərkizi hesaplıxi, əzini mədiniyətlik insaniyətning ali kərənəxi dəp karixi təbii idi. 19-əsirning otturılırioqa kəlgəndə, Zhongguoni ayriq turoqan tamni qərp buzup taxlidi, uningdin ilgiri bu tamdin etkili bolmaytti. Bu qəttin kəlgənlər aloqa intilixni elip kəldi, dunyada tərəkki kilip təngdaxsız dərijigə yətkən qərp tehnikisini elip kəldi, ilgiri tajawuz kilip kirgənlər Zhongguoqa elip kəlmigən yüksək mədiniyətni elip kəldi. Kismən muxu pəzilətlər səwiwidin, kismən Qing sulalisi həkümranlıqining zawallıkkə yüztutkanlıqı səwiwidin, qərpliklər Zhongguo tərəptin singdürülüp ketix bu yakta

tursun, bəlki nuroqun yengi idiyilərni tonuxturdi, bu yengi idiyilər mohim rol oynidi, topilanglarnı wə hatırjəmsizliklərni kozqiwətti.”

Ixning yolını bilməydiqan Zhongguoluklarqa Aqesonning səzi heli tütüktek kəründü: qərpning yengi idiyiliri Zhongguoqa kirip inkilap əzələdi.

Inkilap kimə karxi kilinoqan? “Qing sulalisining həkümranlıqı zawallikkə yüztutkanlıqı” üçün ajiz nuktioqa hujum kiliňiptu, inkilap Qing sulalisigə karxi kiliňiptu. Aqesonning bu yerdə eytkini jayidin qıkmidi. Xinhəy inkilawi jahan'girlikkə karxi kilinoqan inkilap. Zhongguoluklar xuning üçün Qing sulalisigə karxi inkilap kildiki, Qing sulalisi jahan'girlikning qalqisi idi. Ən'gliyining əpyün tajawuzioqa karxi urux, Ən'gliyə-Fransiyə birləxmə armiyisining tajawuzioqa karxi urux, jahan'girlikning qalqisi Qing sulalisigə karxi Təyping tiən'guo uruxi, Fransiyining tajawuzioqa karxi urux, Yaponiyining tajawuzioqa karxi urux wə 8 dəlet birləxmə armiyisining tajawuzioqa karxi uruxlarning həmmisi məqlülə boldi, xuning bilən jahan'girlikning qalqisi Qing sulalisigə karxi xinhəy inkilawi boldi, bular xinhəy yilioqıqə bolqan yekinki zaman Zhongguo tarihi. Aqeson eytkan “qərpning təsiri” digən nimə? Bu, Marks wə En'gels «Gongchəndang hitapnamisi» (1848-yıl)də eytkandək, qərp burzuaziyisining dunyani əzining kiyapiti boyiqə terorluk usuli bilən əzgərtixi<sup>④</sup>. Muxundak təsir berix yaki

əzgərtix jəryanida, qərp burzuaziyisi məybənlərgə wə qərpning aditi bilən tonux bolğan malaylarqa ehtiyaj bolqanlıqı üçün, Zhongguoqa ohxax məmlikətlərning məktəp eqixioja wə qət'əllərgə okuquqi qikirixiqa yol koyuxka məjbür boldi, Zhongguoqa "nuroqun yengi idiyilərni tonuxturdi". Xuning arkisida Zhongguoqa ohxax məmlikətlərdə milli burzuaziyə wə puroletariyat barlıkka kəldi. Xuning bilən bir wakitta, dihanlar haniwəyran bolup, kəng yerim puroletarlar wujutka kəldi. Xundak kılıp, qərp burzuaziyisi xərkətə ikki hil kixini pəyda kildi: bir hili az sanlık kixilər, yəni jahan'girlilik üçün hizmət kılıdiqan qət'əl malayları; bir hili kəp sanlık kixilər, yəni jahan'girlikkə karxi turidiojan ixqilar sinipi, dihanlar sinipi, xəhər uxxak burzuaziyisi, milli burzuaziyə wə əxu siniplardin kelip qıkkən ziyalilar, bular jahan'girlilik əzi üçün təyyarliojan gərkarlar, inkilapni ənə xu kixilər məydanqa kəltürgən. Allikandak qərp idiyisining kirixi "topilang wə hatırjəmsizlik" közölojan əməs, bəlki jahan'girlikning tajawuzi karxilik közölojan.

Bu karxilik hərkitidə, nahayiti uzak bir dəwr iqidə yəni 1840-yildiki əpyün uruxidin 1919-yildiki 4-may hərkitining harpisiqiqə bolğan 70 nəqqə yil iqidə Zhongguoluklarning jahan'girlikkə karxi turaliojudək heqkandak idiyiwi korali yok idi. Kona, jahil feodalizimlik idiyiwi қoral məqlup bolğan, qidaxlik berəlməy bərbat bolğan idi. Zhong-

guoluklar nailaj kelip, jahan'girlikning kona uwisi bolqan qərpning burza inkilawi dəwridiki koral ambiridin jinhualun, tuqma kixilik həkuki nəziriysi wə burza jumhuriyitigə ohxax idiyiwi қorallar həm siyasi fang'ənlərni üginixkə məjbur boldi, partiyiler təxkil kıldı, inkilap kıldı, buning bilən taxki jəhəttə, küqlük dələtlərdin mudapiə kərgili, iqliki jəhəttə, min'guo kuroqili bolidu dəp karidi. Lekin bu nərsilərmə feodalizimlik idiyiwi қoralqa ohxax naħayiti ajizlik kıldı, yənə qidaxlik berəlməy məqəlup boldi, bərbat boldi.

1917-yildiki Rosiyə inkilawi Zhongguoluklarnı oyoqattı, Zhongguoluklar bir yengi nərsə üginiwaldı, u—Marksizim-Leninizim. Zhongguoda gongchəndang dunyaqa kəldi, bu yengi dəwr aqkan zor wəkə boldi. Sun Zhongshənmü “Rosiyini ustaz kiliix”ni təxəbbus kıldı, “Rosiyə bilən birlixix, gongchəndang bilən birlixix”ni կuwwətlidi. Kiskisi, xuningdin keyin Zhongguo əz yenülüxini eżgərtti.

Aqeson jahan'gir həkümətning bayanatqisi, u, əlwəttə, jahan'girlikni tiləqə elixni əsla halimaydu. U jahan'girlikning tajawuzini “Qəttin kəlgənlər aloqa intilixni elip kəldi” didi. Pah, “aloqa intilix”—nimidigən qiraylik nam! Zhongguoluklar bundak “aloqa intilix”ni üginip, Ən'gliyə yaki Amerikıqə intilip barmidi, pəkət Zhongguo ziminida “topilang wə hatırjəmsizlik” қozojidi, yəni jahan'girlar wə ularning əjalqlılıriqa karxi inkilap kıldı. Əpsuski,

bir ketimmu muwəppəkiyət kazanmidi, həmmisi “aloja intilix”ning kəxpiyatqılıri yəni jahan’gırlar təripidin məqlup kılindi. Xuning bilən Zhongguoluklar uningdin pexini kekip, baxka nərsə ügəndi, xunisi ajayipki, bu nərsə ügən’gən haman əskətti.

“Zhongguo gongchəndangi 20-yıllarning baxlırida Rus inkilawiy idiyisining türkisi arkısida kuruloğan”. Aqeson toqra eytti. Bu idiyə baxka nərsə əməs, Marksizim-Leninizim. Bu idiyə Aqeson eytən qəerp burzuaziyisidin “ilgiri tajawuz kılıp kirgənlər Zhongguoqa elip kəlmigən yüksək mədiniyət” bilən selixturoqanda hesapsız əwzəl. Uning ünumi xunqılık zor boldiki, Zhongguoning kona feodalilik mədiniyitigə selixturoqanda, Aqesonlar təripidin “yüksek mədiniyət” dəp təmənna koyulogan həlikə qəerp burza mədiniyiti Zhongguo həlikə üginiwalogan Marksizim-Leninizimlik yengi mədiniyətkə yəni ilmiy dunyakarax wə ijtimali inkilap nəziriyisigə yolukux bilənla məqlup boldi. Zhongguo həlikə üginiwalogan ilmiy, inkilawiy yengi mədiniyət birinqi jəngdə jahan’gırlarning qalqisi Beyyang jünfalarnı məqlup kıldı, ikkinqi jəngdə jahan’gırlarning yənə bir qalqisi Jiang Jieshining 25 ming lilik uzun səpərdə Zhongguo kizil armiyisigə kılqan toşkunluklirini məqlup kıldı, üçinqi jəngdə Yapon jahan’gırlığını wə uning qalqisi Wang Jingweyni məqlup kıldı, tətinqi jəngdə Amerikining wə barlik jahan’gırlarning Zhongguodiki həkümranlıqıqa həm

ularning oqalqisi Jiang Jieshi katarlik barlik eksiyətqilərning hekümranlıqıja təlteküs hatimə bərdi.

Marksizim-Leninizim Zhongguoda xuning üçün bundak zor rol oynidiki, Zhongguoning ijtimal xaraitida muxundak ehtiyaj pəyda boldi, u Zhongguo həlk inkilawining əmiliyiti bilən baqlanıdı, u Zhongguo həlkə təripidin igəlliwelindi. Hərkəndək idiyə əgər keguən əmiliy xəy'ilər bilən baqlanımdı, əgər keguən məwjudiyətning ehtiyacı bolımdı, əgər həlk ammisi təripidin igəlliwelinimdı, hərkənqə yahxi nərsə bolğan bilənmü, Marksizim-Leninizim bolğan bilənmü rol oynıyalmayıdu. Biz tarihiy weyxınlunoğarxı tarihiy weywulunqılarımız.

Xunisi nahayiti kizikki, "Sovet təlimati wə əmiliyiti Sun Zhongshən əpəndining idiyisigə wə pirinsiplirioğan bolupmu iqtisadiy jəhəttə wə partiyə təxkili jəhəttə heli təsir kərsətti". Aqesonlar təmənna koyğan qərpning "yüksək mədiniyiti"ning Sun Zhongshən əpəndigə bərgən təsiri kandak boldı? Aqeson buni eytmidi. Sun Zhongshən əpəndi əmrining təngdin tolisini sərp kilip, qərp burzua mədiniyitidin wətən kütəzux həkikitini izligən idi, nətijidə ümidi yokka qikip, "Rosiyini ustaz kilix"ka buraldı, bu tasadipi wəkəmidi? Əlwəttə undak əməs idi. Sun Zhongshən əpəndining wə u wəkillik kilğan azap-okubəttə kalğan Zhongguo həlkining həmmə birlikdə "qərpning təsiri" din qəzəplini, "Rosiyə bilən birlix, gongchəndang bilən birlix"

kə bəl baqlıxi, jahan'girlikkə wə uning qalqılırioja karxi kürəx kılıxka həm ular bilən jan tikip elixixka bəl baqlıxi, əlwəttə, tasadipi əməs. Bu yerdə Aqeson Sovetliklərni jahan'gir tajawuzqilar dəp, Sun Zhongshənni tajawuzqilardın ügən'gən dəp eytixka petinalmidi. Hox, Sun Zhongshən Sovetliklərdin ügənsə bolidikən, Sovetliklər jahan'gir tajawuzqilar əməskən, undak bolsa, nimə üqün Sun Zhongshənning warisliri, Sun Zhongshən wapat bolqandan keyinki Zhongguoluklar Sovetliklərdin ügənsə bolmaydikən? Nimə üqün Sun Zhongshəndin baxka Zhongguoluklar Marksizim-Leninizimdin ilmiy dunyakarax wə ijtimai inkilap nəziriyisini üginip wə uni Zhongguoning hususiyətlirigə bir-ləxtürüp, Zhongguoning həlk azatlıq uruxini wə uluk həlk inkilawini kozqap, həlk demokratiyisi diktaturilioqidiki jumhuriyətni kursa, bu "Sovet ittipakining qanggilida bolqan", "kommunistik internatsionalning 5-zongdüyi", "kızıl jahan'girning qalqisi" dəp atılıdikən? Dunyada xundakmu dana logika barmu?

**Zhongguoluklar Marksizim-Leninizimni ügini-waloqandin keyin, məniwi jəhəttə beydongluktin zhudonglukka etti.** Xuningdin etiwarən, yekinki zaman dunya tarhidiki, həlikidək, Zhongguoluklarni kezgə ilmaydiqan, Zhongguo mədiniyyitini kezgə ilmaydiqan dəwr tükixi kerək. Uluk, qalip Zhongguo həlk azatlıq uruxi wə uluk həlk inkilawi

Zhongguo həlkining uluk mədiniyitini gülləndürdi wə gülləndürməktə. Zhongguo həlkining bu mədiniyiti, məniwi jəhəttin eytkanda, pütkül kapitalizim dunyasiningkidin exip kətti. Amerikining guowu-qingi Aqeson oqxaxlarnı alidiqan bolsak, ularning hazırkı Zhongguo wə hazırkı dunyani tonux səwiysi Zhongguo həlk jiefangjüni tərkiwidiki addi bir jəngqining səwiysisidinmu təwən turidu.

Muxu kəmgiqə, Aqeson tetiksiz dərs etüwatkan burzua daxüe jiaoshousi siyakıda kixilergə əzining Zhongguodiki wəkələrning səwəp-nətijə munasiwətlirini izləwatkanlıqını kərsitip kəlməktə. Uningqə, Zhongguoda inkilap bolqanlıqining birinqi səwiwi ahalining bək kəplüğü, ikkinqi səwiwi qərp idiyisining təsir kilixi ikən. Karanglar, u goya bir səwəp-nətijə nəziriyiqisidək kəründü. Keyin berip, uning tetiksiz, oydurup qikarqan muxunqilik səwəp-nətijə nəziriyisimu qayip boldi-də, birmunqə ajayip-qarayip wəkələr pəyda boldi. Zhongguoluklar əxundak kılqə səwəpsiz halda bir biridin hokuk talixip wə gumanlinip, eqlixip yürgən ikən. Kürəx kiliwatkan guomindang bilən gongchəndangning məniwi küq selixturmisida ajayip-qarayip əzgirixlər bolup, bir tərəp həddidin ziyadə təwənləp, nəldin təwən dərijigə qüxüp kaloqan, yənə bir tərəp bolsa həddidin ziyadə ərləp, kaynap taxşan dərijigə yətkən. Buning səwiwi nimə? Həqkimmü bilməydu—Aqeson wəkillik kilən Amerikining

“yüksek mədiniyiti”gə has logika ənə xu.

### Izahlar

① Bu ximaliy Amerika həlkining Ən'gliyining mustəmlikiqlik həkümranlıqıqa қarxi 1775-yildın 1783-yılqıqə elip barən burzaı inkilawini yəni mustəkillik uruxını kərsitudu.

② Bu Mongoquliyə həlkining 1921-yildın 1924-yılqıqə elip barən azatlıq kūrixini kərsitudu. Bu ketimki kürəxtə, Mongoquliyə həlk inkilawiy partiyisi Mongoquliyə həlkinqə rəhbərlik kılıp, Yapon jahan'girliyi əqliliqən ak Rus basmiqilirini wə Zhongguo-nıng Beyyang jümfalırını koçlap qıkırıp, Mongoquliyidə feodallik həkümranlıknı aqdurup taxlap, Mongoquliyə həlk jumhuriyyitini kurdı.

③ Tomas Robert Maltus 18-əsirning ahirları wə 19-əsirning baxlıridiki Ən'gliyə guojiaohuyining rohanisi wə əksiyətqi iqtisatxunas. Maltusning «Nopus nəziriysi» dəsləp 1798-yili elan əlinənqan. U “Nopus toskunlukka uqrımıqanda, jihelik jishulü boyıqə exip baridu. Turmux wastiliri bolsa pəkət suənshuluk jishulü boyıqə exip baridu” dəydiqan eziqə qıkırıwalıqın həküm-gə asaslinip, insaniyat jəmiyyitidiki barlık namratlıq wə jinayətlərni bir türlik mənggü əzgərməs təbii hadisə dəp қaraydu. Uning nuktiinəziri boyıqə, əmgəkqilər namratqılıqının kutulux üqün, pəkət ularning emrini kışkartıx, nopusunu keməytix yaki nopusuning kepiyixinı tohtıtix kerək. U aqarqılık, waba wə urux-larnı nopusnu keməytixning wastisi dəp қaraydu.

④ «Gongchəndang hitapnamisi»ning 1-babi «Burzuazlar wə puroletarlar»qa қaralsun: burzuaziyə “həmmə millətlərni munkərz bolup ketix korkunqi astida, burzaı ixləpqikirix usulini kollinip, ezliridə mədiniyətlik tütüm digən nimini yüksəkxə yəni burzuaz boluxka möjbur kıldı. Kışkisi, u ez kiyapiti boyıqə ezi üqün dunya yaritiwalidu”.

本书根据人民出版社1969年4月第一版北京第十次印刷版本出版。译文是根据我社1969年第二版北京第四次印刷出版的维吾尔文版转写成维吾尔文新文字排印的，排印时对译文作了校订。

Bu kitap Həlk nəxriyati təripidin nəxr kiliñqan 1969-yil 4-ay 1-nəxri Beyjing 10-basmisioqa asasən nəxr kılındı. Tərjemisi nəxriyatımız təripidin nəxr kiliñqan 1969-yil Uyqurqə 2-nəxri Beyjing 4-basmisidin yengi yezikka eżgərtip elindi, eżgərtip elix waktida tərjemisigə tüzütx kirgüzüldi.

## **MAO ZEDONG TALLANMA ƏSƏRLIRI**

4- tom

Milletlər nəxriyati təripidin tərjimə wə  
nəxr kılındı

Xinhua kitaphanisi təripidin tərkətilidü

1971- yil 8- ayda 1- ketim nəxr kılındı  
1971- yil 8- ayda Beyjingda 1- ketim besildi  
0.74 yün

毛 泽 东 选 集  
第 四 卷  
(维吾尔文)

民族出版社翻译出版 新华书店发行  
民族印刷厂印刷

1971年8月第一版  
1971年8月北京第一次印刷  
书号M1049(4)156 每册0.74元

